

MİRZƏ ƏLƏKBƏR SABİR

# HOPHOPNAMƏ

İKİ CİLDƏ

I CİLD

“ŞƏRQ-QƏRB”  
BAKİ-2004

*Bu kitab “M.Ə.Sabir. Hophopnamə. Üç cilddə”  
(I-II cildlər, Bakı, Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı, 1962)  
nəşri əsasında, əlavələrlə təkmilləşdirilərək təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni, ön sözün,  
izahların və lügətin müəllifi:

**Məmməd Məmmədov**  
*filologiya elmləri doktoru,  
professor*

**894.361 - dc 21**

**AZE**

**Mirzə Ələkbər Sabir. Hophopnamə.** İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2004, 480 səh.

Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin geniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Onun “Hophopnamə”si başdan-ayağa zülmə, ətalətə etiraz, insan haqqına və heysiyətinə qarşı çevrilmiş hər şeyə üsyən və ittihamnamədir.

Fitrətən milli və xəlqi şair olan Sabir xalqın ictimai-sosial və psixoloji dəndlərinin son dərəcə dəqiqliyi ilə və ürək yanğısıyla deyən, fəryadında gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır. Qüdrətli şair oxucusunu da bütün bu dəndlərin alovuna bürüməyi, onu da özü qədər alovlandırmayı bacarmışdır.


Bəzən satiranı belə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də müsəirdir.

Sabir əsərlərinin tam külliyyatı olan bu ikicildliyin birinci cildinə şairin 1906-1910-cu illərdə yazmış olduğu satirik şeirlər toplanmışdır. Cild xronoloji prinsip əsasında hazırlanmışdır.

Kitabda xalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmişdir.

**ISBN 9952-418-26-1**

© “ŞƏRQ-QƏRB”, 2004



Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## M.Ə.SABİR İRSİNİN NƏŞRİ TARİXİNƏ DAİR

İnqilabi-satirik şerimizin banisi və bayraqdarı Mirzə Ələkbər Sabir Tahirzadə Şirvani (1862-1911) Azərbaycan ədəbiyyatı tarixində şərflə yer tutan böyük simalardan biridir. Onun inqilabi-demokratik poeziyası öz müəsirliliyi, xəlqiliyi, yüksək sənətkarlığı və dərin realizmi ilə Azərbaycan mədəniyyətinin, bədii və ictimai fikrinin tərəqqisində müstəsna rol oynamışdır.

M.Ə.Sabir yaradıcılığının vüsəti, əhatə və təsir dairəsi son dərəcə genişdir. O, XX əsrin əvvəllərində yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqi bir sıra ölkələrində də xalq azadlıq hərəkatına, ictimai satiranın inkişafına qüvvətli təsir göstərmış, onlarca satirik şair üçün nümunə olmuşdur. Tədqiqat göstərir ki, hələ böyük şairin sağlığında onun əsərləri yerli mətbuatla yanaşı, Tiflis, Peterburq, Həştərxan, Səmərqənd, İstanbul şəhərlərində və başqa yerlərdə çıxan qəzet, jurnal və məcmuələrdə də dərc olunmuş, geniş şöhrət tapmışdır.

\* \* \*

Xalq şairi Sabirin “Hophopname” adı ilə məşhur olan şeirlər məcmuəsi oxucuların sevimli kitabıdır. “Hophopname” bir əsrə yaxındır ki, çox tirajla çap edilir, yayılır. Onun yenidən nəşri hər dəfə ədəbi həyatımızda bir hadisəyə çevirilir. Sənətindən, peşəsindən, yaşıdan, savadından asılı olmayaraq, hamı bu kitabı almağa, oxumağa çalışır. Buna görə də “Hophopname”nın nəşri tarixinə yiğcam şəkildə nəzər salınması, ayrı-ayrı nəşrlərin müsbət və kəsir cəhətlərinin meydana çıxarılması həm sabırşunaslığın bu sahədəki nailiyyətlərini ümumiləşdirmək, həm də Sabir ırsinin tam, elmi nəşri üçün son dərəcə vacib məsələlərdən biridir.

Vaxtaşırı buraxılan kütləvi şeir məcmueləri nəzərə alınmazsa, Sabirin əsərləri əsrə yaxın bir müddət ərzində toplu şəkildə ana dilimizdə dəfələrlə çap olunmuş, rus, fars və digər xalqların dillərinə tərcümə edilmişdir. Dündür, bu nəşrlərdə şairin zəngin ədəbi-bədii ırsı tam əhatə edilməmiş və bunların heç biri elmi-akademik nəşr də deyildir. Lakin istər daxil edilən əsərlərin miqdarı, istər mətnlərin keyfiyyəti, istərsə izah və şərhlərinə görə həmin nəşrlər bir-birindən həmişə bu və ya digər dərəcədə fərqlənmmişdir. Sabirin həyat və yaradıcılığına dair tədqiqat genisləndikcə, şairin vaxtaşırı meydana çıxarılan əsərləri yeni nəşrə əlavə olunmuş, mətnlər daha da dürüstləşdirilmiş, izah və şərhlər əvvəlkino nisbətən xeyli təkmilləşdirilmişdir.

M.Ə.Sabirin zəngin ədəbi-bədii ırsı əsasən 1903-1911-ci illərdə qəzet, jurnal, məcmuə və dərsliklərdə çap olunmuşdu. Əsərlərini satirik mətbuatda

müxtəlif gizli imzalarla çap etdirməsinə, öz müəllifliyini gizlətməsinə baxmayaraq, hələ şairin sağlığında onun şeirləri böyük şöhrət qazanmış, dillər əzbəri olmuşdur. Böyük şair sağlığında özü haqqında nəinki yerli mətbuatda, hətta sərhədlərimizdən uzaqlarda çıxan qəzet və jurnallardakı yüksək rəyləri, məqalələri görmüş, əsərlərinin oxucular tərəfindən necə sevilə-sevilə oxunduğunun, təkrar dərc edildiyinin şahidi olmuşdur. Bu zaman Sabir ayrı-ayrı qəzet və jurnallarda əməkdaşlığı dəvət edilir, onun əsərlərinə onlarca nəzirələr yazılırdı. Şairin əsərləri yüksək qiymətləndirildiyi kimi, ədəbi-ictimai fealiyyəti də hər cür yad hücumlardan müdafiə olunurdu.

Hələ 1907-ci ildə Peterburqdə nəşr olunan “Ülfət” qəzeti (1905-1907) Sabirin bəzi şeirlərini çap etmişdir. “Ülfət” redaksiyası “Ədəbiyyat aləmi” adı altında ayırdığı xüsusi bölməni məhz Sabirin şeri ilə başlamış və bu xüsusda yazmışdır: “Qafqaz zatən şair yatağıdır. Orada pek böyük şairlər yetişmişdir. Hazırda bir çox təbiəti-şeriiyyə sahibləri bulunduğu məhəlli cəridələrdə dərc edilmiş şeirlərində görülür... Biz gərək Qafqaz, gərək Qazanda zühur edən yeni şairlərimizin əsərlərini qeyri qəzetlərdə gördükcə nəql edib “Ülfət” oxucularını dəxi ləzzətəyab edək. Bu dəfə “Irşad” rəfiqimizdən “Təhəssür” ismlı şeri (şerif Sabirindir – M.M.) nəql etdik. Qazan şivəsində intixab etdiyimiz bəz şeirləri dəxi, inşallah, iləri nüsxələrimizin “Ədəbiyyat aləmi” qismində həp nəql və dərc etmək niyyətimiz vardır. Məqsədimiz qarələrimizi hər şeydən hissədar etməkdir. Əgər yeni şair qardaşlarımız asarı-əliyələrini doğrudan-doğruya idarəmizə göndərərlərsə, məəlməmnuniyyə dərc edəriz” (8 mart 1907, №63).

Xalq şairinin bəzi şeirləri sonralar Həstərxanda çıxan “Bürhani-tərəqqi” qəzeti ndə də (1906-1911) çap olunmuş, ümumi şöhrət qazanmışdır (21 yanvar 1911, №131).

Sabirin əsərləri haqqında yazılıb söylənən dəyərli mülahizə və məqalələrin sayı 1911-ci ildə şairin xəstəliyi ilə əlaqədar olaraq daha da çoxaldı. Müxtəlif qəzet və jurnallarda Sabir barəsində çoxlu məqalələr dərc edildi ki, bu tipli yazıların sayımı o zamankı mətbuatdan istənilən qədər artırmaq mümkündür. Bütün bunlar belə bir aydın həqiqəti təsdiq edir ki, hələ Sabirin sağlığında onun şairlik şöhrəti geniş yayılmış, əsərləri sevilə-sevilə oxunan böyük xalq şairi olmuşdur.

Çarizmin, burjua-mülkədar aqalığının ədalətsiz qanunları neticəsində öz sağlığında əsərlərini kitab halında görmək səadəti Sabirə nəsib olmadı. Əsərlərinin taleyi xüsüsilə ömrünün son günlərində şairi çox düşündürdü. O, xəstə ikən Tiflisdən dostu Abbas Səhhətə yazdığını son məktublarının birini bu sözlərlə qurtarırdı: “Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim asarımı təb etdirorsınız”.

Sabir yanılmamışdı. 1911-ci ilin iyul ayında xalq şairinin vəfatından sonra başda Abbas Səhhət olmaqla qələm yoldaşları onun əsərlərini nəşr edib geniş

oxucu kütlələrinə çatdırmaq üçün qızgrün fəaliyyətə başlıdalar. Az müddət ərzində dövri mətbuat səhifələrində bu münasibətlə çoxlu yazılar, oxucu məktubları dərc edildi. Şairin qədirbilən adı, sıravi oxucularından başlamış Cəlil Məmmədquluzadə, Əbdürrahimbey Haqverdiyev, Firdunbəy Köçərli, Əliqulu Qəmküsər və başqa müasirləri, mübarizə və məslək dostları onun əsərlərini kitab halında nəşr etmək üçün xalqa müraciət etdilər.

“Məlumat” qəzeti şairin vəfati günlərində çap etdiyi “Ə.Sabiro heykəl” adlı məqalədə Sabir irsinin nəşri zərurılıyindən danışaraq yazdı:

“Hər millət kəndisini tərbiyə edən və kəndi arasında mümtaz olan sevgili bir adamın ismini ehtiram ilə yad etmək, namını baqiyi-beynələnam eyləmək məqsədi-alisilə bir şey təsis ediyorlar. Əcnəbi millətlər heykəl və nişangahlar dikiyorlar. Əhli-islam arasında təbidi-nam üçün digər təriqlər aranıllar. Burada böyük-böyük təsisati-xeyriyyə və mədəniyyə təsis ediliyor və digər əsərlər vücudə gətiriliyor.

Şimdi, şübhə yoxdur ki, bu gün biz – Rusiya islamları bunlardan heç birini vücudə gətirməyə müqtədir deyiliz...

Fəqət, bununla bərabər, mümkün olan bir çərə vardır. Bu çərə isə, sevimli şairimizin hini-həyatında yaza bildiyi nə qədər asari-ədibə və əşarı var isə onları toplayıb bir yerdə, məcmue şəklində təb (çap) etdirməyə himmət və qeyrət buyurularsa idi – ən böyük nişangah tikmiş olurduq...” (21 iyul 1911, №18).

M.Ə.Sabirin həmyerisi, “Kaspi” qəzetiinin redaktor müavini Mehdiibəy Hacınski də məsələni məhz bu şəkildə qoyurdu. O, həmvətənlərinə müraciət edib, başqa xalqların yaxşı ənənələrindən nümunə götürməyə çağırırdı: “Biz Qafqaz müsəlmanlarına, xeyirxahlara müraciət edərək, onları öz şair və yazıçılarının şərəfinə heykəl qoyan avropalıların yolu ilə getməyə çağırırıq. Ə.Sabirin buna ehtiyacı yoxdur, fəqət ona lazımlı olan yeganə şey – əsərlərini nəşr etməkdir...” (25 avqust 1911, №190).

Sabir irsinin nəşri barəsindəki bu müraciətlərə ilk səs veren görkəmli yazıçı və dramaturq Nəcəfbəy Vəzirovun qızı Sara xanım Vəzirzadə olmuşdur. O, “Yeni irşad” qəzeti redaksiyasına göndərdiyi məktubunda yazdı:

“Miri-ürfanpərvər müdər əfəndi!

Möhtərəm “Kaspi” qəzetiində “Mehdiibəy” imzalı, şairi-şəhərimiz Sabir əfəndi həqqində bir məqalə dərc olunmuşdu. Məqalədə müşarileyh Mehdiibəy cənabları mərhum Sabirin əsərlərini çap etmək təklifini etmişdir. Boylə ki, əsərlərdən cəm olunmuş pul mərhum Sabirin ailəsinə məsrəf olunsun.

Özümə borc bildim ki, öz aldığım məvacibimdən beş manat xidmətinizə göndərib, rica edəm ki, bu az məbləği gələcəkdə Sabirin əsərlərini çap olmaq üçün cəm olan sormayəyə daxil edəsiniz.

Və bunılə bərabər ümid edirəm ki, sahibi-sərvət qardaşlarım və bacılarım Sabirin bizim həqqimizdə çəkdiyi zəhəmatını yaddan çıxarmayıb, onun

yadigarına olaraq əsərlərini çap etdirələr. Tainki həm millətimiz o əsərlərdən bəhrəmənd olub, həm də o mərhumun övladına bir ianə olunsun” (28 avqust 1911, №1).

Sara xanım Vəzirzadənin bu xeyirxah təşəbbüsünün təsir gücünü daha da artırmaq məqsədilə bir neçə gün sonra Mehdibəy Hacınski “Qeyrət etməli” adlı məqalə ilə yenidən mətbuat səhifələrində çıxış etdi. Bu dəfə o, xalq şairinə təmənnasız xidmət göstərən iki nəfər qadının – Həmidə xanım ilə Sara xanımın təşəbbüskarlığına diqqəti cəlb edərək yazırdı:

“Əvvəlinci nömrəmizdə iffətlə Sara xanım Vəzirzadə həzrətlərinin Sabir həqqində yazdığı məktubunu dərc etmişdi. O gündən on gün keçmişdi. Hənuz nə Bakıda və nə onun nahiyyələrində və nə də Qafqaz müsəlmanlarının aralarında bu barədə bir təşəbbüs görünməkdədir.

Əcəba, zavallı Sabirin həyatında kömək edən, həmidanə bir himayə edən bir övrət Həmidə xanım və ölümdən sonra onu yada salan yenə övrət! Daha bundan ziyadə nə bir təsir ola bilər?! Bundan əfzəl nə ola bilər?!” (“Yeni irşad” qəzeti, 7 sentyabr 1911, №8).

Sabir əsərlərinin nəşrilə əlaqədar olan bu tipli məqalə və müraciətlər, ideya istiqamətində asılı olmayaraq, o dövrün demək olar ki, bütün qəzet və jurnallarında tez-tez təkrar edilirdi. Bütün bunlar xalqın öz sevimli şairinə bəslədiyi dərin məhəbbət və sonsuz ehtiramın parlaq təzahürlərindən biri idi. Artıq sözənən bilavasitə əməli işə keçmək, Sabirin əsərlərini çap edib oxucu kütłələrinə çatdırmaq vaxtı yetişmişdi.

Sabir istedadının pərəstişkarlarından biri olan, onun satirik üslubundan çox şey öyrənib mənimməsəyən görkəmli mollarən-srəddinçi şair Əliqulu Qəmküsər bu münasibətlə yazırdı: “Zəmani-həyatında Sabir əfəndiyə külli mayələr qoyub dərdinə əlac aramadıqsa da, ləməhalə şimdə çalışıb onun məcmuəsinin çap olunub kitab şəklində girməyinə bəzli-himmət edəlim, ta bəlkə həmi millətimiz onun abdar kəlamlarından müstəfiyiz və bəhrəmənd olsunlar və həmi bu məmərdən onun növbəvəsinə bir təriqi-məaş və imkani-təhsili-elm və tərbiyə fərahəm olub, o biçarənin də ruhu şad olsun. Yoxsa gündə qəzetədə “Sabir belə gəldi, belə getdi, belə yazdı, belə dedi” sözlərini tekrar etməkdən heç bir fayda hasil olmaz” (“Yeni irşad” qəzeti, 18 sentyabr 1911, №15).

Beləliklə, 1911-ci ilin axırlarından 1912-ci ilin ortalarına qədər hazırlıq işləri davam etdi. Sabir külliyyatını buraxmaq üçün onun müasirləri şairin əsərlərini çapa hazırlayırlar, kitabın nəşri üçün oxuculardan maddi vəsait tonlanışını təşkil edir, nəşriyyatlarla müntəzəm əlaqə saxlayırdılar. Oxuculardan yüksələn ianə kifayət etmədiyindən başqa vasitələrə də əl atılmış, Dilican yaylığında istirahət edən azərbaycanlı müəllimlər tamaşa göstərib, Sabir əsərlərinin nəşri üçün əlavə vəsait toplamışdılar (“Azərbaycan məktəbi” jurnalı, 1962, №5).

Xalq şairinin əsərlərini çapa hazırlamaq və nəşr edib geniş oxucu küt-lərinə təqdim etmək işində şair Abbas Səhhət ilə müellim Mahmudbəy Mahmudbəyovun xidmetləri xüsusilə qeyd edilməlidir. Xalqdan toplanmış ianə ilə, Abbas Səhhət və Mahmudbəy Mahmudbəyovun ardıcıl söyi nəticə-sində Sabirin vəfatından il yarım sonra onun ən böyük arzusu həyata keçirildi – şairin əsərləri 1912-ci ilin axırlarında “Hophopnamə” adı altında çapdan çıxdı.

Bu, “Hophopnamə”nin ilk nəşri idi. Kitaba Sabir əsərlərinin az bir his-sesi – yalnız “Molla Nəsrəddin” jurnalında çap olunan satiraları (həm də ha-mısı yox!) daxil edilmişdi. Bakıda “Kaspi” mətbəəsində 2000 tirajla buraxılmış bu ilk külliyyat həcmcə ən böyük deyildi, cəmisi 104 sohifəden ibarət idi.

“Hophopnamə”nın həcmi nə qədər kiçik idisə, mənası və məzmunu bir o qədər böyük, əhatəli idi. Demək olar ki, XX əsrin ilk on ilinin elə mühüm ictimai-siyasi, yaxud möişət məsələsi yox idi ki, bu kitabda bədii ifadəsinə tapmamış olsun. “Hophopnamə” xalqın həyat və mübarizəsini bütün tipik cə-hətləri ilə əks etdirib göstərən parlaq bir güzgü idi.

“Hophopnamə” çap olunduğu gündən etibarən oxucular arasında böyük şöhrət qazandı, ən çox oxunan, geniş yayılan kitablardan biri oldu. “Hophop-namə” nüsxələrinin qısa müddətdə, dərhal satılıb qurtarması Sabir ırsının ge-niş oxucu kütlələri tərəfindən necə hərəketlə qarşılandığını göstərən ən yaxşı sübut idi.

“Hophopnamə” yə dövri mətbuat səhifələrində də yüksək qiymət verildi. Qəzet və jurnalarda bir-birinin ardınca çoxlu elanlar, röylər çap olundu. Həm də yalnız demokratik mətbuat deyil, burjua mətbuatı orqanları da “Hophop-namə”nın oxucular arasındaki şöhrətini etiraf etməli olmuşdur.

1913-cü ilin əvvəllerində “Hophopnamə” artıq kitab mağazalarına daxil olmuşdu. Bu münasibətlə “Şəlalə” jurnalında çap olunmuş elanda oxuyuruq: “Mərhum milli şairimiz Sabir əfəndinin əsərlərindən “Hophopnamə” çapdan çıxbı satılmaqdadır. Bu kitab hər bir milli ədəbiyyatı sevən kimsə üçün mizüstü bir kitab olmalıdır” (19 yanvar 1913, №1).

Növbəti nömrələrdə təkrar dərc olunan bu elandan başqa, “Şəlalə” jurnalı “Hophopnamə” haqqında xüsusi bir məqalə də çap etmişdir. Həmin məqalədə şairin yaradıcılığına düzgün qiymət verilmiş, Sabir ədəbiyyatı-mızda “yeni ciğir açan müqtədir bir şair” kimi qiymətləndirilmişdir.

“Yeni kitablar” adı altında çap olunan həmin məqalədə Sabir və onun “Hophopnamə”si haqqında deyilirdi: “Çoxdan bəri intizarında olduğumuz mərhum Sabir əfəndinin 1-ci qism “Hophopnamə”si bu həftə təb olundu. Sabir əfəndi türk-Azərbaycan ədəbiyyatında yeni bir ciğir açan müqtədir bir şairdir. Sabirin şeirləri şimdi deyil, gələcək zəmanlarda belə qarelərini müs-

təfif edər. Bu əsər tərzi-məişətimizi bir ayinə kibi doğru göstərir. Vaqəən milli həyat və milli heysiyyətimizin müsbət tərəflərini bir tarix kibi təsvir etməz. Lakin mənfi cəhətlərini ətraflıca şərh və bəyan eylər. Ruhaniş, ürəfa, bəylər, inteligençilər, əsnaf, mədəniyyətçilər... nöqsanları ilə sərasər “Hophopnamə”də təhrir və tərsim olunmuşdur” (2 fevral 1913, №2).

Yuxarıda göstərdiyimiz kimi, “Hophopnamə”nin ilk nəşrinə Sabir əsərlərinin kiçik bir qismi, toxminən dörrdə bir hissəsi daxil edilmişdir. Kitabın üzərində “I hissə” olduğu göstərilmişdisə də, sonralar nəşriyyat çətinlikləri ilə əlaqədər II hissə çap olunmamışdır. Bunu “Hophopnamə”nin nəşri haqqında məqalə, yaxud elan çap edən qəzet və jurnallar da döñə-döñə qeyd etmişlər. Şairin vəfatinin iki illiyi münasibətilə “Məktəb” jurnalında Sabirin tərcüməyi-halına dair buraxılan böyük bir məqalə bu sözlərlə qurtarırırdı: “Mərhumun “Hophopnamə” adlı əsəri çapdan çıxıb satılmaqdadır. Hələ çapa verilməmiş əsərləri də vardır ki, bunlar da tədric ilə təb olunacaqdır” (12 iyul 1913, №11).

Oxucular xalq şairinin çap olunmamış əsərlərini böyük maraq və intizarla gözləyirdilər. Lakin “Hophopnamə”nin II hissəsinə nəşr etmək mümkün olmadı. Nəşriyyatın xüsusi mülkiyyətçilər əlində gelir vasitəsinə çevriləməsi, maddi vəziyyətin ağırlığı Sabir ırsının nəşrinə imkan vermədi. Buna görə də məsələ yenidən dövri mətbuat sehifələrində müzakirə olunmağa başladı.

Şairin müasirləri və qədirbilən oxucuları dövri mətbuatda öz səslərini yenidən ucaltdılar. Onlar Sabirin çap olunmamış əsərlərinin nəşri üçün xalqı “himmət göstərməyə”, bu xeyirxah, mədəni tədbirin həyata keçirilməsində öz köməyini əsirgəməməyə çağırırlar. Yaziçi Əbdürəhimbəy Haqverdiyev böyük şairin vəfatinin iki illiyi münasibətilə yazdığı məqaləsini məhz belə bir alovlu çəğirişla bitirirdi: “Millət xeyirxahlarını, Sabir adı gələndə gözləri yaşaranları çağırıb deyirəm: əl-ələ verin, qardaşlar! Himmət edin, Sabirin bizə tapşırıb getdiyi əmanəti tərəqqi düşmənlərinin gözlərinə ox edək! Asarını kəsəyənlərə xörək etməyin və onun əziz qəbrini Nizaminin, Firdovsinin qəbrlərinə döndərməyin. Namus yeridir, qardaşlar!” (“Molla Nəsrəddin” jurnalı, 23 iyul 1913, №20).

Belə müraciət və çağrıqlar xalq içərisində dərhal öz əks-sədasını təpirdi. Sabir ırsının mükəmməl nəşri üçün hər tərəfdən maddi vəsait toplanması bunu aydın göstərirdi. Bakı, Gəncə, Tiflis, Aşqabad və s. şəhərlərdən göndərilən ianələrin yığılması işində “Molla Nəsrəddin” jurnalının əməkdaşları, vəkil və müxbirləri xüsusi səy göstərmişlər. İanə olunan pulların sahibləri və miqdarı haqqında mətbuat sehifələrində müntəzəm məlumat dərc edilirdi. “Molla Nəsrəddin” jurnalı 1913-cü ildə çıxan nömrələrinin birində “İanə” başlığı altında “Maarifpərvər arqadaşımız Salman Əsgərov cənablarının vasitəsilə sevgili şairimiz mərhum Sabir Tahirzadənin çap olunmayan əsərlərinin təb olunmasınağına Aşqabaddan yığılan ianələrin surəti”ni dərc etmiş və yazımdır:

“Bu pullar idarənin vasitəsilə Mehdibəy Hacınskiyə tapşırılıbdır ki, mərhumun əsərlərinin çapına məsruf etsin” (26 iyun 1913, №18).

Ayrı-ayrı şəhərlərdən göndərilən ianə haqqında bu cür məlumatlar “Molla Nəsrəddin”in növbəti nömrələrində də, başqa qəzet və jurnallarda da dərc olunmuşdur.

Toplanan ianələr redaksiyalar vasitəsilə Sabir ırsinin nəşri üçün təşkil edilmiş komissiyaya göndəriliirdi. Müəllim Mahmudbəy Mahmudbəyov, ya- ziçi Seyid Hüseyn və mühərrir Mehdibəy Hacınskidən ibarət olan həmin komissiya yiğilmiş məbləğin kifayət etmədiyini bildikdə, xalqa yenidən müraciət etdi. Müraciətnamənin müəllifləri yeni nəşrin xüsusiyyətlərini və çap xərcini təhlil edərək deyirdilər:

“Mərhum Sabirin “Hophopnamə”sinin birinci hissəsi himmətli millət-daşların ianəsi ilə keçən il çap oldu. İndi Sabirin tamam əsərləri çap olur. Bu çap müsəvvər olacaq. Mərhumun öz şəkli və iyirmi dörd rəngli rəsm ilə bərabər 200 səhifəli bir kitab çıxacaq. Təkcə rəsmlərin xərci 400 manatdan artıqdır. Tamam çap xərci təxminən 1300 manat tutacaq. Bu hələdək bir az ianə cəm olmuş. Aşkardır ki, bu cəm olmuş məbləğ Sabirin əsərlərini çap etməyə kifayət etməyəcək və işdə yenə himmət lazımdır.

Himmətli millətdaşlar! Müqtədir şairlərimiz az olmayıb. Lakin bu gün milli şairimiz bircə Sabir əfəndidir – desək, səhv etməmişik. Çünkü ancaq Sabirin əsərlərində öz möişətimizi, öz nöqsanımızı, nə olduğumuzu görə bili-rik. Bu əsərlər varlığımızın ayinəsidir, bu əsərlər bizə doğru rəhbərdir.

Boylə böyük milli ədibin əsərləri çap olub, el malı olmağa himmət ediniz. Azmi, coxmu, hər kəs öz gücünə görə bu çapa verdiyi ianəni Sabirə, Sabirin ailəsinə deyil, tamam millətə edir. Bu ianələrin təşəkkürünü nəinki indiki millət fərdləri, bəlkə bizdən sonra gələn övladımız edəcək” (“İqbəl” qəzeti, 20 yanvar 1914, №557).

Bələliklə, tərəqqipərvər ziyanlıların və xalq şairinin qələm dostlarının bütün bu söyləri hədər getmədi. Oxuların tələbi və ianəsilə iki il sonra, 1914-cü ildə Sabir əsərləri yenidən nəşr olundu. Bu, 1912-ci ildə I hissəsi buraxılan “Hophopname”nin mabədi deyildi, ikinci, daha mükəmməl nəşri idi. Əvvəlkindən fərqli olaraq, yeni nəşrə şairin “Molla Nəsrəddin” jurnalı ilə yanaşı başqa dövri mətbuat orqanlarında (“Irşad”, “Bəhlul”, “Zənbur”, “Həqiqət”, “Günəş” və s.) çıxan əsərləri də daxil edilmişdi. Sabirin öz sah-lığında qəzet və jurnallarda dərc etdirdiyi yüzdən artıq taziyənəsi, bir sıra satirik və lirik şeirləri, uşaqlara hədiyyəsi, hekayə və felyetonları, bəzi tor-cümələri və nəhayət, Abbas Səhhətə yazdığı son məktubları ilk dəfə bu kitabda toplanmışdır. Şairin o vaxta qədər çap olunmamış bir sıra qəzəlləri də “Hophopnamə”nin yeni nəşrinə əlavə edilmişdir. Bələliklə, kitabın ümumi həcmi ilk nəşrə nisbətən üç dəfədən də çox böyümüşdü.

Vaxtı ilə Sabir satiraları mövzusunda “Molla Nəsrəddin” jurnalına çəkilmiş və xalq rəssamı Əzim Əzimzadə tərəfindən yenidən işlənən rəngli şəkillərin böyük bir qismi də ilk dəfə bu nəşrdə verilmişdi. Dərin həyatı müşahidə, mütərəqqi ideya və kamil sənətkar fırçasının məhsulu olan bu şəkillər Sabir irlisinin xalq kütlələri arasında geniş yayılması işində qüdrəti əyani vasitə olduğu kimi, Sabir satirası da Azərbaycan təsviri incəsənətinin realizm və xəlqilik yolu ilə inkişafında böyük rol oynamışdır. Əzim Əzimzadənin Sabir əsərləri mövzusunda çəkdiyi və “Hophopname”nın yaraşığı olan ən yaxşı rəsmləri, hər şeydən əvvəl, öz həyatılıyi, ideyalılığı və yüksək sənətkarlığı ilə səciyyələnir. Sənətşünasların göstərdikləri kimi, “Sabir şeirlərinin məzmununu dərindən dərk edən Əzimzadə öz illüstrasiyalarında bu şeirlərin böyük daxili mənasını hamiya çata biləcək canlı bir formada əks etdirmişdir. Rəssamın fırçası şairin qələminin gördüyü işi çox gözəl tamamlamış və onu daha da qüvvətləndirmişdir” (A.Qaziyev.)

“Hophopname”nın istor birinci, istərse ikinci nəşrini Abbas Səhhət hazırlamışdı. O, əziz dostunun kitabına ad seçkən şairin “Molla Nəsrəddin”də işlətdiyi ilk gizli imzasını (“Hop-hop”) əsas almış və kitabı həmin imzaya uyğun olaraq “Hophopname” adlandırmışdı. Abbas Səhhətin bu təsəbbüsü sonrakı naşirlər və tərtibçilər tərəfindən də davam etdirilmiş və yaxşı bir ənənə halını almışdır. Keçən əsrin 60-ci illərində çıxan üçcildiliyi də daxil olmaqla Sabirin əsərləri külliyyatı adətən “Hophopname” adı altında buraxılmışdır.

Abbas Səhhət qələm dostunun vəfati münasibətilə bir il əvvəl çap etdirdiyi məqalə əsasında kitaba “Sabirin tərcüməyi-hali” adı altında dolğun məzmunlu, elmi səviyyəsi etibarilə yüksək, şairin həyat və yaradıcılığına dair faktik materialla zəngin bir müqəddimə yazılmışdır ki, bu müqəddimə indi də Sabir tədqiqatçılarının istinad etdiyi ən mötəbər məxəzlərdən biri, bəlkə də birincisi sayılır.

Abbas Səhhət müqəddimədə öz qələm və məslək dostunun keçdiyi həyat və yaradıcılıq yolunun əsas mərhələlərini düzgün müəyyənləşdirmiş, Sabir əsərlərinin yiğcam ideya-bədii təhlilini vermiş, onu şerimizin inkişafi tarixinde yeni dövr açan novator bir şair kimi qiymətləndirmişdir. Müqəddimə müəllifinin fikrincə, Sabir “Azərbaycan ədabiyyatında ən əvvəl yeni bir çığır açdı ki, ondan müqəddəmə kimsə o gözəl sıvədə yazmamışdı. Nöqsanlarını və eyblərimizi məzhəkə və məzah təriqilə şayət şirin və hər kəsin anladığı bir dil ilə, qəh-qəhələr ilə oxudub islaha çalışırdı... Sabir əfəndi əsərlərində işlətdiyi iبارələr və yeni məzmunlar kimsəni təqlid deyil, məhz, öz fikrinin nəticəsidir”.

Şairin ilk yaradıcılıq dövründə aid götürilən ədəbi nümunələr, Sabirin dövri mətbuatla əlaqəsinə, gizli imzalarına dair verilən zəngin məlumat və nəhayət, yazıcıının İran inqilabına münasibəti haqqında söylənən qiymətli, orijinal fikirlər müqəddimənin elmi əhəmiyyətini daha da artırmışdır. Düz-

dür, son dərəcə təvazökar şair olan Abbas Səhhət “Hophopnamə”yə yazdığı müqəddiməni “Sabirin tərcümeyi-halı” adlandırmışdır. Lakin bu, bizim biliyimiz adı “tərcümeyi-hal” çərçivəsindən çıxmış, Sabirin yaradıcılıq problemlərini müəyyənləşdirmək nöqtəyi-nəzərindən irəliyə doğru atılmış mühüm bir addım kimi qiymətləndirilməlidir Burada Sabir satirasının ideya məzmunu və əsas xüsusiyyətləri, şairin klassik ədəbi irslə əlaqəsi, ədəbiyyatımızdakı tənqididə realizmin ideya mənbələri və mütəraqqi istiqaməti və bir sıra başqa məsələlər haqqında müqəddimə müəllifinin maraqlı, nəzəri mülahizələri vardır.

“Hophopnamə”nin ilk iki nəşri üzərində aparılan diqqətli müşahidə və müqayisələr belə bir iddia üçün əsas verir ki, Abbas Səhhət böyük şairin əsərlərini avtoqraflar əsasında deyil, məhz ilk çaplar əsasında hazırlanmışdır. Müasirlərinin dediklərinə görə, Sabir dövri mətbatda çıxan şeirlərini səliqə ilə kəsib bir qovluqda yiğmiş və əsərlərini kitab halında çap etdirmək üçün hələ öz sağlığında müəyyən təşəbbüs göstərmişdir. Görünür, şairin vəfatin-dan sonra “Hophopnamə” nəşrə hazırlanarkən bunun böyük köməyi olmuşdur.

“Hophopnamə”nin 1922-ci il nəşrinin tərtibçisi Əliskəndər Cəfərzadə kitabə yazdığını ön sözde (“Mədxəl”) bu xüsusuda deyir:

“Mirzə Ələkbər Sabir Tahirzadənin vəfatından təxminən bir il sonra, 1912-ci ildə mərhumun əsərlərini “Hophopnamə” ünvanılə kəndi vəsiyyətinə görə Mahmudbəy Mahmudbəyov təşəbbüsətədə bulunub, çap etdirmək fikrina düşüyör.

Mərhum Sabirin mənzum və mənsur asarını A.Səhhət vasitəsilə “Molla Nəsrəddin” jurnalı və qeyrədən istixrac edərək kitabın nüsxəsini müxtəsərən hazırlayır. Çap etdirməyə nəqd para olmadığından ianə təriqilə pul toplanıb birinci təbəni qeyri-müsəvvər olaraq 2000 nüsxə təb etdirir” (səh 3).

Tərtibçi Sabir əsərlərinin nəinki qəzet və jurnallardaki mətnini, hətta sərlövhəsini də eyni ilə saxlamışdır. Odur ki, əsərlərin qəzet və jurnal variantı ilə “Hophopnamə”nin ilk iki nəşrindəki mətn arasında o qədər də böyük fərq yoxdur. Nəzərə çarpan fərqləri öz məzmununa və xarakterinə görə əsasən iki qrupa ayırmak mümkündür: a) bir sıra söz və ifadələrin başqa, ona yaxın olan, sinonim söz və ifadələrlə əvəz edilməsi nəticəsində yaranan kiçik dayışıklılıklar; b) bəzi açıq söz təhrifləri.

Birinci qrup fərqlər bəzən məzmun, bəzən də vəzn, bədii təsvir və ifadə vasitələri ilə əlaqədardır. Tərtibçi heç bir ideya təhrifinə yol vermədən əsərlərin qəzet və jurnal variantındaki bəzi söz, ifadə və tərkibləri başqası ilə əvəz etməyi lazımlı bilmışdır.

Əlbəttə, bu tipli düzəlişlərin konkret olaraq haradan, necə yarandığını indi dəqiq müəyyənləşdirmək mümkün deyildir. Sabir avtoqraflarının əldə olmaması burada tədqiqatçının işini son dərəcə çətinləşdirir, onun aydın, konkret fikir söyləməsinə mane olur. Bəlkə də Sabir əsərlərini məhz Səh-

hətin düzəldiyi şəkildə yazib göndərmiş, qəzet və jurnal redaktoru isə onu öz məqsədində müvafiq şəklə salmışdır.

Sabir əsərlərinin nəşri tarixində belə hallar olmuşdur.

İlk mənbələrlə “Hophopnamə”nin 1912-1914-cü il çapları arasında nəzərə çarpan ikinci qisim fərqlərə gəlincə, demək lazımdır ki, bunlar əsasən açıq təhriflərdən ibarətdir. Sayca o qədər də çox olmayan bu təhriflər bəzən ərəb əlifbasının yazıda törətdiyi dolaşıqlıq, bəzən də mətbəə xətaları nəticəsində meydana çıxmışdır.

Əlbəttə, göstərilən kəsirlər “Hophopnamə”nin ilk nəşrlərinin ədəbi-elmi əhəmiyyətini azalda bilməz. İstər şairin əsərlərinin toplanması, istərsə mətnlərin düzgünlüyü nöqtəyi-nəzərindən “Hophopnamə”nin ilk çapları Sabir ərəfinin nəşri tarixində müstəsnə əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, 1941-ci ildə Təbrizdə “Hophopnamə” nəşr olunarkən məhz bu çaplar əsas alınmışdır. Təbriz çapının naşiri Hilal Nasiri “Hophopnamə”nin Abbas Səhhət tərəfindən hazırlanan 1914-cü il nəşrini eyni il buraxmağı məqsədə tam müvafiq bilmişdir.

\* \* \*

M.Ə.Sabirin əsərləri və ədəbi-ictimai fəaliyyəti əsil yüksək qiymətini inqilabdan sonra aldı. 20-ci illərdən etibarən Sabir ərəfinə olan maraq və teləb görünməmiş dərəcədə artdı. Öz sağlığında əsərlərini bir kitab halında görə biməyən alovlu vətənpərvər və mübariz şairə inqilabın ilk illərində heykəl qoyuldu, əsərləri kütləvi tirajla dəfələrlə çap olundu. Həyata keçirilmiş bütün bu tədbirlər klassiklərə, bəşəriyyətin əsrlərdən bəri yaratmış olduğu mədəni irsə göstərilən qayğının təzahürlərindən biri idi.

1919-cu ildə Bakıda təşkil edilən və böyük şairin adını daşıyan xalq kitabxanasının fəaliyyət dairesi 1920-ci ildən sonra daha da genişləndi. Şairin həyat və yaradıcılığı ilə əlaqədar olaraq Sabir kitabxanası tərəfindən bir sır mühüm işlər görüldü. Vaxtaşırı Sabirin xatirəsinə həsr edilən ədəbi-bədii gecə və oxucu konfranslarının keçirilməsi, şairin əlyazmaları və naməlum əsərlərinin meydana çıxılması, ədəbi-ictimai fəaliyyətinin öyrənilməsi işində həmin kitabxananın böyük rolü olmuşdur. Kitabxanada keçirilən ədəbi gecə və konfransların materialları əsasında buraxılmış “Yaşıl yarpaqlar” (1922), “Azərbaycan xalqı şairi Sabir” (1924) və “Sabir kitabxanasının on illiyi” (1929) məcmuələrindəki elmi əsərlər, məqalelər, mənzum və mənsur xatirələr böyük şairin həyat və yaradıcılığını öyrənmək üçün indi də sabırşunaslarının əsaslanıb geniş şəkildə istifadə etdikləri mənbələrdəndir. Bütün bu materiallar, eyni zamanda, Sabir ərəfinin növbəti, daha mükəmməl nəşrləri üçün yaxşı bir bünövrə olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra Sabir əsərlərinin nəşri ilə əlaqədar bir sıra mühüm dövlət tədbirləri həyata keçirildi. Xalq Maarif Komissarlığının təşəbbüsü ilə “Hophopnamə”nin təkmilləşdirilmiş, üçüncü nəşrini buraxmaq üçün xüsusi komissiya yaradıldı. Şairin avtoqraflarını, naməlum əsərlərini, tərcümeyi-halı haqqında məlumat və s. toplamağa dair 1921-ci ilin may ayında partiya mətbuatında ayrıca elan dərc edildi. Həmin elanda oxuyuruq: “Xalq Maarif Komissarı Bünyadzadə yoldaş tərəfindən məşhur şairimizdən Sabirin əsəri olan “Hophopnamə”ni 3-cü dəfə olmaq üzrə daha nəfis və daha təntənəli bir surətdə təb edilməsi Ali Siyasi Maarif müdürüyyətinin nəşriyyat şöbəsinə həvalə edilmişdir. Binaənileyə şair Sabirin əsərlərindən, tərcümeyi-halına, rəsminə, əlyazmasına, “Hophopnamə”də təb edilməmiş şeirlərinə dair məlumatı və ya əldə əsəri mövcud olan yoldaşlardan məzkur əsərləri saat 8-dən 2-yə qədər türk nəşriyyat müdürü Əliskəndər Cəfərzadə yoldaşa götirmələri rica olunur” (“Kommunist” qəzeti, 31 may 1921, №96).

Xalq şairini şəxsən tanıyan, onunla bir yerdə işləmiş bütün vətəndaşlar bu elandan sonra Sabir əsərlərinin nəşrinə kömək məqsədilə öz bildiklərini əsirgəmədilər. Şairin özlərində olan avtoqraflarını, şeirlərini, məktublarını idarəyə təqdim etdilər. Şifahi məlumat verdikləri kimi, bir sıra xatirələr, şeirlər də yazüb göndərdilər. Bütün bu materiallər “Hophopnamə”nin az sonra buraxılan yeni nəşrində öz əksini tapmışdır.

Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin göstərişi ilə yeni nəşrin hazırlanması Sabirin müasiri, sabiq “Dəbistan” jurnalının (1906-1908) redaktoru, görkəmli müəllim və jurnalist Əliskəndər Cəfərzadəyə həvalə edilmişdi. Geniş oxucu kütlələrinin yaxından köməyi və tərtibçinin il yarımlıq gərgin, səmərəli zəhməti nəticəsində 1922-ci ilde Sabir külliyyatı çapdan çıxdı.

Bu, “Hophopnamə”nin üçüncü, təkmilləşdirilmiş nəşri idi, sovet dövründə buraxılan ilk nəşri idi.

Yeni nəşr öz həcmində görə ilk nəşrlərdən xeyli fərqlənirdi. Tərtibçi zəhmətə qatlaşaraq, Sabirin yaşayıb yaratdığı dövrdə və sonralar çıxan bəzi qəzet, jurnal və məcmuələri nəzərdən keçirmiş, şairin külliyyatına düşməyən bir sıra əsərlərini yeni nəşrə əlavə etmişdi. Bu gün məktəblilər tərəfindən sevilə-sevilə oxunan, dillər əzbəri olan uşaq şeirlərinin tam yarısı ilk dəfə bu nəşrdə verilmişdi (“Məktəb şərqisi”, “Yaz günləri”, “Uşaq və buz”, “Cütçü”, “Ağacların bəhsı”, “Elmə tərgib” və s.).

“Hophopnamə”nin 1922-ci il çapına daxil edilən yeni əsərlər yalnız uşaqlara aid şeirlərdən ibarət deyildi. Şairin o vaxta qədər işıq üzü görməyən, əlyazmaları Sabir kitabxanası tərəfindən əldə edilən bir sıra əsərləri də (“Nola ərbabi-kəmal...”, “Yaran, məgər ki...”, “Tərk edər kim ki...” və s.) ilk dəfə bu nəşrdə çap olunmuşdur.

Məlum olduğu kimi, Sabir öz dövrünün Cəlil Məmmədquluzadə, Abbas Səhhət, Firdunbəy Köçərli, Əliskəndər Cəfərzadə və başqaları kimi görkəmli yazıçı, şair, ictimai xadim və mühərrirləri ilə müntəzəm surətdə əlaqə saxlamış, məktublaşmışdır. Firdunbəy Köçərli Sabirin vəfatı günlərində yazdığı bir məqaləsində deyirdi: “Onun məndə bir çox nəzmən və nəşrən yazılmış məktubatı var ki, cümləsi mənim məhəlli-iqamətim olan Qori şəhərində qalıbdır...” (“Məlumat” qəzeti, 3 avqust 1911, №29).

Şairin həyat və yaradıcılığını öyrənmək üçün müstəsnə əhəmiyyət kəsb edə biləcək bu məktubların çoxu, təəssüf ki, itib-batmış, bizə gəlib çatmayışdır. Həmin məktublardan yalnız ikisini Abbas Səhhət “Hophopnamə”yə daxil etmişdir. Bu gözəl təşəbbüs sonrakı naşirlər tərəfindən davam və inkişaf etdirilmişdir.

“Hophopnamə”nin 1922-ci il çapı bu cəhətdən də diqqəti cəlb edir. Sabirin öz müsəri, görkəmli maarifpərvər Sultan Məcid Qənizadəyə yazdığı və xalq şairinin ictimai-pedaqoji fəaliyyətini öyrənenlər üçün zəngin məlumat verən beş məktubu ilk dəfə bu nəşrdə çap olunmuşdur. Kitabın sonunda isə Sabirin bir sira müasirlərinin şair haqqında mənzum və mənsur yazıları verilmişdir.

Sabir əsərlərinin inqilabdan əvvəlki istər qəzet-jurnal, istərsə kitab çaplarında, xalq işi uğrunda mübarizə aparan bəzi qəhrəmanların adları, azadlıq simvolu olan bir sıra söz və ifadələr çar senzurası tərəfindən buraxılmamışdır. Redaksiya həmin sözlərin yerində bir neçə nöqtə qoymaqla oxuculara müəyyən işarə vermiş və bununla da işin içərisindən çıxmışdır. “Hophopnamə”nin inqilabdan sonra buraxılan ilk nəşrində tərtibçi, haqlı olaraq, vaxtı ilə əvəzinə nöqtələr qoyulmuş şəxs adlarını, söz və ifadələri bərpa etmişdir (“Səttarxana”, “Ruhum” və s.).

“Hophopnamə”nin 1922-ci il nəşri bədii tərtibat, rəsm sənəti cəhətdən də özündən əvvəlki və sonrakı çaplardan fərqlənir. İkinci nəşrdəki şəkillərdən əlavə, Əzim Əzimzadə kitabın bir sıra yeni rəsmlər çəkmiş, Sabir tip-lərinin mahiyyətini realist boyalarla, əyani şəkildə açıb göstərmişdir. Şəkillər rəngli çap edilmiş, kitab nəfis şəkildə buraxılmışdır.

Həcm, rəsm və bədii tərtibatındaki müsbət cəhətlərə baxmayaraq, “Hophopnamə”nin üçüncü nəşrində ciddi səhvlər də vardır. Başlıca nöqsan bundan ibarətdir ki, tərtibçi, əvvələn, Sabir ırsinə son dərəcə sərbəst yanaşmış, “Hophopnamə”nin 1914-cü il çapı üzərində işleyərkən\* əsərlərin mətninə əl gəzdirmiş, bir sıra tərkib və ifadələri başqası ilə əvəz etmiş, bir sözlə, böyük şairi “redaktəyə” çalışmışdır; ikincisi, əsərlərin ilk mənbələrdəki sərlövhələrini, demək olar, bütünlükə dəyişdirmiş, özündən uydurma

\* Üçüncü nəşr hazırlanarkən “Hophopnamə”nin üzərində işlənmiş 1914-cü il çapı Respublika Əlyazmaları İstututunda saxlanılır: X-895.

adlar düzeltmiş və bununla bir hərc-mərclik yaratmışdır ki, bu da sonrakı nəşrlərin bəzisində eyni ilə, bəzisində isə qismən təkrar olunmuşdur.

Bundan başqa, bəzi söz, ifadə və misralar mətndən düşdüyüñə görə şerin həm ideya məzmunu, həm də vəzncə qafiyəsi pozulmuşdur.

“Hophopnamə”nin ilk üç nəşrində tərtib nöqtəyi-nəzərindən ciddi nöqsanlar vardır. Bu nəşrlərdə müəyyən tərtib prinsipi gözlənilmədiyi, büsbütün tosnifat aparılmadığı kimi, əsərlərin yazılış və çap tarixinə, mətnəkə hadisə və adlara dair heç bir qeyd, şərh də verilməmişdir. Sabir külliyyatının yalnız dördüncü nəşrində, 1934-cü ildə buraxılan “Bütün əsərləri”ndə bu cəhətdən ilk təşəbbüs edilmişdir.

Əvvəlki nəşrlərdən fərqli olaraq, “Bütün əsərlər”də şairin zəngin ədəbi-bədii irsi əsasən mövzularına görə qruplaşdırılmış, “Sabir və inqilab”, “Mülkədar-kapitalist quruluşu əleyhinə”, “Sabir və din”, “Mədəniyyətsizliyə – avamlığa qarşı”, “Sabir və yeni məktəb” və s. başlıqlar altında toplanmışdır. Lakin bu prinsip də sona qədər gözlənilməmiş, şairin ictimai-siyasi məzmunlu şeirləri, qəzəlləri və uşaqlara hədiyyəsində janr əsas alınaraq, bu əsərlər ayrıca fəsillərdə verilmişdir.

Söz yox ki, klassiklərin nəşrində əsərlərin mövzuya görə qruplaşdırılması tam doğru, elmi prinsip sayıyla bilməz. Mətnşünaslıqda bu üsul haqlı olaraq həmişə tənqidə məruz qalır. Xüsusən, Sabir kimi şairin əsərlərini bu prinsip əsasında tərtib və təsnif etmək son dərəcə çətindir. Çünkü Sabirin bir şerində bəzən bir neçə mövzuya toxunulur. Əsərin əvvəlində adı möişət hadisəsində danışan şair birdən-birə, böyük ustalıqla mühüm dövlət məsələsinə, ictimai-siyasi və beynəlxalq mövzulara keçir, sonra da bunları bir-biri ilə əlaqələndirib üzvi surətdə bağlayır. Bu cəhət Sabirin satira yaradıcılığında nəzərə çarpan başlıca keyfiyyətlərdən biridir.

Sabirin əsərlərini janra görə qruplaşdırmaq da həmişə müəyyən çətinliklər törədir. Ədəbiyyat tariximizdə böyük satirik kimi məşhur olan Sabir, eyni zamanda, incə lirikdir. Onun bir sıra şeirlərində satira ilə lirika, gülüş ilə gözyaşı, tənqid ilə tərənnüm bir-birinə elə qaynayıb-qarışmış, üzvi vəhdət halında meydana çıxmışdır ki, bəzən oxucu lirikanın satiraya necə keçdiyini, tənqidin harada qurtarır, tərənnümün necə başladığını qətiyyən hiss etmir (“Neylərdin ilahi”, “Ey dərbədər gəzib ürəyi qan olan çocuq!”, “Nə yazım?”, “Səttarxana” və s.). Hətta kiçik, cəmisi dörd misradan ibarət olan bir taziyanədə ilk, yaxud son iki misra ciddi, lirik şeir, qalan misralar isə kəşkin, öldürüçü satira təsiri bağışlayır (“Şairəm, əsrimin ayinəsiyəm”, “Qafıl yaşamaq-dansa gözəl kardır ölmək”, “Ey pulluların səfəsi, novruz!” və s.).

“Bütün əsərlər”in tərtibində nəzərə çarpan ciddi nöqsanlardan biri məhz bununla əlaqədardır. Tərtibçi eyni kitabda əsərlərin bir qismini mövzularına, digər qismini isə janrnıa görə təsnif etmək məcburiyyətində qalmışdır. Mövzu və janrnı bir-birinə qarışdırıldığı hallar da vardır.

“Bütün əsərlər” görkəmli yazıçı və mühərrir Seyid Hüseynin redaktorluğu altında buraxılmışdır. Redaktorun Sabirlə şəxsən tanış və yaxın dost olması, bir sıra qəzet və jurnallarda böyük şairlə birgə işləyib fəaliyyət göstərməsi və nəhayət, Sabir şerini dərin məhəbbətlə sevməsi “Bütün əsərlər” in nəşrində öz müsbət təsirini göstərmişdir. Külliyyata Seyid Hüseynin yazdığı müqəddimə şairin həyat və yaradıcılığının əsas cəhətlərini əhatə edib göstərmək nöqtəyi-nəzərindən indi də öz əhəmiyyətini saxlayır. Şairin nəslə, Sabirlə müəllimi Seyid Əzim Şirvani arasındaki ideya-yaradıcılıq əlaqələri, Sabir satirasının real, həyati əsasları və bir sıra başqa məsələlər barəsində müqəddimə müəllifinin verdiyi məlumatlar sabırşunaslıqda ilk dəfə gətirilmiş maraqlı ədəbi-elmi faktlar kimi qiymətlidir.

Yeni nəşr həcmə də xeyli böyümüşdü. Düzdür, külliyyat “Bütün əsərlər” adlandırılسا da, orada şairin zəngin ədəbi-bədii irsi tam əhatə edilməmişdir. Sabırşunaslığın o zamankı səviyyəsi nöqtəyi-nəzərindən bu, bəlkə heç mümkün də deyildi. Lakin şairin o vaxta qədər naməlum olan bəzi əsərləri ilk dəfə bu kitaba salınmışdır. Xüsusən, Sabirin “Günəş” qəzetində “Nizədar” imzası ilə çap etdirdiyi satiralarının toplanıb külliyyata daxil edilməsi işində Seyid Hüseynin ciddi səyi və zəhməti olmuşdur.

Bu satiraların əksəriyyəti uzun müddət şairin külliyyatına daxil edilməmişdir. Həmin əsərlərdən yalnız bir neçəsi “Hophopnamə”nin Abbas Səhhət tərəfindən hazırlanan ikinci nəşrinə (1914) salınmışdır (“Yuxu”, “Qurban bayramı” və s.). Sabirin “Nizədar” imzası ilə çap etdirdiyi satiralarının, demək olar, hamısı 1934-cü ildə yazıçı Seyid Hüseynin redaktorluğu ilə buraxılan “Bütün əsərlər” ə əlavə olunmuşdur. Sabirin vəfatından az sonra onun bəzi qeyri-mətbü şeirlərini Seyid Hüseyn öz redaktorluğu altında yenicə nəşrə başlayan jurnalda çap etmişdir (“Qurtuluş” jurnalı, 1 oktyabr 1915, №1).

“Hophopnamə”nin əvvəlki nəşrlərindən fərqli olaraq, “Bütün əsərlər” də müyyəyen qeydlər də verilmişdir. Kitabın sonunda tarixi hadisələrə, şəxs, qəzet və jurnal adlarına dair müxtəsər izahlar vardır. Lakin “Bütün əsərlər” bədii tərtib cəhətindən zövqsüz işlənilmiş, “Hophopnamə”nin 1914 və 1922-ci il çaplarında verilən, oxucular tərəfindən böyük maraqla qarşılanıb bəyənilən şəkillər, nədənsə, kitabdan tamamilə çıxarılmışdır.

Əsərlərin mətninə gəlincə, demək lazımdır ki, “Hophopnamə”nin üçüncü nəşri ilə “Bütün əsərlər” arasında elə böyük fərq nəzərə carpmır. Üçüncü nəşrdəki dəyişikliklər, toshih və əlavələr öz əksini eynilə bu nəşrdə də tapmışdır. Bundan başqa, yeni nəşrdə mətn təhriflərinin sayı daha da çoxalmışdır. Eyni əsər kitabda müxtəlif adla iki dəfə çap olunduğu kimi, bəzi misralar da mətndən tamamilə düşmüş, bir çox söz və ifadələr səhv verildiyindən Sabir şerinin mözmununa da, formasına da ciddi xələl dəymışdır.

Beləliklə, “Bütün əsərlər” bir sıra müsbət cəhətlərinə baxmayaraq, mətn nöqtəyi-nəzərindən qüsurludur. Əsərlərin ilk mənbələrlə yoxlanılmaması,

“Hophopnamə”nin 1922-ci il çapına həddindən artıq inam və aludəçilik nəticəsində meydana çıxan təhriflərin bir qismi Sabir külliyyatının sonrakı nəşrlərində aradan qaldırılmışdır.

\* \* \*

“Hophopnamə”nin beşinci nəşri filologiya elmləri namizədi H.Səməd-zadə tərəfindən hazırlanmış və 1948-ci ildə çap olunmuşdur. Sabirşunaslıq sahəsindəki görkəmli elmi nailiyyətlər və tərtibçinin səmərəli axtarışları nəticəsində hazırlanın bu nəşr istər əhatə etdiyi əsərlərin miqdarına, istərsə mətnə aid şərhlərinə görə Sabir ırsının nəşri tarixində xüsusi yer tutur. 1948-ci il çapı “Hophopnamə”nin elmi nəşri yolunda irəliyə doğru bir addım sayıla bilər. Düzdür, tərtibçi Sabir külliyyatının əvvəlki çaplarında verilən bir sıra əsərləri, o cümlədən şairin fars dilində yazılmış satiralarını, dini mahiyyət daşıyan şeirlərini kitabdan çıxarmışdır. Lakin o, tədqiqat və axtarışları genişləndirib, dövri mətbuat sohifelərindən böyük satirikin iyirmi beşə yaxın şerini, on dörd məqalə və bəzi tərcümələrini toplayıb ilk dəfə külliyyata daxil etmişdir. Yeri gəlmışkən qeyd edək ki, şairin naməlum əsərlərini toplayarkən tərtibçi bəzi səhv'lər də buraxmış, başqa müəlliflərin gizli imza ilə dərc edilən bir neçə şerini Sabirə isnad vermişdir.

1948-ci il çapının yaxşı cəhətlərindən biri də əsərlərin ilk mənbələrlə yoxlanıb, o vaxta qədər buraxılmış bir sıra təhriflərin islah edilməsi, mətnlərin nisbətən dürüstləşdirilməsidir. Tərtibçi tərəfindən kitaba yazılan və gərgin zəhmətin bəhrəsi olan izahlardakı nüsxə fərqlərinə dair verilən məlumat həmin nəşrin elmi əhəmiyyətini xeyli artırmışdır. 1934-cü il çapından fərqli olaraq, bu nəşrdə xronologiya əsas alınmış, əsərlər janrnıa və yazılıma tarixinə görə qruplaşdırılmış, hər fəslin axırında isə “illəri məlum olmayan” əsərlər verilmişdir. Lakin əssərlərin təsnifində bəzi nöqsanlar nəzərə çarpır: taziyənə və bəhri-təvillər satirik şeirlərdən ayrıraqda, müstəqil başlıqlar altında verilmişdir; məlumudur ki, taziyənə də, bəhri-təvil də məhz elə satirik şeirdir. Böyük şair bu gün, məsələn, Məhəmmədəli şah haqqında “Molla Nəsrəddin” jurnalında iri həcmli bir satira, sabah isə “Günəş” qəzetində dörd misralıq kəskin bir taziyənə dərc etdirmişdir. Bunları bir-birindən ayırmak, başqa- başqa fəsillərdə vermək doğru deyildir.

Şairin satiraları ilə ciddi, lirik şeirləri də kitabda bəzən dəlaşiq salılmışdır. “Səttarxana”, “Rəhgüzəri-məxlüqtədə bir möhtaci-məsarif”, “Nə yazım?” və s. bu kimi ictimai-siyasi lirikanın ən yaxşı nümunələri sayılan bir sıra əsərlər kitabın “Satirik şeirlər” bölməsinə daxil edildiyi kimi, nə məzmun, nə üslubca uşaq ədəbiyyatı ilə heç bir əlaqəsi olmayan bəzi şeirlər də, nədənsə, “Uşaqlara aid şeirlər” fəslində getmişdir (“Həvəs” və s.).

Kitabın sonunda ayrı-ayrı əsərlərin ilk nəşr tarixinə, bəzi nüsxə fərqlərinə dair yeni, maraqlı qeydlər verilmişdir. Tərtibçi Sabir əsərlərinin eksriyyətinin ilk nəşrini müəyyənləşdirməyə müvəffəq olsa da, bir çox əsərin nəşr tarixini düzgün göstərməmişdir. İctimai-siyasi və tarixi hadisələrə, şəxs, kitab, qəzet, jurnal adlarına şərh verilməməsi də bu nəşrin kəsiridir.

\* \* \*

Sabir ırsinin tam külliyyatı, elmi-akademik nəşri 1962-1965-ci illərdə şairin anadan olmasının yüz illiyi münasibətlə Azərbaycan EA nəşriyyatı tərəfindən buraxılmış üçcildlikdən\* ibarətdir (tərtib edəni Məmməd Məmmədov; redaksiya heyəti: Mir Cəlal, Əziz Mirohmədov, Kamal Talıbzadə; şəkilləri Əzim Əzimzadənin; lügət Əkrəm Cəfərindir).

“Hophopnamə”nın yeni nəşrini hazırlayarkən tərtibçinin qarşısında iki əsas vəzifə durmuşdur: a) şairin zəngin ədəbi-bədii ırsını tam əhatə etmək; b) əsərlərin düzgün elmi-tənqidi mətnini vermək. Bu vəzifələri yerinə yetirərkən tərtibçi özünəqədərki nəşrlərdən geniş ölçüdə istifadə etmişdir.

M.Ə.Sabirin əsərlərini tamam toplamaq üçün müxtelif mənbələr vardır. Başlıca mənbə böyük şairin yaşayıb-yaratdığı dövrdə nəşr olunan Azərbaycan dövri mətbuatıdır. Bununla əlaqədar olaraq tərtibçi “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905-1906), “Irşad” (1905-1908), “Dəvət” (1906), “Təkamül” (1906-1907), “Tazə həyat” (1907-1908), “Yoldaş” (1907), “Məzhər” (1908-1911), “Tərəqqi” (1908-1909), “İttifaq” (1908-1909), “Səda” (1909-1911), “Həqiqət” (1909-1910), “Günəş” (1910-1911), “Nicat” (1910-1912), “Hilal” (1910-1911), “Yeni həqiqət” (1911), “Məlumat” (1911), “Yeni irşad” (1911-1912) qəzetlərini, “Molla Nəsrəddin” (1906-1911), “Dəbistan” (1906-1908), “Rəhbər” (1906-1907), “Füyuzat” (1906-1907), “Həqaiq” (1907-1908), “Bəhlul” (1907), “Zənbur” (1909-1919), “Mirat” (1910), “Yeni füyuzat” (1910-1911), “Ari” (1910-1911), “İşıq” (1911-1912) jurnallarını nəzərdən keçirmişdir. Sabir bu mətbuat orqanlarının çoxunda fəal iştirak etmişdir.

Sabirlə dərslik müəllifləri olan A.Səhhət, M.Mahmudbəyov, S.S.Axundov, A.Şaiq və başqları arasında six yaradıcılıq əməkdaşlığı, şəxsi tanışlıq və dostluq var idi. Təsadüfi deyildir ki, böyük şair əsərlərinin bir qismini, xüsusən uşaqlara aid bir sıra şeirlərini dövri mətbuatda deyil, dərslik və məcmuələrdə nəşr etdirmiştir. Külliyyat çapa hazırlanarkən “Birinci il”

\* Tərifimizdən hazırlanıb, müxtelif illərdə (1976, 1980, 1992) “Yazıcı” və “Maarif” nəşriyyatlarında çap olunmuş, “Hophopnamə” isə elmi-akademik nəşrin müxtəsər, yüksəmləşdirilmiş variantından ibarətdir.

(1907), “İkinci il” (1908), “Yeni məktəb” (1909) dərslikləri, “Milli mənzumələr” (1907), “Kəşkül” (1910) məcmueləri və s. mənbələrdən də istifadə olunmuşdur.

Peterburq, Həsrətxan, İstanbul, Tehran şəhərlərində və başqa yerlərdə çıxan “Ülfət” (1905-1907), “Bürhani-tərəqqi” (1906-1911), “Məclis” (1906-1912), “Həmiyyət” (1907), “Suri-İsrafil” (1907-1908), “İctihad” (1907-1908), “Təsviri-əfkar” (1909-1911), “Nəsimi-şimal” (1910-1911), “Tərcümani-həqiqət” (1910-1911) kimi qəzet və jurnallar da mətnlərin və şərhərin tərtibinə və ya başqa şəkildə kömək edən mənbələrdir.

Şairin vəfatından sonra əldə edilən bəzi şeirləri “Məktəb”, “Qurtuluş”, “İnqilab və mədəniyyət” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə və s. mətbuat orqanlarında dərc edilmiş, C.Məmmədquluzadə, A.Səhhət, Ə.Haqverdiyev, Ə.Nəzmi, S.M.Qənizadə və başqa müasirlərinin xatirələrində, məqalələrində də bir sıra parçalar, beytlər misal göstərilmişdir. Kitabın tərtibində bunlar da nəzərə alınmışdır.

M.Ə.Sabir əsərlərinin yeni nəşri, söz yox, bir sıra xüsusiyyətləri ilə əvvəlki nəşrlərdən fərqlənir.

Əvvələn, şairin dövri mətbuatda açıq və ya gizli imza ilə çap olunan, o vaxtadək “Hophopnamə”yə düşməyən çoxlu satirik və lirik şeirləri, elmi, ədəbi-tənqidi və publisist əsərləri, habelə məktubları toplu şəkildə ilk dəfə həmin külliyyata daxil edilmişdir.

İkincisi, “Hophopnamə”nin son nəşrlərində adətən “İlləri məlum olmayan əsərlər” başlığı altında verilən, yaxud kitabın yalnız ilk çaplarına daxil edilib nəşr tarixləri göstərilməyən yüzdən artıq əsərin ilk nəşri tarixi müəyyənləşdirilmiş və beləliklə, bir dənə də olsun “naməlum tarixli” əsər qalmamışdır.

Üçüncüüsü, Sabir əsərlərinin elmi-tənqidi mətni verilmiş, indiyə qədər buraxılan səhvələr, təhriflər mümkün qədər aradan qaldırılmışdır.

Dördüncüüsü, o vaxta kimi Sabirə isnad verilib “Hophopnamə”nin xüsusi son nəşrlərinə (1948, 1954) daxil edilmiş bəzi əsərlərin əsil müəllifi müəyyənləşdirilmiş, həmin əsərlər şairin külliyyatından çıxarılmışdır.\*

Külliyyat üç cilddə çap olunmuşdur. İlk iki cildə şairin satiraları, üçüncü cildə isə qəzəlləri, müxtəlif şeirləri, uşaqlara töhfəsi, felyetonları, ədəbi-tənqidi və publisist məqalələri, tərcümələri, məktubları daxil edilmişdir.

Birinci və ikinci cildlər tamamilə xronoloji əsasda tərtib olunmuş, üçüncü cilddə isə həm janr üzrə bölgü, həm də xronologiya gözlənilmişdir. Sabir yaradıcılığının inkişafını aydın təsəvvür etmək üçün əvvəllər yazılıb şairin

\* “Hophopnamə”nin 1960-cı il nəşri 1954-cü il çapının eyni olduğuna görə həmin nəşrlə heç bir müqayisə aparılmamışdır.

ölümündən sonra çap olunan əsərlərin də nəşr tarixləri deyil, yazıılma tarixi əsas götürülmüşdür.

M.Ə.Sabirin yalnız bir neçə əsərinin avtoqrafi vardır. Odur ki, yeni nəşr-də şairin öz sağlığında qəzet, jurnal, dörslik və məcmuələrdə çap etdirdiyi variantlar əsas alınmış, düzgün elmi-tənqidi mətn vermək üçün “Hophopnamə”nin altı\* nəşri ilə ilk mənbələr arasındakı söz, ifadə, misra, beyt fərqləri göstərilmişdir. Söz yox, ilk nəşrlərdəki kəsirlər: senzura nəzarəti üzündən çap olunmayıb, əvəzinə bir neçə nöqtə qoyulan sözlər, mətbəə xətaları və s. mümkün qədər nəzərə alınıb bərpa edilmiş və bu barədə xüsusi qeydlər verilmişdir.

Mətnə geniş şorhlər yazılmışdır. Bu şorhlarda həm Sabirin həyat və yaradıcılığının bir çox izaha möhtac cəhətləri, həm də mətndəki ayrı-ayrı ifadələr, terminlər, tarixi hadisələr və s. haqqında məlumat verilir. Şərhlərdə təxminən aşağıdakı məsələlər əhatə edilir:

- a) ayrı-ayrı əsərlərin ilk dəfə nə vaxt, harada və hansı imza ilə çap olunması;
- b) “Hophopnamə”nin hansı nəşrinə, nə kim adla daxil edilməsi;
- c) ilk mənbələrdə əsərlərin ideya məzmunu ilə əlaqədar olaraq dərc edilmiş qeyd, çıxış və felyetonların verilməsi;
- ç) bu və ya başqa şairin əsərinə yazılmış cavablara, nəzirə və təxmislərə gəlinco, həmin əsərin nə vaxt, harada çap olunduğu göstərilir və müəyyən təsəvvür almaq üçün ilk bəndi nümunə götirilir;
- d) tarixi hadisələrin, gizli imzaların, şəxs, qəzet, jurnal, kitab və s. adlarını izahı;
- e) müxtəlif nəşrlər arasındaki mətn, nüsxə fərqlərinin, söz, tərkib, ifadə təhriflərinin göstərilməsi...

Əsərlərin dil, üslub xüsusiyyətləri saxlanılmışdır. Ancaq şairin əsərləri ərob əlifbası ilə yazılıb çap olundığından, bir sıra sözlərin dürüst teləffüzünü təyin etmək çətindir. Bəzən bir söz, hətta eyni əsərdə müxtəlif şəkildə yazılmışdır (*sonra-sora, cəvan-cavan, amma-amma* və s.). Bu halda da ilk mənbə əsas götürülmüşdür.

Şeirlərin sərlövhəsindəki qarışılıqlığı, eyni əsərin bəzən bir kitabda müxtəlif adla iki dəfə çap olundığunu nəzərə alaraq, yalnız şairin özü tərəfindən qoyulan xüsusi adlar əsas prinsip kimi saxlanmış, qəzet və jurnallarda “Ədəbiyyat”, “Əşar”, “Nəzm”, “Taziyə” və s. ümumi başlıqlar altında dərc edilən əsərlərin isə ilk misraları kvadrat mötərizə içinde sərlövhə kimi verilmişdir.

Cildlərə lügətçə əlavə olunmuşdur. Bu lügətçədə bəzi sözlərin ümumi lügətlərlə uyğun gəlməyən yeni, əlavə mənaları Sabir satira dilinin xüsusiyyətlərindən irəli gəlir.

Son illerdə “Hophopname”nin əvvəlki nəşrlərindən ikisi təkrar çap edilib, satışa qoyulmuşdur. Bu kitablardan birincisi (iki cilddən ibarətdir) 2000-ci ildə “Minarə” nəşriyyat-poligrafiya müəssisəsi tərəfindən buraxılmışdır (buraxılışa məsul Hacı Əli Dərgah oğlu İbrahimovdur). İkincisi isə, 2002-ci ildə M.Ə.Sabirin anadan olmasının 140 illik yubileyi münasibətilə “Turan” nəşrlər evində hazırlanıb çap edilmişdir (nəşrə hazırlayanı və redaktoru: prof. Vaqif Sultanlı, Oqtay Nüseynli; illüstrasiyalar Əzim Əzimzadənindir).

Birinci kitab 1948-ci ildə Azərnəşrin çap etdiyi “Hophopnamə”nin (tərtib edəni H. Səməzdədə), ikinci kitab isə 1914-cü ildə “Kaspi” mətbəəsində şair Abbas Səhətin ön sözü ilə buraxılmış (naşirəsi: mərhum Sabirin zövçəsi B. xanım Tahirzadə) “Hophopnamə”nin təkrar nəşridir. Kitablardan birincisi 200 tirajla kırıł əlibası, ikincisi isə 500 tirajla latin qrafikası ilə buraxılmışdır.

Birinci kitabın hər iki cildinin əvvəlində belə bir qeyd vardır: “Təkrar nəşr (mətnədə düzəlişlər edilmədən)”. İkinci kitabın annotasiyasında isə deyilir: “Oxulara təqdim olunan bu kitab “Hophopnamə”nin 1914-cü il nəşri əsasında hazırlanmışdır. Əsər ərəb əlibasından latin qrafikasına çevrilərkən nəşrin özünəməxsusluqlarının qorunmasına çalışılmış, yalnız bir sıra texniki xətalar islah olunmuşdur”.

“Hophopnamə”nin təkrar nəşrlərində nəzərə çarpan bütün əsas qüsurlar məhz buradan irəli gelmişdir. Haqqında bəhs olunan nəşrlərin heç birini “mətnədə düzəlişlər edilmədən”, “yalnız texniki xətaları islah” etməklə yenidən buraxıb, geniş oxucu kütlələrinin istifadəsinə vermək doğru olmazdı. “Hophopnamə”ni təkrar çap etdirənlər asan bir yolla getmiş, Sabir ırsının öyrənilməsi və nəşri sahəsində əldə edilmiş bütün elmi-tədqiqi və əməli nəticələrdən sərf-nəzər etmişlər.

“Hophopnamə”nin ilk nəşrindən bizi 90 illik, 1948-ci il nəşrindən isə 56 illik bir zaman məsafəsi ayırır. Keçən dövr ərzində Sabir ırsının öyrənilməsi və nəşri sahəsində böyük uğurlar əldə edilmiş, sabırşunaslıq ayrıca elmi sahə kimi özünü təsdiq etmişdir. Eyni zamanda, filologiya elmləri sistemində nisbətən cavan sahələrdən biri olan mətnşunaslıq yaranıb inkişaf etmiş, klassik və müasir ədəbiyyatın nəşri və geniş oxucu kütlələrinə layiqli bir şəkildə çatdırılması sahəsində mühüm və faydalı işlər görülmüşdür.

Bu sahədəki uğurları nəzərə almadan, XXI əsrin əvvəlində “Hophopnamə”nin bu və ya digər nəşrini eynilə təkrar çap etmək, nəşrlərə heç bir düzəliş və əlavələr etmədən onu oxuların istifadəsinə vermək heç cür özünü doğrudan bilməz. Haqqında bəhs etdiyimiz nəşrlərdəki bütün əsas qüsurlar da məhz bununla bağlıdır.

“Hophopnamə”nin 1914-cü il nəşrində heç bir tərtib prinsipi gözlənilməmiş, “Məktəb cocuqlarına” və “Mütəfərriq şeirlər” kimi bəzi başlıqlar

istisna edilmeklə, nə xronologiya, nə də janr nəzərə alınmışdır. Əsərlərə izah və şərh verilmədiyi kimi, kitab lügətlə də təchiz edilməmişdir. İlk nəşrdə bəlkə də bütün bunlar mümkün və təbii idi. Lakin müasir oxucu üçün bunların hamısına ciddi ehtiyac duyulur. Belə ki, Sabir yaradıcılığının həm izaha möhtac cohetləri, həm də mətnindəki ayrı-ayır ifadələr, terminlər, tarixi hadisələr, sətiraltı mənalar, şəxs, kitab, qəzet-jurnal və s. adları şərh olunmadan Sabir ərinin incəliklərini, onun mənə çalarlarını təsəvvür etmək çətindir.

A.Səhhətin tərtibində “Hophopnamə” iki mənali epiqrafla başlanırdı: biri, şairin program səciyyəli, Sabir yaradıcılığının manifesti adlandırılara biləcək məşhur “Nə yazım?” şerindən götürilmiş ilk 6 misra (“Şairəm, çünki vəzifəm budur əşar yazım...”), digəri isə “Milli şairimiz mərhum Sabirin bir rəfiqinə öz xətti ilə yazdığı şikayətnaməsindən bir nəbzə” adı altında verilmiş məktubdan kiçik parça idi. Yeni nəşri çapa hazırlayanlar, nədənse, bu epiqraflardan birincisini tamamilə atmış, ikincisinin də sərlövhəsini təhrif olunmuş şəkildə vermişlər: “Sabir Tahirzadə öz feti xətti ilə yoldaşı Abbas Səhhətə yazdığı məktubdan”. Cümə üzvlərinin uzlaşmadığı bir yana qalsın, məktubdan götürilmiş sətirlərin həqiqətən Abbas Səhhətə ünvanlanıb-ünvanlanmadığı dəqiqlik məlum deyil; Səhhətin özü də həmin sətirlərin “Sabirin bir rəfiqinə” yazdığı şikayət məktubundan olduğunu qeyd edir. Bu “rəfiq” Səhhət də ola bilərdi, başqa birisi də. İkincisi, “öz feti xətti ilə” nə deməkdir? Məktubdakı “tərbiyeyi-ibtidaiyyə” ifadəsi yanlış olaraq “tərbiyə ibtidaiyyə” şəklində verilmişdir.

Təkrar nəşr A.Səhhətin yazılmış olduğu müqəddimə ilə (“Sabirin tərcüməyili”) açılır. Məktubdan götürdürümiz parçada olduğu kimi, burada da Səhhətə məxsus söz və ifadələrin bir çoxu düzgün verilmədiyindən ciddi mənə və məzmun təhriflərinə səbəb olmuşdur. “Səneyi-hicri”, “gözzərim”, “əz giyah”, “şərə iltihaq”, “rəhməti-xuda” kimi söz və ifadələr “sənə hicri”, “gözlərim”, “əzgiyab”, “şərə iltihaq”, “rəhməti xuda” şəkildə getmişdir. “Səfər əz Babili-Sirvan künəm, inşallah” misrasındaki “əz Babili-Sirvan” ifadəsi “əzbabili-Sirvan” kimi verildiyindən (səh.10) mənə və məzmun tamamilə təhrif olunmuşdur. “Böyük bir ailənin tehsili üçün quyrug yağı və sabun bişirib satmaqla güzəran edir” cümləsindəki (səh.12) “təhsili üçün” ifadəsi doğru deyildir, “təhsili-məaşı üçün” olmalıdır; “təhsili üçün” ifadəsinin mənasi aydınlaşdır, “təhsili-məaşı üçün” ifadəsi isə tamamilə başqa mənada işlənilmişdir (dolanaq, yaşayış vasitəsi). Səhhətin dönə-dönə işlətdiyi “Sabir əfəndi” ifadəsindəki “əfəndi” sözü mətnində çıxarıldığı kimi, “fransız kralı on səkkizinci Lui” də “18 Lü” şəklində getmişdir (səh.14). “Nəşri-maarif” cəmiyyətinin Balaxanıda olan məktəblərində fars (dili) və şəriət müəllimliyinə qəbul olunur” cümləsindən (səh.15) belə çıxır ki, cəmiyyətin Balaxanıda bir neçə məktəbi olub, Sabir də həmin məktəblərdə dərs deyibdir. Halbuki Balaxanıda təkcə bir məktəb var idi və s.

Ön sözün mətnindəki bu qüsür və təhriflərin, demək olar, hamısı A.Səh-hətin “Əsərləri”nin ikicildliyində də getmişdir (II cild, Bakı, 1976, səh.24-32). Görünür, “Hophopnamə”ni çapa hazırlayanlar həmin müqəddiməni ilk mənbə əsasında deyil, məhz ikicildlik əsasında nəşr etdirmişlər.

“Hophopnamə”nin 1948-ci il çapının təkrar nəşrində də eyni vəziyyətlə qarşılaşıraq. Prof. Əziz Şərifin yazmış olduğu məzmunlu və əhatəli müqəddimə kitabdan çıxarılmış, A.Səhətin qələminə məxsus olan ön sözün sərlövhəsi dəyişdirilməkdən əlavə (“Tərcüməyi-hal” deyil, “Sabirin tərcüməyi-halı” olmalıdır), müəllifin bəzi mülahizə və müddəələri atılmış, bir çox söz və ifadələr təhrifə uğramışdır. “Ən əvvəl həcvi-məlih yazıb” ifadəsi “ən həcvi-məlih yazıb” şəklində, “riyakar mullanümlərin əfal və əmalını” ifadəsi “...əfal və emalını” şəklində (əmal – işlər, əməllər; emal – qayırma, düzəltmə deməkdir), “rəhməti-xudaya vasil olur” ifadəsi “vəfat edir” şəklində getdiyində məna və məzmun təhrifləri meydana gəlmişdir.

1914-ci il nəşrindən fərqli olaraq, 1948-ci il nəşrində müəyyən tərtib prinsipi gözlənilmiş, şairin ədəbi irsi yazıılma tarixləri nəzərə alınmaqla, janrlar üzrə qruplaşdırılmış, hər bölmənin sonunda “illəri məlum olmayan” şeirlər verilmişdir. Cildlərə, eyni zamanda, əsərlərin nəşri tarixinə dair qeydlər, çətin anlaşılan sözlərin lügəti əlavə edilmişdir. Lakin istər janrlar üzrə bölgüdə, istər izah və şərhlərdə, istərsə də lügətdə ciddi qüsurlar nəzərə çarpar. Taziyənə və bəhri-təvillərin satirik şeirlərdən ayrıldıqda, müstəqil başlıqlar altında verilməsinə ehtiyac yox idi; taziyənə də, bəhri-təvil də elə satirik şerin bir növü, bir formasıdır. Şairin bizə bəlli olan bəhri-təvillərinin hər üçü 1907-ci ilə aid edilir (II cild, səh.32). Halbuki bəhri-təvilin birincisi 1906-ci ildə qələmə alınmışdır. Müəllifin lirik şeirləri və rübabılının bir çoxu satirik şeir nümunəsi kimi təqdim olunmuşdur (“Dərdim oldur ki...”, “Ey dilbəri-hürriyət...”, “Dəhr bir müddət oldu mənzilimiz” və s.).

Kitabın “Qeydlər” hissəsində ayrı-ayrı əsərlərin nəşri tarixinə dair verilmiş məlumatlarda da çoxlu qüsurlar vardır. Eyni lügət cildin hər ikisində təkrar çap olunduğu kimi, bu lügətdə Sabir satira dilinin məxsusi xüsusiyətləri nəzərə alınmamış, bəzi sözlərin ümumi lügətlərlə uyğun gəlməyən yeni, əlavə mənaları əksini tapmamışdır. “U” hərfinə aid təkcə bir sözün – “Ulus” sözünün lügəvi mənası verilmiş, o da “elm, qövm” – deyə, izah olunmuşdur (səh.292).

“Hophopnamı”nın 2000-ci ildə çapdan çıxmış ikicildlik təkrar nəşrində 30-dan artıq satirik və lirik şerin, məktəblilərə töhfə silsiləsindən qələmə alınan, uşaqların dillər əzbəri olan 22 şəraqı, mənzum hekayə və təmsilin təyariyəsinin geniş oxucu kütləsinə yenidən “illəri məlum olmayan” əsərlər kimi təqdim edilməsi də kökündən yanlışdır. Bu, Sabir ırsinin öyrənilməsi və nəşri sahəsində əldə edilmiş mühüm nailiyyətlərə göz yummaqdan başqa bir şey

deyildir. Əgər kitabın buraxılışına məsul olan şəxs “Hophopnamə”nin son nəşrlərinə ötəri diqqət yetirsəydi, aydın görərdi ki, Sabirin ilk nəşr tarixi bəlli olmayan bircə əsəri də qalmamışdır.

Təkrar nəşrlərdə yol verilmiş on ciddi və bağışlanılmaz səhv'lərdən biri də başqa şairlər tərəfindən yazılmış bir sıra satirik şeirlərin yenidən Sabirə isnad verilməsi və “Hophopnamə”yə daxil edilməsi ilə bağlıdır. Bu məsələ üzərində geniş dayanmağa ehtiyac duymuram, çünki həmin məsələ bu setirlərim müəllifinin son 30 ildə çap etdirdiyi “M.Ə.Sabirə isnad verilmiş bəzi əsərlər haqqında” (1960), “Hophopnamə”ni beləmi nəşr edərlər?” (1961), “Hophopnamə”nin nəşri tarixindən” (1962) adlı məqalələrində, həmçinin “Sabir və mətbuat” (1974), “Sabir: mübahisələr, həqiqətlər” (1990) kimi monoqrafiyalarında geniş, dəlilli-sübutlu şərhini tapmışdır. Odur ki, həmin əsərlərdən yalnız bir neçəsini qeyd etməklə fikrimi yekunlaşdırımağa çalışacağam.

“Hophopnamə”nin 1914-cü il çapının tekrar nəşrində “Vəqta ki, əsər nəsimi-zülmət” misrası ilə başlanan bir satira vardır (səh.107). İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1908, №10) “Qızdırmaçı” imzası ilə dərc edilmiş həmin satira Sabirin deyildir, Sabir ədəbi məktəbinə mənsub olan şair M.H.Zeynalovundur. O, öz şerini: “Şairimiz “Hop-hop” təqdim olunur” qeydi ilə çap etdirmişdir. Sabir də qələm yoldaşının məhəbbət hissilə ona ünvanlaşığı şeri cavabsız qoymamış, jurnalın növbəti nömrələrinin birində (1908, №13) “Madam ki, hamiyani-zülmət” misrası ilə başlanan şeirlə onu cavablaşdırılmışdır. Sabir öz şerinin əvvəlində belə bir qeyd vermişdir: “Molla Nəsrəddin”in 10-cu nömrəsində Qızdırmaçı imzalı yazılışın əşara cavab”. Sabirin cavabı da “Hophopnamə”nin həmin nəşrinə daxil edilmişdir (səh.111). Kitabı çapa hazırlayanlar isə bunun fərqinə varmamış, satıraların hər ikisini Sabirə isnad vermişlər.

Və yaxud: “Hophopnamə”nin təkrar nəşrlərinə daxil edilmiş, “Bəxtəvər kimlər idi aləmdə?” misrası ilə başlanan “Qamçı” adlı taziyanəyə (səh.162; II cild, səh.7) diqqət edək. İlk dəfə “Molla Nəsrəddin” jurnalında “Qamçı” sərlövhəsi və “Şallaq” imzası ilə dərc edilmiş (1910, №27) həmin taziyanə də Sabirin deyil, şair Əli Nəzminindir. Çünki nə “Qamçı” sərlövhəsi, nə də “Şallaq” imzası Sabiro məxsus deyildi. Jurnalda taziyanə dərc etdirən hər bir şairin müəyyən gizli, satirik imzası olduğu kimi, məxsusi sərlövhəsi də var idi. Sabir bütün taziyanələrini “Qırmancı”, Əli Nəzmi “Qamçı”, Əliqulu Qəmküsər “Döyənek” adları altında nəşr etdirirdilər. Sabir ədəbi məktəbinə mənsub olan digər şairlərin də hər birinin özünəməxsus sərlövhəsi var idi (“Şallaq”, “Kösöv”, “Çomaq” və s.).

Əli Nəzminin arxivində avtoqrafi saxlanılan həmin taziyanəni müəllif sonralar (1927-ci ildə) “Sijimqulunamə” adı altında nəşr etdirdiyi şeirlər toplusuna belə bir qeydlə daxil etmişdir: “Bu qitə möhtərəm Sabirin zənn edilərək “Hophopnamə”də dərc edilmişdir” (səh.151).

Sabirə səhv isnad verilib, təkrar nəşrlərə daxil edilmiş əsərlər yalnız yuxarıda adları çəkilənlərdən ibarət deyildir. Təkcə bunu demək kifayətdir ki, ikicildlik təkrar nəşrin I cildində “Bəylərə məktub” (səh.21), “Səyahətnamədən bir nəbzə” (səh.52); II cildində “İntihayı-şöhrətə varmaq üçün dun təblər” (səh.5), “Mənə bidin deyən ərbabi-qərəz” (səh.7), “Gavi-mahi deyir” (səh.8), “Kimdir o, arifi görəcək pozulur” (səh.9), “Eşitməyənə” (səh.22), “Ya liliçəb” (səh.59) və s. kimi Sabir qələminə məxsus olmuşan əsərlər özüne yer tapmışdır. Halbuki adları çəkilən əsərlərin səhvən Sabirə isnad verildiyi XX əsr Azərbaycan ədəbiyyatının mötəbər tədqiqatçılarından olan Cəfər Xəndan, Mir Cəlal, Məmməd Cəfər, Əzziz Mırmədov, Kamal Talibzadə, Firdun Hüseynov və başqaları tərəfindən də təsdiqlənmiş, həmin əsərlər Sabir külliyyatının elmi-akademik nəşrindən başlamış (1962-1965-ci illər) “Hophopnamə”nin bütün sonrakı nəşrlərindən çıxarılmışdır. XXI əsrin astanasında həmin əsərləri yenidən külliyyata daxil edib, oxucu kütləsinin istifadəsinə vermək özbaşınalıqdan, sabırşunaslığın bu sahədəki nailiyətlərinə məhəl qoymamaqdan başqa bir şey deyildir.

Təkrar nəşrin hər ikisində mətnlərin dürüstlüyü baxımından da ciddi qüsurlar və səhvlər vardır. Bu və ya digər əsərin bəzən bütöv bir parçası, misra və beyti mətndən kənardə qaldığı kimi, yüzlərlə söz və ifadə də düzgün oxunmamış, bəzi əsərlər ərəb əlifbasından latin qrafikasına çevrilərkən ciddi təhriflərə məruz qalmışdır.

Bu baxımdan ərəb əlifbasından latin qrafikasına çevrilmiş şeirlərdən təkcə birinə – ”Tərk edər kim ki, şükrə-neməti-nas” misrası ilə başlanan şerə nəzər salaq (səh.305). Cəmi 9 beytdən ibarət olan həmin şerin təkrar nəşrində söz, ifadə, misra və beytlərin bir çoxu təhrif olunmuş, Əlibəy Hüseynzadənin sözləri ilə desək, şeir “başdan-başa hərcü mərc” edilmişdir.

Şerin ilk beyti kitabda belə verilib:

Tərk edər kimi ki, şükrə ne'məti-naz.  
Etmiyor vaqıən xudaya senas.

“Şükrə ne'məti-naz” deyil, “şükrə-ne'məti-nas”; “xudaya senas” deyil, “xudayə sipas” olmalıdır (Nas – camaat, əhali; sipas – şükrə, həmd deməkdir).

Əslində həmin beyt belədir:

Tərk edər kimi ki, şükrə-ne'məti-nas,  
Etməyir vaqən xudayə sipas.

Şerin sonrakı beytlerinin də çoxu təhrif olunmuşdur. Məsələn:

*Şükr, şükürdə həlavət var,  
Şükürdə izdiyade ne'mət var.*

Və yaxud:

*Şükr sərmayeyə ibarətdir,  
Şükr pərvanəyə itaətdir.*

Əslində həmin beytlər belə olmalıdır:

*Şəkəri-şükrədə həlavət var,  
Şükrdə izdiyadi-ne'mət var.*

*...Şükr sərmayeyi-ibadətdir,  
Şükr pərvaneyi-itaətdir.*

Bu beytlərdəki mənə və məzmun təhrifləri göz qarşısındadır. Onların şərhinə ehtiyac yoxdur.

Şerin əvvəlində A.Səhhətin belə bir qeydi vardır: bu şeir “...*hədisinə işarətən* inşad və nəzm edilmişdir”. Bu qeyd də təhrif edilərkə: “*Həddinə işarəti* inşad və nəzm edilmişdir” – şəklində verilməklə yanaşı, eyni zamanda şerin ilk mirası kimi təqdim olunmuşdur.

Yaxud, şairin möşhur “Fəxriyyə” satirasından götürilmiş bir bəndə:

Teymur şəhi-ləngə olub tabeyi-fərman,  
Xan Toxtamışı eylədik al qanına qəltan,  
Ta oldu Qızıl Ordaların dövləti talan,  
Məsko şəhinə faidəbəxş oldu bu meydan...  
Əlyövm uruslaşmaq ilə zişərfiz biz!  
Öz dinimizin başına əngəlkələfiz biz! –

– bəndinə diqqət edək. “Hophopnamə”nin təkrar nəşrində bu bənd verilməmişdir (I cild, səh.68-69). 1948-ci il nəşrində həmin misraların getməməsi-nin səbəbi aydın idi, çünki burada “Məsko şəhindən”, “uruslaşmaqdan” bəhs olunurdu. Müstəqillik əldə etdiyimiz indiki dövrə bu misraların mətnə daxil edilməməsinə isə heç cür bəraət verilə bilməz.

Sabir məktəblilər üçün yazdığı “Artıq alib, əskik satan tacir” adlı şerində pis əməlləri ilə öz övladlarının təribyəsini pozan valideynləri tənqid atəşinə tutaraq, dünyagörmüş bir qocanın dili ilə belə ata-analara deyir:

Lövhi-safında tifli-mə'sumun,  
Mün'əksdir sə batini-şumun;  
Çəkdiyin nəqşdir, bu nəqş-i-xəta,  
Vermə isnadın oğluna əbəda.

Bu misralar əsərin əsas qayəsini ifadə etdiyi kimi, tacirin də, dünya-görmiş qocanın da daxili aləmini səciyyələndirir. Bu şeir “Hophopname”nin 1914-cü il nəşrini daxil edilmiş, 1948-ci il çapının təkrar nəşrində is həmin misralar verilməmişdir (II cild, səh.100).

Eyni sözləri təkrar nəşrlərə daxil edilmiş “Ay nənə, bir qırmızı saqqal kişi”, “Girdim yerimə başımda qayğu”, “Şükr lillah ki, afitabi-sükən” misraları ilə başlanan şeirlər və bir sıra başqa əsərlər haqqında da demək olar. Bu şeirlərdən bütöv parçalar, bəndlər atılmışdır. “Elm olduğu yerdə olamaz dinü dəyanət” misrası ilə başlanan “Dreper deyir ki” adlı taziyənə kitabın 1948-ci il çapında yaribayarı ixtisas edilmiş (II cild, səh.31), təkrar nəşrlərin hər ikisində məşhur amerikan alimi, “Din və elm arasındaki münaqışının tarixi” adlı elmi əsərin müəllifi *Con Uilyam Dreperin* (1811-1882) soyadı təhrif edilərək “Deyreper” şəklində verilmiş, həmcinin şerin ilk misrasındaki “olamaz” sözü düşdürünen görə (səh.274) məzmun pozğunluğu yaranmışdır.

Yeri gəlmışkən, hər iki nəşrdə əsl ərəb əlifbası ilə olan bir sıra digər şəxs adları və soyadları da düzgün oxunmamış, yanlış verilmişdir. Məsələn, 1914-cü il çapının tekrar nəşrində “İftardan bir göftar və ya məcmuədən bir lögəmə” satirasının “Ustad möhtərəm İkram bəyə” nəzirə olduğu qeyd edilir (səh.95). Halbuki həmin şeir türk yazılıcısı, Tənzimat ədəbiyyatının görkəmli nümayəndəsi Rəcaizadə Mahmud Əkrəm bəyin (1846-1913) “Bahardan bir yarpaq, yaxud zümzümədən bir nəgmə” adlı şerinə nəzirədir. Eyni nəşrdə verilmiş: “Yoxsa Qənibəyov Mahmudu təbcil; – Etmək səbəbincədir bu təşkil!” beytindəki (səh.200) ad və soyad da yanlışdır. *Qəniyev Məcid* olmalıdır (Sultan Məcid Qənizadə nəzərdə tutulur).

Və yaxud, digər təkrar nəşre daxil edilmiş “Ləffazlıq” məqaləsində (“Məclis” qəzetindən tərcümə”) VIII əsrə xəlifa Harunərrəşid zamanında yaşamış, dil və üslubunun gözəlliyi, zənginliyi sayəsində geniş şöhrət qazanan, “fəsahət və bəlağətdə ismi zərbi-məsəl hökmünə keçmiş” (Ş.Sami) məşhur ərəb natiqi *Söhban Vailin* adı və soyadı “söban və iblis” şəklində getdiyindən (II cild, səh.165) məna və məzmun təhrifinə səbəb olmuşdur.

Mətnlərin dürüstlüyü baxımından da təkrar nəşrlər istənilən səviyyədə deyildir. Hər iki nəşrdə saysız-hesabsız mətn təhriflərinə, söz və ifadə qüsurlarına yol verildiyindən Sabir şeri həm ideya məzmunu, həm də bədii sənətkarlıq, xüsusilə satır ustalığı baxımından ciddi təbəddülata uğramışdır. Sabir elə sənətkarlardandır ki, onun əsərlərində nəinki lüzumsuz söz və ya ifadə, hətta artıq hərf belə tapmaq çətindir.

Əsərlərin mətnində yol verilmiş qüsür və xətaların üzərində geniş dəyanmaq, onları bir-bir təhlil və tənqid süzgəcindən keçirmək imkan xaricindədir. Ona görə də həmin qüsurlardan bəzilərini qeyd etməklə kifayət-lənirik.

1909-cu ildə Məhəmmədəli şah tərofindən milli möclisin darmadağın edilməsi münasibətilə yazılmış və hər iki nəşrə daxil edilmiş (səh.120; I cild, səh.148) şeirdə oxuyuruq:

Nədən oldu iki dilli,  
Ürəklər qaldı nisgilli,  
Dağıldı möclisi-milli,  
Əməllər sərnigun oldu?  
Səbəb beyni yoğun oldu!

Axı, əməl, arzu puç olar, boşça çıxar, amma başını aşağı endirməz. Baş-əşağı, tərsinə dönmüş isə ələmdir – bayraqdır. Ona görə də beyt belə olmalıdır:

...Dağıldı möclisi-milli,  
Ələmlər sərnigun oldu...

Başqa bir misal. 1907-ci ildə qələmə alınmış “Şəkibai” şerində Sabir poetik müqayisə yolu ilə gedərək özünü döryada qocaman dağa bənzədir; elə bir dağa ki, əsrlərin cövrünə sinə gərib, öz əzəmetini daim saxlamışdır. Şair deyir:

*Bisütun* sinəsinə dəysə də bin tişə yenə  
Cövrə təmkin edərək durduğu mə'vadə durar!

“Hophopnamə”nin təkrar nəşrində isə (II cild, səh.52) oxuyuruq:

*Büsbütün* sinəsinə dəysə də bin tişə yenə...

Köhnə əlifba qüsurları nəticəsində səhv oxunan bir söz və ya ifadə nəinki adı oxucunu, hətta tədqiqatçıları da dağa-daşa salıb; “Bisütun” sözü səhv olaraq “büsbütün” şöklində getdiyindən məna və təsir tamam dəyişib” (Mir Cəlal).

“Şəkibai” şerinin sonunda Sabir belə bir qeyd vermişdir: “Bu qəzəlin məqtəi-məzmununu Xaqani Şirvaninin:

“Çinan istadəəm pişo pəse-tə’n  
Ki istadə əlifhayı-öt’əna”

– beytindən iqtibas etdiyimizi acızanə ixtar edirik”.

Həmin qeyd latin qrafikası ilə buraxılmış təkrar nəşrdə belə verilib: “Bu qəzəlin məqtəbi məzmununu Xəqani Şirvaninin “Çənan istədim pişüpəçutən ke istade əlfəhaye ət əna” beytindən iqtibas etdiklərimizi acizanə əxtər edirik” (səh.316).

Xaqanidən gotirilmiş beytin başdan-başa təhrif edildiyi hələ bir yana qalsın, “məqtəbi məzmununu” deyil, “məqtəri-məzmununu”, “iqtibas etdik-lərimizi” deyil, “iqtibas etdiyimizi”, “əxtər edirik” yox, “ixtar edirik” olma-hıdır (Əxtər – ulduz; ixtar isə – xəbərdar etmə, bildirmə deməkdir).

Nəinki söz, ifadə, hətta hərf, şəkilçi, durğu işarəsi səhvləri də Sabir şerində ciddi ideya-məzmun təhriflərinə aparıb çıxarıır, mənasız fikirlərin, mənətiqsiz hökmərin meydana gəlməsinə səbəb olur. “İstiqlal bizimdir” adlı şerində Sabir deyir:

Bu gün İranı yeksər qaplamışdır seyli-istibdad...  
Hələ Təbrizə də var iştəhayi-meyli-istibdad!

Təkrar nəşrlərdə (səh.122; I cild, səh.150) bu beyt belə getmişdir:

Bu gün İranı yeksər qaplamışdır seyli-istibdad?..  
Hələ Təbrizdə var iştəhayi-meyli-istibdad!

Zahirən burada elə bir dəyişiklik nəzərə çarpmır. Fərq ancaq burasındadır ki, birlinci misranın sonunda sual işarəsi qoyulmuş, “Təbrizə” sözündəki yönük hal şəkilçisi (ə) düşmüş, bağlayıcı (də) isə sözə bitişərək yerlik hal şəkilçisi kimi işlənmişdir. Amma mənə, məzmun tamam təhrif edilmiş, tösdiq, hökm bildirən misra sual cümləsinə çevrilmiş, vəzn də, qafiyə də pozulmuşdur.

Əsərin ideya məzmununu təhrif edib, vəzn və qafiyəni pozan bu cür söz, tərkib və ifadə səhvləri təkrar nəşrlərdə həddindən artıqdır. İlk mənbələrlə təkrar nəşrlərdə verilən mətnlərin müqayisəsi əsasında təhrifə məruz qalmış belə söz və ifadələrin sayını iştənilən qədər artıqmaq mümkündür.

“Hophopnamə”nin iki cildlik təkrar nəşrinin müxtəlif sohifələrində “Bais, balan ölsün!” misrası “Bais, yalan olsun!” (I cild, səh.13), ölməyib sözü olmayıb (18), cala sözü tala (33), evim qəmlərə batdı ifadəsi hökumət yasa batdı (34), bidət sözü adət (55), düşdü tavuğu dövriyə ifadəsi düşdü tavuğu turşuya (65), dolana bilmirəm ifadəsi dayana bilmirəm (73), girdə gözündən ifadəsi girdə üzündən (96), yanmayın sözü yatmayın (117), siyrəti-mənada ifadəsi surəti-mənada (128), “Xalq tətbiq eləsin halımıza qalımızı” misrası “Xalq təhqiq eləsin halımızı, qalımızı” (140), təhqir sözü təkfir (170), yorğanı bərdus edəlim ifadəsi yorğanı vərdiş edəlim (171), “Qövlümə felimə dayannam özüm” misrası “Qövlümə, felimə dayannam özüm” (178), aşkı-bəşəşət ifadəsi əks bəşəşət (214), boyuna sözü boynuna (II cild, səh.14),

*görməliyəm* sözü *görməyəlim* (30), *murad almaq* ifadəsi *murad olmaq* (44), *fürsat var ikən* ifadəsi *vüsət var ikən* (46), *biadəd gövhər* ifadəsi *bir ədəd gövhər* (149), *heyhat* sözü *həyat* (164), *yüz min tūmən* ifadəsi *yüz bir tūmən* (165)... şəklində getmiş, saysız-hesabsız təhriflərə yol verilmişdir. Bu təhriflərin əksəriyyəti digər təkrar nəşrə də aiddir.

“Qaç, at basdı!” satirasında belə bir beyt vardır:

...Bununla belə biz neçin bəxtiyar  
*Olug etməyək* də hələ iftixar?!

Təkrar nəşrdə (səh.34) son misra belə verilib:

*Ölüb-itməyək* də hələ iftixar?!

Şərhə ehtiyac yoxdur. Kitabın lap ilk səhifələrində “*səri amədi*” ifadəsi “*sirri amədi*” (26), “*imamcüməni...*” ifadəsi “...*İmam Cəmiini*” (50), “başım harda *qarişdı*” ifadəsi “başım harda *qızışdı*” (60), “*büxlü həsəd*” sözləri “*bəxlü həsəd*” (61) şəklində verilmişdir. İlk səhifələrdən nəzərə çarpan bu tipli qüsür və təhriflər sonrakı səhifələrdə də saysız-hesabsızdır.

Təkrar nəşrlərdə nəzərə çarpan ciddi qüsurlardan biri də əsərlərin sərlövhəsi ilə bağlıdır. Şairin əsərləri “Hophopname”nin ayrı-ayrı nəşrlərində müxtəlif adlarla verilmiş, hətta eyni əsər bəzən bir kitabda müxtəlif adla iki dəfə çap olunmuşdur. Şeirlərin sərlövhəsindəki qarşıqlıq və hərc-mərclik nəzərə alınaraq, “Hophopname”nın son 30 ildəki nəşrlərində (1962-1992) vahid prinsip gözlənilmiş, yalnız müəllifin özü tərəfindən qoyulan xüsusi adlar saxlanılmış, ilk mənbələrdə (qəzet, jurnal, dərslik və toplular) “Ədəbiyyat”, “Əşar”, “Nəzm”, “Taziyane” və s. ümumi başlıqlar altında dərc edilən əsərlərin isə ilk misraları sərlövhə kimi verilmişdir.

1914-cü il nəşrinə daxil edilən əsərlərin sərlövhəsində müəyyən prinsip gözlənilmediyinə, kitab izah ve şərhlərlə təchiz edilmədiyinə görə məlumat xarakterli bəzi məqamlar sərlövhəyə çəkilmiş, bu və ya digər əsərin adı kimi verilmişdir. Bu hal “Hophopname”nın təkrar nəşrində eynilə saxlanıldıqın-dan Sabir əsərlərinin adlarında hərc-mərclik yaranmış, geniş oxucu kütləsinə çıxdan bəlli olan sərlövhələrin bir çoxu töbəddülata uğramışdır.

Sabir öz böyük sələfi Füzulinin qəzəllərində birinə bənzətmə şəklində yazdığı, “Təhsili-ülüm etmə ki, elm afəti-candır” misrası ilə başlayan satirəsinə dəqiq, konkret ad verib: “Təhsili-elm”. Təkrar nəşrdə müəllifin özünün qoymuğu bu ad nəzərə alınmamış, satira belə bir sərlövhə ilə verilmişdir: “Türk şairlərinin sırrı amədi Füzulinin bəzi qəzəllərinə nəzirə-təməsxürənə” (səh.26). (Onu da qeyd edək ki, “*sirri amədi*” deyil, “*sər amədi*”, “*nəzirə-təməsxürənə*” deyil, “*nəzireyi-təməscürənə*” olmalıdır).

“Həyat”ın Gop-gopuna cavab” kimi yiğcam və mənalı bir sərlövhəni atıb, həmin satirə: “Heyat” qəzətinin ikinci ilində “Gop-gop” imzalı “Qoy məktəbə təhsili-ülüm eyləsin oğlum, daş olsa da qəlbə, onu mum eyləsin oğlum!” nəqaratlı şərə nəzirə-təməsxürənə” adı ilə (səh.30) verməyə nə ehtiyac var?! (Həm də “oğlum” yox, “oğlun” olmalıdır).

Və yaxud, şerin məzmunu ilə six bağlı olan “İki cavablara bir cavab” sərlövhəsini alaq. Sabir belə bir sərlövhəni təsadüfi seçməmişdi. Onun “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi satiralarından birinə “Tazə həyat” qəzətində “Məhəmmədəzadə” və “Müsəlman” imzaları ilə mənzum cavablar verilmişdir. Sabir tərəfindən seçilmiş ad məhz buradan irəli gəldi. Bu sərlövhə də nəzərə alınmamış, həmin satira kitaba belə bir adla daxil edilmişdir: “Tazə həyat” qəzətində “Məhəmmədəzadə” imzalı “Sən deyən oldu, mən deyən” nəqaratlı şərə cavab” (səh.93).

Eyni sözleri tekrar nəşrdə verilmiş “Məşrutəçilərin məcburən Haçı Mirzə Həsən...” (səh.50), “Füyuzat” jurnalında “Dəli şair” imzalı...” (səh.58), “Türk aləminin Şekspiri olan...” (səh.61), “Bakıda verilən “Həqaiq” jurnalının...” (səh.71) sözləri ilə başlanan sərlövhələr və bir sıra digər adlar haqqında da demək lazımdır.

Əsərlərin sərlövhəsində nəzərə çarpan qüsurlardan biri də bəzi sərlövhələrin təhrif olunmuş şəkildə verilməsidir. “Nasirülmülk Bakıdan İrana azim olduqda” adlı taziyanə kitabda “Nasirülsəltənə Bakıdan İrana ezam olduqda” şəklində getmişdir (səh.256). (Azim – yola düşən, yollanan; ezam isə – göndərilən, yollanan deməkdir). Məktəblilər üçün yazılmış “Camuşçu və sel” mənzum hekayəsinin adı “Camuş və sel” şəklində verilmişdir (səh.328). Şairin verdiyi ad şerin məzmununa tam uyğundur. “Bizi aldatma, xaca, hər sözünü” misrası ilə başlanan taziyanənin ilk çapındakı qeyd də (“Xəyyamdan məalən tərcümə”) dəyişikliyə uğramış şəkildə (“Xəyyamdan tərcümə”) həmin əsərin sərlövhəsi kimi təqdim olunmuşdur (səh.275)...

Kitabın “Taziyanələr” bölməsində (səh.259-270) daha acınacaqlı bir vəziyyətlə qarşılaşıraq. Burada şairin satira yaradıcılığında ayrıca silsilə təşkil edən taziyanələrdən rəqəmlə sıralanmış 63 nümunə əhatə olunmuşdur. Sabir eyni taziyanəsində bəzən bir deyil, bir neçə tipi danışdırır, hər tipin dilindən ayrıca bənd qələmə alıb, eyni məsələyə onların münasibətini öks etdirirdi. Taziyanələrdən birinə “Dörd dilli qirmanc” adının verilməsi də təsadüfi deyildi.

“Hophopnamə” ni nəşrə hazırlayanlar bunu nəzərdən qaçırmış, bəzən bir neçə bənddən ibarət olan taziyanənin hər bəndini ayrıca əsər kimi təqdim etmişlər. Məsələn, “Hatifdən gələn bir nida deyir ki” adlanan 7 bənddən ibarət taziyanənin hər bir bəndi kitabda ayrıca əsər kimi verilmişdir (səh.263-265). Yaxud, hər biri iki bənddən idarət olan “Tərcümani-həqiqət” deyir ki” (səh.265), “Almaniya imperatoru Vilhelm deyir ki” (səh.266) adlı taziyanələr

də təhrifə məruz qalmış, onların da hər bir bəndi müstəqil əsər kimi təqdim olunmuşdur və s.

Əsərlərin sərlövhəsində yol verilmiş qüsurların bir çoxu “Hophopnamə”nin 1948-ci il çapının təkrar nəşri üçün də səciyyəvidir. Şairin özü tərəfindən qoyulan, şeirlərin məzmunu və ideya istiqaməti ilə six bağlı olan bir sıra satirik adlar (“Fəxriyyə”, “İki cavablara bir cavab”, “Bizə nə?!”, “Şikayət”, “Nəsihət”, “Pula tevəccöh” və s.) tamamilə atılmış, həmin əsərlərin bir qismi sərlövhəsiz, bir qismi də qondarma adlarla verilmişdir (“Yekə taziyanə”, “Zahidə təklif” və s.). Məşhur “Müsəlman və erməni vətəndaşlarımıza” seri “Beynəlmiləl” adı ilə getdiyi kimi (II cild, səh.44), ideya və məzmun baxımından müəllifin əbədi-publisist fəaliyyətində xüsusi yer tutan “Zaman nə istəyir? Amma biz...” məqaləsinin adı da dəqiq əksini tapmayışdır (səh.132).

Sabirin məlum ədəbi ırsindən mühüm bir qisminin, o cümlədən bir çox satirik və lirik şeirlərinin (taziyanə, rübai, növhə və s.), 30-a yaxın ədəbi-publisist məqaləsinin, A.Səhhətə yazdığı iki məktub istisna edilməklə, şairin qələm dostlarından C.Məmmədquluzadə, S.M.Qənizadə, Q.Şərifzadə, Ə.Əliyev və başqalarına ünvanlanmış məktublarının büsbütün kənarda qalması da yuxarıda deyilənlərə əlavə edilsə, “Hophopnamə”nin təkrar nəşrləri barədə təsəvvür daha da tamamlanar.

Əlibey Hüseyzadə hələ 1905-ci ildə Hafızın “gözel və mənidar” qəzel-lərindən birini Azərbaycan dilinə çevirərkən onu “başdan-başa hərcü mərc etmiş” tərcüməciyə üz tutaraq, məşhur alman şairi Hötenin “Hafiznamə” divanına yazmış olduğu ön sözüne istinadən deyirdi: “Kəlami bəy və damad və mənəni ərus-gəlin fərz etsək, bunların toyunu, izdivacını ancaq o adam dərk edə bilər ki, Hafizi-Şirazinin qədr-qiyəmətini bilmış ola!..”

Biz “millətin vicedən səsi” olan Sabirin qədr-qiyəmətini biməliyik. Bazar iqtisadiyyati dövründə bu və ya digər sahəyə sərməyə qoyub, qazanc əldə etmək olar. Amma “Hophopnamə” ilə möhtəkirlik etmək olmaz!

\* \* \*

“Hophopnamə”nin nəşri tarixinin ümumi mənzərəsi belədir. Ayrı-ayrı nəşrlərin müvəffəqiyyətli və kəsir cəhətləri bundan ibarətdir. Bu qeydlərdən də göründüyü kimi, Sabir əsərlərinin toplanılması, şairin adına layiq şəkildə nəşr edilib geniş oxucu kütlələrinə çatdırılması həmişə Azərbaycan ədəbiyyatşunaslığı və mətnşunaslığının mühüm vəzifələrindən biri olmuş,indi də olmaqdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafi-kası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamında 2004-

cü ildə nəşri nəzərdə tutulan əsərlər sırasında M.Ə.Sabirin “Hophopnamə” si də vardır.

“Hophopnamə”nin yeni nəşri şairin ədəbi irlisinin 1962-1965-ci illərdə respublika EA tərəfindən buraxılmış üçcildlik elmi-akademik nəşri əsasında hazırlanmışdır. Vaxtilə bu və ya digər səbəblə əlaqədar olaraq külliyyatdan çıxarılan bəzi əsərlər yeni nəşrə əlavə edilmiş, həmçinin izah və şərhlər yenidən işlənilmiş və təkmilləşdirilmişdir. Sabirin indiyədək elm aləminin bəlli olan bütün əsərləri indiki nəşrdə əhatə edilmişdir.


M.Ə.Sabir əsərlərinin tam külliyyatı iki cilddə nəşr olunur. Birinci cild şairin 1906-1910-cu illərdə yazmış olduğu satirik şeirlərini əhatə edir. İkinci cildə isə 1911-ci ildə yazılmış satirik şeirlərlə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları daxil edilmişdir.

Birinci cild xronoloji prinsip əsasında hazırlanmış, ikinci cilddə isə həm janr üzrə bölgü, həm də xronologiya gözlənilmişdir. Şairin vəfatından sonra mətbuatda çap olunmuş və yaxud əlyazması halında qalmış əsərlərin nəşr tarixləri deyil, yazılmış tarixləri nəzərə alınmışdır. Hər iki cilddə elmi-akademik nəşrin tələbləri gözlənilmiş, Sabir şeirinin mətnində apostrof (‘) işarəsinin saxlanmasına zəruri ehtiyac duyulmuşdur.

***Məmməd Məmmədov***







## BİR MƏCLİSDƏ ON İKİ KİŞİNİN SÖHBƏTİ

V e k i l

Həqsizə həqli deyib, bir çox günaha batmışam.

H e k i m

Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.

T a c i r

Mən həlal ilə həramı bir-birinə qatmışam.

R ö v z e x a n

Ümmətin pulun alıb, mən gözlərin islatmışam.

D e r v i ş

Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam<sup>1</sup>.

S o f i

Ruzü şəb həq-həq deyib, mən hər kəsi oynatmışam.

M o l l a

Gündə bir fitva verib, məxluqu çox aldatmışam.

E l m

Qət'i-ümmid etmişəm, yekşər bu qövmi atmişam.

Cəh1

Ortada keyf eyləyib, mən həm məramə çatmışam.

Şəir

Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.

Əvəm

Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.

Qəzetəçi

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.

## [MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR?!]

Millet necə tarac olur olsun, nə işim var?!  
Düşmənlərə möhtac olur olsun, nə işim var?!  
Qoy mən tox olum, özgələr ilə nədi karim,  
Dünyavü cahan ac olur olsun, nə işim var?!<sup>1</sup>

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,  
Yatmışları razı deyiləm kimsə oyatsın,  
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,  
Mən salım olum, cümlə cahan batsa da, batsın;  
Millət necə tarac olur olsun, nə işim var?!  
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti-tarixi-cəhani,  
Əyyami-sələfdən demə söz bir də, filani,  
Hal isə gətir meyl eləyim dolmanı, nani,  
Müstəqbəli görmək nə gərek, ömrədü fani;  
Millət necə tarac olur olsun, nə işim var?!  
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi-vətən qoy hələ avarə dolansın,  
Çirkabi-səfalətlə əli, başı bulansın,  
Dul övrət isə sailə olsun, oda yansın,  
Ancaq mənim avazeyi-şə'nim ucalansın;  
Millət necə tarac olur olsun, nə işim var?!  
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyadə tərəqqi,  
Eylər hərə bir mənzili-mə'vadə tərəqqi,  
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,  
Biz də edərik aləmi-rö'yadə tərəqqi;  
Millət necə tarac olur olsun, nə işim var?!  
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

[OL GÜN Kİ, SƏNƏ XALIQ EDƏR LÜTF BİR ÖVLAD]

Ol gün ki, sənə xalıq edər lütf bir övlad,  
Olsun ürəyin şad!  
Tə'yin elə cindarı ki, etsin ona imdad,  
Ta dəyməyə həmzad;  
Sağdan sola, soldan sağa sal boynuna heykəl,  
Qoy cinni məəttəl;  
Min gunə tilismatə tutub eylə müqəffəl,  
Gəzdir onu əl-əl;  
Gər dəysə sovuq, sancılanıb olsa da bimar,  
Hökəm et gələ cindar;  
Göstərmə təbibə o ciyərgüşəni zinhar,  
Qoyma ola murdar;  
Ağlarsa uşaq dərdinin axtarma dəvasın,  
Ancaq söy anasın;  
Qorxuzsun o da damdabaca ilə çağasın,  
Kəssin də sədasın;  
Örgət ona, əlbəttə, özün bir neçə mövhüm,  
Məhdud ola mə'sum;  
Bu sayədə ömr eyləyə dünyadə o məzlam,  
Hər haləti məzmum;  
Tək-tək dil açanda ona tə'lim elə hədyan,  
Həm olma pəşiman;  
Bildir ona min dörlü qəbahətləri hər an,  
Alsın ələ ünvan;  
On yaşa yetincə uşağın eyləmə qəflət,  
Qandır neçə bid'ət;  
Ta on beşə yetdikcə tapa işdə məharət,  
Həm eyləyə adət;  
Göndərmə onu məktəbə, dəng eyləmə başın,  
Tökmə üzə yaşın;  
Hər fənd və bicikliklə edər kəsb məaşın<sup>1</sup>,  
Saxlar özü başın;  
Rahət nəyə lazım edə dünyadə məişət,  
Quldurçuluq örgət;



Övladı-vatən qoy hələ avara dolansın,  
Çirkəbi-sofələtə oli, başı bulansın,

Millet necə tarac olur olsun, nə işim var?  
Düşmənlərə möhtac olur olsun, nə işim var?!



Ol gün ki, senə xalıq edər lütf bir övlad,  
Olsun üreyin şad!

Min gunə tilismata tutub eyle müqəffəl,  
Gəzdir onu el-əl;

Tainki qumar oynaya, qətl eyləyə, qarət,  
Xoşdur belə sən'ət;  
Dünyanı soyub, eyləyə hər gün səni xürsənd,  
Sağ ol, belə fərzənd!  
Evdə tapılır imdi dəxi çay, plov, qənd,  
Kimdir sənə manənd?  
Nagəh alınıb həbsə, dutarsa səni vəhşət,  
Ver hakimə rüşvət;  
Sat var-yoxunu, advoqata ver neçə xəl'ət,  
Puç ol hələ-həlbət;  
Axırda olub həsrəti-didari-cəmali,  
Qal kisəsi xali;  
Qaldıqda oğulsuz dəxi tez başla suali,  
Al vizrü vəbali;  
Tap rizqi-həlali,  
Ay başı bəlali,  
Yığ dəymisi, kali,  
Olmaz oxumaqdan  
Tapmaq bu cəlali!..<sup>2</sup>

## [BİLMƏM NƏ GÖRÜBDÜR BİZİM OĞLAN OXUMAQDAN?!]

Bilməm nə görüb dür bizim oğlan oxumaqdan?!  
Dəng oldu qulağım!  
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan  
İncəldi uşağım!  
Əqlin aparıb bəs ki, baxır gündə qərayə,  
Ya rəb, nə həmaqət!  
Söz etməz əsər, çarə qalib imdi duayə,  
Tədbir elə, övrət!  
Lə'nət sənə, ifritə, sənindir bu cəhalət,  
Etdin nə xəyanət!  
Səndən törənibdir<sup>1</sup> bizim evdə belə bid'ət,  
Ey mayeyi-hiylət!  
Dutsun çörəyim gözlərinin ağrı qarasın,  
Ey həmsəri-bədxah!  
Haşa, oda yaxmaz ana istekli balasın,  
Kəssin səni allah!  
Bu tifli oxutmaqlığa etdin məni tərgib,  
Həp eylədin iğva.  
İmdi nədi fikrin? İşimiz oldu bu tərkib,  
Yox çarəsi əsla.  
Heyhat ki, tədbir ola bu xanəxərabə,  
Zail olub əqli.  
Dərsə, qəzetə, məktəbə, jurnalə, kitabə  
Mail olub əqli.  
Yıxdın evimi, eylədin övladımı zaye,  
İş keçdi məhəldən.  
Mən anlamıram elm nədir, ya ki sənaye,  
Zarəm bu əməldən!  
İstərdim o da mən kimi bir hörmətə çatsın,  
Dünyadə<sup>2</sup> dolansın;  
Ta qol gücünə malik olub şöhrətə çatsın,  
Azadə<sup>3</sup> dolansın;  
Bir vəqtidir imdi ki, olub Rüstəmi-dövran,  
Bir ad qazanayıd;

Qarətlər edib ta ki, tapaydı sərü saman,  
Bir şey də qanaydı.  
Puç eylədin, övrət, bu gözəl, sadə cəvani!  
Dilbilməz oğul, vay!  
Rəngi saralıb, qalmayıb əsla yarı canı,  
Bir gülməz oğul, vay!  
Ax, naxələf oğlum, nə çətin<sup>4</sup> məşqə düşübsən,  
Ey kaş, usanaydın!  
Quldurluğa yox, elmə tərəf eşqə düşübsən,  
Bu qübhü qanaydın!  
Ey nuri-düçeşmim, oxumaqdən həzər eylə,  
Saleh vələd ol, gəl!  
At min, hünər öyrəş, məni də bəxtəvər eylə,  
İşdə bələd ol, gəl!  
Bəsdir oxudun, az qala canın tələf oldu,  
Bu kardən əl çək!  
Yazmaq, oxumaq başına əngəl-kələf oldu,  
Əş'ardən əl çək!  
Min elm oxuyub söz biləsən hörmətin olmaz  
Bu dari-cəhanda;  
Söz bəhrinə gövhər olasan qiymətin olmaz  
Xasə bu zəmənda.  
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,  
Canın bəcəhənnəm!  
Mırt-mırt oxumaqdən, kişi, bir qan ki, pul  
olmaz!  
Mırtında dəmadəm,  
Qıl elm fərahəm,  
Ol qüssəyə həmdəm;  
Ömrün olacaq kəm,  
Düşmən sənə aləm!..

## [MAHİ-KƏN'ANIN BATIB, EY PİRİ-KƏN'AN, QƏM YEMƏ!]

Mahi-Kən'anın batib, ey piri-Kən'an, qəm yemə!  
Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!  
Ey dili-möhñətzədə, ol şad, ləbrizi-sürur,  
Kəsb namərdi qılar əfkarü vicdan, qəm yemə!

Olmadı məqsudunuzca dövri-çərxi-gəcmədar,  
Qalmalıdır böylə halət üzrə dövran paydar,  
Qismətindir, etgilən həm ruz, həm şəb nalə, zar,  
Ey rəiyyət, ey fəqirü fəhlə, dehqan, qəm yemə!

Sübh tezdən dur ayağə, şamə tək çək zəhməti,  
Güclülərdən də eşit hər növ' föhsü töhməti,  
Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti,  
Qoy səni xar eyləsinlər xanü ə'yən, qəm yemə!

İşlə, qoy qəddin bükülsün, işlə, annin tərləsin,  
İşlə, ac qal, ac bəhayim tək əyalın çərləsin,  
Zülmədən fəryadü dadı qoy dilin əzbərləsin,  
Qarət etsin ruzunu molla və bəy, xan, qəm yemə!

Çəkgilən ömrün çatınca, binəva, ahü fəğan,  
Böylə pünhan sirrlər olmaz sənə hərgiz bəyan,  
Molla Nəsrəddin, "Lisanülqeyb"ə oldun tərcüman,  
Ruhi-pakindir sənə hər dəm sənaxan, qəm yemə!

## QOCALIQDAN ŞİKAYƏT

Əfsus qocaldım, ağacım düşdü əlimdən,  
Səd heyf cəvanlıq!  
Zə'f eylədi aciz məni, qaldım əməlimdən,  
Çəkdim nə ziyanlıq!  
Saldıqca cəvanlıqda keçən günləri yadə  
Dərdim olur on qat!  
Ya rəb, yetərəm bir də mi dünyadə muradə?  
Heyhat və heyhat!  
Saqqal ağarıb, bel büküllüb, dinmə filani!  
Övqatım olub təlx;  
Övrət də yaxır saqqalıma gündə hənani,  
“Rışı ki, bərəng əlx...”  
Yad olsun o günlər ki, muradımca gəzərdim  
Sazəndə Oruğnan;  
Min acizü biçarələrin başın əzərdim  
Sillə, yumuruğnan.  
Bu sayədə hər ləhzə edib sə'yü təlaşı,  
Sərvət qazanardım;  
Təhsil eləyib qol gücünə əmri-məaşi,  
Dövlət qazanardım.  
Ə'zalər isə süst olub imdi qocalıqdan,  
Bir dadrəsim yox!  
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,  
Fəryadrəsim yox;  
Heç yerdə səsim yox,  
Kəskin nəfəsim yox,  
Fikrimdi cəvanlıq,  
Başqa həvəsim yox!..

## BAKİ FƏ'LƏLƏRİNƏ

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fə'lə də özün daxili-insan edir imdi.

Olmaz bu ki, hər əmrə dəxalət edə fə'lə,  
Dövlətli olan yerdə cəsarət edə fə'lə,  
Asudə nəfəs çəkməyə halət edə fə'lə,  
Yainki hüquq üstə ədavət edə fə'lə...

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fə'lə də özün daxili-insan edir imdi.

Fə'lə, mənə bir söylə, nədən hörmətin olsun?  
Axır nə səbəb söz deməyə qüdrətin olsun?  
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,  
Az-çox sənə verdiklərinə minnətin olsun!..

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fə'lə də özün daxili-insan edir imdi.

Dövlətli, amandır, özünü salma bəlayə,  
Fə'lə sözü həqq olsa da, baxma o sədayə,  
Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,  
Öz şə'nini puç eyləmə hər bisərү payə!..

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fə'lə də özün daxili-insan edir imdi.

Aldanma, fəqirin olamaz əqli, zəkası,  
Çün yoxdur onun sən kimi pakızə libası,  
Yox sərvəti, yox dövləti, yox şalı, əbası,  
Var köhnə çuxası, dəxi bir təkcə qəbası...

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fə'lə də özün daxili-insan edir imdi.

Istərsən əgər olmağa asudə cəhanda,  
Ta olmayasan qəmlərə aludə cəhanda –

Fə'lə üzünə baxma bubihudə cəhanda,  
Öz fikrini çək, ol dəxi fərsudə cəhanda...

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fə'lə də özün daxili-insan edir imdi.

Gör millətinin dərdini, axtarma dəvasın,  
Əl çəkmə yetimin başına, kəsmə sədasın,  
Zinhar qoyub dəhrdə bir xeyr binası  
Yad eyləmə, şad eyləmə millət füqərasın...

Bu çərxi-fələk tərsinə dövran edir imdi,  
Fə'lə də özün daxili-insan edir imdi.

## [CƏHD EYLƏ, SƏN ANCAQ NƏZƏRİ-XƏLQDƏ PAK OL]

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,  
Məxluqu inandır;  
Xasiyyətin od olsa da, ətvardə xak ol,  
Sök aləmi, yandır;  
Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə,  
Məclubi-üyun ol;  
Hər hiyləvü biciklə gir, əlbəttə, əbayə,  
İmanə sütun ol;  
Sə'y eylə ki, saqqal uzanıb üç çərək olsun,  
Papaq ona nisbet;  
Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,  
Təfsilə nə hacət...  
Qoyma yerə təsbihini, əl çəkmə duadən,  
Övrəd oxu daim;  
Məclisdə çəkib dut özünü, ol nücəbadən,  
Söz söylə mülayim;  
İştə geyinib məzhəbi, imanı büründün,  
Pək möhtərəm oldun;  
İndi nəzəri-xəlqdə sən pak göründün,  
Əhli-kərəm oldun;  
Başdan-ayağa əmnü əman oldu vücudun,  
Zöhd ilə bitişdin<sup>1</sup>;  
Nolmaq diləyirdinsə, həman oldu vücudun,  
Məqsudə yetişdin!  
Vəqt oldu ki, imdi edəsən aləmi talan,  
Dut, qoyma qaçanı!  
Hökm imdi sənindir, dəxi çək işlərə saman,  
Yığ müşkül açanı;  
Dul övrətə bidad elə, eytamə xəyanət,  
Xovf etmə əcəldən;  
Məkr isə özün qıl, oxu şeytanə də lə'nət!  
Şad ol bu əməldən,  
Əl çəkmə hiyəldən,  
Təzvirü dəğəldən,  
İmanı da versən,  
Vermə pulu əldən!..

## [ETDİ BU FƏLƏK HƏR KƏSƏ BİR TÖVR YAMANLIQ]

Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,  
Səd heyf, keçən gün!  
Hər bir iş üçün xatiməbəxş oldu bu afaq,  
Olduq yenə məmnun.  
Şükr eylədik Allaha yetişdikcə ziyanlıq,  
Əfsürdə biz olduq.  
Çaldı bizə bir özgə səyaq ilə firıldaq,  
Qəmli günə qaldıq.  
Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar,  
Böyle fələk olmaz!  
Yox böylə iki dilli, yaman üzlü cəfakar,  
Bir zərrət utanmaz!  
Verdi bu hamı qonşulara sən'ətü dövlət,  
Dünya, sənə lə'nət!  
Səsləndi, gedək siz yatin həmmamdə rahət,  
Bicadı bu zəhmət!  
İslam uşağı yatsın ayağında fələqqə,  
Bu növ'di tə'lim.  
Vursun buların başına həm mirzə tərəqqə,  
Eylin onu təkrim.  
Ey yay, bu fələk qoydu bizi löqməyə həsrət,  
Qaldıq biz adamsız!  
Verməz dəxi bir parça çörək tapmağa fürsət,  
Get, yatgilə şamsız!  
Öz bildiyini qıldı müsəlmanlara dövran,  
Ol işdən üzüldü.  
Çaqçaq başın ağırtdı, kefin çəkdi dəyirman,  
İş həcvə düzüldü.  
Bu çərxi-sitəmkərin aman məsxərəsindən!  
Bais, balan ölsün!<sup>1</sup>  
Baxmış bu müsəlmanlara qəm pəncərəsindən,  
Çərxin üzü dönsün!  
Əvvəl bu fələk cümlədən əymışdı damağı,  
Qəm kasəsi daşdı.

Axırda bizim başımıza vurdu çanağı,  
Su başdan aşdı.  
Bir rus görəndə oluruq xar yanında,  
Quzu, keçiyik biz.  
Keçməz sözümüz bir pula sərdar yanında,  
Çünki nəçiyik biz?!  
Tanrı buna şahid –  
Quzu, keçiyik biz...

## [TƏRPƏNMƏ, AMANDIR, BALA, QƏFLƏTDƏN AYILMA!]

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!  
Açma gözünü, xabi-cəhalətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!  
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!  
Bidar olanın başı səlamət ola, heyhat!  
At başını yat, bəstəri-rahətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Açsan<sup>1</sup> gözüñü, rəncü məşəqqət görəcəksən,  
Milletdə qəm, ümmətdə küdurət görəcəksən,  
Qıldıqca nəzər millətə heyrət görəcəksən,  
Çek başına yorğanını, nikbətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,  
At tiryakını, meyl elə qəlyanını<sup>2</sup>, yuxla,  
İncinsə sağıñ, ver yerə sol yanını, yuxla,  
İllərcə şüar etdiyin adətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

Göz nurudur uyqu, onu dur etmə gözündən,  
Yol vermə məbada çıxa bir an<sup>3</sup> sözündən,  
Amma elə bərk yuxla ki, hətta get özündən,  
Afaqi dutan sürü qiyamətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

## TƏHSİLİ-ELM

Təhsili-ülüm etmə ki, elm afəti-candır,  
Həm əqlə ziyandır;  
Elm afəti-can olduğu məşhuri-cəhandır,  
Mə'rufi-zəmandır;  
Pəndi-pədəranəm eşit, ey sadə cəvanım,  
Yaxma qəmə canım!  
Xoş ol kəsə kim, vel dolanıb, dağda çobandır,  
Asudə həmandır!  
Elm içrə xəta olduğun ondan bilirom kim,  
Bilsə nola hər kim,  
Elmə gəzənin küfrü zəbanlarda bəyandır,  
Təkfirə nişandır.  
Məktəb sənə xoş gəlməsin, ol cayı-xətərnak,  
Girmə ona çalak;  
Məktəb dediyin qeydi-dilü bəndi-zəbandır,  
Qarətgəri-candır.  
Çernil nədir? Ol qəlbi qara hoqqeyi-dilxun,  
Olma ona məftun!  
Ağ günlərini etmə qara, Allah, amandır!  
Bu rəng yamandır.  
Dəftər nədir? Ol hərzələrin həmdəmi-razi,  
Cövfi dolu yazı;  
Şairləri naqqal edib, avarə qoyandır,  
Bu mətləb əyandır.  
Ol başı kəsilmiş qələmin tutma belindən,  
Xövf eylə dilindən;  
Axırda çalar canını, bir əf'i ilandır,  
Əf'isə çalandır;  
Kağəz sənə ağ göstərir öz sineyi-safin,  
Guş eyləmə lafin;  
Çox tez qaralar qəlbi, mürəbbisi yamandır,  
Bir xirdaca yan dur.  
Ol zahiri sürxün ürəyi qarə qarandaş,  
Mirzalərə yoldaş,

Qəlbində xəfi sərri尼 bildikcə yazandır,  
Əyyari-zəmandır.  
Derlər oxumuşlar: oxumaq yaxşıdır, əmma  
Var bunda müəmma...  
Yaxşı nəzər etdikcə sərəncamı yamandır,  
Hər addımı qandır;  
Lağlağı<sup>1</sup>, amandır,  
Qızdırmalı<sup>2</sup>, yan dur,  
Sırtıq<sup>3</sup>, Mozalan<sup>4</sup>, dur!  
  
Hop-hop<sup>5</sup> dilə düşdü,  
İş müşgülə düşdü,  
Çünki belə düşdü,  
İmdi balabandır...

## ATA NƏSİHƏTİ

Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma,  
Qanın tələf oldu!  
Gündüz, gecə sə'y eyləyibən dərsə alışma,  
Canın tələf oldu!  
Bu şəhrdə çoxdur, görürəm, elm oxuyanlar,  
Onlar nə tapıblar?  
Divanədilər malını bu yolda qoyanlar,  
Guya ki, yatıblar.  
Çoxdur zərəri adəm üçün elm oxumağın,  
Sən say və deyim mən:  
Əvvəl bu ki, məktəbdə olur təlx damağın,  
Ey dideyi-rövşən!  
Bir də gözünün nuru gedib kur olacaqsan,  
Canın da sağ olmaz;  
Rəngin saralıb axırı rəncur olacaqsan,  
Bağrında yağı olmaz.  
Axırda, tutaq, ölməyib<sup>1</sup> onversətə getdin,  
Qurtardin özün də;  
İnsaf ilə söylə, bu işi yaxşıımı etdin?  
Bir dur bu sözündə!  
Sən də deyəcəksən sasalım\*, ya ki, demorqat\*\*,  
Bilməm necə dersiz;  
Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat,  
Ax, ax, a beyinsiz!  
Hər bir gədə bir az oxuyub adəm olubdur,  
Zakonu bəyənməz;  
Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur,  
Hamunu bəyənməz;  
Gahi şaha bir tə'nə vurar, gah vəzirə,  
Bax, bax, səni tarı!  
Gahi ocağa şəkk eliyər, gahi də piro,  
Kafir olu bari.

\* Sosializm

\*\* Demokrat

Bundan sora ql tövbə dəxi, məktəbə getmə,  
Bircə usan, oğlum!  
Ta baxma müəllim sözünə, ta əməl etmə,  
Axır utan, oğlum!  
Çıx dağa, daşa, yol kəsibən qarətə başla,  
Axırda qaçaq ol;  
Sal bir beşatan boynuna, bu adətə başla;  
Həmmali-yaraq ol,  
Xəlqə dadanaq ol,  
Hər işdə sayaq ol,  
Var cana ziyanı –  
Qeyrətdən uzaq ol!..

## [AH EYLƏDİYİM NƏŞ'EYİ-QƏLYANIN ÜÇÜNDÜR]

Ah eylədiyim nəş'eyi-qəlyanın üçündür,  
Qan ağladığım qəhvəyi-fincanın üçündür.

Və'z eylədiyim hədyəvü ehsandan ancaq,  
Ümdə qərəzim kisəvü həmyanın üçündür.

Sərgəştəliyim xərməni-buğdalar ucundan,  
Aşüftəliyim sərvətü samanın üçündür.

Fərş eylədiyim sinəmi hər gün qədəmində, –  
Kəskin təməim süfrədəki nanın üçündür.

Bimar tənim küftəvü bozbaş ələmindən<sup>1</sup>,  
Xunin ciyərim dolma-badımcanın üçündür.

Ağzım dolusu ne'məti-firdovs dedikdə,  
Boşqabda qara gözlü fisincanın üçündür<sup>2</sup>.

Vəsf eylədiyim zövqlə ənhari-behiştı  
Kövsər məzəli şərbəti-reyhanın üçündür.

Gördüm ki, plov bişmədədir,aclığa dözdüm,  
Bildim bu tədarük şəbi-ehsanın üçündür.

Ax, bircə görəydim səni, ey sevgili varis,  
Meylim sən ilə dəsti-zərəfşanın üçündür<sup>3</sup>.

Mün'imlərə can ver, könül, uyma füqərayə,  
Sinəmdə səni bəslədiyim anın üçündür.


Ahin şərəri etməz əsər bir kəsə, Hop-hop,  
Bu od sənin ancaq alışan canın üçündür...

Yan, dinmə, sən Allah!  
Qan, dinmə, sən Allah!  
Həq söyləmiş olsan,  
Dan, dinmə, sən Allah!..



Ah eylədiyim nos'eyi-qəlyannan üçindür,  
Qan ağladığım qəhvəyi-fincanın üçindür.

Və'z eylədiyim hədəvü ehsandan ancaq,  
Ümdə qərəzim kisovü homyanın üçindür.



Ey gül, nə əcəb silsileyi-müski-terin var,  
Ahu nezərin var.

Vey sərv, nə xoş can alıcı qəmzələrin var,  
Həm işvələrin<sup>1</sup> var.

## **“HƏYAT”IN “GOP-GOP”UNA CAVAB**

Bu tifl ki, nuri-bəsərү şireyi-candır,  
Tabi-tənү arami-dilü ruhi-rəvandır,  
Min zəhmət ilə bəslədiyin tazə cəvandır,  
Göndərmə bunu məktəbə, rəhm eylə, amandır!

Qoy kuçədə naz ilə xuram eyləsin oğlun!  
Öz xoşladığı əmrə qiyam eyləsin oğlun!

Bu bülbüli-şuridə ki, pakizə nəfəsdir,  
Aludeyi-qəm etməyə mail behəvəsdir<sup>1</sup>,  
Bunca ki, gedib məktəbə, bildikləri bəsdir,  
Məktəbdər adı, leyk həqiqətdə qəfəsdir;

Qoyma o dağılmışda məqam eyləsin oğlun!  
Sübħün belə viranədə şam eyləsin oğlun!

Məktəbdə gedib dərs oxuyanları görürsən,  
Nitqi çəkilən tazə cəvanları görürsən,  
Qət’ən quruyub cismdə qanları, görürsən,  
Arifsən, özün yaxşı-yamanları görürsən,

Qıyma<sup>2</sup> ki, gedib fikrini xam eyləsin oğlun!  
Ömrün qəmi-clm ilə təmam eyləsin oğlun!

Bavər edəməm elmdən olsun fərəh aid,  
Elm artıq olursa, həm olur qəm mütəzaid,  
İstərsən eger oğlun edə kəsb fəvaid,  
Həm sərvəti zaid ola, həm minkəti zaid,

Tərgib elə ta kəsbi-həram eyləsin oğlun!  
Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun!

Biçarə kişi, qanmağa başın hələ keydir,  
Axır mənə bir söylə görüm, elm nə şeydir?  
Bilmək nə gərək kim, bu əlifdir, bu də beydir?  
“Həvvəz”, sora “hütti”, bu nə heydir, o nə heydir?<sup>3</sup>  
Qoy pul qazanıb, sədri məqam eyləsin oğlun!  
Bəy-xanlar ilə dəxl-kəlam eyləsin oğlun!

Gop-gop<sup>4</sup> kimi bifaidə əhli-qələm olma,  
Ol Başıqapazlı<sup>5</sup>, vəli Bidərdü<sup>6</sup> Qəm<sup>7</sup> olma,  
Qızdırırmalı<sup>8</sup> ol, Təşnələb Bü<sup>9</sup> Didənəm<sup>10</sup> olma,  
Molla Mozalanlara<sup>11</sup> uyuş, möhtərəm olma,  
Qoy Hop-hop olub, şöhrəti-tam eyləsin oğlun!  
Kəşbin buraxıb, şe'rə dəvam eyləsin oğlun!<sup>12</sup>

## BARIŞNALARA DAİR

Ey gül, nə əcəb silsileyi-müşki-tərin var,  
Ahu nəzərin var.

Vey sərv, nə xoş can alıcı qəmzələrin var,  
Həm işvələrin<sup>1</sup> var.

Aldatdı cəvanlarımızı nazü girişmən,  
Firuzeyi-çeşmin.

Xurmayı saçında nə bəla təlxı-bərin var,  
Zəhrin, şəkərin var.

Başdan ayağa şəhd kimi safsən, ey şux,  
Şəffafşən, ey şux!

Əmma məkəsi-nəhl kimi niştərin var,  
İncə kəmərin var.

Əbnayı-vətən vəqf eləyir vəslinə canın,  
Həm ruhi-rəvanın.

Hətta qocalardan da neçə bəxtəverin var,  
Yaxşı xəbərin var.

Etdin saçını “qufravat”, urduñ üzə “rumyan” –  
Cövlan elə, cövlan!

Bir ev nə münasib sənə, hər evdə yerin var,  
Hər yerdə erin var.

Ancaq demə tacirlərə eşqin əsər etdi,  
Divanəsər etdi.

Amillərə tüccardən artıq əsərin var,  
Fəthin, zəfərin var.

Məktəblilər içəre deyil az söhbəti-ruyin,  
Keyfiyyəti-muyin<sup>2</sup>.

Dərsi-qəmi-eşqin oxuyan min nəfərin var,  
Aşiftələrin var.

Qafqazlı müsəlmanlar edərsə səni qaib,  
Fikr etmə əcaib.

İranlı müsəlmanları tək əbdi-dərin var,  
Min dərbədərin var.

Xud sanma ki, meyxanədə çoxdur sənə üşşaq,  
Didarına müştaq.

Məsciddə dəxi bir neçə xunincigərin var,  
Şuridəsərin var.  
Bilməm nə füsün eylədin, ey fitneyi-əyyam,  
Uydu<sup>3</sup> sənə islam?!  
Hər şəhrdə, hər bəldədə bəs cansüpərin var,  
Dildadələrin var.  
Aşıq arayıb aləmi seyr eylədin əmma,  
Xeyr eylədin əmma;  
Bir zövci-həlal ilə dolaşsan zərərin var,  
Xövfin, xətərin var.  
Hər xami-təmə' aşiq ilə ülfətin olmaz,  
Ünsiyyətin olmaz;  
Varın yox edən sərxaşa əvvəl nəzərin var,  
Sonra həzərin var.  
Gövhər saçılır, zər saçılır yar yolunda,  
Dildar yolunda.  
Ey bəhr, sanırsan səninancaq gühərin var?  
Vey kan, zərin var!  
Hop-hop, demə bixud ki, mən uydum o nigarə,  
Bax əhli-diyarə.  
Ey qafıl, özündən səninancaq xəbərin var!

Xunabi tərin var,  
Dərdin, kədərin var,  
Çox dərdi-sərin var,  
Bu köhnə başında  
Tazə xəbərin var!

Millət belə batdı,  
Ümmət elə yatdı,  
Xud, söylə, ay axmaq,  
Daşı kim oyatdı?  
Dinmə, xətərin var!<sup>4</sup>

## CAVABLAR CAVABI

Elm ayineyi-surəti-hal idi, nədən bəs,  
Əcsamda ərvahə misal idi, nədən bəs,  
Elm ilə vətən nikməl idi, nədən bəs,  
Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs,  
Millet ümənəsi bu gözəl rütbəyi dandı?  
Əfsus, “Həyat”<sup>1</sup> isə məmat oldu, qapandı!

Elm idi əgər bəxş edən insanə şərafət –  
Millət nə səbəbdən ona göstərmədi reğbət?  
İslam ülümündə gər olsaydı ləyaqət  
Rusi oxumuşlar bə neçin etdilə nifrət?  
Bu nifrəti hər gündə görüb axır utandı,  
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Mey nəş’əsini zövq bilər, cam nə bilsin?  
Ruh anladığı ləzzəti əcram nə bilsin?  
Ustadın işin, işlədiyin xam nə bilsin?  
Elmin, hünərin qiymətin islam nə bilsin?  
Getsin qabağa qonşular, islam dayandı,  
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Qoy qonşular alsın hələ min dürlü fəvaid,  
Qoy qonşular etsin hələ təzyidi-cəraid,  
Sən söyle, qəzətdən nə olur bizlərə aid,  
Ancaq ikini bir elə, qoyma ola zaid,  
İslamda bilmək, oxumaq çünki ziyandı,  
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Əgyarlır imdi sənə faiqmi, deyil ya?  
İslamını məhv etməyə şaiqmi, deyil ya?<sup>2</sup>  
İbzali-himəm millətə layiqmi, deyil ya?  
Ancaq əməlin qət'i-əlaiqmi, deyil ya?  
Çün qət'i-əlaiq odu hər guşədə yandı,  
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!

Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun,  
Millət düyünün açmağa hümmət gərək olsun,  
Min elm deməkdənsə həmiyyət gərək olsun,  
Sözdən nə bitər, işdə həqiqət gərək olsun!

Həqsizliyi hər gündə görüb axır usandı<sup>3</sup>,  
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!


Ağrıtmə əbəs başını, meyl etmə ülumə,  
Yox vəq’ qoyan elmə, kəmalatə, rüsumə,  
Hər kəs cibini güdmədədir baxsan ümumə,  
Xərc etsə edər dolma-badımcanə, lühumə;

Hop-hop, yeməyə, içməyə bu qövm yarandı!  
Əfsus, “Həyat” isə məmat oldu, qapandı!..<sup>4</sup>



İslamda bilmək, oxumaq çünki ziyandı,  
Əfsus, "Həyat" isə məmət oldu, qapandı!

Qoy qonşular alısm hələ min dörlü foyaid,  
Qoy qonşular etsin hələ təzyidi-cəraid,



ئى

Könlüm bulanır kuçeda cövlamı görcək,  
Nitqim tutular hərzəvü hədyanı görcək.

Düsdün lotuluq məşqinə, islamə uyuşma,  
Öldür neredə olsa müsəlmannı görcək.

## BAKİ PƏHLİVANLARINA

Könlüm bulanır kuçədə cövlanını görcək,  
Nitqim tutulur hərzəvü hədyanını görcək.

Canım üzülür əldəki qalxanına baxcaq,  
Qəlbim alışır beldəki patranını görcək.

Baxdılqca revolverinə əndamım olur süst,  
Bağrim yarılır xəncəri-bürranını görcək.

Təfriq edəməm: məstmi, huşyarmışan sən, –  
Məstanərəviş, məşyi-pərişanını<sup>1</sup> görcək.

Düşdün lotuluq məşqinə, islamə uyuşma,  
Öldür nerədə olsa müsəlmanını görcək.

Qoy börkünü kəc qaşının üstündə, firılda,  
Kəndin kimi bir lotiyi-meydanını görcək.

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,  
Yum gözlərini xaneyi-viranını görcək.

Əmrədlər<sup>2</sup> ilə keyfini çək bağda, çəməndə,  
Bir baxma da ətfali-ciyrqanını görcək.

Gəh “iskoroxod” çəkmə, gəhi gey “lakeronni”,  
Vellən gecə-gündüzdə xuramanını görcək.

Var-yoxunu sərf eylə barışnalara, ancaq  
Söy həmsəri-məzlumeyi-nalanını görcək.

Gül, gül ki, cəvansən,  
Əyyaşı-cəhansən,  
Sərxoşlara cansən,  
Hala güləcəksən<sup>3</sup>.  
Vəqta ki, qocaldır,  
Rışı döşə saldır,  
Pis günlərə qaldır,  
Onda biləcəksən!..

## [ADƏTİMİZ DAŞ İDİ DƏ'VA GÜNÜ]

Adətimiz daş idi də'va günü,  
Tullarıdıq əldə sapan qıjhaqıj!

Hər kəsə dəysəydi edərdi haman  
Bir neçə gün ahü fəğan, ufhauf!

Mərhəm olurdu, sağalırdı yara,  
Əldə qalırdı yenə can sapbasağ.

İmdi revolverdi, dönüm başına,  
Nagəh olur gülləfəşan partapart!

Onda görürsən yixılıb yanbayan  
Bir neçə növrəstə cəvan laybalay!

Tüf belə dövranə ki, bədtər olur  
Seyri-fələk, dövri-zəman ilbəil!


Milləti-islam qırır bir-birin,  
Allah, aman, bu nə yaman qırhaqır!

Qardaşa bax, qardaşını öldürür,  
Vəhşi olub əhli-cəhan sərbəsər!

Milləti gördükcə belə hərcü mərc  
Könlüm olur dopdolu qan qatbaqat.

Böylə gedərsə, Bakı əldən gedər,  
Qalmaz o mə'vadə aman hiç, hiç!

Bari, xudaya, özün islah qıl,  
Ta edələr pirü cəvan sülh, sülh!



Adətimiz daş idı də'va günü,  
Tullardıq əldə sapan qıjhaqı!

İmdi revolverdi, dönmüş başına,  
Nagəh olur gülləfəşan partapart!



Hər kəlməsi min lə'li-Yəmən, düri-Ədəndir,  
Qarı nənənin sözlerini sanma cərəndir,  
Anla söyüm, gözüm ay qız!

## KÜPƏGİRƏN QARININ QIZLARA NƏSİHƏTİ

Qarı nənənin sözlərini sanma çərəndir,  
Canım, gözüm ay qız!  
Hər kəlməsi min lə'li-Yəmən, dürri-Ədəndir,  
Anla sözüm, ay qız!  
Çox ömr eləyib, çox da hünər etmişəm isbat  
Bu dari-cəhanda.  
Min hiylələri qatlamışam sinəmə qat-qat  
Bu xeyli zəmanda.  
Min il sənə nəqlin eləsəm məkri-nisani,  
Qurtarmaz, azalmaz.  
Doldursam əgər məkrlə ətrafi-cəhani,  
Bir boş yeri qalmaz.  
Cadu da əlimdən bacarıb cin də qutarmaz,  
Əfsunuma bah-bah!..  
Mən eylədiyim məkri şəyatin də bacarmaz,  
Vallah və billah!  
Xoştaleimişsən ki, bu gün feyzi-hüzurum  
Oldu sənə qismət.  
Qan sözlərimi, indi sən, ey gözdəki nurum,  
Qoyma keçə fürsət.  
Əvvəl bu qədər bil ki, vəfadər ər olmaz, –  
Aqil olur olsun;  
Bir ər ki, vəfadər ola, aləmdə tapılmaz, –  
Cahil olur olsun;  
Zinhar, vəfa etmə tələb ər dediyindən,  
Sərvəqt ol, amandır!  
Asudə xəyal olma bu şohər dediyindən,  
Üç-dördün alındır.  
Qırx il edəsən bir kişi əmrində itaət,  
Mənzurda bilməz;  
Vəqta ki, qocaldin alacaq başqa bir övret,  
Baxmaz sənə, gülməz.  
Ər dərdü qəmin çəkmə, sən öz halına ağla,  
Canı bəcəhənnəm!

Sərrişteyi-tədbirini xəlvətcə yumaqla,  
Qıl könlünü xürrəm.  
Tainki ayıqdır, həzər et ər dediyindən,  
Ər zülmü yamandır!  
Çün yuxladı, əl qat cibinə zər dediyindən,  
Öz rəngini yandır.  
Fürsət ki, olur rəngini vur hər gecə məxfi,  
Fərrarəlik öyrəş!  
Ta bilməyə şeytan da götürdün necə məxfi,  
Əyyarəlik öyrəş!  
Çün sübh çayın içdi kişi, çıxdı kənarə,  
Bidərdü qəm oldun;  
Açıldı başın, indi qıl öz dərdinə çarə,  
Banu hərəm oldun;  
Ver Xansənəm ət, yağ, düyü, bal, çay, şəkər alsın,  
Gülqənd var evdə;  
Artıq nə qalarsa, ona da xüsgəbər alsın,  
Hərçənd var evdə.  
Göndər uşağı, Şahbacını eylə xəbərdar –  
Gəlsin hələ-həlbət;  
Gəldikdə gətirsin neçə övrətləri zinhar,  
Qur məclisi-işrət.  
Mindir ocağa qazqanı, qaynat samavarı,  
Çal nayı, qavalı;  
Mehmanlara hazır elə min dürlü naharı;  
Ver külçə, qoğalı,  
Həm qaymağı, balı.  
Ər fə'ləlik etsin,  
Hər gün işə getsin;  
Olma ona həmqəm,  
Canı bəcəhənnəm!  
Sən çəkmə məlali,  
Qur məclisi-ali,  
Pozma bu cəlali,  
Ay başı bəlali!..

## UŞAQLARA

Ey millətin ümmidi, dilü canı, uşaqlar!  
Validlərinin sevgili cananı, uşaqlar!

Madərləriniz etdi sizə mehrü məhəbbət,  
Ağuşı-şəfəqqətdə sizi bəslədi rahət,  
Validləriniz xərcinizə etdi kəfalət,  
Əlminnətü-lillah, sizə yar oldu səadət,  
Olduz hərəniz bir evin oğlanı, uşaqlar!  
Asudə gəzin indi bu dünyani, uşaqlar!

Siz sərv kimi sərgəş olub boylə boy atdız,  
İllik beçə tək banlıyaraq xəlqi oyatdız,  
Şad oldu pədər, madəriniz – bu boyaya çatdız,  
Bəsdir size gəhvareyi-naz içrə ki, yatdız,  
İndi buraxın balışı, yorğanı, uşaqlar!  
Həm tərk eləyin xaneyi-virani, uşaqlar!

Vəqt oldu çıxıb kuçədə cövlan edəsiz siz,  
Hərcayı gəzib, hər yeri seyran edəsiz siz,  
Cəngü cədəlü qarətü talan edəsiz siz,  
Hər cildə girib, aləmi viran edəsiz siz,  
Gündə atasız bir neçə patranı, uşaqlar!  
Ta öyrənəsiz şiveyi-də'vanı, uşaqlar!

Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə,  
Tə'lim alasız hər nə<sup>1</sup> ki, aləmdə betərsə,  
Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə,  
Mail olasız hər işə kim, fitnəsə, şərsə,  
Adət qılasız hərzəvü hədyanı, uşaqlar!  
Siz neyləyəsiz məktəbi, mollanı, uşaqlar!

Vəqt oldu vurub yixmağa müştaq olasız siz,  
Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,  
Həm validə, həm validəyə ağ olasız siz,  
Dincəlmiyələr ta nə qədər sağ olasız siz,

Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!  
Ta uf deməyə qalmiya imkanı, uşaqlar!

Hər istədiyin olmasa hasil pədərindən,  
Vur, yix, cala<sup>2</sup>, ta qorxuya düşsün zərərindən,  
Söy ağızına cür'ətlə, çəkinmə hünərindən,  
Bıçarə xilas olmaq üçün şurü şərindən,  
Çıxsın canı, satsın qabı-qazanı, uşaqlar!  
Neylər dəxi ol sərvətü samanı, uşaqlar!

Bəsdir ki, oğul sahibi düsgün pədər oldu,  
Xeyr oldu əcəb aqibəti, bəxtəvər oldu,  
Göz nuri hesab eylədiyi dərdi-sər oldu,  
Zəhmətlə əmək verdiyi cümlə hədər oldu;  
Nə ölmədi<sup>3</sup> ta kim, qutara canı, uşaqlar!  
Nə tapmadı<sup>4</sup> öz dərdinə dərmanı, uşaqlar!..

## [MƏN BİLMƏZ İDİM BƏXTDƏ BU NİKBƏT OLURMUŞ]

Mən bilməz idim bəxtdə bu nikbət olurmuş,  
İzzət dönüb axır belə bir zillət olurmuş,  
Çərixin, əcəba, seyri də min babət olurmuş,  
Millət ayılıb talibi-hürriyyət olurmuş,  
Millətdə də, yahu, belə bir qeyrət olurmuş?!

Yalqız, nə deyim, getdi mənim millət əlimdən,  
Torpaq başıma, çıxdı bütün izzət əlimdən!

Təbrizdə gər olmuş idim cüm'ə imamı, –  
Gizlin ki, deyil, yaxşı bilir mətləbi hamı, –  
Pul ilə satın almış idim mən bu məqamı,  
Uydurmuş idim kəndimə bılçümlə əvamı,  
Əbd etmiş idim şəhrdə hər püxtəni, xamı,  
Xud, mən nə bilim<sup>1</sup> sübh dönüb şam olacaqmış,  
Iranda da hürriyyəti-islam olacaqmış?!

Tədric ilə salmışdım ələ bunca dehatı,  
Bir parça çörək nökəri etmişdim elatı,  
Artırmış idim məzrəəni, ilxını, atı,  
Rəncbər eləmişdim özümə çöllünü, tati,  
Dərkər idi xeyrimdə ümumin hərəkatı,  
Birdən-birə getdi hamı kərrü fərim, ey vay!  
Çıxdı boşə sərvət qazanan əllərim, ey vay!

Təbrizdə rahət yeyib, asudə doyardım,  
Mö'minləri hər töhmətə olsayı qoyardım,  
Hər axmağı, xamı quzu cildində soyardım,  
Həq söz deyənin canın alıb, çeşmin oyardım,  
Neylərdim edərdim, necə rəng olsa boyardım,  
Səd heyf, gözəl hökmə-şəriət tələf oldu!  
Qanuni-əsasi də bir əngəl kələf oldu!

Bilməm arılar mənzilinə kim çöp uzatdı,  
İllərcə təğafüldə yatan xəlqi oyatdı,

Fitnə ağaçın əkdi, evim qəmlərə batdı<sup>2</sup>,  
Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,  
Əhli-qərəz öz istədiyi mətləbə çatdı;  
Əhkami-şəriət dəxi bir kar görərmi?  
Bundan sora bir buğda da anbar görərmi?

Lal olsa nolur Mirzə Cavadın<sup>3</sup> dili, ey kaş!  
Ta ağızin açıb eylədi hər gizli sözü faş!  
Bir yanda yiğib Mirzə Hüseyn<sup>4</sup> başına yoldaş,  
Cığ-mığ edib axır başıma saldıla bir daş,  
Təbrizdə ta oldu bərəngixtə pərxaş,  
İndi həsəbülxahişi-əhli-həsəd oldum,  
Bir dadrəsim olmadı, xaric-bələd oldum!

Divanə edibdir məni Təbriz xəyalı,  
Məclisdə təvazö'dəki nimxiz xəyalı,  
Mətbəx iyi, süfrə qəmi, dəhliz xəyalı,  
Sədri düyünüñ buyi-fərəhbiz xəyalı,  
Qəndable pür kaseyi-ləbriz xəyalı,  
Bir də o gözəl günləri, ya rəb, görərəm mən?!  
Bu xam xəyalı edib axır ölürmən?!

Ya rəb, nola bir də edəm ol şəhri ziyarət,  
Naz ilə xüramə gələm, – arxamda cəmaət!  
Gördükdə məni yol verə bu əhli-vilayət,  
Tə'zim edə, baş endirə, qol bağlaya millet,  
Bir kimsədə bir söz deməyə olmaya cür'ət,  
Ə'yanları dindirsəm edə fəxrü mübahat;  
Heyhat və heyhat və heyhat və heyhat!!!  
Get yat və get yat və get yat və get yat!!!

## [HƏR NƏ VERSƏN, VER, MƏBADA VERMƏ BİR DİRHƏM ZƏKAT]

Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat,  
Qoy acıñdan ölsə ölsün binəva kəndli və tat.

Hər nə düz versən, ver, oğlum<sup>1</sup>, borcunu vermə təmam,  
Hər nə alsan, al, amandır<sup>2</sup>, alma kasıbdan səlam.

Hər nə etsən, et və lakin etmə meydən ictinab,  
Hər nə dutsan, dut və lakin dutma bir kari-səvab.

Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhədən,  
Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən.

Hər yerə gəlsən, gəl, amma gəlmə dərsə, məktəbə,  
Hər kəsə uysan, uy, amma uyma dinə, məzhəbə.

Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını,  
Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını.

Baxmasan eytamə, baxma, baxma, bax lö'bətlərə,  
Gəlməsən imanə, gəlmə, gəlmə, gəl lə'nətlərə.

Olmasan bir xeyrə bais, olma, ol bais şərə,  
Etməsən imdad, etmə, et sitəm acizlərə.

## [ƏL'ƏMAN, SƏRKƏŞ OLUB...]

Əl'əman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar, cəfakar, müxalif əməlindən ki, yaxıb aləmi narə, qoyub avarə, xüsusən məni-biçarə ki, həmvarə yanıb ney kimi odlarə, belə cuşu xuruş eyləyirəm, sanki səmavarə dənən qəlbimə minlərcə şərərə vurulub, əşki-tərim cari olur kaseyi-çəşmimdən, aman, bari xudaya, bu nə suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə ürəfavü üdəbalər ki, qoyub bid'ətə elm adını, tərəfib və təhris eləyirlər bizi ol əmri-şəniə, yene bunlar nə desə eyb eləməz, cünki gedib elm oxuyub, kursu təmam eyləyib, az-çox nə ola kəsb-i-məratib də ediblər; a kişi, təngə gətirdi məni, vallahi, bu naqqal şüəralər, hədərəndən-pədərəndən, nə bilim, boymadərəndən, necə sərsəm danışırlar, nə iş olsa qarışırlar, necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nə görürərsə yazırlar, necə hörmətli "qərib" olsa da fövrən tanışırlar; qulağım batdı, nə çox-çox danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba, cəddlə əcdadımızın irsi olub bizlərə mirasi-həqiqi, qalan adatü əlamat ilə ə'malımızı, halımızı, cümlə bu əf'alımızı şe'rələ təgəyir və töbdil eləmək fikri-şəniində olub, bizləri hər bid'ətə iğfal ilə iysal eləyirlər ki, apar oğlunu ver uşqola mollasına, əyləş balanın yasına, bax birçə, sən Allah, buların verdiyi fitvasına: yə'ni öz əlinlə elə övladını bir rus; səd əfsus ki, bir pak və pakize müsəlman balası xarici övladı kimi şapqa qoyub, iştot-mıştot oxuyub, axırı bir doktor olub, milləti-islamda dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalarını çarə bilib, mö'mini-dindarın edə qarnını murdar, vəhalonki gözü surməli, saqqalı hə-nalı, əli təsbihli, Allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərohhüm kök atıb rişə salan, bir kəsə əslən, əbədən bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə fürüş düz olub, mişk əvəzi müştəriyə rübbi-biyan verməyən ol həzrəti-hacül-hərəmeynin gözəl əttar dükənində ki, hərgiz də siçan həndəverindən ötüşüb fəzlə sala bilmədiyi ağızı qapaqsız qutularda ki, on ildən bəri saxlanmaq ilə ətri də, tə'siri də artmaqdə olub, naxoşu hər dərdü mərəzdən qutarıb, qüssədən azad eləyən rişeyi-xətmi, küli-balunə, sənai-mərməki, ya həbbi-səlatin, zəkərək, behməni-piç ilə həlilə və bəlilə qala, ey vay!..

Alan olmaya əzvay,  
Gedə qış, gələ həm yay,  
Ötə il, dolana ay,  
Sata bilməyə mumyay,  
İş oldu bu da, hay-hay!..



## [EYLƏ BİLİRDİM Kİ, DƏXİ SÜBH OLUB]

Eylə bilirdim ki, dəxi sübh olub,  
Mürğı-səhər tək bir ağız banladım.  
Səng şikəst eylədi balü pərim,  
Banlamağın hasilini anladım.

Övci-fəzadə görərək bayquşu  
Səhndə qaqqıllayıram indi mən.  
Bir də məni vurma, aman, səngdil!  
Rəhm elə, niqqıllayıram indi mən.

Ay çalağanlar, məni qorxuzmayın,  
Mən sizə tərk eyləmişəm lanəni!  
Seyr eləyiz, övci-həvada uçuz,  
Mən də gəzim səhnəçeyi-xanəni.

Ağlamayın, ağlamayın, cüçələr,  
Banlamaram, banlamaram bir daha!  
Banlamamaqdır sizə əhdim mənim,  
Söyləmirəm: anlamaram bir daha!..

## [EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR...]

Ey fələk, zülmün ə'yandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışib dərd bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnalıa bu küfrşiyəmlər necə cür'ətlə rəqəmlər yazıb, islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamdə, hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar<sup>1</sup>, başdan-ayağə geyələr don<sup>2</sup>, gedələr məktəbə on-on, dutalar şiveyi-bid<sup>”</sup>ət, oxuyub nəhvə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət<sup>3</sup>, bata iffət... aman, ey vah! Ay Allah! Bu qövm oldu nə gümrəh! Bu nə şiveyi-ikrah! Bu nə zümrəyi-bədxah! Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaqla, don yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət boşbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazımlı bir, iki, üç məs'ələni bilməyidir, bilsə olur əmrə kifayət: biri oldur ki, gelin getdiyi evdə bacarıb qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etməyi bir kimsə də cür'ət, biri də qaynı ilə sahibi məbeynинə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü məhəbbət ola təbdili-ədavət; biri, həm axırı, ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək sə'y edə övrət, nə qədər faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamat, başı çəkməz də məlamət...

Budur aləmi-nisvan!  
Budur hali-müsəlman!  
Gərəkdir edə məhdud  
Öz övladını insan!

Sən, əmma, hələ qanma!  
İnanmirsan, inanma!  
Fərəhlən əməlindən,  
Utanmirsan, utanma!..

## [NOLUR ŞİRİN MƏZAQ ETSƏ MƏNİ HƏLVAYI-HÜRRİYYƏT]

Nolur şirinməzaq etsə məni həlvayı-hürriyyət,  
Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında  
Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;

Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,  
Urullar təllə, dağdan da aşır balayı-hürriyyət.

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,  
Dedim, yaran, nolur versəz mənə bir payı-hürriyyət!

Sözüm xoş gəlməyib təhvildarə, söylədi: “Güm şo!  
Bədəsti kütəh əz nəxl məcu xurmayı-hürriyyət?

Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst,  
Tu xud naməhrəmi bər şahidi-zibayı-hürriyyət?”\*

Kəmali-yə's ilə məhrum olub, bir yanda əyləşdim;  
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.

Sivistok qışqırıb, kəsti rəvan oldu, baxırdım mən,  
Hələ getməkdə idi zövrəqi-dəryayı-hürriyyət

Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,  
Yazılmış onda bir xətti-müsibətzayı-hürriyyət;

Oxurkən xətti mə'lum oldu kəştibəni qərq olmuş,  
Qalıb dəryadə heyran kəştiyi-də'vayı-hürriyyət.

Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,  
Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət!

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,  
Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..

\* Rədd ol, bu qısa əl ilə xurma ağacından hürriyyət xurması dərə bilməzsən. Bil-mirsənmi ki, bu gözəl bu gün İranın məxsusdur? Sən özün hürriyyətin gözəl dilbərinə naməhrəmsən.

## NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ

Ey nəfs, fərz bildiyim üçün niyayışin,  
Daim edəm gərək gecə-gündüz sitayışin;  
Dinin və məzhəbim, əməlimdir nümayışin,  
Şimdi nədir bu yolda mənə, söylə, xahışın?  
İfayi-əmri-vacibül-iz'anın eylərəm,  
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Gər olmasam bir işdə rəis, – eylərəm fəsad,  
Mehrü vəfani tərk edərəm, başlaram inad,  
Sə'yımlə əlfiraqə döner vəz'i-ittihad,  
Bir parə şəxsler mənə etməzsə inqiyad,  
Mən özbəyəm, itaəti-fərmanın eylərəm,  
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Bir şəxsin olsa əqli əgər min mənim qədər –  
Heç olmaram riza ola təhsin mənim qədər!  
Görsəm ki, xəlq edir onu tə'yin mənim qədər,  
Bir hiylə eylərəm, edəməz cin mənim qədər...  
Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm,  
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Təhti-rəyasətimdə rəvan olmayıncə kar,  
Ya olmayıncə qəbzeyi-höküməndə iqtidar,  
Bir əmri-xeyri istər edə kim ki, intişar –  
Cür'ətlə eylərəm onu filfövr tarimar;  
Şəxsi qərəzlə cümləni heyranın eylərəm,  
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Bir iş ki, xeyrim olmasa, əncamə vermərəm,  
Min çilpaq olsa da, birinə camə vermərəm,  
Öz şə'nü cahımı bütün islamə vermərəm,  
Dərdi-vətənlə mən səni talanə vermərəm,  
Əhli-diyarı zülm ilə giryanın eylərəm,  
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Çünki müəzzzəz olmağa çoxdur təfəkkürüm,  
Əmsalın ehtiramına artır təhəssürüm,  
“Mən”, “mən!” deməklə cümlə bilir var təkəbbürüm,  
Olsa nolur neçə büləhayə təşəkkürüm,  
Onlarla vəsli-rişteyi-peymanın eylərəm,  
Məndən əmin ol, aləmi qurbanın eylərəm!

Bir gün gəlir, olar da bilərlər xəyanətim,  
Məndən tənəffür ilə qaçarlar cəmaətim,  
Onda yəqin qopar başıma öz qiyamətim,  
Artar qəmim, gedər fərəhim, izzü şövkətim,  
Əhdi pozub əgərçi mən üsyanın eylərəm,  
Ey dad, haray! Nə növ' ilə samanın eylərəm?!

## [EY ƏZİZİM, XƏLƏFİM...]

Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi, imanımı, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonum-qonşu deyil, el də bilir ki, sənə vəqf eyləyib, şamü səhər, hər nə qədər, rəncü kədər, xeyrү zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirə mənə, canıma minnətlə qəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, tə'lim edərək, sərv-qədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sərf axmaq olub öz gözünün nuru olan sevgili övladını tədrislə təzyi' və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü məarif deyilən boş, əbəs, insanə cəfəng işlər ilə fikrini, həm əqlini, vicdanını məhdud qılıb, ruhunu incitməmişəm, zəhmətinə bitməmişəm, kuçadə, bazarə öz qəsdinə iqdam edərək, hər günü bayram edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni bir sən'ətə də qoymamışam, hər gecə hər yerde qonaq qalmağını, zövqü səfa almayıni, zurna, qaval çılmışını xoşlamışam, öz başına boşlamışam, həmd xudaya ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbri-bəyan; vəqt o zəmandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub, mal aparıb, dəhərə qiyamət qoparıb, yolları məsduḍ eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol vurasan, el qırasan, gərci qaçaqlıqdə dutulmaq da var, əmma onu fikr eyləmə əsla ki, dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökumət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin küncifəräğət, sənə bir kimsədə cür'ət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qəçəsan, qurtaran həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət' edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə qurban ki, o yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimi qönçə-dəhən, sim-bədən, rəşki-çəmən, zülfü-səmən, gözləri ahuyi-xütən, göpgözəl, appağ, o ismətli, vəcəhətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan...

Bu əməldən ucalarsan,  
İvan namin alarsan,  
Amilyanov olarsan,  
Nə qədr olsa da ömrün,  
O yerlərdə qalarsan!..

## XƏSİN HEYFİ, VARİN KEYFİ

Ey pul! Ey zövqi-dilü ruhi-tənү qüvvəti-can!  
Biəbi əntə və ümmi sənə canım qurban!

Əhli-aləm arayıb axtarır, ey can, səni,  
Hərə bir növ' qılır dərdinə dərman səni,  
Bir para şəxs eləyir mayeyi-ehsan səni.  
Qədrini bilməz edir millətə qurban səni;  
Aşıqəm mən sənəancaq olasan munisi-can,  
Biəbi əntə və ümmi sənə canım qurban!

Mailəm, cümlə bilir, dövləti-didarına mən  
Ki, baxam sübhü məsa şövq ilə rüxsarına mən,  
Dinimi, məzhəbimi sərf edəm isarına mən,  
Dəyməyəm batsa cəhan dirhəmü dinarına mən,  
Müstəhəqlər qala sənduqunə yeksər nigəran,  
Biəbi əntə və ümmi sənə canım qurban!

Ehtiramən səni hər gündə ziyanət edərəm,  
Vacibüttaəsən,ancaq sənə taət edərəm,  
Çəkerəm nazını, təksirinə xidmət edərəm,  
Nəməkü nanü pənir ilə qənaət edərəm,  
Daş düşər başıma çatsa sənə bir həbbə ziyan,  
Biəbi əntə və ümmi sənə canım qurban!

Bəslərəm can kimi, ey sevgili sərmayə, səni,  
Etmərəm sərf əbəs məscidə, mollayə səni,  
Ala bilməz oxusa minbir-iki ayə səni,  
Vermərəm ac-yalavac əhli-təmənnaya səni,  
Görə bilməz üzünü sail, əgər qussa da qan,  
Biəbi əntə və ümmi sənə canım qurban!

Bir günüm sənsiz əgər keçsə, min əfəgan edərəm,  
Səndən ötrü bütün övladımı giryən edərəm,  
Qeyrətü şə'nimi hifzində nigəhban edərəm,  
Bir gün öz canımı hətta sənə qurban edərəm,

Şad olur varisim, əmma gedərəm mən nigəran,  
Biəbi əntə və ümmi sənə canım qurban!

Ah, səd ah, gedər ruhi-rəvanım dərəkə,  
Mollalar hazır olur dəfnimə əldə çərəkə,  
Səni varislərimə eyləyər onlar tərəkə,  
Eşidən olsa, görər kim, çıxır ahım fələkə,  
Baxaram qəbrdə həsrətlə, xəsarətlə, əman!  
Biəbi əntə və ümmi sənə canım qurban!

Sanma varis mənə rəhmət oxuyub heyf çəkər,  
Səni təqsim edərək hər biri bir seyf çəkər,  
Orda-burda, nə bilim, məsrəf edib keyf çəkər,  
Hərə bir Annani, Sonyanı dutub zeyf çəkər,  
Deyər: ey sərv-qədü lalə-rüxü qönçə-dəhan,  
Biəbi əntə və ümmi sənə canım qurban!..

## [SƏRADƏN BİR DƏLİ ŞEYTAN DEYƏR: İNSANLAR, İNSANLAR!]

Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!  
Nədir dünyani dutmuş elmlər, irfanlar, insanlar!?

Qanan kim, qandırın kim, nəşri-irfan eyləyən kimdir?  
Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?

Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas,  
Düşər şə'nü şərəfdən mollalar, işanlar, insanlar!

Sevərmi əhli-istibdad millət huşyar olsun?  
Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,  
Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!?

Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,  
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!

Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,  
Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!

Bəşərsiz, sizdə qan tökmək təbiidir, cibillidir,  
Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!

Deyilmə heyf dillərdən qübari-cəhl məhv olsun?  
Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!?

Dəmadəm nəfsi-əmmarə deməkdə “üqtülül-ixvan”,  
Neçin salim qala başlar, bədənlər, canlar, insanlar?..

Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,  
Səradır cismlər, həm nəfslər, şeytanlar, insanlar!..

## [AMALIMIZ, ƏFKARIMIZ İFNAYİ-VƏTƏNDİR]

Amalımız, əfkarımız ifnayı-vətəndir,  
Kinü qərəzü hirs bize ziynəti-təndir<sup>1</sup>,  
Əf'əl yox, ancaq işimiz lafi-dəhəndir,  
Dünyadə əsarətlə bütün kam alırız biz,  
Qafqazlılarıız, yol kəsiriz, nam alırız biz!

Əqrəb kimi neştər gücü var dırnağımızda,  
İslam susuz olsa, su yox bardağımızda,  
Hər künçdə min tülüyü yatıb çardağımızda,  
Min hiylə qurub, rütbəvü ikram alırız biz,  
Qafqazlılarıız, yol kəsiriz, nam alırız biz!

Qafqazlı adı aləmə ikrəh-rəsandır,  
Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır,  
Kim dersə tərəqqi edəriz, məncə, yalandır,  
Büxlü həsədə adət edib, kam alırız biz,  
Qafqazlılarıız, yol kəsiriz, nam alırız<sup>2</sup> biz!

Biz xoşlamaniq dərsi ki, min məktəb açılsın,  
Gər min də məarif söyü dünyayə saçılsın,  
Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?  
Meyxanədə votqa vurarız, kam alırız biz,  
Qafqazlılarıız, məst olarız, nam alırız biz!

Avropalı öz millətin ihyə edir, etsin,  
Şə'nü şərəfi-qövmünü i'la<sup>3</sup> edir, etsin,  
İnsanlıq adın dəhrdə ibqa edir, etsin,  
Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,  
Başə yumuruq zolladırız, kam alırız biz!..

## SƏRHESAB

Səs ucalasdı, qoymayın!  
Millət oyaşdı, qoymayın!  
Rişteyi-dərsə, məktəbə...  
Cümlə dolaşdı, qoymayın!  
İş yavalasdı, qoymayın!

El uyuşub azanlara,  
Gündə qəzet yazanlara,  
Od vurulub qazanlara,  
Qaynadı, daşdı, qoymayın!  
Həddidən aşdı, qoymayın!

Tərk eləyin cavanları, –  
Zərrəcə yoxdu qanları,  
Sözləri doğru isə də,  
Başları saşdı, qoymayın!  
Çöhrə təraşdı, qoymayın!

Sehri, füsunu xoşlayın,  
Şairi, şə'ri boşlayın,  
Məktəb ilə bu firqənin<sup>1</sup>  
Bağrı badaşdı, qoymayın!  
Nikbəti var, səsin kəsin!  
Qarğa, dolaşdı, qoymayın!  
Çox pis ulaşdı, qoymayın!

Kafir olub, vurun, vurun!  
Rişteyi-ülfətin qırın!  
Yazdığı şe'rini cırın!  
Dinə sataşdı, qoymayın!  
Küfrə bulaşdı, qoymayın!

Əqlili, şüuru, fəhmi yox,  
Írzü həyadə səhmi yox,  
Məzħəbi, dini, rəhmi yox,  
İşləri yaşıdı, qoymayın!  
Lap danabaşdı, qoymayın!  
Qırıldı qaşdı, qoymayın!  
Gözdən uzaşdı, qoymayın!..

## AĞLAŞMA

Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!  
Bu nə söz ki, ac qalanə oluna ianə, ya rəb!

Çıxa canı ac qalanın gözünün bəbəklərindən,  
Gedib işləsin, qazansın əlinin əməklərindən,  
Nədir əğniyayə xeyri oların yeməklərindən?  
Yeməyib acıdan ölsə, dəxi xoş bəhanə, ya rəb!

Mənə boylə-boylə işdə deməyin söz, ey cəmaət!  
Nəyimə gərək ki, yeksər qırılıb ölürlə də millət?  
Yaradan xudayı-raziq edəcək özü kəfalət,  
Nə rəva baxam fəqirə, ürəyim bulanə, ya rəb!

Bu qəzətçilər deyilmi ki, salıb bizi bəlayə?  
Elə bir iş olmamış hey verilir səda-sədayə –  
Ki, gərək kömək olunsun füqərayi-binəvayə...  
Elə puldu göndərilsin o yanə-bu yanə, ya rəb!

Sənə nə, evin yixılsın, füqəra üçün yanırsan?  
Atan oğlu qardaşındır, nə də hiç<sup>1</sup> bir tanırsan?!  
İki gözlərimdi pulum, kişi, bir məgər qanırsan!?  
Onu vermək olmur axır hər ölən-qalanə, ya rəb!

Füqəralər əğniyanın tanısın neçin yaxasın?  
Əgər acdı qarnı, satsın papağın, çulun-çuxasın;  
Edər əğniya də başqa işə dair öz səxasın,  
Məgər azdı bəzli bəxşı filanə, filanə, ya rəb!

Elə hey qəzet yazırsan, kişi, bircə mətləb anna!  
Əməlin gör əğniyanın, yeri varsa, sonra danna!  
Pulunu fəqirə versin, bəs acıdan ölsün Anna?  
O məgər ki, Xansənəmdir, qapılar dolanə, ya rəb?!

## TÖ'MEYİ-NƏHAR

Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca dari gör!  
Sus, ay yazıq, fəzadəki üqabi-canşikarı gör!

Hinində daldalanma çox, həyətdə də dolanma çox,  
Yiyəndəki bıçağə bax, o tiği-abdarı gör!

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,  
Qazanda qəyqanağə bax<sup>1</sup>, ocaqdakı şərəri gör!

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək<sup>2</sup>;  
Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör!

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,  
Gərəkli gündə onların qıçındakı fərarı gör!

Amandır, uyma vaizin həlavəti-kəlamına,  
Əba-qəbanı qovza bax, içində zəhrmarı gör!

Bu əğniyalərin üzün göründə ehtiyacdə,  
Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!

Bu inteliklərin\* sözün gətirmə heç aralığa,  
Oları görmək istəsən, şərabı gör, qumarı gör!

Palitqadır hər işləri, alışları, verişləri,  
Olarda bir əməl fəqət quru, boş iftixarı gör!

---

\* İntelligentlərin (ziyalıların)

## [VAY, VAY! NƏ YAMAN MÜŞGÜLƏ DÜŞDÜ İŞİM, ALLAH!]

Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!

Fəryadımə yet kim, yanıram atəşə, billah!

İslamə xələl qatmadadır bir neçə bədxah,

İstərlər ola bəndələrin tağı və gümrah,

Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!

Lahövlə vəla qüvvətə illa və billah!

Məktəblər açıb eyləyin ehsani, – deyirlər,

Məktəbdə qoyun ustulu, dasqanı, – deyirlər,

Pərpuç eləyin çubi-fələqqanı, – deyirlər,

Dişrə çıxarın həzrəti-mollanı, – deyirlər,

Molla qovula, yə'ni müəllim gələ, vah-vah!

Lahövlə vəla qüvvətə illa və billah!

Mən anlamıram kim, nola mə'nayı-müəllim?

Qırx-əlli manat pul ala hər ay müəllim?

Bir tazə üsulə ola ifayi-müəllim?

Pulları ala, söyləyə, "oxqay", – müəllim?

Molla ona həsretlə çəkə kuçədə ah!.. ah!..

Lahövlə vəla qüvvətə illa və billah!

Bir ildi, bir az çox da olur, yoxdu damağım,

Nə çatmir əlim bir işə, nə getmir ayağım<sup>1</sup>,

Hərdən yeni bir söz danışır oğlan – uşağım,

Taqqıldayır, Allah da şahiddi, qulağım,

Port-Artur, hürriyyəti-Mancuriya, qah-qah!..<sup>2</sup>

Lahövlə vəla qüvvətə illa və billah!

And olsun ötən günlərə, divanə olublar!

İslamə də, imanə də biganə olublar!

Billahi başım çıxmayırla, aya, nə olublar?

Hürriyətə-mürriyyətə məstənə olublar...

Bah! bah... yenə bah-bah!.. yenə bah-bah!.. yenə  
bah-bah!..

Lahövlə vəla qüvvətə illa və billah!  
Ax, ay keçən illər, nola bir də dolaneydin,  
Tazə yenə beş yüz il olunca dayaneydin,  
Elmi, ədəbi, fəzli, kəmalati daneydin!  
Ey bildir, inişil<sup>3</sup>, nola odlarə yaneydin!  
Ta eyləmiyəyдин də bu qafilləri<sup>4</sup> agah!  
Lahövlə vəla qüvvətə illa və billah!

Bilməm nə işim vardı, başım harda qarışdı,  
Elm ilə belə düşmən olan qövm barışdı,  
Təcdidi-vəfa birlə məariflə sarışdı,  
Rahət yata bilməm, mənə qəm muri darişdı;  
Etməkmi olar bir də bu uymuşları ikrəh?  
Lahövlə vəla qüvvətə illa və billah!..

## [ÖVRADIMIZ, ƏZKARIMIZ ƏFSANEYİ-ZƏNDİR]

Övradımız, əzkarımız əfsaneyi-zəndir,  
Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir,  
Çün hübbi-nisa lazımeyi-hübbi-vətəndir,  
Əhli-vətəniz, hübbi-vətən yad alırız biz!  
Dindarləriz, gündə bir arvad alırız biz!

Yox fərq bizim hündür ilə alçağımızda,  
Daim görürüz iş bu qocalmış çağımızda,  
Cüt-cüt durur övrət solumuzda, sağımızda,  
Şəhvət quluyuz, nəfsdən imdad alırız biz!  
Dindarləriz, gündə bir arvad alırız biz!

Hər şam gərək üqdeyi-əfkar açılsın,  
Fəvvareyi-iqbaldən amal saçılsın,  
Hər sübh nəməz ötmədə həmmama qaçılsın,  
Təthir edərək dillərə övrad alırız biz!  
Dindarləriz, gündə bir arvad alırız biz!

Bu məşgələlər şiveyi-əşyaxı-zəmandır,  
Ata-babamızdan bizə miras həmandır,  
Zənn eyləmə süstüz, qanımız od kimi qandır,  
Bu yolda töküb qanımızı ad alırız biz!  
Dindarləriz, gündə bir arvad alırız biz!

Sair miləl övrətlə ədalət edir, etsin,  
Övrət ərə, ər övrətə rəğbət<sup>1</sup> edir, etsin,  
Hər kim ki, bir övrətlə qənaət edir, etsin,  
Üç-dördün ötüb siğədə tə'dad alırız biz!  
Dindarləriz, gündə bir arvad alırız biz!

Tə'dadi-nisa bir hünəri-sariyəmizdir,  
Tez boşluyuruz, çün bu libas ariyəmizdir,  
Övrət nə demək? Xadiməmiz, cariyəmizdir!  
Hərçənd alan vəqtədə azad alırız biz!  
Dindarləriz, gündə bir arvad alırız biz!..

## [HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?]

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?  
Dutmuş idi yeri, göyü nalələrin, nəvaların...  
Yoxsa qanıb da eybini boşlamışan ədaların?  
Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı?

Sən demədinmi sağlamam, yox bədənimdə bir mərəz?  
Mən demədimmi cövhəri-nəfsinə<sup>1</sup> hirs olur ərəz?  
Sən demədinmi şəxsimə əl tapa bilməyib qərəz?  
Ta ki, olundu imtəhan, mən deyən oldu, olmadı?

Əncümən əhlinin, qoçaq, sən demədinmi, bir təki  
Verməyəcək riza gələ ölkəmizə Ətabəki?!<sup>2</sup>  
Noldu ki, tez boşaldı bəs iş görən əncümən də ki?  
Köhnə qapı, həman daban, mən deyən oldu, olmadı?

Sən o deyilmidin, dedin: dumdur ümidgahımız?  
Mən demədimmi, var buna dumduru iştibahımız?  
Bakı vəkili getdimi, oldumu dadxahımız?  
Get, hələ xamsən, dolan, mən deyən oldu, olmadı?

Sən demədinmi dumada rəf<sup>3</sup> olur ehtiyacımız?  
Mən də dedimmi<sup>3</sup> çox yemə, tez pozulur məzacımız?!  
Qara buludlar oynasıır, indi nədir əlacımız?  
Çulğalayır bizi duman, mən deyən oldu, olmadı?

Sən o deyilmidin, dedin: var bizim ittihadımız?  
Mən də, yadında var, dedim: yox buna e'timadımız,  
Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız?!  
Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı?

## [EY Kİ GUYİ ŞƏRƏFİ-NƏFS BEƏDLƏSTÜ BECUD]

Ey ki guyi şərəfi-nəfs beədləstü becud,  
Vey ki cuyi göhəri-taci-kəramət zi sücud,  
Səxtizarü məluləm mən əz in göftü şünumud,  
Guş kon pəndi-həkimaneyi-Lağlağı nünumud,  
Şərəfi-nəfs bebüxləstü ləamət, nə becud,  
Hər ki in hər dü nədarəd, ədəməş beh zivücud.

Söhbət əz bəzlü səxavü kərəməcud məkon,  
Atəşi-cud məzən, ne'məti-xod dud məkon,  
Müstəhəqra bekərəm naili-məqsud məkon,  
Ne'mətira ki, fərahəm şodə məfqud məkon,  
Ey ki dər ne'mətü nazi bekəsi cud məkon  
Ki, məhaləst bedin məşgələ imkani-xülud.

Əz ğəmi-fəqr miyəndiş mədeh dil beməlal,  
Abiru riz behər dər be təmənnayi-sual,  
Begədayı həməca cəm'i-nü mavü zərү bal,  
Sən'əti piş məgirü dəri-hər xanə benal,  
Ey ki dər şiddəti-fəqrivü pərişaniyi-hal,  
Dözd şo kin do, sə ruzi besər ayəd mə'dud.

Zərər əz fəqr çü didi tərəfi-sud gozər,  
Ğəm məxor düzdgəri kon suyi-məqsud gozər,  
Hirs kon tıztər əz atəşi-Nəmrud gozər,  
Xaki-rahi ki, beru migozərəd zud gozər,  
Ta nənalənd zi cövri-to bemə'bud gozər  
Ki, üyunəstü cüfunəstü xüdudəstü qüdud.

## Tərcüməsi:<sup>\*</sup>

Ey deyən ki, şərəfi-nəfs ədalətdə olur,  
Ya səxavət tacının dürrü ibadətdə olur.  
Mənə min dərdü müsibət belə söhbətdə olur,  
Qulaq as fayda sənə boylə nəsihətdə olur.  
Şərəfi-nəfs paxilliqda, cəhalətdə olur.  
Bunlar olmazsa birində, niyə dünyadə qalar?

Salma heç vaxt səxavət və şərəf söhbətini,  
Yandırıb kül eləmə əldə olan ne'metini,  
Görmə möhtacların ömründə bir an surotini,  
Can kimi bağrina bas topladığın dövlətini.  
Tutma əl bir nəfərə, pozma gözəl adətini.  
Belə fişsət adama anla ki, hərdən bir olar.

Tutmasın çöhrəni qoy fəqrədə heç dərdü məlal,  
Üzünün tök suyunu, dur yolun üstündə pay al.  
Yığılı boynuna ta ki, bu gədalıqda vəbal,  
Sənət öyrənmə məbada, iş üçün etmə xəyal  
Bu zəliliklə ki, oldun daha lap bəd əhval.

Oğru ol ki, bu işin insana çox faydası var.

Fayda axtar sənə üz versə həyatında zərər,  
Dön oğurluq elə, mal yiğ ki, qəmi məhv eləyər.  
Becid ol öz əməlində, gününü etmə hedər.  
Yeyin ol yolda, yubanma, azacıq dursan əgər,  
Xalq əlindən ayılıb, xalıqə min nalo edər  
O, görəndir, o, biləndir, səni hirslənsə tutar.

---

\* Şeirləri farscadan Əbülfəz Hüseyni (Həsrət) tərcümə etmişdir.

## [FƏ'LƏ, ÖZÜNÜ SƏN DƏ BİR İNSANMI SANIRSAN?!]

Fə'lə, özünü sən də bir insanmı sanırsan?!  
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlali gərək olsun,  
İnsan olanın dövləti, mali gələk olsun,  
Hümmət demirəm, evləri ali gərək olsun;  
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!  
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Hər məclisi-alidə soxulma tez arayə,  
Sən dur ayaq üstə, demə bir söz ümərayə,  
Caiz deyil insanca danişmaq füqərayə,  
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!  
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Fəqr ilə əhlinə kim verdi müsavat?  
Mə'nadə də, surətdə də var bunda münafat,  
Öz fəzlini pulsuz edəməz<sup>1</sup> kimsənə isbat,  
Bu mümtənəi qabili-imkanmı sanırsan?!  
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Get vur çəkicin, işlə işin, çıxma zeyindən,  
Məqsud müsavat isə ayrılma ceyindən,  
Var nisbətin ərbəbi-ğinayə nə şeyindən?  
Bir abbasi gün muzdunu milyanmı sanırsan?!  
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,  
Əmlak bizimdirsə, əyalət də bizimdir,  
Divan bizim, ərbəbi-hökumət də bizimdir,  
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!  
Axmaq kişi, insanlığı asanmı sanırsar?!

Asudə dolanmaqdə ikən dövlətimizdən,  
Azğınlıq edirsiz də hələ ne'mətimizdən,  
Boylə çıxacaqsızmı bizim minnətimizdən?!<sup>12</sup>

Ehsanımızın şükrünü küfranmı sanırsan?!  
Axmaq kişi, insanlığı asanmı sanırsan?!

Heç bir utanırsan?!

Ya bir usanırsan?!

Əlmənnətü-lillah,

Odlara yanırsan!

## [TƏNİ-ADƏMİ ŞƏRİFƏST BE NANI-ADƏMİYYƏT]

Təni-adəmi şərifəst be nani-adəmiyyət,  
Nə həmin kəmalü fəzləst nişani-adəmiyyət.

Əgər adəmi be nitqəstü be ləhn sövti-dilkeş,  
Çi məyaneyi-qramafon, ci məyani-adəmiyyət.

Xörəşü plov, fisincan, xinikabi-qəndü fincan,  
Həyəvan xəbər nədarəd zi xani-adəmiyyət.

Be təbiət adəmi şöv peyi-səfki-xuni-ixvan,  
Rəkü xuni-adəmi xür be dəhani-adəmiyyət.

Əgər in dirəndəxuyi nəbüvəd çisan təvan kərd,  
Həmə ömr cəndəbəzəi be zənani-adəmiyyət<sup>1</sup>.

Güzərani-fə'lə didi... to sual kon, zi qeyrət  
Bedər ay ta be bini güzərani-adəmiyyət!..

T e r c ü m e s i:

Adamı çörəklə indi tanıyb sayırlar insan,  
Bəşərə bəzək deyildir bu zamanda elm, irfan.  
Danişıqla, söhbət ilə birinə adam deyirlər,  
O nə ilə fərqlənir bəs oxuyan qrammafondan?  
Düzülüb plov-fisincan, döşənib otaqda süfrə,  
Belə insan aləmində nə bilir nə var ki, heyvan.  
Adam ol təbiətinlə, didib aləmi dağıt sən,  
Bəşərin üzüb boğazın, sən öz ağızin ilə iç qan.  
Belə vəhşilik, cinayət əgər olmasa birində  
Nə cürə kef ilə məşğul olacaq cahanda hər an?  
Necə ömr edir o fəhlə... soruş indi, qeyrətindən,  
Nəzər eylə gör ki, insan dolanır necə firavan.

## [NAƏHL OLANA MƏTLƏBİ ANDIRMAQ OLURMU?!]

Naəhl olana mətləbi andırmaq olurmu?!  
Söz qanmiyana zor ilə qandırmaq olurmu?!

Könlüm sənə maildir əzəldən bəri, ey pul!  
Olsam da nolur taətinə il-günü məşğul,  
Sənlə görürəm kəndimi hər bəzmdə məqbul,  
Sənsiz bu cəhan əhlin inandırmaq olurmu?!  
Naəhl olana mətləbi andırmaq olurmu?!

Sənsiz mənim əfzuniyi-sərmayeyi-fəxrim,  
Sənlə ucalır mərtəbeyi-payeyi-fəxrim,  
Gər dönsə üzüm qiblədən, ey mayeyi-fəxrim,  
Səndən yana göz nuru dolandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

Canım üzülüb səndən ötür xəlqi soyunca,  
Bir yatmamışam ta səni sənduqə qoyunca!  
Derlər mənə: pul yiğmayı boşla, ye doyunca!  
Eşq əhlini sövdadən usandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

Kasib deyiliz, sikkeyi-pulu tanırız biz,  
Pul ilə olan şə'nü şüunu qanırız biz,  
Bir həbbə zərər yetsə pula, odlanırız biz,  
Yansın ciyərim! Dövləti yandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq olurmu?!

Sə'y eyləmişəm bir neçə il zirəkü çalak,  
Hardansa keçib girimə çox sərvətü əmlak,  
Bir acizə rəhm etməyib, ömr eyləmişəm pak,  
İndi bu süluki yavalandırmaq olurmu?!

Naəhl olana mətləbi andırmaq<sup>1</sup> olurmu?!

Bunlar keçər, indi düşüb el başqa həvayə,  
Pul istenilir, məktəb açılsın füqərayə,  
Oğlan oxusun, qız oxusun payəbəpayə;  
Kasibləri elmə ucalandırmaq olurmu?!  
Naəhl olana mətləbi andırmaq olurmu?!

Dəxli mənə nə elm oxuya millət uşağı?!  
Təhsili-kəmalat edə ya ümmət uşağı?!  
Getsin işə bu tənbəlü biğeyrət uşağı!  
Canım, gözüm, arifləri qandırmaq olurmu?!  
Naəhl olana mətləbi andırmaq olurmu?!

Bizlərdə yox idi belə adət, – yeni çıxdı,  
Övrətlərə tədrisi-kitabət yeni çıxdı,  
İslamə xələl qatdı bu bid'ət<sup>2</sup>, – yeni çıxdı,  
Bu çəşməni bir növ' bulandırmaq olurmu?!  
Naəhl olana mətləbi andırmaq olurmu?!

## [PAH ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ!]

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!  
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,  
Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,  
Ölülər yatmağıdır, yox buna payan, ölübə!

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,  
Bədənində donuşub, ləxtələniq qan, ölübə!

Cumuxub canına bitlər, birələr, hiss eləmir,  
Çalsa əqrəb də hənuz eyləməz əmman, ölübə!

Hansı bir doktora ərz etdim onun illətini,  
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

Nə “masaj” ilə, nə “məsnui-tənəffüsə” bunun –  
Və nə “dag” ilə olur dərdinə dərman, ölübə!

Bunu hətta düşünüb cümlə müsəlman uşağı  
Hər vilayətdə deyirlər: pay atonnan, ölübə!

Məzəli lap bu ki, bir parə urus “dama”ları  
Qoşulub bunlara derlər ki, müsəlman ölübə!

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,  
Tapmasan çarəsini sən də de ordan: ölübə!..

## TƏRANEYİ-ƏSİLƏNƏ

Nə soxulmusan arayə, a başı bələlə fə'lə?!  
Na xəyal ilə olubsan belə iddialı, fə'lə?!

Sənə dinmədikcə, əbləh, azixib yolun çəşirsan,  
Qapıda dayanmayıb da, zala doğru dırmaşırsan,  
Qara fə'lə olduğunda bəyü xanla çulgaşırsan,  
Bəyə bizdə görməyişsən bu qədər cələli, fə'lə?!

Nə çığır-bağır salırsan, yorulub usanmayırsan,  
Ədəb ilə öz məqamın tanıyıb dayanmayırsan,  
Hələ köhnə paltarından qızarıb utanmayırsan,  
Başına qoyub gəlirsən yekə bir motali, fə'lə?!

Buna bax, bu sir-sifetlə danışır da bir ibarə!..<sup>1</sup>  
Gözüm ağriyir edəndə bu qırılmışa nəzarə...  
Gətirib buraxdı kimlər buları bizim diyarə?  
Nə bilim haralı kasib, nə bilim haralı fə'lə?!

Belə idi adət əvvəl, bəyə yalvarardı kasib,  
Nücəbaləri görəndə ayağa durardı kasib,  
İki qat olub, ədəblə bəyə baş vurardı kasib,  
Var idi vəfali kasib, var idi həyalı fə'lə!

Dəyişib zəmanə imdi, dolanıb bütün ümurat,  
Ayağı çarıqlılar da gəlib istəyir müsavat!..  
Belə əsrədə məsişt bizə xoş keçərmi, heyhat?!


Ayılıb yatan cəmaət, göz açıb qapalı fə'lə!

Adə, fə'lə, sən get əlləş, sana günlərin ay olsun,  
Get olarla söz danış kim, sənə fəqrdə tay olsun,  
Bəşəriyyət aləmindən nəyinə görə pay olsun?  
Bu deyilmi baş-qulağın, a başı havalı fə'lə?!



Na soxulmusanın arayı, a başı belası iddialı, fə'lə! fə'lə!

Bəşən qoyduqdaşları, a cüriq çıxınları yekə bir motalı, fə'lə! fə'lə!



Mazeli lap bu ki, bir pare urus "dama"ları  
Qosulub bunlara derdler ki, müsəlman ölübə!

Pah atonnan, ne ağır yattı bu oğlan, ölübə!  
Nə de tərənnüyir üstündəki yorğan, ölübə!..

Bəşəriyyət axtarırsan, hanı rütbəvü cəlalın?  
Mədəniyyət axtarırsan, hanı pulü mülkü malın?  
Ə'zəmiyyət axtarırsan, hanı xalisən, mənalın?  
Hanı taqə-taqə şalın, a cırıq cuxalı fə'lə?!

Danışırsan azğın-azğın, hanı qəsri-zərnigarın?  
Hani Anna tək barışnan, hanı Sonya tək nigarın?  
Hanı məclisi-qumarın, rüfəqayı-meyküsarın?  
Hanı nəş'əyi-xumarın, a qalın qafalı fə'lə?!

Əgər istəsəydi Allah, ki səni edəydi məqbul,  
Bizə verdiyi tək, əlbət, sənə həm verərdi pul-mul,  
Di utan ləyaqətindən, barı olma bunca məchul!  
Quru-boş əl ilə umma özünə kəmali, fə'lə!  
Qələt eylə, etmə bir də belə boş xəyalı, fə'lə!  
Dur itil, cəhənnəm ol, get, ürəyim daralı, fə'lə!..

## **LEYLİ-MƏCNUN**

Ey dövlətimin zəvalı oğlum!  
Ey başı ağır bələli oğlum!

Ey məktəbü dərsin aşinası!  
Ey rişteyi-elm mübtəlası!

Şad oldum o gün ki, sən doğuldun,  
Min şükr elədim ki, oğlum oldun.

Derdim ki, gözəl xələf olarsan,  
Bir ailəyə şərəf olarsan.

Şüglü hünərimi yad edərsən,  
Atanı, ananı şad edərsən;

Dünyadən olursa irtihalım,  
Ancaq sənət tərk olur mənalım.

Bilməzdim olursan elmə şeyda,  
Şuridə edər səni bu sevda.

Bə'zi oxumuş<sup>1</sup> rəfiqi-bədxah  
Tədbirimə çasdırıbmış, ey vah!

Uydum olara, səni oxutdum,  
Səd heyf ki, əqlimi unutdum!

Kəsdim öz əlimlə öz ayağım,  
Xamuş elədim mən öz çirağım.

Girəm bu xəta düşüb özümdən,  
Göz nuri kimi saçmışam gözümdən.

Sən həm niyə bunca səhv edirsən,  
Göz nuri kimi uzaq gedirsən?

Bunca oxudun, yorul da bari,  
Bir dəfə buraq bu zəhrimarı!

Pul qalmadı, baxmışam hesabə, –  
Getdi qələmə, kağız, kitabə.

Jurnalü kitab yüz-yüz olmaz,  
Bu xərc ticarətə düz olmaz.

Dəftərsə beş-altı cild bəsdir.  
Ey naxələfim, bu nə həvəsdir?!

Çernil, qrafıl, pero, qarandaş –  
İcad edəni olaydı şil, kaş!

İnsaf eləməzmisən ki, yandım,  
Puli nə əzab ilə qazandım!

Bihudə işə nə xərc edirsən,  
Bu könlümü hərcü mərc edirsən!

Xərcin tükənib kəsilmir ardi,  
Billah, dəxi pullarım qutardı!

Xasə əridi, üzüldü canın,  
Soldu gül üzün, qaraldı qanın;

Vazeh bu ki, xəstədir məzacın,  
Ya rəb, kim edər sənin əlacın?!

Nə var yeyib-içməyin, nə xabın,  
Təhsilədir ancaq irtikabın.

Nə seyrü səfanı xoşlayırsan,  
Nə dərsü kitabı boşlayırsan.

Mırt-mırt oxuyub mirildayırsan,  
Qarğa kimi hey qırıldayırsan!

Əyyami-bəharü güldür, oğlum!  
Qoyma məni qəmdə, güldür, oğlum!

Həmsinnlərin səfadə, bağda,  
Həməsrlərin çəməndə, dağda.

Bə'zisi gəzib də kiştzari,  
Quş əldə gözətləyir şikari;

Bə'ziləri bir tərəfdə xəlvət<sup>2</sup>,  
Adətcə edərlər eyşü işrət;

Bə'zisi olub qumarə məşğul,  
Bə'zisi şərabə, yarə məşğul.

Hər bir nəfəri bir işdə çalak,  
Hər digəri bir əməldə bibak.

Hər gün əbəveyni şad edirlər,  
Hörmətlərin izdiyad edirlər.

Xoş ol əbəveynə kim, bu minval  
Hər daim olur cəhanda xoşhal!..

## [MƏZLUMLUQ EDİB BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!]

Məzlumluq edib başlama fəryadə, əkinçi!<sup>1</sup>  
Qoyma özünü tülkülüyə, adə, əkinçi!

Bir üzrlə hər gündə gəlib durma qapımda,  
Yalvarma mənə, boynunu kəc burma qapımda,  
Gahi başına, gah döşünə vurma qapımda,  
Ləğv olma, ədəb gözlə bu mə'vadə, əkinçi!  
Lal ol, a balam<sup>2</sup>, başlama fəryadə, əkinçi!

Xoş keçmədi il çölliyyə, dehqanə, nə borcum?  
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?  
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?  
Getdi mənə nə fə'ləliyin badə, əkinçi?!  
Lağ-lağ danışüb başlama fəryadə, əkinçi!

Aldı dolu əldən sərű samanını, neylim?  
Yainki çeyirtkə yedi bostanını, neylim?  
Verdin keçən il borcuna yorğanını, neylim?  
Ol indi palas satmağa amadə, əkinçi!  
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Söz açma mənə çox çalışıb, az yeməyindən,  
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən!  
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən!  
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!  
Yoxsa soyaram lap dərini, adə, əkinçi!

Sən hey de yoxumdur, çıxarıb canını, allam!  
Vallahi ovub dideyi-giryani, allam!  
Şallağə tutub peykəri-üryanını, allam!  
Öz halimi sal indi özün yadə, əkinçi!  
Lağ-lağ danışüb başlama fəryadə, əkinçi!

Cütçü babasan, buğdanı ver, dari yeyərsən,  
Su olmasa, qışda əridib qarı yeyərsən,  
Daşdan yumuşaq zəhr nədir, mari yeyərsən,  
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!  
Heyvan kimi ömr eyləmisi sadə, əkinçi!

Lakin mənim insanlıq olub vəz'i-mədarim,  
Bəyzadəyəm, asayışədir cümlə qərarım,  
Meysiz, məzəsiz bitməz olur şamü nəharim;  
İştə belədir haləti-bəyzadə, əkinçi!  
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!..



İşte beldir haleti-boyzade, ökinçi!  
Boyzadelerin resmi budur, adə, ökinçi!...

Böyzadayı, assayışədir cümlə qərarım,  
Məysiz, məzsiz bitməz olur şamü nəharim;



Ələmmetü-lillah ki, “Dəbistan”<sup>1</sup> da qapandı!  
Bir badi-xəzan əşdi, gülüstan da qapandı!

Ətfaли-вөтөн қой бағырб өлсүн аңданан,  
Yанди аңалар синеси, пүстан да қапанды!

## [ƏLMİNNƏTÜ-LİLLAH Kİ, “DƏBİSTAN” DA QAPANDI!]

Əlminnətü-lillah ki, “Dəbistan”<sup>1</sup> da qapandı!  
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!

Hasilləri puç oldu bütün məzrəəcatın,  
Yel vurdı qavun-qarpızı, bostan da qapandı!

“Ülfət”<sup>2</sup> kəsilib, toxdadı “Bürhani-tərəqqi”<sup>3</sup>,  
Məhv oldu “Həmiyyət”<sup>4</sup>, ədəbistan da qapandı!

“Rəhbər”<sup>5</sup> yorulub, yuxladı “Irşad”<sup>6</sup> “Tekamül”<sup>7</sup>,  
Aslanlara ox dəydi, neyistan da qapandı!

Meydani-rəqabətdə bizim hümmətimizdən  
Də’va qapanıb, Rüstəmi-dastan da qapandı!

Ətfali-vətən qoy bağırıb ölsün acıdan,  
Yandı analar sinəsi, püstan da qapandı!

Qoy köhnələrin daş ürəyi gül tək açılsın,  
Darüzzəfəri-tazəpərəstan da qapandı!..

## UÇİTELLƏR

Tövqif edilmişdi mağıl Gəncə siyezdi,  
Olmuşduq əcəb biz dəxi rahət, uçitellər!

Düşdü tavuğu dövriyə<sup>1</sup> bədbəxt “Nicat”ın<sup>2</sup>,  
Əyləşmədi bir ləhzə fəraigət, uçitellər!

Divan-dərəni bəndə çəkib aldı dübare,  
Bu bid’ət olan əmrə icazət, uçitellər!

İndi Bakıda başlanacaq oldu bu iclas,  
Olduq yenə ol məclisə də’vət, uçitellər!

Qoymur bu qapanmış bizi dünyadə beş-on gün  
Adətcə çəkib keyf, edək işrət, uçitellər!

Bilməm bu siyezin nədir axır bizə xeyri –  
Hər ildə çəkək bunca əziyyət, uçitellər?!

Daim bu təşəbbüs'lər olur həqqül-əməlsiz,  
Millət pulu yox, ta alaq ücrət, uçitellər!

Lazım gətirir xərc edək ancaq cibimizdən,  
Həm xərc ola, həm mayeyi-zəhmət<sup>3</sup>, uçitellər!

Boylə əmələ aqil olan mürtəkib olmaz,  
Layiqmi cibişdanə xəyanət, uçitellər?!

Yə’ni nə deməkdir bu ki, sən pulunu xərc et,  
Ta elm oxuyub dərs ala millət, uçitellər?!

Millətdən ötür ağılıyan axırda olur kor, –  
Məzmunlu məsəldir bu ibarət, uçitellər!

Bildir də nə zəhmətlə bu iclasa yiğışdıq,  
Etdik nə qədər boş yerə söhbət, uçitellər!

Lağ-lağ danışıldı ki, nədir şıə və sünni,  
Lazım ki, bir olsun bu şəriət, uçitellər!

Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan,  
Bir yanda dəxi məktəbi-sən'ət, uçitellər!

Bu hərzəvü hədyanlara kimlər qulaq asdı,  
Kim verdi bu axmaq sözə qiymət, uçitellər?!

Baş tutdumu beytülməliniz, söylə, sən Allah?  
Çəkdiz, mən ölüm, hiç xəcalət, uçitellər?!

İslamın ölüb yoxsa sanırdız vükəlası?  
Xudsər eləyirdiz də vəkalət, uçitellər?!

Bir millətə kim, siz olasız hadiyü hamı,  
Batsın yerə, ya rəb, belə millət, uçitellər!

Sidqi bu ki, bu barədə rə'yimdir əlavə –  
Sizlə edə bilməm də şərakət, uçitellər!

Fikrim budurancaq olam öz keyfimə məşğul –  
Bir guşeyi-gülzardə xəlvət, uçitellər!

“Mey şışədə, cam əldə, ağır nəş”ə başımda”...  
Bu şe’rin edəm virdini adət, uçitellər!

## [VƏQTA Kİ, QOPUR BİR EVDƏ MATƏM]

Vəqta ki, qopur bir evdə matəm,  
Təşkil edilir büsati-ehsan,  
Mə'lumlər əyləşir müəmməm,  
Təfrīh ilə əllərində qelyan,  
Ev sahibinin xəyalı bərhəm,  
Əfkari qonaqların fisincan,  
Bişdikcə qazan-qazan mütəncəm,  
Gəldikcə tabaq-tabaq badımcən –  
Yad et məni, yağılı-yağılı yad et!


Vəqta ki, əsas olur mürettəb  
Məcmuəyi-nazü ne'mət ilə,  
Sərsüfrədə səf çəkir müəddəb  
Eyzən nücəba mətanət ilə,  
Dərvazədə əhli-fəqr: “Ya rəb!  
Ya rəb!..” çağırır zəlalət ilə;  
Sərsüfrədə dadlı-dadlı şərbət,  
İçdikcə qonaqlar əldə fincan,  
Dərvazədə həsrətü nədamət,  
Olduqca nəsibi-müstəməndən –  
Yad et məni, qəmli-qəmli yad et!

Vəqta gətirir bir əhli-sərvət  
Minheysi-zəkat bir qədər pul;  
Seyfül-üləma edib icabət,  
Övrədə olur və leyk məşgul;  
Yə'ni ki, müqəddəsəm həqiqət (?)  
Mən fazili-əsr, xəlq məfzul.  
Məbləğ tökülüb hüzurə lay-lay,  
Olduqda həvaleyi-cibişdan,  
Həqqül-füqərayə şeyx: “Oxqay,  
Bəllə'tü” deyib udanda pünhan  
Yad et məni, gizli-gizli yad et!..



Olduqca nəşbi - müstəməndən –  
Yad et məni, qəmlı - qəmlı yad et!

İçdikcə qonaqlar əldə fincan,  
Dərvəzədə həsrətü nədamət,



Atmış niqabi-hüsseinin mecmuayı-tevanger,  
Hüzzar içinde əsla yox bir feqirü müzter,

İş basbilənsiz olmaz!  
Sərsiifro sensiz olmaz!

## FƏXRİYYƏ

Hərçənd əsirani-qüyudatı-zəmanız,  
Hərçənd düçarani-bəliyyati-cəhanız,  
Zənn etmə ki, bu əsrde avareyi-nanız,  
Əvvəl nə idiksə, yenə biz şimdə həmanız...  
Turanlılarız, adiyi-şügли-sələfiz biz!  
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Zülmətsevər insanlarız üç-beş yaşımdan,  
Fitnə göyərir torpağımızdan, daşımızdan,  
Tarac edərək, bac alırız qardaşımızdan,  
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...  
Əslafımıza çünki həqiqi xələfiz biz!  
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Ol gün ki, Məlikşah Büzürg<sup>1</sup> eylədi rıhlət,  
Etdik iki namərd vəzirə təbəiyyət,  
Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,  
Düşmən qatib əl, taxtimizi eylədi qarət...  
Öz həqqimizi gözləməyə bitərəfiz biz!  
Turanlılarız, adiyi-şügли-sələfiz biz!

Bir vəqt olub leşkəri-Çingizə<sup>2</sup> tərəfdar,  
Xarəzmləri<sup>3</sup> məhv elədik qətl ilə yekbar,  
Xarəzmlərin şahı fərar eylədi naçar,  
Məscidləri, məktəbləri yixdiq yerə təkrar...<sup>4</sup>  
Həqqa ki, səzavari-nişanü şərəfiz biz!  
Öz dinimizin başına əngəlkələfiz biz!

Bir vəqt də də'vayı-Səlib<sup>5</sup> oldu mühəyya,  
Də'vadə firəngilərə qalib gəlib, əmma  
Dincəlməyib etdik yenə bir faciə bərpa,  
Öz tiğimiz öz rişəmizi kəsdi sərapa...  
Guya ki, biyabanda bitən bir ələfiz biz!  
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt dəxi Qarəqoyun<sup>6</sup>, Ağqoyun<sup>7</sup> olduq,  
Azərbaycana, həm də Anatoluya dolduq,

Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,  
Qırdıqca yorulduq və yorulduqca qırıldıq...  
Turanlılarız, adiyi-şügli-sələfiz biz!  
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Bir vəqt salıb təfriqə olduq iki qismət,  
Teymur<sup>8</sup> şəhə bir paramız etdi himayət,  
Xan İldirima<sup>9</sup> bir paramız qıldı itaət,  
Qanlar saçılıb, Ankarada qopdu qiyamət...  
Əhsən bize! Həm tırzəniz, həm hədəfiz biz!  
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Teymur şəhi-ləngə olub tabeyi-fərman,  
Xan Toxtamış<sup>10</sup> eylədik al qanına<sup>11</sup> qəltan,  
Ta oldu Qızıl Ordaların<sup>12</sup> dövləti talan<sup>13</sup>,  
Məsko şəhinə faidəbəxş oldu bu meydan...  
Əlyövm uruslaşmaq ilə zişərafiz biz!  
Öz dinimizin başına əngəlkələfiz biz!<sup>14</sup>

Bir vəqt Şah İsmayılü<sup>15</sup> Sultani-Səlimə<sup>16</sup>  
Məftun olaraq eylədik islami dünimə,  
Qoyduq iki tazə adı bir dini-qədimə,  
Saldı bu təşəyyö, bu təsənnün bizi bimə...  
Qaldıqca bu halətlə səzayı-əsəfiz biz!  
Öz dinimizin başına əngəlkələfiz biz!

Nadir<sup>17</sup> bu iki xəstəliyi tutdu nəzərdə,  
İstərdi əlac eyləyə bu qorxulu dərdə,  
Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,  
Məqtulən onun nə'sini qoyduq quru yerdə...  
Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!  
Öz dinimizin başına əngəlkələfiz biz!

İndi yenə var tazə xəbər, yaxşı təməşa,  
İranlılıq, osmanlılıq ismi olub ehya,  
Bir qit'ə yer üstündə qopub bir yekə də'va,  
Meydan ki, qızışdı olarıq məhv sərapa...  
Onsuz da əğərçənd ki<sup>18</sup>, yeksər tələfiz biz!  
Öz qövmümüzün başına əngəlkələfiz biz!

## **QORXURAM**

Payi-piyadə düşürəm çöllərə, –  
Xarı-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, –  
Qulı-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, –  
Dalğalı tufan görürəm, qorxmuram.

Gəh çıxıram sahilə, hər yanda min  
Vəhşiyi-ğürrən görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara<sup>1</sup>, –  
Yanğılı vulkan görürəm, qorxmuram.

Gəh enirəm sayə tək ormanlara, –  
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, –  
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gəh məkan, –  
Qəbrdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gəh mənə viranələr, –  
Cin görürəm, can görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,  
Müxtəlif əlvan görürəm, qorxmuram<sup>2</sup>.

Xarici mülkündə də hətta gəzib  
Çox tühaf insan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,  
Ay dadaş, vallahi, billahi, tallahi,  
Harda müsəlman görürəm, qorxuram!..

Bisəbəb qorxmayıram, vəchi var:  
Neyləyim axır, bu yox olmuşların  
Fikrini qan-qan görürəm, qorxuram,  
Qorxuram, qorxuram, qorxuram!..

## [BƏ’Zİ YERLƏRDƏ TƏSADÜF OLUNUR AŞA, ƏTƏ]

Bə’zi yerlərdə təsadüf olunur aşa, ətə,  
Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!

Deyirəm, kaş qonaqlıq olan evlərdə bütün  
Yeyib-içməkdə başım bənd ola, çulğasa ətə!

O qədər xoşlanıram tüstüsü çıxcaq kababın –  
Ac bişik tək cumuram şövq ilə birbaşa ətə!

Görürəm ta əti qəssab dükanında asılıb,  
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!

Nuş olur canıma ət, xasə o həngamdə kim,  
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!

Əti çox istəyirəm, leyk pulu ondan çox,  
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!

Xərc edir bir para əşxas pulun bayramda  
Zə’fəranə, yağa, razyanəyə, xاشxaşa, ətə!

Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,  
Yaramır pul verilə hər quruya, yaşa, ətə!

Puluancaq yaraşır çinləyəsən sənduqə,  
Nə ki, xərc eyləyəsən millətə, dindəşa, ətə?!

Oylə zəhləm gedir, Allah da bilir, millətdən,  
Oluram süst adı gəlcək, dönürəm daşa<sup>1</sup>, ətə!

Adı pulsursa pulun, leyk özü can yonqarıdır,  
Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!..

Verərəm dinimi, imanımı, əmma pulumu  
Vermərəm, “Bəhlul”<sup>2</sup> ağa, arxayın ol, aşa, ətə!..

## [MƏN BELƏ ƏSRARI QANA BİLMİRƏM]

Mən belə əsrarı qana bilmirəm,  
Qanmaz olub da dolana bilmirəm!..<sup>1</sup>

Axtaxana, dağda dana böyüdü,  
Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, –  
Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,  
Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,  
Bir koma yox, daldalana bilmirəm!..

Derlər usan, hərzəvü hədyan demə, –  
Güç gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nedim, kasibəm,  
Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, öл, qutar!  
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi  
Məsləhət ondan o yana bilmirəm!..

## MÜƏLLİMLƏR SİYEZDİ

Baş tutdu müəllimlərin icłası-siyezdi,  
Ey vay, uçitellər yenə dərkar olacaqdır!..

Zənnimcə mənim, işbu yiğincaqda həmania  
Bildirki məsail<sup>1</sup> yenə təkrar olacaqdır.

Təşkil edəcəklər kişilər məktəbi-nisvan,  
Qızlar oxuyub cümlə şərəfdar olacaqdır.

Hər şəhrdə bir məktəbi-sən'ət açacaqdır,  
Oğlanlar alıb həndəsə, me'mar olacaqdır.

Tətbiq edəcəklər yazını şiveyi-türkə,  
Sibyan da sühulətlə xəbərdar olacaqdır.

Təsnif olunub tazə kütüb türk dilində,  
Hər kəs oxuyub elmlə bidar olacaqdır.

Bu bir, iki, üç məs'ələdə yox o qədər bak,  
Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.

Lakin bu yamandır ki, iki məzhəbə rəğmən  
Bir məs'ələ üstündə də göftar olacaqdır.

Sünnilik ilə şıəliyi qaldıracaqlar,  
İslamə yetib rəxnə, xələldar olacaqdır.

Qardaş biləcək bir-birini şıə və sünni,  
Hər əmrə hətrə'yü həməfkar olacaqdır.

Məzhəbləri biryaniqliq edib bu uçitellər,  
Ancaq yavan islam adı təzkar olacaqdır.

Əfsus, səd əfsus sənə, ey gözəl islam!  
Kimiłər sənə gör indi tərəfdar olacaqdır!?

Baş saçlı, ayaq çəkməli, mirt-mirt danışanlar  
Din qədri bilib, mö'minü dindar olacaqdır!..

## [ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]

Çapma atını, girmə bu meydanə, a Molla!<sup>1</sup>  
Çox məsxərə sən yazma müsəlmanə, a Molla!  
Salma özünü atəş-i-niranə, a Molla!  
Gəlsin yazığın canına, divanə, a Molla!  
Bu sözlərini yaz xərə nadanə, a Molla!  
Biz anlayaniq, göldik axır canə, a Molla!

Şimdi de görək, məqsədin, aya, nədi bizdən?  
Nə kəşfi-kəramət, nə də bir mö'cüzə sizdən  
Heç görməmişik, salma özün bir belə gözdən!  
Ancaq ki, gəlir bircə şəkil çəkmək əlizdən!  
Qorxum budu inkar edəsən tarın, a Molla!  
Ya məhv edəsən axıret asarın, a Molla!

Elm əhlisən, et heyzü nifasi gözəl ünvan,  
Ya məs'əleyi-şəkk ilə səhvi elə tibyan,  
Məndən gəl eşit bunca nəsihət, a müsəlman!  
Nəql eylə “Çehil tuti”<sup>2</sup>, nə hürriyyəti-vicdan?!  
Ol bircə peşiman, gəl imanə, a Molla!  
Söhbət edəsən huriyü qılmanə, a Molla!

Ya və’z elə bizdən ötər əxbərü əhadis,  
Qıl malə təsahüb, qala boş yerdə məvaris,  
İrsalə oxu, eylə əyan fərqi-xəbais,  
Aya, sənə nə, oldu keçən vəz’ü həvadis?  
Qıl təkyə mitəkkayə, elə rahət, a Molla!  
Elm əhlinə şimdi belədir adət, a Molla!

Çıx mənbərə, zahirdə oxu nəqlü kitabı,  
Buğdanı vur anbara, elə meyl şərabı,  
Vur başına noxtadı, bu məxluqə, səvabı,  
Aya, nə işin var, yazib ayati-hicabı?  
Bu sözləri insan yazib insanə, a Molla!  
Noxta yaranıb firqeyi-heyvanə, a Molla!

Ya müctəhid ol, tap özünə çoxlu müqəllid,  
Yainki əvam ol, elə irsaləyə təqlid,  
Aya, sənə nə, neylədi molla ilə seyyid?  
Ya neylədi hacı? Eləmə hər sözü təcdid!

Hər nə eləsə, başda var əmmamə, a Molla!  
Dinmə, toxunur aləmi-islamə, a Molla!

Gahi yağışı, gahi müsəllanı danırsan,  
Gahi öküzün üstə bu dünyani danırsan,  
Gahi buludu, ərş-i-müəllanı danırsan,  
Gəh cinni, gəhi qulı-biyabanı danırsan,

Təsxirə girib çox oxudun, azdın, a Molla!  
Hər nə gəlib öz əqlinə sən yazdin, a Molla!

Təsbibi götür, qurşağı bağla, elə təzvir,  
Öz vəhmi-xəyalatını eylə bizə təfsir,  
Aya, sənə nə nəf'i ki, İran ola te'mir, –  
Risva edib hər həftə çəkirsən belə təsvir?

Bircə sənə nə, noldu bu İranə, a Molla!  
Ya molla, seyid qoydula viranə, a Molla!

Coğrafi nədir, elmi-hesab, elmi-riyazi,  
Ya elmi-məsaħət edə təqsimi-ərazi,  
Ya elmi-məadin oxuya kəşf edə ġazi,  
Qoy nəhv ilə sərfi oxusun ta ola qazi,  
Söhbət eləsin töhrü nəcasətdən, a Molla!  
Ya məs'əleyi-qüslü cənabətdən, a Molla!

Ya tiryaki ol, getmə nə də'vavü nə rəzmə,  
Sən'ət nədi, Allaha təvəkkül elə, gəzmə,  
Ya düşsə yetim malı ye, ver xəlvəti həzmə,  
Əyləş, otu, iç badəni, sal mütribi bəzmə,  
Bizlərdə nə lazımdı ticarətlər, a Molla!  
Bir yaxşı ticarətdi bu adətlər, a Molla!

Aya, sənə nə qız əre getdi ki, uşaqdı?  
Aya, sənə nə aclara noldu ki, quraqdı?

Ya gündə bir arvad ki, müsəlmandan iraqdı?  
Yainki tərəqqi bizə hardandı, haçaqdı?  
İnkar eləmə qəsd ilə köhnə yolu, Molla!  
Biçarə, yazıq, başı cünundan dolu, Molla!

Yatmırsan özün indi də, neylim, hələ yatma,  
Mollalara yansın ürəyin, xəlqi ayıtma,  
Xanların evin yixma, gözüm, köhnəni atma,  
Buzlu suyu qaynar qazanın aşına qatma,  
Yox anlayanın mənfəəti canə, a Molla!  
Dərvişə, axunda, bəyə, həm xanə, a Molla!..

## İKİ CAVABLARA BİR CAVAB

Loğalaşıb, a görməmiş, çox da belə firıldama!  
Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!  
Baş-qulağın düzəlməyib, çox da basib-guruldama!  
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Müntəzəm olmamış əməl, rövnəqi-kar olurmu ya?!  
Sübh tülü' etməmiş vəqt-i-nəhar olurmu ya?  
Bir gül açılmaq ilə də fəsli-bəhar olurmu ya?  
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmiram?!  
Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmiram?  
Köhnə qapı bu tezliyə tazələşə inanmiram!  
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Girəm Ətabək öldü də, topü tüfənginiz hanı?  
Bəhri-əmiqi-hərbde kəştiyi-cənginiz hanı?  
Əski hamamdır, əski tas, pəs yeni rənginiz hanı?  
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Söylə mənə, vəzarəti-milliyəniz düzəldimi?  
Ya uzun əl, uzun papaq qıssalaşıb gödəldimi?  
Ölkənizə şəməndəfer yol tapa bildi, gəldimi?  
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Darı-şəfayi-Tehranın get ele bir səyahətin,  
Mirzə Əbülhəsən xanın<sup>1</sup> gör rəvişi-təbabətin,  
Tən yarı böldü zəhr ilə yeksər əcəm cəmaətin!  
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Mülki-İraqı adbaad saysam əgər, kəlal olur,  
Tul tapar kəlamımız, qareə həm məlal olur,  
İşbu səbəblə şe'rimiz müxtəsər ərzi-hal olur,  
Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!  
Arxa su dolmayıb hələ!  
Köhnə idarəniz durur,  
Rəngi də solmayıb hələ!..

## [SOLDUMU GÜLZARIN, EY FAİQİ-NE'MAN PƏSƏR]

Soldumu gülzarın, ey Faiqi-Ne'man pəsər,  
Laleyi-ne'manların oldumu xunincigər,  
Sinənə dəsti-qəza çəkdimi dağı-kədər<sup>1</sup>,  
Nərgisi-şəhlalərin jaləçəkan oldumu?  
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Söyləmədimmi sənə, rahət otur, heyfsən,  
Çəkmə bu millət qəmin, çək özünə keyf sən,  
Xanə deyildir sənin, getməlisən, zeyfsən,  
Eyləmədin e'tina, qissə həman oldumu?  
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Fayidə verməz, dedim, etdiyin əfşan sənə,  
Halına yandıqların eyləməz ehsan sənə,  
Məskən olur aqibət guşeyi-zindan sənə,  
Guşeyi-zindan sənə iştə məkan oldumu?  
Şimdi sən mən deyən mətləb əyan oldumu?!<sup>2</sup>

Mən demədimmi sənə başda otur tac tək,  
Durma müqabil bəla tirinə amac tək,  
İstəmə hürriyyəti fə'leyi-möhtac tək<sup>3</sup>,  
Balü pərin nagəhan tirə nişan oldumu?  
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Mən demədimmi sənə girmə işə can ilən,  
Xovf elə, sallaşma çox bəylər ilən, xan ilən,  
Olmagılən həmrəviş məclisi-İran ilən,  
Məclisi-İranda bir şövkətү şan oldumu?  
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

Mən demədimmi sənə həzrəti-zışanları,  
Eyləmə də'vet əbəs birliyə işanları,  
Sən ki, yiğə bilməsən bunca pərişanları,  
Məs'əleyi-ittihad həllü bəyan oldumu?  
Şimdi sənə mən deyən mətləb əyan oldumu?!

## [EY ON Kİ, ÜLUMİ-MƏDƏNİDƏN XƏBƏRİN VAR]

Ey on ki, ülumi-mədənidən xəbərin var,  
Yüz dərdi-sərin var;  
Bica yerə hər ləhzədə min şurü şərin<sup>1</sup> var,  
Cox pis nəzərin var.

Bəsdir, az elə bizləri sən elmdə talib,  
Axır nə münasib?  
Gör milləti-bipavü sərü həm çü xərin var,  
Bundan bətərin var!

Təsxiri-əcinnə ilə et kəşfi-kəramət,  
Əhsən deyə millət;  
Neylim oxuyub elmi-sənaye hünərin var,  
Nəf'in, səmərin var?!

Buynuzlu ilan seydinə get yazgilə əfsun,  
Etmə bizi məhzun!  
Minlər bu əməldə görəsən simü zərin var,  
Ali əsərin var!

Bəsdir dəxi millət qəmini eyləmə təkrar,  
Olmaz belə israr!  
Bir bax özünə, gör necə əşki-bəsərin var,  
Həm çəsmi-tərin var!

Yüz elm oxusan, axırı avarə qalarsan,  
Biçarə qalarsan;  
Baxmazla sənin sinədə dürlü gühərin var,  
Lö'löi-tərin var.

Bir tazə cavan olsan, əzizim, işin işdir,  
Bu yaxşı rəvişdir;  
Hər kəs görə söylər: necə lə'li-şəkərin var,  
İncə kəmərin var.

Əlbət yeyib-içmək, keyf çəkmək ola karın,  
Həm olmaya arın;  
Bunda biləsən yaxşıca fəthü zəfərin var,  
Hali-digərin var.

Getsə belə iş möhtəşəmi-xəlvət olursan,  
Asudə qalırsan;  
Boylə eləməzsən, bilirəm, çox xətərin var,  
Həm şüyü şərin var.

Yoxsa deyəsən milləti-biçarə qəmindən,  
Hakim sitəmindən;  
Bil sübhə kimi naleyi-mürğı-səhərin var!  
Ol dərbədərin var!

Etmə qəmi-millət,  
Açma başa zəhmət,  
Olsa belə möhnət  
Xunin ciyərin var!

## SUAL-CAVAB

- Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
- Bir söz eşitmə! – Qulağım bağlaram.
- Gülmə! – Pəkey, şamü səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni mə'zur tut,  
Boyləcə teklifi-məhali unut!  
Qabili-imkanmı olur qanmamaq?  
Məcməri-nar içrə olub yanmamaq?  
Eylə xəmuş atəşi-suzanını,  
Qıl məni asudə, həm öz canını!

## **İFTARDAN BİR GÖFTAR, YA MƏCMUƏDƏN BİR LÖQMƏ**

Atmış niqabi-hüsniñ məcmuəyi-təvanger,  
Məcmuədə düzülmüş eyzən xuruş sərasər,  
Həsrətkeşani-mətbəx, gürgani-bətnpərvər,  
Cari boğaza şerbət, sari-məzaqə şəkkər,  
Əksi-buxarı-dolma, zilli-əmmameyi-sər,  
Dəryayı-iştəhayə olmaqdə behcətavər,  
Hüzzar içində əsla yox bir fəqirü müztər,  
İftar vəqtidir ha, ey vaizi-süxənvər!

İş başbilənsiz olmaz!  
Sərsüfrə sənsiz olmaz!

Vəqtı-ğəzə ki, nəfsin cuş etdiyi zəmandır,  
Bilcümlə ruzədarə həngami-əkli-nandır,  
Ənva'i-nazü ne'mət sərsüfrədə əyandır,  
Lakin o löqmələr həp ə'yanə şayəgandır,  
Hər su nəzər edərsən: bəydir, əmirü xandır,  
Fəqr əhlinə bu halət taqətgüdəzi-candır,  
İftar ləzzətəfza suri-səfanişandır,  
Ey müstəhəq, darıxma, könlün əgərçi qandır!

Miskin həzənsiz olmaz!  
Qəm, qüssə sənsiz olmaz!

Etdikcə mən təmaşa, gördükcə işbu kari –  
Acızdə inkisari, saildə iztirari,  
Miskində intizari, tacirdə ehtikari,  
Əşkim olur gözüməndən xuni-ciyərlə cari,  
Heyhat, olurmu çeşmim haiz bu iqtidarı  
Ta yanmadıqca könlüm, ey könlümün mədəri?!  
Əş'ari-atəşin-dəm yaxdıqca qəlbi-zarı,  
Təqlid edir təbiət mürğani-növbəhari.

Şair süxənsiz olmaz,  
Şe'r isə sənsiz olmaz!

Ey əhli-fəqrü faqə, ver şairə səlalın,  
Dəmdir ki, şair olsun dildadeyi-kəlalin,  
Dəmdir ki, şe'ri-nəğzim şərh etsin ərzi-halin,  
Şayani-rəhm olunsun hər kəscə infialın,  
Surətnümləq etsin ayineyi-visalın,  
Gözlərdə cilvələnsin insan kimi cəmalın,  
Heyhat! Sümmə heyhat! Xam olmasın xəyalın!  
Bihimmət əğniyadən olmaz rəva sualın,  
Tök ruyi-zərdin üzrə daim sirişki-alın...

Sail mihənsiz olmaz!  
Möhnet də sənsiz olmaz!

## [BİMƏRHƏMƏT Ə'YANLARINA ŞÜKR, XUDAYA!]

Bimərhəmət ə'yanlarına şükr, xudaya!  
Bu sahibi-milyanlarına şükr, xudaya!

Millət qəminə baxmayan ənzari-kərəmlə –  
İşani-zəvişanlarına şükr, xudaya!

İş bilməyən ancaq yemək-içməkdən əlavə,  
Bu canlı dəyirmanlarına şükr, xudaya!

Bidadi-bəradərlə olan qanına qəltan,  
Qafqazdakı qurbanlarına şükr, xudaya!

Xassə Baku şəhrində, o şöhrətli məkanda  
Dərya tək axan qanlarına şükr, xudaya!

Xunxar olan əfradi-bəni-növ'ünə daim –  
Bu vəhşiyü gürranlarına şükr, xudaya!

Qurd isə, şəqal isə biyabanda olurdu,  
Şəhr içrə bu heyvanlarına şükr, xudaya!

Gözlənməyən ədnalığın icadına ciddən –  
Himmət edən insanlarına şükr, xudaya!

Həmmamdə övrətlərə quzdurluq edən bu<sup>1</sup>  
Qeyrətli müsəlmanlarına şükr, xudaya!

Sakit oturan boylə cinayətlərə qarşı  
Bu sahibi-vicdanlarına şükr, xudaya!

Bilməm nə zəman qəhrin edər aləmi bərbad?!  
Səbr etdiyin avanlarına şükr, xudaya!

Həll olmadı könlümdəki niskilli müəmma,  
Təcədid edirəm mətləi, mabə'di var əmma!..

## MƏKTUB

Molla dayı, etmə şərarət belə,  
Ortalığa salma ləcəcət belə!..

Gündə çıxarma yeni bir qaidə,  
Məktəbi bilmə belə bafайдə,  
Milləti bənd etmə əlif-baidə,  
Söyləmə “sə’fəs” belə, “qərşət”<sup>1</sup> belə!..

Çox da sənin tək deyiləm naxələf  
Ta olam aqi-pədərani-sələf,  
Elmlə övladımı etməm tələf –  
Min də desən söz belə, söhbət belə!..

Elm nədir, fəzl nədir – qanmaram,  
Atəşi-elmə alışib yanmaram,  
Sən edən iğvalərə aldanmaram,  
Vermə əbəs kəndinə zəhmət belə!..

Cəhldə bir qəl’əyi-istadəyəm,  
Aləmi məhv etməyə amadəyəm,  
Adiyi-tiryakü meyü badəyəm,  
Etmişəm ömrümdə mən adət belə!..

Tikmə, kənar ol, gözümə milləti!  
Neyləyirəm milləti, milliyyəti?!  
Oldu başım dəng, dəyiş söhbəti,  
Az sölə millət belə, ümmət belə!..

Mən fəqət öz əmrimi samanlaram,  
Xeyrim üçün aləmi viranlaram,  
Mən nə cəmaət, nə vətən anlaram, –  
Yansa vətən, batsa cəmaət belə!..

Yox gözüm əsla füqəra görməyə!  
Xud, füqəranı nə rəva görməyə?  
Gözdə əgər olsa ziya görməyə –  
Göstər ona pul belə, dövlət belə!..

**[TÖHMƏT EDİR QƏZETÇİLƏR, –  
MƏ’ŞƏRİ-NASI BİR BELƏ!..]**

Töhmət edir qəzetçilər, – mə’şəri-nası bir belə!..  
Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..

Mən kimi aqıl olsalar, şüglə edələr oğurluğu, –  
Zəhməti, rənci bir belə!.. zövqü səfası bir belə!..

Cümlə məarif əhlinin haləti göz önündədir, –  
Vəchi-məaşı bir belə!.. dərdü bəlası bir belə!..

Madəri-elmə söylənir Məryəmə<sup>1</sup> söylənən tühəm,  
Elmin anası bir belə!.. cəhlin atası bir belə!..

Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?!  
Dərsin əzası bir belə, xəlqin ədası bir belə!..




Töhmət edir qəzətcilər, – mə'səri-nası bir belə!  
Özlərinin, inan ki, yox fəhnü zəkası bir belə!..

Cümlo məarif əhlimin haləti göz öñündədir, –  
Vəchi-məəşı bir belə!.. dərdü bələsi bir belə!..



— Sünniyü şio töessülböleri leğv oldumu ya?  
— Buna bax, ağzna bax, suröt-iđbarna bax!

— Başının şapqasına, etdiyi  
göftarma bax!..



## [DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ?!]

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil,  
Hər zülmə dözən canları neylərdin, ilahi?!

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, –  
Bilməm belə dövranları neylərdin, ilahi?!

Məzlumların göz yaşı dərya olacaqmış, –  
Dəryaları, ümmanları neylərdin, ilahi?!

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, –  
Ahuləri, ceyranları neylərdin, ilahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, –  
Töxm əkməyə dehqanları neylərdin, ilahi?!

İş rəncbərin, güc öküzün, yer özünükü, –  
Bəyzadələri, xanları neylərdin, ilahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, –  
Dildadeyi-irfanları neylərdin, ilahi?!

Surtuqlu müsəlmanları təkfirə qoyan bu  
Döşdülü müsəlmanları neylərdin, ilahi?!

Yaxud buların bunca nüfuzu olacaqmiş, –  
Beş-üç bu sükəndanları neylərdin, ilahi?!

Qeyrətli danosbazlarımız iş bacarırkən, –  
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, –  
Evlərdəki nisvanları neylərdin, ilahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmiş, –  
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!

Sübhanekə, sübhanekə, sübhanekə, ya rəb!  
Baxdıqca bu hikmətlərə heyran oluram həp!..

## SUAL-CAVAB

### CAVAN-QOCA

- Şəhri-mə'lumunuzun vəz'ü qərarı necədir?
- Həmdülillah, necə görmüşdüsə Nuh<sup>1</sup>, oyləcədir!
- Yeni məktəb açılıbmı vətən övladı üçün?
- Az deyil Adəm açan mədrəsə əhfadı üçün!
- Oxuyurmu qəzetə şəhrinizin əhli təmam?
- Bə'zi sarsaq oxumuşlar oxuyur, mən oxumam!
- Ölkənizdə açılıbdırmı qiraətxanə?
- Tazələr açmış idi, qoyduq onu viranə!
- Ac qarınداşlara infaq edilirmi, əmi can?
- Onu görməzmi xuda, el niyə versin ona nan?!
- Bivə övrətlərin əmri alınırımı nəzərə?
- Canı çıxsın, o da getsin yenə bir tazə ərə!
- İttihad əmrinə dair danışırsızmı bari?
- Danışır bir paramız<sup>2</sup>, leyk boğazdan yuxarı!
- Sünniyü şıə təəssübləri ləğv oldumu ya?
- Nə dedin? Küfr danışdin! Cıraram ağızını ha!..
- Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm...
- Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?!
- Buna bax, ağızına bax, surəti-idbarına bax!
- Başının şapqasına, etdiyi göftarına bax!..

## SƏBİR

Ta gəlirik biz də bir az anlayaq, –  
Məhzəri-irfanda vurur tək səbir.  
Ya deyirik işləri samanlayaq, –  
Məclisi-e'yanda<sup>1</sup> vurur tək səbir.

İstəyirik bir iş açaq filməsəl,  
Söyləşirik bir-iki il laəqəl,  
Ta deyilir pul verin, aşsin əməl, –  
Ölkədə, hər yanda vurur tək səbir.

Yalxı bizi eyləməyib mübtəla:  
Səfheyi-Qafqazı tutub bu bəla;  
Qaxda, Qazaxda, Şəkidə bərməla,  
Şişədə, Şirvanda vurur tək səbir.

Lakin o yerlərdə gedir, durmayırlar,  
Bir elə layiqli kələk qurmayırlar,  
Gəncədə derlərsə vurur, vurmayırlar,  
Oylə ki, Səlyanda vurur tək səbir.

Andıra qalmış nə yaman səslənir!  
Söz deməyə vermir aman, səslənir!  
Ox atılır, sanki kaman səslənir!  
Sahəti-meydanda vurur tək səbir.

Hərzə nə şura və nə məclis bilir,  
Nə düşünür yaxşı, nə bir pis bilir,  
Qorxmur, utanmır, nə də bir his bilir,  
Hücrədə, dükkanda vurur tək səbir...

## FİSİNCAN

Sanma əzdkıçə fələk bizləri viranlıq olur,  
Un təmənnası ilə buğda dəyirmanlıq olur!

Qarışıldır hələlik millətin iste'dadi, –  
Ələnirsə, safi bir yan, tozu bir yanlıq olur!

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,  
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

Kim ki, insanı sevər, – aşiqi-hürriyyət olur,  
Bəli, hürriyyət olan yerdə də insanlıq olur!

Ey ki, dersən, ürəfa rahi-xəta dersəm özün,  
Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur!

Ürəfa dersən özün, əhli-xətadə bulunur,  
Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?

Gözünü xırələdirmi günəşin irfanının?  
Haydı, xəffaşifət, buncamı xulqanlıq olur?!

Tanırıq biz sizi artıq, demə ha, biz beləyik,  
Tanılır ol kişi kim, tutduğu meydanlıq olur!

Baxmasız guşeyi-çeşm ilə fəqirane tərəf,  
Yüyürüsüz ora kim, dadlı fisincanlıq olur!..

## [ALDANMARAM Kİ, DOĞRUDUR AYİNİN, EY ƏMU!]

Aldanmaram ki, doğrudur ayinin, ey əmu!  
Kəssin məni, həqiqi isə dinin, ey əmu!

İmanına qəsəmlə çapırsan cəmaəti,  
Quldurçuluq tüfəngimidir dinin, ey əmu?!

Qəlbin kimi siyah edəməzsən məhasinin,  
Cumma hənayə, boşla bu təlvinin, ey əmu!

Sövmü səlatdan sənə gər çıxmasayıdı pul<sup>1</sup>,  
Olmazdı bunca zəhmətə təmkinin, ey əmu!

Tikmə nəmazını gözümə bir cida kimi,  
Göstər müamiləndəki tə'yinin, ey əmu!

## BİZƏ NƏ?!

Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!  
Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!

Biz məgər aclara vəqf eyləmişik malımızı?  
Ta ki, hər müstəhəqə bəzl edək əmvalımızı?  
Biz müraat edərik ancaq öz əhvalımızı,  
Daima bəsləyərik naz ilə ətfalımızı;  
Atasız tiflləri basdı poranlıq<sup>1</sup>, bizə nə?!

Bu da sözdürmü, qazandıqlarımız parələri  
Hey verək boğmalasın Zəngəzur avarələri?<sup>2</sup>  
Bizlərə dəxli nədir, – yoxdur əgər çarələri  
Qoy ağarsın füqəra gözlərinin qarələri!  
Çəksin onlar gecə-gündüz nigəranlıq, bizə nə?!

Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora!  
Biz sənin hiylən ilə düşmərik əsla bu tora!  
Baxmariq guşeyi-çeşm ilə daha Zəngəzura!  
Qarlı dağlarda soyuqdan ölünin canı gora!  
Olmadı qismət o bədbəxtə aranlıq, bizə nə?!

Bizə göstərmə, əzizim, o qəm oynağlarını<sup>3</sup>,  
Yazda çox gəzmişik al güllər açan dağlarını,  
Yığmışışq dehyekini, boşlamışışq bağlarını,  
Qış üçün xoşlamışışq Tiflis oyuncağlarını;  
Çulğayıb Zəngəzuru indi boranlıq, bizə nə?!

Hələlik tullamışışq xaneyi-viraneləri,  
Dolanıb kişvəri-Tiflisdə kaşanələri,  
Tapdıq axır Lizalar tək neçə cananələri,  
Çilçiraqlarla işıqlandırırıq xanələri,  
Zalxalar daxmasına çökdü qaranlıq, bizə nə?!

## **BARAKALLAH**

Sən beləsənmiş, balam, ay barakallah sənə!..  
Fisq imiş əmrin tamam, ay barakallah sənə!..


Doğru imiş, şairin olmaz imiş məzhəbi,  
Kafir olurmuş bütün mirzələrin əğləbi,  
Ləğvü əbəs mətləbi, ləhvü ləeb məşrəbi,  
Şuğlü qəzet, telqram, ay barakallah sənə!

Ay adama oxşamaz, bir üzünə baxsana!  
Bomboz olub saqqalın, rəngü həna yaxsana!  
Mö'min olub, bir üzük barmağına taxsana!  
Ta ki, desin xasü am: ay barakallah sənə!

Yox xəbərin, binəva, hiç özündən sənin,  
Lap malaqanlıq yağır girdə gözündən<sup>1</sup> sənin,  
Doğrusu, mən ürkmüşəm bə'zi sözündən sənin...  
Vermərəm artıq salam, ay barakallah sənə!


Heyf qapanmış sənin dideyi-həqbinlərin,  
Mənzilinə yiğmişən partretin cinlərin,  
Gözlərinə çapmayır yoxsa bu bidinlərin –  
Surəti hər sübhü şam, ay barakallah sənə!

Əqlin azıb, ay yazıq, boşlamışan karını,  
Cümlə dəyişdirmisən kürkünü, paltarını,  
Çəkmə, qaloş geymisən, pozmusan ətvarını,  
“Fi'lükə fi'lül-həram”, ay barakallah sənə!  
Ağzına olsun qadam, ay barakallah sənə!..



Gulğayıb Zöngözürü indi boranlıq, bizo no?!

Dolambı kışvori-Tiflisdo kaşanələri,  
Tapdıl axır Lizalar tek nəçə cananələri,



Ata: Sen'ətə, dərsə, məktəbə rəğbətin olmasın,  
olmasın!

Oğul: Gündə bir arvad al, bosa, qeyrətin  
olmır, olmasın!

## **OLMUR, OLMASIN!**

A t a

Kuçədə tullan, ey oğul, sən'ətin olmur, olmasın!  
Sən'ətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın!

O ğ u l

Kəsbinə getməyə, ata, fürsətin olmur, olmasın!  
Gündə bir arvad al, boşə, qeyrətin olmur, olmasın!

A t a

Axşam olanda çıx çölə, gəlmə səbahə tək hələ,  
Neyləsən eylə<sup>1</sup>, bir belə ismətin olmur, olmasın!  
İffətin olmur, olmasın!

O ğ u l

Axşam olanda yax həna, düz zəvəcatı yan-yana,  
Girdin o dəm ki, yorğana, halətin olmur, olmasın!  
Qüdrətin olmur, olmasın!

A t a

Tezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər,  
Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın!  
Himmətin olmur, olmasın!

O ğ u l

Saqqlı bağlı hər səhər, isti həmamə qıl güzər,  
Qorxma, azarlasan əgər, səhhətin olmur, olmasın!  
Behcətin olmur, olmasın!

## A t a

Uşqoladan çıxan zaman, hər yeri vurnuxan zaman,  
El sənə pis baxan zaman, ibrətin olmur, olmasın!  
Xiclətin olmur, olmasın!

## O ğ u l

Tək həyətə girən zaman, qonşu qızın görən zaman,  
Şövq ilə dindirən zaman, övrətin olmur, olmasın!  
Qismətin olmur, olmasın!  
Başına eşqi dolmasın!  
Rişini Zalxa yolmasın!..

## [MADAM Kİ, HAMIYANI-ZÜLMƏT]

Madam ki, hamiyani-zülmət  
Xoşlar ki, dəvam edə cəhalət;  
Heyhat, bilirmi onda millət  
Tovhid nədir və ya nübüvvət?  
Məktəb edir iqtiza zəmanə,  
Bixar ola ta güli-fərasət;  
Ey seyr arayan o gülsitanə,  
Əslı yoxu bəkləmək nə hacət?!  
Xab et hələ, qafilanə xab et!

Tainki uyub yatan ayılmaz,  
Fərq etməz ola ya ağ, ya qarə;  
Xəstə ki, başında huş qalmaz,  
Dərdin düşünüb bulurmu çarə?  
Ancaq ona türfə-türfə dəllak  
Eylər hərə bir əcəb təbabət!  
Ey xəstə, ayılma, etmə idrak,  
Həp qanını əmsə də həcamət!  
Dönmə o yana, bu yanə, xab et!

Aldanma, quzum, ki ləfzi-kafər  
Təshih olunub çıxa lügətdən;  
Madam ki, sağdı Mirzə Qənbər  
Eymən deyilik bu məl'ənətdən;  
Qoymaz ki, bu xəlqi cismi-vahid  
Hökmündə olub edə məişət;  
Əfsaneyi-küfrü şirkü mülhid,  
Heyhat, olurmu tərki-adət?!  
Bu nüktəni qanə-qanə xab et!..

## MƏSLƏHƏT


Ağrin alım, ay Məşəd Sijimqulu<sup>1</sup>,  
Altmışa yetdin, demə oldun ölü,  
Şükr ola Allaha, canındır sulu,  
Çox da, kişi, tutma beş əlli pulu<sup>2</sup>,  
Ver pulunu, dadlı, ləzətli zad al!  
Qoy babalın boynuma, get, arvad al!

Öz dediyindən görünür övrətin  
Birdir, olur evdə fəna halətin;  
Var imiş evlənməyə də qüdrətin,  
Bəs niyə yox laəqəl üç külfətin?  
Yoxsa qonum-qonşuda, axtar, yad al!  
Qoy babalın boynuma, get, arvad al!

İndi ki, var elçi də Səfdər kimi,  
Bir bala qız al boyu ər'ər kimi,  
On-on iki sinndə dilbər kimi,  
Zülfü qara, sinəsi mərmər kimi,  
Qoy başını sinəsinə, bir dad al!  
Qoy babalın boynuma, get, arvad al!

Saxlama kaftar kimi bir övrəti,  
Boşla onu, basdı səni nikbəti,  
Tap özünə bir sənəmi xəlvəti,  
Bağrına bas yarı-mələksurəti,  
Sən də igidlər kimi iş gör, ad al!  
Qoy babalın boynuma, get, arvad al!

Oğlun uşaqdır, hələ xamdır, naşı,  
Ancaq iyirmi beşə çatmış yaşı,  
Çıxmaz onun bir para işdən başı,  
Neyləyir evlənməyi, atsın daşı,



Sən no qəzet qan və nə də "İşad" all!  
Qoy bəbalım boynuma, get, arvad al!



"Molla, sənə eyləyirəm məsləhət:  
Söylə görüm, evlənim, evlənməyim?



Çatcaq unub bir qoca sailı, quşdurdur qan,  
Gözlerinə döndüyüm sənki bir aslan imiş!

Oğlumuz, ay Xansənəm, bir yekə pəlvən imiş!  
Bəxtəvər olsun başın, bəxtinəz oğlan imiş!

Öz kefinə bax, kişi, dad ver, dad al!  
Qoy babalın boy numa, get, arvad al!

And verirəm mən səni imanına,  
Bağla həna rişinə, qıy canına,  
Bir, iki, üç övrəti düz yanına...  
Vermə zərər sərvətü samanına –  
Sən nə qəzet qan və nə də “Irşad” al!  
Qoy babalın boy numa, get, arvad al!

Fikr elə bir, kimdi bir arvad alan?  
Rus, yəhudilə! – Deyil ərzim yalan.  
İldə bir arvad alı mö'min olan,  
Ləzzəti bir, feyzi də mindir, inan!  
Gəlməsə bir qız bu cürə, aldad al!  
Qoy babalın boy numa, get, arvad al!

## ŞİRVAN

Şe'rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!  
Düşməyib ümdənү səhvən yada Şirvan, mənə nə?!

Özüm aciz deyiləm, şəhrimizin ətvarın  
Çəkərəm nəzmə, əgər olsa da hədyan, mənə nə?!

Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli təmam  
Tənbəlü kahilü bihimmətü nadan, mənə nə?!

Məhfilü məclisimiz, mədrəsəvü məscidimiz,  
Həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?!

Əvəzində buların çayçı, çaxırçı dükanı  
Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə?!

Füqəranın qanını çox da sorullar lotular,  
Seyxlər xəlqə satır huriyü qılman, mənə nə?!

Qanmasan sözlərimi jurnalda da yazma dəxi,  
Məsləhət amma budur, fikr elə, bir qan, mənə nə?!

## [BİR CİBİMDƏ ƏSKİNASIM, BİR CİBİMDƏ AĞ MƏNAT]

Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,  
Olsun, olsun, qoy çox olsun boylə lezzətli həyat!  
Pişgahi-çeşmi-canimdə vətən etsə vəfat, –  
Olsun, olsun, qoy çox olsun boylə lezzətli həyat!

Qarşıma tə'zim üçün səf bağlasa kuhsarlar,  
Axsa aclar didəsindən cuyi-cuşışbarlər,  
Baxmaram, ancaq çoxalsın kassada dinarlar,  
Olsun, olsun, qoy çox olsun boylə lezzətli həyat!

Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,  
Zalimanın zülmü hərgiz etməsin vicdanə kar,  
Tək ucalsın şə'nimiz, olsun təəyyüs bərqərar,  
Olsun, olsun, qoy çox olsun boylə lezzətli həyat!

Şimdi bəzl etməm, mənə lazım şu imranın sonu,  
Çün pula möhtacdır dünyadə hər anın sonu,  
Bərcəhənnəm, olmasın yeksər müsəlmanın sonu!  
Olsun, olsun, qoy çox olsun boylə lezzətli həyat!

Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi?!  
Ya ki, heç bir yerdə yoxdur hörməti, şə'ni, səsi,  
Boylə-boylə sözlərin mən olmaram baziçəsi!  
Olsun, olsun, qoy çox olsun boylə lezzətli həyat!

Müxtəsər, çəkmə yanımıda bir də vicdan namini,  
Ac qalıb, zar ağlayan bikəs yetiman namini,  
İstəsən könlüm açılsın – söyle milyan namini!  
Olsun, olsun, qoy çox olsun boylə lezzətli həyat!..

## **AY HARAY!**

Ay haray, bir neçə şair, neçə şair kimilər  
İstəyir<sup>1</sup> döndərələr Gəncəyə Şirvanımızı!

Yeni məktəb denilən bid'ətin icrası ilə  
Bir də bərbad edələr xaneyi-viranımızı!

Kafir olduqları yetməzmi ki<sup>2</sup>, bu hərzələrin,  
İstəyirlər çəkələr küfrə müsəlmanımızı!

Ey bizi elmə dəlalət eləyənlər, bilirik,  
Qəsdiniz elm deyil, səlbdir imanımızı!

Saxlarıq hörməti-islamı, daha doğru desək,  
Açmariq məktəbə hərgiz də cibışdanımızı!

Deyilik biz nuxulu, gəncəli, ya kim bakılı, –  
Belə boş işlərə vəqf eyləyək ehsanımızı!

İstəyirdiz bizi bir fənn ilə iğfal edəsiz, –  
Necə gördüz sizi təkfir edən ixvanımızı?!

Kafir etdikmi nəzərgahi-cəmaətdə sizi?!  
Tanıdızmı bizi, gördüzmü də vicdanımızı?!

Gedin indi özünüzdən, dəxi bizdən də deyin!  
Ala bildizmi hələ məktəbə sibyanımızı?!

## **DOĞRU**

Doğru deyən olsayıdı yalançı usanardı,  
Avarə qalanlar dəxi bir söz də qanardı!

Sabitqədəm olsayıdı əgər yar vəfadə<sup>1</sup>,  
Aşıq dəxi qaçmazdı bəladən, dayanardı!

Əqval ilə ə'mal bir olsayıdı, yəqinən,  
Bunca denilən sözlərə məxluq inanardı!

Münsif həqə həq, batılə batıl söləsəydi,  
Əlbəttə ki, nahəq sölyən şəxs utanardı!

Şəxsiyyə qərəz yatmışa laylay deməsəydi,  
Qəflətlə yatan gözlərimiz bir oyanardı!<sup>2</sup>

Gər ağızı küləkli kişilər püfləməsəydi,  
Bir şəm' ki, asudə yanır, həm də yanardı!

Həq söyləyənin küfrünə hökm eyləməsəydik,  
Həqgu məgər öz fikrini gizlərdi, danardı?!

## DİLΒƏR

Ey dilbəranə tərzdə cövlən edən cocuq!  
Yeksər musurmanın ürəyin qan edən cocuq!

Hər taifə baxar sənin əqlü kəmalına,  
Əxlaqına, xisalına, fikrү xəyalına,  
Ancaq musurman aşiq olur gül cəmalına,  
Yetmək dilər nə növ ilə olsa visalına,  
Ey həsrətin çəkənləri nalan edən cocuq!  
Ey dilbəranə tərzdə cövlən edən cocuq!

Ey tifli-sadə, gəzmə soqaqlarda boylə fərd,  
Alicənab əmulərini bilmə çox da mərd,  
“Ey kəbki xoşxüram, koca mirəvi bekərd?  
Ğürre məşo ki, qorbe-ye abid nəmaz kərd!”\*  
Yoxdur nəmazə sidq ilə iman edən, cocuq!  
Ey dilbəranə tərzdə cövlən edən cocuq!

Hər guşədə sənə tapılır min fədayılər,  
Rişi hənalı, sürməli gözlü vəfayılər<sup>1</sup>,  
Sofi, müridlər, məşədi, kərbəlayılər,  
Can tək səni kənarə çəkər pullu dayılər,  
Hər yerdə az deyil səni mehman edən, cocuq!  
Ey dilbəranə tərzdə cövlən edən cocuq!

Tə’rif edər səni görə hər möhtərəm kişi,  
Təqdim edər sənə bir ovuc səbzə, kişmişı,  
Xam olma, alma, anla nədir bunların işi,  
Mə’sum olan məzac ilə yox səbzə sazişi,  
Olmaز dübarə dərdinə dərman edən, cocuq!  
Ey dilbəranə tərzdə cövlən edən cocuq!

---

\* Ey xoş yerişli kəklik, hara gəzməyə gedirsən? Özünə çox güvənmə ki, abid pişik namazdadır.

Çox nüktə var, sən anlamasan, anlar aşiqin,  
Ol nüktəyə çəkir sərү samanlar aşiqin,  
Ol baxəbər, olub neçə ə'yanlar aşiqin,  
Molla Həbiblər, Hacı Qurbanlar aşiqin,  
Əlqissə, çoxdu canını qurban edən, cocuq!  
Ey dilbəranə tərzdə kövən edən cocuq!..

## BƏXTƏVƏR

Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!  
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Durmuş idim kuçədə, bir də nə gördüm, həman  
Ağrısını aldığım Feyzi gəlir lap piyan,  
Çatcaq urub bir qoca sailı, qusdurdu qan,  
Gözlərinə döndüyüm sanki bir aslan imiş!  
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Sən ölüsən, qoy hələ olsun əməlli cəvan,  
On beşə çatsın yaşı, cür'ətin etsin əyan,  
Bir qoçu olsun bu kim, aləmə salsın fəğan,  
Hər kəs ona söyləsin: Rüstəmi-dastan<sup>1</sup> imiş!  
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Yaxşı olub mən bunun bəxtini çöndərmədim,  
Bir para pis işlərə fikrini döndərmədim –  
Qonşumuzun oğlu tək məktəbə göndərmədim,  
Doğrusu, məktəb demək guşeyi-zindan imiş!  
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Məktəbə getsəydi bu, boylə qalırdı məgər?!  
Dərs ilə olmazdım bir ala-gic dəngəsər?  
Axşamacan mirt-mirt, heyvərəlik, əlhəzər!<sup>2</sup>  
Məktəbə məxsus olan hərzəvü hədyan imiş!  
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Həm də olurdu uşaq dərs ilə bəd'etiqad,  
Məzhəbə rəxnə vurub dinə salırdı fəsad,  
Dininə, ayınınə etməz idi e'tiqad,  
Oğlumuzun, şükr kim, zati müsəlman imiş!  
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!

Nəslimiz insan imiş!  
Elmü ədəb qan imiş!  
Baisi-xizlan imiş!  
Doğrudan, ay Xansənəm,  
Can sənə qurban, Sənəm,  
Nəslimiz insan imiş!..

## ÜÇ ARVAD

Ax, bu uşaqlar necə bədzatdılар!  
Lap deyəsən cin kimi bir zatdılар!

Bic-vələdüznalərə söz batmayır,  
Min də nağıl aç, birin aldatmayır,  
Keçdi gecə, mətləbə əl çatmayır,  
Sübh olar indi, biri də yatmayır,  
Nəş'əmizə yaxşı xələl qatdılар!  
Ax, bu uşaqlar necə bədzatdılар!

Hey yazıq arvad işi samanlayır,  
Gəh Fatını, gəh Sadığı yanlayır,  
Zeydi söyür, Kamiləni danlayır,  
Körpə deyil, hər biri söz anlayır,  
Əsl həqiqətdə də bədzatdılар!  
Lap deyəsən cin kimi bir zatdılار!

Bir dəli şeytan deyir, aç bəd başın,  
Gəl bu həramzadələrin at daşın,  
Bir-birinə qat bacısın, qardaşın,  
Əz bədənin, üz boğazın, kəs başın,  
Gör məni axır kimə oxşatdılار!?  
Ax, bu uşaqlar necə bədzatdılар!

Bir para bidinlər olub bədgüman,  
Derlər: uyub arvada hacı filan,  
Hər gecə Qəzvinə sürür karvan...  
Sübhi də gərmabədə eylər məkan,  
Leyk qaranlıq yerə daş atdılar!  
Doğrusu, bunlar dəxi bədzatdılar!

Çox da məni bilməyin əhli-məcaz,  
Qəsdim odur, məs'ələ olsun təraz,  
Qüsər müsavi ki, deyil dəstəmaz,  
Qüsər ilə bir rük'ətə mindir nəmaz...

Xasə çatır feyzə üç arvatdılар!  
Bəxtəvər olsunlar, əcəb çatdılار!  
Bir neçə şeytanə də ox atdılar!

Gərçi səvab əmr-i badətdədir,  
Əfzəli-feyz əhməzi-taətdədir<sup>1</sup>,  
Leyk o feyzi ki, nəhayətdədir,  
Məncə, həman qüsli-cənabətdədir.  
Heyf məni bu gecə toxdatdılar!  
Ax, bu uşaqlar necə bədzatdılar!

Bağımı çatdatdılar,  
Sinəmi oxlatdılar,  
İl gecəni sübhə tək  
Bircə məgər yatdılar?!

## SƏBR ELƏ

Etsə də aləm hamısı zəlzələ,  
Aləmi gər tutsa da yüz vəlvələ,  
Get yuxuya, durma, a qardaş, hələ!  
Qovzama başın, cocuğum, səbr elə!

Qonşuların cəhd eləsə sən'ətə,  
Yetsə də qeyriləri hürriyyətə,  
Vermə qulaq söhbəti-milliyyətə,  
Onlar əbəsdir ki, düşür möhnətə,  
Ey adı insan, özü kərtənkələ!  
Qovzama başın, cocuğum, səbr elə!

Zülm eləsə xan ilə bəy aclara,  
Verməsə pul pullu da möhtaclarla,  
Rəhm olunmazsa yalavaaclara,  
Canı cəhənnəm, düşə yamaaclara,  
Bunlar üçün təng eləmə hövsələ!  
Qovzama başın, cocuğum, səbr elə!

Qoyma, balam, oğlunu sən uşqola,  
Qorxusu var, axırı kafir ola,  
Məşqini ver ogruluğa, sal yola,  
Axırı gər bağlasalar qol-qola,  
Ya vel olub düşsə də əldən-ələ,  
Qovzama başın, cocuğum, səbr elə!

Mollaların eyləmə pis adını,  
Salma çölə eybini, hər zadını,  
Saxlama çox boylə işin yadını –  
Etsə kəbin özgənin arvadını,  
Özgəsinə eyləmə çox həlhələ,  
Qovzama başın, cocuğum, səbr elə!

Hər nə bəla gəlsə sənin başına,  
Zülm edələr qövmünə, qardaşına,  
Qatsa da düşmənlər ağı aşına,  
Qərq olasan axırı göz yaşına,  
Müxtəsəri, keçsə də iş çəngələ,  
Qovzama başın, cocuğum, səbr elə!..

## [AY NƏNƏ, BİR QIRMIZI SAQQAL KİŞİ!]

Ay nənə, bir qırmızı saqqal kişi!  
Ağzı dualı, qoca baqqal kişi!

Zöhdlü, təqvalı, dili şükrli,  
Sürməli gözlü, dodağı zikrli,  
Əqlili kifayətli, dərin fikrli,  
Qəlbi məhəbbətli, xoşəhval kişi,  
Ağzı dualı, qoca baqqal kişi!

Molla ədalı, sofı kirdarlı,  
Mərsiyəxan qanlı, mürid arlı,  
Hacı əməlli, məşədi karlı,  
Nitqi həqiqətli, sözü fal kişi,  
Ağzı dualı, qoca baqqal kişi!

Bir kişidir ki, nə çığır, nə bağır<sup>1</sup>,  
Gəzmədə yüngül, danışıqda ağır,  
Sir-sifətindən elə bil nur yağır,  
Görməmişəm bir buna timsal kişi,  
Ağzı dualı, qoca baqqal kişi!

Ta məni görçək olur oğlan kimi,  
Gah məni ağuşa basır can kimi,  
Qol uzadır, gərnəşir aslan kimi,  
Gah durur baxmağa mal-mal kişi,  
Ağzı dualı, qoca baqqal kişi!<sup>2</sup>

Söyləyir, ax! ax! nə gözəl çağ idi,  
Onda ki, rəhmətlik atan sağ idi!  
İşbu dükanda mənə ortağ idi,  
Gündə satırdı nə qədər mal, kişi,  
Ağzı dualı, qoca baqqal kişi!

İndi sənindir bu dükan sərbəsər,  
Gəl, get, otur, dur, ye, iç, ol bəxtəvər,  
Qəm yemə, doldur cibinə xüsgəbər,  
Ağrını alsın qoca baqqal kişi,  
Rüstəmi-dastanə dönən Zal<sup>3</sup> kişi!

Bir belə yaxşı kişi olmaz, nənə,  
Gündə verir ləbləbi, kişmiş mənə,  
Söyləyir, oğlum, saba tez gəl gənə,  
Qoyma qəmindən ola pamal kişi,  
Ağzı dualı, qoca baqqal kişi!

Gah başımı, gah gözümü əlləyir,  
Gah budumu, gah dizimi əlləyir,  
Gah çənəmi, gah üzümü əlləyir,  
Bir para söz də deyir ehmal, kişi,  
Ağzı dualı, qoca baqqal kişi!..

## ŞİKAYƏT

A kişi, bundan əzəl xəlqdə hörmət var idi,  
Binəva mollalara hörmətü izzət var idi!

Ağa hər yana ki, anqır desə, xəlq anqır idi,  
Yer üzündə bərəkət, ne'mətü dövlət var idi!

Kimin ağızyıdı ki, mən ağa deyənə qarə desin?  
Hər nəyə əmr eləsəm, xəlqdə taət var idi!

Hərə öz əmrinə məşğul idi başı aşağı,  
Nə bu məllayə sataşmaq, nə bu söhbət var idi!

Elm hardayıdı, müsəlman harada, qardaşım,  
Nə tərəqqi sözü, nə söhbəti-millət var idi!

A dönüm başına, bilməm bu cəvanlar nə deyir  
Ki, əzəl onlara nə qüslü təharət var idi!

Hamısı kafirə bənzər o həramzadələrin,  
Nə müsəlmanlığa onlarda şəbahət var idi!

Bu yatan taifəni onlar oyatdı, heyhat!..  
Keçdi ol dövr ki, mollalara rahət var idi!

Müftəxorluq nə gözəl peşə idi tutmuş idim,  
Nə açan üstünü karın, nə şəmatət var idi!

Ziddimə söz deyən olsayıdı edərdim təkfir,  
İşimi qurdalasın kimdə nə cür'ət var idi?

İndi bu xırda uşaqlar da edir tə'nə bizə,  
Fövt olub getdi o əyyam ki, fürsət var idi!

Ah, əfsus ki, keçdi o gözəl dövranım!  
Rahət idim ki, bu xəlq içrə cəhalət var idi!

## GAVUR QIZI

Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!<sup>1</sup>  
Çərlətdi lap məni bizim övrət, gavur qızı!

On beş, on altı, bəlkə də on yeddi il olur  
Vardır mənim evimdə bu külfət, gavur qızı!

Üç-dörd uşaq doğub, qocalıb, dişləri düşüb,  
Bir kaftara dönübü bu nikbət, gavur qızı!

İndi nə qədr ona deyirəm, sən qocalmışan,  
Çoxdur işin, olur sənə zəhmət, gavur qızı, –

Gəl razı ol ki, bir qız alım, mən də kef çəkim,  
Həm eyləsin sənə dəxi xidmət, gavur qızı!

Bundan yana dönüb itə<sup>2</sup> mır-mır mırıldayır,  
Qoymur olam evimdə də rahət, gavur qızı!

Bir söyləyən yox, ay başı batmış, nə borcuna,  
Həqqin nədir salırsan ədavət, gavur qızı?!

Sübh oldu dur, inəkləri sağ, çalxa nehrəni,  
Divarə yap<sup>3</sup> təzək, elə qeyrət, gavur qızı!

Örkən, palas, çatı toxu, ip tovla, yun dara,  
Təndir qala, bişir çörək, aş, ət, gavur qızı!

Sal başını aşağı sən, ancaq işində ol,  
Paltar yu, ev süpür, elə xidmət, gavur qızı!

Yoxsa nə borcuna ki, ər övrət alır yenə,  
Övrətsən, ancaq eylə itaət, gavur qızı!

Ərdir, özü bilər, neçə övrət alar, alar,  
Heyvan kimi durar, baxar övrət, gavur qızı!

## [OSMANLILAR, ALDANMAYIN, ALLAHİ SEVÖRSİZ!]

Osmalılar, aldanmayın, Allahı sevərsiz!  
İranlı kimi yanmayın<sup>1</sup>, Allahı sevərsiz!

Şad olmayın, ey sevgili millət vükəlesi,  
Osmanlıda cari ola qanuni-əsası!  
Qanuni-əsası demə, iranlı əzasi,  
İranlıların başlarının qanlı bələsi,  
Oğlanları ölmüş analar matəmi, yası,  
Derlərsə sizə var bu işin sonra səfasi, –  
Aldanmayın, aldanmayın, Allahı sevərsiz!  
İranlı kimi yanmayın, Allahı sevərsiz!

Əvvəlcə verirlər sizə hürriyyəti-əfkar.  
Yə’ni danişib fikrinizi eyləyin izhar;  
Vəqta ki, danişdız, vüzəra oldu xəbərdar,  
Mütləq görəcəklər ki, cibişdanə zərər var;  
Hər fənn ilə olsa qovacaqlar sizi naçar,  
Çünki bu yiğincəqda olur həqqiniz inkar,  
Yaxşı budu toplanmayın, Allahı sevərsiz!  
İranlı kimi yanmayın, Allahı sevərsiz!

Girəm ki, təərrüzlər edib də vüzərayə  
Bir növ ilə öz fikrinizi soxduz arayə,  
Ta çatdı xəbər bir para müfsid üləmaya,  
Mirzə Əli Əkbərlər<sup>2</sup> əlin açdı duayə,  
Təkfir oxu, lə’nət topu dəydi ürəfayə,  
Varmı elə bir şəxs edə əhrarı viqayə?  
Bu əmri əbəs sanmayın, Allahı sevərsiz!  
İranlı kimi yanmayın, Allahı sevərsiz!

Ya lil’əcəb, osmanlılar, aya, nə qanırsız?  
Qanuni-əsası verilib ya inanırsız?  
Mir Haşimü<sup>3</sup> Fəzlüllahınız<sup>4</sup> yoxmu sanırsız?  
Əksik deyil onlar, vəli, sizlər nə tanırsız!

Bir gün tanıyıb onları labüb usanırsız,  
Ancaq usanırsızsa da, qanə boyanırsız!

Qansızları gic qanmayın, Allahı sevərsiz!  
İranlı kimi yanmayın, Allahı sevərsiz!

Bir vəqtdə bizlər də olub xürrəmü xəndan,  
Sandıq ki, veriblər bizə hürriyyəti-vicdan,  
Şükr etdik, adamcıllar olub daxili-insan,  
Övladımızı saxlamadıq xanədə pünhan,  
Hac Mirzə Həsən qırx lotuya verdi bir oğlan,  
Bu mollanümalər desələr: bizdə var iman,  
Yox,yox, ona tovlanmayın, Allahı sevərsiz!  
İranlı kimi yanmayın, Allahı sevərsiz!..

## [MƏN ŞAHİ-QƏVİŞÖVKƏTƏM, İRAN ÖZÜMÜNDÜR!]

Mən şahi-qəvişövkətəm, İran özümündür!  
İran özümün, Rey, Təbəristan özümündür!  
Abad ola, ya qalsa da viran, özümündür!  
Qanuni-əsasi nədi, fərman özümündür!  
Şövkət özümün, fəxr özümün, şan özümündür!

Vermişdi atam<sup>1</sup> gər sizə qanuni-əsasi,  
Bir molla kişiydi, var idi hilmi, həyasi,  
Bilməzdi nədir leyk ümurati-siyasi;  
Ey həmşəri, sən əyninə gey bitli libasi!  
Xəl'ət özümün, təxti-zərəfşan özümündür!  
Şövkət özümün, fəxr özümün, şan özümündür!

İranlı deyil, cümlə bilir Məndəliyəm<sup>2</sup> mən,  
Gürgani-cəfəvü sitəmin çəngəliyəm mən,  
İranlıların başlarının əngəliyəm mən,  
Sorram, içərəm qanlarını – çün zəliyəm mən,  
Laşə özümün, et özümün, qan özümündür!  
Şövkət özümün, fəxr özümün, şan özümündür!

Gördüz ki, necə sizləri tə'dib elədim mən!  
Baqqal balasın leşkərə sərtib elədim mən!  
Atəşlə yaxıb məclisi təxrib elədim mən!  
Qur'anı danıb, andı da təkzib elədim mən!  
Sövgənd nədir, əhd nə, fərman özümündür!  
Şövkət özümün, fəxr özümün, şan özümündür!

Osmanlıda gərçi ucalır bir para səslər,  
Alqışlayır ol səsləri həp qırmızıfəslər!  
Qəm çəkməyin, ey köhnələr, ey köhnəpərəslər!  
İranıma tə'sir edəməz boylə nəfəslər!  
Bundan sora bu ölkədə meydan özümündür!  
Məxluq özümün, xəncəri-bürran özümündür!

Təbrizlilərin kor idimi gözləri əvvəl,  
Bir yerdə keçirtdiq gecə-gündüzləri əvvəl,  
Həqqimdə yox idi oların sözləri əvvəl,  
Şah etdilər İranə məni özləri əvvəl,  
İndi nə deyirlər dəxi, dövran özümündür!  
Qızlar özümündür, gözəl oğlan özümündür!

İranlı gərək ömr edə zillətdə həmişə,  
Nikbətdə, əsarətdə, məzəllətdə həmişə;  
İranlı gərək can verə qurbətdə həmişə!  
İranlı, itil, get yaxanı bitdə həmişə!  
Xaqan özümün, kişvərtü saman özümündür!  
Şövkət özümün, fəxr özümün, şan özümündür!

## QOYMA, GƏLDİ!

Xandostu, amandı, qoyma, gəldi!  
Didarı yamandı, qoyma, gəldi!


Vay, vay! Deyəsən bəşər deyil bu!  
Bir şəklə uyan təhər deyil bu!  
Allahı sevirsən, ər deyil bu!  
Ərdodu, qabandı, qoyma, gəldi!  
Didarı yamandı, qoyma, gəldi!

Ol gün ki, adaxladız, utandım,  
Oğlandı, dediz, ərin, inandım,  
Ər boyıl olurmuş?! İndi qandım;  
Xandostu, amandı, qoyma, gəldi!  
Kirdarı yamandı, qoyma, gəldi!

Qorxdum, ay aman, yarıldı bağrim,  
Bir nazik ipə sarıldı bağrim,  
Gup-gup döyünbü darıldı bağrim,  
Canım oda yandı, qoyma, gəldi!  
Kirdarı yamandı, qoyma, gəldi!

Dudkeş kimi bir papaq başında,  
Ağ tükləri bəllidir qaşında,  
Gərçi qocadır<sup>1</sup> – babam yaşında,  
Amma sorağandır<sup>2</sup>, qoyma, gəldi!  
Kirdarı yamandı, qoyma, gəldi!

İyrənmişəm ağızının suyundan,  
Qətran qoxusu gəlir buyundan,  
Lap doğrusu qorxmuşam xuyundan,  
Bir əf'i iləndi, qoyma, gəldi!  
Kirdarı yamandı, qoyma, gəldi!



• ٤ •

Çöhreyi-hüriyyətə gülməzdi el,  
Qəzətəyə, jurnalə oyinməzdi el,  
Ax!.. necə kef çökəməli ayyam idi,  
Onda ki, övladı-vətən xam idi!



Göyərib cosma, utan, qonsuları yığma dama,  
Sənə siydükləri getsin başı batmış atama,

Ay başı dasdu kişi, dimmə<sup>1</sup>, uşaqdır uşağın!  
Nə ədəb vaxtı, qoy söyüstün, ufaqdır uşağın!

## UŞAQDIR

Ay başı daşdı kişi, dinmə<sup>1</sup>, uşaqdır uşağım!  
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Atanın goru üçün, boşda bu tifli başına,  
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına<sup>2</sup>,  
İndicə-indicəancaq yetir on bir yaşına,  
Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!  
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Bir söyüsdən ötəri etmə əziyyət balama,  
Göyerib coşma, utan, qonşuları yiğma dama,  
Sənə söydükləri getsin başı batmış atama,  
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!  
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri, –  
Oğlu söydükcə fərəhdən açılır balü pəri;  
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri  
Darixırsan, deməyirsən ki, uşaqdır uşağım!  
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!  
Yə’ni məktəblə uşaq kamil edərmış özünü?  
Bir söyüsdən yana az danla bu tiflin üzünü!  
Sözü ləzzətlə, şirin dilli uşaqdır uşağım!  
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

Deyilik erməni, zaye’ edək övladımızı,  
Oxudaq gözləri açılmamış əhfadımızı,  
Görmüşəm elm oxumuş heyvərə damadımızı,  
Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım!  
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!..

## İSTİQBALIMIZ LAĞLAĞDIR

İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,  
Yağar imkani-rəhmət, bağı-ədlü dad olur aləm,  
Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm,  
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!  
Bu ikən vəz'imiz, çox çəkmədən bərbad olur aləm!

Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!  
Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!  
Bütün əxvanın ikən səngdil, cəlladi-hürriyyət?  
Xəyalı-xamə duşmə, bilmə bir gün şad olur aləm!  
Bu ikən vəz'imiz, çox çəkmədən bərbad olur aləm!

“Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan...” –  
Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?  
Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,  
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!  
Bu ikən vəz'imiz, çox çəkmədən bərbad olur aləm!

Təcəlla etdiyin gördük o məhbubi-dilaramın,  
Fəqət al qanə qəltan olduğun da gördük islamın,  
Başından çıxmadiqca Rey həvası şahi-gümnamın,  
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!  
Bu ikən vəz'imiz, çox çəkmədən bərbad olur aləm!

Əgər sən görmədinsə zövqünü gülzari-əkvanın,  
Yəqin et, mən də görməm bir səfasın ol gülüstanın,  
Sənү məndən sora ya dəyşilirmi halı dövranın?  
Xəyalı-xamə düşmə, bilmə bir gün şad olur aləm!  
Bu ikən vəz'imiz, çox çəkmədən bərbad olur aləm!

## CAVAN

Eyvanımız ucadır,  
Nökərlərim xocadır,  
Niyə məndə durmusan,  
Mənim haram qocadır?!

Qabaq dişim tökülüb,  
Azılarım sökülüb,  
Mənə qoca deməzlər,  
Bir az belim bükülüb!

Sözün məni yaralar,  
Ürəyimi paralar,  
Saqqalım ağardısa,  
Həna qoysam qaralar!

İsticə ləvaşım var,  
Hər gecəyə aşım var,  
Demə, dədəm yerdəsən,  
Ancaq əlli yaşım var!

Getmə, getmə, a dilbər!  
Məni etmə mükəddər,  
Özümü yüz cavana  
Eyləmərəm bərabər!..

Getmə, getmə, amandır!  
Ürəyim dolu qandır,  
Zahirdə qocaldımsa,  
Könlüm hələ cəvandır!

## AX!..

Ax!.. necə kef çəkməli əyyam idi,  
Onda ki, övladı-vətən xam idi!

Öz həqi-məşruini bilməzdi el,  
Çöhreyi-hürriyyətə gülməzdi el,  
Gözlərini bir kərə silməzdi el,  
Qəztəyə, jurnalə əyilməzdi el,  
Daim eşitdikləri övham idi,  
Ax!.. necə kef çəkməli əyyam idi!

Ölkədə bunca yox idi eybcu,  
Neyləridiksə görünürdü niku,  
Xəlqdə didarımızə arizu,  
Bizdə var idi nə gözəl abiru,  
Hörmətimiz vacibi-islam idi,  
Ax!.. necə kef çəkməli əyyam idi!

Millətə çatdıqca qəm, əyyaş idik,  
Hakimə yar, amirə qardaş idik,  
Qibleyi-taətgəhi-övbaş idik,  
Harda aş olsaydı, ora baş idik,  
Hər gecə, hər gün bizə bayram idi,  
Ax!.. necə kef çəkməli əyyam idi!

Gərçi riya idi bütün karımız,  
Kar ilə bər'əks idi kirdarımız,  
Leyk həman var idi miqdarımız,  
Höccət idi hər kəsə göftarımız,  
Xəlqin işi bizlərə ikram idi,  
Ax!.. necə kef çəkməli əyyam idi!

Eybimizi çulğalامىشىد əba,  
Hər nə gəlirdi boşalırdı qaba,  
Kim nə qanırıdı, – nədi zöhdü riya?  
Naxoşa xaki-dərimizdən şəfa,

Söməəmiz kə'beyi-ehram idi,  
Ax!.. necə kef çəkməli əyyam idi!

Bizlər idik xəlqin inandıqları,  
Piri-hidayət deyə qandıqları,  
Nur görürlərdi qarandıqları,  
Bizdə idi cümlə qazandıqları,  
Kim bizə pul verməsə bədnəmə idi,  
Ax!.. necə kef çəkməli əyyam idi!

İndi adamlar deyəsən cindilər,  
Cin nədi, şeytan kimi bidindilər,  
Lap bizi ovsarladılar, mindilər,  
Ay keçən əyyam, olasan indilər!..

Onda ki, övladı-vətən xam idi,  
Ax!.. necə kef çəkməli əyyam idi!

## [AÇILDIQCA SƏNİN SÜBHÜN, MƏNİM DƏ HÖRMƏTİM ARTIR]

Açıldıqca sənin sübhün, mənim də hörmətim artır,  
Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.

Yığılmazkən qapılardan gözüm bir hərzə sail tək,  
O yağlı-yağlı aşlarçın ölüncə həsrətim artır.

Alarsa hər gecə üç-dörd nəfər əşxas gər və'dim,  
Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır.

Müəmməm olmağım olmuş cəlaləfzayı-hər məclis,  
Çəkib gərdən dayandıqca o qədri qiymətim artır.

Libasi-alimi olmuş<sup>1</sup> mənimçin aləti-çərçi,  
Odur məğrur olub yüvmən fəyövmən izzətim artır.

Hikayat rəzalətbəxş tətbiqi-lügət etsəm,  
Deyib rəngin ibarətlər, kəmalü şöhrətim artır.

Buxarəndaz olduqca plov ol məclisi-amə  
Sürurabad olur, didəmdə surü behcətim artır.

Badımcan dolması, ballı tərək, yağlı qovurmanı  
Görən tək üç gözüm<sup>2</sup>, bəl'inə zövqüm, sür'ətim artır.

Oyanma, yat, a millət, dinmə, dinmə, durma, tərpənmə!  
Ayılsan, ah, vaveyla!.. məlalü möhnətim artır!..

## NƏSİHƏT

Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!  
İstərsən özün siyrəti-mə'nadə<sup>1</sup> cəfəng ol!

Qoy adını arif, vəli irfanı bəyənmə,  
Ariflər ilə gizlicə amadeyi-cəng ol!

Heyvan kimi bir barədə palçıqda qalandə  
Sal fitnəli söz ortalığa, hövsələtəng ol!

Yüzlərcə ziyan xəlqə vur, öz xeyrini gözlə,  
Aldatma özün bir kəsə, huşyarü zirəng ol!

Gər məsləhət olsa işini qıl ikiüzlü:  
Bir yanda qoyun, özgə tərəflərdə pələng ol!

At məsləkini bircə gecə həbsdə qalsan,  
Şeytanlığa adət edərək, zorba<sup>2</sup> nəhəng ol!

Babi deyə təkfir elə həqquləri küllən,  
İstərsən özün rühgüzəri-həqqdə ləng ol!

Şapqalı müsəlmanı görüb lə'n oxu hər dəm<sup>3</sup>,  
Molla ilə bəy, xan qapısında səpələng ol!

## [MAHİ-RƏMƏZANDIR, YENƏ MEYDAN DA BİZİMDİR!]

Mahi-rəməzandır, yenə meydan da bizimdir!  
Meydan da bizim, ərsədə cövlan da bizimdir!

Sərsüfrədə ərbabi-niəm məhzərimizdə,  
E'zaz ilə, ikram ilə dövrü bərimizdə,  
Min ne'məti-əlvan düzülüb qənşərimizdə,  
Sövdayı-plov, şuri-çığırtma sərimizdə,  
Firni və tərək, dolma, fisincan da bizimdir!  
Boşqabda müsəmmavü badımcan da bizimdir!

Sail, qapıdan baxma bizə, pis göz atarsan!  
Çox qanqıma, durram, elə vurram ki, batarsan!  
Ruzi sənə hər yerdə müqəddərsə çatarsan!  
Bir şey əlinə keçməsə, sən ac da yatarsan!  
Biz nazü niəm əhliyik, ehsan da bizimdir!  
Ehsan da bizimdir, şərəfli şan da bizimdir!

Səbr eylə hələ, yağılı qarınlar dolar isə,  
Dövridə plov qalmağa imkan olar isə,  
Gər<sup>1</sup> sür-sümüyündən bu təamın qalar isə,  
Bir şey yetişər həm sənə qismət olar isə;  
Şimdi hələlik süfrə də, qazğan da bizimdir!  
Şərbət də bizim, kasə də, fincan da bizimdir!

Sən hər qapıda min kərə yahu da deyərsən,  
Bir köhnə libas olmasa, cecim də geyərsən,  
Bir paslı<sup>2</sup> çörək düşsə yavansız da yeyərsən,  
Gər düşməsə, ac qalmağı da məşq eləyərsən;  
Biz möhtərəmik, ne'məti-əlvan da bizimdir!  
Qaymaq da bizim, qəhvə də, qəlyan da bizimdir!

Asudə burax bizləri öz halımız ilə,  
Zəhmət çəkib iş görmüşük əqvalımız ilə,

Ruzi deşiyi açmışıq iğfalımız ilə,  
Zidd isə də əqyalımız ə'malımız ilə,  
Əlyövm yenə sərvətü saman da bizimdir!  
Tacir də bizim, bəy də bizim, xan da bizimdir!

Əyan da bizimdir!  
Fərman da bizimdir!  
Çünki rəməzandır,  
Meydan da bizimdir!..

## **BU BOYDA!..**

Nədir olur bu cocuqlar ə'yan bu boyda, bu boyda?  
Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?

Əyinlərində “buluz”, başlarında baftalı şapqa,  
Alınlarında urus tək nişan bu boyda, bu boyda!

Məgər bular deyil övladi-paki-dindaran?  
Duturlar uşqularda məkan bu boyda, bu boyda!

Əcəb bu kim, buların da əcəb həyaləri vardır,  
Böyük adam tək oxurlar həman bu boyda, bu boyda!

Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət”də,  
Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda!

Ana dilin belə bilmir iyirmi yaşılı cəvanlar,  
Bilirlər indi bular beş lisan bu boyda, bu boyda!

Lisani-müxtəlifə bilməsi hələ belə dursun,  
Qanırlar ərz nədir, asiman, bu boyda, bu boyda!

Məsahəti-küreyi-ərzi qit’ə-qit’ə tanırlar,  
Deyirlə, seyr eləyir xakdan, bu boyda, bu boyda!

Bütün kəvakibi bir-bir öz adlarılə sayırlar  
Ki, seyr edir hərəsi hər zəman, bu boyda, bu boyda!

Hənuz bir-ikini bilməyən zəmanları ikən  
Edirlər elmi-hesabı bəyan bu boyda, bu boyda!

Yəqin ki, bunlara təlqin edir bu bilməyi şeytan...  
Və gər nə bunca bilərmi olan bu boyda, bu boyda?!

Amandı, qoymayın övladınız azib çıxa yoldan!  
Ola bu yaxşı vələdlər yaman bu boyda, bu boyda!..

## [QABLA DƏXİ MARFAŞINI, MİR HAŞİM!]

Qabla dəxi marfaşını, Mir Haşim!<sup>1</sup>  
Durma, götür qaç başını, Mir Haşim!

Qəsb edəli məsnədi-peyğəmbəri,  
Dikkeyi-baqqal elədin mənbəri,  
Lobya, noxud satmağa oldun cəri,  
İndi dəxi xoşlamayır müşteri  
Küncüdünü, xaşxaşını, Mir Haşim!  
Durma, götür qaç başını, Mir Haşim!

Həq səni məhkum elədi taətə,  
Səcdə üçün adəmi-hürriyyətə<sup>2</sup>,  
Etdin iba əmri-rübubiyyətə,  
Eyləmədin səcdə, di gəl lə'nətə!  
Süzmə dəxi göz-qasıını, Mir Haşim!  
Durma, götür qaç başını, Mir Haşim!

Əbrəhə<sup>3</sup> tek əzm elədin fil ilə,  
Kə'bə evin yixmağa tə'cıl ilə,  
Dəsti-xuda teyri-əbabil ilə  
Başınızı deşdimi siccil ilə?<sup>4</sup>  
Qırdımı yaz-yoldaşını, Mir Haşim!  
Durma, götür qaç başını, Mir Haşim!

Sən o deyildinmi, edəndə qiyam  
Səcdə edərdi sənə yeksər əvam?  
İndi olar da ayılıb bittəmam,  
Qılmadı heç yerdə sənə ehtiram,  
Atdı cəmaət daşını, Mir Haşim!  
Durma, götür qaç başını, Mir Haşim!

Neyləyəsən, xəlqə sözün batmadı,  
Hiylələrin bir kəsi aldatmadı,

Çərxəçilər də usanıb yatmadı,  
İndi ki, əhrarə gücün çatmadı –  
Topla qohum-qardaşını, Mir Haşim!  
Durma, götür qaç başını, Mir Haşim!

Səndə günah qalmadı<sup>5</sup>, qurban sənə,  
Sə'y elədin, çatmadı meydan sənə,  
Qaldı fəqət həsrətü hirman sənə,  
Çünki həram oldu fisincan sənə,  
İndi ye öz bozbaşını, Mir Haşim!  
Durma, götür qaç başını, Mir Haşim!  
Yardımı Səttar<sup>6</sup> başını, Mir Haşim?!..

## MƏNİM TƏK

Səd şükr ki, yox indi bu saətdə mənim tək  
Bir mö'mini-pakizə bizim kətdə mənim tək!

Sabiqdə ki, əyyami-tüfəliyyətim idi,  
Əhli-nəzəri valeh edən surətim idi,  
Ərbabi-həvəs məsti-meyi-vüslətim idi,  
Vəqtə görə bir parə əməl adətim idi,  
Bir tifl ola bilməzdi ləyaqətdə mənim tək,  
Hacı əmulərlə ola söhbətdə mənim tək!

Vəqta ki, cəvan oldum, iyirmi beşə çatdım,  
Əvvəlki işin vəqtı ötüşdü, onu atdım,  
Əmma demə tənbəl kimi bir guşədə yatdım,  
Açma işin üstün ki, nə aldım və nə satdım...  
Ancaq görüyorsan ki, bu saətdə mənim tək  
Yox bir kişi dövlətdə bizim kətdə mənim tək!

Hər şügl üçün ərbabi ilə durdum, oturdum,  
Hər seydi şikar etmək üçün damımı qurdum,  
Hər vəqtə münasib olaraq fənnimi vurdum,  
Tapdım yeni bir hiylə, olardan geri durdum,  
İndi baxasan cümlə cəmaətdə mənim tək,  
Haşa, görəsən bir kişi taətdə mənim tək!

Gördüm bu cəhan əhlini mən çünkü məcazi,  
Əvvəlcə olub məşhədi, vongah hicazi,  
Hacdan qayıdırıb aldım ələ şügli-nəmazı,  
Saldım araya məs'əleyi-tulü dirazı,  
Gördüm ki, dəxi yoxdu həqiqətdə mənim tək  
Bir mö'mini-pakizə bizim kətdə mənim tək!

Qare, sözümüz dərk elə, gər varsa şüurun,  
Fənnin var isə örtüləcək cümlə qüsurun,

Gər sadə isən min də əgər olsa hüzurun,  
Zülmət görünüb dideyi-müfsidlərə nurun  
Təkfir edəcəkdir səni, əlbəttə, mənim tək  
Min mö'mini-növsaxtə hər kətdə mənim tək!  
Hasil, nə səyaq isə, bu saətdə mənim tək  
Yox bir kişi hörmətdə bizim kətdə mənim tək!..

## KİŞİ

Durma, yıxıl yat hələ, Fahrat kişi!  
Əsri görüb qalma belə mat, kişi!  
İndi olub yorğanın üçqat, kişi!  
Saqqalını bir-iki yırğat, kişi!  
Çək başına yorğanını yat, kişi!

Əvvəli-şəbdən uzanıbsan belə,  
Rahəti yatmaqda qanıbsan belə,  
Yaxşı da, əlhəq, inanıbsan belə,  
Lakin inanmam, usanıbsan belə,  
Çək başına yorğanını yat, kişi!

Ömr ötüşüb, baş ağarıb un kimi,  
Diş tökülüb, saqqal olub yun kimi,  
Sinə çöküb, belə bükülüb nun kimi,  
Gərçi olubsan qoca meymun kimi,  
Leyk yenə rubəhi-məl'un kimi,

Tez götürüb tiryakını at, kişi!  
Qalyanını çäqlə, xoruldat, kişi!  
Bir qədər öz sinəni toxdat, kişi!  
Çək başına yorğanını yat, kişi!..


## [ZAHİDA, GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI]

Zahida, gəl soyunaq bir kərə paltarımızı,  
Çıxaraq zahirə batındəki əfkarımızı,  
Pişgahi-nəzəri-xəlqə dutaq harımızı,  
Görüb onlar dəxi təhqiq eləsin varımızı,  
Hər kimin ağrı qara isə utansın, a balam!  
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Hələlik gəl unudaq, filməsəl, öz lafımızı,  
İddiamızca açaq ayineyi-safimizi,  
Alaq ayinəyə qarşı bütün əsnafımızı,  
Göstərək onlara, insaf üçün, insafımızı,  
Hər kimin ağrı qara isə dayansın<sup>1</sup>, a balam!  
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Nola bir ləhzəlik olsun ataq əlqabımızı,  
Çıxaraq hörməti calib olan əsvabımızı,  
Toplayaq bir yerə e'damızı, əhbabımızı,  
Məhzəri-nasə qoyaq sıratü adabımızı,  
Hər kimin hali fəna isə usansın<sup>2</sup>, a balam!  
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!

Gəl yazaq şərt üçün öz tərcümeyi-halımızı,  
Həm də doğru olaraq şərh edək əhvalımızı,  
Xəlq tətbiq eləsin halımıza qalımızı<sup>3</sup>,  
Anlasınlar da, nolur, qayeyi-amalımızı,  
Hər kimin qəlbi qara isə utansın, a balam!  
Bəlkə illərcə yatanlar bir oyansın, a balam!



## ŞAHNAMƏ

Şəhim, tacıdarım, qəvi şövkətim!  
Mələk – ehtişamım, fələk – rüfətətim!

Əgər lütfə sorsan əhvalımı,  
Bu naməm sənə bildirər halımı.

O gün ki, hüzurundan ətfi-inan  
Edib, suyi-Təbrizə oldum rəvan,

Bu əzm ilə kim, şir tək cəng edəm,  
Mücahidlərə ərsəni təng edəm,

Fədailəri öldürəm Xan ilə<sup>1</sup>,  
Biyabanları dolduram qan ilə.

Rikabımda bir tövsəni-badpa,  
Açılmış başım üstə zərrin liva;

Yəminü yəsarımda sərhənglər,  
Nə sərhənglər? – Rüstəmi-cənglər!

Qoşun seyl tək rubərudə rəvan,  
Həşəm xeyl tək hər tərəfdə dəvan;

Boyunlarda yeksər qətari-fışəng,  
Revolverlər əldə, həmayil tūfəng.

Çalınmaqdə şeypurlər, naylər,  
Ucalmaqdə ləşkərdən urraylər.

Çəkilməkdə ərradədə tuplər,  
Təbillərdə fəryad gup-guplər...

Bəli, mən bu fərxəndə iqbal ilə,  
Bu şövkətlə, sətvətlə, iclal ilə,

Ötüb qatdadım yolların az-çoxun,  
Gəlib ta ki, Təbrizə oldum yoxun<sup>2</sup>.

Buyurdum: çalınsın neyü kuslər,  
Və getsin xəfi şəhrə casuslər.

Bu iş, fikr edirdim ki, bir dolmadı,  
Ha mən söylədim, bir gedən olmadı;

Gəlib qeyzə hökm eylədim ləşkərə,  
Açın şəhrə üç yandan od bir kərə.

Açıldıqda atəş edərdin güman  
Ki, göydən yerə od yağır nagəhan.

Fədailərin təngə düşdü işi,  
Ölüb ordaca qaldı doqquz kişi.

Görüb çün bu övzai Səttar xan<sup>3</sup>,  
Urub şir tək nə'rə, çəkdi fəğan:

– Mücahidlər, ey qeyrətin kanları,  
Qənimət bilin boylə meydanları!

Həyatın qalır bizdə son saəti,  
Ağırdır bu son saətin qiyməti!

Nə bir xidmət etmişsəniz millətə –  
Bütün bəstədir işbu bir saətə!

Bu söz boylə tə'sir edib ləşkərə, –  
Hamı canü dildən dedi bir kərə:

– Nə ölmək? Biz öldürməyə hazırlıq!  
Gər ölsək də bu əmrədə şakırıq!

Deyib bu sözü şəhrdən çıxdılar,  
Elə qızdılar, təhrədən çıxdılar.

Mücahidlərin cünbüşündən həman  
Deyərdin ki, bir məhşər oldu əyan.

Düşüb səcdəyə cümlə ixlə ilə,  
Niyaz etdilər niyyəti-xas ilə;

Durub bir sağa, bir sola getdilər,  
Qəfildən bizə bir hücum etdilər.

Yəmini yəsarə qatıb vurdular,  
Bizi əzdilər, döydülər, qırdılar.

Dədəm vay, məgər boylə də cəng olur?  
Hələ lap uzaqdan nəfəs təng olur!

Xüsusən məgər boylə də Xan olur?  
Bu sətvətlə də mərdi-meydan olur?

Bu halı görüb xirələndi gözüm,  
Cəhənnəm qoşun, ölmüş idim özüm!..

Dedim, yaxşıdır bir dağa dırmaşım,  
Əlimdə səlamət qala ta başım;

Qaçış mərdü mərdanə çıxdım dağa,  
Baxırdım o yerdən sola, həm sağa;

Nə gördüm, qaçıր tülkü nisbət qoşun,  
Özün də görəydiñ gələrdi xoşun!

Haray basdım, ax, vay, aman, qaçmayıñ!  
Davam eyləyin bir zaman, qaçmayıñ!

Sözüm batmadı ləşkərin beyninə,  
Ox, ox!.. Batdı ox dövlətin eyninə!<sup>4</sup>

Qoşun qaçdı, boşlandı meydani-cəng,  
Bütün getdi yəğmayə tupü tūfəng.

Çü gördüm olur vəz'i-halim təbah –  
Gətirdim iyirmi qazağə pənah;

Yanan qəlbimə sanki su saçdır,  
O yerdən alıb da məni qaçdır.

Budur surəti-ərzi-halim mənim,  
Mücahidlər ilə cidalım mənim!

Qəvi şövkətim, indi fərman nədir?  
Buyur, hazırlam<sup>5</sup>, baş nədir, can nədir?

Əgərçi qaçarkən atı yormuşam,  
Yenə hər nə hökmün ola, durmuşam.

## ARZU

Nə dərs olaydı, nə məktəb, nə elmü sən'ət olaydı!  
Nə dərsə, məktəbə<sup>1</sup>, elmə, filanə hacət olaydı!

Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,  
Nə dəftərə, qələmə, kağəzə bu rəğbət olaydı!

Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə  
Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!

Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,  
Nə bir para oxumuşlarda bu zəkavət olaydı!

Nə hiss<sup>2</sup> olaydı cəvanlarda əmri-millətə qarşı,  
Nə bu cəvanlar olaydı və nə bu millət olaydı!

Düşəydi daş o günə kim, qazet-mazet sözü çıxdı,  
Qazet işin törədən nabəkarə lə'nət olaydı!

Nə gündə, həftədə, ayda çıxan qazet və nə jurnal,  
Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!

Nə Şərq olaydı, nə Əqsayı-şərq, həm nə Japonya<sup>3</sup>,  
Nə onların hünəri xolqə dərsi-ibrət olaydı!

Nə nəfxi “Sur”<sup>4</sup>-Cəhangir<sup>5</sup> və nə Məlik-Mütəkəllim<sup>6</sup>,  
Nə bə’zi kişvəri-İranda bu ləcaçət olaydı!

Nə Türkiyədə bu qanun-əsasi nəşr olunaydı,  
Nə biədəb yeni türklərdə<sup>7</sup> bunca cür’ət olaydı!

Nə xortlayaydı bu şəkl ilə “Molla Nəsrəddin”<sup>8</sup>,  
ey kaş!  
Nə kalba Səbzalılarda bu xovfü vəhşət olaydı!

O köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:  
Gərək bu əsrə görə boylə, boylə adət olaydı!

Bu bışüurların eqlinə, kəmalına bax bir!  
Qadam kəmaliniza! Barı sizdə qeyrət olaydı!..

## ...TAPMACANIN TƏ'BİRİ

Nə lap kiçik, nə çox da çox iridir,  
Qarnı yoğun, boynu da dam tirdir,  
Ruhu ölüb, nəfsi hələ diridir,  
İnsaniyyət paltarının kiridir,  
Məmdəlidir<sup>1</sup>, əskiklərin biridir!  
Molla əmi, gör tapdım, ya tapmadım?!

## [BİR BƏHANƏ ƏLDƏ ÜNVAN ETMƏLİ BUNDAN SORA!]

Bir bəhanə əldə ünvan etməli bundan sora!  
Büsbütün məxluqə e'lan etməli bundan sora!

Nov üsulun şər'ə bər'əks olduğun izah edib,  
Köhnəni tətbiqi-Qur'an etməli bundan sora!

Xasə bu jurnal, qazet əmrində bir fitva tapıb,  
Səddi-rahi-nəşri-irfan etməli bundan sora!

Boylə iş, bunca qazet, bunca mazet olmaz, canım!  
Bunları məhkumi-bütlan etməli bundan sora!

Din gedir, məzhəb gedir, qədri itir mollaların,  
Çareyi-əmri-müsəlman etməli bundan sora!

Hər yetən kəndin mühərrir ədd edib, min söz yazır,  
Bunları mətrudi-övtan etməli bundan sora!

Kəsməli hər növ ilə olsa nüfuzun, hörmətin,  
Sərbəsər avareyi-nan etməli bundan sora!

Cırmalı dəftərlərin, sindirmalı černil qabın,  
Fikri tərvici-qələmdan etməli bundan sora!

Mümkün olsa lap kökündən qaldırıb bir zənn ilə  
Cümlə mətbuatı viran etməli bundan sora!

Siyyima, şairləri hökmən və hötmən zur ilə  
Xaric-əz-islamü iman etməli bundan sora!

Müxtəsər, hər kim ki, gördün fəhmi var, bir söz qanır, –  
Küfr ilə məşhuri-dövran etməli bundan sora!

Arqadaşlar, əl'əman, gəl tez verib də əl-ələ,  
Həm bu yolda əhdü peyman etməli bundan sora!

Aid olmur indi bunlardan bizə bir mənfəət,  
Pul verərlərsə, müsəlman etməli bundan sora!

## [QƏMÜ MÖHNƏT FÜZUN OLDU]

Qəmü möhnət füzun oldu,  
Səbəb boynu yoğun oldu!  
Əliflər döndü nun oldu,  
Səbəb boynu yoğun oldu!

Nə üçün kişvəri-İran  
Olur şəxsiyyətə qurban?  
Məgər bayquş sevir viran,  
Və ya tale' zəbun oldu?  
Səbəb boynu yoğun oldu!

Nədən oldu iki dilli,  
Ürəklər qaldı nisgilli,  
Dağıldı məclisi-milli,  
Ələmlər<sup>1</sup> sərnigun oldu,  
Səbəb boynu yoğun oldu!

Neçün məşrutə bağlandı,  
Müzəvvirlər qoçaqlandı,  
Qarınlar doydu, yağlandı,  
Vətən darülcünun oldu?  
Səbəb boynu yoğun oldu!

Qəsəm etdi, inandırdı,  
Neçün rə'yin dolandırdı,  
Özün dünyayə andırdı,  
Mütii-nəfsi-dun oldu,  
Səbəb boynu yoğun oldu!

Nədən ləğv oldu peymanlar,  
Verildi odlu fərmanlar,  
Bütün odlandı Qur'anlar,  
Cinayət rəhnümən oldu,

Səbəb boynu yoğun oldu!  
Nədən qalxışdı xulqanlar,  
Satıldı pula imanlar,  
Töküldü bigünəh qanlar,  
Ürəklər laləgun oldu,  
Səbəb boynu yoğun oldu!

Nə üçün susdu natiqlər,  
Alındı həbsə sadiqlər,  
Fəqət bə'zən münafiqlər  
Varıb nurül'üyun oldu,  
Səbəb boynu yoğun oldu!

Nədir təkfiri “Əxbar”ın<sup>2</sup>,  
Nədir təhqiri “Əbrar”ın<sup>3</sup>,  
Nədir təqsiri “Əhrar”ın<sup>4</sup>  
Ki, boylə qərqi-xun oldu?  
Səbəb boynu yoğun oldu!

Qüruri-intihasından,  
Həya qılmaz ədasından,  
O “keyfi-mayəşa”sından  
Neçün “layəs’əlun” oldu,  
Bütün işlər oyun oldu<sup>5</sup>,  
Səbəb boynu yoğun oldu!

## İSTİQBAL BİZİMDİR

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!  
Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

Hanı, dersən: “Girizandır vətəndən leyli-istibdad”?  
Məğər görməzmisən ətrafi tutmuş xeyli-istibdad?!  
Bu gün İranı yeksər qaplamışdır seyli-istibdad,  
Yazıq ölçməkdədir xuni-cəhanı geyli-istibdad,  
Hələ Təbrizə də<sup>1</sup> var iştəhayı-meyli-istibdad!<sup>2</sup>

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!  
Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

Demə: “Tiği-rəşadət xiyrəsəzi-çeşmi-imkandır”!  
De kim, təkfir üçün tiği-zəban hər yerdə bürrandır!  
Deyən kafir müsəlmanə sanır kəndi müsəlmandır;  
Bu gün həq söyləyən hər kəs olursa küfrə şayandır;  
Gözel bir əsrdir: qəhti-şüürü əqlü vicedandr!<sup>3</sup>

Yeter, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!  
Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

Mücahid qalxızıb, dersən, şükuhin mülki-İranın, –  
Buna təmkin edərmi çakəranı şahi-zışanın?<sup>4</sup>  
Buna razı olarmı qeyrəti, namusu ə'yanın?  
Bu yol bir şanlı qurbangahdır insafın, imanın!  
Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibişdanın!

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!  
Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!

Əvət, “səhrayı-İran doğrudan bir odlu meydandır”,  
Fəqət ol odlu meydanda duran bir şiri-ğürrandır<sup>5</sup>,  
Vəli, min hiyləgər, tülkisifət hər yan nümayandır,  
Yatib iranlılar, nagəh görərlər ölkə virandır,  
Hələ qoy söyləsinlər də – mücahid namüsəlmandır;  
Hələ qoy eyləsinlər büsbütün təkfiri-hürriyyət!  
Desinlər də – bizə lazım deyil tə'miri-hürriyyət!

## [NEYLİYİM, EY VAY! BU URUS BAŞDILAR]

Neyliyim, ey vay!<sup>1</sup> bu urus başdilar,  
Bilmeyirəm hardan aşib-daşdilar?!  
Ölkədə gündən-güne çoxlaşdilar,  
Hər əmələ, hər işə çulğasdilar,  
Qoymayın, ay köhnələr, ay yaşdilar!  
Heyvərələr hər yerə dırmaşdilar!

Hər biri min gunə iş icad edir,  
Məclis açıb nitqlər irad edir,  
Şiə ikən sünniləri şad edir,  
Sünni ikən şięyə imdad edir,  
Sanki bular bir-birə qardaşdilar,  
Yoxdu təəssübəri, çəşbaşdilar!

Heç biri öz məzhəbinin hörmətin  
Gözləməyir, gözləyir el<sup>2</sup> qeyrətin;  
Cümləsi bir yolda qoyub niyyətin,  
Xoşlamayırlar atalar adətin<sup>3</sup>;  
Çünki nə sünni, nə qızılbaşdilar,  
Bir yava seydir bu başı daşdilar!

Əmr təəssüb ola bütlan neçin?  
Sünni deyə şielərə can neçin?  
Şiə bilə sünnini insan neçin?  
Birləşə yə'ni bu müsəlman neçin?  
Himmət edin, din gedir, ay başdilar!  
Qoymayın, aldatdı bizi şaşdilar!

İndi ki, duyduz<sup>4</sup> buların niyyətin –  
Cəhd eləyin pozmağa cəm'iyyətin!  
Bunları pozmaq bizə olmaz çətin,  
Harda ki, gördüz, oxuyun lə'nətin;  
Hökəm eləyin, küfrlə ulğasdilar,  
Dini-xudadən qırılıb qaşdilar,  
Cümləsi kafırlərə yoldaşdilar.  
Çünki təəssübəri yox, çəşdilar!

## [ÇATLAYIR, XANBACI, QƏMDƏN ÜRƏYİM]

Çatlayır, Xanbacı, qəmdən ürəyim,  
Qavuşub lap acığımızdan kürəyim!

Nola bir evdə qoyaydız qarabaş,  
Verməyəydiz məni bu əbləhə, kaş!

Mən ki, damdan, bacadan baxmaz idim,  
Su kimi hər tərofə axmaz idim;

Hərzə-hərzə danışib gülməz idim,  
Ər nə şey olduğunu bilməz idim;

Oturub ac komasında atamın,  
Biş-düşün hazır edirdim anamın;

Bitləyirdim nənəmin baş-yaxasın,  
Yamayırdım babamın çul-çuxasın;

Tez durub sübh sağırdım inəyi,  
Xansənəmdən diləməzdim köməyi;

Neyliyirdim bəzəyi, ya düzəyi?  
Dama, divarə yapardım təzəyi!

Atam əllaf, babam dülər idi,  
Qardaşım culfa, əmim kargər idi;

Xanbibim falçı, nənəm bağ toxuyan,  
Bizdə, haşa, yox idi bir oxuyan!

Evimizdə var idi hər nə desən:  
Qatıq, ayran ilə qaymaq, nə yesən!

Nə bilirdik nə zəhirmardı kitab?  
Biz olan evdə haçan vardı kitab?

Büsbütün gül kimi insanlardıq,  
Nə müəllim və nə dərs anlardıq;

Dəftərin andıra qalmış sözünü  
Eşidib, görməmiş idik üzünü.

Boylə bir tərbiyəli evdə müdam  
Bəslədiz mən kimi bir sərvi-xüram!

Vay o gündən ki, məni ad elədiz,  
Elə bildiz də ki, dilşad elədiz;

Mən də sandım ki, dönüb bəxtəvərə, –  
Gedirəm bir nəfər insanə ərə!

Nə bilim boylə də insan varmış,  
Şəkli-insanda da heyvan varmış?!

Ər oxurmuş da, yazarmış da, atam!  
Ər deyil, möhlik azarmış da, atam!<sup>1</sup>

Ər deyil, şair imiş xanəxərab!  
Fikri yazmaq, oxumaq, şügli kitab...

Saldız axırda yaman halə məni,  
Ərə verdiz də bu qəffalə məni.

Gah yazır, gah oxuyur, gah danışır,  
Gündə bir hərzə kitabnan tanışır;

Gah gedir fikrə, bərəldir gözünü,  
Məhv olur oylə ki, bilmir özünü;

Sübh olunca gecələr darğa kimi  
Yatmayırlı, qır-qır edir qarğası kimi;

Gah da bir yatsa da vəqtində əgər,  
Çəkməyir yuxladığı bir o qədər,

Qəflətən bir də görürsən ki, durur,  
Yandırıb lampanı çıplaq oturur;

Başlayır yatdığı yerdə təzədən  
Oxuyub yazmağa bir də təzədən.

Belə od olmaz, atam, boylə alo!  
Od deyil, yanğı deyil, lovdu, lo!..

Gah görürsən ki, miz üstə yıxılır,  
Baxıram halına qəlbim sıxılır;

Bir qarandaş, bir-iki parə kağız,  
O qədər çəkmir – olur qarə kağız.

Xeyrini, şərrini qanmir bu kişi!  
Yorulub bircə usanmir bu kişi!

Bizim evdə baxasan hər tərəfə –  
Taxçaya, boxçaya, ya kim, irəfə –

Görəcəksən bütün işqabda kağız,  
Kasada, nımçədə, boşqabda kağız;

Yığılıb dağ kimi hər yanda kitab,  
Evdə, dəhlizdə, hər yanda<sup>2</sup> kitab...

Deyirəm, ay kişi, gəl bir özünə,  
Bu nə işdir, a kül olsun gözünə!

Bu əməl etdi səni xanəxərab,  
Pulların döndü bütün oldu kitab.

Oxuduqca gözünün qarəsini  
Aparır, tap başının çarəsini!

Pul gedir, tabü təvanın da gedir,  
Üstəlik bir quru canın da gedir.

Kəsbü karından<sup>3</sup> əlin çıxdı, usan!  
Ər olan yerdə görüm yox olasan!<sup>14</sup>

## MƏNİMKİ BELƏ DÜŞDÜ!

Qəm rahnümun oldu, mənimki belə düşdü!  
Dil vərteyi-xun oldu, mənimki belə düşdü!  
El döndü cünun oldu, mənimki belə düşdü!  
Tale mənə dun oldu, mənimki belə düşdü!  
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli<sup>1</sup>, qorxma!  
Qəm çəkmə, darixma!  
Dövran özünündür!..

Qafilmişəm əhvalimə sövdayı-sərimdən,  
Sövdayı-sərim etdi məni tacı-zərimdən,  
Rışım kəsilmiş demə kəskin təbərimdən,  
Məşrutəyi salmaqda ikən mən nəzərimdən<sup>2</sup> –  
Ol nurül’üyun oldu, mənimki belə düşdü!  
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qaçma!  
Naəhlə əl açma!  
Meydan özünündür!..

Heç faidəbəxş olmadı tədbirlərim, heyf!  
Kəşf oldu bütün aləmə təqsirlərim, heyf!  
Bər’əks əsər eylədi tə’birlərim, heyf!  
Aldatmadı bu milləti təzvirlərim, heyf!  
Yıldızdakı... Yıldızdakı tə’mirlərim<sup>3</sup>, heyf!  
Həp kün-feyəkun oldu, mənimki belə düşdü!  
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, bərk dur!  
Torbaları doldur!  
Xırman özünündür!..

Şeypur deyil, təbl deyil, sur çalındı,  
Əks eylədi surun səsi hər qəlbə salındı,

Bir şəbdə otuz illik ümuratım alındı,  
Osmanlıların şahı vətəndən qovulandı,  
İş döndü oyun oldu, mənimki belə düşdü!  
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!  
Qəm çəkmə, darıxma!  
Tehran özünündür!..

Sən vur işini, durma geri məkrü hiyəldən!  
Mən topladığım şeyləri həp qaplılar əldən,  
Bunlar keçər, amma hələ var qorxum əcəldən,  
Sən qarmı yoğun bir şey idin ruzi-əzəldən,  
Boynun da yoğun oldu; mənimki belə düşdü!  
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən nehrəni çalxa!  
Heç baxma bu xalxa!  
Ayran özünündür!..

Etdim qəsəm, amma özümü səhvədə sandım,  
Kamil paşalar<sup>4</sup> çıdə edən fikrə inandım,  
Baxdım sənə öz əhdimi, peymanımı dandım,  
İllərcə, zəmanlarca, bu gün dandığım andım,  
Tarixi-qürün oldu, mənimki belə düşdü!  
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Sən, Məmdəli, qorxma!  
Qəm çəkmə, darıxma!  
Meydan özünündür!..

Məzlumlərin tutdu məni ahı axırda,  
İncitdi xəyanətlərim Allahi axırda,  
Oldum Salanik qəl'əsinə rahi axırda<sup>5</sup>,  
Mənfalar ara türklərin şahı axırda,  
Məcburi-sükun oldu, mənimki belə düşdü!  
“İqbal zəbun oldu, mənimki belə düşdü!”

Qaç, Məmdəli, durma!  
Çox sinənə vurma!  
Məndən götür ibrət,  
Sülh eylə, qudurma!  
Vallah və billah,  
İnsanın, inan, ah,  
Fərman gedər əldən,  
Saman gedər əldən,  
Yalnız nə ki, Tehran,  
Iran gedər əldən!..

## [VAH!.. BU İMİŞ DƏRSİ-ÜSULİ-CƏDİD?!!]

Vah!.. bu imiş dərsi-üsuli-cədidi?  
Yox...x! Yo...x! oğul, məktəbi-üsyandı bu!  
Molla deyil bundakı tə'lim edən!  
Əlhəzər et, bir yeni şeytəndi bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..


Gör necə alt-üst eləyib şeyləri,  
Döndərib “a-ba”yə “əlif-bey”ləri,  
Bid’ətə bax, “ya” oxudur “yey”ləri,  
Sanki hürufat ilə düşmandı bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Diqqət edib baxsan əgər dərsinə –  
Hər sözü tə’lim eləyir tərsinə;  
Dəyməz o bir paslı dəmir ərsinə –  
Min də desə dürçi-zərəfşandı bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Verdiyi dərsi uşağa yazdırır,  
Hüccə demir, hər əməlin azdırır,  
Gah oxudur, gah çıxarıb gəzdirir,  
Bir demir övladi-müsəlmandı bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Bir də görürsən ki, olub heyvərə –  
Əlli uşaq banladı birdən-birə,  
Dərs demə, gülməli bir məsxərə!  
Molla demə, məsxərəcünbandı bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Düz yeri bir yupyumuru şey qanır,  
Həm də deyir sutkada bir firlanır,  
Ay dolanır, göy dayanır, gün yanır,  
Kafirə bax, gör nə bədimandı bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..



•ε

Vah!.. bu imiş dərsi-tisuli-cədidi?  
Yox...x! Yo...x! oğul, məktəbi-üsyəndi bu!

Molla deyil bundakı tə'lim edəm!  
Dur qacaq, oğum, baş-ayaq qardı bu!



.44

Mal mənim, məsləhəti-kar mənim,  
Satiram, dövləti-Qacar mənim;  
Kimə nə dəxli ki, mən şey satiram?!  
Ay alan!.. məmləkəti-Rey satiram!

Bundan əzəl boylə deyildi səyaq,  
Dərs oxudan mollada vardı ləyaq,  
Molla qoyardı başına şış papaq;  
Oylə ki, bir fazili-dövrandı bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

İndi bütün iş dolanıb laqlağa,  
Dərs oxudur hər başı fəslı çağə,  
Etdiyi tədrisi ilan, qurbağa,  
Dərs deyil, hərzəvü hədyandı bu!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Mən dəyişib şiveyi-əcdadımı,  
Boylə oda salmaram övladımı!  
Eyləmərəm dinsiz öz əhfadımı!  
At çölə getsin, nə dəbistandı bu?!  
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!  
Elm adına bir quru böhtandı bu!..

Nifrətə şayandı bu!  
Hərzəvü hədyandı bu!  
Müslimi kafir qilan  
Xaneyi-küfrandı bu!..

## SATIRAM

Moldayı, salmadı el dil boğaza...  
Eybi yox, gərçi qoyulduq loğaza,  
Yaz bu e'lanımı da bir kağaza:  
Açmışam Reydə geniş bir mağaza,  
Çox ucuz qiymətə hər şey satıram,  
Ay alan!.. məmləkəti-Rey satıram!

Mağazamda təpilir hər cürə zad:  
Cami-Cəm<sup>1</sup>, rə'yəti-Key<sup>2</sup>, təxti-Qubad<sup>3</sup>;  
Gərçi bazarımı etməkdə kəsad  
Sə'y edir bir para İrani nəjad,  
Leyk mən baxmayıram, hey satıram!  
Ay alan!.. məmləkəti-Rey satıram!

Nə gərekdir mənə bir munca ümür  
Ki, edə qəlbimi bihissü hüzur?  
Babama vermədi el "abeki-şur"<sup>4</sup>,  
Deyiləm naxələfű nabəşür;  
Qəsri-Şirin<sup>5</sup>, əsəri-Key satıram!  
Ay alan!.. məmləkəti-Pey satıram!

İstəməm nuri, qaranlıq sevirəm,  
Mülki-İrani dumanlıq sevirəm,  
Boşlayıb şəhri, yabanlıq sevirəm,  
Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,  
Səbzəvar ilə məyamey satıram!  
Ay alan!.. məmləkəti-Rey satıram!

Söz mənim, ev mənim, əsrar mənim,  
İrzü namus mənim, ar mənim,  
Mal mənim, məsləhəti-kar mənim,  
Satıram, dövləti-Qacar mənim;  
Kimə nə dəxli ki, mən şey satıram?!

Ay alan!.. məmləkəti-Rey satıram!

Şah məşrutə-pənah olmaq isə,  
El qoyan vəz'lə şah olmaq isə,  
Guş bər əmri-sipah olmaq isə,  
Şah olub həmdəmi-ah olmaq isə,  
Xan olub, nuş eləyib, mey satıram!  
Ay alan!.. məmləkəti-Rey satıram!

## NEÇİN VERMƏYİR?

Bircə bu məşrutəni şah neçin verməyir?  
Gah verir filməsəl, gah neçin verməyir?

Gərçi bugün şah bizim başımıza sayədir,  
Nami-hümayunu hər mətləbə pirayədir,  
Leyk bu ancaq həman gördüyüümüz qayədir\*. –  
Hər səsə bir səs verir, kəndisi bimayədir,  
Yoxsuza olmaz demək – var... neçin verməyir?  
Bircə bu məşrutəni şah neçin verməyir?

Hərzə danışma, kişi, gözlə ədəb zinhar,  
Şahımızı bilmə çox boylə səfahətşiar,  
Əqli-səlim əhlidir büsbütün ali-Qacar<sup>1</sup>,  
Verməyir, əlbəttə, bir hikməti var, sırrı var,  
Yoxsa bu keyfiyyətə rah neçin verməyir?  
Gah verir filməsəl, gah neçin verməyir?

Yox bu işin başqa bir hikməti ya mikməti,  
Əyri otur, düz danış, vazeh edək söhbəti,  
Bir kərə al boynuna, var yazığın nikbəti,  
Şah cəvanbəxt isə bəs nə səbəb milləti  
Həftədə bir aldadır, gah neçin verməyir?  
Bircə bu məşrutəni şah neçin verməyir!  
Gah verir filməsəl, gah neçin verməyir?

---

\* Qaya

## [DOĞRUDAN DA, MƏMDƏLİ, QEYRƏT HƏLAL OLSUN SƏNƏ!]

Doğrudan da, Məmdəli<sup>1</sup>, qeyrət həlal olsun sənə!  
Bağı-şəhdə<sup>2</sup> etdiyin işrət həlal olsun sənə!  
Əhlinə şah olduğun dövlət həlal olsun sənə!  
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Oldun ol gündən ki, malik rütbeyi-əcdadına,  
Düşmədi el qayğıından başqa bir şey yadına,  
Ədlü dadəd dad verdin, yetsin Allah dadına,  
Yaxşı bir şöhrət qazandın adına, övladına!?

Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə!  
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Afərinlər doğru yollu verdiyin peymanlara,  
Əhdini ifa üçün sadir olan fərmanlara,  
Həftədə bir, ayda bir and içdiyin Qur'anlara,  
Aqibət hər səmtədən<sup>3</sup> cəlb etdiyin mehmanlara;  
Çəkdiyin bu xani-biminnət<sup>4</sup> həlal olsun sənə!  
Vediyin məşruteyi-millət həlal olsun sənə!

Müstəqillən hökmürəni olduğun İranına  
Hankı xidmətdən saqından ta toxunsun qanına?  
İndi bir İran deyil, aləm güvənsin şanına,  
Namına, namusuna, insafına, vicdanına;  
Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə!  
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Altı min ildən bəri mövcud olan bir məmləkət  
Görməmişdi sən kimi bir şahi-vala-mərtəbət:  
Niyətin saf, e'tiqadın pak, qəsdin məs'ədət,  
Milletin şad, ölkən abad, ümdə fikrin mərhəmət;  
Qoyduğun tac, örtdüyün xəl'ət həlal olsun sənə!  
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Arslanlar boynuna saldırdığın zəncirlər,  
Namvərlər qətlinə çəkdirdiyin şəmşirlər,  
Atəşi-qəhrü qəzəblə yaxdıığın tə'mirlər,  
Vəsfə şayandır, həqiqət, etdiyin tədbirlər;  
Ümmi-Xaqan oğlu, bu qeyrət həlal olsun sənə!  
Verdiyin məşruteyi-millət həlal olsun sənə!

## [NƏDİR, AYA, YENƏ ÜSYANLARI İRANLILARIN?]

Nədir, aya, yenə üsyanları iranlıların?  
Başladı cünbüşə tüğyanları iranlıların,  
Nəqzi-əhd eylədi ə'yanları iranlıların,  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Yansın iranlıların arxası, yandı ciyərim!  
O yetim Məmdəlidən var yenə bir pis xəbərim;  
Belə derlər ki, qoyub təxti qaçıb tacı-sərim,  
Sığınib konsula xaqanları iranlıların<sup>1</sup>,  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Əhli-İran bu qədər bişərəf olsun, nə üçün?  
Düşməni-tərzi-ümuri-sələf olsun, nə üçün?  
Yeni Osmanlı<sup>2</sup> kimi naxələf olsun, nə üçün?  
Bata, ya rəb, görüm İranları iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Üçcə il qoymadılar təxtidə rahət yaşasın,  
Bir doyunca çıxarıb kef, edib işrət yaşasın,  
Ta onun sayeyi-ədlində bu millət yaşasın,  
Olsun asudə müsəlmanları iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Neyləmişdi sizə, yahu, bu başıdaşdı yetim?  
Ya nə vicdanə dəyər bir işə çulğasdı yetim!?  
Hərə bir hoqqa çıxartdız, kırıxb çasdı yetim,  
Dedi, çıxsın dəxi qoy canları iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Sizə öz şə'ninə şayəstə kərəm etmədimi?  
Hökm məşruteyi-İrani rəqəm etmədimi?  
Xətti-Qur'anı öpüb, yadi-qəsəm etmədimi?  
Niyə bəs olmadı imanları iranlıların?  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Bilmirəm andıra qalmış bu nə hürriyyət idi?  
Haradan çıxdı bu söz, ya bu necə söhbət idi?  
Ölkəmiz altı min ildən bəri bir cənnət idi,  
İndi qan-qan deyir insanları iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Hələ iranlıların bir o Sipəhdarına<sup>3</sup> bax!?  
Bəxtiyarı elinin rütbəli Sərdarına<sup>4</sup> bax!?  
Bir, sən Allah, buların şah ilə rəftarına bax!  
Bu da ə'yanları, ərkanları iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Başına cəm eləyib hər biri bir xeyli sipah  
Ki, nə var? Məmdəli, düş təxtdən, olma bizə şah!  
Etdilər üç günün ərzində bütün əmri təbah,  
Qaçdı, “ax-vay!” deyə, sultanları iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Bundan əvvəl bu gözəl ölkədə canlar var idi,  
Yaxşı-yaxşı qocalar, adlı cəvanlar var idi,  
Şahı həq zilli bilən sevgili xanlar var idi,  
İndi Yefremlər<sup>5</sup> olub xanlar, iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Bir də, yahu, nə gərək el qarışa şah işinə?  
Göz açıb diqqət edə gah özünə, gah işinə?  
Şah olan kəs olur ancaq özü agah işinə!  
Yoxsa hər silsilecünbanları iranlıların?!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

Şah bilər ölkədə hər nə götürər, hər nə qoyar,  
Gah cibin, gah dərisin hər kimin istərsə soyar,  
Baş kəsər, ev dağışdar, can çıxarar, göz də oyar –  
Min də çıxsa göyə əfşanları iranlıların!  
Becəhənnəm ki, yanır canları iranlıların!  
Şahın öz əbdidir insanları iranlıların!  
Dərhəqiqət pis imiş qanları iranlıların!

## [EY ANNİN AY, ÜZÜN GÜNƏŞ, EY QAŞLARIN KƏMAN!]

Ey annin ay, üzün günəş, ey qaşların kəman!  
Ceyran gözün, qarışqa xətin, kakilin ilan!

Alma çənən, çənəndə zənəxdan dərin quyu,  
Kipriklərin qamış, dodağın bal, tənin kətan!

Boynun sürahi, boy-buxunun bir uca çınar,  
Əndamın ağ gümüş, yanağın qırmızı ənar!

Xalın üzündə buğda, başında saçın qürab,  
Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!..

## **“GÜLÜSTAN” İ-SƏ'DİDƏN BİR HEKAYEYİ-MƏNZUMƏYƏ BƏNZƏTMƏ**

Yeki porsid əz on şəh geştə fərzənd  
Ki, ey Əbdülhəmid<sup>1</sup> əz to xirədmənd!

Səfarətxanəra mənzil güzidi,  
Çəra tən dadə bər millət nəzidi?

Be sevdayı-Krim əz Rey güzəsti,  
Çəra dər Bağı-şəh rahət nəgəsti?

Begoft əhvəli-ma bərfi-cəhanəst,  
Gəhi çün yəx, gəhi abi-rəvanəst;

Gəhi bər təxti-cəbbari nişinim,  
Gəhi dər qürbət əndər ca güzinim.

Mənü Əbdülhəmid ər zində manim,  
Be cani-millət atəş bərfeşanım.

Tərcüməsi:

Biri sordu o oğlu şah olandan  
Ki, ey Əbdülhəmiddən nadan insan!  
Səfarətxanəni sən mənzil etdin,  
Nə oldu millətə bəs eks getdin?  
Krim eşqilə keçdin öz Reyindən,  
Nə oldu Bağı-şahda qalmadın sən?  
Dedi: əhvəlimiz qar tək cahanda,  
Donar qışda, ərir o yaz olanda.  
Oturruq gah sarayda əzrayıl tək,  
Dolannıq gah da qürbətdə səfil tək.  
Əgər Əbdülhəmidlə sağ qalarsaq,  
Yeri bu millətin odlardır ancaq...

## BURA SAY!

Cəməət

Zilli-Sultan<sup>1</sup>, bura say döydürüb aldıqlarını!  
Söyüb aldıqlarını, söydürüb<sup>2</sup> aldıqlarını!

Zilli-Sultən

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!  
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəməət

Sən ki, Avropada idin, niyə yorta-yügürə  
Cumduñ İranə, bu viranədə düşdün də girə?  
Saldın axır öz əlinlə özünü ağzıbirə,  
Vec bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,  
Boş danışma, bura say qapdırıb aldıqlarını!  
Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!

Zilli-Sultən

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!  
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəməət

Birbəbir yadına sal cümlə unutduqlarını,  
Milletin qanın alıb şışøyə dutduqlarını,  
Qış üçün axtalayıb yayda qurutduqlarını,  
Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!  
Boş danışma, bura say öldürüb aldıqlarını!  
Bölüb aldıqlarını, böldürüb<sup>3</sup> aldıqlarını!

Zilli-Sultən

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!  
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

## C e m a e t

Əlli il ölkədə vurmuşdun, a zalım, işini,  
Sən ki, hazır eləmişdin ciyini, bişmişini,  
Təməin indi nədir ya qıcıdırсан dişini?  
Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!  
Boş danışma, bura say satdırıb aldıqlarını!  
Atıb aldıqlarını, atdırıb aldıqlarını!

## Z i l l i -S u l t a n

Tövbə, öttövbə, xəta rahinə getdiklərimə!  
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

## C e m a e t

Əhli-İranı uşaqdır deyə saldız beşiyə  
Ki, məbada ayılıb ağlıya, durduz keşiyə,  
Ta ki, açdı gözün iranlı, soxulduz deşiyə,  
İş çətinləşdi, daduş, yığdığını çək eşiyə!  
Boş danışma, bura say asdırıb aldıqlarını!  
Basıb aldıqlarını, basdırıb aldıqlarını!

## Z i l l i -S u l t a n

Tövbə, öttövbə, xəta rahinə getdiklərimə!  
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

## FÜZULİYƏ BƏNZƏTMƏ

Məndə ar olsayıdı ölmək ixtiyar etməzmidim?  
Abrunun nolduğun bilsəydim ar etməzmidim?

Gər şüurum olsa idi dustü düşmən bilməyə, –  
Şapşalı<sup>1</sup>, Fəzlüllahı<sup>2</sup> işdən kənar etməzmidim?

Anlasaydım Əs'ədin fikrin, Sipəhdarın<sup>3</sup> işin, –  
Onları məqtuli-tığı-canşıkar etməzmidim?

Xaki-İranın mənə bir guşəsin versəydir, –  
Kəndimi Əbdülhəmid<sup>4</sup> tək bəxtiyar etməzmidim?

Bilsə idim el məni axır belə müflis qovar, –  
Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim?

Mülki-İranın düşünsəydim əlimdən getməyin, –  
Var ikən fürsət o mülkü tarümar etməzmidim?

Ah, ol dəm ki, Təqizadə<sup>5</sup> mənə əl vermedi, –  
Mümkün olsayıdı başın təndən kənar etməzmidim?

Qoy desinlər, Mə'dəli düşdü Ades sövdasına,  
Məncili versəydir orda qərar etməzmidim?..

## [VAİZ, QƏLƏM ƏHİLİN NİYƏ TƏHQİR ELƏYİRSƏN?]

Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?<sup>1</sup>  
Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!

El cümlə dönüb olsa da kafir işin olmaz,  
Təzvirini kim ki, duya təkfir<sup>2</sup> eləyirsən!

Lə'n eyləyərək qasibə məxluqu soyursan,  
Fani deyərək aləmi tə'mir eləyirsən!

Gördüm yuxuda bağlı-behişt içrə gəzirsən,  
İnsaf!.. Bunu sən necə tə'bir eləyirsən?

Tərk eylə riyani ki, riya şirki-xəfidir<sup>3</sup>,  
İşbu sözü kəndin belə təqrir eləyirsən!

Mən məkrini hiss etməyə meyl etmədim əsla,  
Kəndin dili-həssasımə tə'sir eləyirsən!

Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,  
Get onları xam tovla ki, təzvir eləyirsən!<sup>4</sup>

## [YAŞAMAQ İSTƏR İSƏK SİRF ƏVAM OLMALIYIZ!]

Yaşamaq istər isək sırf əvam olmalıyız!  
Atıb insanlığı, bilcümlə həvam olmalıyız!

Yaşamaq istər isək dəhrdə əmniyyət ilə,  
Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə,  
Uyalım fitnələrə əldəki vəhşiyət ilə,  
Yatalım bəstəri-qəflətdə uzun müddət ilə;  
Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyız!  
Yaşamaq istər isək sırf əvam olmalıyız!

Balışa baş qoyalım, yorğanı bərdüş edəlim<sup>1</sup>,  
Pənbeyi-qəfləti yox, zeybəqi dərguş edəlim,  
Xabi-övham görüb, seyl kimi cuş edəlim,  
Qeyrətü himməti-islamı fəramuş edəlim;  
Dusta mayeyi-qəm, düşmənə kam olmalıyız!  
Yaşamaq istər isək sırf əvam olmalıyız!

Fikr tədris edən əşxası kənar etməliyiz,  
Hər nasıl olsa bu bidinləri zar etməliyiz,  
Ölkədən bunları məcburi-fərar etməliyiz,  
Tez zamanda vətəni, milləti xar etməliyiz<sup>2</sup>;  
Boyləcə naili-məqsudu məram olmalıyız!  
Yaşamaq istər isək sırf əvam olmalıyız!

Başqalar çox da balonlarla edir seyri-həva,  
Biz bu seyri edirik xabdə hər sübhü məsa,  
Qövli-axundu unutdunmu ki, və'z etdi səna:  
Dəhr fanidir, əzizim, ona uyma əbəda!  
Tərki-dünya ilə firdovs xüram olmalıyız!  
Yaşamaq istər isək sırf əvam olmalıyız!

Nə bilirsən hələ sən səhneyi-rö'yadə nə var?!  
Əhli-zahir nə qanır aləmi-mə'nadə nə var?!  
Hər nə var – xabdə var, yoxsa bu dünyadə nə var?  
Yaxşı yat, qol-qanad aç, uç, gör o mə'vadə nə var?!

Həzzi-rö'ya ilə məşğuli-mənam olmalıyız!  
Yaşamaq istər isək sərf əvam olmalıyız!

Yat, dolaş cənnəti-ə'ladəki rizvanlar ilə,  
Qol-boyun ol, məzələş huriyü qılmanlar ilə,  
Ye, iç!.. artıq kefə bax cümlə müsəlmanlar ilə,  
Qoy bu dünyani bu kafirlərə şeytanlar ilə,  
Biz mələklərlə uçub ali məqam olmalıyız!  
Yaşamaq istər isək sərf əvam olmalıyız!

Qoy olar kəşfi-bədaye' eləsən sən'ət ilə,  
Paraxod, ya vaqon icad eləsin zəhmət ilə,  
Biz verib pul minərik, yol gedərik rahət ilə,  
Nə münasib ki, rəqabət edək hər millət ilə?!  
Bize ağalıq edən əhlə qulam olmalıyız!  
Yaşamaq istər isək sərf əvam olmalıyız!

## [ADƏMİ ADƏM EYLƏYƏN PARADIR]

Adəmi adəm eyləyən paradır,  
Parasız adəmin üzü qaradır!

Qoy nə əslin, nəcabətin olsun,  
Nə nəcibanə halətin olsun,  
Baş-ayaq eyb içində olsan da –  
Tək bu aləmdə dövlətin olsun;  
Adəmi adəm eyləyən paradır,  
Parasız adəmin üzü qaradır!

Olmاسın fəhmin, eqlin, idrakin,  
Var nə qəm, ta ki, vardır əmlakin;  
Atəşi-xanəsuzi-millət ikən –  
Hər kəsin səcdəgahidir xakın;  
Adəmi adəm eyləyən paradır,  
Parasız adəmin üzü qaradır!

Olmayır, olmasın da insafin,  
Dut qanın şışə içrə əsnafin,  
Ta ki, var əldə beş buçuq quruşun –  
Mö'təbərsən gözündə əşrafin;  
Adəmi adəm eyləyən paradır,  
Parasız adəmin üzü qaradır!

## VERMİRƏM A!..

Mən ölüm, Molla<sup>1</sup>, bizim Xankişinin qanına bax,  
Evinə, mənzilinə, mülkünə, eyvanına bax,  
Puluna, alverinə, sərvətü samanına bax,  
Nəfsinə, hirsinə, insafına, vicdanına bax,  
Gör bu qan ilə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Ac, yanıq kimsə deyildir, yeməyə var çörəyi,  
Yeməyə var çörək, əmma buna dözmür ürəyi,  
Həvəsi yiğmağadır, yiğmağadır hər gərəyi,  
Arizusu budur: altundan olaydı dirəyi!

Gör bu niyyətlə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Var sürülə qoyunu, ilxi ilə at, öküzü,  
Olsa da min bu qədər mal-qarası acıdı gözü,  
Eləyir səcdə pula, bu sözə qaildir özü,  
Sanma böhtan atıram, kəndi deyir işbu sözü;  
Gör bu hirs ilə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Qocalıb ötmədədir yetmiş, həştadı yaşı,  
Yoxdur oğlu-uşağı, bir qarıdır, bir də başı,  
Günbəgündən çoxalıb<sup>2</sup> artmadadır mülkü, maşı,  
Düz deyil arşını, ölçüsü, tərazusu, daşı;  
Gör bu nəfs ilə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Gündə on şahı ilə cümlə ümuri dolanır,  
Bavücid in ki, dəmadəm əməli zorbalanır,  
Başqası pul sanıyanda bunun ağızı sulanır,  
Başlayır hürməyə nəfsi, təməi qurcalanır,

Gör bu nəfs ilə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Deyirəm ölməyini, ay kişi, bir al nəzərə,  
Övrətin, malın ilə çatmalıdır başqa ərə,  
Əl bulaşdırma, deyir, kari-qəzavü qədərə,  
Bəlkə məndən qabaq övrət cumacaqdır səqərə?!<sup>3</sup>

Gör bu niyyətlə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Deyirəm, bari bir az pul ayrı ehsanın üçün,  
Məktəbə vəqf elə xeyrat olaraq şanın üçün;  
Söyləyir, get bu duanı oxu öz canın üçün,  
Vermərəm bir qara pul da belə hədyanın üçün!

Gör bu qeyrotlə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

Molla, bu barədə zəhmət də əgər olsa sana,  
Yaz bizim əhli-məariflərə e'lan elə ta:  
Bir də, məktəb pulu ver söyləməsinlər buna ha!..  
Dün eşitdim ki, dəxi etməyəcək şərmü həya,  
Apaçıq söyləyəcək: – Vermirəm a!.. Vermirəm a!..

Gör bu şərm ilə bunun şə'ninə ehsan yaraşır?  
Ya hələ yiğmağa pul, etməyə milyan yaraşır?  
Boylə bir şəxsə rəvadırmı, qıl ehsan, deyələr?

## **CANIN ÇIXSIN!**

Canın çıxsın gözündən qanmayaydın!  
Qanıb da hər işi odlanmayaydın!

Cəhalət rismanın qırmayaydın!  
Əvamünnasdən ayrılmayaydın!

Sənani, hənzəli bal tək yeyəydin!  
Hərifin məşrəbincə<sup>1</sup> söz deyəydin!

Bütün mövhumunu təsdiq edəydin!  
Başında noxta, ardınca gedəydin!

Nə tədbir, indi iş işdən keçibdir,  
Sözün dildən, ətin dişdən keçibdir!

Dəxi<sup>2</sup> etmə şikayət bizdən əsla!  
Get öz bəxtindən eylə indi şəkva!

Nə üçün hüsnü qübhi anladın da?  
Bütün el yatmış ikən banladın da?

Öpəydin əl-ayağın cüstü çalak,  
Olaydın sən dəxi bir mö'mini-pak!

Çək indi dutduğun karın cəzasın!  
Eşit hər səmtdən lə'nət sədasın!..

## **YOX, YAZMARAM!**

Molla dayı, çox bərk daşır qazanın!..  
Başçısısan hər yolundan azanın!  
Baharından görünmeyir xəzanın,  
Çünki hər yerdən var neçə yazanın;  
Burdan da mən xəbər yazım, yazmayım?  
Yox, yazmaram! Amma hələ qoy yazım...  
Qismət olsa, bundan belə yazmaram,  
Toxunmasa sözüm elə, yazmaram!

Yazdığınıma yalan-palan qatmaram,  
“İşan” kimi rüşvət pula yatmaram,  
İmanımı Hac Kazıma satmaram,  
Boşsan deyib, Fəxrini aldatmaram,  
Məsləhətsə əgər yazım, yazmayım?  
Yox, yazmaram! Amma hələ qoy yazım...  
Fürsət olsa, bundan belə yazmaram,  
Girə bilsəm daşqın selə, yazmaram!


Kəbin kəssəm doşab kimi axmaram,  
Göz altından Fəxri tərəf baxmaram,  
“Ənkəhtünü” “təlləqtüyü” çaxmaram,  
Hac Bədəli yandırıban yaxmaram,  
Dalda gedib söyər; yazım, yazmayım?  
Yox, yazmaram! Amma hələ qoy yazım...  
Möhlət olsa, bundan belə yazmaram,  
Elə yazsam, bilə-bilə yazmaram!<sup>1</sup>

Dövlətliyə yaltaqlanmaq bilmərəm,  
Qəmli ikən yalan yerə gülmərəm,  
Pristavin çəkməsini silmərəm,  
Hörmətimi gözlərəm, əksilmərəm,  
Mollalığa dəyər, yazım, yazmayım?  
Yox, yazmaram! Amma hələ qoy yazım...  
Qismət olsa, bundan belə yazmaram,  
Əgər pocta yazsam, telə yazmaram!

Qumarbazın hədiyyəsin almaram,  
Bir şübhəli pul kisəmə salmaram,  
Üzə salıb gücnən qonaq qalmaram,  
Qonaq qalsam cibin-zadın çalmaram,  
Üzmim əldən gedər, yazım, yazmayım?  
Yox, yazmaram! Amma hələ qoy yazım...  
Növbət olsa, bundan belə yazmaram,  
Davam etsə duman, yelə yazmaram!

Eylədiyim və'zə inannam özüm,  
Eldən qabaq, eybimi qannam özüm,  
Qövlümə fe'lilmə dayannam özüm<sup>2</sup>,  
Pis hərəkət etsəm utannam özüm,  
Halım olar bətər, yazım, yazmayım?  
Yox, yazmaram! Amma hələ qoy yazım...  
Hacət olsa, bundan belə yazmaram!

Dalda qeybət, üzdə səna etmərəm,  
Gizli söyüş, zahir dua etmərəm,  
Xəlqi görcək riya-miya etmərəm,  
Riya etmiş olsam, həya etmərəm  
Allahımdan məgər! Yazım, yazmayım?  
Yox, yazmaram! Amma hələ qoy yazım...  
Halət olsa, bundan belə yazmaram!  
Uysam məkrə, düşsəm fe'lə,  
yazmaram!  
Qovlansam da evdən çölə, yazmaram!  
Uyub sənə öz yolumdan azmaram!..



## [ZAHİD ÖLMƏKDƏN QABAQ MƏQSUDİNƏ ÇATMAQ DİLƏR]

Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,  
Cənnətə uyqu ipiyə bir kəmənd atmaq dilər.

E'tiqadınca yatar-yatmaz qucar qılmanları,  
Ol səbəbdəndir nəməz üstündə də yatmaq dilər.

Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,  
Beççə tək qılmanları bulduqca oynatmaq dilər.

Məqsədi sövmü səlatindən bu imişkən, yazıq  
Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.

Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!<sup>1</sup>  
Yoxsa illik taətin biryolluğa satmaq dilər!

Rindü<sup>2</sup> risva gördüğün zahid görərsə, şübhəsiz,  
Səbhəsin, səccadəsin zöhdilə<sup>3</sup> firlatmaq dilər.

Küfrün iksir olduğun zahid, amandır, bilməsin,  
Yoxsa bir zərrə bulub imanına qatmaq dilər!

## [KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ?!]

Kim nə deyər bizdə olan qeyrətə?!

Qeyrətimiz bəlli bütün millətə!..<sup>1</sup>

Biz qoca qafqazlı igid ərlərik,  
Cümlə hünərməndlərik, nərlərik,  
İş görəcək yerdə söz əzbərlərik,  
Aşıqık ancaq quru, boş söhbətə,  
Kim nə deyər bizdə olan qeyrətə?!

Çırmanarıq keçməyə çay gəlməmiş,  
Başlayarıq qızmağa yay gəlməmiş,  
Söz verərik indi – bir ay gəlməmiş,  
Asta qaçıb dürtülərik xəlvətə,  
Kim nə deyər bizdə olan qeyrətə?!

Cümlə cəhan yatsa da, biz yatmariq,  
Qeyrəti-milliyəmizi atmariq,  
Əhlimizi başqalara satmariq  
Bir quruşa, bir pula, ya bir çetə,  
Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə görünməz nə fəsadü nifaq,  
İşləmədə bir-birimizdən qoçaq,  
Bax, budur islamı gətirrik qabaq;  
Boyləcə xidmət olunur millətə,  
Kim nə deyər bizdə olan qeyrətə?!

Bir işə min hümmətimiz var bizim!  
Bax, neçə cəm'iyyətimiz var bizim!  
Bunda gözəl niyyətimiz var bizim;  
Ay barakallah, bu gözəl niyyətə!  
Kim nə deyər bizdə olan qeyrətə?!

Hansı məkatib ki, onu açmadıq?  
Hansı sənaye ki, para saçmadıq?  
Verdiyimiz sözdən uzaq qaçmadıq;  
    İşlərimiz mindi<sup>2</sup> bütün surətə!..  
    Kim nə deyər bizdə olan qeyrətə?!

Bax, neçə darül'əcəzə, dari-elm!  
Bir neçə məktəb, neçə asari-elm!..  
Bizlərik, əlbəttə, xəridari-elm!  
    Çatmışıq ondandı<sup>3</sup> belə hörmətə!..  
    Kim nə deyər bizdə olan qeyrətə?!

Bizdə nə fe'lə tapılır, nə gəda,  
Bizdə nə sail və nə bir binəva,  
Bəxtəvər övladımıza mərhəba!  
    Baş aparıb hər biri bir sən'ətə!..  
    Kim nə deyər bizdə olan qeyrətə?!

Etmişik ifa atılıq mehrini,  
Çəkmişik övladımızın fikrini,  
Ömrümüz olsa görərik bəhrini,  
    Onda ki, onlar uyacaq sirqətə,  
    Həbsdə məşğul olacaq işrətə,  
    Fəxr edərik biz də bütün millətə!  
    Kim nə deyər bizdə olan qeyrətə?!

Ay barakallah, bu gözəl niyyətə!..

## **QOCALAR MARŞI**

Bir qocayam, çaq nər kimi yaşaram,  
Dörd arvadı bir-birinə qoşaram,  
Bir ildə üç-dördün alıb boşaram,  
Qoca kişi yalqız yatmaz...m!

Barmağıma əqiq üzük taxaram,  
Saqqalıma çox-çox xına yaxaram,  
Hər yerdə bir arvad görsəm baxaram,  
Qoca kişi yalqız yatmaz...m!

Oruc tutub, namazımı qılaram,  
Dəsmalımı göz yaşımı bularam,  
Huriləri virdimdə arzularam,  
Qoca kişi yalqız yatmaz...m!

Bir mö'münəm, əba, qəba bürünnəm,  
Nəzərlərdə mələk kimi görünnəm,  
Bir uşaqçıñ illər ilə sürünnəm,  
Qoca kişi yalqız yatmaz...m!

On yaşında uşaqların başına,  
Əl çəkərəm gah gözünə, qaşına,  
“Xod” verərəm gecə-gündüz maşına,  
Qoca kişi yalqız yatmaz...m!

Axirətim, imanım var, dinim var,  
Ariflərnən ədavətim, kinim var,  
Bir xoruzam əlli yerdə hinim var,  
Qoca kişi yalqız yatmaz...m!



Axırotım, imanım var, dınim var,  
Arıflarınen ədavotım, kimim var,

Bir xoruzam əlli yerdə hınım var,  
Qoca kişi yalqız yatmaz...m!



Zahid ölmekdən qabab möqsudinə çatmaq diler,  
Cennətə uyqu ipiylə bir kəmənd atmamaq diler.

E'riqadınca yatar-yatmaz queçar qılmanları,  
Ol səbəbdəndir nəməz üstündə də yatmaq diler.

## ÜRƏFA MARŞI

İntelijentik, gəzərik naz ilə,  
Ömr edərik nəş'eyi-dəmsaz ilə,  
Həftədə bir dilbəri-tənnaz ilə  
    Həmdəm olub işləri samanlıq,  
    Ay barakallah, nə gözəl canlarıq!..

Xoşlamarıq bir para nadanları,  
Şiveyi-nisvani-müsəlmənları,  
Neyləyirik Fatma-Tükəzbanları?!  
    Annaları, Sonyaları yanlarıq,  
    Ay barakallah, nə gözəl canlarıq!..

Bir para biəqlü fərasət bizə  
Eyləyir isnadi-qəbahət bizə,  
İstəyir etsin də nəsihət bizə,  
    Bir bunu qanmir ki, biz irfanlıq,  
    Ay barakallah, nə gözəl canlarıq!..

Kimsəyə yox dəxli ki, biz işrəti  
Xoşlayırıq; boşlayırıq külfəti,  
Guşeyi-qəstində olan ləzzəti  
    Xaneyi-viranda haçaq anlarıq?!  
    Ay barakallah, nə gözəl canlarıq!..

İntelijentik, bu ki, böhtan deyil,  
Türki danışmaq bizə şayan deyil,  
Türk dili qabili-irfan deyil,  
    Biz buna qail olan insanlıq!  
    Ay barakallah, nə gözəl canlarıq!..

Türk qəzeti versə də əqlə ziya,  
Mən onu almam əlimə mütləqa,  
Çünki müsəlmanca qonuşmaq bana  
    Eybdir! Öz eybimizi anlarıq!  
    Ay barakallah, nə gözəl canlarıq!

Yox işimiz məcməi-islam ilə,  
Püxtə nasıl söhbət edər xam ilə?  
Çünki klublarda sərəncam ilə  
Hər gecə bir mətləbi ünvanlarıq,  
Ay barakallah, nə gözəl canlarıq!..

## PULA TƏVƏCCÖH

Nuri-çeşmanımmışan, ey pul, ya canımmışan?  
İsmətim, namusum, irzim, qeyrətim, qanımmışan?  
Hörmətim, fəxrim, cəlalim, şövkətim, şanımmışan?  
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmışan?  
Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Keçdi ömrüm şügli-təhsilinlə mövqufi-məlal,  
Dərdə düşdüm, bəstəri-həsrətdə qaldım xəstəhal,  
Səndədir könlüm yenə etsəm cəhandan irtihal,  
Sən mənim ömrüm, həyatım, cövhərim, canımmışan?  
Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Ah, zalım, ah kim, oldum yolunda canfəda,  
Bir doyunca qıymadım səndən alam zövqü səfa,  
İndi varislər hücumavər olub yeksər sana,  
Varisin, yaxud mənim mali-cibişdanımmışan?  
Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Eyləməz varislərim mək tən səni sənduqə dərc,  
Hər biri eylər səni bir növ ilə min yerdə xərc,  
Restoranlarda, klublarda olarsan hərcü mərc,  
Hər yetən çeynər səni, bilməm ətim, qanımmışan?  
Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Sevdiyim, bundan belə hini-zəvalındır sənin,  
İşbu vəch ilə könül cayı-məlalındır sənin,  
Xatirim, qəlbim, sərim vəqfi-xəyalındır sənin,  
Sən məni məftun edən nazəndə cananımmışan?  
Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

Səndən əl çəkməzdim olsayıdı əlimdə iqtidar,  
Lakin icbarən əcəl eylər məni səndən kənar,  
Canım ağızımdan çıxınca söylərəm biixtiyar:  
Nuri-çeşmanımmışan, ey pul, ya canımmışan?  
Məzhəbim, dinimmi, ayinimmi, imanımmışan?

## TƏŞƏKKÜR

Mollalar, taleimiz oldu əcəb<sup>1</sup> yar bu gün!  
Misyonerlər də bizə çıxdı həvadar bu gün!

O ki, məktəbləri məhv etmək idi niyyətimiz,  
Yox idi əldə və lakin ona bir qüdrətimiz,  
Məktəb artdıqca azalmaqdə idi hörmətimiz,  
O açıldıqca qapanmaqdə idi sən'ətimiz,  
Günbəgün zaid olurdu qəmimiz, möhnətimiz,  
Arqadaşlar, sevinin oldu rəva hacətimiz!

Qəmimiz bitdi, fərəh oldu nü mudar bu gün!  
Misyonerlər də bizə çıxdı həvadar<sup>2</sup> bu gün!

Misyonerlər, o gözəl fikrli ərbabi-düha  
San-Peterburqda etmişlər əcəb bir şura  
Ki, müsəlmanlar açan bunca məkatib nə rəva, –  
Oxudub həndəsə, tə'lim edələr coğrafiya,  
Hikmətü hey'ətü tarix ilə elmi-əşya,  
Bu işə bizdə təhəmmül ola bilməz əsla!

Çalışın, hümmət edək dəf inə zinhar bu gün!  
Misyonerlər də bizə çıxdı həvadar bu gün!

Misyonerlər bu gözəl əmrə edərkən iqdam  
Biz neçin lal oturub, eyləməyək bəhsə dəvam?  
Xassə bu elmlərin biz üləmayi-islam  
Etmişik bir kərə təhsilini islamə həram,  
Bunları bilməz ikən biz, niyə övladı-əvam  
Oxuyub, adəm olub, eyləsin ağızı-kəlam?

Şimdi fürsət var ikən görməli bir kar bu gün!  
Misyonerlər də bizə çıxdı həvadar bu gün!

Misyonerlər, görüm Allah sizə ehsan eləsin,  
Biz kimi, sizləri də daxili-iman eləsin,  
Qoymadız çünki müsəlmanları tügyan eləsin,  
Yeni məktəbləri Allah özü viran eləsin!  
Uçurub dam-daşını, xak ilə yeksan eləsin!  
İndi qoy məktəb açanlar gedib əfəgan eləsin!..

Qalsın hər yerdə müəllimləri bikar bu gün!  
Misyonerlər də bizə çıxdı həvadar bu gün!

## MİLLƏT ŞƏRQİSİ

Qeyrət edib çalışdın, düşdün qabağa, millət!  
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Hər yerdə, hər məkanda hər dürlü iş qayırdın,  
İslamə xidmət etdin, məzħəbləri ayırdın,  
Yüzlərcə coqə yapdın, minlərcə söz buyurdun,  
Hər gündə bir cəmaət atdın qırğışa, millət!  
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Uyquda ikən aləm, əfradını oyatdın,  
Cümlə miləl içinde öz şə'nini ucaldın,  
Hörmətli ad qazandın, ali məqama çatdırın,  
Əhsən, səd əhsən, əhsən bu təmtərağşa, millət!  
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Minbə'd ciddü cəhdin yoxdur bizi lüzumi,  
Zira ki, əsri-halın bambaşqadır rüsumi,  
Məktəb sevir cəmaət, təqdis edir ülumi,  
Tərcih edir vaqonu ata, ulağşa, millət!  
İndi bir az da dincəl, baş qoy yatağa, millət!

Seyr etməyə fəzani icad olur<sup>1</sup> balonlar,  
Bir yandan aftamillər, bir səmtdən vağonlar,  
Hər ixtiraə dair tə'sis olur salonlar,  
Vallah, bular azıblar başdan ayağşa, millət!  
İndi bir az da dincəl, baş qoy yatağşa, millət!

Bunlar bütün cəhanın əsbabi-e'tilası,  
Onlar əsiri-dünya, biz axırət fədası,  
Beş gündür ömri-dünya, yoxdur onun bəqası,  
Bizcə xətadir uymaq boylə məzağşa, millət!  
İndi bir az da dincəl, baş qoy yatağşa, millət!

İslam üçün gərəkməz kafirlərin şüarı,  
Qoy onların ucalsın həp qəsri-zərnigarı,  
Biz gözlərik fəqət bir eyvani-xüldzarı,  
Ol yerdə hurilərlə dolluq otağşa, millət!  
İndi bir az da dincəl, baş qoy yatağşa, millət!

## GİLEY YAXUD UMU-KÜSÜ

Get-gedə, “Zənbur”<sup>1</sup> ağa, sən də çasırsan deyəsən?!  
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Sən düz adəmsən əgər səndə bu tədbir nədir?  
Jurnalça çəkdiyin ol çalmalı təsvir<sup>2</sup> nədir?  
Qollarından sarılan kimdir, o zəncir nədir?  
Dinmədikcə sənə sərhəddən aşırsan deyəsən?  
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Nədir ol həlqeyi-zəncirdə bir parə süvər?  
Kimi ləri göstəriyor həlqə dərunindəkilər?  
Şəkli-islamə gülən kimdir o ifritsiyər?  
Sən bu rəftar ilə bizdən uzaşırsan deyəsən?!  
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Açmağa bir para əsrarı edib sə'yü təlaş,  
Çalışırsan ki, bizə təng ola ta rahi-məaş?  
Bu qədər etmə cəsarət, özünü gözlə, yavaş!..  
Dəymədikcə kefinə loğalaşırsan deyəsən?!  
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Sən bu şəkl ilə bütün xəlqi oyatdın da deyək,  
Bizi mənfur eləyib, bir yana qatdın da deyək,  
Sənə nə xeyr olacaq bizləri atdın da deyək?  
Boş yerə boyılə bizimlə dalaşırsan deyəsən?!  
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Məzhəkə jurnalın əvvəl bizə, ibrətdi, dedin,  
Bir para şəxsə sataşdin, bu nəsihətdi, dedin,  
Bizi qatdın işə, bir növ' zərafətdi, dedin,  
İndi amma dəxi ciddən savaşırsan deyəsən?!  
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Şəxsi-islamın əgər biz qolunu bağlamışıq –  
Nə günah eyləmişik? Millət üçün ağlamışıq...  
Hifz edib məzhəbi, şeytanı yaxıb dağlamışıq!

Bizi görməkdə müqəssir, dolaşırsan deyəsən?!  
Adətə, ürfə, rüsumə sataşırsan deyəsən?!

Biz əgər olmasaq, islamə nigehban kim olar?  
Beş gün ötməz ki, bu bağın gülü reyhanı solar,  
İxtiraati-şəniə bütün islamə dolar,

Leyk sən anlamayıb işdə çasırsan deyəsən?!  
Gah da bir məzhəbə, dinə sataşırsan deyəsən?!

Asta-asta dəbərib, qurdalaşırsan deyəsən?!  
Bə'z əfsanəçilərlə yanaşırsan deyəsən?!  
Büsbütün məfsədələrlə bulaşırsan deyəsən?!  
A balam, eybini qan!  
Bir həya eylə, utan!  
Yoxsa təkfir edərik,  
Lapca rüsva olusan!..

## [ALTMİŞ İLLİK ÖMRÜM OLDU SƏNDƏ BƏRBAD, ƏRDƏBİL!]

Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Zənn edirdim mən bütün aləmdə İrandan səva,  
Bir fərəhabad yer yoxdur o samandan səva,  
Övrət olmaz hüsndə Fatma, Tükəzbandan səva,  
Var imiş Rusiyədə min-min pərizad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Ey vətən, huri göründüm səndəki övrətləri,  
Derdim ol huri lərin sənsən yəqin cənnətləri,  
İndi heyranam baxıb gördükçə bu lö'bətləri,  
Hər birində başqa ləzzət, başqa bir dad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Haliya Bakudəyəm, Baku demə bir xüldzar,  
Xassə dərya sahili: bir lö'bətistani-tatar,  
Hər tərəf ağaç-çağ madamlar, bir-birindən gül'üzər,  
Türfə dilbər, töhfə bir şey, yaxşı bir zad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Min mənim tək kablayı bir Sonyanın dildadəsi,  
Min mənim tək pakdin bir rumkanın iftadəsi,  
Min mənim tək mö'minin bilməm nolub səccadəsi,  
Bəndəlik qeydin qırıb, olmuşdur azad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Beş deyil, on beş deyil, hər yan baxırsan, – var madam:  
Ev madam, mənzil madam, balqon madam, talvar madam,  
Sirk madam, qastin madam, passaj madam, bulvar madam,  
Müxtəsər, əqlim çəşib, ey dad-bidad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!



Ev madam, menzil madam, balqon madam, talvar madam,  
Sirk madam, qastin madam, passaj madam, bulvar madam,

Müxtosər, aqlım çəşib, ey dad-bidəd, Ərdəbil!  
Bir də namərdəm əgor etsəm soni yad, Ərdəbil!



– Nə xəbər var, məşədi? – Sağlıq!..  
– Ax-cox da yene? – Qəzet almış Hacı Əhməd də...

– Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?  
– Belə neql eyledlər!..

Gərçi İrandan çıxarkən başqa idi niyyətim,  
Niyyətim kəsb idi, vardı kəsbi-karə qeyrətim,  
Qeyrətim razi deyildi ac dolansın külfətim;

Yox gözümdə indi nə külfət, nə övlad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Bəs ki, artır<sup>1</sup> bunları gördükcə hər dəm rəğbətim,  
Rəğbətim artırsa da, lakin qavışmir həsrətim,  
Həsrətim bir şeyədir, ancaq düzəlmir halətim!

Halətim təskini-nəfsə qılmır imdad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Qorxudurdu çıxmamışkən ölkədən qürbət məni,  
Çulğayıbmış qəflətimdən vəhşətü dəhşət məni,  
İndi bu gördüklərimdən mat edib heyrət məni,  
Özlüyümdən çıxmışam, əfsus!.. fəryad!.. Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

Tazədən bərgəşt edib bir də cəvan olsaydım, ah!  
Şıq geyimli bir cəvani-xoşnişan olsaydım, ah!  
Bu pərilərlə doyunca həmzəban olsaydım, ah!  
Dəhrdə beş gün yaşardım xürrəmü şad, Ərdəbil!  
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!

## [EY VAY Kİ, HEYSİYYƏTİ-MİLLƏT GÖTÜRÜLDÜ!]

Ey vay ki, heysiyyəti-millət götürüldü!  
Millətdə olan büsbütün adət götürüldü!

Yetməzdi bu kim, millətin əhrarı ayıldı,  
Arif denilən bə'z füsunkarı ayıldı,  
Məcmuə yazan bir para biarı ayıldı,  
Şair ləqəbində neçə idbarı ayıldı,  
Yə'ni ki, bu əsrin bütün əşrəri ayıldı,  
Derdim, bəcəhənnəm, elin əfkəri ayıldı,  
Torpaq başıma, indi də tüccarı ayıldı!  
Hər bir işə əl qatdı, mürüvvət götürüldü!  
Millətdə olan büsbütün adət götürüldü!

Var idi bu millətdə qabaq bir gözəl adət:  
Bir şəxsi-müsəlman eləyən vəqtdə rihlət,  
Meyyit hələ bəstərdə uzansın deyə rahət,  
Qüsl etmədən əvvəl olunurdu ona hörmət,  
Yüzlərcə edərdik ona sıparə tilavət,  
Hər cüzdə bir rublə çatardı bizə ücrət,  
Bir hörmət idi bu bizə, həm meyyitə nisbət;  
Heyfa ki, əvaxirdə bu hörmət götürüldü!  
Millətdə olan büsbütün adət götürüldü!

Tacirlərin indi dəyişib tiynəti yekca,  
Duymuşlar olar bizdəki niyyətləri guya,  
Ehsanlar olub tərk, qazanlar sönüb, ey va!..  
Nə molla payı var, nə qonaqlıq, nə müsəmmə,  
Bışmir tarının bir tikə halvası da hətta,  
Hər fənn ediriksə işimiz tutmayırla əsla,  
Ax!.. Ax!.. O keçən günlərimiz noldu, xudaya?!  
Küfran elədik sanki bu ne'mət götürüldü!  
Millətdə olan büsbütün adət götürüldü!

Kim getsə idi həccə və ya Kərbübəlayə,  
Züvvər idi əvvəlcə o biz əhli-duayə,  
Mail o duayə, vəli biz simü tilayə,  
Görcək onu ünvan edərək bir neçə ayə,  
Derdik ki, gərək pak ola həmyandakı mayə,  
Bir xeyrli əmr idı bu biz mollanümayə,  
Heyfa ki, baxılmır dəxi nə'leynə, əsayə,  
Birləşdi hamı, sidqü sədaqət götürüldü!  
Millətdə olan büsbütün adət götürüldü!

Şadəm gələcək günlərimiz keçsə bu nisbət,  
Qorxum bu ki, gündən-günə bədtər ola halət,  
Bir gün gələ bidar ola bilcümlə cəmaət,  
Təzviri ibadətdən edə fərq bu millət,  
Meydanə çıxa bizdəki hər dürlü xəyanət,  
Nə töhfə gələ bizlərə, nə nəzr, nə rüşvət,  
Hörmət yerinə el bizə izhar edə nifrət<sup>1</sup>,  
Hətta deyələr: – Molla, ziyafət götürüldü!  
Dolma və tərək, firniyü şərbət götürüldü!  
Millətdə olan büsbütün adət götürüldü!

## ƏHVALPÜRSANLIQ YAXUD QONUŞMA

- Nə xəbər var, məşədi?
- Sağlığın!
- Ax-çox da yenə?
- Qəzət almış Hacı Əhməd də...
- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
- Belə nəql eylədilər!..
- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!  
Bu isə pəs o ləinin də işi qullabıdır,  
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
  
- Dəxi bir başqa xəbər?
- Hac Cəfərin oğlu Vəli  
Qoyub uşqolaya oğlun...
- O qurumsaq da?
- Bəli!
- Sənə kim nəql elədi bu sözü?
- Bilməm kim idi.
- Oylə isə ona da min kərə lə'nət deməli!..
- Bu isə pəs o ləinin də işi qullabıdır,  
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
  
- Dəxi bir başqa xəbər yoxmu?
- Tanırsan Qəfəri?
- Nə Qəfər? Hansı Qəfər?
- Mirzə Mənafin pədəri!
- Tanıram!
- Dün o da bir şübhəli kəslə danışıb...
- Kim deyirdi?
- Yedici Xansənəm arvadın eri.
- Bu isə pəs o ləinin də işi qullabıdır,  
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
  
- Yenə bir başqa xəbər varmı?
- Bizim qonşu Kərim...
- A... A... A?..

- Bəli, hə... hə!..
- O nə qayrib, de görüm?
- ”Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur.
- El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!
- Bu isə pəs o ləinin də işi qullabıdır,  
    Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Mənə bir boylə xəbər çatdı: Səməd dam-daşını  
    Satıb, onversetə göndərmək üçün qardaşını...
- Bu xəbər doğrudur, ancaq bunu da bilməlisiz:  
    Özü də çəkmə geyib, saç da qoyubdur başına...
- Bu isə pəs o ləinin də işi qullabıdır,  
    Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır  
    Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!
- Bəli, düzdür bu dəxi!..
- Heyf, o dövlətdən ona!..  
    Dövlət azdırı onu, dini-xudadan uzaşır...  
    Bu isə pəs o ləinin də işi qullabıdır,  
    Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Doğrudurmu ki, Bədəl də qoyub ağzin yabana,  
    Danışır bir para sözlər ki, dəyir rövzəxana?
- Bəli, qurbanın olum, lap o çıxbı məzhəbdən!
- Görməyirsənmi şışib boynu, dönüb bir qabana?!  
    Bu isə pəs o ləinin də işi qullabıdır,  
    Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- O qurumsaq Cəbi də gözləməyir hörmətimi,  
    Burda-orda, belə derlər ki, edir qiybətimi...
- Bəli, hətta bu işin üstə onun arvadına  
    Söymüşəm!
- Borcun odur, – gözləmisən qeyrətimi...  
    Mən də hər daim ona yağıdıraram lə'nətimi,  
    Başlayıb də'vətimi, ərz edib hacətimi.  
    Vəqfi-nifrin edərəm həm günümü, saətimi,  
    Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,  
    Siz də lə'nət oxuyun, çünki bu məl'un babıdır!..

## [RƏDD OL QAPIDAN, AĞLAMA ZAR-ZAR, DİLƏNÇİ!]

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!  
Vaqqıldama bayquş kimi, idbar dilənçi!

Bu məclisimiz məclisi-ehsandır əgərçi,  
Düzdüklərimiz ne'məti-əlvandır əgərçi,  
Ehsan füqəra kəslərə şayandır əgərçi,  
Bir adəti-ırsiyə dəxi var, dilənçi!  
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətliləriz, məqsədimiz eyşü səfadır,  
Mehmanlarımız büsbütün ərbabi-qinadır,  
Kökdür, yekədir, boynuyoğundur, nücəbadır,  
Bəydir, ağadır, ağızı dualı üləmadır,  
Bışmişlərimiz min cürə ləzzətli qıdadır,  
Dikmə gözünü mətbəxə, biar dilənçi!  
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dəxli bizə nə boşda qalıb dəsti-süalın?!  
Yainki acıdan mələşir əhlin, əyalın?!  
Bax, bax, necə çirkindir o mənhus cəmalın!  
Hax-tüp üzünə, surəti murdar dilənçi!  
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Dövlətli neçin sərf edib öz bəzli səxasın,  
Ə'yanı qoyub, doydura şəhrin füqərasın?  
Töksün görüm Allah üzünү şərmü həyasın!  
Əl çək yaxamızdan, itil, idbar dilənçi!  
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

Bir dəfə fəqir olduğunu anla da, zinhar,  
Dövlətlilərin bışmışınə olma həvəskar,  
Yoxsa yeməyə bir zadın, öl, canını qurtar!  
Etmə bu qədər bizlərə azar, dilənçi!  
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!



Dikmə gözünü matbəxə, biar dilənci!  
Əl çək yaxamızdan, itil, idbar dilənci!

Rədd ol qapıdan, ağlama zar-zar, dilənci!  
Vaqqıldama bayquş kimi, idbar dilənci!



Oğul menimdir eğer, oxutumuram, el çekin!  
Eylemeyin dengesiz, oxutumuram, el çekin!

Mənzillinizdir səqər, oxutumuram, el çekin!  
Dine zərərdir, zərər, oxutumuram, el çekin!..

Fəqr əhli qənilərlə mülaqat edə bilməz,  
Dövlətliyə insanlığın isbat edə bilməz,  
Dövlətli fəqir ilə müsavat edə bilməz,  
Nöqsan götirər şə'ninə bu kar, dilənçi!  
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!

## [VƏ'Z ETDİYİN İNANDI, SƏN AMMA İNANMADIN!]

Və'z etdiyin inandı, sən amma inanmadın!  
Ya lil'əcəb, məgər yorulub bir usanmadın?!

Yatdıqca xabi-qəflət ilə millətin sənin,  
Vəqf oldu layla söyləməyə xidmətin sənin,  
Hər gün genəldi daireyi-hörmətin sənin,  
El uğradıqca fəqrə, şışib sərvətin sənin,  
Millət arıqladıqca kökəldi ətin sənin!

Rüşvət həramdır, dedin, aldın, utanmadın!  
Mali-yetimə – od – deyə uddun da, yanmadın!

Qəssabxanəni bizə darül'aman dedin,  
Doğru libasına bürünüb, min yalan dedin,  
Olduqsa müştəbih: “Qələt etmə, inan!” – dedin,  
Kim yaxşı söylədisə, ona min yaman dedin,  
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin;  
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!  
Bu məhz bir söz idi – həqiqətdi sanmadın!

Fəssad olub da milləti daim damarladın,  
Hər kəs əlindəkin yerə atdı, qamarladın,  
Ciyfə dedikcə mali-cəhanı toparladın,  
Fani dedikcə mülkə, – imarət hamarladın,  
Sərrişteyi-mədaxili möhkəm yumarladın,  
Rüşvət həramdır, dedin, aldın, utanmadın!  
Və'z etdiyin inandı, sən amma inanmadın!

Qövli-sərih ikən, əcəba, “mən kəfər” sözü,  
Etməkdəsən bəhaneyi-təkfir hər sözü.  
Zənnim budur ki, ortada gər olsa zər sözü,  
Hərgiz danışmasan belə alçaq<sup>1</sup>, hədər sözü,  
VICDANƏ, abruya, həyaya dəyər sözü,  
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!  
Ya lil'əcəb, məgər yorulub bir usanmadın?!

Cildi-qənəmdə oldun əcəb gürgi-canşikar,  
Nəfsin susub, yorulmayaraq oldu tö'məxar,  
Hiylən duyuldu şimdi, sənə olmaz e'tibar,  
Əsrari-müxtəfilərin olduqca aşikar –  
Qalsın deyə səhayifi-dəftərdə yadigar –  
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!<sup>2</sup>  
Ya lil'əcəb, məgər yorulub bir usanmadın?!

## [BİR BÖLÜK BOŞBOĞAZIQ, HEYVƏRƏLİK ADƏTİMİZ]

Bir bölüm boşboğazıq, heyvərəlik adətimiz,  
Doludur lə'nət ilə, qeybət ilə söhbətimiz,  
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,  
Bu əvamlıqla belə hər sözü təfsir edərik!  
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Hər sözə çulğasarıq, hər bir işi qurdalarıq,  
Harda bir nur görürsək, ona qarşı olarıq,  
Bə'zinə diş qıcıdır, bə'zinə quyruq bularıq,  
Bizə hər kəs çörək atsa, onu təqdir edərik!  
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Deyilik naşı bu işdə, – ağarıbdır yalımız,  
Bilirik dini-müsəlmanı bu gün öz malımız,  
Üzüqırxiq deyilik, – bir şələdir saqqalımız,  
Tərpədib xeyrə onu, aləti-təzvir edərik!  
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Gedərik məscidə hər gün, qılırıq onda nəmaz,  
Xüskə mö'minlik edib, başlayarıq razü niyaz,  
Məscid olsun, – alarıq satsa çocuqlar bize naz,  
Bu uşaqbazlığı biz zöhd ilə təstir<sup>1</sup> edərik!  
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Danışıb-söyləşərik hər necə ünvan olsun,  
İftira, ləğv, əbəs, hərzəvü hədyan olsun,  
Hər kəsə bağlayarıq hər cürə böhtan olsun,  
Qoy bizim din evimiz olsa da viran, olsun,  
Güç verib zikrə, cinan qəsrini tə'mir edərik!  
Mümkün olduqca müsəlmanları təkfir edərik!

Mö'minik, keflənərik arzuyi-cənnət ilə,  
Oxumuşlar adını yad edərik lə'nət ilə,  
Düşmənik elm ilə, insaf ilə, hürriyyət ilə,

Biz bu əfsanələri cəhl ilə tənfir edərik!

Mümkün olduqca müsəlmanları təkfir edərik!

Ölkəni seyr edərək hər cürə insan görürük,  
Ancaq öz nəfsimizi pak müsəlman görürük,  
Bu xəyal ilə yatıb huriyyü qılman görürük,

Xabi-sadiq deyə bu haləti tə'bir edərik!

Mümkün olduqca müsəlmanları təkfir edərik!

## **OXUTMURAM, ƏL ÇƏKİN!**

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Gərçi bu bədbəxt özü elmə həvəskardır,  
Kəsbi-kəmal etməyə sə'yi dəxi vardır,  
Məncə bu işlər bütün şiveyi-küffardır,  
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayırlar,  
Elmin əbəs olduğun anlamayırlar, qanmayırlar,  
Sair uşaqlar kimi hər sözə aldanmayırlar,  
Eyləyir ömrün hədər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Eyləmərəm rəhm onun gözdən axan yaşına,  
Baxsın özündən böyük öz qoçu qardaşına,  
Ölsə də verməm riza şapqa qoya başına,  
Kafir ola bir nəfər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?  
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?  
Yatmaram əsla belə dinə dəyər sözlərə!  
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Qoysanız öz oğlumu mən salım öz halimə,  
Sən'ətimi öyrədib, uydurum əhvalimə<sup>1</sup>,  
Dün bu oxutmaq sözün ərz elədim alimə,  
Söylədi: “haza kəfər...”, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəsdi, cəhənnəm olun, bunca ki, aldatmısız,  
İndi beş ildir tamam dinimə əl qatmısız,  
Sevgili övladımı kafirə oxşatmısız,  
Duydum işin sərbəsər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Satmaram öz əqlimi siz kimi laməzhəbə,  
Raziyam oğlum gedə qəbrə, – nə ki məktəbə!  
Məktəb adın çəkməyin, – məl'əbədir, məl'əbə!..  
Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəsdir o bildikləri, kaş onu da bilməsə!  
Canıma olsun fəda bir də üzü gülməsə!  
Ta ki, o zehnindəki fikrləri silməsə,  
Sanma ola bəxtəvər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Fikrimi verməm əbəs siz kimi nadanlara,  
Sövq edəsiz oğlumu bir para hədyanlara,  
Çünki xəyanətçisiz cümlə müsəlmanlara,  
Mənzilinizdir səqər, oxutmuram, əl çəkin!  
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!  
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!..

## [ASUDƏLİK BU SAƏT YERDƏN GÖYƏ CƏHANDA]

“Dil mirəvəd zidəstəm, sahib dilan xudara,  
Dərda ki, razi-pünhan xahəd şod aşikara!”<sup>1</sup>

Asudəlik bu saat yerdən göyə cəhanda  
Var isə vardırancaq İranda hər məkanda:  
Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda,  
Qeyrətli Şahsevəndə, hər anda, hər zəmanda,  
Lorlarda, Şix-gözəldə, Keşkanda, İsfəhanda,  
Tehranda, əncüməndə, kabnetdə, parlamanda,  
İşlər bütün həqiqət, sözlər bütün güvara,  
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

Dalma təfəkküratə, qare, ki işbu halət –  
Ya kimlərin gücündən İranda etdi nəş’ət?  
Əlyövm hər tərəfdən çarpır gözə şikayət,  
Hər kəsdə vəcdü şadi, hər yerdə əmnü rahət,  
Əhvali-daxiliyyə bilkeyrү vəssəlamət,  
Dadü sitəddə rövnəq, şirkətlə hər ticarət,  
Xoşdil bütün cəmaət, razi bütün rəiyət,  
Asudə hali-millət, dair ümuri-dövlət,  
Nəzmü nəsəq mühəyyə, leşkər bütün səfara,  
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

Zənn etmə hazırlanın sə’yilə bimühaba  
Bu rütbə e’tilalıq beş gündə oldu bərpa!..  
Yox, yox, xəta edirsən, haşa və süməmə haşa!  
Gərçi bular da az-çox bir iş görüblər, amma  
Keçmiş binayı-xeyrin asarıdır həmana,  
Qaib müdəbbiranın tədbiridir ki, hala  
Etdikləri sədaqət bir-bir olur da peyda,  
Açıqları bulaqlar cari olur sərapa,  
“Hətəssəbuhə həyyu ya eyyühəssükara!”  
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

Bunlar əbəsmi, yahu, mə'lulə yoxmu illət?  
Hümmətsizin olurmu bunca müvəffəqiyyət?!  
İran səadətində çoxlar edirdi xidmət,  
Çoxlar bu məmləkətdə göstərdi sə'yü qeyrət...  
Zoncümlə Nasirəddin<sup>2</sup>, – həqq eyləsin də rəhmət!  
Hər beşdə-üçdə etdi hər səmtə bir səyahət,  
Hər bir səyahətində sel tək axıtdı sərvət,  
Yüksəldi ərşə qarşı xaki-diyari-Dara<sup>3</sup>...  
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

İştə bunun üçündür iranlı bilməsərrət,  
Dünyalərə axısdı, olduqca gördü izzət (?)  
Hər şəhri qlı tamaşa, hər səmtə eylə diqqət:  
Məşriqdə minlər ilə, məğribdə bil'izafət,  
Türkiyyədə ziyadə, Rusiyyədə nəhayət,  
Çində, Xətadə... Bəh-bəh!.. Həp aşınayı-qürbət!  
Hər sudə bittəkəssür, hər kudə bizziyadət,  
İranlıdır görürsən, amma nə şanlı rö'yət!  
Amma nə datlı didar, amma nə xoş qiyaflat!  
Hər şəxsə zahir ikən yox ərzi-halə hacət...  
Tə'rif üçün və bir də yoxdur dilimdə yara,  
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

Ha, indi də Əhəd xan<sup>4</sup>, ol mənbəi-ədalət,  
“Abadiye”-vətənçin minbabı-tabiyyət  
Nasir tək etmək istər isbatı-qədri-millət,  
Bol-bol səyahətindən məqsudu məhz ibrət,  
Cudü səxavətindən mən eyləməm hekayət<sup>5</sup>...  
Qoy madmazellər etsin tə'rifini, nəhayət,  
İrana bənzər olsun qoy səfheyi-Buxara!  
“Dərda ki, razi-pünhan xahəd şod aşikara”.

## [BƏLAYİ-FƏQRƏ DÜŞDÜN, RAZI OL, BİÇARƏ, SƏBR ELYƏ!]

Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!  
Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!

Əsiri-qeydi-fəqr oldun, yaziq, təslimi-hirman ol!  
Çalışma, bir işə getmə, fəqət mə'yusü nalan ol!  
Qəzayə çarə yox, giryən ol, üryan ol, pərişan ol!  
Səbur ol, şakir ol, yə'ni müsəlman ol, müsəlman ol!  
Çatar öz rizqi-məqsəmun, dolan avarə, səbr eylə!  
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Məaşin ta ki, təng oldu, ənis ol dərdü möhnətlə!  
Boş ol, süst ol, ümidin qə't qıl, yar ol ətalətlə!  
Bunu təqdirə nisbət ver, yaşa daim rəzalətlə!  
Həvadə seyr edən insanə baxma çeşmi-qeyrətlə!  
Burax kəsbi, unut sə'yı, yapışma karə, səbr eylə!  
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Yetərkən zalimin zülmü sənə, dövri-qəzadən bil!  
Çatarkən amirin zəcri, onu seyri-səmadən bil!  
Özün öz əczinə bais olurkən, masəvadən bil!  
Bu məş'umiyəti biganədən gör, aşinadən bil!  
Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!  
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Əgər çox təngdil olsan bu işdən, qıl fəğan, ağla!  
Girişmə<sup>1</sup> başqa bir tədbirə, ancaq hər zəman ağla!  
Bütün dünyadən əl çək, aşikar ağla, nihan ağla!  
Qapansın gözlərin, fikrin, düşünmə, görmə, yan, ağla!  
Tüpür namusa, baxma nəngə, gəlmə arə, səbr eylə!  
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Fəqət bir iş də görmək istər isən, gör müsəlman tək!  
Təhəmməl eylə cövri-mülkədarə, işlə heyvan tək!

Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək!  
Ayılma, haqqını qanma, xəbərdar olma insan tək!

Darılma, incimə, tab eylə hər azarə, səbr eylə!  
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Vəgər az-çox var isə qeyrətin, kafirlərə baxma!  
Bir asan kəsbə məşğul olmaq ilə dindən çıxma!  
Uşaqlarçın çörək çıxsın deyə, ha din evin yixma!  
Vəbalın boynuma, get fə'ləlik et, qəlbini sıxma!

Sənə iş sahibi pul verməsə, yan narə, səbr eylə!  
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Və yaxud gər əsər varsa canında zurü qüvvətdən,  
Qolun güclü, üzün qansız, dilin xalisə rəhmətdən,  
Qutar bir dəfəlik dərdü ələmdən, bari-möhnətdən,  
Quduqluq iştə bir pişə, gözəl hər dörlü sən'ətdən:  
Bas al, kəs al, vur al, yix al, qoşul füccarə, fəxr eylə!  
Məqami-hörmətə çatdın, dəxi həmvarə fəxr eylə!

Yanaş əşrarə, fəxr eylə!  
Bulaş hər karə, fəxr eylə!  
Tutulma nəngə, namusə,  
Utanma arə, fəxr eylə!..

## [SONYA, EY DİLBERİ-PAKİZƏ ƏDA!]

Sonya, ey dilbəri-pakizə əda!  
Sənə bu Naqdı bəyin canı fəda!  
Aşıq oldum o zamandan ki, sana,  
Hər nə hökm eyledin, ey mahliqa,  
Etmədim onda təxəllüf əbəda,  
Diləyin oldu məramınca rəva!

“Gözəlim, şimdi nədir fəmanın?  
Canı qurban sənə bu nalanın!”

Sənəmim, laləruxum, gülbədənim,  
Mələyim, sərvqədim, simtənim,  
Ey fərəhbəxş dili-pürmihənim,  
Söylə, aya, günəhim noldu mənim,  
Qarğalar məskəni oldu çəmənim?  
Keçdi əgyar əlinə yasəmənim?  
El bütün oldu bu gün tə’nəzənim?

“Gözəlim, şimdi nədir fəmanın?  
Canı qurban sənə bu nalanın!”

Ta dedin tabeyi-fərman ol, oldum,  
Hüsnumə valehü heyran ol, oldum,  
Nazənin canımı qurban ol, oldum,  
Eşqdə xanəsi viran ol, oldum,  
Qapıma əcz ilə dərban ol, oldum,  
Aqibət müstəhəqi-nan ol, oldum,

“Gözəlim, şimdi nədir fəmanın?  
Canı qurban sənə bu nalanın!”

Dil o gündən ki, düçar oldu sənə,  
Bir yazıq aşiqi-zar oldu sənə,  
Uydu, bisəbrü qərar oldu sənə,  
Var-yoxum ta ki, nisar oldu sənə,  
Bir də baxmaq mənə ar oldu sənə,  
Başqa bir cəzbəli yar oldu sənə!

“Gözəlim, şimdi nədir fəmanın?  
Canı qurban sənə bu nalanın!”

Əmr qıldın mənə, şeyda ol, oldum,  
Eşqdə bisərü pa ol, oldum,  
Yə’ni sərdadeyi-sevda ol, oldum,  
Tərki-namusə mühəyya ol, oldum,  
Şə’nini at çölə, rüsva ol, oldum,  
Nəzəri-xəlqdə ədna ol, oldum,  
“Gözəlim, şimdə nədir fərmanın?  
Canı qurban sənə bu nalanın!”

Söylədin hörmətini at, atdım,  
Malını, sərvətini at, atdım,  
Əhlini, külfətinə at, atdım,  
Qövmünü, millətinə at, atdım,  
Cümə heysiyyətini at, atdım,  
Müxtəsər, qeyrətini at, atdım,  
“Gözəlim, şimdə nədir fərmanın?  
Canı qurban sənə bu nalanın!”

Mənə əvvəlcə özün yar oldun,  
Əkinim, mülküm, evim, bumü bərim  
Nə zəman getdi isə yox xəbərim,  
Səndə idi mənim ancaq nəzərim,  
Həp sənə oldu fəda simü zərim,  
Qalmadı yanmağa bir parça tirim,  
“Gözəlim, şimdə nədir fərmanın?  
Canı qurban sənə bu nalanın!”

Mənə əvvəlcə özün yar oldun,  
Sevdiyimsən, deyə, dildar oldun,  
Məst ikən mən hələ, huşyar oldun,  
Başqa bir fikrə həvəskar oldun,  
Cümə maəmləkimə nar oldun,  
Məni yox etdin, özün var oldun,  
“Gözəlim, şimdə nədir fərmanın?  
Canı qurban sənə bu nalanın!”

Leyk mən bunca fəlakətlə yenə,  
Varam əvvəlki sədaqətlə yenə,  
Durmuşam eyni iradətlə yenə,

Baxıram kuyinə həsrətlə yenə,  
Mümkün olduqca bu halətlə yenə  
Sürərəm ömrümü qəflətlə yenə,  
Agəh olmam bu rəzalətlə yenə<sup>1</sup>,  
“Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın!”

Çünkü biz taifə əhli-kərəmiz,  
Mərəzi-eşqdə sabitqədəmiz,  
Zadəganız, həpimiz möhtərəmiz,  
Eşq meydanına yeksər həşəmiz,  
Dinü dildadəyi-zibasənəmiz,  
İşbu vəch ilə səzayi-ədəmiz...  
“Gözəlim, şimdi nədir fərmanın?  
Canı qurban sənə bu nalanın!”

## [NEÇİN MƏKTƏBƏ RƏĞBƏTİM OLMAYIR?]

Necin məktəbə rəğbətim olmayır? –  
Cibim dolmayır, dolmayır, dolmayır!

Mənə hər qəzetçi bərəldir gözün,  
Yazır hey qəzətlərdə məktəb sözün,  
Sözün qoy deyim bir kərə lap düzün;  
Bu işdən mənə bir qazanc olmayırlar!  
Cibim dolmayır, dolmayır, dolmayır!

Oxur, bundan hər kəs qanar həqqini,  
Qanan mütləq ali sanar həqqini,  
Axund isə xəlqin danar həqqini,  
Bununçün mənim rəğbətim olmayırlar!  
Cibim dolmayır, dolmayır, dolmayır!

Mənə xeyrsiz olduğuyçün bu kar,  
Ona bağlaram küfr adın zinhar,  
Cəmaət də duymuş bunu aşikar;  
Bu işdən mənə bir qazanc olmayırlar!  
Cibim dolmayır, dolmayır, dolmayır!

Və bir də bu məktəblilər bil'ümum  
Oxurlar kəmalinca ali ülum,  
Edirlər bizə sonra yeksər hücum,  
Bununçün ona rəğbətim olmayırlar!  
Cibim dolmayır, dolmayır, dolmayır!

Əgər məktəb əmrində bil'intixab,  
Mənə tapşırılsa ümumən hesab  
Mən ol vəqt, haşa, edəm ictinab!?  
Fəqət indilik bir qazanc olmayırlar!  
Cibim dolmayır, dolmayır, dolmayır!

Ax!.. Ax!.. Ay keçən günlərim! Vay mənə!  
Hər evdən gəlirdi neçə pay mənə –  
Plov, halva, bal, yağı, şəkər, çay mənə!  
Nə çarə ki, indi bular olmayırlı!  
Qarın dolmayırlı, dolmayırlı, dolmayırlı!

Çətindir bizimcün bütün məs'ələ,  
Bir ildə üç ehsan da keçmir ələ,  
Belə qalsa iş, razı olluq hələ,  
Bu da olmayırlı, olmayırlı, olmayırlı!  
Qarın dolmayırlı, dolmayırlı, dolmayırlı!

Yığıncaqlar indi söz ilə ötür,  
Beş-üç kəlmə söz söylənir, iş bitir,  
Fəqət şə'nimiz günbəgündən itir,  
Bizə ehtiram olmayırlı, olmayırlı!  
Qarın dolmayırlı, dolmayırlı, dolmayırlı!

## QAÇ, AT BASDI!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!  
Ötüşdən çıxan bir cəmaət gəlir!  
Edib cümlə əqvamə səbqət, gəlir!  
Verib hər kəsə dərsi-ibrət, gəlir!  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Çəkil, yol ver, at bağırı çatlatmışıq,  
Vurub yıxmışıq, tutmuşuq, atmışıq,  
Çapıb qovmuşuq, qan-tərə batmışıq,  
Yığıb milləti bir yerə qatmışıq,  
Müsavat, ədalət, üxüvvət gəlir!  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Neçə əsrdir indi bil'ehtimam,  
Qoyub nami-milliyətə ehtiram,  
Qoçaq, əlləşib çarpışib sübhü şam,  
Xüsusən bu sonku beş ildə təmam  
Edib aləmə bəxşı-heyrət, gəlir!  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Nədir, yoxsa zənnincə etdim xəta?  
Sus! Etməm xəta! Söyləməm nabəca!  
Məzah etmiş oldum sanırsan bəsa?  
Dodaqlı gülmək nədir, söylə ya?  
Sənə bəlkə bunlar zərafət gəlir?  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Buyur, qıl da dünyayə ətfi-nəzər,  
Müsəlman kimi kim olub bəxtəvər?!  
Bu İran, o Türkiyə – həp bixətər,  
Əvət, başla Fasdan Xətayə qədər,  
Baxıldığca qəlbə məsərrət gəlir!..  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

O Albanyada arnavud qeyrəti,  
Bu Qəzvindəki mürtəce hey'əti,  
Kiriddə müsəlmanların haləti,  
Buxarada məzhəbçilər söhbəti,

Yəməndən də başqa rəvayət gəlir!  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bu Rusiyənin əhli-imanları  
Ki, yə'ni bu səmtin müsəlmanları,  
O yekşənbə, cüm'ə, bu dükkanları,  
O dum macərası, bu vicdanları,  
Hələ e'tirazə nə hacət gəlir?  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bu – Qafqaz, bu da – Qafqaz arifləri,  
Bu da – əhli-nazə təarüfləri,  
Bu millət yolunda məsarifləri,  
Bu da şanlı-şanlı məarifləri,  
Bunlardan dəxi boylə xidmət gəlir!  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Bununla belə biz neçin bəxtiyar<sup>1</sup>  
Olub etmeyək də hələ iftixar?!  
De, nöqsanımız hansıdır, zinhar?  
Bu – siyrət, bu – surət, bu – qeyrət, bu – ar...  
Bizə, ya, nə nisbətlə töhmət gəlir?  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Həp əfradımızda bir əzmü səbat,  
Bu əzmü səbat ilə bulduq nicat,  
Bu gün cümləmiz bəkləriz bir həyat,  
Bir əhval, bir fikr, bir iltifat...  
Bu əfkarə qarşı nə diqqət gəlir?  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

Hanı bizdə, yahu, nifaqü təzad?  
Hanı bizdə həmdinimizlə inad?  
Bu – ülfət, bu – rəf'ət, bu da – ittihad!..  
Bax, iştə, bu – məclis, bu da – in'iqad!

Nə mabeynə nifrət, nə lə'nət gəlir,  
Nə böhtan, nə hədyan, nə qeybət gəlir,  
Nə cib, nə cibışdan, nə rüşvət gəlir,  
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!..

## [GÖRÜNCƏ ŞƏXS BİR ƏRBABI-SƏRVƏTİN ÜZÜNÜ]

Görüncə şəxs bir ərbabi-sərvətin üzünü –  
Görür mücəssəm olan bir ləamətin üzünü!

Gözüm ağarsın əgər yüzdə, mində, milyonda –  
Görürsə ölkədə bir əhli-hümmətin üzünü!

Qəmim ki, var mənimancaq budur: qiyamətdə  
Ki, bir də görməliyəm<sup>1</sup> işbu millətin üzünü!

## [DİNDİRİR ƏSR BİZİ, – DİN MƏYİRİZ]

Dindirir əsr bizi, – dinməyiriz,  
Açılan toplara diksinməyiriz;  
Əcnəbi seyrə balonlarla çıxır,  
Biz hələ aftomobil minməyiriz;  
Quş kimi göydə uçar yerdəkilər,  
Bizi gömmüş<sup>1</sup> yerə minbərdəkilər!

## ƏKSİMƏ

Zahidin əksimə düşcək nəzəri-xudbini –  
Görür ayineyi-safimda o bir bidini;  
Zənn edər əqli-qəsirilə o mənhus mənəm,  
O mənə lə'nət edər, mən deyərəm amini;  
Gec-tez, əlbəttə, kəsər bir bu qədər lə'nət onu,  
Yerdə qalmaz mənim aminim, onun tə'lini.

## [İƏHLİ-İRANDA, PAH OĞLAN, YENƏ HÜMMƏT GÖRÜNÜR!]

Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!

Yenə hər guşədə bir tazə cəmaət görünür!

Baxasan hər tərəfə – cünbüşü qeyrət görünür!

Bütün əsbabi-tərəqqidən əlamət görünür!

Əhsənullah ki, dəxi bizdə səadət görünür!

Oxuduqca qəzetə qəmli ürəklər açılır,

Fərəhəngiz xəbərlər görərək qəm qaçılır,

Qəlbdən, gözdən ona əşki-bəşəşət<sup>1</sup> saçılır,

Çünki hər səfhədə bir tazə rəvayət görünür!

Əhsənullah ki, dəxi bizdə səadət görünür!

İrəcək olsa əgər göz, nəzər İran işinə,

Xassə, İranda olan kişvəri-Tehran işinə,

Üləma fikrinə, bəy xahişinə, xan işinə,

Gündə bir firqəni təşkil edən ə'yan işinə,

Nə xəyanət, nə ədavət, nə cinayət görünür!

Əhsənullah ki, dəxi bizdə səadət görünür!

E'tidali<sup>2</sup> deyə bir firqənin ünvanından,

Sevinir şəxs bunun məsləkü vicdanından,

İndi iranlıların qəm ötəməz yanından,

Keçəcəklər kişilər millət üçün canından,

Çünki bunlarda bu gün bir yeni hümmət görünür!

Əhsənullah ki, dəxi bizdə səadət görünür!

Neçə ac bəy, neçə tox molla, neçə kök qazi,

Üzv olub məclisə həll etdilər istiqrazi,

Olsun Allah belə kamil kişilərdən razi,

Unuduldu dəxi İranda şüuni-mazı,

İndi İran demə bir guşeyi-cənnət görünür!

Əhsənullah ki, dəxi bizdə səadət görünür!

Gərçi xud zəlzələ Təbrizə bir az verdi zərər,

Şərqi İranda çoxun həm elədi zirü zəbər,

Etməyir məclis əgərçi bulara ətfi-nəzər,

Çünki işlər helə bir növ' zərafət görünür!

Əhsənullah ki, dəxi bizdə səadət görünür!

## [DÜN CƏHƏNNƏM VƏSFİNİ ZAHİDDƏN EYLƏRDİM SUAL]

Dün cəhənnəm vəsfini zahiddən eylərdim sual,  
Cənnəti ağızın açıb etdi mənə vəsf-i-sifat;  
Ol cəhənnəm ki, zəlalət əhlini tə'zib edər,  
Göstərir hala onu qüdrətlə ərbəbi-”Nicat”.<sup>1</sup>

## [KÜRD ÇALDIQCA BORU ÇİNGƏNƏ OYNAR, DERLƏR]

Kurd çaldıqca boru çingənə<sup>1</sup> oynar, derlər, –  
Bir məsəldir ki, demiş Türkiyə iz'anlıları.  
Bir tuhaf çalğı ilə oynadıyor avropalı  
Şimdi yunanlı ilə bir sürü osmanlıları.

## [YILDIRIMLAR YAĞSA GÖYDƏN, TİTRƏMƏZ RUHUM MƏNİM]

Yıldırımlar yağsa göydən, titrəməz ruhum mənim,  
Dağlar atəş püşkürərsə kargir olmaz bana;  
Hücreyi-təhtəl-türabımda məni həp düşmənin  
Öldürü ənfəsi-təkfirindəki murdar hava.

## [BİZİ ALDATMA, XACƏ, HƏR SÖZÜNƏ]

Bizi aldatma, xacə, hər sözünə<sup>1</sup>,  
Bizə yox, get nəsihət et özünə!  
Görüyorkən gözün düzü əyri, –  
Bizdən əl çək də, çarə qıl özünə!

## [ŞANLI GÖRDÜKCƏ MƏNİ SANKİ EDİR QÖVR FƏLƏK]

Şanlı gördükcə məni sanki edir qövr fələk,  
Min kələk çıdə edir başıma filfövr fələk.

Namurad olmağım<sup>1</sup> oldisə muradi oldum,  
Şimdi bilməm nə murad<sup>2</sup> ilə edir dövr fələk?

Asiman oldumu surax iki gün güldü üzüm  
Ki, mükafat olaraq bunca edir kövr fələk?!

Artıq oynatma məni sən dəxi, ey eşqi-cünun,  
Mən özüm oynayıram çalsa da hər tövr fələk!

Şimdilik rəqs dəyiz, ta görəlim kim yırılır:  
Mənə dil, eşqü həvəs, hutü həməl, sövri-fələk?

## [ARİF ÇALIŞIR Kİ, MİLLƏT AZAD OLSUN]

Arif çalışır ki, millət azad olsun,  
Zahid çığırir ki, məscid abad olsun.  
Söz boynu qraxmallılarındır ki, deyir:  
– Bir madmazel olsun ki, pərizad olsun!

## [DÜN YATIB MİR HAŞIMI RÖ'YADƏ GÖRDÜM, SÖYLƏDİM]

Dün yatıb<sup>1</sup> Mir Haşımı<sup>2</sup> rö'yadə gördüm, söylədim:  
Seyyidim, hicrində ərzı-shurişi-həşr eylərem.  
Ən boğuntu birə “Səda”<sup>3</sup> ilə dedi: görməzmisən<sup>4</sup> –  
Hiylələr icad edib, bir qəzətcik nəşr eylərem.

## ...DEYİR

Oylə səngindir ki, əsqali-təəssübdən<sup>1</sup> yüküm, –  
Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm!

## [YATMISAN, MOLLA ƏMU, GÜRCÜLƏR İÇRƏ HƏLƏ SƏN!]

Yatmışan, Molla əmu<sup>1</sup>, gürcülər içrə hələ sən!  
Nə olur ta bu müsəlmanlıqda da bir gələsən,  
Bakudə bir neçə gün rahət edib dincələsən,  
Hacılarla olasan hər gecə həmməşğələ sən,  
Görəsən bir para yerlərdə nə canlar var, əmu!  
Necə kef çəkməyə xəlvətcə məkanlar var, əmu!

Dolaşıl bulvari hər gün gəzəsən biminnət,  
Xassə, axşama qalarkən bir, iki, üç saat,  
Görəsən orda neçə oğlan, uşaq, qız, övrət –  
Cümləsi simbədən, zöhrəcəbin, məhtəl’ət,  
Xubru, qalıyəmu, qönçədəhənlər var, əmu!  
Özün insaf edəsən, ta necə canlar var, əmu!

Ol yerə sanma çıxır seyrə fəqət hərcayilar,  
Yox, yox, orda gəzənin əksəri mö'min sayılar,  
Lap sənin tək əmilərdir və mənim tək dayılar,  
Pak, mö'min hacılar, məşhədilər, kablayılar,  
Həpsinin səcdədən alnında nişanlar var, əmu!  
Dəyişik donda gəzən mərsiyəxanlar var, əmu!

Cümləsi ağızı dualı, bütünü əhli-nəməz,  
Əldəki sübheyi-səddanələri tulü diraz,  
Dilim, ağızım qurusun şəkkə düşürsəm də bir az!  
Demirəm mən nə şeyidbazdı, nə də kim, beçəbaz...  
Bir para çünki xəta yollu gümanlar var, əmu!  
Nə işim, bə'zi gümanlarda ziyanlar var, əmu!

Demirəm bulvara bunlar nə xəyal ilə gəlir?!.  
Kişilər<sup>2</sup> bəlkə də bir başqa məal ilə gəlir!..  
Bu qədər var... dəyişik surəti-hal ilə gəlir,  
Qəmü həsrətlə gedir, dərdü məlal ilə gəlir!..  
Bilmirəm bunda nə əsrəri-nihanlar var, əmu?  
Bildiyimcə desəm, aya, inananlar var, əmu?!

## **TAPDIM!..**

Qoy sağ olsun başımız, düşməsin əsla ayağa,  
O bizi torğa qoyub, gərçi satıb yandırı;  
Bir qədəh<sup>1</sup> şol<sup>2</sup>... suyu şimdə iki yüz yirmi beşə<sup>3</sup>  
Bizə içdirmək ilə yanğıımızı qandırı.

## **[HANKI ALÇAQ BİR ƏLİN QEYD ETDİYİ XƏTDİR O Kİ...]**

Hankı alçaq bir əlin qeyd etdiyi xətdir o ki,  
Büsbütün təqdirə şayan xətlərin ə'lasıdır?  
Mən bunu hər əhli-vicdanın sual etdim, dedi:  
Xə'l'inə Əbdülhəmidin<sup>1</sup> çəkdiyi imzasıdır.

## **[– YOLDAŞIM, YATMIŞMISAN?]**

- Yoldaşım, yatmışmisan?
- Yox, bir sözün varsa, buyur!
- On manat qərz istərəm...
- Yox, yox, bəradər, yatmışam!

## **[BAŞQA MİLLƏTDƏN HÜQUQUN ALMAQ ÜÇÜN HƏR ZAMAN]**

Başqa millətdən hüququn almaq üçün hər zaman  
İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!  
Bizdən isə satmağa namusü irzi-milleti  
E'tidaliyyun, himariyyun, fəsadiyyun çıxar!

## **[DÜN OXURKƏN BİR MÜDİRİ-MƏKTƏBİN MƏKTUBUNU]**

Dün oxurkən bir müdürü-məktəbin məktubunu  
Min qələt gördüm qarışmış bir vərəq imlasına;  
Uf!.. Yazıq millət, dedim, bilseydiniz məktəb nədir,  
Boylələr düşməzdi tə'lim etmənin sövdəsına.

## [MÜRTƏCE XADİMLƏRİM, HA İNDİ XİDMƏT VƏQTİDİR!]

Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!  
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Gizli cəm'iyyət yapın, məclis qurun, şura edin,  
Rəşt, Zəncan irtica'ın hər yerə icra edin,  
Hər nəsilə rişeyi-məşrutəyi imha edin,  
Heykəli-mənfuri-istibdadımı ehya edin,  
İğtişaşə başlayın hər yerdə, fürsət vəqtidir!  
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Cəhd edin göndərdiyim təhrirlər puç olmasın,  
Yazdığını, göstərdiyim təzvirlər puç olmasın,  
Məmdəli-Kazım tökən tədbirlər puç olmasın,  
Verdiyim qövl, aldiğim təqirirlər puç olmasın,  
İndi isbatı-hünər, sidqü sədaqət vəqtidir!  
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Sanmayınancaq Ədesdə kefdəyəm nisvan ilə,  
İrtibatım yoxdur öz mülküm olan Tehran ilə,  
Lafəvallah, var əlaqəm büsbütün İran ilə,  
Rəşt ilə, Qəzvin ilə, Kirman ilə, Zəncan ilə!  
Mən işi qaldırmışam, sizdən də hümmət vəqtidir!  
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Sanmayın azdır bu gün İranda ə'vanım mənim,  
Ev başı hər yerdə var minlərcə dərbanım mənim,  
Onlara sadir olur hər anda fərمانım mənim,  
Mən bu yolda işdəyəm, var hər qədər canım mənim!  
Leyk sizdən də mənə indi həmiyyət vəqtidir!  
Yatmayın, huşyar olun, iş vəqt, qeyrət vəqtidir!

Bax, nasıl İran bu saet haləti-böhrandadır,  
Parlamən heyrətdə, ə'za mə'rəzi-tufandadır,

Qanmayır heç kəs ki, kəştı qanda, dərya qandadır,  
Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır,  
Etməyin qəflət, bu fürsətdən qənimət vəqtidir!  
Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

Görməyirsizmi, kişi gəh söz, gəh iste'fa verir,  
Xeyrsizmi mənsəbindən əl çəkir, yekca verir?  
Ya Nəcəfdən müctəhid müftə məgər fitva verir?!  
Sanma bu fitvayə bihəqqül'əməl imza verir...  
İş aparmaqçın bu gün dünyadə fürsət vəqtidir!  
Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!

## BİR DƏSTƏ GÜL

İranlı deyir ki, ədl ilə dad olsun;  
Osmanlı deyir ki, millət azad olsun;  
Zahid nə deyir? – Deyir ki, qarnım dolsun,  
İranlı da, osmanlı da bərbad olsun!

Tacir arayır ki, bir ticarət yapsın,  
Amil çalışır bu yolda xidmət yapsın,  
İş mollalarındır ki, çalsın-çapsın,  
Yatsın, dursun, qüsli-cənabət yapsın.

Jurnal, qəzətə çıxır ki, millət oxusun,  
Hər bir əsərindən alsın iibrət, oxusun;  
Rusca oxumuşlara bu iş ar gəlir,  
Derlər, bunu qoy qara cəmaət oxusun.

Zənn etmə ki, zikrə, səcdəyə dalmaq üçün  
Zahid yüyür məscidə əcr almaq üçün,  
Dün çaldığı səccadəyi satmış da yemiş,  
İndi yüyürür əlavəsin çalmaq üçün.

## [ƏLHƏZƏR, QOYMA BAXA ƏKSİMƏ ZAHİD Kİ, ONUN]

Əlhəzər, qoyma baxa əksimə zahid ki, onun  
Nuri-həq dideyi-xudbininə zülmət görünür;  
Qoy bu ayinəyə ol paknəzər baxsın ki,  
Bütün əşyadə ona nuri-həqiqət görünür.

## [QƏZTƏLƏR TÖVQİFİNİ YALNIZ SİPƏHDAR ƏKMƏYİR]

Qəztələr tövqifini yalnız Sipəhdar<sup>1</sup> əkməyir,  
Bizdə də əksik deyildir boylə biidraklər!  
Çarparaq cari olan bunca məarif seylinin  
Qarşısın sədd etməyə qabilmidir xaşaklər?!

## [SANMA BİR MƏSLƏKİ TƏ'QİBLƏ MÖHKƏM QALARAM]

Sanma bir məsləki tə'qiblə möhkəm qalaram,  
Əlli arxın suyunu gündə bir arxa calaram!  
Kefimin gəlməsinə<sup>1</sup> bax, nə gərək yaxşı, yaman?  
Mən gəhi mixi, gəhi nə'li döyüb tapdalaram.

## [DÜN BİR EŞŞƏKXİSAL İNSANƏ]

Dün bir eşşəkxisal insanə  
Gəlməmiş xoş təraneyi-zənbur;  
Atdı şillaq, dədim, əfəndim, sus,  
Dağlıar bilmə xaneyi-”Zənbur”<sup>1</sup>.

## **BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ**

Kənədçi

Denilir “elm oxuyun” sözləri hər anda bizə,  
Bunu təsdiq ediyor ayeyi-Qur'an da bizə!

Axund

Hansı Qur'andır o ki, onda yazılmış bu xəbər?  
Şiə mollası yazan türkicə Qur'ansa əgər,  
Mən onun yazdığını Qur'ana yavlıq durmayıram,  
Maşa ilə yapışib, əl də belə vurmayıram.

Kənədçi

Xub, buyur sünni yazan bir neçə təfsiri oxu,  
Elmin icabı üçün ondakı təqdiri oxu!

Axund

Oh, apar bir yana at sünni yazan təfsiri!  
Başına dəysin onun tərcüməsi, təhriri!  
Bizlərə molla filankəs yazan a'sar gərək!  
Biz olaq ondakı məzmunə xəbərdar gərək!

Kənədçi

O yazıb: yer öküzün buynuzu üstündə durur,  
Biz gərəkdir inanaq ki, kişi boylə buyurur?!

Axund

Buna şübhən də var?

Kənədçi

Əlbəttə, inanmam bu sözə!

Axund

Lə'nətullah, a gavur, şəkk ediyorsan öküzə?!

## [CƏNNƏTDƏKİ HURİLƏRİ, QILMANLARI ALLAH]

Cənnətdəki huriləri, qılmanları Allah, –  
Qovdum, – deyə bir vəhylə etse səni ifham,  
Zahid, mən ölüm, gizləmə, aç sidqini söylə,  
Sən bir də edərsənmi nəməz əmrinə iqdam?

## [KİMDİR ARİF? – DEYƏ SORDUM, DEDİLƏR, ƏSRƏ GÖRƏ]

Kimdir arif? – deyə sordum, dedilər, əsrə görə:  
Arifin indi nə dini və nə imani olur.  
Bunu bildim, tanıdım, zahidi sordum, dedilər:  
Zahidin heç şeyi olmazsa, cibışdanı olur.

## [OĞLUNUN VASİTEYİ-XİLQƏTİ OLMAQLA FƏQƏT]

Oğlunun vasiteyi-xilqəti olmaqla fəqət,  
Atalıq borcunu ifa edəməz insanlar;  
Atalıq borcu eyi tərbiyənin qeyri deyil,  
Yoxsa bir işdədir insanlar ilə heyvanlar.

## [DEYİRDİK BİR ZƏMANLAR BİZ KƏMALİ-FƏXRÜ HÜMMƏTLƏ]

Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə:  
“Cəhangiranə bir dövlət çıxardıq bir əşirətdən!”<sup>1</sup>  
Bu gün də iftixar etsək səzadır fərti-qeyrətlə:  
Kərəmkaranə beş dövlət yetişdirdik rəiyətdən!

## [MÜTLƏQİYYƏTDƏ ƏBD ŞƏKLİNĐƏ]

Mütləqiyətdə əbd şəklində<sup>1</sup>  
Mütəşəkkil olan nifaqü təzad  
Dövri-məşrutədə siyaset ilə  
Mülki-İranə salmasınmı fəsad?

## [BİR MÜDIRİN Kİ, KEÇMƏYƏ QOLUNA]

Bir müdirin ki, keçməyə qoluna  
Qolu bulvarda bir gözəl sənəmin,  
O necə milləti çəkər qabağa,  
Ya “Səda”sı nasıl çıxar qələmin?

## BİR GÜL

Vaiz ki, çıxar minbərə, hey<sup>1</sup> püflər odu,  
Təkfirə qoyar kimin ki, eşq isə modu;  
Vardır deyəsən bu xazini-niyranın  
Ağzında ekstrenni kafir zavodu.

## **AY CAN! AY CAN!..**

Düşdü bütün qəzetlər hörmətdən<sup>1</sup>, ay can, ay can!..  
Xəlqin canı qutardı töhmətdən, ay can! ay can!..


Qıl yaymayırdı əsla zalimlərin gözündən,  
Rüsvay idik cahanda məl'unların sözündən,  
Ax! ax! Nə yaxşı oldu iş düşdü öz-özündən,  
Əlləşməmiş qutardıq zəhmətdən, ay can! ay can!..  
Düşdü bütün qəzetlər qiymətdən, ay can! ay can!..

Badi-səba, apar ver Molla Qəvama<sup>2</sup> müjdə,  
Yazsin, de, Lənkəranda Molla Səlama müjdə,  
Söylə, o da yetirsin cümlə əvama müjdə:  
Minbərdə rəqsə gəlsin behcətdən, ay can! ay can!..  
Düşdü bütün qəzetlər hörmətdən, ay can! ay can!..

Ərz et bəşəşət ilə Qafqaydakı<sup>3</sup> vücudə:  
Jurnal, qəzet qapandı, durma, yixıl sücudə,  
Hər nə bilirsən eylə qeybətdə, rubərudə,  
Yazmaz dəxi yazanlar bid'ətdən, ay can! ay can!..  
Xəlqin canı qutardı töhmətdən, ay can! ay can!..

Get Qubbəyə, səlam et Molla Hacı Babayə,  
Söylə tutuldu cümlə jurnal, qəzet vəbayə,  
Mö'min müridlər ilə dur qoş səda-sədayə,  
Ümmətlərin yiğilsın hər kətdən, ay can! ay can!..  
Düşdü bütün qəzetlər qiymətdən, ay can! ay can!..

Yatdı yazı<sup>4</sup> yazanlar, fürsət dəxi sizindir,  
Qarşıda var orucluq, söhbət dəxi sizindir,  
Məsciddə minbər üzrə lə'nət dəxi sizindir,  
Ayrılmayın ölüncə lə'nətdən, ay can! ay can!..  
Düşdü bütün qəzetlər qiymətdən, ay can! ay can!..



Düsdü bütün qozetler hörmətdən<sup>1</sup>, ay can, ay can!..  
Xelqin can qutardı töhmətdən, ay can! ay can!..

Yazmaz dəxi yazarın bid'ətdən, ay can! ay can!..  
Düsdü bütün qozetler hörmətdən<sup>1</sup>, ay can, ay can!..



Zahid ne devir? – Deyir ki, qarının dolsun,  
İranlı da, osmanlı da berbad olsun!

İranlı deyir ki, edl ile dad olsun;  
Osmanlı deyir ki, millet azad olsun;

## AMMA, MİLLƏT A!..

Moldayı, gördün nə iqdam etdi? Amma, millət a!..  
Az zəmanda nə sərəncam etdi?! Amma, millət a!..  
Öz gücün hər qövmə ifham etdi! Amma, millət a!..  
Varlığın mərdanə e'lam etdi! Amma, millət a!..  
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Basdı, keçdi əhli-İran, qatladı hər milləti,  
Bildi qədrin, aldı həqqin, qovzadı milliyəti,  
Aldığı məşrutəni parlatdı parlaq qeyrovi,  
Əhsənullah, hümməti-tam etdi! Amma, millət a!..  
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

İş başında əyləşən kəslər xəyanətdən səva,  
Bay, yanıldım, qoy deyim, hə, lap sədaqətdən səva,  
Etməz oldu bir nəfər olsun da xidmətdən səva,  
Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!..  
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..<sup>1</sup>

Əql heyrandır ki, saysın bir-bir əhrarın işin,  
Qanmaq olmur, anlamaq olmur Sipəhdarın<sup>2</sup> işin,  
Yefremin<sup>3</sup>, ya Bağırın<sup>4</sup>, yainki Səttarin<sup>5</sup> işin,  
Mərhəbalar! Vəh, nə əncam etdi?! Amma, millət a!..  
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Eyləsin Səttarı Bağır başqa bir iyma, neçin?  
Ya hökumət eyləsin əhrarlə də'va, neçin?  
Qanmiram, əlqissə, sərdari-Bəhadir<sup>6</sup> ya neçin  
Bağırı təslimi-Səmsam<sup>7</sup> etdi! Amma, millət a!..  
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!  
Parladı, meydana çıxdı millet, etmə qəm, kişi!  
Qoy bizi təqdir edib də söyləsin aləm, kişi!  
İktisabi-izzəti-nam etdi! Amma, millət a!..  
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

## SİPƏHDAR DEYİR Kİ:

Arşimed:<sup>1</sup> “Bir nöqtə bulsaydım, ona bil’istinad  
Qaldırardım cărmi-ərzi” – söyləmişdir; leyk mən  
Qaldırardım büsbütün İranı da, Turanı da –  
Kisəmə girsəydi<sup>2</sup> ancaq bir beş-on yüz min tūmən.

## HÜSEYN KƏMAL<sup>1</sup> DEYİR Kİ:

Tə’nü təhqirə təhəmməl edərəm mən, lakin  
Tə’n edən zati-firumayədə vicdan olsa;  
Nə gözəldir bu sözü şairi-osmaninin:  
“Tə’n edən dinimizə bari müsəlman olsa”.

## RƏMƏZAN SÖHBƏTİ

*Bizim hacı deyir ki:*

Əl’əman artıq orucdan, əl’əman!  
Qoymadı taqət oruc məndə, inan!  
Sən oruc yersən\*, balam, lakin məni  
Yer\*\* oruc hər ləhzə, hər an, hər zəman!

*Oruc deyir ki:*

Ey hacı, məndən şikayət eyləmə,  
Kəndinə\*\*\* et kəndi şəhviyyatını;  
Mən səni illərlə görmək istəməm, –  
Sərmühərrir görəsə səhviyyatını!

---

\* Yeyirsən

\*\* Yeyir

\*\*\* Özünə

## **“SƏDA”nın 162-ci NÖMRƏSİNƏ**

Şairəm, əsrimin ayinəsiyəm,  
Məndə hər kəs görür öz qaş-gözünü;  
Necə kim, dün “Birisi”<sup>1</sup> baxdı mənə<sup>2</sup>,  
Gördü ayinədə ancaq özünü.

### **[E'TİLA ETDİKÇƏ, DERLƏR, YÜKSƏYƏ TƏYYARƏLƏR]**

E'tila etdikcə, derlər, yüksəyə təyyarələr –  
Görməyə nail olur hər yanda alçaq yerləri.  
İşbu qanunu bizim mənsəblilər bilsəydi, ah,  
Bir kərə görsəydi də alçaqdakı müzərləri!..

### **KƏNDLİ DEYİR Kİ:**

Bakıda nafiz ikən əllidən artıq üləma, –  
Rəməzan eydini tek birçə gün e'lam etdi;  
Yenə az-çox bərəkət varsa bizim qəryədədir,  
İki alim hərəsi bir günü bayram etdi.

### **BAKILI DEYİR Kİ:**

Rəməzan eydinin icrasını hərçənd bizə  
Həzərati-üləma bircə gün e'lam etdi;  
Biz o bir gündə də açdıq dükan, aldıq, satdıq,  
Ancaq onlar qara məxluq ilə bayram etdi.

## [ŞAH DEDİ: – AĞLAYIRAM, BƏS Kİ, ÜZÜM ÇIRKİNDİR]

Şah<sup>1</sup> dedi: – Ağlayıram, bəs ki, üzüm çirkindir,  
İldə bir görsəm əgər ayinədə surətimi!  
Ona ərz etdi vəziri: – Səni hər gün görürəm<sup>2</sup>,  
Nə qədər ağlayıram, şimdi düşün halətimi!..

## İNTELİGENTLƏR DEYİR Kİ:

Deyirik haləti-təhsildə: millət! millət!  
Diplom alcaq görünür bizlərə illət millət;  
Basıriq bağrimizə hər birimiz bir hacını,  
Canı çıxsın ki, görür min cürə zillət millət!..

## “TƏRCÜMAN” DEYİR Kİ:

Be tə’mine lesane madər əz hər ku be Petresburğ  
Yeki alim fürustənra mən əz millət rəcakarəm.

*Millət deyir ki:*

Şəbi-eyd əst, yar əz mən çögondor poxtə mixahəd,  
Xəyaləş mirəsəd mən gənci-Qarun<sup>1</sup> ziri-sər darəm.

T e r c ü m ə s i:

*“Tərcüman” deyir ki:*

Ana dili bu yerdə tə’min edilsin deyə  
Petresburga alımlər millət göndərsin gərək.

*Millət deyir ki:*

Bayram gəlib, nigarım pişmiş çuğundur istər,  
Mənim xəzinəm vardır deyir bəs ki, Qarun tək.

## **İRANLILAR DEYİR Kİ:**

Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,  
Yarın İranımız, əlbəttə ki, bir babet olur;  
Biz bu qeyrətlə bütün aləmə fəxr etməliyiz  
Ki, ufaq dövlətimiz bir neçə zor dövlət olur.

## **[SÖYLƏ, TƏQSİRİ NƏDİR, TAPDALAYIRSAN YAZIĞI?]**

- Söylə, təqsiri nədir, tapdalayırsan yazığı?
- Boylə işlər çox olur, cümləsi şeytan işidir!
- Etdiyin cărmünü şeytan adına çıxma, onun  
Yox bu işdən xəbəri, söylə: müsəlman işidir!

## **MİLLƏT DEYİR Kİ:**

İnteligent ağalar, biz<sup>1</sup> sizi çoxdan tanırıq...  
Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur!  
Biz niyə<sup>2</sup> məktəbi, təhsili-ülumi sevirik,  
Çünki məktəb adına bizdə xəyanət yoxdur.

## **[QLASNI SEÇKİSİNİ QOYDU DUM MÜZAKİRƏYƏ]**

Qlasnı seçkisini qoydu dum müzakirəyə,  
Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət.  
Qlasnı olmaq iki şərtə bağlıdır ancaq:  
Birinci rüşvət, ikinci hədə, fəqət xəlvət.

## **BAKILILAR DEYİRLƏR Kİ:**

Şamaxlılar kimi işsiz, kifayətsiz deyiliz  
Ki, tel vuraq dumaya biz ana lisani üçün;  
Klubda, bağda, qoruqda var ol qədər işimiz  
Ki, ev, uşaq yada düşmür, o Anna canı üçün!..

## **DİLƏNÇİ DEYİR Kİ:**

Əl açıb sail olmağın xoşdur,  
Gərçi bir həbbə sim işə diləyin;  
O səfilanə sirqətindən kim,  
Kəsilə bir füls üçün biləyin.

## **[ÇOX TƏƏCCÜB EDİRƏM TƏRZİ-CƏDİDƏ Kİ, ONU]**

Çox təəccüb edirəm tərzi-cədidi ki, onu  
Əcnəbilər oxuduqca hünər izhar ediyor.  
Halbuki millətimizdən onu kim ki, oxuyur,  
Qaliba həzrəti-Allahı da inkar ediyor.

## **[GƏRÇİ PƏRVAZ ETDİ AYROPLAN DÜNƏN BİR QUŞ KİMİ]**

Gərçi pərvaz etdi ayroplan dünən bir quş kimi,  
Aləmi heyrətdə qoydu elmü irfan naminə;  
Leyk bizlər tək hələ qadir deyildir uçmağa,  
Rəxti-xab içrə yatarkən hurw qılman naminə...

## **[AXŞAM OLCAQ UÇENİKLƏR HƏRƏ BİR MADMAZELİN]**

Axşam olcaq uçeniklər hərə bir madmazelin  
Keçirib qol qoluna kuçədə cövlan ediyor;  
Sonyalar bunları tədris edəsiymiş, əcəba,  
Uçitellər dəxi məktəbdə nə meydan ediyor?!

## **[CÜMƏLƏRDƏ DÜKAN AÇMAZ BAKILI]**

Cümələrdə dükan açmaz bakılı,  
İstəsən gəz Bakının hər yerini;  
Ancaq,ancaq... arasından qapının  
Şey satıb razi edər müştərini.

## [ÖYMƏ NƏSƏBİ, ÖYMƏYƏ ŞAYİSTƏ HƏSƏBDİR]

Öymə nəsəbi, öyməyə şayistə həsəbdir,  
Gördük o müləvvəsləri kim, paknəsəbdir.  
Hərçənd ki, dünyadə oğul varisi-əbdir,  
Ən xeyrli miras, vəli, elmü ədəbdir.

## [CƏVANKƏN FƏQRDƏN ETMƏ ŞİKAYƏT]

Cəvankən fəqrədən etmə şikayət,  
Cəvanlıqdan böyük bir sərvət olmaz!  
Qoca müstəgniyi-sərvət də olsa,  
Qolunda bir çocuqca qüvvət olmaz!

## [OĞRULAR DAN DA BƏDƏXLAQ QUMARBAZLARDIR]

Oğrulardan da bədəxlaq qumarbazlardır,  
Çünki bu firqədə onlar kimi cür'ət yoxdur;  
Gərçi bunlarda da, onlarda da vicdana görə  
Sə'yü namusü həya, hümmətü qeyrət yoxdur.

## TAP GÖRÜM!..

Həp kiçiklər kiçik ikən böyüyür,  
O nədir ki, böyük ikən kiçilir?

*Al, tapdim!..*

Bu kiçilmək fəqət müsəlmanın  
Boyuna<sup>1</sup> hər bir əmrədə biçilir!

## [MÜLKİ-ŞIRAZƏ ZİLLİ-SULTANIN]

Mülki-Şirazə Zilli-Sultanının<sup>1</sup>  
Yenə hakimliyi müqərrər isə,  
Kim deməz ömrü bitdi İranın –  
On min ildən daha müəmmər isə?!

## [MÜRTƏCELƏR, SEVİNİN, KİŞVƏRİ-İRANƏ YENƏ]

Mürtəcelər, sevinin, kişvəri-İranə yenə  
Taniyb bildiyiniz sayeyi-sultan gəlir!

Pişvazə yüyürün, gəlcək öpün əllərini,  
Çünki bu zati-mükərrəm sizə mehman gəlir!

Hələlik dinməyəcək, oylə ki, bərkizdi yerin  
Verməyə hürlərin qətlinə fərman, gəlir!

Mülki-Təbrizdə kəsdirdiyi qurbanlardan  
İndi<sup>1</sup> Şirazda kəsdirməyə qurban, gəlir!

## [ZİLLİ-SULTANA, AMANDIR, VERMƏYİN İRANA YOL]

Zilli-Sultana, amandır, verməyin İrana yol,  
Rəhm edin bir kərrə xəlqullah, Allah eşqinə!  
İşbu millət xainin mən, sən deyil, aləm tanır,  
Yalxı xəlqullah deyil, Allah satar şah eşqinə!

## [ONLAR Kİ, EDİR HÖRMƏTÜ NAMUSUNU TƏQDİS]

Onlar ki, edir hörmətü namusunu təqdis –  
Bir digərinin irzinə eylərmi xəyanət?  
Dersəm ki, zinakarların qeyrəti olmaz,  
Olmazmı mənim işbu sözüm eyni həqiqət?!

## [SAXTƏ BİR XƏTTİ-XAM İLƏ MƏNƏ KAĞIZ YAZIB]

Saxtə bir xətti-xam ilə mənə kağız yazib,  
Ey məni təhdid edən min dürlü tə'kidat ilə!  
Boylə: “Xortdan gəldi, dur, qaç!” sözlərin get tiflə de!  
Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!..

## HATİFDƏN GƏLƏN BİR NİDA DEYİR Kİ:

Görəsən Məmdəlinin<sup>1</sup> yaptığı əf'əli nədir?  
Bu səyahətdən onun qayeyi-amalı nədir?  
Zilli-Sultan<sup>2</sup> ilə, aya, nə üçündür bu görüş?  
Naibüssəltənəyə ya deyəcək hələ nədir?

*Vyana teleqrafları deyir ki:*

Qardaş oğlu, əmidir Məmdəli, Zilli-Sultan,  
Sənə nə ta biləsən bunların əqvalı nədir?  
Şübhələnmə, yox onun gizlicə bir başqa işi,  
O gedir ta görə Avropanın əhvalı nədir.

*“Naye-Fraye-Press” qəzetəsi deyir ki:*

Bizə pək doğru xəbərlər yetişir İrandan,  
Yazıyorlar ki, işin surəti, əşkalı nədir!  
İstəyir Məmdəli hürriyyətə bir zərbə vura,  
Yoxsa Avropada bica onun əşğalı nədir?!

*Berlin mətbəati ciddən inandırır ki:*

Bizcə, Rusiyyə bilir Məmdəlinin məqsədini  
Ki, bu fikrindən onun hələ nə, iqbalı nədir?!  
Yenə İranə onu şah edəcəklər deyəsən,  
Gər bu şah olsa yaxşıq millətin əhvalı nədir?!

*Rusiya mətbəati deyir ki:*

O özü gəzməyə çoxdan bəri müştəq idi,  
Ona lazıim deyil İran nədir, əmsali nədir!  
O, siyasi işə hərgiz də qarışmaz, çünkü  
Özü çox yaxşı bilir ki, bu işin dalı nədir...  
Məclis ol vəqt ona bir çet də məvacib verməz, –  
O zaman Məmdəlinin söyləyəcək qalı nədir?  
Naibüssəltənə ilə bu səfərdə ancaq

Görüşüb söyləşəcək: keyfi nədir, halı nədir!  
Gələcək məs'ədətiçin danışıb İranın –  
Ona yol göstərəcək surəti-ikmalı nədir!

*Məşhur professor Vamberi<sup>3</sup> deyir ki:*

Oylə aşıqləri var Məmdəlinin İranda –  
Canını fədyə verər, mülki nədir, mali nədir!  
Naibüssəltənəyə – əksinə tənzimatın –  
Məmdəli hər nə<sup>4</sup> desə yap, onun ehmalı nədir?

*Biz də deyiriz ki:*

Görəsən boylə ağırdan yatan iranlıların  
Üstə saldıqları yorğanların əsqalı nədir?  
Daşmıdır, kütləmidir, ahənү fuladıdır?  
Yox, ölüm yorğanıdır, bunlara əmsalı<sup>5</sup> nədir!

## [ŞURƏ GƏLIB ŞAD OLUN, İRANLILAR!]

Şurə gəlib şad olun, iranlılar!  
Qüssədən azad olun, iranlılar!

Aləmə tə'sir elədi ahınız,  
Doğdu yenə behcət ilə mahınız,  
Yada salır sizləri öz şahınız<sup>1</sup>,  
Günbəgün abad olun, iranlılar!  
Qüssədən azad olun, iranlılar!

Yar olacaq sayeyi-sultan sizə,  
Eyləyəcək lütfi-firavan sizə,  
Çün gələcək Məmdəli mehman sizə,  
İndidən irşad olun, iranlılar!  
Qüssədən azad olun, iranlılar!

Dördü qəmi, qüssəni bir yan atın,  
İstəyəcək məqsədə yeksər çatın,  
İndi dəxi həşrə qədər bərk yatın,  
Xab görüb şad olun, iranlılar!  
Qüssədən azad olun, iranlılar!..

## **“TƏRCÜMANİ-HƏQİQƏT”<sup>1</sup> DEYİR Kİ:**

Xəstəmiz Əbdülhəmid<sup>2</sup> artıq sağaldı, səmridi,  
Şimdiki halilə məmnuniyyət izhar eyləyir;  
Şey yeyir, çalğı çalır, gahi yazır, gahi oxur,  
Vəqtini bə’zən də dülgərliklə imrar eyləyir.

*Əbdülhəmid deyir ki:*

Sanma kəsmək, doğramaq, yonmaq misilli işlərin<sup>3</sup>  
Olmuşam məşğuli ol gündən ki, nəccar olmuşam;  
Lafövəllah, hökmranlıq etdiyim günlərdə də  
Kəsmişəm, kəsdirmişəm, sutlani-cəbbar olmuşam.

## **[HALƏTİ-MƏSTLİYİNDE NƏ OLUR, EY ƏYYAŞ!]**

Haləti-məstliyində nə olur, ey əyyaş!  
Baxıb ayinəyə görənən əcəba surətini;  
O kərahət, o səfalət, o rəzalət tökülen  
Surətindən utanıb, anla nədir siyrətini?!

## **[DERLƏR, İRAN GÜNBƏGÜNDƏN XAR OLUR, ƏLBƏTTƏ Kİ!]**

Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!  
Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!

Bir diyarın ki, olur ə'yəni yeksər cibdust,  
Zilli-Sultan çağrılır, sərdar olur, əlbəttə ki!

Kamiran mirzalərin<sup>1</sup> təşviqidir ki, “bəst”də  
Əyləşənlər büsbütün biar olur, əlbəttə ki!

Söyləyir bunlar ki, şah Qacar<sup>2</sup> ikən naib ona,  
Bizcə, həmnəsli olan Qacar olur, əlbəttə ki!

Məndən olsa Məmdəli layiqlidir naibliyə, –  
Onda İran bir gözəl gülzar (?) olur, əlbəttə ki!..

## **ALMANİYA İMPERATORU VİLHELM<sup>1</sup> DEYİR Kİ:**

Möhtərəm iranlılar, sizdən təmənnamız budur:  
Bir də İran hifzini bizdən təmənna etməyin;  
Çünkü rusun, ingilisin xatiri bizdən sınar,  
İncinərlər; siz dəxi artıq təğəlla etməyin.

*Aləmi-insaniyyət də deyir ki:*

Növ'pərvər, rəhmətgüstər, mə'dələtfər Vilhelm,  
Bir də ali namımı dillərdə icra etməyin;  
Çünkü vicdanın o nazik xatiri sizdən sınar  
İncinər; artıq ona minbə'd iyza etməyin.

## **EYNÜDDÖVLƏNİN İSTE'FASINDAN DOLAYI BƏSTƏ GİRMƏK İSTƏYƏN TEHRAN TACİRANI – QEYRƏTMƏNDANƏLƏRİNƏ!**

Bəstə iqdam eyləyin, ey tacirani-mö'təbər!  
Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!  
Olmayıñ razı ki, Eynüddövlə<sup>1</sup> iste'fa verə!  
İştə Təbriz, iştə Eynüddövlə ar olsun sizə!..

## **HATİF DEYİR Kİ:**

Bəs Şəmaxidə məktəbi-nisvan  
Açacaqdın, buna güman çox idi...

*Müdir əfəndi deyir ki:*

Bəli, onda müəllimə qızımın  
Bakudə çünki məktəbi yox idi!

## **[“OSMANLICADAN TƏRCÜMƏ TÜRKƏ” – BUNU BİLMƏM]**

“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm,  
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;  
Mümkün iki dil bir-birinə tərcümə, amma  
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!

## [ŞİMDİ HƏR MİLLƏT EDİR NƏFSİNİ İRFANƏ FƏDA]

Şimdi hər millət edir nəfsini irfanə fəda,  
Vətən övladı üçün elmə, dəbistanə fəda.  
Qara məxluq deyil, bizdəki ariflər də  
Vətən övladın edir nəf'i-cibişdanə fəda.

## [OYLƏ QORXMAM “BİŞ”DƏN KİM, QORXURAM “CƏDVAR”DƏN]

Oylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,  
Yardən olmam əmin, olsam da gər əgyardən;  
Qorxumram vəhşiyəti-gürgani-insanxardən,  
Qorxuram insansifət, vəhşitəbiət yardən.

## BAKIDA ŞAMAXI YOLUNDAKI HƏBSXANƏNİN QABAĞINDA OXUNAN NÖVHƏDİR:

Asta-asta, ey hacı, izhar olur xəlvətdəki,  
Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki;  
Pərdə çəkdin, yorğan altında yatırdın işləri,  
Bilmədinmi bir zəman bidar olur xəlvətdəki?!

## SƏFİL TACİR DEYİR Kİ:

Bir neçə ildir ki, uyub işrətə,  
Bilməmişəm əmri-ticarət nədir?  
İndi deyirlər, hacı, borcun da var...  
Çox da var, ondan mənə xiffət nədir?  
Xiffəti qeyrətli edər, mən ki, hiç  
Bilməmişəm dəhrdə qeyrət nədir?!

## [TUMANOV İZN ALIR Kİ, ŞİRVARƏ]

Tumanov izn alır ki, Şirvanə  
Sığnağdan çəkə dəmir yolunu;  
Buna, aya<sup>1</sup>, bizimkilər nə deyir?  
Boşlayırlarını Kürdəmir yolunu?

## [ÖVRƏT ALMAQ, BOŞLAMAQ, ÖVLADA AD QOYMAQ KİMİ]

Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimi  
Nəsnələrdən ücrət almaqçın Qazan mollaları  
İttifaq etdisə də, lakin cənabət qüslünün  
Muzdunu heyfa unutdu xatiri-valaları.

## DƏRYADA QƏRQ OLAN İRANLILARIN YETİM BALALARINA TƏSƏLLİ

İki yüz qərq olan iranlıların  
Qiymətin bildi eəcəb konsulunuz!  
İstədi “Merkuri”dən<sup>1</sup> yüz qırx min...  
A yetimlər, sevinin, var pulunuz!..

## [BƏS DEYİLMİŞ BUNCA MEHDİLƏR XÜRUCİ, İNDİ DƏ]

Bəs deyilmiş bunca Mehdilər<sup>1</sup> xüruci, indi də  
Volqadan bir tazə Mehdi xəlqi iğfal eyləyir.  
Cahiliyyət hökmfərmadır ki, hər şəxsi-müzill  
“Mehdiyəm” namilə xəlqülləhi izlal eyləyir.

## **QURBAN BAYRAMI**

Bayram olcaq şövkətlilər, şanlılar,  
Dövlətlilər, pullular, milyanlılar,  
Tirboyunlar, şışqarınlar, canlılar  
    Qurban kəsir Xəlilüllah<sup>1</sup> eşqinə,  
    Fağır-füğur gəzir<sup>2</sup> Allah eşqinə.

İki qonşu bir-birinin milləti,  
Hər ikisi bir peyğəmbər ümməti,  
Biri kəsir qurban, bişirir əti,  
    Bayram edir Xəlilüllah eşqinə,  
    O biri də baxır Allah eşqinə.

Bu<sup>3</sup> qonşunun oğlu geyir, sallanır,  
Qalstuku taxır<sup>4</sup>, qıraxmallanır,  
Atası da ona baxır hallanır,  
    Fəxr eləyir Xəlilüllah eşqinə,  
    Əl cibə salmayır<sup>5</sup> Allah eşqinə.

Görürsənmi bizim Hacı Pirini,  
Paylamayır ətin ondan<sup>6</sup> birini,  
Qonşu sorur barmağının kirini,  
    Hacı yeyir Xəlilüllah eşqinə,  
    Yatır, şisir, köpür Allah eşqinə,

Dedim, hacı, gözlə işin birisin,  
Diqqət elə irəlisin, gerisin,  
Ver məktəbə qoyunların dərisin,  
    Elm oxunsun Xəlilüllah eşqinə,  
    Çocuqları şad et<sup>7</sup> Allah eşqinə.

Dedi, bizdə dəri vermək sınağı  
Yoxdur, versəm ollam arvad qınağı,  
Basdırıraq onda xəmir çanağı,  
    Bərəkətdir, Xəlilüllah eşqinə,  
    Saxlayıraq evdə Allah eşqinə.



Görürsənmi bizim Hacı Pirini,  
Paylamayırlı ötin ondan<sup>e</sup> birini,  
Hacı yeyir Xəlilullah əsqino,  
Yatır, şışir, köpür Allah əsqine,



Aç dilini, yum gözünü, zahida,  
Vird oxu, heç anlamına mə'hasmı!

Baxma bir ibretlə bütün aləmə,  
Görmə höqin nuri-teçəllasını!

## **Ə.QƏMKÜSAR BƏRADƏRİMƏ CAVAB**

“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, –  
Məktəbli çocuqlar da bilir kim, bu xətadır;  
Bir boylə xəta kəlmə mühərrir qələmindən  
Cari olur isə, ədəbiyyatə bəladır!..

### **[BİLDİR EHYAYI-SƏMƏRQƏND ETDİ İRAN TACİRİ]**

Bildir ehyayı-Səmərqənd etdi İran taciri,  
Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;  
Gördü əlsizlər, ayaqsızlar da insan tek oxur –  
Məktəbi bilmərrə dərbənd etdi İran taciri.

### **ŞAMAXIDA**

Əsri-bistümdür, səhab<sup>1</sup> altında qalmaz şəmsi-elm,  
Bir zəman tə'lət açar, pərtvö saçar, zülmət qaçar;  
Məktəbi-nisvan lüzumu hər kəsə məfhüm olar,  
Şeyxzadəm açmaz isə, xahərim Gövhər açar.

### **...LAM DEYİR Kİ:**

Şeyxül-isamlərin, müftiyi-isamlərin  
Hankısı satmadı on müslümi bir tərsayə?<sup>1</sup>  
“Satdı gülzari-behiştı iki buğdayə babam,  
Satmasam naxələfəm mən onu bir arpayə”<sup>2</sup>.

## [GÜNDƏ ÜÇ KAĞIZI, BEŞ KOPYANI İMZA EDƏRƏK]

Gündə üç kağızı, beş kopyanı imza edərək,  
Rayevski çəkiyormuş nə məratib zəhəmat?!  
Kişinin zəhməti çoxkən uçitellərdən də (?)  
Yirmi min donluq ilə eyləyir imrari-heyat.  
Uçitellərsə fəqət ildə alır doqquz yüz,  
Gündə beş saat edir əlli uşaqcın xidəmat.  
Var ikən məs'ələdə bunca təfavüt, əcəba,  
Rayevski utanırkı dədiyindən, heyhat?!

## [İŞTƏ BİR HEY'ƏTİ-TƏHRİRİYYƏ]

İştə bir hey'əti-təhririyyə  
Bulunur ən uca bir məşğələdə...  
Göstərir xəlqə nəzafət yolunu,  
Bəhs açır gündə birər məs'ələdə;  
Lakin öz fikrini bər'əks olaraq,  
Yaşayır kendisi bir məzbələdə<sup>1</sup>.

## [QURULUBDUR YENƏ MEYDANI-HƏYAHAYI-SÜXƏN]

Qurulubdur yenə meydani-həyahayı-süxən,  
Yazılır şe'r, açılır pərdeyi-mə'nayı-süxən;

Şair olmaq hünərindən başı bibəhrə ikən  
Girişib oğruluğa Mirzəli Ağayı-süxən;

Əşrəfin gündə birər danə rübaisi ilə  
Özünü ədd ediyor şairi-danayı-süxən.

Nə gözəl söyləmiş ol Nəf'iyyi<sup>1</sup>-ustadı-kəlam,  
O böyük xazini-rövşəndilü kalayı-süxən:

“Sirqəti-şə'r edənə qət'i-zəban lazımdır,  
Boylədir şər'i-bəlağətdə fətavayı-süxən”.

## ZAHİDLƏRƏ

Aç dilini, yum gözüünü, zahida,  
Vird oxu, heç anlama mə'nasını!

Baxma bir ibrətlə bütün aləmə,  
Görmə həqin nuri-təcəllasını!

Xüşk ibadətlə, quru zöhdə  
Anlama sən eşq müəmmasını.

Zöhdü öyüb, eyləmə inkari-eşq,  
Şəxs bulur eşqlə mövlasını.

Qeyşə əbəs vermə cünun namını, –  
Görməyərək surəti-Leylasını<sup>1</sup>.

Guşeyi-xəlvətdə oturma, kişi,  
Bilmə həqin guşədə mə'vasını.

Qəsдин əgər yar isə, gəl, göstərim,  
Varsa gözün, eylə təmaşasını.

Sən'ətə bax, saneinə pey apar,  
Dərk elə keyfiyyəti-inşasını.

Leyk hanı səndə bəsirət gözü, –  
Ta görəsən vəchi-dilarasını?!

Hu çəkib axır gəzəsən kubəku,  
Tərk edəsən zöhd müsəllasını<sup>2</sup>.

Küfrdə təqlid edəsən şairə,  
Zikr edəsən şe'ri-müqəffasını.

## İZAH VƏ ŞƏRHLƏR

Mirzə Ələkbər Sabirin əsərlərində geniş oxucu kütləsi üçün çətin anlaşılan mötləblər, tarixi, ictimai-siyasi hadisələr, dini, fəlsəfi söz, ifadə və anlayışlar, şəxs, kitab, qəzet, jurnal, cəmiyyət və s. adları coxdur. Mətnin daha yaxşı qavranılmasına kömək məqsədilə tərtibçi həmin məsələlərə dair şəhərlər yazmağı, həmçinin ərəb və fars dillərində olan misra və beytlərin tərcüməsini verməyi zəruri saymışdır.

İzah və şərhlərin tərtibində müxtəlif mənbələrə istinad edilmişdir. Azərbaycan tarixi və ədəbiyyatının müvafiq dövrünə həsr olunmuş mötəbər nəşrlər, Azərbaycan Sovet Ensiklopediyası, şeir bahadırlarımızın əsərlərinə yazılmış izahlar, elmi-tədqiqat əsərləri, lügətlər və s. bu qəbildəndir. Bu və ya başqa şərə yazılmış bənzətmə, təhzil, nəzirə və cavablara gəlincə, tərtibçi həmin əsərlərin ilk beyt və ya bəndini misal göttirmişdir.

“Hophopname”nin ilk üç nəşrində əsərlərin yazılıması, nəşri tarixi, nüsxə fərqləri və s. haqqında heç bir izah verilməmiş, dördüncü nəşrdə isə bir neçə yığcam qeydlə kifayətlənilmişdir. M.Ə.Sabir killiyyatının yalnız beşinci nəşrində (1948-ci il) müəyyən qeydlər vardır. Bu qeydlər sonrakı iki nəşrdə də eynilə tekrar olunmuşdur.

Yeni nəşrin izahlarında “Hophopnamə”nin 1912-ci il çapı “birinci nəşr”, 1914-cü il çapı “ikinci nəşr”, 1922-ci il çapı “üçüncü nəşr”, 1934-cü ildə bura xilan “Bütün əsərlər” “dördüncü nəşr”, “Hophopnamə”nin 1948-ci il çapı “beşinci nəşr”, 1954-cü il çapı isə “altıncı nəşr” adlanır.

**1906**

### BİR MƏCLİSDƏ ON İKİ KİŞİNİN SÖHBƏTİ

(“Vəkil: Həqsizə həqli deyib, bir çox günaha batmışam”)

(Səh.37)

İlk dəfə “Həyat” qəzetində (10 fevral 1906, №33) “M.Möhtəmil” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Altıncı nəşrdə söz satmışam ifadəsi əvəzinə: söz atmışam.

## [MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR?!]

(Səh.38)

İlk dəfə “Molla Nəsreddin” jurnalında (28 aprel 1906, №4) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nöşrdə “Nə işim var!” adı ilə verilmişdir.

Uzun müddət mətbuatda bu şerin Sabir tərəfindən yazılıb-yazılmaması məsələsi ətrafında mübahisə getmişdir. Mübahisəni doğuran başlıca səbəb həmin əsərin müəllifi barəsində “Hophopnamə”nin ilk tortibçisi A.Səhhət ilə C.Məmmədquluzadənin bir-birinə zidd fikir yazmalarıdır. A.Səhhət bu şeri 1912-ci ildə “Hophopname”yə daxil etmiş və kitabın müqəddiməsində (səh.8) yazmışdır: “...Çox keçmədən “Molla Nəsreddin” jurnalı intişarə başlayır. Bu sevgili məzhək qəzetənin nəşrə başlaması ilə hünər və iste’ dadını göstərməyə bir müsaid yer açılır. Həmin məcmuənin... 4-cü nömrəsindən başlayaraq: “Millət necə tarac olur olsun, nə işim var?!” metləli şe'r ilə ən əvvəl həcvi-məlih yazüb, “Hop-hop” imza qoyur. Yerli qəzetələr təqdir edir və hər yerdən təhsin və tə'riflər alır. Bundan sonra Sabirin həvəsilə şöhrəti getdikcə artı...”

C.Məmmədquluzadə isə 1929-cü ildə “Sabir kitabxanasının on illiyi” adlı məcmuədə dərc etdirdiyi xatiratında (səh.16-19) yazır: “...Yeri düşübən lazımlı bilirəm Sabirle maraqlananlara iqrar edəm ki, məcmuəmizin dördüncü nömrəsində dərc olunan və “Hophopnamə”yə daxil olan “Millət necə tarac olur olsun, nə işim var?!” adlı mənzuməni ki, bu saat camaatımız onu Sabirə isnad verir, Sabirin olduğunu mən inkar edirəm: əvvəla o səbəbə ki, həmin mənzumənin əl yazısı Sabirin xətti ilə yazılmamışdır; ikinci dəlilim budur ki, şe'r özü, – necə ki, şe'r ustadları müləhizə edə bilər, – bir qədər zəifdir və bəhər surət Sabirə yaraşmayırlı. Burada Sabir şivəsi və Sabir ruhu görünür. Mənim haman nəzəriyyəmin əksini bircə şairin dəsti-xətti təsdiq edə bilər, – əgər bir kəsdə varsa, zühura çıxmağı arzu olunur...”.

C.Məmmədquluzadənin bu müləhizəsindən sonra da Sabirin əsərlərini nəşr edən, yaxud onun haqqında tədqiqat aparan ədəbiyyatçıların çoxu həmin əsərin Sabir tərəfindən yazıldığını iddia etmişdir. Son tədqiqat da bu satiranın məhz Sabir tərəfindən yazıldığını təsdiq edir. Həmin əsərin nəşrindən beş ay sonra Sabirin özü “Irşad” qəzetində (26 sentyabr 1906, №226) açıq imza ilə çap etdirdiyi və indiyə qədər məlum olmayan məqalələrindən birində qəzet və jurnalın nəşri, davamı üçün üç firqənin (“ruhani”, “ürəfa” və “sərmayədaran”) həllədici rolundan danışır, varlıları kəskin tənqid edib göstərir ki, onlar “kisə-dust olduqlarından, “Millət necə tarac olur olsun, nə işim var?!” deyib də, ancaq kəndi xeyirləri nerədə olur isə ümdə nəzərləri oradadır...”.

Sabir başqa şairlərin əsərlərini təxmis edəndə, onlardan misra, beyt götürürəndə, bu və ya başqa əsərə nəzirə yazanda həmişə müəyyən qeyd verər, onların müəllifini hörmətlə yad edərdi. Yuxarıdakı misranın müəllifinə dair isə heç bir qeyd verilməmişdir.

“Hophopnamə”nin nəşrindən, A.Səhhətin sitat götirdiyimiz müqəddiməsində əvvəl də, sonra da Sabiri yaxşı tanıyan bir çox müəlliflər haqqında danışılan satiranın Sabir tərəfindən yazıldığını göstərmişlər.

Sabirin yuxarıda adını çəkdiyimiz məqaləsi “İrşad” qəzetində çıxan günlərdə “Rəhbər” jurnalı təzəcə nəşrə başlamışdı. Jurnalın naşiri və redaktoru Sabirin həmyerlisi, görkəmli müəllim və maarif xadimi Mahmudbəyov Mahmudbəyov idi. İlk nömrəni çapa hazırlayarkən redaktor, görünür, xalq şairi ilə əlaqə saxlamış, birinci nömrə üçün ondan əsər də almışdır. Növbəti nömrədə M.Mahmudbəyov “Məktəb işlərimiz” adı altında bir məqalə çap edib, milli məktəblərin inkişafı qayğısına qalmayan, xalq maarifini başlı-başına buraxan rəsmi idarələri kəskin tənqid atəşinə tutmuşdur. Məqaləsinin bir yerində müəllif “Millət necə tarac olur olsun...” şerindən istifadə edərək, öz fikrini belə əsaslandıırırdı: “...bu qırx il bizə aşkarən sübut edib ki, ruhani idarəmizin və qəzavətlərimizin məktəb məsələsi və millətin maarif işi əsla nəzərinə gəlməyir. “Hop-hop”un:

*Millət necə tarac olur olsun, nə işim var?!  
Məktəbləri viran olur olsun, nə işim var?!*

– beysi ruhani idarəmizin və qəzavətlərimizin həqqində həq deyilmi?!” (31 oktyabr 1906, №2).

“Molla Nəsrəddin” jurnalında imzasız çap olunmuş “Millət necə tarac olur olsun...” satirasını məqalə müəllifinin Sabirə (“Hop-hop”a) isnad verməsi qətiyyən təsadüfi deyildi. Həm də bu sözər Sabirin yuxarıda adı çəkilən məqaləsində cəmi bir ay sonra yazılmışdır. Həmin sətirlərin müəllifi M.Mahmudbəyovun Sabirlə yaxın dostluğunu, xalq şairinin vəfatından sonra onun Abbas Səhhətlə birlikdə Sabir əsərlərinin nəşri uğrunda qızğın mübarizə apardığını, “Hophopnamə”nin məhz həmin şeirlə başlandığını da buraya əlavə etsək, əsərin müəllifi barəsindəki sözlərin tosadüfi olmadığını deyə bilirik.

O zamanki mətbuatda Şamaxı mövzusunda müntəzəm məqalələr yanan, Sabiri yaxından tanıyb onun həyatı, yaradıcılığı haqqında bir sıra maraqlı məlumat verən Əli Fəhmi böyük şairin vəfati münasibəti ilə “Məlumat” qəzetində (21 iyul 1911, №18) çap etdirdiyi “Vaqəyi-dilsuz” adlı məqaləsində deyir: “...Molla Nəsrəddin”in birinci sənəsinin dördüncü nömrəsində ədəbiyyati-cədidiə üzrə ilk şe’ri budur:

*Millət necə tarac olur olsun, nə işim var?!  
Zalimlərə möhtac olur olsun, nə işim var?!*

Yaxud, "Molla Nəsrəddin" jurnalının ən fəal əməkdaşlarından biri olan, Sabiri şəxsən tanıyıb, onun əsərlərini döñə-döñə oxuyan Əbdürrəhimbəy Haq-verdiyev şairin vəfatının iki illiyi münasibəti ilə yazdığı məqaləsində ("Molla Nəsrəddin" jurnalı, 23 iyul 1913, №20) aşağıdakı müqayisəni təsadüfən apar-mamışdır: "...Qəm çəkənlərimiz az, istirahət edib plov yeyənlərimiz çox; oda yanib vərəm gətirənlərimiz az, bihəya, boynuyoğun, "Millət necə tarac olur olsun..." deyənlərimiz çox... Amma Sabirimiz bir, o da qara torpaq altında..."

Ayri-ayrı mənbələrdən gətirilən bu fikirlər, faktlar "Millət necə tarac olur olsun..." satirasının Sabir qələminə məxsus olduğunu təsdiq etməkdədir. Əsərin üslubu, surətləri də tamamilə Sabir şərinə uyğundur.

"Millət necə tarac olur olsun..." şerinin müəllifi haqqında tarixi həqiqət belədir. Sabirin yaşayıb-yaratdığı illərdə nəşr olunmuş dövri mətbuat səhifələrindən bu faktların sayını artırmaq da olardı. Böyük şairin müasirləri Seyid Hüseyn, Məmməd Səid Ordubadi və başqalarının sovet dövründə yazdıqları məqalə və xatirələri də yada salsaq, həmin şerin həmişə diqqət mərkəzində dayandığı, Sabir qələminin məhsulu kimi şöhrətləndiyi aydın olar. Nəşr olunduğu gündən oxucu kütłələri arasında geniş yayılan həmin şeri, xüsusən onun neqərat şəklində işlənən şah beytini indi əzbər bilməyen bir oxucu təsəvvür etmək çətindir. Əsərin oxular arasında şöhrət qazanması, dillər əzbəri olması və nəhayət, aforizm şəklində düşməsi bir tərəfdən onun güclü ideya məzmunu ilə əlaqədardırısa, digər tərəfdən də Sabir satirasının dərin ümumiləşdirmə qüdrətini nümayiş etdirir.

"Molla Nəsrəddin" jurnalında həmin satiradan əvvəl Cəlil Məmmədquluzadə tərəfindən yazılmış "Niye məni döyürsünüz?" adlı bir felyeton çap olunmuşdur. Sabir satirasının ideya məzmunu ilə yaxından bağlı olan həmin felyeton aşağıda eynilə verilir:

"A mollalar, niye məni döyürsünüz? Olmuya məndən qorxursunuz? Olmuya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz piçildiyam, bir neçə mötləblərdən agah edəm?

Olmuya qorxursunuz ki, məcmuənin vərəqlərini nökərlər samavar alışığı edə-edə və şəkillərini uşaqlar oynada-oynada axırdı camaat gözünü açıb bəzi işlərdən xəbərdar ola?

Olmuya siz başa düşürsünüz ki, bir məmləkətdə iki padşah və bir əsrdə iki molla ola bilməz: ya Molla Xəsrəddin, ya Molla Nəsrəddin?

Heç eybi yoxdur, döyürsünüz döyüñüz, amma bunu da biliz, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırdı yetim-yesir və keçəl-küçəl qardaşların dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar və başlar... dəxi dalısını demirəm.

Və bu da o vaxt ola bilər ki, keçəl-küçəl, tumançaq və banbılı, bit və sirkəli qardaşlarım siz ilə mənim təfavütümü başa düşələr. Hərçənd ki, siz də mallasız və mən də mollayam və lakin bizim aramızda bir balaca fərq var. Baş ağrısı da olur, amma bu barədə bir neçə söz deməyi lazıim görürəm.

Bizim təfavütümüz bir neçə qismdir:

Əvvəla, mən molla ola-ola müsəlman qardaşlarımı və'z edən vaxt deyirəm: bir Allaha sitayış edin, bir də peyğəmbərə və imamlara itaət edin. Amma siz deyirsiniz: Allaha da sitayış edin, peyğəmbərə də, imamlara da, mollalar da, dərvişlərə də, ilan oynadanlara da, falabaxan, tasquran, dua yanan, cadukün, həmzad, əcinnə, kəlilə-dimnə, şeytan, div, mürrix, sürrix, türrix, amax, saşan, küflə qurdu, miğ-miğ, mozalan – bunların cümləsinə sitayış edin.

İkinci, mən də mollayam, siz də molla; amma mən müsəlman qardaşlara deyirəm: ey müsəlmanlar, gözünüzü açın, mənə baxınız. Amma siz mollalar deyirsiniz: ey müsəlmanlar, gözünüzü yumunuz, mənə baxınız.

Üçüncü, mən bir müsəlman uşağı küçədə görəndə deyirəm: bala, burnun firtılığını sil. Və haman uşaq arxalığının sol qolu ilə başlayır burnunu silməyə. Amma siz mollalar haman uşağı görəndə deyirsiniz: gədə, qırışmal, qaç atana de ki, və'də elədiyi bu gün göndərməsə, bir elə bəd dua oxuram ki, yeridiyi yerdə daşa döner.

Dördüncü, mən də mollayam, siz də mallasız, amma bir balaca təfavütmüz də budur ki, mən heç olmasa bir parça qalın kağız üstə bir neçə nağıl-nuğul yazıb, ilan-qurbağ şəkli çəkirəm və paylıyıram müsəlmanlara ki, oğul-uşaq şəkillərə baxıb gülsünler və nökərlər kağızını alışq edib asanlıq ilə ocağı yandırsınlar. Amma siz mollalar deyirsiz: uşaqların da canı cəhən-nəmə, nökərlərin də.

Siz mollalar deyirsiniz:

*Millət necə tarac olur olsun, nə işim var?!*

.....

<sup>1</sup>Axırıncı beyt ilk dörd nəşrdə verilməmişdir.

## [OL GÜN Kİ, SƏNƏ XALIQ EDƏR LÜTF BİR ÖVLAD]

(Səh.40)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may 1906, №8) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Ay başı bələli!” adı ilə verilmişdir.

Jurnalın həmin il 19 mayda çıxan 7-ci nömrəsində “Hop-hop” imzası ilə “Niyə mən dərsdən qaçdım?!” sərlövhəli bir felyetonun əvvəli, 26 may tarixli 8-ci nömrəsində isə məbədi dərc edilmişdir. Felyetonu C.Məmmədquluzadə yazmışdır. Sabirin satırası felyetonun məzmununa uyğun gəldiyindən, ədib bu satırarı felyetonun axırında nəşr etmişdir. Felyeton budur:

“Dünyada çox adam dörsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dörsdən qaçmamış ola. Əvvəlimci nüsxəmizdə demişdik ki, dörsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlimci və axırımcı səbəb dörsdən qaçmaqlarıdır.

Müxtəsər, dörsdən qaçmışın müsəlman deyil.

Mə'lumdur ki, dörsdən qaçmağa neçə-neçə səbəblər olur. Görürsən on üç yaşında bir uşaq nə qədər ki, qəmişdən at qayırıb minib küçələri o tərəfə - bu tərəfə, kişnəyə - kişnəyə çapır, sağ və salamatdır, amma dərsə gedən kimi biçarənin Şəki alması kimi qırmızı yanaqları başlıyır solmağa. Uşağın atası gedib Hacı Kərim həkimə əhvalatı deyir və həkim uşağın üzünə baxan kimi ona bir dua yazır və uşağın atasına deyir ki, oğlunun heç özgə naxoşluğu yoxdur, məhz fələqqədən qorxub və uşaq bu sözləri eşidəndən sonra dəxi dörsdən qaçıb. Ya bu cür olur: uşaq gedir məktəbə və həmişə müəllimindən artıq hörmət, iltifat və mehribanlılıq görür; məsələn, müəllim həmişə onu öz yandında oturdur, bazardan kişmiş-noxud alıb doldurur ciblərinə, dərsini bilməyəndə ayaqlarını fələqqəyə qoymur, çətin dərs vermir və hər vaxt ki, uşaq dərsini bilmədi, müəllim yapışır onun çənəsindən və deyir: “Mən ölüm, bacıoğlu, mənim ürəyimi sixma, dərsini yaxşı əzbərlə, yoxsa səndən küsərəm”.

Amma sonra haman uşaq çıçək çıxardır; dəxi bimək olmur ki, bu nə sırkı: müəllim dəxi binəvani bilmərrə gözdən salıb üzünə de baxmaq istəmir və bunun əvəzinə bir özgə gözəl uşağı yanında oturdub dəxi kişmiş-noxudu təzə rəfiqinin ciblərinə doldurur. Yaziq həsrət ilə rəqibinin üzünə bir qədər baxıb götürür kitabını və üz qoyur məktəbdən getməyə və başmaqlarını geyən vaxt sağ əlinin şəhadət barmağını burnunun üstə döyə-döyə mollasına deyir: “Hi, sən indi kişmiş-noxudu verirsen Cəfərə, mən də sənin acığına ta bundan sonra nə məktəbə gələrəm və nə də sənə halva gətirərəm”.

Çox vaxt belə də olur: uşaq dərsə gedən kimi haman uşağın evində bir bədbəxtlik üz verir; ələlxüsüs ki, o məktəbdə rus dərsi də oxuna. Bir neçə il bundan əqdəm Danabaş kəndində bir uşaq məktəbə gedən günün sabahısı uşağın atasının yeddi qoyunu bir gecənin içində çərləyib ölüür. Uşağın atası gedib əhvalatı Danabaş kəndinin mollası axund Hacı Molla Namazəliyə deyir. Axund cavab verir ki, onlar hamısı bir bəladır ki, şəxs etdiyi günah əməlin əvəzində Allah-təala ona göndərir. Kişi and içir ki, uşağıni urus dərsinə qoymaqla savayı bir özgə günah işə mürtəkib olmuyub. Axund barmağını dişləyib deyir:

– Di belə de, rəhmətliyin oğlu, ta məni niyə dağa-daşa salırsan.

Kişi evə qayıdır götürür dəyənəyi və arvadına bir-iki çəkib başlayır söyməyə:

– Ay köpəyin qızı, sən nə səbəbə bu uşağı doğdun ki, gedəydi rus dərsi oxumağa və qoyunlarınızın ölməyinə bais olaydı!

Dəxi işləri bu halətdə görəndən sonra uşaq dörsdən qaçıb.

Amma mənim dərsdən qaçmağım söylədiyim əhvalatların heç birinə oxşamır. Bu dəfə ta çox qəmişliyə getdik. İnsallah, gələn həftə bu xüsusda sizə baş ağrısı verib əhvalatı təfsilən nağıl elərəm.

On üç yaşa çatana kimi mən küçələrdə xoruz döyüşdürürdim. Ax, keçən günlər!..

Bir gün gəldim rəhmətlik dadaşımı dedim:

– Dadaş, məni qoy dərsə.

Rəhmətlik məni çox istərdi; çünkü məndən savayı bir özgə övladı yox idi. Məhz məni istəmək səbəbinə ki, sözüm yero düşməsin və üreyim sixılmasın, rəhmətlik dadaşım razı oldu. Amma bu şərt ilə ki, əvvəl gedib qonşumuz Molla İsmayıla istixarə etdirsin. Molla İsmayıl da vəfat edib, Allah ona min-lərcə rəhmet eləsin. Rəhmətlik həmi molla idi, həmi də şair idi. Hər nə qədər ki, şə'r demişdi, yazış bir dəftərçə qayırılmışdı və istixarə edən vaxt götürərdi haman dəftərçəsini, gözlərini yumardı, ağzını açardı göyə səmt və dodaqlarını tərpədə-tərpədə dəftərçəni bir yerindən açıb oxurdu.

Rəhmətlik dadaşım mənim dərsə getməyimə istixarə etdirən vaxt rəhmətlik Molla İsmayıl kitabçanı söylədiyim qayda ilə açıb, dadaşımı haman bu şə'rərini oxuyub:

*Ol gün ki, sənə xalıq edər lütf bir övlad  
Olsun ürəyin şad!..*

.....

<sup>1</sup> Bu misra ilk dörd nəşrdə: *Hər bijlik ilə olsa edər kəsb məaşın şəklində verilmişdir.*

<sup>2</sup> Jurnalda şerin sonunda: “(Mabədi var)”.

[BİLMƏM NƏ GÖRÜBDÜR BİZİM OĞLAN OXUMAQDAN?!]

(Səh.44)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 iyun 1906, №11) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dörดüncü nəşrdə “Mirtilda dəmadəm” adı ilə verilmişdir.

Sabirin “Molla Nəsrəddin”in 8-ci nömrəsində (26 may 1906) dərc edilmiş “Ol gün ki, sənə xalıq edər lütf bir övlad” adlı satirasının başında C.Məmmədquluzadə tərəfindən yazılmış “Niyə mən dərsdən qaçıdım?” sərlövhəli felyetonun mabədi bu şerin əvvəlində çap olunmuşdur. Felyetonun mabədi belədir:

“...Qərəz bir neçə vaxt başladım məktəbə getməyə. İnsafən, artıq sə’ym var idi oxumağa. Belə ki, hər gün məktəbdən evə qayıdır tökərdim kitabları

qabağıma və başlardım sabahkı dərsimi hazırlamağı. Axır, dadaşım mənim oxumağımdan təngə gəlib mənə bir-iki dəfə dedi: “Ay balam, özünü bərkə salma, nə olacaq sənə bu oxumaqdan?” Mən dadaşının sözünə qulaq verməyib öz işimə məşğul idim. Bir gün evdə həmişəki kimi dərsime baxmaqda idim, gördüm ki, dadaşım gedib anama bu sözləri deyir:

*Bilməm nə görübüdür bizim oğlan oxumaqdan?!*  
*Dəng oldu qulağım!..*  
.....,,

<sup>1</sup> İlk dörd nəşrdə *törənibdir* əvəzinə: *görünübdür*.

<sup>2</sup> Son üç nəşrdə *dünyadə* əvəzinə: *azadə*.

<sup>3</sup> Son üç nəşrdə *azadə* əvəzinə: *dünyadə*.

<sup>4</sup> Bütün nəşrlərdə *çətin* əvəzinə: *yaman*.

[MAHİ-KƏN'ANIN BATIB, EY PİRİ-KƏN'AN, QƏM YEMƏ!]

(Səh.46)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 iyun 1906, №9) imzasız çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

Bu şeir Sabirin ilk məlum nəzirlərindəndir. Məhəmməd Hadinin Hafızdən tərcümə etdiyi bir qəzələ nəzirə olaraq yazılmışdır.

Qəzəlin farscasında ilk beyt belədir:

“*Yusifi güm keştə baz ayəd bə Kən'an ğəm məxur,*  
*Külbəyi əhzan şəvəd ruzi gülüstan ğəm məxur*”.

Hadi bu beyti belə tərcümə etmişdir:

“*Mahi-Kən'anın gələr, ey piri-Kən'an, qəm yemə!*  
*Beytüləhzanın olur bir gün gülüstan, qəm yemə!*”

#### QOCALIQDAN ŞİKAYƏT

(“*Əfsus qocaldım, ağacım düşdü əlimdən*”)

(Səh.47)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 iyun 1906, №12) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Əfsus qocaldım*” adı ilə verilmişdir.

## BAKİ FƏ'LƏLƏRİNƏ

(“Bu çərxi-fələk tərsinə dövran edir imdi”)

(Səh.48)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 iyul 1906, №14) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

[CƏHD EYLƏ, SƏN ANCAQ NƏZƏRİ-XƏLQDƏ PAK OL!]

(Səh.50)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 iyul 1906, №16) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Vermə pulu əldən” adı ilə verilmişdir.

Jurnalda satiradan əvvəl redaksiya tərəfindən “Tərəqqi əlamətləri” adlı bir fleyeton dərc edilmişdir. Satiranın məzmunu ilə bağlı olan həmin fleyeton budur:

“Keçən rəbiül-əvvəl ayının 18-də saat xoş olmağa səbəb Qafqaz müsəlmanlarının içində iki xeyir iş əmələ gəlib: biri Kürdəmirdə, biri Tiflisdə. Kürdəmir müsəlmanları bu məzmunda bir razılıq kağızı yazıb hökumətə piş-nəhad ediblər: “Biz, Kürdəmirdə sakın olan müsəlmanlar, Kürdəmirdə beşinci duxanın açılmasına razıyıq, çünkü burada olan dörd dənə duxan bizlərə kifayət vermır və bu barədə qol qoyuruq.

Tarix filan və qırx dörd müsəlmanın imzası”.

Tiflis müsəlmanlarının da yazdıqları razılıq kağızı bu məzmundadır: “Ax keçən günlər!.. Doğru deyiblər ki, keçən günə gün çatmaz. Hanı o günlər ki, bizim gözəl məhəllədə – Sumbatov küçəsində fahışəxanələr başdan-başa düzülüb məhəlləmizi zinətləndirdi; gələn, gedən, fayton, alış-veriş – xülasə, bir şənlik idi ki, şəhərimiz həqiqətde London şəhərinə bir təpik də vurmuşdu. Amma Allah baisin evini yıxsın, o gözel, nazənin və sənəm və sərvqədd və laləüzər qonşularımız məhəlləmizdən köçəndən bəri məhəlləmizdən xeyir-bərəkət də bilmərrə köçüb. Bu səbəbdən biz müsəlmanlar can-dildən razılıq izhar edirik ki, fahışəxanələr dübarə bizim məhəlləyə təşriflərini götürsinlər.

Tarix filan və altmış müsəlmanın imzası”.

*İdarədən:*

Ax!.. ax!.. vay!.. vay!..

Ey bu kağızlara qol qoyan müsəlmanlar!

*Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol!*

”

<sup>1</sup>İlk dörd nəşrdə *bitişdin* əvəzinə: *yetişdin*.

[ETDİ BU FƏLƏK HƏR KƏSƏ BİR TÖVR YAMANLIQ]

(Səh.51)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 avqust 1906, №18) “*Molla Nəsrəddin*” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

Jurnalda satiradan əvvəl C.Məmmədquluzadənin “*Qoloşapovun geri çağırılması*” adlı felyetonu dərc edilmişdir.

Həmin felyeton budur:

“Şişədən çəkilən teleqrammadan oxucularımız görəcəklər ki, general Qoloşapov Şişədən geri çağırılıb.

Qoloşapovun ezl olunmağının əhvalatını nağıl eləmək istəyirəm. Kişinin çörəyinə bais müfti və şeyxüllislam cənabları bir tərəfdən, bir tərəfdən də Dağıstan müsəlmanlarının nümayəndələri oldular.

Müfti və şeyxüllislam cənabları faytona minib sərdar yanına Qoloşapovdan şikayət etməyə gedəndə mən də orada idim. Nə qədər dedim getməyin, gəlin bu daşı ətəyinizdən töküñ, – mənə qulaq verən olmadı.

Axırı müfti əfəndi mənə cavab verdi:

– Niyə getməyək, ay Molla, bizim müsəlman qardaşları Şişədə qırşınlar, biz duraq baxaq? Sənin qeyrətinə nə gəlib?

Mən gördüm ki, müfti əfəndi doğru formayış edir, dedim:

– Eybi yoxdu, gedirsiniz gedin, amma barı biriniz gedin, ikiniz də birdən getməyin.

Dedilər:

– Niyo?

Dedim:

– Ondan ötrü ki, cənab canışın sizi görüb qorxar.

Şeyxüllislam əfəndi buyurdu ki:

– Qorxar, yazaram Bakıdan filan molla və Danabaş kəndindən də filan molla dua yazıb göndərərlər. (Mollaların adını şeyx cənabları söylədi, amma mənim yadımdan çıxdı).

Bəli, faytonu sürdülər. Mən faytonun dəliyə sərdar imarətinin yanına kimi qaçdım ki, işdi, canışın qorxsa, mən bir çarə edim, çünki mən özüm də məllayam, hər bir dərdə əlac edə bilirəm.

Canışın cənabları akoşkadan faytonu görçək qapıçılara buyurdu ki, qapıçıları açıslar.

Xülasə, canişin həzrətləri əli titrəyə-titrəyə qələmi götürüb Qoloşapova hökm elədi ki, durmuyub gəlsin, hətta teleqramı verdi müfti əfəndi özü də oxudu. Mə'lumdur ki, müfti əfəndi rusca kamil oxuyub danışa bilir. Hətta çox vaxt qazi və mollalar ilə rusca danışır.

Qərəz, haman saat teleqraf göndərildi. Müfti və şeyx cənabları qəhvə içməyə məşğul oldular və aradan səkkiz dəqiqə keçmişdi ki, Şişədən, Qoloşapovdan belə cavab geldi: “Ay sərdar, başına dolanım, axır mənə mühəvvəl olunan hökmlərin dörrdən birini əmələ gətirməmişəm, belə iş olar ki, mənə indiki vaxtda çağırırsan?”

Canişin cənabları genə qələmi götürdü yazdı: “Çox danışmaq istəməz, ağa buyurur sür dərəyə, – sür dərəyə”.

Genə səkkiz dəqiqə keçməmişdi, Ağdamdan cavab geldi: “Sizin hökmünüzə binaən mən Şişədən çıxıb, indi Ağdamdayam və gözləyirəm ki, atları qoşsunlar, minib Yevlağa tərəf yola düşüm”.

Müfti və şeyxüllislam həzrətləri canişinə “spasibo” deyib, istədilər yola düşələr. Mən bu heyndə sərdarın imarətinin akoşkasına dırmaşıb bu işlərə tamaşa edirdim. Cənab şeyx məni görüb dedi:

– Ay Molla, sən allah düş aşağı, sərdar səni görər, biz xəcalət çəkərik.

Dedim:

– Cənab şeyx, bir yavuğa zəhmət çək, qulluğunuza bir neçə söz ərz edim.

Dedi:

– Nə demək istəyirsən?

Mən yavaşça başladım:

*Etdi bu fələk hər kəsə bir tövr yamanlıq*  
.....

<sup>1</sup>*Bais, balan ölsün!* ifadəsi əvəzinə hər iki nəşrdə: *Bais yalan olsun.*

[TƏRPƏNMƏ, AMANDIR, BALA, QƏFLƏTDƏN AYILMA!]

(Səh.53)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 avqust 1906, №19) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Yat, qal dala...*” adı ilə verilmişdir.

<sup>1</sup> Son üç nəşrdə *açsan əvəzinə: açdın.*

<sup>2</sup> *Meyl elə qəlyanını* ifadəsi bütün nəşrlərdə *çək, baba, qəlyanını* ifadəsi ilə əvəz edilmişdir.

<sup>3</sup> Bütün nəşrlərdə *bir an əvəzinə: bir ləhzə.*

## TƏHSİLİ-ELM

(“Təhsili-ülüm etmə ki, elm afəti-candır”)

(Səh.54)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 avqust 1906, №20) (M.M.) imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü nəşrdə “Füzulya nəzirə”, dördüncü nəşrdə isə “Elm təhsili” adı ilə verilmişdir.

Bu şeir Füzulinin “Leyli və Məcnun” poemasındaki qəzəllərindən birinə nəzirədir. Həmin qəzəl belə başlanır:

“Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır,  
Eşq afəti-can olduğu məşhuri-cahandır!  
Sud istəmə sevdayı-ğəmi-eşqdə hərgiz  
Kim, hasili-sevdayı-ğəmi-eşq ziyandır!.. ”.

<sup>1</sup> *Lağlağı* – “Molla Nəsrəddin” jurnalında əsasən C.Məmmədquluzadə tərəfindən işlədilən gizli imzalardan biridir.

<sup>2</sup> *Qızdırmalı* – “Molla Nəsrəddin” jurnalında çap olunmuş şeirlərdə M.H.Zeynalovun işlətdiyi gizli imzadır.

<sup>3</sup> *Sırtıq* – “Molla Nəsrəddin” jurnalında işlənmiş gizli imzalardandır.

<sup>4</sup> *Mozalan* – “Molla Nəsrəddin” jurnalında ən çox Ə.Haqverdiyevin istifadə etdiyi gizli imzadır.

<sup>5</sup> *Hop-hop* – M.Ə.Sabirin ən məşhur gizli imzalarından biridir. Bu imzadan publisistikada bəzən C.Məmmədquluzadə və başqları da istifadə etmişlər.

## ATA NƏSİHƏTİ

(“Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma”)

(Səh.56)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1906, №21) “Yara-maz” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

<sup>1</sup> Hər iki nəşrdə ölməyib əvəzinə: *olmayıb*.

[AH EYLƏDİYİM NƏŞ'HEYİ-QƏLYANIN ÜÇÜNDÜR]

(Səh.58)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 sentyabr 1906, №22) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü

nəşrdə “Füzulyə nəzirə” adı ilə verilmiş, dördüncü nəşrdə isə “Mollanın dər-di” və “Füzulyə nəzirə” sərlövhəsi altında səhv olaraq iki dəfə dərc edilmişdir.

Jurnalda şerin sərlövhəsindən əvvəl (“Şəkillərin birinci səhifəsinə bax”) sözləri yazılmışdır. Həmin səhifədə şerin məzmununa uyğun olaraq rəssam O.İ.Şmerlinq tərəfindən bir şəkil çəkilmişdir. Şəkildə böyük bir ağac kölgəsində xalça üstündə oturub qəlyan çəkən bir molla və mollanın yanında ayaqyalın, əli döşündə, qabağa əyilmiş bir kəndli təsvir edilmişdir. Şəklin altında Sabirin həmin şerinin iki bəndi yazılmış, yanlarında və yuxarısında isə molla ilə kəndlının bu dialoqu verilmişdir:

“Cənab axund, bu gün divar dibində bir sahibsiz o taylı vəfat edib, bir molla tapılmır ki, biçarəni dəfn edək. Gərək, Allah rızası üçün, bu zəhməti qəbul edəsiniz.”

*Cavab: Bala, get bir özgə molla tap, mənprixod mollası deyiləm...*”

Şeir Füzulinin bu mətləli qəzəlinə nəzirədir:

“Ah eylədiyim sərvi-xuramanın üçündür,  
Qan ağladığım gönçeyi-xəndanın üçündür.  
Sərgəştəliyim kakılı-mışının ucundan,  
Aşüftəliyim zülfü-pərişanın üçündür...”.

<sup>1</sup> Birinci və ikinci nəşrdə *ələmindən* əvəzinə: *əlimdən*.

<sup>2</sup> Bu beyt dördüncü nəşrdə verilməmişdir.

<sup>3</sup> Son üç nəşrdə bu misra *Meylim sənin ol dəsti-zərəfşanın üçündür* şək-lində verilmişdir.

## “HƏYAT”IN “GOP-GOP”UNA CAVAB

(“Bu tıfl ki, nuri-bəsərү şireyi-candır”)

(Səh.61)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 sentyabr 1906, 23) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

C.Məmmədquluzadənin “Niye mən dərsdən qaçdım?” adlı felyetonu, M.Ə.Sabirin “Ol gün ki, sənə xalıq edər lütf bir övlad” və “Bilməm nə görübür bizim oğlan oxumaqdən” misraları ilə başlanan şeirləri Molla Nəsrəddin” jurnalında (19, 26 may və 16 iyun 1906, №7, 8 və 11) çap ediləndən sonra “Həyat” qəzetinin 1906-cı il 25 avqust tarixli 190-cı nömrəsində “Gop-gop” imzası ilə həmin əsərlərə həm nəşr, həm də nəzm ilə cavab verilmişdir. M.Ə.Sabir “Həyat”ın “Gop-gop”una cavab” adlı şerini məhz bu münasibətlə yazmışdır.

Jurnalda Sabirin şerindən əvvəl “*Həyat*”ın “*Gop-gop*”una cavab” (“*Həyat*”, №190) adlı bir felyeton çap olunmuşdur. Sabirin satirası, “*Gop-gop*”un şeri və nəşri ilə çox əlaqədar olduğu üçün həmin felyetonu burada eynilə veririk:

“*Hop-hop, nedəcəksən, dilə düşdün, dişə düşdün,*  
“*Har kəs qutarib qaçıdı, sən indi işə düşdün.*

Gözümüz aydın! İndi bundan sonra boylə olacaq: hər gündə bir mafilonki imzalar ilə, nə bilim, “*Gop-gop*” ləqəblər ilə bizə götürüb cavablar yazacaqlar. Nə eyləyək, yazacaqlar yazsınlar, amma bunu da bilsinlər ki, biz hər gopdan geri duran deyilik, ancaq hələ baxaq görək bizə nə yazıblar.

Bəli, Molla Gop-gop basıb bağlıyb, çox sözlər yazılıbdır, paçcahdan, kon-surdan, ferraşdan, ilandan, qurbağadan, hasadan, molladan... Mənim bularnan işim yoxdur, ələlxüsus molla sözü heç danişa bilmərəm. Ağzı duvalı kişilərə nə deyə bilərəm? Bəlkə qəzəbi tutub götürüb bir elə tilsim yazdı ki, quruyub daşa döndüm. Mən mollada gördüyüüm görmüşəm; nanparə duvasının hik-məti ölüən kimi yağımdan çıxmayaçaq. Ancaq mənim umu-küsüm Molla “*Gop-gop*”dandır ki, dərsdən qaçmağı mənə ayıb tutub. Məzəsi burasıdır ki, adımı da yarımcıq qoyubdur və halonki boylə deyil; lap uşaqlığımdan gözü-aciq olduğuma dərsdən əvvəldən qaçmışam, görək adımı özüm də bilmirəm nə qoyaydı. Görünür ki, o da bilməyib, olub mənim tayım. Aybi yoxdur. Hələ Molla Səmədin hıqqana-hıqqana oxuduğu şeirlərin də utanmayıb götürüb niqqana-niqqana bir mənə yazar da. Bir deyən görək, ay balam, sən ki, oxuyub elmi tamam eləmişən, bəs niyə başa düşməmişən ki, Molla Səməd öz cibinin xeyrindən ötrü görək idi ki, hayla-hayla şeirləri oxuyub, səni aldadıb, əlindən həftəliklərini aleydi qoheydi cibişdanına. Əgor Molla Səməd doğru-dan-doğru tamahsız mollaların birisi olseydi, o şeirlərin əvəzində bu şeirləri oxuyardı. Necə ki, mən dərsdən qaçanda dadaşım əlimdən tutub məni dərsə aparırdı, mən də şiddət ilə ağlıyb gözlərimin yaşın seyl-səbil kimi ürəyimə axırdırdım; nagah yolda bir nəfər ağsaqqal, şışpapaq, tirməqrşaq kişi bizi rast gəldi, bəlkə də mələk imiş, hər nə imişə, axır Allah atasına rəhmət eləsin, məni ağlar gördükdə cübbəsinin ətəyi ilə gözlərimin yaşın silib, sərgüzəştimi xəbər alıb biləndən sonra üzün dadaşima tutub, bu şeirləri dadaşima oxudu:

*Bu tifl ki, nuri-bəsərү şireyi-candır...*

.....

<sup>1</sup> Bu misra birinci və ikinci nəşrdə *Aludeyi-qəm etmə ki, behəvəsdir*, son dörd nəşrdə isə *Aludeyi-qəm etmə ki, bihuđ həvəsdir* şəklində verilmişdir.

<sup>2</sup> Dördüncü nəşrdə *qiyma* əvəzinə: *qoyma*.

<sup>3</sup> Ərəb əlifbasında iki cür *h* vardır: biri “həvvəz” hayatı, o biri isə “hütti” hayatı. Şair bunlara işaret edir.

<sup>4</sup> *Gop-gop* – ”Həyat” qəzetində işlənmiş gizli imzadır.

<sup>5</sup> *Başıqapazlı*

<sup>6</sup> *Bidərd*

<sup>7</sup> *Biqəm*

<sup>8</sup> *Qızdırırmalı*

<sup>9</sup> *Təşnələb*

<sup>10</sup> *Didənəm*

<sup>11</sup> *Molla Mozalan*

“Molla Nəsrəddin” jurnalında işlənmiş gizli satirik imzalarıdır.

<sup>12</sup> Jurnalda şerin sonunda “(*Hələ genə bir az qalır*)” sözləri yazılmışdır.

## BARIŞNALARA DAİR

(“*Ey gül, nə əcəb silsileyi-müşki-tərin var*”)

(Cəh. 63)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 sentyabr 1906, №25) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Madamlara*” adı ilə verilmişdir.

<sup>1</sup> Son üç nəşrdə *işvələrin* əvəzinə: *şivələrin*.

<sup>2</sup> Birinci nəşrdə *keyfiyyəti-muyin* əvəzinə: *keyfiyyəti-ruyin*.

<sup>3</sup> *Uydu* sözü jurnalda *oldu* getmişdir.

<sup>4</sup> Axırıncı bənd son iki nəşrdə bu şəkildə verilmişdir:

*Ümmət belə yatdı,  
Millət belə batdı,  
Daşı kim oyatdı?  
Xud, söylə, ay axmaq?  
Dinmə, xətərin var!*

## CAVABLAR CAVABI

(“*Elm ayineyi-surəti-hal idi, nədən bəs?*”)

(Səh.65)

“Həyat” qəzetinin bağlanması münasibəti ilə yazılan bu şeir ilə dəfə “Molla Nəsrəddin” jurnalında (6 oktyabr 1906, №27) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Birinci və ikinci nəşrdə

*“Həyat” qəzetəsinin bağlanmasına görə* adı ilə, üçüncü və dördüncü nöşrdə isə *“Nədən bəs?”* adı ilə verilmişdir.

<sup>1</sup> “Həyat” – 1905-1906-cı illərdə Bakıda gündəlik nəşr olunan “siyasi və iqtisadi, ticari və ədəbi türkçə cəriyeyi-islamıyyə” idi. Redaktorları Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayev (1905-ci ilin axırlarında Ə.Ağayev bu qəzetdən ayrılib, “Irşad” qəzetini çıxarırmış), naşırı isə Əlimərdanbəy Topçubaşov idi. “Həyat” qəzetində burjua mühərrirləri ilə yanaşı, H.Zərdabi, M.Ə.Sabir, N.Nərimanov, N.Vəzirov, F.Köçərli, M.Hadi, S.M.Qənizadə, A.Sur və başqaları kimi görkəmli yazıçı və ictimai xadimlər iştirak etmişlər. Qəzetdə mütərəqqi məzmunlu əsərləri ən çox bu müəlliflər yazmışlar.

Qəzeti ilk nömrəsi 1905-ci il 7 iyundə, son nömrəsi isə 1906-ci il sentyabrın 3-də çıxmışdır. 1905-ci ildə 131 nömrə, 1906-ci ildə isə 194 nömrə buraxılmışdır. Son nömrədə belə bir elan vardır: “Həyat” qəzetəsi bu gündən e’ribərən tə’til etdiyi üçün yerinə qəribən “Füyuzat” nəmələ ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişarə başlayacaqdır. “Həyat” a abunə qeyd olunmuş olan zat istərlərsə abunə icrətlərini geri ala bilərlər. Lakin idarəmizə bu xüsusda heç bir mə'lumat verməyənlərə hər halda “Həyat” yerinə ay başından “Füyuzat” məcmuəsi göndəriləcəyi e’lan olunur”.

<sup>2</sup> Bu misra ikinci, üçüncü və dördüncü nöşrlərdə verilməmişdir.

<sup>3</sup> *Usandi* sözü əvəzinə ilk dörd nöşrdə: *utandi*.

<sup>4</sup> Jurnalda şeirdən sonra “(*Məbədi-zadi qalmadı*)” sözləri yazılmışdır.

## BAKİ PƏHLİVANLARINA

(“*Könlüm bulanır küçədə cövlənini görcək*”)

(Səh.69)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 oktyabr 1906, №28) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nöşrlərdə daxil edilmişdir. Üçüncü və dördüncü nöşrdə “*Baki qoçularına*” adı ilə verilmişdir.

Bu şeir Füzulinin qəzəllərindən birinə nəzirədir. Həmin qəzəl belə başlanır:

“Könlüm açılır zülfü-pərişanını görgəc,  
Nitqim tutulur günçeyi-xəndanını görgəc.  
Baxdıqca sənə qan saçılır didələrimdən,  
Bağrim dəlinir navəki-müjganını görgəc...”

<sup>1</sup> *Məşyi-pərişanını* ifadəsi əvəzinə ilk dörd nöşrdə: *ruyi-pərişanını*.

<sup>2</sup> *Əmrədlər* sözü əvəzinə üçüncü və dördüncü nöşrdə: *tüksüzlər*.

<sup>3</sup> Bu misra heç bir nöşrdə verilməmişdir.

## [ADƏTİMİZ DAŞ İDİ DƏ'VA GÜNÜ]

(Səh.70)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 oktyabr 1906, №30) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Parta-part...” adı ilə verilmişdir.

Jurnalda şeirdən əvvəl “Başına dönüm, Molla əmi!” adı altında kiçik bir felyeton çap edilmişdir. Məzmununa və ifadə tərzinə əsasən həmin felyetonun da M.Ə.Sabir tərəfindən yazıldığını ehtimal etmək olar. Felyeton budur:

“Vallah, doğru sözdür ki, deyirlər: dünyanın hər işi dəyişilib. Doğrudan da dəyişilib, vallah dəyişilib, mənə də yəqin oldu ui, dəyişilib; necə ki, hamı da görür ki, dəyişilib. A kişi, baxırsan adamların əqidələri dəyişilib, yeməyin, içməyin, libasin, danışığın, getməyin, gəlməyin təhərləri dəyişilib; hətta qabaqkilara görə də’vanın da halı dəyişilib. Daha şair başına nə daş salsın? Məgər bu qədər dəyişik işləri görə-görə şe’rin qafiyəsin dəyişik deməmək mümkün olacaq? Odur ki, hərçi hıqqandım, hıqqandım ki, düzəldəm, elə dəyişik oldu ki, oldu. Alah bundan bədərindən saxlasın! Sən də degilən: ilahi, aman! Hələ indi qulaq ver, gör nə deyəcəyəm:

*Adətimiz daş idi də'va günü*

.....

## KÜPƏGİRƏN QARININ QIZLARA NƏSİHƏTİ

(“Qarı nənənin sözlərini sanma çərəndir”)

(Səh.73)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (3 noyabr 1906, №31) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Ər zülmü yamandır” adı ilə verilmişdir.

## UŞAQLARA

(“Ey millətin ümmidi, dilü canı, uşaqlar!”)

(Səh.75)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1906, №32) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> *Hər nə* sözü ilk nəşrdə: *nərsə*.

<sup>2</sup> “*Tökəmkə*” mənasında olan *çala* sözü son üç nəşrdə: *tala*.

<sup>3</sup> *Nə ölmədi* ifadəsi üçüncü və dördüncü nəşrlərdə: *nə öldü ki*.

<sup>4</sup> *Nə tapmadı* ifadəsi üçüncü və dördüncü nəşrlərdə: *nə tapdı ki*.

## [MƏN BİLMƏZ İDİM BƏXTDƏ BU NİKBƏT OLURMUŞ]

(Səh.77)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1906, №34) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Ey yay!*” adı ilə verilmişdir.

İlk dörd nəşrdə şeirdən əvvəl belə bir qeyd vardır: “(*Məşrutəçilərin məcburən Hacı Mirzə Həsən imamcüm’əni ixracı-bələd etdiklərində imam cüm’ənin zəbani-hali*)”.

*Hacı Mirzə Həsən* – Təbrizin nüfuzlu mollalarından idi. Əvvəlcə məşru-təyər tərəfdar olmuş, sonra İranda irtica qüvvətlənməyə başladığı vaxt əncümənin şəriətə zidd olması haqqında təbliğat aparmışdı. Buna görə də xalqın tələbi ilə Təbrizdən qovulmuşdu. Şeir bu münasibətlə yazılmışdır.

<sup>1</sup> *Mən nə bilim* ifadəsi dördüncü nəşrdə: *mən nə idim*.

<sup>2</sup> *Evim qəmlərə batdı* ifadəsi bütün nəşrlərdə: *hökumət yasa batdı*.

<sup>3</sup> *Mirzə Cavad* – Təbrizdə əncümən üzvü idi. İnqilabi nitq və çıxışları ilə tanınmışdı.

<sup>4</sup> *Mirzə Hüseyn* – O zaman Təbrizdə əncümənin fəal üzvlərindən olmuşdur.

## [HƏR NƏ VERSƏN, VER, MƏBADA VERMƏ BİR DİRHƏM ZƏKAT]

(Səh.79)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 dekabr 1906, №36) “*Molla Nəsrəddin*” imzası ilə çap olunmuşdur. “*Hər nə versən, ver*” adı ilə bütün nəşrlərə daxil edilmişdir.

Jurnalda şeirdən əvvəl C.Məmmədquluzadənin “*Qarniyوغunlar*” adlı felyetonu verilmişdir. Şerin ideya məzmunu ilə sıx bağlı olan həmin felyeton budur:

“Dedik bəlkə təzə müştərilərimizə təqvim və kitabçalar paylamaq vasi-təsilə oxucularımızın qədərini bir az artırıq, amma Allah şeytana lə’nət eləsin, gündə gəlib başımızın üstünü kəsir və başlayır ki, məsəla, götürün

məcmuənizdə yazın ki, Təbrizdə vəliəhd şahsevən quldurlarını başına cəm eləyib, göndərir İran kəndlərini və şəhərlərini talan etdirir və bü cür qarət olunan malların bir hissəsini quldurlara paylayır, bir hissəsini özü götürür.

Məcmuəmizdə bu əhvalatı vəliəhd Məhəmmədəli Mirza oxuyan kimi hökm eyləyir məcmuəmizi İran sərhəddində yandırsınlar.

Bu bir.

Yazırıq mədrəseyi-ruhaniyyənin pulları gəzdi, gəzdi, axırda tappılıtlı ilə düşdü incinerin cibinə. Bunun cavabında hökumətdən məvacib alan ruhani rəislərimiz bu fəqərəni oxuyan kimi fitva eyləyirlər ki, “Molla Nəsrəddin”ə pul verib oxumaq – çaxıra pul verib içmək kimidir.

Bu iki.

Osmanlı konsulu idarəmizə sıfariş göndərir ki, “bir də Sultan Həmidin pisliyini yazsanız, yəni bir də yazsanız ki, Osmanlının xariciyyə vəziri gəlib sultana ərz edəndə ki, sultan sağ olsun, Yevropa hökumətləri Kriti hazırlaşırılar versinlər yunan padşahına, Sultan Əbdülhəmid yunanlı hərəmini yanına çağırıb deyir: “Bəxali-hindu-yət bəxşəm Kritü Şamü Bosnara”, İslambula yazaram, “Molla Nəsrəddin”i Osmanlı torpağına qoymasınlar.

Bu üç.

Məcmuəmizin çoxu Qarabağ və İrəvan tərəflərinə gedir. Bu gün də lə'nətə gəlmış şeytan gəlib yapışış yaxamızdan ki, “niyə yazmırıınız?”. Deyirik:

– Nə yazaq?

Deyir:

– Məgər İrəvan və Qarabağ vilayətlərinin aclarının dad-fəryadı sizin qu-laqlarınıza çatmır?

Hərçənd biz bilirik ki, şeytanın qəsdi budur ki, İrəvan, Naxçıvan və Qarabağ qarnıyoğunlarını özümüzdən incidək ki, axırda məcmuəmizi İrəvan və Qarabağ mahallalarında da haram bilsinlər; amma şeytanın bu “qarnıyoğun” ləfzi bir neçə mətləblər mənim yadımı saldı.

İndi hər nə olacaq olsun, bizim də ümidişim bunadır ki, bəlkə müsəlman qardaşlarımızın bə'zisi günlərin bir günü məcmuəmizi əvvəlinci nömrədən 36-ci nömrəyədək vəraqləyəndə insafı ortalığa qoya və öz-özünə deyə: “Yox, “Molla Nəsrəddin” yalançı və böhtançı deyil”.

Bəli, keçək mətləbə.

Qarnıyoğun... çox məzəli sözdü.

Nədən adamın qarnı və boynu yoğunluyur?

Bunnan işim yoxdu. Nədən yoğunnuyur, – yoğunnasın. Amma mən elə bilirdim ki, adamın bir az fikri, bir az dərdi olsa qarnının piyi bir az əriyər və qarnı bir az nazikləşər.

Hər bir məmləkətdə, hər bir vilayətdə qarnıyoğun adam çoxdu. Qarabağda, İrəvan quberniyasında da qarnıyoğun az deyil.

Bu cür adamların çoxu və bəlkə hamısı mülkədardı.

Qərəz, bunnan da işim yoxdu.

Bir neçə gün bundan irəli mən gedib, Qarabağ və İrəvan quberniyasını gəzib dolanmışam. Bu dəfə mən yəqin eləmişdim ki, bir dənə də qarnıyoğun adam görməyəcəyəm. Ondan ötrü ki, İrəvan və Qarabağ aclarının vayiltisi Tiflisdə gürcülori ağladır. Məsələn, Qarabağda yüz altımış bir qarnıyoğun mülkədarı qabaqca mən tanıyırdım, amma bu dəfə mən başıdaşlı nə gördüm: heç birinin qarnı təfavüt eləməyiib. İrəvan quberniyasında iki yüz otuz dörd qarnıyoğun xan, bəy, ağa var, heç bir təfavüt görmədim.

Burada lazımdır lo'nət şeytana deyib, dayanmaq!

Ey mənim hörmətlə oxucularım, ey mənim munislərim, mən bu sözləri ondan ötrü yazmiram ki, siz oxuyandan sonra məcmuəni qoyasınız kənara və bu sözləri yaddan çıxarasınız!

Mən bu sözləri yazıram ki, siz oxuyub fikrə gedəsiniz. Mən bu sözləri yazıram ki, fikir edəsiniz, yazıram ki, fikir edəsiniz.

... Yava cəzirəsinin erməniləri qafqazlı qardaşlarına ianə yiğib göndəriblər.

Yuxarıda söylədiyim qarnıyoğunların hamısını mən tanıyıram. Bunların bə'zisinin o qədər dövləti var ki, Yava cəzirəsini satın ala bilər. Bəs aclar kimdir? Bunların öz rəiyyəti. İrəvanda Bəxşəli xanın otuz iki para kəndi var. Naxçıvanda elə mülkədar var ki, ildə otuz min, qırx min manat mədaxilidir. Əgər yalandır, qoy naxçıvanlılar yazsınlar ki, Molla Nəsrəddin yalan danışır.

Allah şeytana lo'nət eləsin! Bunlar hamısı ötüşər.

Qərəz, mətləbdən uzaq düşdü.

Amma, həmd olsun Allaha, üləmamızın məzaci-mübarəkləri səlamətdir. O ki, qaldı kasib və füqəralar, – bunların dadına Allah-təala özü yetişər, bunların bəndəye dəxli yoxdur. Xudavəndi-aləm öz yaratdığı məxluqunun fikrini özü gərək çəksin!

Danabaş kəndində Molla Sadıq həmişə deyərdi: Millət deyəndə – yer üzündə bircə müsəlman millətidir, özgə millətlər heyvan kimi bir şeydilər. Mən soruşardım:

– Haradan bunu bilirsən?

Deyərdi ki:

– “Ümdətül-əfkər” kitabında yazılıb.

Molla Sadıq düz deyirmiş. Amma bizim “Hop-hop” bir özgə cür deyir.

“Hop-hop” deyir:

*Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat*

”

<sup>1</sup> *Oğlum* sözü əvəzinə ilk dörd nəşrdə: *amma*.

<sup>2</sup> *Amandır* sözü əvəzinə ilk dörd nəşrdə: *əzizim*.

[ƏL'ƏMAN, SƏRKƏŞ OLUB...]

(Səh.80)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 dekabr 1906, №39) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Bu bəhri-təvil birinci, ikinci və beşinci nəşrlərdə “Uzun dörya” adı altında, üçüncü və dördüncü nəşrlərdə isə “Hay-hay!” adı altında verilmişdir.

<sup>1</sup> Müştəriyə rübbi-biyan verməyən ifadəsi əvəzinə ikinci, üçüncü və dördüncü nəşrlərdə: müştəriyə rübb verən.

**1907**

[EYLƏ BİLIRDİM Kİ, DƏXİ SÜBH OLUB]

(Səh.81)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 yanvar 1907, №1) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Banlamaram...” adı ilə verilmişdir.

[EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR...]

(Səh.82)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 yanvar 1907, №3) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Bu bəhri-təvil üçüncü və dördüncü nəşrdə “Utannırsan, utanma!” adı ilə verilmişdir.

<sup>1</sup> Elmdə mahir olalar, fəzldə bahir olalar sözleri ilk dörd nəşrdə verilməmişdir.

<sup>2</sup> Geyələr don ifadəsi ikinci, üçüncü və dördüncü nəşrlərdə getməmişdir.

<sup>3</sup> İsmət sözü əvəzinə altıncı nəşrdə: ne'mət.

[NOLUR ŞİRİN MƏZAQ ETSƏ MƏNİ HƏLVAYI-HÜRRİYYƏT]

(Səh.83)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 yanvar 1907, №3) “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

Jurnalda şeirdən əvvəl C.Məmmədquluzadənin “*Həmşəri*” adlı felyetonu verilmişdir. Şeirin ideya istiqaməti ilə sıx bağlı olan həmin felyeton budur:

“Bakıdan otuz nəfər həmşəri mənə şikayət edir ki, onları şahi-məğfurun tə’ziyəsində məscidə qoymadılar.

Kağızın məzmunu budur:

“Biz, otuz nəfər həmşəri durduq məscidin qapısında. Əvvəl istədik girək içəri, bir dövlətli hacı gəldi, “buyur” deyib, aparıb oturtdular mənberin yanında. Bir təşəxxüslü çinovnik gəldi, “buyur-buyur” deyib, aparıb oturtdular mənberin qabağında. Sonra hər kəs gəldi, zorradı girdi içəri; hər kəs gəldi, adamları basdı girdi içəri. Biz də istədik izn almamış girək məscidə, amma bizə dedilər: “Siz həmşərisiz, siz durun qapının ağzında”. Sonra hey bir ucdan çay, qəhvə, papiros daşıyb, düzdülər ağaların qabağına... Amma biz axıra kimi durduq qapının ağzında”...

Bu kağıza otuz həmşəri qol çəkib.

Ey həmşərilər, ey mənə kağız göndərən otuz nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm.

Mən indiyə kimi heç bilməzdim həmşəri nədir. Mən ancaq bunu bilirdim ki, həmşəri fəhlədi, hambaldı, kankandı, biçinçidi, nökordı, su daşıyandı, qəlyana od qoyandı, tulambarçıdı...

Mən indiyə kimi elə bilirdim ki, həmşəri milçəkdi, torpaqdı, daşdı, kolkosdu, amma heç bilməzdim ki, həmşəri də adamdı.

Əvvəller İranın bir kəndine yolum düşəndə görərdim ki, o kəndin ağası, ya mollası buğdanı doldurub ambarlara, amma kənddə rəiyət görsənmir, Soruşardım: bunlar hara gedib? Cavab verəndlər ki, acıdan dağlıqlılar Rusiya torpağına.

Bu işləri görəndə mən elə bilirdim ki, həmşəri adam deyil, elə bilirdim ki, həmşəri araba atı kimi bir heyvandı.

Əvvəller həmşəriləri tə’ziyə məclisinə, ya qeyr məclislərə qoymuyanda həmşərilər çömbələrdilər qapının astanasında və dinməz-söyləməz oturub başlarını salardılar aşağı və öz-özlərinə deyərdilər: “Allah, şükür olsun dərgahına!”

Mən o və’dələr elə bilirdim ki, həmşərilər qoyun-quzudurlar. Amma indi Bakıda həmşəriləri tə’ziyə məclisinə qoymuyanda götürüb Molla Nəsrəddinə şikayət yazırlar.

Ey mənə kağız yazan həmşərilər! Açın qulağınızı və görün mən sizə nə deyirəm:

Əgər istəyirsiniz ki, sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl eləyəsiniz.

Əvvəla, ey İrani-viranın xaki-pakının yetim balaları həmşərilər! Əvvələn, gərək biri-birinizlə əl-ələ verəsiniz, yə’ni Məhəmmədvəli gərək yaşıssın Həsənin əlindən, Həsən Kərbəlayı Qasımın əlindən, Kərbəlayı Qasım

usta Cəfərin əlindən, usta Cəfər Məşədi Haqverdinin əlindən, xülasə, cəmi həmşərilər gərək yapışsınlar biri-birinin əlindən, yəni birləşsinlər.

Saniyən, ey mənim yoldaşlarım cırıq-mırıq həmşərilər! Elə ki, biri-birinin əlindən yapışdınız, o və'də, söz yox ki, genə mənə kağız yazıb soruşa-caqsınız ki, “indi bəs nə eyləyək” və o və'də mən sizə bu sözleri yazacağam: mən sizə yazacağam ki, keçən vaxtlarda vətənpərəsti-həqiqi və alimi-yeganə cənab Mirzə Melkumyans məzlumlar barəsində bir kitab yazıb; mən sizə yazacağam ki, tapın haman kitabı və açın qabağınıza və oxuyun və oxuyandan sonra haman kitabı vurun qoltuğunuza və Arazi hoppanıb keçin tarimar vətəninizə və orada açın bir tərəfdə haman kitabı və bir tərəfdə İbrahim bəyin “Səyahətnamə”simi oxuyun, oxuyun, oxuyun!

Və oxuyandan sonra bir qədər fikir edin!

Ey mənim yolcu, dilənci, lüt-müt qardaşlarım həmşərilər! Əgər istəyirsiniz ki, sizi də adam bilib məclislərə qoysunlar, gərək mənim bu nəsihətimə əməl edəsiniz; çünkü, vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu yoxdu!..

Bircə sözüm qaldı.

Qorxuram İranın hürriyyətinə ümidvar olub genə yatasınız. Yox, İranın hürriyyətinə çox da bel bağlamayın. Yaxşısı budur qulaq asın, görün bizim “Hop-hop” bu barədə nə deyir:

*Nolur şirinməzaq etsə məni həlvayı-hürrriyyət*

„

NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ

(“*Ey nəfs, fərz bildiyim üçün niyayışın*”)

(Səh.84)

İlk dəfə “Irşad” qəzetində (24 yanvar 1907, №16) “Mir'at” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa; bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Ey nəfs!..*” adı ilə verilmişdir.

[EY ƏZİZİM, XƏLƏFİM...]

(Səh.86)

İlk dəfə “Molla Nəsreddin” jurnalında (10 fevral 1907, №6) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Bu əməldən ucalarsan*” adı ilə verilmişdir.

## XƏSİSİN HEYFİ, VARİŞİN KEYFİ

(“*Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can!*”)

(Səh.87)

İlk dəfə “Irşad” qəzetində (21 fevral 1907, №30) “Mir’at” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Heyf-keyf” adı ilə verilmişdir.

[SƏRADƏN BİR DƏLİ ŞEYTAN DEYƏR: İNSANLAR, İNSANLAR!]

(Səh.89)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (3 mart 1907, №9) “Qabaqda gedən zəncirli” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “İnsanlar” adı ilə verilmişdir.

Bu şeir “Füyuzat” jurnalının 1 noyabr 1906-ci il tarixli 1-ci nömrəsində “Dəli şair” imzası ilə dərc edilmiş “Heyrət, yaxud bir mələyin insanlara xitabi” adlı şerə nəzirədir. “Füyuzat”dakı şeir belə başlanır:

“Səmadən bir mələk heyrətlə der: insanlar, insanlar!  
Nədir bu ruyi-ərzi qaplıyır al qanlar, insanlar!  
Şəhidi-tığınız ixvanınızdan almasın fəryad,  
Əcəb, kimdir şu xunalud olan bicanlar, insanlar!..”

[AMALIMIZ, ƏFKARIMIZ İFNAYİ-VƏTƏNDİR]

(Səh.90)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 mart 1907, №10) “Qabaqda gedən zəncirli” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü nəşrdə “Namiq Kamala nəzirə”, dördüncü nəşrdə isə “Namiq Kamala bənzətmə” adı ilə verilmişdir.

Bu şeir Namiq Kamalın “Füyuzat” jurnalının 1907-ci il 3 mart tarixli 11-ci nömrəsində dərc edilmiş bir şerinə nəzirədir. “Füyuzat”dakı şerin ilk bəndi belədir:

“Amalımız, əfkarımız iqbalı-vətəndir,  
Sərhəddimizə qəl’ə bizim xaki-bədəndir  
Osmanlılarıız\*, zinətimiz qanlı kəfəndir,

\*Jurnalda “Osmanlılarıız” sözü “İranlılarıız” sözü ilə əvəz edilmiş və bu barədə qeyd verilmişdir.

*Qovğadə şəhadətlə bütün kam alırız biz,  
Osmanlılarıız, can veririz, nam alırız biz!..”*

<sup>1</sup> *Ziynəti-təndir* ifadəsi əvəzinə ilk dörd nəşrdə: *ruhi-bədəndir*.

<sup>2</sup> *Nam alırız* ifadəsi əvəzinə üçüncü və dördüncü nəşrdə: *kam alırız*.

<sup>3</sup> Birinci nəşrdən başqa, qalan nəşrlərdə *i’la* əvəzinə: *ihya*.

## SƏRHESAB

(“*Səs ucalışdı, qoymayın!*”)

(Səh.91)

İlk dəfə ”Molla Nəsrəddin” jurnalında (31 mart 1907, №13) “*Din dirəyi*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə ”*Qoymayın*” adı ilə verilmişdir.

<sup>1</sup> *Firqənin* sözü əvəzinə dördüncü nəşrdə: *millətin*.

## AĞLAŞMA

(“*Nə rəvadır əğniyalər baxa ac qalanə, ya rəb!*”)

(Səh.92)

İlk dəfə ”Molla Nəsrəddin” jurnalında (7 aprel 1907, №14) “*Fazıl*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> ”Heç” mənasında işlənən *hiç* sözü əvəzinə dördüncü nəşrdə: *biç*.

## TÖ'MEYİ-NƏHAR

(“*Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca dari gör!*”)

(Səh.93)

İlk dəfə ”Molla Nəsrəddin” jurnalında (14 aprel 1907, №15) “*Çayda çapan*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə ”*Çığırma, yat...*” adı ilə verilmişdir.

<sup>1</sup> *Qazanda qayqanağə bax* sözleri üçüncü və dördüncü nəşrlərdə: *tabaqda qayqanağa bax*.

<sup>2</sup> O zaman Zəngəzur mahalında hökm sürən acliq nəzərdə tutulur.

[VAY, VAY! NƏ YAMAN MÜŞKÜLƏ DÜŞDÜ İŞİM, ALLAH!]

(Səh.94)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 aprel 1907, №17) “Örümçək” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Bah-bah, yenə bah-bah...” adı ilə verilmişdir.

<sup>1</sup> Nə çatmir əlim bir işə, nə getmir ayağım misrası son dörd nəşrdə Nə çatır əlim bir işə, nə gedir ayağım şəklində verilmiş, vəzni pozulmuşdur.

<sup>2</sup> Rus-yapon müharibəsinə və ondan sonra güclənən azadlıq hərəkatına işaret olunur. Müharibədə Yaponiyanın məqsədi Koreyanı və Mancuriyanı tutmaq, Asiya qitəsində möhkəmlənmək idi. Rus çarizmi isə həm Uzaq Şərqdə işğalçılıq siyaseti yeridir, həm də elə düşünürdü ki, müharibə yaxınlaşmaqda olan inqilabın qarşısını almağa kömək edər.

Yaponiya imperialistləri 1904-cü ilin yanvarında Rusyanın Sakit okean eskadrasına və Port-Artur qalasına hücum etdilər, Rusyanın Uzaq Şərqdəki hərbi qüvvələrinə qəflətən ağır zərbə endirdilər. Eskadranın darmadağın edilməsi, Port-Arturun süqutu göstərdi ki, müharibə uduzulmuşdur. Çar müttəqiyiyəti biabırçılıqla məğlub oldu.

<sup>3</sup> “Bildir, inişil” dedikdə şair 1905-1906-ci illərin inqilabi hadisələrini nəzərdə tutur.

<sup>4</sup> Bu qafilləri ifadəsi əvəzinə üçüncü və dördüncü nəşrdə: belə qafilləri.

[ÖVRADIMIZ, ƏZKARIMIZ ƏFSANEYİ-ZƏNDİR]

(Səh.96)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (5 may 1907, №18) “Boynuyoğun” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Gündə bir arvad alırız biz” adı ilə verilmişdir.

Bu satira Namiq Kamalın 1907-ci ildə “Füyuzat” jurnalında (3 mart, №11) çap edilmiş, “Amalımız, əşkarımız iqbali-vətəndir” misrası ilə başlanan seri-nə ikinci nəzirədir.

<sup>1</sup> Rəğbat sözü əvəzinə ilk dörd nəşrdə: rəfət.

[HƏ, DE GÖRÜM, NƏ OLDU BƏS, AY BALAM, İDDƏALARIN?]

(Səh.97)

İkinci dövlət dumasının bağlanması ərefəsində yazılmış bu şeir ilk dəfə “Molla Nəsrəddin” jurnalında (12 may 1907, №19) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Mən deyən oldu, olmadı?” adı ilə verilmişdir.

<sup>1</sup> *Cövhəri-nəfsinə* ifadəsi əvəzinə ilk dörd nəşrdə: *nəfsinin əslinə*.

<sup>2</sup> *Atabəy Ə'zəm (Mirzə Ələsgər xan)* (1857 – 1907) – O zaman İranın baş naziri idi. 1905-1911-ci illər inqilabı ərefəsində İranı dəhşətli acliq bütürmüş, xalq hərəkatı güclənmişdi. Baş nazir əleyhinə Tehran, Təbriz və başqa şəhərlərdə vərəqələr yayılırdı. Xalq hərəkatının təzyiqi altında şah Atabəy Ə'zəmi baş nazir vəzifəsindən azad etmiş və onun yerinə digər qəddar əksinqilabçını – Eynüddövləni təyin etmişdi.

<sup>3</sup> *Mən də dedimmi* ifadəsi əvəzinə son üç nəşrdə: mən *demədimmi*.

### [EY Kİ GUYİ ŞƏRƏFİ-NƏFS BEƏDLƏSTÜ BECUD]

(Səh.98)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 may 1907, №20) imzasız çap olunmuşdur. Yalnız ilk dörd nəşrə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Pəndi-həkimaneyi-Lağlağı*” adı ilə verilmişdir.

Bu satira Sədi Shirazinin:

“Şərəfi-mərd de cudəstü kəramət be sücud,  
Hər ki, in bər do nədarəd ədəməş beh zi vücud”

– beysi ilə başlanan qəzelindən təzmindir.

### [FƏ'LƏ, ÖZÜNÜ SƏN DƏ BİR İNSANMI SANIRSAN?!]

(Səh.100)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may 1907, №21) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*İnsanmı sanırsan?*” adı ilə verilmişdir.

<sup>1</sup> *Edəməz* sözü əvəzinə dördüncü nəşrdə: *ödəməz*.

<sup>2</sup> *Ehsanımızın şükrünü küfranmı sanırsan* misrası bütün nəşrlərdə: *Ehsanımızın küfrünü şükranmı sanırsan?*

### [TƏNİ-ADƏMİ ŞƏRİFƏST BE NANİ-ADƏMİYYƏT]

(Səh.102)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 iyun 1907, №22) imzasız çap olunmuşdur. Yalnız ilk dörd nəşrə daxil edilmişdir. Birinci və ikinci nəşrdə “*Bakıda verilən “Həqaiq” jurnalının 3-cü nömrəsində külliyyati-Sədidən nəqlən dərc edilmiş bir qəzələ nəzirə*” qeydi ilə, üçüncü və dördüncü nəşrdə isə “Adəmiyyət” adı ilə verilmişdir.

Bu şeir Sədinin 1907-ci ildə “Həqaiq” jurnalının 8 may tarixli 3-cü nömrəsində dərc edilmiş “Şərafətə-adəmi” adlı qəzəlinə nəzirədir. Həmin qəzəl budur:

*“Təne adəmi şərif əst became adəmiyyət  
Nə həmin lebase rə'nast neşane adəmiyyət.  
Xoro xabo xəşmo şəhvət şəğəb əsto  
Həyəvan xabər nədarəd ze cəhane adəmiyyət.  
Bəhəqiqət adəmi baş və gər nə morğ danəd  
Ke həmi soxən beguyəd bezəbane-adəmiyyət.  
Əgər in dərənde xui ze təbiətat bemirəd,  
Həmə ömr zende başı berəvane adəmiyyət,  
Təyərane teyr didi to ze pay-bənde şəhvət,  
Bedər ay ta bebini təyərane adəmiyyət”.*

<sup>1</sup> Be zənani-adəmiyyət ifadəsi əvəzinə ikinci, üçüncü və dördüncü nəşrlərdə: be zəbani-adəmiyyət.

[NAƏHL OLANA MƏTLƏBİ ANDIRMAQ OLURMU?!]

(Səh.103)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 iyul 1907, №21) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Mətləbi andırmaq olurmu?” adı ilə verilmişdir.

<sup>1</sup> Andırmaq sözü birinci nəşrdə iki yerdə: *qandırmaq*.

<sup>2</sup> Bid'ət sözü əvəzinə son dörd nəşrdə: *adət*.

[PAH ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ!]

(Səh.105)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 iyul 1907, №25) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Ölübə!” adı ilə verilmişdir.

### TƏRANEYİ-ƏSİLƏNƏ

(“Nə soxulmusan arayə, a başı bələli fə'lə?!”)

(Səh.106)

İlk dəfə “Bəhlul” jurnalında (14 iyul 1907, №5) imzasız çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “A başı bələli fə'lə!..” adı ilə verilmişdir.

<sup>1</sup> Bir ibarə ifadəsi dördüncü nəşrdə: *pür-ibarə*.

## LEYLİ-MƏCNUN

(“*Ey dövlətimin zəvalı oğlum!*”)

(Səh.110)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (15 iyul 1907, №26) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Oğlum*” adı ilə verilmişdir.

Bu şeir Füzulinin “Leyli və Məcnun” poemasında Məcnuna atası tərəfin-dən edilən nəsihətə bənzətmədir. Nəsihət belə başlanır:

“*Ey cövhəri-canumin həvəsi,  
Vey dideyi-bəxtimin ziyası!  
Derdim olasan mənim pənahım,  
Fəxrim, şərəfim, ümidgahım!..*”

<sup>1</sup> *Bəzi oxumuş* ifadəsi ilk beş nəşrdə: *bə'zən oxumuş*.

<sup>2</sup> *Bə'ziləri bir tərəfdə xəlvət* misrası dördüncü nəşrdə verilməmiş, bunun əvəzinə *Bə'zisi gəzib də kiştzarı* misrası təkrar çap olunmuş, bununla da vəzn və qafiyə pozğunluğu meydana çıxmışdır.

[MƏZLUMLUQ EDİB BAŞLAMA FƏRYADƏ, ƏKİNÇİ!]

(Səh.113)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (24 iyul 1907, №27) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “Əkinçi” adı ilə verilmişdir.

<sup>1</sup> Bu misra ilk dörd nəşrdə: *Bəsdir bu qədər başlama fəryadə, əkinçi!*

<sup>2</sup> *A balam* ifadəsi əvəzinə ilk dörd nəşrdə: *a gədə.*

[ƏLMİNNƏTÜ-LİLLAH Kİ, “DƏBİSTAN” DA QAPANDI!]

(Səh.117)

“Dəbistan” jurnalının bağlanması münasibəti ilə yazılan bu şeir ilk dəfə “Molla Nəsrəddin” jurnalında (29 iyul 1907, №28) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Dəbistan*” da *qapandi!*” adı ilə verilmişdir.

<sup>1</sup> “*Dəbistan*” – 1906-1908-ci illərdə Bakıda uşaqlara məxsus iki həftədə bir nəşr olunan şəkilli jurnal idi. İlk nömrəsi 1906-cı il aprelin 16-da çıx-

mışdır. Naşir və redaktorları Məhəmməd Həsən Əfəndizadə və müəllim Əliskəndər Cəfərzadə idi (1906-ci ilin 7 dekabrında çıxan 16-ci nömrədən etibarən naşir və redaktoru Ə.Cəfərzadə olmuşdur). “Dəbistan”a əlavə şəklində ayda bir dəfə “*Valideynə məxsus vərəqə*” də buraxılırdı ki, burada əsərin ev tərbiyəsindən bəhs edilirdi. Jurnalda M.Ə.Sabir, A.Səhhət, H.Zərdabi, M.Hadi, F.Köçərli, A.Şaiq, S.M.Qənizadə, A.Divanbəyoğlu, R.Əfəndizadə və başqaları feal iştirak etmişlər.

Şeir yazıldığı vaxt, 1907-ci il iyunun 4-də çıxan 8-ci nömrədən sonra “Dəbistan”ın nəşri dayanmışdı. Növbəti 9-cu nömrəsi təxminən doqquz aylıq fasılədən sonra, 1908-ci il martın 10-da buraxılmışdır.

Gənc nəslin əqli, zehni inkişafına istiqamət vermək, onları doğma vətəninə və xalqına məhəbbət ruhunda tərbiyə edib böyütmək kimi nəcib bir məqsəd izleyən “Dəbistan”ın 1-ci nömrəsində çap olunmuş program yazılarında deyilirdi: “Hal-hazırda qeyri lisanlıarda olan kitablara nisbətən öz ana dilimizdə ən əlzəm dərs kitabları və əldə qiraət ediləcək kitabçalar tapmayıyoruz. Bu səbəbə bizim xahişimiz budur ki, təb’ və nəşrinə başladığımız usaqlara məxsus “Dəbistan” jurnalı vasitəsilə bu yolda qüvvəyi-acizanəmizdən gələn qədər türk milləti-nəcibəmizin balalarına bir xidmət göstərək. Və ümidişimiz budur ki, millətimizin balalarının lap usaqlıqdan əql, zehin, əxlaqi-həsənə və hissiyyatların oyandırıb, günbegün tərəqqi etmələrinə səbəb olaq, onlardan zəhmətkəş, millətpərəst və vətənpərvər cavanlar yetirək”.

“Dəbistan” jurnalı nəşrinin lap ilk aylarından ciddi bir çətinlik qarşısında qaldı: illik abunəçilərinin sayı o qədər də çox olmayan (jurnalın cəmi iki yüz abunəcisi var idi) “Dəbistan”ın alıcıları, müştəriləri getdikcə azalmaqdə idi. Bu hal “Dəbistan” naşirlarının haqlı narahatlığına, təşvişinə səbəb olmaya bilməzdi. Yaranmış vəziyyətlə əlaqədar olaraq, 1906-ci ilin dekabr ayından etibarən jurnalın iki naşırının biri bu işdən tamamilə uzaqlaşır, idarənin “zərər və ziyanə mütəhəmmil olduğuna” dair ara-sıra xəbərlər dərc edilməyə başlayır (1906, №16).

Nəşrinin ikinci ilinə qədəm qoyarkən “Dəbistan” jurnalının vəziyyət son dərəcə eşiqləşmişdi. Redaktorun səyinə və cidd-cəhdlerinə baxmayaraq, jurnalın müştəriləri nəinki artmamış, hətta xeyli azalmışdı. Belə çətin vəziyyətdə jurnalın redaktoru “Dəbistan”ın bəyani-hali” adlı böyük bir məqale ilə oxucularına müraciət etmiş (1907, №8) və jurnalın bağlanması səbəbləri haqqında yazmışdır: “İndi “Dəbistan” ikinci səneyi-intişarına, yə’ni iki yaşına çatdı. İki yaşına çatanadək nə üsrət və nə zəhmətlər çəkdi! Bainhəmə, bu müddətdə onun hər növ maddi və mənəvi zəhəmatına mütəhəmmil olub, əlimizdən gələn səy və guşisi müzayiqə etmədik. Nə etmək, iş getdikcə ağırlaşdı, minbəd onun məsarifinə və zəhmətinə davam etmək bir müəllimin qüdrət və iqtidarından olmayan məqama vardı... Hal və əhval boy� ikən “Dəbistan”ı tətil etməkdən başqa nə edə bilərəz?! Çünkü hər əsərin davamı

tərgib və təşviqə bağlı olduğu kimi, əlbəttə, cəmaət tərəfindən rəğbət və təşviq görməyən “Dəbistan”ın da məhv və nabud olacağı şübhəsizdir... Buna binaən ixtisar üzrə bir neçə nüsxə daha verəcəyiz, hərgah cəmaət və cəmiyyət yətlərimiz tərəfindən bizim fədakarlığa qarşı bir himmet və qeyrət göstərilməsə, ələm və yas ilə “Dəbistan”ın ruhuna həzin bir fatihə oxuyaraq mil-lətimizin xabi-qəflətdən bidar olmasına dək tötil edəcəyik”.

Redaktorun dediyi kimi də oldu. 1907-ci il iyunun 4-də buraxılan 8-ci nömrədən sonra “Dəbistan”ın nəşri dayandı. Ana dilində nəşr olunan, çıxdığı qısa müddətdə gənc nəslin təlim və təbiyəsi sahəsində xeyli iş görən, doğma xalqının mədəniyyəti, ədəbiyyatı və dilinə dair, tarix, tobiyyat, coğrafiya və elmin bir sıra başqa sahələri haqqında azyaşlı uşaqların bilik səviyyəsinə uyğun maraqlı əsərlər çap edən ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarif xadimlərini, vətənpərvər ədib və şairləri kədərləndirmiş, bir çox ədəbi-bədii əsərin başlıca obyektiñə çevrilmişdir. Cəlil Məmmədquluzadə ilə Sabirin bu məsələyə həsr edilmiş şeir və felyetonu isə yüksək ideya məzmununa və satirasının kəskinliyinə görə eyni mövzuda yazılmış bütün əsərlərdən seçiləkdir. Ədibin “Dəbistan” jurnalının bağlanması mövzusunda qələmə alıb “Molla Nəsrəddin”də dərc etdiyi (1907, №25), hələlik heç bir külliyyatına düşməyən həmin felyetonu məslək dostu Sabirin qələminə də qüvvət və istiqamət vermiş, xalq şairinin “Əlminnətü-lillah ki, “Dəbistan” da qapandı!” misrası ilə başlanan məşhur satirasının qələmə alınmasında mü-hüm rol oynamışdır.

“Dəbistan” felyetonu budur:

“Necədir, dadaş? İndi göldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən.

Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxbı? Həyə yadından çıxbı, qoy yadına salım:

Mən sənə dedim “dəli olma”. Sən dedin “yox, “Dəbistan” çıxardacağam”. Mən sənə dedim “başına soyuq dəyib”. Sən dedin “yox, çıxardacağam”. Mən sənə dedim “görükür ki çox pulun var”. Sən dedin “yox, çıxardacağam”.

Sonra sən mənə dedin “pəs nə qayırim?”.

Mən sənə cavab verdim ki, “həyə istəyirsən müsəlman içində bir qazanchı iş başlayasan, bir qədər pul götür, özünü ver Zəngəzur və Qarabağ aclarının içine, adını qoy Hacı Əli İskəndər və ac kəndlilərə beş manat ver, on beş manatlıq hüccət al və bir il çəkməsin ki, Qaracadağın anbar sahibi mollasından da dövlətli ol”.

Sən dedin “yox, “Dəbistan” çıxardacağam ki, məktəb uşaqları oxusunlar və qabağa gəlsinlər”.

Sən sənə dedim: “Sən sərsəmləyibsən”.

Sonra sən genə məndən soruşdun ki, “pəs nə qayırim?”

Mən sənə cavab verdim ki, “cibinə bir qələmdan qoy, saqqalını uzat, barmaqlarının uclarına həna qoy qızarsınlar və get əyləş müsəlman içinde və başla ona-buna dua yaz”.

Sən dedin “yox, “Dəbistan” çıxardacağam ki, millət oxusun və gözünü açsin”.

Mən sənə dedim ki, “bir az az ye, çünkü turşdu, ürəyinə dəyər”.

Sən mənə cavab verdin ki, “yox, “Dəbistan”<sup>1</sup> çıxardacağam”. Mən səndən soruşdum “kim sənin “Dəbistan”ını alacaq?”

Sən dedin “bakılılar”.

Mən sənə cavab verdim ki, “bir qabaqça özünü ver Tyomni ryad çarsusuna, gör mümkün dürrmü bu tərəfdən o tərəfə keçmək? Gör bir sənin bakılıların çarsuya doluşub nəyə məşguldurlar”.

Sən dedin “yox, “Dəbistan” çıxardacağam”.

Axırda sən genə məndən soruştun ki, “pəs nə qayırim?”.

Mən sənə cavab verdim ki, “bari beynini qaraldıb “Dəbistan” yazınca, heç olmasa dur Bakının azarxanalarının qapısında və dava salmağa gelən müsəlman övrətlərinə sataş və onlara tamaşa elə, ürəyin açılsın”.

Mən gördüm ki, bu da sənin xoşuna gəlmədi və sən genə məndən soruştun ki, “pəs nə qayırim?”.

Mən sənə cavab verdim ki, “get yat”.

Müxtəsər, əzizim, mənim nəsihətlərimin heç birisini qəbul eləmədin və lap axırda mənə dedin ki, “yox, “Dəbistan” yazacağam ki millətimə bir mən-fət olsun”.

İndi, daduş, kefin necədir? Gətir görüm neçə müşterin var? De görüm neçə müsəlman sağirdi sənin “Dəbistan”ını oxuyur? Gətir görüm, hanı “Dəbistan”ın qədrini bilənlər?

Mən sənə demədimmi “biz müsəlmanlara “Dəbistan”-zad lazımdır?” Və bir də hindı hələ xalqdan nə istəyirsən? Hələ indi ki yaydır: qovun-qarpız vaxtı, nə “Dəbistan”bazlıqdır?

Belədi, qardaşım, belədi dadaşım. İnan mənim sözümə ki belədi. And içməyə ştraf qoymasıydılar, hər nəyə desən and içərdim ki belədi.

İndi də ki qovun-qarpız vaxtı, nə “Dəbistan”bazlıqdır?”

<sup>2</sup> “Ülfət” – 1905-1907-ci illərdə Peterburqda tatar dilində senzorsuz buraxılan “siyasi, elmi bir qəzetə” idi. İlk nömrəsi 1905-ci il dekabr ayının 11-də çıxmışdır. Naşir və redaktoru Əbdülrəşid İbrahimov idi. (Müxtəlif vaxtlarda müvəqqəti redaktor və naşiri Əhməd Müñir İbrahimov olmuşdur). Bu qəzətdə M.Ə.Sabirin də bə’zi şe’rləri çap edilmişdir.

<sup>3</sup> “Bürhani-tərəqqi” – 1906-1911-ci ilərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan dindar, təəssübkeş bir qəzet idi. İlk nömrəsi 1906-ci il iyun ayının 8-də çıxmışdır. Naşir və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzətdə yerli müəlliflərlə yanaşı, N.Nərimanov da iştirak etmiş,

“elmi və fənni” mövzularda bir sıra məqalələr (“Tibb və islam” və s.) dərc etdirmişdir. Burada habelə, M.Ə.Sabir, M.Hadi və başqlarının da bəzi əsərləri çap olunmuşdur.

1907-ci ilin iyun ayının axırlarında “Bürhani-tərəqqi” qəzetiinin nəşri dayanmışdır. Təxminən beş ay sonra qəzetiñ möğzi yenidən bərpa olunmuş və 1907-ci ilin 18 noyabrında növbəti 1-ci nömrəsi buraxılmışdır.

<sup>4</sup> “Həməyyət” – 1907-ci ildə Həştərxanda həftədə bir dəfə nəşr olunan “siyasi, elmi, fənni, ədəbi, iqtisadi və ticari... cərideyi-islamiyyə” idi. İlk nömrəsi 1907-ci il aprel ayının 1-də çıxmışdır. Naşiri və baş redaktoru Müstafa Lütfi İsmayılov Şirvanski idi.

<sup>5</sup> “Rəhbər” – 1906-1907-ci illərdə Bakıda nəşr olunan, Qafqaz və Rüssenin, xüsusən Rusiya müsəlmanlarının məişətindən, “ədəbiyyatdan, üsültəlim və tərbiyədən bəhs edən” jurnal idi. Naşır və redaktoru müəllim Mahmudbəy Mahmudbəyov idi. İlk nömrəsi 1906-ci il sentyabr ayının 24-də çıxmışdır. Həmin nömrədə “İfadəyi-məram” adlı redaksiya məqaləsində jurnalın nəşri, məzmunu və ideya istiqaməti haqqında deyilir: “...Biz bir neçə Badkubə müəllimləri açıq və sadə dil ilə yazılmış, tərbiyə və tə’lim üsulundan, ədəbiyyatdan və ictimai məişətdən bəhs edən aylıq bir jurnal nəşr etməyə şuru etdik”. Jurnalda F. Köçərli, M.Ə.Sabir, A.Səhhət, R.Əfəndizadə, S.M.Qənizadə və başqa müəlliflər iştirak etmişlər.

<sup>6</sup> “Irşad” – 1905-1908-ci illərdə Bakıda nəşr olunan gündəlik ictimai-siyasi qəzet idi. İlk nömrəsi 1905-ci ilin 17 dekabrında, son nömrəsi isə 1908-ci il iyun ayının 25-də çıxmışdır. Redaktoru Əhmədbəy Ağayev (bir müddət müvəqqəti redaktoru Haşimbəy Vəzirov olmuşdur), naşırı isə İsabəy Aşurbəyov (sonralar Başırbəy Aşurbəyovla birlükde) idi. Qəzətdə burjua mühərrirlərindən əlavə, Ü.Hacıbəyov, N.Nərimanov, S.M.Əfəndiyev, M.Ə.Sabir, A.Səhhət, H.İ.Qasımov, F.Köçərli, R.Əfəndizadə, Ə.Qəmküsər, Ö.F.Nemanzadə, S.M.Qənizadə, A.Sur, M.S.Axundov və başqları kimi yazıçı və ictimai xadimlər öz yazıları ilə iştirak etmişlər.

Şeir yazıldığı vaxt, 1907-ci ilin 20 iyundan çıxan 115-ci nömrədən sonra “Irşad” qəzetiñ nəşri dayanmışdır. Qəzetiñ növbəti 116-ci nömrəsi toxminən dörd aylıq fasilədən sonra, 1907-ci il noyabr ayının 17-də buraxılmışdır.

<sup>7</sup> “Təkamül” – 1906-1907-ci illərdə Bakıda çıxan bolşevik qəzeti idi. Həftədə bir dəfə nəşr olunan bu qəzetiñ ilk nömrəsi 1906-ci ilin 16 dekabrında, son nömrəsi isə 1907-ci il mart ayının 26-da çıxmışdır. Qəzetiñ rəsmi redaktor və naşırı Mehdi bəy Hacinski olsa da, ideya istiqamətini bolşeviklər təyin edirdilər. Qəzətdə görkəmli ictimai xadimlərlə yanaşı, M.Hadi, Ə.Cənnəti kimi şair və yazıçılar da iştirak etmişlər.

İlk nömrədə redaksiya heyəti tərəfindən buraxılan “Nəyə xidmət ediriz?” adlı baş məqalədə qəzetiñ məzmunu və ideya istiqaməti belə səciyyələndirilmişdir: “Bizim xidmət etdiyimiz, yolunda can qoyub, onun hər bir məna-

fe və hüququnun qaravulunda durduğumuz həman işçilər, həman füqərayi-kasibədir. Biz hər bir surət və şəkildə olsa, zülm, təəddi, cəbr və zorun əleyhinə iş görəcəyiz. Biz insaniyyətin və hər bir milletin qismi-əzəmi olan fə-qirlər və məzlumlar tərəfdarıyız, onların mənafə və hüquqlarının xidmətçisi və gözətçisiyiz...”

## UÇİTELLƏR

(“*Tövqif edilmişdi mağıl Gəncə siyezdi*”)

(Səh.118)

İkinci müəllimlər qurultayı ərefəsində yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (12 avqust 1907, №30) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> *Düşdü tavuğu dövriyə* ifadəsi bütün nəşrlərdə: *düşdü tavuğu turşuya*.

<sup>2</sup> “*Nicat*” – Bakıda təşkil olunmuş xeyriyyə cəmiyyəti idi. Müəllimlər qurultayı bu cəmiyyətin toşəbbüsü ilə çağırılmışdı.

<sup>3</sup> *Həm xərc ola, həm mayeyi-zəhmət* ifadəsi son dörd nəşrdə *həm xərc ola mayeyi-zəhmət* şəklində getdiyindən məna və vəzn pozulmuşdur.

## [VƏQTA Kİ, QOPUR BİR EVDƏ MATƏM]

(Səh.112)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 avqust 1907, №31) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Ehsan*” adı ilə verilmişdir.

İstər jurnalda, istərsə birinci və ikinci nəşrdə şeirdən əvvəl belə bir qeyd vardır: “*Rəcaizədə Məhəmməd Əkrəm bəy əfəndi həzrətlərinin “Yad et” ünvanlı əş ‘arına nəzirə*”.

Bu satira Rəcaizadə Mahmud Əkrəmin 1907-ci ildə “Füyuzat” jurnalının 2 iyul tarixli 21-ci nömrəsindəki “*Yad et!..*” şerinə nəzirədir. Rəcaizadənin həmin şerinin ilk bəndi belədir:

“*Vəqta ki, gəlib bəhar... yeksər  
Əşyadə ə’yan olur təğəyyür;  
Vəqta ki, həzar eşqərvər  
Yarpaqlar ilə edib təsəttür,  
Bilməm kimə qarşı həsrətindən  
Başlar nəvəhatə bitəəxxür...*

*Qıl göy üzünүн лətafətindən  
Safiyyəti-üşmi təxəttür,  
Yad et bəni, bir dəqiqə yad et!..”*

## FƏXRİYYƏ

(“Hərçənd əsirani-qüyudatu-zəmanız”)

(Səh.123)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 avqust 1907, №32) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Beşinci və altıncı nöşrdə sərlövhəsiz verilmişdir.

Bu satira Ə.Cənnətinin 1907-ci ildə “Füyuzat” jurnalının 7 avqust tarixli 24-cü nömrəsindəki “Fəxriyyə” adlı şerinə cavab olaraq yazılmışdır. Cənnətinin şerinin ilk bəndi belədir:

*“Hərçənd düçari-mihəni-əhli-cafayız,  
Hərçənd bu ayyamda pabəndi-bələyiz,  
Ey xar görən bizləri, bizlər nücəbayız,  
Meydani-həmiyyətdə ələmdarı-vəfayız,  
Turanlılarız, sahibi-şə'nü şərəfiz biz!  
Əslafımızın naibi xeyrülxələfiz biz!..”*

<sup>1</sup> Məlik şah (1055–1092) – Səlcuq hökmərə idi. Atası Alp Arslan öləndən sonra hakimiyyət başına keçmişdi. O, öz hakimiyyəti dövründə (1072 – 1092) səlcuqlırin hökmranlığını Azərbaycanın şimal vilayətlərində də möhkəmləndirməyə çalışmış, 1086-ci ildə Gəncə üzərinə qoşun göndərib oranı talan etdirmişdi. Beləliklə, Gəncə və bütün Aran səlcuqlırin əsərəti altına düşmüştər. 1092-ci ildə Məlik şah öləndən sonra Səlcuq dövləti dağılmağa başlamışdır.

<sup>2</sup> Çingizxan (*Temuçin*) (1155–1227) – Monqol xanı və sərgərdəsi idi. Onun hakimiyyəti dövründə (1206–1227) Monqol dövləti təşkil olunmuşdur. O, qonşu dövlətlərin feodal dağınılığından istifadə edərək, Şimali Çin, Şərqi Türküstən, Xarəzm dövləti və başqa ölkələrə bir sıra işgalçı yürüşlər etmişdir. 1220-ci ildə Çingizxanın süvari dəstələri İrana, sonra isə Azərbaycana soxulmuş, Təbriz, Marağa, Gəncə, Şamaxı və s. şəhərləri çapib talaşmışdı.

<sup>3</sup> Xarəzm dövləti – 1220-ci ildə Çingizxan qoşunlarının basqını nəticəsində süquta uğramışdı.

<sup>4</sup> Birinci nöşrdə bu misra ilə son misranın yeri dəyişik getmişdir.

<sup>5</sup> Səlib yürüşləri – XI–XIII əsrlərdə Qərbi Avropa feodallarının Beytül-müqəddəsi “kafir” müsəlmanların hakimiyyətindən “xilas etmək”, katolisiz-

mi müdafiə edib yaymaq və s. kimi dini şüarlar altında apardıqları işgalçılıq yürüşləri idi. Yürüşlər katoliklərin təşəbbüsü ilə aparılırdı və əsasən Yaxın Şərqi ölkələrinə, Pribaltikaya, Şərqi Avropanın slavyan xalqlarına qarşı çevrilmişdi.

<sup>6</sup> *Qaraqoyunlu* – XV əsrin birinci yarısında yaranmış feodal dövləti idi. 1468-ci ildək yaşamışdır. Paytaxtı Təbriz olan bu dövlətin tərkibinə Kürdən cənuba doğru uzanan Azərbaycan torpaqları, Ermənistən, Gürcüstan və ərəb İraqı daxil idi.

<sup>7</sup> *Ağqoyunlu* – XV əsrin ikinci yarısında yaranmış feodal dövləti idi. 1467-ci ildə baş vermiş vuruşmadan sonra Qaraqoyunlu dövləti süquta uğradı və yeni Ağqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz idi. Bu dövlət özünün ən qüdrətli dövründə Kürdən cənubda olan Azərbaycan vilayətlərini, Ermənistəni, Diyarbəkri, Gürcüstanı, ərəb İraqını, Gilan, Mazandaran və Xorasandan başqa, İranın qalan vilayətlərini əhatə etmişdi.

<sup>8</sup> *Teymur, Teymurləng (Topal Teymur)* (1336-1405) – Orta Asiya sərkərdəsi və istilaçısı idi. O, öz hakimiyyəti dövründə (1370-1405) böyük qüvvə ilə Azərbaycana hücum etmişdi.

<sup>9</sup> *İldırım Bayezid* (1360-1403) – 1389-1402-ci illərdə Türkiyə sultani olmuşdur. Atası I Sultan Muradın vəfatından sonra taxta çıxmış və öz sələflərinin istilaçılıq siyasətini davam etdirərək, Avropa və Asiyada geniş ərazi tutmuşdu. 1402-ci ildə Anqara ətrafındaki vuruşmada əsir alınmış və əsirlilikdə də ölmüşdür.

<sup>10</sup> *Toxtamış* (?-1406) – Qızıl Orda xani idi. 1385-ci ilin sonları, 1386-ci ilin əvvəllərində böyük bir qoşunla Azərbaycana soxulmuş, Şirvan, Təbriz, Marağa və s. şəhərləri talan etmişdi.

<sup>11</sup> *Al qanina* ifadəsi əvəzinə ilk dörd nəşrdə: *öz qanina*.

<sup>12</sup> *Qızıl Orda* – XIII əsrin 40-cı illərində monqol istilası nəticəsində Orta Asiya və Şərqi Avropanın geniş ərazisində yaradılmış feodal dövləti idi. XV əsrin axıllarına qədər davam etmişdir.

<sup>13</sup> *Talan* sözü ilk dörd nəşrdə: *viran*.

<sup>14</sup> Bu bənd son iki nəşrdə verilməmişdir.

<sup>15</sup> *Şah İsmayıł* (1468-1524) – Səfəvilər sülaləsinin banisi, Azərbaycanın görkəmlı dövlət xadimi və şairi idi. 1502-1524-cü illərdə Azərbaycan və İran şahı olmuşdur. Öz hakimiyyəti dövründə elm və incəsənətin inkişafına kömək göstərmişdir. “Xətai” təxəllüsü ilə Azərbaycan dilində şeir divanı, “Dəhname”, “Nəsihətnamə” və s. kimi əsərlər yazmışdır.

<sup>16</sup> *Sultan Səlim* (1467-1520) – 1512-1520-ci illərdə Türkiyə sultani olmuşdur. Səfəvi dövlətinə qarşı mübarizə aparmış, bu dövlətin ərazisində yaşayan 40 mindən artıq adamı edam etdirmişdi. Səfəviləri müsləman dininin düşməni e'lan etmiş və öz işgalçı yürüşünü “islamın müdafiəsi” şüarı altında aparmışdır.

<sup>17</sup> Nadir şah (1688-1747) – 1736-1747-ci illerdə İran şahı olmuşdur. İran feodallarının mənafeyi üçün Azərbaycan, Ermənistan, Gürcüstan, Dağıstan, Buxara xanlığına və s. yerlərə işgalçı yürüslər etmişdir. 1747-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür.

<sup>18</sup> *Onsuz da əgərçənd ki ifadəsi son dörd nəşrdə: onsuz da ki, hərçənd ki.*

## QORXURAM

(“*Payi-piyadə düşürəm çöllərə*”)

(Səh.125)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 sentyabr 1907, №33) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

Şeirin nəşrindən təxminən yarım ay sonra, jurnalın 1907-ci il sentyabrın 17-də çıxan 35-ci nömrəsində İranda məşrutə uğrundakı mübarizəni əks etdi-rən bir şəkil çap olunmuşdur. Şəkildə Tehranın nüfuzlu müctəhidi, məşrutə əleyhdarlarından olan Şeyx Fəzlullah bir tərəfdən, Məhəmmədəli şahın tərəfdəri, iri feodal quldur dəstəsi ilə məşhur Rəhim xan da digər tərəfdən məşru-tənin üzərinə hücum edir. Şəklin altında Sabirin şerinin bəzi misraları eynilə, bəzi misraları da kiçik dəyişikliklə çap olunmuşdur. Həmin parça budur:

*“Müxtəlif insan görürəm, qorxmuram,  
Leyk bu qorxmazlıq ilə, doğrusu,  
Mollayı xannan görürəm, qorxuram.  
Bisəbəb qorxmuram, vəchi var:  
Məclisi pozğun görürəm, qorxuram,  
Milləti cahil görürəm, qorxuram!..”*

<sup>1</sup> *Dağlara* sözü üçüncü və dördüncü nəşrlərdə: *çöllərə*.

<sup>2</sup> Bu beyt dördüncü nəşrdə verilməmiş, ilk üç nəşrdə isə sonrakı beytlə yeri dəyişdirilmişdir.

[BƏ’Zİ YERLƏRDƏ TƏSADÜF OLUNUR AŞA, ƏTƏ]

(Səh.127)

İlk dəfə “Bəhlul” jurnalında (13 sentyabr 1907, №6) imzasız çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Verərəm... vermərəm!..*” adı ilə getmişdir.

<sup>1</sup> *Dönürəm daşa* ifadəsi jurnalda *dönüm daşa* şəklində getdiyindən vəzn pozulmuşdur.

<sup>2</sup> “Bəhlul” – 1907-ci ildə Bakıda “Molla Nəsrəddin”in təsiri ilə nəşrə başlayan, ayda iki dəfə nəşr olunan “məzhəkə səyagında siyasi, fənni, ədəbi, iqtisadi və ictimai” jurnal idi. İlk nömrəsi may ayının 19-da, son 9-cu nömrəsi isə noyabrın 4-də çıxmışdır. Redaktoru bolşevik Ələsgər Əliyev idi. Jurnalda M.Ə.Sabir, Ə.Qəmküsər, H.İ.Qasımov və başqaları iştirak etmişlər.

## [MƏN BELƏ ƏSRARI QANA BİLMİRƏM]

(Səh.128)

İlk dəfə “Bəhlul” jurnalında (13 sentyabr 1907, №6) imzasız çap olunmuşdur. Birinci nöşrdən başqa, bütün qalan nöşrlərə daxil edilmişdir. İkinci, üçüncü və dördüncü nöşrdə “Bilmirəm” adı ilə verilmişdir.

Jurnalda satiradan əvvəl “Qana bilmirəm” adlı imzasız bir felfeton çap olunmuşdur. Şerin məzmunu və ideya istiqaməti ilə six bağlı olub, M.Ə.Sabir tərəfindən yazıldığı güman edilən həmin felyetonu eynilə veririk:

“Qana bilmirəm ki, neçün bizim bu ərbablarımız xarici pirqaçıqlərə artıq pul verməyə yerikləyirlər, amma müsəlman pirqaçıqlərə gəldikdə kiselərinin ağızın hörükleyirlər?!“

Qana bilmirəm ki, neçün bizim bü müsəlman övrətləri ancaq bir abırlı müsəlman görəndə qaçırlar, amma hammal, fə'lə, suçu, gülabçıları... görəndə üzlərin açırlar!?

Qana bilmirəm ki, neçün bizim bu mollalarımız fəqir-füqəra camaatımızın zavallı övladlarına əsrə görə bir çərəkçiyəz yazmırlar ki, gedib oxuyub insani-kamil olsunlar; amma böyüklərinə təzkir yazıb verirlər ki, xərmənlərdə dolanıb və dilənib sail olsunlar?!

Qana bilmirəm ki, neçün bizim bu dükəncilərimiz cüm’ə günlərində dükanların bağlıyıb öz mə'bədgahlarına getmirlər doğrular kimi; amma qapu arasından xəlvət-xəlvət şey satırlar oğrular kimi?!

Qana bilmirəm ki, neçün bizim bu müsəlmanlar özlərin şapqalılarının ayaqlarına yixırlar, amma papaqlılarının başlarına çıxırlar?!

Qana bilmirəm ki, neçün bizim bu işıqlı cavanlarımız yolcu və dilənçi ana-bacılarını görəndə gözlərini yumurlar, amma o rus matuşkələrinə qarşı bir verstlikdən cumurlar!?

Qana bilmirəm ki, neçün bizim bu tirboyun, yoğunbel fəqirlər bir işə əyilmeyirlər, amma bunun-onun qapılarında sulanırlar bisiklər v itlər kimi?!

Şe'r

*Mən belə əsrari qana bilmirəm!..*

<sup>1</sup> Dolana bilmirəm ifadəsi son dörd nöşrdə: *dayana bilmirəm*.

## MÜƏLLİMLƏR SİYEZDİ

(“Baş tutdu müəllimlərin iclasi-siyezdi”)

(Səh.129)

İkinci müəllimlər qurultayı ilə əlaqədar yazılan bu şeir ilk dəfə “Molla Nəsrəddin” jurnalında (17 sentyabr 1907, №35) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Müəllimlər qurultayı” adı ilə, son iki nəşrdə isə sərlövhəsiz verilmişdir.

Jurnalda Sabirin bu şeri haqqında belə bir qeyd verilmişdir: “Bu şeirlər 33-cü nömrədə çap olunacaqdı. Bəzi səbəblərə görə bu nömrəyə qaldı”.

<sup>1</sup> 1906-cı ildə keçirilmiş birinci müəllimlər qurultayı və orada müzakirə edilən məsələlər (əlisba tədrisi, ana dili, mükemməl dərslik yaratmaq, qız məktəbi açmaq və s.) nəzərdə tutulur.

[ÇAPMA ATINI, GİRMƏ BU MEYDANƏ, A MOLLA!]

(Səh.130)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (17 sentyabr 1907, №35) imzasız çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

<sup>1</sup> “Molla Nəsrəddin” jurnalı nəzərdə tutulur.

<sup>2</sup> “Çehil Tuti” – “Min bir gecə” üslubunda farsca yazılmış mövhumi nağıl kitabıdır. Kitaba Tutı tərəfindən söylənən, məhəbbətdən bəhs edən qırx nağıl daxildir.

## İKİ CAVABLARA BİR CAVAB

(“Loğalaşib, a görməmiş, çox da belə firıldama!”)

(Səh.133)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 oktyabr 1907, №37) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Birinci və ikinci nəşrdə “Tazə həyat” qəzetəsində Məhəmmədzadə imzalı “Sən deyən oldu, mən deyən” nəqəratlı şe'rə cavab” adı, üçüncü və dördüncü nəşrdə “Sən deyən olmayıb hələ!” adı ilə, son iki nəşrdə isə sərlövhəsiz verilmişdir.

M.Ə.Sabirin “Hə, de görünüm, nə oldu bəs, ay balam, iddiaların?” misrası ilə başlayan satirası “Molla Nəsrəddin” jurnalında (12 may 1907, №19) çap ediləndən sonra “Tazə həyat” qəzetində həmin satiraya şeirlə iki cavab

yazılmışdır. Cavablardan biri qəzeti 1907-ci il 29 avqust tarixli 107-ci nömrəsində “Məhəmməd Məhəmmədzadə” imzası ilə, digəri isə sentyabrın 6-da çıxan 113-cü nömrəsində “Müsəlman” imzası ilə çap olunmuşdur.

Birinci cavabın ilk iki bəndi belədir:

*“Hə, a balam, a özgəyə verməyən öz əlindəkin,  
Söyləyərik gecə-günüz iş görən əncüməndəkin.  
İndi necə görür gözün əncümən əhlinin təkin,  
Eyləmisən necə güman, sən deyən oldu, mən deyən?  
Həni o dillərin sənin, heç daxı gəlməyir səsin,  
Olmuya bir Ətabəkin ölməyi eylədi bəsin?  
Sən kimi batmamışdu bu barədə nitqi heç kəsin,  
Halını çox edib yaman, sən deyən oldu, mən deyən?..”*

Bu şerə nəzirə yazılmış ikinci cavab isə belə başlanır:

*“Həmə görisən, a Molla əmu, birbəbir iddiamızı,  
Gör necə müstəcab edib tanrı bizim duamızı,  
Verdi kəmali-lütf ilə mətləbi müddəamızı,  
İndi necə oldu, Molla əmu, mən deyən oldu, sən deyən?”*

M.Ə.Sabirin “İki cavablara bir cavab” satirası jurnalda dərc ediləndən sonra M.Məhəmmədzadə “Tazə həyat” qəzetində (12 oktyabr 1907, №144) yenidən Sabirə cavab vermişdir. Cavabın ilk bəndi belədir:

*“Hə, de, a bəxtəvər, dağit dərdü qəmi məlalını,  
Tərbiyəsiz uşaq ilə, xoştər elə xəyalını,  
Vardi nə eybi, yoxlariq biz də sənin kəmalını,  
Mən dediyim olub, olar, sən deyən olmaz olmasa!..”*

<sup>1</sup> Mirzə Əbülhəsən xan – Kəmsəvad bir adam idi. Dostluq və vasito ilə iş başına keçmişdi. Şair bununla müxtəlif vasitələrlə hakimiyəti əlinə alan bəzi İran hakimlərinə işaret edir.

[SOLDUMU GÜLZARIN, EY FAİQİ-NE'MAN PƏSƏR]

(Səh.134)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1907, №39) imzasız çap olunmuşdur. Yalnız ilk dörd nəşrə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Töhmət” adı ilə verilmişdir.

Şeir “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından biri olan Ömrə Faiq Nemanzadənin çar hökuməti tərəfindən tutulması münasibəti ilə yazılmışdır.

<sup>1</sup> *Dağı-kədər* ifadəsindəki *dağı* sözü birinci nəşrdə getməmiş, sonrakı üç nəşrdə isə bu ifadə *sixi-kədər* ifadəsi ilə əvəz edilmişdir.

<sup>2</sup> Bu misra ikinci nəşrdə üç bəndin sonunda çap olunmamışdır.

<sup>3</sup> *İstəmə hürriyyəti fə'leyi-möhtac tək* misrası heç bir nəşrdə verilməmiş, bunun əvəzinə “*Dad məni dutdular*” *söyləmə durrac tək* misrası mətnə daxil edilmişdir.

[EY ON Kİ, ÜLUMİ-MƏDƏNİDƏN XƏBƏRİN VAR]

(Səh.135)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1907, №39) *imzasız* çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

<sup>1</sup> *Şərin* sözü jurnalda: *şərərin*.

#### SUAL-CAVAB

(“ – *Görmə! – Baş üstə, yumaram gözlərim* ”)

(Səh.137)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 oktyabr 1907, №40) *imzasız* çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son iki nəşrdə *sərlövhəsiz* verilmişdir.

#### İFTARDAN BİR GÖVTAR, YA MƏCMUƏDƏN BİR LÖQMƏ

(“*Atmış niqabi-hüssein məcmuəyi-təvəngər* ”)

(Səh.138)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 noyabr 1907, №42) *imzasız* çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Ey vaizi-süxənvər!* ..” adı ilə, son iki nəşrdə isə *sərlövhəsiz* verilmişdir.

Jurnalda sərlövhədən sonra belə bir qeyd vardır: “*Nəzirə ustadi-möh-tərəm Əkrəm bəyə...* ”

Bu satira Rəcaizadə Mahmud Əkrəm bəyin 1907-ci ildə “Füyuzat” jurnalının 7 oktyabr tarixli 29-cu nömrəsində çap olunmuş “*Bəhardan bir yapraq, yaxud zümrüdmədən bir nəğmə* ” adlı şerinə nəzirədir. Şerin ilk bəndi belədir:

“Atmış niqabi-hüsnün məhbubeyi-zərəfsər,  
 Qırlar yaşıl geyinmiş... açmış bütün çıçəklər,  
 Ahəngriz gülşən mürğani-eşqpərvər...  
 Cari səfadə culər... sari həvayə ənbər...  
 Əksi-səhabı-rəngin... zilli-cibali-əxzər  
 Dəryayı-lacivərdə olmaqda zinətavər.  
 Dəryayı-lacivərdə olmaqda zinətavər.  
 Ənvar içində aləm... əşvaq içində hər yer...  
 Fəslili-bəhardır bu... ey dilbəri-səmənbər!  
 Quşlar çəmənsiz olmaz!..  
 Könlüm də sənsiz olmaz!..”

[BİMƏRHƏMƏT Ə'YANLARINA ŞÜKR, XUDAYA!]

(Səh.140)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 dekabr 1907, №47) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Mabə'di var, amma...” adı ilə verilmişdir.

<sup>1</sup> 1907-ci ildə bir neçə silahlı soyğunçın Bakının İçəri şəhərindəki müsəlman qadın hamamına daxil olub, qadınları qarət etmişdi. Bu barədə o zamankı mətbuatda bir sıra materiallar çap olunmuşdu.

C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında Sabir şerindən iki nömrə əvvəl dərc edilmiş “Həyat” felyetonunda (2 dekabr 1907, №45) deyilirdi: “...Sədi bunu da bilirmiş ki, Bakıda müsəlman cavanları əllərində revol və xəncəl bir gün tökülcəklər Ağa Mikayıł hamamına və çılpaq müsəlman övretlərinin üstə hücum çəkib, onların paltarlarını qarət edəcəklər...”.

Diqqətli müşahidələr göstərir ki, Sabirin bir sıra satiralarının yaranması prosesində mətbuat səhifələrində çap olunmuş ayrı-ayrı əsərlərin, hətta xəbərlərin mühüm rolü olmuşdur. Eyni sözləri “Bimərhəmət ə'yana...” satirası haqqında da demək olar.

## MƏKTUB

(“Molla dayı, etmə şərərat belə”)

(Səh.141)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 dekabr 1907, №48) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “...Dəyiş səhbəti” adı ilə verilmişdir.

<sup>1</sup> Sə'fəs, qəşət – köhnə tədris üsulunda tə'lim edilən əbcəd sözləridir.

[TÖHMƏT EDİR QƏZETÇİLƏR, – MƏ'SƏRİ-NASI  
BİR BELƏ!..]

(Səh.142)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 dekabr 1907, №49) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Bir belə!..” adı ilə verilmişdir.

<sup>1</sup> *Məryəm* – Dini rəvayət görə, İsa peyğəmbərin anasıdır. Bütün dinlərin tarixində atasız olan guya yalnız İsa peyğəmbərdir. Şeirdə kinayə ilə həmin əhvalata işarə olunmuşdur.

## 1908

[DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ?!]

(Səh.145)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 yanvar 1908, №1) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Neylərdin ilahi?!” adı ilə verilmişdir.

## SUAL-CAVAB

Cavan-qoca

(“ – *Şəhri-məlumunuzun vəz'ü qərarı necədir?* ”)

(Səh.147)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 yanvar 1908, №2) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Təzə və köhnə” adı ilə verilmişdir.

<sup>1</sup> *Nuh* – Əfsanəyə görə, peyğəmbərlərdən biridir. “Nuh tufanı” haqqın-dakı əsatirdə tufandan sonrakı insanlığın ilk nümayəndəsi kimi göstərilmişdir. “Necə görmüşdüsə Nuh” ifadəsi qədimlik, köhnəlik mənasında işlənmişdir.

<sup>2</sup> *Danışır bir paramız* ifadəsi ilk nəşrdə: Bir paramız danışır.

## SƏBİR

(“*Ta gəlirik biz də bir az anlayaq*”)

(Səh.148)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 yanvar 1908, №3) *imzasız* çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “*Tək səbir*” adı ilə verilmişdir.

<sup>1</sup> *Məclisi-ə'yanda* ifadəsi dördüncü nəşrdə: *ölkədə, hər yanda.*

## FİSİNCAN

(“*Sanma əzdikcə fələk bizləri viranlıq olur*”)

(Səh.149)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 yanvar 1908, №4) *imzasız* çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

[ALDANMARAM Kİ, DOĞRUDUR AYİNİN, EY ƏMU!]

(Səh.150)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (3 fevral 1908, №5) *imzasız* çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Ey əmu!*” adı ilə verilmişdir.

<sup>1</sup> *Pul* sözü dördüncü nəşrdə: *nəf*.

## BİZƏ NƏ?! BİZƏ NƏ?! BİZƏ NƏ?!

(“*Gər bu il xəlqi təbah etdi giranlıq, biza nə?!*”)

(Səh.151)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (24 fevral 1908, №8) *imzasız* çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son iki nəşrdə *sərlövhəsiz* verilmişdir.

C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi (27 yanvar 1908, №4) “*Ot*” adlı felyetonu Sabir satirasının yaranması üçün mövzu və material vermişdir.

Həmin felyeton budur:

“İlin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir.

Bu qədər var ki, şairlər bahar fəslini hamidən artıq dost tuturlar. Kitab-larda həmişə oxumuşuq ki:

Vəqtı bəhər əst, xiz ta betamaşa rəvim...

Ya bir özgə yerdə oxuyuruq:

*Mübarək bad mürğani-çəmənra,  
Nəvasəncani-rəngin əncümənra  
Ki, əhdi novbəhar aməd tərəb cuş  
Nevi-gül kərd dövrani-kühhənra...*

Bunlar hamısı köhnə sözlərdi və köhnə səliqədi. Mən inanmiram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn, qış fəslindən artıq tutalar. Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfəsi yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir və, demək olar ki, behiştə və'də olunan ləzzətlərin hamısını Tiflisdə qışda ələ getirmək olar.

Bir ay bundan qabaq Qafqazın hər bir yerindən erməni camaatının vəkilləri cəm olmuşdular Tiflisə ki, erməniaclarına sərdardan pul istəsinlər. Həmin vəkillər yanlarıca uzun-uzun ərizələr, siyahilər götirmişdilər. Kəndlərin adlarını, acların sayını və istədikləri pulun qədərini adbaad, kəndbəkənd, hamısını təfsilən yazıb yekə-yekə kitablar bağlamışdilar və bu ərizələri və siyahiləri maşında səliqə ilə çap eləyib götərib qoymuşdular sərdarın qabağına.

Erməni vəkilləri istədikləri pulun qədəri iki milyon yarımdı.

O günlərdə mən Tiflisdə küçə ilə gedərkən İrəvan xanlarından da gördüm və Qarabağ bəylərindən də bir neçə dəstə gördüm. Və görəndə yəqin elədim ki, bunlar da gəliblər müsəlman aclarına sərdardan pul istəsinlər.

Amma məlum oldu ki, bunların heç biri pul istəmeyə gəlməyib. İrəvan xanları nədən ötrü təşrif götirmişdilər, – bilmədim, amma bunu bildim ki, Qarabağ bəyləri nədən ötrü gəliblər.

Qışda Tiflis cənnətin bir guşəsinə oxşayır. Tiflisdə “Sirk” oyunu həmişə qışda başlanır. Ondan ötrü ki, müsəlman bəyləri və mülkədarları özgə vəqt kəndlərdə rəiyyətdən bəhrə yığmağa məşğul olurlar; ancaq qış fəsli bikar ola bilirlər. Kənddə də qışda oturmağın nə mə’nası? Bir yandan ac kəndlilərin ağlaşması, bir yandan da elə həman övrət-uşaq, həman övrət-uşaq, həman övrət-uşaq. Qərəz ki, heç bir ləzzəti yoxdu...

Dekabrın 27-də erməni vəkilləri sərdara ərizə verirdilər və elə həman gün Qarabağın qoca və cavan bəyləri “Sirk”də əvvəlinci cərgədə oturub sirk qızlarının çılpaq topuqlarına tamaşa eləyirdilər. Erməni vəkillərinin biri ağlaya-ağlaya ac ermənilərin əhvalını sərdara nəql eləyirdi: bəylər də qaqqlıdaya-qaqqlıdaya qızların oynamağına çəpik çalırdılar. Ermənilər deyirdilər:

- Aman günüdü, sərdar, bizim aclara pul ver.
- Bəylər deyirdilər:
- Oxqay, Liza can, qadavı alım!

\* \* \*

Biz yenə deyirik ki, Qarabağın kəndlərində müsəlmanlar acıdan ağlaşırlar. Biz bunu neçə dəfə yazmışıq və heç kəs bizi cavab verməyibdir ki, bu sözlər yalandır. Və heç kəs də dinmir.

Biz neçə dəfə yazmışıq ki, Bakıda keçən il yiğilan ianə komissiyası qırx beş min manatdan ancaq iki vaqon un göndərdi Zəngəzura ki, putu iki manatdan satılsın və min manat da göndərdi Qarabağa. Bu min manatdan da hələ heç bir acın xəbəri yoxdu. Hesab və kitab da ki, maşallah, müsəlman içində adət deyil.

Qurtardı getdi.

Hər bir müsəlman qəzetini alırsan əlinə, götürsən ki, yazılıb “maşaallah filan milyonçu, maşaallah flan millətpərəst, maşaallah flan xan, flan bəy, flan hacı, flan kərtəngələ...” Amma heç kəs yazmır ki, bir yandan da minlərcə müsəlmanlar acıdan ağlaşır və bir yandan da min-min manatlar xərclənlərlər qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barişniya və madama, sözü bir dəfə deyərlər adama!..

Bunlar hamısı öz yerində; amma bu da var ki, qış fəslə nə qədər gözəl olsa da, yenə bahar fəsli bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur.

Elə çöllər yaşıllanan kimi, arvad səhər yerindən durur və ac yatmış uşaqlarını oyadıb deyir:

– Vəqt bəhar əst, xiz ta bətamaşa rəvim!..”

<sup>1</sup> *Poranlıq* sözü son beş nəşrdə: *boranlıq*.

<sup>2</sup> Zəngəzur mahalının aclarına ianə toplananda varlıların çoxu müqavimət göstərirdi. Şeirdə həmin hadisəyə işarə olunur.

<sup>3</sup> *Qəm oynağlarını* ifadəsi son nəşrdə: *qəm oylaqlarını*.

## BARAKALLAH

(“*Sən beləsənmiş, balam, ay barakallah sənə!..*”)

(Səh.152)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 mart 1908, №11) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son iki nəşrdə *sərlövhəsiz* ve rilmışdır.

<sup>1</sup> *Gözündən* sözü son iki nəşrdə: *üzündən*.

## OLMUR, OLMASIN!

(“Ata: Kuçədə tullan, ey oğul, sən’ətin olmur, olmasın!”)

(Səh.155)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 mart 1908, №12) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Ata və oğul” adı ilə verilmişdir.

<sup>1</sup>Neyləsən eylə ifadəsi ikinci, üçüncü və dördüncü nəşrlərdə: böyləsən eylə.

## [MADAM Kİ, HAMİYANİ-ZÜLMƏT]

(Səh.157)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 mart 1908, №13) imzasız çap olunmuşdur. Dördüncü nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü nəşrdə “...Qafilanə xab et!” adı ilə verilmişdir.

Jurnalda şeirdən əvvəl belə bir qeyd vardır: “*Molla Nəsrəddin*” in 10-cu nömrəsində *Qızdırma* imzalı yazılın aş’ara cavab”.

Bu satira “*Qızdırma*” imzası ilə yazan M.H.Zeynalovun 1908-ci ildə “Molla Nəsrəddin” jurnalının 9 mart tarixli 10-cu nömrəsində dərc edilmiş bir şerinə cavabdır. Həmin şerin ilk bəndi budur:

“Vəqta ki, əsər nəsimi-zülmət,  
Tə’sir bağılıyar cəhalət,  
Dünyadən ədəm bulur bu millət,  
Hərçənd bacarmanam nübüvvət;  
Amma belə göstərir zəmanə:  
Bixar qalır güli-fərasət.  
Ey seyrə çıxan o gülşitanə,  
Onda oxu bir duayı-rəhmət,  
İndi məni kafiranə yad et!..”

Şerin başında yazılın “Şairimiz “Hop-hopə” təqdim olunur” sözləri nə-zərə alınmamış və bu əsər səhv olaraq Sabirə isnad ilə ilk dörd nəşrə daxil edilmişdir.

## MƏSLƏHƏT

(“Ağrin alım, ay Məşəd Sijimqulu”)

(Səh.158)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 aprel 1908, №14) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

Bu satira Əli Nəzminin 1908-ci ildə “Molla Nəsrəddin” jurnalının 23 mart tarixli 12-ci nömrəsindəki “Məsləhət” adlı şerinə cavabdır. Əli Nəzminin şeri belə başlanır:

“*Molla, sənə eyləyirəm məsləhət:  
Söylə görüm, evlənim, evlənməyim?  
Atmışı siñnim eləyibdir güzəst,  
Bir qız alıb, evlənim, evlənməyim?...*”

<sup>1</sup> *Məşədi Sijimqulu* – Şair Əli Nəzminin ən çox “Molla Nəsrəddin” jurnalında işlətdiyi gizli imzalarından biridir.

<sup>2</sup> Bu misra ikinci, üçüncü və dördüncü nəşrdə verilməmişdir.

## ŞİRVAN

(“*Şe’rimi, Molla dayı, zənbilə salsañ, mənə nə?!*”)

(Səh.162)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 aprel 1908, №15) imzasız çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

[BİR CİBİMDƏ ƏSKİNASIM, BİR CİBİMDƏ AĞ MƏNAT]

(Səh.163)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 aprel 1908, №15) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. İlk iki nəşrdə “Abdulla Cövdət bəyi təqlidi-təməsxüranə”, üçüncü və dördüncü nəşrdə isə “...Böylə ləzzətli həyat!” adı ilə verilmişdir. Jurnalda şeirdən əvvəl belə bir qeyd vardır: “Doktor Abdulla Cövdət bəyi təqlid (“İctihad”, nömrə 4)”.

Bu satira Abdulla Cövdət bəyin 1908-ci ildə “İctihad” jurnalının 5 aprel tarixli 4-cü nömrəsində çap olunmuş “Bir şairi-qəribin zindan yadigarı” adlı şerinə (həmin şeir sonralar “Günəş” qəzetində də (9 sentyabr 1910, №15) çap edilmişdir) nəzirədir. Şeir belə başlanır:

“*Bir yanımda yarı-məhzun, bir yanımda kainat,  
Olmañ olsun boyılə suzişli, fəlakətli həyat!  
Pişgahi-çeşmi-canımdə vətən eylər vəfat,  
Olmañ olsun boyılə suzişli, fəlakətli həyat!..*”

## AY HARAY!

(“Ay haray, bir neçə şair, neçə şair kimilər”)

(Səh.164)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 aprel 1908, №16) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son iki nəşrdə *sərlövhəsiz* verilmişdir.

<sup>1</sup> *İstəyir* sözü əvəzinə ilk dörd nəşrdə: *qoymayın*.

<sup>2</sup> *Yetməzmi ki* ifadəsi ilk dörd nəşrdə: *yetməz kimi*.

## DOĞRU

(“Döğru deyən olsayıdı yalançı usanardı”)

(Səh.165)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 aprel 1908, №16) imzasız çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. İlk iki nəşrdə *sərlövhəsiz*, üçüncü və dördüncü nəşrdə isə “*Ağzı küləklilər*” adı ilə verilmişdir.

<sup>1</sup> *Vəfadə* sözü son iki nəşrdə: *vəfadar*.

<sup>2</sup> *Oyanardı* sözü ilk dörd nəşrdə: *utanardı*.

## DİLBƏR

(“Ey dilbəranə tərzdə cövlan edən cocuq!”)

(Səh.166)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 aprel 1908, №17) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Cocuq*” adı ilə verilmişdir.

Bu satira Məhəmməd Hadinin 1908-ci ildə “Tazə həyat” qəzetinin 10 və 11 mart tarixli 32 və 33-cü nömrələrində çap olunmuş “*Rəhgüzari-mətbuatda bir şükufeyi-məarif*” adlı şerinə nəzirədir. Şerin ilk bəndi belədir:

“Ey iktisabi-elmə şitaban olan cocuq!  
Ey talibi-şükufeyi-irfan olan cocuq!  
Bir tərzi dilrubalə xuraman olan cocuq!  
Ağuşı-məktəbi-ədəbə can atan cocuq!”

*Ey kainati-izzətə sultan olan çocuq!  
Ey cənnəti-səadətə rizvan olan çocuq!..”*

<sup>1</sup> *Vəfayılər* sözü jurnalda: *fədayılər*.

## BƏXTƏVƏR

(“*Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!*”)

(Səh.168)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 may 1908, №19) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Baxtımız oğlan imiş!..*” adı ilə verilmişdir.

<sup>1</sup> Firdovsinin “Şahnamə” dastanının əsas qəhrəmanı Rüstəm və onun göstərdiyi şücaətlərə işaret olunmuşdur.

<sup>2</sup> Son dörd nəşrdə axırıncı iki misranın yeri dəyişik getmişdir.

## ÜÇ ARVAD

(“*Ax, bu uşaqlar necə bədəzatdilar!*”)

(Səh.170)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may 1908, №21) “*Hop-hop*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Mətləbə əl çatmayırl!..*”, son iki nəşrdə isə “*Üç arvadlı*” adı ilə verilmişdir.

<sup>1</sup> Jurnalda bu misranın üzərinə çıxış əlaməti qoyulub aşağıda belə bir qeyd verilmişdir: “*Əfzəl-ül-ə'mal əhməzuha*”.

## SƏBR ELƏ

(“*Etsə də aləm hamısı zəlzələ*”)

(Səh.172)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 iyul 1908, №28) “*Boynuburuq*” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

## [AY NƏNƏ, BİR QIRMIZI SAQQAL KİŞİ!]

(Səh.154)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 iyul 1908, №29) “*Qardaşoğlu*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Baqqal kişi*” adı ilə verilmişdir.

<sup>1</sup> Bu misra ilk dörd nəşrdə belə getmişdir: *Bir kişidir, ay nənə, lap cox fağır.*

<sup>2</sup> Bu bənd heç bir nəşrdə verilməmişdir.

<sup>3</sup> *Rustəm* – Firdovsinin “Şahnamə” dastanının əsas qəhrəmanı; *Zal* isə Rüstəmin atasıdır.

## ŞİKAYƏT

(“*A kişi, bundan əzəl xəlqdə hörmət var idi*”)

(Səh.176)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 iyul 1908, №30) “*Boynuburuq*” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmiş və sərlövhəsiz verilmişdir.

## GAVUR QIZI

(“*Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!*”)

(Səh.177)

İlk dəfə “Molla Nərəddin” jurnalında (28 iyul 1908, №30) “*Qoca əmu*” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

<sup>1</sup> “Molla Nəsrəddin” jurnalına müraciət olunur.

<sup>2</sup> Hər iki nəşrdə *itə* sözü: *isə*.

<sup>3</sup> Hər iki nəşrdə *yap* əvəzinə: *yax*.

## [OSMANLILAR, ALDANMAYIN, ALLAHI SEVƏRSİZ!]

(Səh.178)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 avqust 1908, №31) “*Qoca iranlı*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və

dördüncü nəşrdə “*Yatmayın!*”, son iki nəşrdə isə “*Yatmayın, Allahı sevərsiz*” adı ilə verilmişdir.

<sup>1</sup> Bəndlərin sonunda təkrar olunan *yanmayın* sözü bütün nəşrlərdə *yatmayın* şəklində getdiyindən qafiyə pozulmuşdur.

<sup>2</sup> *Mirzə Əli Əkbər* – Yarım əsrə yaxın mürtəce fəaliyyət göstərən Ərdəbil axundu idı.

<sup>3</sup> *Mir Həşim* – Mürtəce Təbriz ruhanisi, məşrutəçilərin qəddar düşmənlərindən biri idi.

<sup>4</sup> *Şeyx Fəzlüllah* – İranda məşrutə hərəkatının əleyhinə mübarizə aparan qaraguruhçu müctəhidlərdən biri idi. Məşrutəni “xilafi-şəriət”, məşrutəçiləri isə “kafir” adlandırırdı.

## [MƏN ŞAHİ-QƏVİŞÖVKƏTƏM, İRAN ÖZÜMÜNDÜR!]

(Səh.180)

İran şahı Məhəmmədəlinin dilindən yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (11 avqust 1908, №32) “*İran qurdu*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “*İran özümündür*” adı ilə verilmişdir.

<sup>1</sup> Müzəffərəddin şah nəzərdə tutulur.

<sup>2</sup> *Məhəmmədəli mirzə* (1872-1925) – 1907-1909-cu illərdə İran şahı olmuşdur. Müzəffərəddin şahın böyük oğlu və varisi idi. İri torpaq sahiblərinin – feodalların mənafeyini müdafiə edərək, inqilab əleyhinə amansız mübarizə aparmışdır. 1908-ci ilin iyun ayında milli məclisi qovmuşdur. Sabir öz satiralarında Məhəmmədəli şahın adını qəsdən tehrif edərək “Məndəli”, “Məmdəli”, “Mə’dəli” şəklində işlətmüşdür.

## QOYMA, GƏLDİ!

(“*Xandostu, amandı, qoyma, gəldi!*”)

(Səh.182)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 avqust 1908, №33) “*Yetim qızçıq*” imzası, “*Bakılırlara*” adı ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

Jurnalda şeirdən əvvəl “*Dəmdəməki*” imzası ilə “*Bakıdan*” adı altında balaca bir felyeton dərc edilmişdir. Satiranın ideya məzmunu ilə six bağlı olan həmin felyeton budur:

“Molla əmi, burada bir axund 13 yaşında bir qızı 65 yaşında bir qoca kişiyyə verib. İndi cəmaət ona lə’nət oxuyur. Deyirlər ki, “ay axund, cahil uşağı qoca kişiyyə niyə verdin?” Deyir ki, “mən ilə Məkkə yoldaşı olub, yaxşı adamdır”.

Haman yetim qızçıqazın dilindən bu şe’ri yazıb göndərdim ki, çap edəsiniz.

*Xandostu, amandı, qoyma, gəldi!*  
.....

<sup>1</sup> *Gərçi qocadır* ifadəsi ilk dörd nəşrdə: *lap çox qocadır*.

<sup>2</sup> *Amma sorağdı* ifadəsi bütün nəşrlərdə: *xortdandi, çoxandi*.

## UŞAQDIR

(“Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!”)

(Səh.185)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, №34) “*Tükəzban cici*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Jurnalda *dinmə* əvəzinə: *dəmə*.

<sup>2</sup> Son iki misranın yeri bütün nəşrlərdə döyişik verilmişdir.

## İSTİQBALIMIZ LAĞLAĞDIR

(“*İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm*”)

(Səh.186)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, №34) “*Qoca əmə*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

Bu satira Məhəmməd Hadinin 1908-ci ildə “Tazə həyat” qəzetiinin 4 və 7 avqust tarixli 178 və 181-ci nömrələrində çap edilən “*İstiqlalımız parlaqdır*” şerinə cavabdır. M.Hadinin şerinin ilk bəndi belədir:

“Açar firdovsi-hürriyyat, füyuzabad olur aləm,  
Gülər sübhi-həqiqət, mə’dələtmə’tad olur aləm,  
Şüaati-müsavatılə səhni-dad olur aləm,  
Kəməndi-esqi-insaniyyətə münpəd olur aləm,  
Sürurabadi-hürriyyat gəlir, dilşad olur aləm,  
Şu istibdad əlindən qurtarır, azad olur aləm!..”

## CAVAN

(“*Eyvanımız ucadır*”)

(Səh.187)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, №34) “*Boy-nuburuq*” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

AX!..

(“*Ax!.. necə kef çəkməli əyyam idi*”)

(Səh.188)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 sentyabr 1908, №36) “*Molla Cibişdanqulu*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

[AÇILDIQCA SƏNİN SÜBHÜN, MƏNİM DƏ  
HÖRMƏTİM ARTIR]

(Səh.190)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (15 sentyabr 1908, №37) “*Bir alım*” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

<sup>1</sup> *Libasi-alimi olmuş* ifadəsi hər iki nəşrdə: *libasi-alim olmuşdur*.

<sup>2</sup> Üç gözüm ifadəsi hər iki nəşrdə: *aç gözüm*.

NƏSİHƏT

(“*Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!*”)

(Səh.191)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 sentyabr 1908, №38) “*Boy-nuburuq*” imzası ilə çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir. Üçüncü nəşrdə “*Qərəzkara*” adı ilə, son iki nəşrdə isə *sərlövhəsiz* verilmişdir.

<sup>1</sup> *Siyrəti-mə'nadə* ifadəsi hər üç nəşrdə: *surəti-mə'nadə*.

<sup>2</sup> *Zorba* sözü üçüncü nəşrdə: *hərdən*.

<sup>3</sup> *Hər dəm* ifadəsi üçüncü nəşrdə: *hərdən*

[MAHİ-RƏMƏZANDIR, YENƏ MEYDAN DA BİZİMDİR!]

(Səh.192)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 sentyabr 1908, №39) “*Qarınqulu*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “*Mahi-rəməzandır*” adı ilə verilmişdir.

<sup>1</sup> *Gər* şərt forması dördüncü nəşrdə: *gör*.

<sup>2</sup> *Pashı* sözü son üç nəşrdə: *parça*.

BU BOYDA!..

(“*Nədir olur bu cocuqlar ə'yan bu boyda, bu boyda?*”)

(Səh.194)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 oktyabr 1908, №40) “*Dindar*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

[QABLA DƏXİ MARFAŞINI, MİR HAŞIM!]

(Səh.195)

Səttarxan başda olmaqla İran mücahidlərinin təzyiqi nəticəsində mürtəce ruhani Mir Haşının Təbrizdən qaçması münasibəti ilə yazılmışdır. İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1908, №42) “*Məsləhəççi*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “*Mir Haşim Təbrizi*” adı ilə verilmişdir.

<sup>1</sup> *Mir Haşim* – Təbrizin qaragürühü ruhanilərindən biri idi. İnqilabçı Təbrizə qarşı yürüş edən Hacı Səməd xan Eynüddövlə ilə əlbir olub, mücahidlərə qarşı mübarizəyə başlamışdı. Eynüddövlənin möğlubiyyətindən sonra o da Təbrizdən qaçmışdı.

<sup>2</sup> Jurnalda bu misra haqqında belə bir qeyd verilmişdir: “*Səttarxandan ibarətdir*”.

<sup>3</sup> *Əbrəhə* – Yəmənə hakim olan Həbəş valisi idi.

<sup>4</sup> M.Ə.Sabirin bu bənddə qələmə aldığı tarixi-əfsanəvi hadisə mötəbər mənbələrin birində belə bir təsvir edilir: “...Bütün Ərəbistan yarımadası Kə'bənin yerləşdiyi Məkkəyə axın-axın gəlir, orada böyük bazarlar qurulur, ticarət oraya cəmlənirdi. Məkkə şimal və cənuba, şərq və qərbə doğru olan ticarət

qafilələrinin yollarına açıq ild. Ancaq ərəbləri oraya cəlb edən əsas cəhət Kə'bənin müqəddəs bir yer olması idi. Ona görə də xalqı oradan ayrırmak məqsədi ilə başda yerlərdə də dini mə'bədlər yaradıldığının şahidi olur.

Əbrəhə də Yəməndə, Sanada belə bir mə'bəd tikdirdi, ancaq ərəbləri Məkkədəki Beyti-Haramdan uzaqlaşdırma bilmədi. Ərəblərin nəzərində Kə'bənin qüdsiyyəti əvvəlki kimi davam edirdi. Əbrəhənin qurdurduğu mə'bədə müqəddəs nəzərlər baxmadılar...

Əbrəhə ərəbləri cəlb etmək məqsədi ilə çox xərc-xəsarət çəkərək bəzəyib-düzədiyi bu yeni məbədin ərəbləri Məkkədən döndərə bilməyəcəyini analayaraq, bu dəfə başqa bir çarəyə əl atdı: ən yaxşısı ərəblərin son dərəcə bağlı olduqları Kə'bəni uçurtmaq id!

Əbrəhə həbəşlərdən təşkil etdiyi böyük bir ordu ilə ərəblərə qarşı vuruşmaq, daha doğrusu, Kə'bəni uçurtmaq məqsədi ilə Məkkəyə yollandı. Bu ordunun öündə böyük bir fil var idi. Müharibələrdə fildən istifadə etmək qədim bir adət idi. Bu böyük ordu Ərəbistan yaşımadasının Məkkə istiqamətində irəliləməyə başladığı zaman, həmin qorxunc xəbor ərəblər arasında ildirim sür'əti ilə yayıldı. Həbəşlərin İbrahim və İsmayııl tərəfindən qurulmuş Beyti şərifi uçurtmalarına ərəblər razı ola bilməzdilər. Onun üçün də bə'zi yerlərdə müqavimət göstərmək istədilər. Yəmən əşrafından olan Zanəfər Əbrəhəyə qarşı çıxməq üçün tayfasından yiğdiyi adamlarla hərəkətə keçdi, ancaq bu tələm-tələsik yiğilmiş dəstə ilə Əbrəhənin müntəzəm və böyük ordusuna qarşı dayana bilmədi, möglub oldu, əsir düşdü... Əbrəhə bu kiçik müqavimət hərəkatlarını böyük ordusu ilə ayaqlayıb keçdi.

Əbrəhə oradan Məkkəyə yönəldi. Məkkəyə az qalandı atlıldardan bir neçəsini kəşfiyyata göndərdi. O adamlar Qureyş mallarından rast geldikləri nə varsə, hamısını soyaraq Əbrəhəyə götirmişdilər. Bu soyğun malları içərisində Əbdül Müttəlibin də yüz dəvəsi var idi. Qureyş müqavimət üçün hazırlaşmağa başladı. Ancaq sonra belə böyük bir ordunun qarşısında silahlı daya-na bilməyəcəyini başa düşdüyü üçün bu fikirdən daşındı. Artıq Əbrəhənin ordusu Məkkə yaxınlığında çadırlarını qurmuşdu. Əbrəhənin bir elçisi Məkkəyə gələrək Əbrəhənin məqsədinin qan tökmək olmadığını, yalnız Kə'bəni uçurtmaq üçün gəldiyini söylədi. Əbdül Müttəlib də məkkəlilər adından qan tökülməsinə tərəfdar olmadıqlarını bildirdi. Gələn elçi geri qayıdaraq xəbəri Əbrəhəyə çatdırıldı.

Əbdül Müttəlib tərəfindən də oğlanları və Qureyş ağsaqqallarından ibarət bir hey'ət Əbrəhəyə xahişə getdilər. Bə'zi rəvayətlərdə Əbdül Müttəlibin də getdiyi söylənilir. Əbrəhə Əbdül Müttəlibdən gəlişinin məqsədini soruşar, o da dəvələrinin və Qureyşin soyulub aparılan mallarının geri qaytarılmasını isteyir. Bu sözləri eşidən Əbrəhə:

– Mən elə bildim ki, Kə'bəni uçurtmayım deyə xahiş etməyə gəldin, sən dəvələrinin dərdində imişsən, – deyər.

Əbdül Müttəlib ona belə cavab verər:

– Mən dəvələrin sahibiyəm və onları istəyirəm. Kə'bənin sahibi var, onu o qoruyar!

Əbrehə malların hamisini geri qaytardı, ancaq Kə'bəni uçurtmaq fikrin-dən əl çəkmirdi. Əbdül Müttəlib qayıtdıqdan sonra Məkkə xalqına Əbrəhənin pis niyyətini, onun öz ağızından eşitdiyini söylədi.

Əbrəhənin ordusu ilə Kə'bəni uçurtmaq üçün Məkkə üzərinə yürüş edəcəyi saat gelmişdi. Ordusuna “irəli” əmrini verdi və böyük fili ordunun öünü-nə qatdı. Burada gözlənilməz bir hadisə baş verdi. Haqq tərəfindən Əbabıl quşları gəldi. Dündiklərində və cynaqlarında daşıdları kiçik daşları əsgərlərin üstünə salırdılar. “Dəniz tərəfindən əbabıl quşları zühur edib dimdik-lərində və cynaqlarında mərcimək dənəsi qədər ovxalanmış xırda daşları Həbəş əsgərlərinin üstünə atdıqları zaman, bədənlərinin daş dəyidiyi yerlə-rində çiçək yarasına bənzər sızanaqlar yaranır, əsgərləri öldürürdü. Əbrəhəyə də daş dəydi, o da yaralandı”.

Əsgərlərin qırıldığını görən Əbrəhə geri qayıtmaga məcbur oldu. Əsgərlərin çoxu orada və yolda öldü, məhv oldu. Əbrəhə də tükü yolunmuş toyuq vəziyyətində Yəmənə döndü və orada öldü. Bu hadisədən sonra Kə'bənin qüdsiyəti əreblərin nəzərində daha da artdı.

Qur'ani-kərim bu hadisəni qısaca belə izah edir:

“Görmədimmi, Rəbbin eşabi-filə nə etdi? Onların pis fikirlərini puça çı-xartmadımı? Onların üstüne sürü ilə quşlar saldı, onlara kərpic parçalarından daşlar atıldılar. Onları çürük məhsullar kimi dəlik-deşik elədi” (Fil Sürəsi). (Əli Hümmət Bərki, Osman Kəşkioğlu. Xatəmül-Ənbəya Həzrəti Məhəmməd və həyatı. Ankara – 1997, səh.31-33).

<sup>5</sup> *Səndə giñah qalmadı* ifadəsi üçüncü və dördüncü nəşrlərdə: *səndə yenə qalmadı*.

<sup>6</sup> Böyük xalq qəhrəmanı, İran Azərbaycanında demokratik hərəkatın gör-kəmli xadimi Səttarxan nəzərdə tutulur.

## MƏNİM TƏK

(“Səd sükr ki, yox indi bu saətdə mənim tək”)

(Səh.197)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1908, №45) “Əlhac” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son iki nəşrdə sərlövhəsiz verilmişdir.

## KİŞİ

(“Durma, yuxıl yat hələ, Fahrat kişi!”)

(Səh.199)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 dekabr 1908, №50) *Əbuməsr Şeybani* imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. İlk iki nəşrdə “A kişi”, üçüncü və dördüncü nəşrdə isə “Yat, kişi!” adı ilə verilmişdir.

[ZAHİDA, GƏL SOYUNAQ BİR KƏRƏ PALTARIMIZI]

(Səh.200)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 dekabr 1908, №52) “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “Zahidə təklif” adı ilə verilmişdir.

Jurnalda şeirdən əvvəl C.Məmmədquluzadənin “Həqiqət” adlı felyetonu çap edilmişdir. Şerin ideya məzmunu ilə six bağlı olduğuna görə həmin felyetonu eynilə veririk:

“İstəyirəm burada möhtərəm oxucularımız ilə bir az söhbət eləyəm. Hər kəs mənim bu söhbətimə qulaq asmaq istəyir, əvvəl “Tərəqqi” qəzetəsinin 132-ci nömrəsində ikinci səhifədə əvvəlinci sütunun aşağısında yazılan telexramı oxusun və mən də hələ bir istəkan çay içməyə məşğul olum, sonra gələk söhbətimizə.

Bəli, haman teleqrafın məzmunu budur:

Tehran: “Məcidüldövlə məscidində Şeyx Fəzlullah ilə həməfkarları xilafı-məşrutiyyət olaraq nümayişlər yapdır. Vilayət müctəhidlərindən məşrutiyyət ziddinə olan teleqramlar oxunurdu. Məşrutəçiləri kafir deyə e'lan edib-lər. Müctəhidlər şaha ərizə veriblər ki, qanuni-əsasi verməsin”.

Budur haman teleqrafın məzmunu!

Oxucularımızdan iki təvəqqəm var:

Əvvəla, bu xəbərin doğru olmasına heç kəs şəkk eləməsin. Hələ Şeyx Fəzlullah və Hacı Mirzə Həsən qalsınlar kənarda; məşrutiyəti xilafı-şəriət hesab eliyan müctəhidlərin qədəri günü-gündən artmaqdadır.

İkinci təvəqqəm oxuculardan budur ki, bu xəbəri ki, indi hər kəs oxudu və bildi, gərək fikir eləsin. Fikir, fikir, fikir!!! Allah-təala insana ağılı ondan ötəri verib ki, fikir eləsin, fikir, fikir!

Əgər bir gün xəbər çıxa ki, xudanəkərdə, bütün İran camaatı dəli olub, mən heç təəccüb eləmənəm; səbəbi budur ki, bir gün Kərbəla və Nəcəfəl-

Əşrəf müctəhidlərindən teleqraf gəlir ki, məşrutiyət müvafiqi-şəriətdir, bir gün cəmi İranın müctəhidlərindən teleqraf gəlir ki, məşrutiyət xilafi-şəriətdir. Biri belə deyir, o biri elə deyir. Hansına inanım? Vallah, insan dəli ola bilər. O da müctəhiddir, bu da müctəhiddir. Hansına inanım? Bu gün biri deyir məşrutiyət yaxşı şeydir, – məşrutiyət tərəfdarı oluram, sabah o biri deyir məşrutiyət şeytan işidir, – istibdad tərəfdarı oluram. Pəs nə eləyim? Vallah, az qalıram dəli-divanə olam.

Yazılıq iranlı nə bilsin məşrutiyət nədir? Avam camaat ağzını açıb göyə, müctəhidlər nə qoysalar ağızına – yeyəcək. Doğrudur, Allah-təala müsəlməna ağıl verib, amma ağıl ancaq məşgülüyyət üçün verib.

Yazılıq iranlı əgər onu bilsə ki, məşrutiyət nədir, dəxi müctəhid davasını kənara qoyub, özü öz ağıl ilə ya məşrutəçi olar, ya müstəbid. Amma bir surətdə ki, mən bilmirəm məşrutiyət nə deməkdir, – dəxi çarə nədir?

Qədim yunanlar elə bilərdilər ki, Siciliya cəzirəsində birgözlü insan var. Min illərcə avam camaat bu əqidədə qaldı və bir para gözüaq fikirli adamlar istədilərsə də camaati inandırınsınlar ki, Siciliya əhalisi yunanlar kimi ikigözlü adamlardır, – başa gəlmədi.

İsanın anadan olmadığından beş-altı yüz il qabaq yunanlar yavaş-yavaş başladılar Misir tərəfinə səfər eləməyə. Və ticarət işləri artdaqca bunlar başladılar Asiyaya və sonra İtaliya tərəfinə gedib-gəlməyə. Axırda da yunanların yolu düşdü Siciliya cəzirəsinə.

Baha! Bir də gördülər ki, buranın əhalisi özləri kimi ikigözlü insanlardır.

İndi də İranda məşrutiyət məsələsi. İranlı nə bilsin ki, məşrutiyət nədir? Və Məhəmmədəli şahın özünü götürək, o da həmçinin. O da baxır müctəhidlər və Yevropa hökumətləri şah tərəfdən qanuni-əsasının təsdiq olunmağını tələb eləyəndə Məhəmmədəli şah həmişə cavab verir ki, müctəhidlər qoymurlar; çünkü məşrutiyəti şəriətə zidd tapırlar.

Həqiqət dünyada birdir və o həqiqət də budur ki, İranı qarışdırın və bu hala salan müctəhidlərdirlər.

Hər kəs barmağını annına qoyub fikir eləsə, bu mətləbi başa düşər; hər kəs eləməsə, başa düşməyəcək, düşməyəcək, düşməyəcək!

Hələ görək şairimiz nə deyir:

*Zahida, gəl soyunaq bir kərə paltarımızı*  
..... „

<sup>1</sup> *Dayansın* sözü bütün nəşrlərdə: *utansın*.

<sup>2</sup> *Usansın* sözü son üç nəşrdə: *utansın*.

<sup>3</sup> *Xəlq tətbiq eləsin halimizə qalımızı* misrası son iki nəşrdə: *Xalq təhqiq eləsin halimizi, qalımızı*.

1909

## ŞAHNAMƏ

(“Şəhim, tacidarım, qəvi şövkətim!”)

(Səh.201)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 yanvar 1909, №1) “Yazıldı Eynüddövlə tərəfindən – nazimi Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Ərzhal” adı ilə verilmişdir.

Məhəmmədəli şah İranda azadlıq hərəkatını boğmaya çalışdığı vaxt Səttarxanın rəhbərliyi altında Təbriz inqilabçıları üsyan qaldırır. Üsyanı yatırmaq üçün şah tərəfindən Eynüddövlənin başçılığı ilə Tehrandan böyük əsgəri qüvvə göndərilir. Eynüddövlə Təbrizi mühasirəyə alır, uzun müddət mücahidlərlə çarpışsa da, axırdı məğlub olub geri qayıdır. Səttarxanın qoşunu qalib gəlir.

Şeir bu münasibətlə Eynüddövlənin dilindən, Firdovsinin “Şahnamə” dastanına bənzətmə şəklində yazılmışdır.

<sup>1</sup> Səttarxana işarədir.

<sup>2</sup> Yoxun sözü dördüncü nəşrdə: *yaxın*.

<sup>3</sup> *Səttarxan* (?-1914) – Cəsur xalq qəhrəmanı, Cənubi Azərbaycandakı demokratik hərəkatın görkəmli xadimi idi. Qaraçadağ rayonunda kəndli ailəsində doğulmuşdur. Uzun müddət Zaqafqaziyanın sənaye mərkəzlərində çalışmış, fəhlə hərəkatında faal iştirak etmiş, sosial-demokrat “Hümmət” təşkilatının üzvü olmuşdur. 1905-1911-ci illər inqilabı dövründə mürtəce İran hakimləri əleyhino mübarizə aparmışdır. 1908-1909-cu illərdə şah hakimiyəti və yerli feodallara qarşı, konstitusiyanın bərpası uğrunda Təbrizdə başlanan xalq üsyanına rəhbərlik etmişdir.

<sup>4</sup> *Eynüddövlə* (dövlətin gözü) – Təbrizə hücum edən şah qoşunları sərkərdəsinin ləqəbi idi.

<sup>5</sup> *Hazırram* sözü birinci nəşrdə verilməmiş, sonrakı beş nəşrdə isə *mal nədir* ifadəsi ilə əvəz edilmişdir.

## ARZU

(“Nə dərs olaydı, nə mətəb, nə elmü sən'et olaydı!”)

(Səh.205)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1909, №3) “Duaguyi-millət Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Nə dərs olaydı...” adı ilə verilmişdir.

Bu satira XIX əsr Azərbaycan şairi Hacı Əbülhəsən Racinin:

“Nə eşq olaydı, nə aşiq, nə hüsn-i-dilbər olaydı,  
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı”

– beysi ilə başlanan qəzelinə bənzətmədir.

<sup>1</sup> *Məktəbə* sözü ilk dörd nəşrdə mətnində düşmüşdür.

<sup>2</sup> *Hiss* sözü ilk iki nəşrdə: *hüsni*.

<sup>3</sup> 1905-ci il inqilabı ərefəsində, rus-yapon müharibəsi vaxtı mətbuatda ən çox işlədilən və o zamankı oxucu üçün yeni olan sözlərə işaret edilir.

<sup>4</sup> “*Suri-İsrafil*” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. 1907-ci il may ayının 30-dan nəşrə başlamış, 1908-ci ilin 23 iyununda İranda baş verən əksinqilabi çevriliş qədər davam etmişdir. Redaktoru Cahangir xan, naşırı isə Ələkbər xan Dehxuda olmuşdur. 1905-1911-ci il inqilabı dövründə İranın ədəbi-ictimai həyatında mühüm rol oynayan “*Suri-İsrafil*” in “Çərən-pərən” adı altında xüsusi satirik şöbəsi var idi. “*Suri-İsrafil*” jurnalı bir sıra məsələlərde “Molla Nəsreddin”ə səs vermişdir.

<sup>5</sup> *Mirzə Cahangir xan* (1874-1908) – İranın görkəmli ictimai xadimi və yazıçısı, “*Suri-İsrafil*” jurnalının redaktoru idi. Şirazda yoxsul ailədə doğulmuşdur. İlk təhsilini Tehranda almış, sonra isə Darülfünunda oxumuşdur. Cahangir xan şah istibdadı əleyhinə, konstitusiya uğrunda keçirilən gizli yığıncaqlarda faal iştirak edirdi. “*Suri-İsrafil*” nəşr olunarkən Cahangir xan konstitusiyanın ardıcıl və cəsur tərəfdarlarından biri idi və jurnalın siyasi şöbəsinə rəhbərlik edirdi. O, 1908-ci ilin 23 iyununda əksinqilabi çevriliş günü tutulub, edam edilmişdir.

<sup>6</sup> *Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin* (1859-1908) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. İsfahanda ziyali ailəsində doğulmuş və ilk təhsilini də doğma şəhərində almışdır. Uzun müddət Bombey, Kəlkütte, Dehli və başqa şəhərlərdə yaşamış, hind xalqının siyasi vəziyyəti, tarixi, mədəniyyəti ilə maraqlanmışdır. Hindistanda ikən M.F.Axundovun məşhur “Kəmalüddövlə məktubları” ilə tanış olmuş və böyük mütəfəkkirin demokratik ideyalarının səmərəli təsiri nəticəsində ruhanılıkdən uzaqlaşmış, azadlıq uğrunda mübarizəyə qoşulmuşdur. 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.

<sup>7</sup> *Gənc türklər* – 1889-cu ildə İstanbulda əsası qoyulmuş türk millətçi burju-a-mülkədar “İttihad və tərəqqi” partiyasının Avropada tanındığı addır. Əsasən, ticarət burjuaziyasından və habelə, liberal mülkədarların mənafeyini güdən hərbi ziyali və məmurlardan ibarət idi. Bir müddət onlar Qərbi Avropana da təbliğat-təşviqat işi aparmışlar. Birinci rus inqilabının təsiri altında Türkiyədə II Əbdülhəmidin müstəbid üsuli-idarəsinə qarşı xalq hərəkatı ge-

nişləndiyi vaxt Gənc türklər xaricdən Salonikə köçmüslər. 1908-ci il Türkiyə burjua inqilabından sonra vaxtı ilə verdikləri vədləri yaddan çıxarıb, xalqa xəyanət etdirilər.

<sup>8</sup> “Molla Nəsrəddin” jurnalına işarə olunur.

### ...TAPMACANIN TƏ'BİRİ

(“Nə lap kiçik, nə çox da çox iridir”)

(Səh.206)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 fevral 1908, №6) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Sabir külliyyatına ilk dəfə daxil edilir.

Şeir “Molla Nəsrəddin” jurnalının 4 yanvar 1909-cu il tarixli 1-ci nömrəsindəki “Tapmaca”ya cavabdır. Tapmaca budur:

“Yumruqdur e'tiqadım,  
Xəlqi basıb fəsadım,  
Hazır durub cəlladım,  
Zülmü sitəm muradım,  
Hər yerdə vardır adam”.

Tapmacanın axırında belə bir qeyd vardır: “Tapın görək kimdir bu adam?”

<sup>1</sup> Məhəmmədəli şah nəzərdə tutulur.

### [BİR BƏHANƏ ƏLDƏ ÜNVAN ETMƏLİ BUNDAN SORA!]

(Səh.207)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 fevral 1909, №8) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Bundan sora” adı ilə verilmişdir.

### [QƏMÜ MÖHNƏT FÜZUN OLDU]

(Səh.208)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 mart 1909, №9) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü nəşrdə “Boynu yoğun”, son üç nəşrdə isə “Səbəb boynu yoğun oldu” adı ilə verilmişdir.

Bu satira Məhəmmədəli şah tərəfindən İran parlamanının topa tutulması münasibəti ilə yazılmışdır. Şair “boynu yoğun” dedikdə Məhəmmədəli şaha işaret edir.

<sup>1</sup> *Ələmlər* sözü bütün nəşrlərdə: *əməllər*.

<sup>2</sup> “Əxbər”

<sup>3</sup> “Əbrar”

<sup>4</sup> “Əhrar”

<sup>5</sup> Bu misra heç bir nəşrdə verilməmişdir.

## İSTİQBAL BİZİMDİR

(“*Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!*”)

(Səh.210)

İlk dəfə “Molla Nəsrəddir” jurnalında (15 mart 1909, №11) “Əbunəsr *Seybani*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Son iki nəşrdə *Təbrizə də* sözündəkəi yönlük hal şəkilçisi (*ə*) düşmüş, bağlayıcı (*də*) isə sözə bitişərək yerlik hal şəkilçisi kimi işlənmiş və beləliklə, əsərin ideyası da, vəzni də təhrif olunmuşdur.

<sup>2</sup> Bu misra ilk dörd nəşrdə verilməmişdir.

<sup>3</sup> *Vicdandır* sözü bütün nəşrlərdə: *irfandır*.

<sup>4</sup> *Şahi-zışanın* ifadəsi ilk dörd nəşrdə: *şahi-İranın*.

<sup>5</sup> *Sıri-ğürran* – Səttarxana işaretidir.

## [NEYLİYİM, EY VAY! BU URUS BAŞDILAR]

(Səh.211)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 aprel 1909, №16) “Əbunəsr *Seybani*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Neyləyim, Allah!*”, son iki nəşrdə isə “*Neyliyim, ey vay!*” adı ilə verilmişdir.

<sup>1</sup> *Neyləyim, ey vay!* ifadəsi ilk dörd nəşrdə: *neyliyim, Allah!*

<sup>2</sup> *El* sözü üçüncü və dördüncü nəşrlərdə: *öz*.

<sup>3</sup> *Xoşlamayırlar atalar adətin* misrası ilk iki nəşrdə verilməmiş, üçüncü və dördüncü nəşrdə isə bunun əvəzində *Bunları pozmaq bizə olmaz çətin* misrası təkrar çap olunmuşdur.

<sup>4</sup> *Duyduz* sözü bütün nəşrlərdə: *duyduq*.

[ÇATLAYIR, XANBACI, QƏMDƏN ÜRƏYİM]

(Səh.212)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 aprel 1909, №17) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Nədamət və şikayət” adı ilə verilmişdir.

<sup>1</sup> İstər bu beytdə, istərsə sonrakı misraların axırında təkrar olunan *atam* sözü son dörd nəşrdə: *anam*.

<sup>2</sup> *Hər yanda* ifadəsi son iki nəşrdə: *və eyvanda*.

<sup>3</sup> *Kəsbü karından* sözü son iki nəşrdə: *kəsbkarlıqdan*.

<sup>4</sup> Jurnalda şeirdən sonra “(Mabədi var)” sözləri yazılmışdır. Lakin dalişına təsadüf edilmədi.

MƏNİMKİ BELƏ DÜŞDÜ!

(“Qəm rahnümən oldu, mənimki belə düşdü!”)

(Səh.215)

Türkiyə sultani Əbdülhəmidin taxtdan salınması münasibəti ilə yazılan bu şeir ilk dəfə “Molla Nəsrəddin” jurnalında (3 may 1909, №18) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “...Belə düşdü” adı ilə verilmişdir.

<sup>1</sup> Türkiyə sultani II Əbdülhəmidin dilindən İran şahı Məhəmmədəliyə müraciət edilir.

<sup>2</sup> Bu misra üçüncü və dördüncü nəşrlərdə verilməmişdir.

<sup>3</sup> II Əbdülhəmid taxtdan salındıqdan sonra İstanbulda “Yıldız” sarayında saxlanırdı. İşçilərdən birinin paltarını geyinib qaçmaq istərkən tutulmuşdu. Həmin əhvalata işare olunur.

<sup>4</sup> *Kamil paşa* – Sultan Əbdülhəmidin hakimiyyəti dövründə türk naziri idi.

<sup>5</sup> II Əbdülhəmid qaçmaq istərkən tutulub Salonikə sürgün edilmişdi.

[VAH!.. BU İMİŞ DƏRSİ-ÜSULİ-CƏDİD?!]

(Səh.218)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (17 may 1909, №20) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. İkinci nəşrdə “Dur qaçaq, oğlum, baş-ayaq qandi bu！”, üçüncü və dördüncü nəşrdə isə “Üsuli-cədid” adı ilə verilmişdir.

## SATIRAM

(“*Moldayı, salmadı el dil boğaza...*”)

(Səh.222)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 iyun 1909, №23) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Satiram, ay alan!..” adı ilə verilmişdir.

O zamanki qəzetlərdə Məhəmmədəli şahın İran xəzinəsində olan asarı-ətiqəni satmaq istədiyinə dair xəbər çap olunmuşdu. Bu şeir həmin hadisə ilə əlaqədar yazılmışdır.

<sup>1</sup> *Cami-Cəm* – Cəmşidin camı. Əfsanəyə görə, İran padşahı Cəmşidin gövhərlərlə və şərabı tərif edən yazılarla bəzədilmiş məşhur camıdır.

<sup>2</sup> *Rə'yəti-Key* – Kəyan sülaləsinin bayraqı nəzərdə tutulur.

<sup>3</sup> *Təxtil-Qubad* – Sasanilər sülaləsinin 19-cu hökmdarı, Nuşirəvanın atası məşhur Qubadın taxtına işarədir.

<sup>4</sup> “*Abəki-şur*” – Fətəli şahın vaxtilə söyləmiş olduğu tarixi sözdür. Rus çarizmi Zaqafqaziyani tutandan sonra Xəzər dənizini tamamilə öz əlinə keçirmək üçün İran hökumətinə müraciət edir. Baş vəzir bu məsələni şaha ərz etdikdə Fətəli şah belə cavab verir: “Abəki-şurəst, çi faidə darəd, bedəh birizəd bəguri-pədərəş!” Yəni “şor sudur, nə faydası var, ver töksün atasının goruna!”

<sup>5</sup> *Qəsri-Şirin* – İranda Kirmanşahın cənub-qərb tərəfində yerləşən tarixi qəsəbədir.

## NEÇİN VERMƏYİR?

(“*Bircə bu məşrutəni şah neçin verməyir?*”)

(Səh.224)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 iyun 1909, №24) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Məhəmmədəli şahın Qaçar sülaləsindən olmasına işarədir.

## [DOĞRUDAN DA, MƏMDƏLİ, QEYRƏT HƏLAL OLSUN SƏNƏ!

(Səh.225)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 iyul 1909, №28) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Həlal olsun sənə!*” adı ilə verilmişdir.

<sup>1</sup> Kinaya ilə Məhəmmədəli şaha müraciət olunur.

<sup>2</sup> *Baği-şəh* – Tehranın yaxınlığında şaha və şahlığa məxsus bağdır.

<sup>3</sup> *Hər səmtdən* ifadəsi son dörd nəşrdə: *hər səmtdə*.

<sup>4</sup> *Xani-biminnət* ifadəsi ilk nəşrdə: *cani-biminnət*.

## [NƏDİR, AYA, YENƏ ÜSYANLARI İRLANLILARIN?]

(Səh.227)

Məhəmmədəli şahın İran mücahidləri tərəfindən taxtdan salınması münasibəti ilə yazılın bu şeir ilk dəfə “Molla Nəsrəddin” jurnalında (19 iyul 1909, №29) “Ə bunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrlərdə *Yetim Məmdəli* adı ilə verilmişdir.

<sup>1</sup> Tehran mücahidlər tərəfindən tutulduqdan sonra Məhəmmədəli şah qəcib rus səfarətxanasında gizlənmişdi. Həmin hadisəyə işaret olunur.

<sup>2</sup> Gənc türklərə işaretdir.

<sup>3</sup> *Sipəhdar* – İranın iri mülkədarlarından biri idi. Gilan əyalətində bir çox kəndi var idi. Əvvəlcə Məhəmmədəli şahın tərəfdarı olmuş, sonralar isə məşrutəcilərin tərəfinə keçərək, Tehrana hücum edən mücahidlərə başçılıq etmişdir.

<sup>4</sup> *Sərdar Əsəd* – Bəxtiyari elinin rəislərindən biri idi. Məşrutəcilərə qoşulub, Məhəmmədəli şahın əleyhinə mübarizə aparmışdır.

<sup>5</sup> *Yefrem xan* – Qafqaz ermənilərindən olub, İran inqilabına kömək üçün gedən könüllülərdən biri idi.

## [EY ANNİN AY, ÜZÜN GÜNƏŞ, EY QAŞLARIN KƏMAN!]

(Səh.229)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 iyul 1909, №30) “Ə bunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. İlk iki nəşrdə “Şairlərimizə nəzirə”, üçüncü və dördüncü nəşrdə isə “Dilbər” adı ilə verilmişdir.

## “GÜLÜSTAN” İ-SƏ’DİDƏN BİR HEKAYEYİ-MƏNZUMƏYƏ BƏNZƏTMƏ

(“*Yeki porsid əz on şəh geştə fərzənd*”)

(Səh.230)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 avqust 1909, №32) “Məstəli şah Gərguci” imzası ilə çap olunmuşdur. Yalnız ilk dörd nəşrə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Şəh geştə fərzənd*” adı ilə verilmişdir.

Bu şeir Sədinin “Gülüstan” əsərindəki mənzum hekayələrdən birinə bənzətmədir. Həmin mənzum hekayə belə başlanır:

*“Yeki porsid əz on gum-geştə fərzənd  
Ki, ey revşən-gühər, piri-xirədmənd!  
Zi Misrəş buyi-pirahən şənididi,  
Çera dər cah Kən’ anəş nədidi?..”*

<sup>1</sup> II Əbdülhəmid (1842-1918) – 1876-1909-cu illərdə Türkiyə sultani olmuşdur. Liberal dairələrin başçısı Midhət Paşanın rəhbərliyi altında həyatə keçirilən saray çevrilişi nəticəsində taxta əyləşmişdi. 1876-cı ildə konstitusiya e'lan etsə də, az sonra Midhət Paşanı sürgünə göndərmış, 1878-ci ildə isə parlamenti buraxıb, müstəbid, qəddar bir hökmədar kimi tanınmışdı. Burjua inqilabının qarşısını almaq məqsədi ilə Türkiyəni imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevirmişdi. Rusiyadakı 1905-ci il inqilabının təsiri ilə Türkiyədə güclənən demokratik hərəkat 1908-ci ildə inqilabla nəticələndi. Sultan Əbdülhəmid konstitusiyani bərpa etmək və parlamenti çağırmaq məcburiyyətində qaldı. 1909-cu ildə müvəffəqiyətsiz əskininqilabi cəhddən sonra həbs edildi. 1912-ci ilə qədər Salонikdə saxlanılmış, sonra Balkan müharibəsi ilə əlaqədar olaraq İstanbula qaytarılmış və həbsdə ölmüşdür.

### BURA SAY!

(“Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldiqlarını!”)

(Səh.231)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 avqust 1909, №34) “Məstəli şah Gərgüci” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

Bu şeir Ağə Məsih Şirvaninin “Tövbənamə” adlı tərci-bəndinə bənzətmədir. Tərci-bənd belə başlanır:

*“Sənə zahirdir, əya, heyyü xəbirü dana,  
Olsa hər mazivü müstəqbəlü məxfi peyda,  
Qul şəhindən eliyən cürmü yaşurmaq nə rəva,  
Əfv qıl, eyləmişəm çox qələtü səhvü xəta!  
Tövbə, ya rəbb, xəta rahinə getdiklərimə!  
Bilib etdiklərimə, bilməyib etdiklərimə!..”*

“Molla Nəsrəddin” jurnalı təkcə ölkə daxilindəki ictimai-siyasi hadisələrin işıqlandırılmasında deyil, habelə mühüm beynəlxalq mövzuların işlən-

məsi sahəsində də Sabir yaradıcılığına zəngin material verirdi. Jurnal dünya hadisələrinin gedişini özünəməxsus bədii boyalarla əks etdirməklə Sabir satirasının inkişafına təsir göstərir, xalq şairinin beynəlxalq aləmdə baş verən hadisələrə fəal münasibətində mühüm rol oynayırıdı. Bu cəhətdən məslək dostlarının İran inqilabının qəddar düşmənlərindən biri olan Zilli-Sultana həsr edilmiş əsərləri diqqətəlayiqdir.

Məslək dostları Zilli-Sultanın tərcüməyi-halını geniş, müfəssəl təsvir yolu ilə getməmiş, onun həyatından yalnız bir səhifəni, bir epizodu qələmə almışlar. Amma bu səhifədə Zilli-Sultanın xarakterinə məxsus sıfətləri elə məharətlə seçib ümumiləşdirilmişlər ki, nəticədə o, bir tarixi şəxsiyyət, bədii ümumiləşdirilmiş ford olmaqla yanaşı, müstəbid feodal hakimlərinin bir sıra tipik və səciyyəvi xüsusiyyətlərini özündə təcəssüm etdirən kamil satirik tip səviyyəsinə yüksəlmışdır. Qacar sülaləsinə mənsub olan bu şahzadənin özbaşınlığını, ölkədə törətdiyi qanlı cinayətlərini qabarıq şəkildə açıb göstərmək məqsədilə hər iki sənətkar Zilli-Sultani birinci növbədə xalqla, camaatla qarşılaşmış, onu inqilabçı kütlənin, mücahidlərin mühakiməsinə vermişdir.

İngilabi hərəkat gücləndiyi vaxt Avropaya qaçmış Zilli-Sultan 1909-cu ildə, qardaşı oğlu Mehəmmədəli şah taxtdan salındıqdan sonra geriye döñür. Hakimiyyəti elə keçirmək məqsədilə İrana qayıdan millət və vətən xaini dərhal camaat tərəfindən yaxalanır, ondan haqq-hesab tələb olunur.

C.Məmmədquluzadənin indiyədək külliyyatına daxil edilməmiş “Zilli-Sultan” adlı felyetonu Sabir satirasının yaranması prosesində mühüm rol oynamışdır.

Felyeton budur:

“İndi Zilli-Sultan hər bir şeyi gözləyə bilər. Bir tərəfdən bunun fikrinə gələ bilər ki, Tehranın təzə sahibləri bunu çağırıb nəinki naibüssəltənə, bəlkə padşah eləyələr.

Amma bir tərəfdən də gözətləyə bilər ki, bunu Tehrana çağırıb Əbdül-məcid kimi qatalar bir dama və deyələr:

– Ver! – Zilli-Sultan soruşa ki:

– Nəyi verim? – Deyələr:

– Əvvələ, ingilis bankında saxladığın yüz əlli milyon pulları ver! Ver İran rəiyyətinin dərisini soya-soya ciblərindən çıxardığın yüz əlli milyon pulları, ver!

Bəli, pulları verdi. Sora yaxası qurtaracaqmı ya yox?

Xeyr, hələ harasıdır. Pulları alandan sonra İran mücahidləri Zilli-Sultan-dan soruşaqlar ki:

– Neçə kəndin var? – Deyəcək:

– Altı yüz kəndim var.

– Bəli, bu kəndləri haradan və kimdən alıbsan?

– Heç yandan və heç kimdən almamışam. Ancaq bircə elə bunu demişəm ki, bu kəndlər mənim olsun. Birdən kəndlər hamısı yiğişib gəlib mənim olubdur.

– Pəs sahibləri?

– Sahiblərini boğdurmuşam.

– Çox əcəb, indi sənin cəzan nə olsun?

Bu da məhkəmə işidir. İnşallah, bir vəqt macəratın axırını eşidərik” (“Molla Nəsrəddin” jurnalı, 26 iyul 1909, №30).

<sup>1</sup> *Zilli-Sultan* – Məhəmmədəli şahın atası Müzəffərəddin şahın qardaşı idi. İranda məşrutə vaxtı o, Avropaya getmişdi. İrana qayıtmaq istərkən camaat onu Rəştə tutub saxlamış, İrandan çıxmamasını, əmlakının isə müsadirə edilməsini tələb etmişdi. Həmin hadisəyə işaret olunur.

<sup>2</sup> Bu misradakı *söyüb* və *söydürüb* sözləri dördüncü nəşrdə: *soyub* və *soydurub*.

<sup>3</sup> Bu misradakı *bölüb* və *böldürüb* sözləri dördüncü nəşrdə: *yolub* və *yoldurub*.

## FÜZULİYƏ BƏNZƏTMƏ

(“Məndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?”)

(Səh.233)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 sentyabr 1909, №37) “Yetim Mə'dəli” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. İlk nəşrdə *sərlövhəsiz*, üçüncü və dördüncü nəşrdə isə “Etməzmidim” adı ilə verilmişdir.

Taxtdan salınmış Məhəmmədəli şahın İrandan Odessaya getməsi münasibəti ilə yazılan bu satiranın məzmununa uyğun olaraq “Molla Nəsrəddin” jurnalının həmin nömrəsində bir karikatura verilmişdir: Məhəmmədəli şah rus kəndlisinin sürdüyü ikiçarxlı at arabasında oturmuş və böyük bir düyündən ikiəlli qucaqlamışdır. Şəklin altında şeirdən iki misra yazılmışdır:

“Mülki-İranın düşünsəydim əlimdən getməyin, –  
Var ikən fürsət o mülkü tarümar etməzmidim?

Bu şeir Füzulinin qəzəllərindən birinə bənzətmədir. Həmin qəzəl belə başlanır:

“Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?  
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?  
Ləhzə-ləhzə surətin görseydim ol şirinləbin,  
Sən kimi, ey Bisütun, mən həm qərar etməzmidim?..”

<sup>1</sup> *Şapşal* – Məhəmmədəli şahın mürəbbisi olmuşdur. Rəvayətə görə, eksinqilab zamanı şahın məsləhətçisi idi.

- <sup>2</sup> *Seyx Fəzlüllah* – Tehranın nüfuzlu müctəhidlərindən biri idi.
- <sup>3</sup> *Sipəhdar* – İranın böyük mülkədarlarından biri idi. Əvvəlcə Məhəmmədəli şahın tərəfdarı olmuş, sonralar isə məşrutəçilər tərəfinə keçmişdir.
- <sup>4</sup> Türkiye sultani II Əbdülhəmid nəzərdə tutulur.
- <sup>5</sup> *Təqizadə* – İran milli möclisinin məşhur natiqlərindən biri olmuşdur. Məclislə Məhəmmədəli şah arasında olan ixtilaflı məsələləri müzakirə üçün saraya göndərilən heyətin tərkibində idi. Məhəmmədəli şah görüşmək üçün ona əl uzatmış, o isə saha əl verməkdən imtina etmişdir. Şeirdə həmin hadisəyə işarə olunur.

[VAİZ, QƏLƏM ƏHLİN NİYƏ TƏHQİR ELƏYİRSƏN?]

(Səh.234)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 sentyabr 1909, №38) “*Obaş-dançı*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Vaiz!*” adı ilə verilmişdir.

<sup>1</sup> *Niyə təhqir eləyirsən* ifadəsi bütün nəşrlərdə: *yenə təkfir eləyirsən*.

<sup>2</sup> *Təkfir* sözü son iki nəşrdə: *təkdir*.

<sup>3</sup> *Şırkı-xəfidir* ifadəsi ilk üç nəşrdə: *tərxi-xəfidir*.

4 Bütün misraların sonunda təkrar olunan *eləyirsən* sözü ilk dörd nəşrdə: *ediyorsən*.

[YAŞAMAQ İSTƏR İSƏK SIRF ƏVAM OLMALIYIZ!]

(Səh.235)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 oktyabr 1909, №41) “*Gülə-yən*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Avam olmalyız!*” adı ilə verilmişdir.

<sup>1</sup> *Yorğanı bərdəş edəlim* ifadəsi son iki nəşrdə səhv olaraq *yorğanı vərdiş edəlim* şəklində getdiyindən məzmun da, qafiyə də pozulmuşdur.

<sup>2</sup> *Tez zamanda vətəni, milləti xar etməliyiz* misrası ilə dörd nəşrdə: *Vətəni, milləti xoşbəxti-diyar etməliyiz*.

[ADƏMİ ADƏM EYLƏYƏN PARADIR]

(Səh.237)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 oktyabr 1909, №43) “*Güleyən*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “*Paradir!*” adı ilə verilmişdir.

## VERMİRƏM A!..

(“*Mən ölüm, Molla, bizim Xankişinin qanına bax*”)

(Səh.238)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 noyabr 1909, №48) “*Ağlar güləyən*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> “Molla Nəsrəddin” jurnalına müraciət olunur.

<sup>2</sup> *Çoxalıb* sözü dördüncü nəşrdə: *qocalıb*.

<sup>3</sup> *Səqərə* sözü dördüncü nəşrdə: *səfərə*.

## CANIN ÇIXSIN!

(“*Canın çıxsın gözündən qanmayaydın!*”)

(Səh.240)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 dekabr 1909, №49) “*Ağlar güləyən*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> *Məşrəbincə* sözü ilk nəşrdə: *məsləkincə*.

<sup>2</sup> *Dəxi* sözü bütün nəşrlərdə: *usən*.

## YOX, YAZMARAM!

(“*Molla dayı, çox bərk daşır qazanın!..*”)

(Səh.241)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 dekabr 1909, №51) “*Yarı gönüł*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Bu beytin sonunda tekrar olunan *yazmaram* sözü dördüncü nəşrdə: *yazaram*.

<sup>2</sup> *Qövlümə fe'limlə dayannam özüm* misrası son dörd nəşrdə: *Qövlümə, fe'limə dayannam özüm*.

## 1910

[ZAHİD ÖLMƏKDƏN QABAQ MƏQSUDİNƏ ÇATMAQ DİLƏR]

(Səh.243)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (? yanvar\* 1910, №1) “*Ağlar güləyən*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Zahidin xülyası*” adı ilə verilmişdir.

Jurnalın 1911-ci il 29 may tarixli 20-ci nömrəsində rəssam Rotter tərəfindən M.Ə.Sabirin yorğan-döşəkdə yatdığı halda şəkli çəkilmiş, şəklin altında “*Zahid ölməkdən qabaq...*” satirasından ilk səkkiz misra çap olunmuşdur. Şəklin o biri tərəfindən də dörd ruhani baxıb deyir: “*Belə dinsiz sözləri yazdığını üçün Allahan qəzəbi tutub ha!..*”

<sup>1</sup> Dördüncü nəşrdə *tapmasın* əvəzinə: *tapmisan*.

<sup>2</sup> *Rindü* sözü jurnalda *onda* şəklində getmişdir.

<sup>3</sup> İlk dörd nəşrdə *səccadəsin zöhdilə* ifadəsi əvəzinə: *səccadəsilə boyldə*.

[KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ?!]

(Səh.244)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (? yanvar 1910, №2) “*Ağlar güləyən*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Qeyrətimiz bəllidir!*” adı ilə verilmişdir.

<sup>1</sup> Bu misra bütün nəşrlərdə *Qeyrətimiz bəllidir hər millətə!* şəklində getmişdir.

<sup>2</sup> Bütün nəşrlərdə *mindi* sözü əvəzinə: *yetdi*.

<sup>3</sup> İlk dörd nəşrdə *çatmışıq ondandı* ifadəsi əvəzinə: *çatmışıq oldur ki*.

## QOCALAR MARŞI

(“*Bir qocayam, çaq nər kimi yaşaram*”)

(Səh.246)

İlk dəfə “Zənbur” jurnalında (29 yanvar 1910, №1) “*Qoca bəy*” imzası ilə çap olunmuşdur. Yalnız ikinci, üçüncü və dördüncü nəşrə daxil edilmişdir.

\* Jurnalda tarix göstərilməmişdir.

## ÜRƏFA MARŞI

(“*İntelijentik, gəzərik naz ilə*”)

(Səh.249)

İlk dəfə “Zənbur” jurnalında (12 fevral 1910, №3) “Cingöz bəy” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

## PULA TƏVƏCCÖH

(“*Nuri-çəşmanimmisan, ey pul, ya canimmisan?*”)

(Səh.251)

İlk dəfə “Zənbur” jurnalında (19 fevral 1910, №4) “Cingöz bəy” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Ey pul!...” adı ilə, son iki nəşrdə isə *sərlövhəsiz* verilmişdir.

## TƏŞƏKKÜR

(“*Mollalar, taleimiz oldu əcəb yar bu gün!*”)

(Səh.252)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 fevral 1910, №8) “(.....)” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Bu gün!” adı ilə verilmişdir.

Rus misyonerləri Peterburqda keçirilmiş bir müşavirədə azlıqda qalan xalqların açlığı yeni məktəblərin bağlanmasıni çar hökumətindən xahiş etmişdilər. Onların bu xahişi müsəlman ruhanilərini də sevindirmişdi. Satira bu münasibətlə yazılmışdır.

<sup>1</sup> İlk dörd nəşrdə *taleimiz oldu əcəb* sözleri əvəzinə: *oldu əcəb taleimiz*.

<sup>2</sup> *Həvədar* sözü ilk dörd nəşrdə səhv olaraq *əcəb yar* şəklində getmişdir.

<sup>3</sup> *Sankt-Peterburq* – Leninqrad şəhərinin keçmiş adıdır.

## MİLLƏT ŞƏRQİSİ

(“*Qeyrət edib çalışdın, düşdün qabağa, millət!*”)

(Səh.253)

İlk dəfə “Zənbur” jurnalında (26 fevral 1910, №5) “*Qoca bəy*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Dördüncü nəşrdə *icad olur* ifadəsi əvəzinə: *icad edib*.

## GİLEY YAXUD UMU-KÜSÜ

(“*Get-geda, “Zənbur” ağa, sən də çəşırsan deyəsən?!*”)

(Səh.254)

İlk dəfə “Zənbur” jurnalında (5 mart 1910, №6) “*Qoca bəy*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Umu-küsü” adı ilə verilmişdir.

<sup>1</sup> “Zənbur” – 1909-1910-cu illərdə Bakıda “Molla Nəsrədin”in təsiri ilə nəşr edilən həftəlik satira jurnalı idi. İlk nömrəsi 1909-cu il martın 13-də çıxmışdır. Naşırı həkim və yazıçı Əbdülxalıq Axundov, redaktoru əvvəlcə Rzabəy Səlimxanov, sonra Əzim Əzizməzadə və nəhayət, knyaz Murtuzabəy Palavandov olmuşdur. Jurnalda M.Ə.Sabir, Ə.Nəzmi, A.Səhhət, Ə.Müznib və başqları fəal iştirak etmişlər.

“Zənbur”un ilk nömrəsində çap edilən “*Aydınlıq*” adlı baş məqalədə jurnalın ideya istiqaməti belə səciyyələndirilmişdir: “Ağalar, gözünüz aydın olsun, bizim şəhəro Zənbur da gəldi... Hər tövr olmuş olsa, gərək bir az ehtiyatlı olmaq; çünki arıların təbii xasiyyəti... sancımaqdır və bu xasiyyəti ondan almaq müşküldür. Ələlxüsüs ki, qabağında şirin tö'mələr ola; məsələn, müftəxərlərin yoğun boyunları, xanimların yalın baldırları, millət dərdindən əriyənlərin yekə qarınları...”

Jurnalda çap olunan yazılar məhz bu nöqtəyi-nəzərdən seçilirdi.

<sup>2</sup> “Zənbur” jurnalının 1910-cu il 19 fevral tarixli 4-cü nömrəsində rəssam B.R.Telinqator (Beno) tərəfindən bir şəkil çəkilmiş, şəkildə islam aləmi ağaca zəncirlənən bir qoca kişisinin timsalında təsvir edilmişdir. Qocanı ağaca sariyan zəncirin hər bir həlqəsi o zamankı mənfi tiplərdən birinin başına oxşadılmışdır. Qoca kişi dartınır, zəncirdən qurtarmağa çalışırsa da, azad ola bilmir. Kənardə oturmuş şeytan isə qəh-qəh çəkib, qocanın vəziyyətinə gülür. Şəklin altında bu sözlər yazılmışdır:

“Şeytan – Biçarə elə anlamış ki, onu zəncirə bağlıyan mənəm! Halbuki onu bağlıyan zəncirin hər həlqəsində məndən qəddarlar oturublar”.

Satirada həmin karikaturadan bəhs olunur.

[ALTMİŞ İLLİK ÖMRÜM OLDU SƏNDƏ BƏRBAD, ƏRDƏBİL!]

(Səh.256)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 mart 1910, №10), “*Kablayı Feyzullah, nazimi: Ağlar güləyən*” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Ey dad-biday, Ərdəbil!*” adı ilə verilmişdir.

<sup>1</sup> Altıncı nəşrdə *artır* sözü əvəzinə: *artıq*.

[EY VAY Kİ, HEYSİYYƏTİ-MİLLƏT GÖTÜRÜLDÜ!]

(Səh.260)

İlk dəfə “Zənbur” jurnalında (12 mart 1910, №7) “*Qoca bəy*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. İkinci, üçüncü və dördüncü nəşrdə “*Götürüldü!*” adı ilə verilmişdir.

<sup>1</sup> Bu misra dördüncü nəşrdə getməmişdir.

ƏHVALPÜRSANLIQ YAXUD QONUŞMA

(“ – *Nə xəbər var, məşədi?* ”)

(Səh.262)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 mart 1910, №11) “**İmza:** (....)” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. İlk iki nəşrdə “*Nə xəbər var, məşədi?*”, üçüncü nəşrdə “*İki hərənd*”, dördüncü nəşrdə isə “*Şirin söhbət*” adı ilə verilmişdir.

[RƏDD OL QAPIDAN, AĞLAMA ZAR-ZAR, DİLƏNÇİ!]

(Səh.264)

İlk dəfə “Zənbur” jurnalında (29 mart 1910, №8) “*Qoca bəy*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Son dörd nəşrdə “*Dilənçi*” adı ilə verilmişdir.

[VƏ’Z ETDİYİN İNANDI, SƏN AMMA İNANMADIN!]

(Səh.268)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 aprel 1910, №13) “**İmza: (....)**” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Uşanmadın?!*” adı ilə verilmişdir.

<sup>1</sup> Dördüncü nəşrdə *alçaq* əvəzinə: *ancaq*.

<sup>2</sup> Bu misra jurnalda getməmişdir.

[BİR BÖLÜK BOŞBOĞAZIQ, HEYVƏRƏLİK ADƏTİMİZ]

(Səh.270)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 aprel 1910, №14) “**İmza: (....)**” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Bos boğazıq!*” adı ilə verilmişdir.

<sup>1</sup> Dördüncü nəşrdə *təstir* əvəzinə: *təsvir*.

OXUTMURAM, ƏL ÇƏKİN!

(“*Oğul mənimdir ağər, oxutmuram, əl çəkin!*”)

(Səh.272)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 aprel 1910, №15) “**İmza: (....)**” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Bütün nəşrlərdə *əhvalimə* əvəzinə: *öz halimə*.

[ASUDƏLİK BU SAƏT YERDƏN GÖYƏ CƏHANDA]

(Səh.274)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 aprel\* 1910, №16) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Xahəd şod aşikara*” adı ilə verilmişdir.

\* Jurnalda səhvən “2 may” getmişdir.

<sup>1</sup> Bu beyt Hafız Şirazinin qəzəlindəndir. Tərcüməsi:

Könlüm gedir əlimdən, dadə çatın, a dostlar!  
Aman ki, gizli sirrim olacaq indi aşkar!

<sup>2</sup> Nəsrəddin şah (1831-1896) – 1848-1896-cı illərdə İran şahı olmuşdur. Qacar sülaləsindən idi. Onun hakimiyyəti dövründə Babilər üsyani amansızcasına boğulmuş, İran İngiltərə və çar Rusiyasının yarımmüstəmləkəsinə çevrilməyə başlamışdı. Nəsrəddin şah terrorçu panislamistlər tərəfindən ölüdürmüştür.

<sup>3</sup> I Dara – Yeni eradan əvvəl 522-486-cı illərdə qədim İran şahı olmuşdur. Əxəmənilər sülaləsindən idi. Əxəmənilər əleyhinə baş qaldırın üsyən yatırıldıqdan sonra hakimiyyət başına keçmişdi. İran quldarlıq dövlətini möh-kəmlətmək məqsədilə bir sıra islahat (inzibati, hərbi, iqtisadi və s.) aparmışdır. Dara öz hakimiyyəti dövründə skiflər üzərinə müvəffəqiyyətsiz hücum etmiş, Yunanistanla müharibəyə başlamışdır.

<sup>4</sup> Əhəd xan – Buxara əmriri idi.

<sup>5</sup> Dördüncü nəşrdə *hekayət* əvəzinə: *şikayət*.

[BƏLAYİ-FƏQRƏ DÜŞDÜN, RAZI OL, BİÇARƏ, SƏBR EYLƏ!]

(Səh.276)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 may\* 1910, №18) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. İkin-ci, üçüncü və dördüncü nəşrlərə “Səbr eylə!” adı ilə verilmişdir.

<sup>1</sup> Jurnalda və ikinci nəşrdə *girişmə* əvəzinə: *gəzışmə*.

[SONYA, EY DİLBORİ-PAKİZƏ ƏDA!]

(Səh.278)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (9 may 1910, №18) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “Gözəlim!..” adı ilə verilmişdir.

Bu satira Seyid Əzim Şirvanının tərkibbəndlərindən birinə bənzətmədir. Həmin tərkibbənd belə başlanır:

\*Jurnalda səhvən “25 aprel” getmişdir.

*“Ey qəmin bu dili-məhzunə səfa,  
Kə ‘beyi-kuyinə eşq əqli fəda,  
Hər qədər eyləyəsən cövrü cəfa,  
Mən sənə eyləməzəm qeyri-vəfa,  
Hər nə hökm eylədin, ey mahliqa,  
Cümləsi oldu muradinca rəva!  
Gözəlim, şimdə nədir fərmanın?  
Canı qurban sənə bu nalanın!..”*

<sup>1</sup> Bu misra dördüncü nəşrdə verilməmişdir.

### [NEÇİN MƏKTƏBƏ RƏĞBƏTİM OLMAYIR?]

(Səh.281)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 may 1910, №19) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrdə “*Cibim dolmayır...*” adı ilə verilmişdir.

QAÇ, AT BASDI!

(“*Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!*”)

(Səh.283)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 may 1910, №21) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Bu misra ikinci, üçüncü və dördüncü nəşrlərdə verilməmişdir.

### [GÖRÜNCƏ ŞƏXS BİR ƏRBABI-SƏRVƏTİN ÜZÜNÜ]

(Səh.285)

İlk dəfə “Həqiqət” qəzetində (13 iyun 1910, №133) “S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Bütün nəşrlərdə *görməliyəm* sözü *görməyəlim* şəklində getdiyindən məna və məzmun təhrif olunmuşdur.

[DİNDİRİR ƏSR BİZİ, – DİN MƏYİRİZ]

(Səh.285)

İlk dəfə “Həqiqət” qəzetində (14 iyun 1910, №134) imzasız çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Bütün nəşrlərdə *gömmüş* əvəzinə: *gömdü*.

ƏKSİMƏ

(“Zahidin əksimə düşcək nəzəri-xudbini”)

(Səh.285)

İlk dəfə “Həqiqət” qəzetində (17 iyun 1910, №137) imzasız çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Bütün nəşrlərdə *sərlövhəsiz* verilmişdir.

[ƏHLİ-İRANDA, PAH OĞLAN, YENƏ HÜMMƏT GÖRÜNÜR!]

(Səh.286)

İlk dəfə “Zənbur” jurnalında (18 iyun 1910, №21) “*Qoca bəy*” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

<sup>1</sup> Son iki nəşrdə *əşki-bəşəşət* əvəzinə: *əks bəşəşət*.

<sup>2</sup> *E'tidali* – İrəndəki siyasi partiyalardan biri idi.

[DÜN CƏHƏNNƏM VƏSFİNİ ZAHİDDƏN EYLƏRDİM SUAL]

(Səh.287)

İlk dəfə “Zənbur” jurnalında (18 iyun 1910, №21) “*Patılıt*” imzası ilə çap olunmuşdur. Sabir külliyyatına ilk dəfə daxil edilir.

<sup>1</sup> “*Nicat*” – Bakıda təşkil olunmuş maarif cəmiyyəti idi. Həmin cəmiyyət 1910-1911-ci illərdə “*Nicat*” adlı bir qəzet də nəşr etmişdir.

[KÜRD ÇALDIQCA BORU ÇİNGƏNƏ OYNAR, DERLƏR]

(Səh.287)

İlk dəfə “Həqiqət” qəzetində (20 iyun 1910, №139) “*Ə.Sabir*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Qəzətdə “çingənə” sözünün üzərinə çıxış əlaməti qoyulub, “qaraçı” deyə izah verilmişdir.

## [YILDIRIMLAR YAĞSA GÖYDƏN, TİTRƏMƏZ RUHUM MƏNİM]

(Səh.287)

İlk dəfə “Həqiqət” qəzetində (21 iyun 1910, №140) “*İlan*” imzası ilə çap olunmuşdur. Sabir külliyyatına ilk dəfə daxil edilir.

## [BİZİ ALDATMA, XACƏ, HƏR SÖZÜNƏ]

(Səh.287)

İlk dəfə “Həqiqət” qəzetində (22 iyun 1910, №141) “S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Qəzətdə taziyanənin sonunda “*Xəyyamdan məalən tərcümə*” sözləri yazılmışdır. Xəyyamın rübaisi budur:

“*Ey xacə, yeki kam rəva kon mara,  
Dəm dərkəşo dərkare xoda kon mara,  
Ma rast rəvim leyk to gəc mi bini,  
Rov çareyi-didə kon, rəha kon mara*”.

<sup>1</sup> Bu misra ikinci, üçüncü və dördüncü nəşrlərdə *Xacə, aldatma bizləri* sözünə şəklində getmişdir.

## [ŞANLI GÖRDÜKCƏ MƏNİ SANKİ EDİR QÖVR FƏLƏK]

(Səh.288)

İlk dəfə “Həqiqət” qəzetində (24 iyun 1910, №143) “*Ə.Sabir*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Son üç nəşrdə *namurad olmağım* əvəzinə: *namurad olmağın*.

<sup>2</sup> Qəzətdə *murad* əvəzinə: *məqsəd*.

## [ARİF ÇALIŞIR Kİ, MİLLƏT AZAD OLSUN]

(Səh.288)

İlk dəfə “Həqiqət” qəzetində (25 iyun 1910, №144) “S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[DÜN YATIB MİR HAŞIMI RÖ'YADƏ GÖRDÜM, SÖYLƏDİM]

(Səh.288)

İlk dəfə “Zənbur” jurnalında (25 iyun 1910, №22) “Patlıtlı” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

Kitabın “İlləri məlum olmayan taziyanələr” bölməsində dərc edilən həmin əsər haqqında şərhlərdə tərtibçi belə bir məlumat vermişdir: “Bu taziyanəni yazıçı M.S.Ordubadi yoldaşın dilindən yazdıq. Taziyanə, Sabirə qarşı dəfələrlə hücum edən “Səda” qəzeti mühərriri Haşimbəy Vəzirovun əleyhinə yazılmışdır” (səh.463).

Sabirin yaşayıb-yaratdığı dövrdəki Azərbaycan mətbuatını nəzərdən keçirəkən həmin taziyanənin 1910-cu ildə “Zənbur” jurnalında dərc edildiyini müəyyənləşdirdik. Jurnalda mətn ilə M.S.Ordubadının dilindən yazılmış variansi tutuşdurduqda ədibin hafızosinə, təxminən qırx il əvvəl baş vermiş tarixi hadisəni necə dəqiq xatırladığına, bir-iki söz və ifadə fərqini nəzərə almasaq, Sabir taziyanəsini bədahətən, həm də bu qədər doğru-dürüst söylədiyinə heyran olmamaq mümkün deyildir. Taziyanə “Gurultu” adı altında, “Patlıtlı” imzası ilə çap olunmuşdur.

<sup>1</sup> Hər iki nəşrdə *dün yatib* əvəzinə: *dün gecə*.

<sup>2</sup> *Haşimbəy Vəzirov* (1868-1916) – 1905-ci il inqilabından sonra burjuva mətbuatında və mütərəddid mətbuatda fəaliyyət göstərən jurnalist və yazıçı idi. “Tazə həyat” (1907-1908), “İttifaq” (1908-1909), “Məzəli” (1914-1915) və bir sıra başqa qəzet, jurnalları nəşr etmiş, “Evlənmək su içmək deyil”, “Döymə qapımı, döyərlər qapını” və s. bədii əsərlərin müəllifi kimi tanınmışdır.

<sup>3</sup> “Səda” – 1909-1911-ci illərdə Bakıda Haşimbəy Vəzirovun redaktorluğu ilə nəşr olunan gündəlik “ədəbi, siyasi, fənni, iqtisadi və ictimai” qəzet idi. İlk nömrəsi oktyabrın 12-də çıxmışdır. 1911-ci ilin ikinci yarısında bağlanmış, sonralar “Sədayi-həqq”, “Sədayi-vətən” və s. adlar altında buraxılmışdır.

<sup>4</sup> Son iki nəşrdə *dədi: görəməzmişən* ifadəsi *baxıb güldü, dədi* şəklində getmişdir.

DEYİR

(“Oylə səngindir ki, əsqəli-təəssübdən yüküm”)

(Səh.288)

İlk dəfə “Həqiqət” qəzetində (27 iyun 1910, №145) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

İkinci, üçüncü ve dördüncü nəşrlərdə sərlövhədən sonra belə bir qeyd vardır: “27 iyunda vaqe olan zəlzələ münasibətilə”.

<sup>1</sup> Bütün nəşrlərdə *əsqali-təəssübdən* əvəzinə: *əsqali-təəqqübədən*.

[YATMISAN, MOLLA ƏMU, GÜRCÜLƏR İÇRƏ HƏLƏ SƏN!]

(Səh.289)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 iyun 1910, №25) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü ve dördüncü nəşrdə “*Bulvar mö'minləri*” adı ilə verilmişdir.

<sup>1</sup> “Molla Nəsrəddin” jurnalına müraciət olunur.

<sup>2</sup> Son nəşrdə *kişilər* əvəzinə: *kimilər*.

TAPDIM!..

(“*Qoy sağ olsun başımız, düşməsin əsla ayağa*”)

(Səh.290)

İlk dəfə “Həqiqət” qəzetində (28 iyun 1910, №146) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Qəzetdə sərlövhənin üzərinə çıxış əlaməti qoyulub, aşağıda belə bir qeyd verilmişdir: “*144-cü\* nömrənin taziyənəsindəki tapmacanı*”.

Bu taziyənə Əhməd Kamalın “Həqiqət” qəzetində (24 iyun 1910, №143) çap etdirdiyi “Tapmaca”sına cavabdır. Tapmaca budur:

“Baş ilə ayaq arasında.

– Satdim! Satdim!

– Sən Allah?..

– Sən ölüsən!..

– Vallah, inanmaram...

– Bu ölsün, inan!..

– Mən ölüm, neçəyə?

– Biri 225-dən...

– Pay, atonnan!..

Bu tapmacanı həll edənə şollar suyundan bir istəkan mükafatımız vardır”.

<sup>1</sup> Son iki nəşrdə *qədəh* əvəzinə: *qədər*.

<sup>2</sup> *Şollar* sözünün ilk hecasıdır.

<sup>3</sup> Bu misra dördüncü nəşrdə mətndən düşmüşdür.

\* 143-cü olmalıdır (*tərtibçinin qeydi*).

[HANKI ALÇAQ BİR ƏLİN QEYD ETDİYİ XƏTDİR O Kİ...]

(Səh.290)

İlk dəfə “Həqiqət” qəzetində (29 iyun 1910, №147) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> II Əbdülləhəmid (1842-1918) – 1876-1909-cu illərdə Türkiyə sultani olmuşdur. Liberal dairələrin başçısı Midhət paşanın rəhbərliyi altında həyata keçirilən saray çevrilişi nəticəsində taxta əyləşmişdir. 1876-cı ildə konstitusiya elan etsə də, az sonra Midhət paşanı sürgünə göndərmiş, 1878-ci ildə isə parlamenti buraxıb, müstəbid üsuli-idarə yaratmış, qəddar hökmədar kimi tanınmışdır. Burjua inqilabının qarşısını almaq məqsədi ilə Türkiyəni imperialist dövlətlərin yarımmüstəmləkəsinə çevirmişdi. Rusiyadakı 1905-ci il inqilabının təsiri ilə Türkiyədə güclənən demokratik hərəkat 1908-ci ildə inqilabla nəticələndi. Sultan Əbdülləhəmid konstitusiyanı bərpa etmək və parlamenti çağırmaq məcburiyyətində qaldı. 1909-cu ildə müvəffəqiyətsiz əksinqilabi cəhddən sonra həbs edildi. 1912-ci ilə qədər Salonikdə saxlanmış, sonra isə Balkan müharibəsinin başlanması ilə əlaqədar olaraq İstanbula qaytarılmış və həbsdə də ölmüşdür.

[– YOLDAŞIM, YATMIŞMISAN?]

(Səh.290)

İlk dəfə “Həqiqət” qəzetində (30 iyun 1910, №148) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[BAŞQA MİLLƏTDƏN HÜQUQUN ALMAQ ÜÇÜN HƏR ZAMAN]

(Səh.290)

İlk dəfə “Zənbur” jurnalında (2 iyul 1910, №23) “Patılıt” imzası ilə çap olunmuşdur. Sabir külliyyatına ilk dəfə daxil edilir.

[DÜN OXURKƏN BİR MÜDİRİ-MƏKTƏBİN MƏKTUBUNU]

(Səh.290)

İlk dəfə “Həqiqət” qəzetində (4 iyul 1910, №151) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Taziyanə Bakıdakı “İttihad” məktəbinin müdürü, burjua ziyalısı Hüseyn Kamalın mətbuatda çıxan bir məqaləsi ilə əlaqədar yazılmışdır.

[MÜRTƏCE XADİMLƏRİM, HA İNDİ XİDMƏT VƏQTİDİR!]

(Səh.291)

Məhəmmədəli şahın dilindən yazılan bu satira ilk dəfə “Molla Nəsrəddin” jurnalında (4 iyul 1910, №26) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. İkinci, üçüncü və dördüncü nəşrlərdə “*Qeyrət vəqtidir!*” adı ilə verilmişdir.

### BİR DƏSTƏ GÜL

(“*İranlı deyir ki, ədl ilə dad olsun*”)

(Səh.293)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 iyul 1910, №26) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[ƏLHƏZƏR, QOYMA BAXA ƏKSİMƏ ZAHİD Kİ, ONUN...]

(Səh.294)

İlk dəfə “Həqiqət” qəzetində (6 iyul 1910, №153) “S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[QƏZTƏLƏR TÖVQİFİNİ YALNIZ SİPƏHDAR ƏKMƏYİR]

(Səh.294)

İlk dəfə “Həqiqət” qəzetində (8 iyul 1910, №155) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> İranın böyük torpaq sahibi olan feodallarından Sipəhdar nəzərdə tutulur.

[SANMA BİR MƏSLƏKİ TƏ'QİBLƏ MÖHKƏM QALARAM]

(Səh.294)

Burjua mühərriri Haşimbəy Vəzirovun dilindən yazılan bu təziyanə ilk dəfə “Həqiqət” qəzetində (9 iyul 1910, №156) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> *Haşimbəy Vəzirov* nəşr etdiyi “Səda” qəzetində “Keyfim gələndə” sərlövhəsi ilə qərəzli məqalə və felyetonlar yazardı. Ona işaret olunur.

## [DÜN BİR EŞŞƏKXİSAL İNSANƏ]

(Səh.294)

Haşimbəy Vəzirov haqqında deyilən bu təziyanə ilk dəfə “Zənbur” jurnalında (9 iyul 1910, №24) “*Patılıt*” imzası ilə çap olunmuşdur. Sabir külliyyatına ilk dəfə daxil edilir.

Bu təziyanə çap edildikdən sonra həftəlik “Zənbur” jurnalının yalnız nömrəsi buraxılmış və H.Vəzirovun polisə şikayəetine görə, jurnalın nəşri iki aydan artıq dayandırılmışdır. Bu barədə jurnalın növbəti 26-ci nömrəsində (24 sentyabr) çap olunmuş “*Mətbuatın tə’tilinə səbəb kim oldu?*” adlı redaksiya məqaləsində deyilir:

“Mətbuatın tə’tilinə ümdə səbəb iyirminci əsrədə kütübi-səmaviyə olan qəzətenin başında icrayi-istibdad, keyfə ma yəşa edən hərif, bu vəqtə kimi neçə məsləkde olduğu ilə məşhuri-aləm olan bir canidir.

Qarelərimiz sual etsə nə dəlil ilə? – biz də ...n başqalarala isnad verdiyi iftira və ittihamatdan qorxuyub cavab verəcəyik: bu dəlil ilə ki, nə mühərririn, nə müsəhhinin, nə müvəzzinin, nə mütərcimin, nə e’lan cəm’ edənin, daha doğrusu, mürəttibin pullarını tərtib ilə vermədiyi səbəb oldu. Budur, məhkəmələr (sud) şahiddir...

Şayəd bizdən soruşalar ki, o, həqq verən deyil idi, qəzətəsini tə’til etdirər, sizə nə gəldi? Bizi də mərqum hərfin adına buraxılan *gurultu*\* tə’tilə məcbur etdi...”

<sup>1</sup> “*Zənbur*” – 1909-1910-cu illərdə Bakıda “Molla Nəsrəddin”in təsiri ilə nəşr olunan satira jurnallarından biri idi.

## BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ

(“*Kəndçi: Denilir “elm oxuyun” sözləri hər anda biza*”)

(Səh.295)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 iyul 1910, №27) “*Məclisdə olan*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Üçüncü və dördüncü nəşrlərdə “*Kəndçi və axund*” adı ilə verilmişdir.

\* Təziyanə bu ad ilə çap olunmuşdur (*tərtibçinin qeydi*).

[CƏNNƏTDƏKİ HURİLƏRİ, QILMANLARI ALLAH]

(Səh.296)

İlk dəfə “Həqiqət” qəzetində (11 iyul 1910, №157) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[KİMDİR ARİF? – DEYƏ SORDUM, DEDİLƏR ƏSRƏ GÖRƏ]

(Səh.296)

İlk dəfə “Həqiqət” qəzetində (12 iyul 1910, №158) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[OĞLUNUN VASİTEYİ-XİLQƏTİ OLMAQLA FƏQƏT]

(Səh.296)

İlk dəfə “Həqiqət” qəzetində (13 iyul 1910, №159) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[DEYİRDİK BİR ZƏMANLAR BİZ KƏMALİ-FƏXRÜ HÜMMƏTLƏ]

(Səh.296)

İlk dəfə “Həqiqət” qəzetində (14 iyul 1910, №160) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Tərəqqipərvər türk şairi Namiq Kamalın məşhur qəsidəsindən bir misradır.

[MÜTLƏQİYYƏTDƏ ƏBD ŞƏKLİNDE]

(Səh.297)

İlk dəfə “Həqiqət” qəzetində (15 iyul 1910, №161) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Bu misra üçüncü nəşrdə mətnindən düşmüş, onun əvəzinə sonrakı misra iki dəfə çap olunmuşdur.

[BİR MÜDİRİN Kİ, KEÇMƏYƏ QOLUNA]

(Səh.297)

İlk dəfə “Həqiqət” qəzetində (16 iyul 1910, №162) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Yalnız ikinci, beşinci və altıncı nəşrlərə daxil edilmişdir.

BİR GÜL

(“Vaiz ki, çıxar minbərə, hey püflər odu”)

(Səh.297)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 iyul 1910, №28) “Bağban” imzası ilə çap olunmuşdur. Birinci və dördüncü nəşrlərdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> İkinci və üçüncü nəşrlərdə *hey* əvəzinə: *tez*.

AY CAN! AY CAN!..

(“Düşdü bütün qəzetlər hörmətdən, ay can! ay can!.. ”)

(Səh.298)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 avqust 1910, №30) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Bu satira çar hökumətinin bir çox qəzetləri bağlaması və onların redaktorlarını həbs və sürgün etməsi münasibəti ilə yazılmışdır.

<sup>1</sup> Bu misrada işlənən və sonrakı bəndlərdə təkrar olunan *hörmətdən* sözü bütün nəşrlərdə *qiymətdən* sözü ilə əvəz edilmişdir.

<sup>2</sup> Şeirdə adı çəkilən Molla Qəvam, Molla Səlam və Molla Hacıbaba mürtəcə ruhanilərdən idi. Onlar həmişə yeni məktəbin, maarifin, mətbuatın qədədar düşməni olmuşlar.

<sup>3</sup> *Qafqay* – İndiki Orconikidze (Vladiqafqaz) şəhəridir.

<sup>4</sup> Bütün nəşrlərdə *yazı* əvəzinə: *qəzet*.

AMMA, MİLLƏT A!..

(“Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!.. ”)

(Səh.301)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 avqust 1910, №31) “(....)” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Bu bənd ikinci, üçüncü və dördüncü nəşrlərdə getməmişdir.

<sup>2</sup> *Sipəhdar* – İranın iri feodallarından biri idi. Gilan vilayətində bir çox kəndi vardi. Əvvəlcə Məhəmmədəli şaha tərəfdar olmuş, sonra isə məşrutəçilərlə birləşərək Tehrana hücum edən mücahidlərə başçılıq etmişdir. Məhəmmədəli şah taxtdan salındıqdan sonra hakimiyyət başına keçmişdi. Şəxsi mənfəti üçün inqilabi hərəkata qoşulan Sipəhdar hakimiyyəti ələ alan kimi irtica cəbhəsinə keçmişdi.

<sup>3</sup> *Yefrem* – Qafqaz ermənilərindən olub, İran inqilabına kömək üçün gedən könüllülərdən biri idi.

<sup>4</sup> *Bağırxan* – Təbriz inqilabında rəşadət göstərən, “Salari-millət” adlanan bir mücahid idi.

<sup>5</sup> *Səttarxan* (?-1914) – Cəsur xalq qəhrəmanı, Cənubi Azərbaycandakı demokratik hərəkatın görkəmli xadimi idi. Qaracadağ rayonunda kəndli ailəsində doğulmuş Səttarxan sonralar uzun müddət Zaqqaziyənin sənaye mərkəzlərində çalışıb, fəhlə hərəkatında fəal iştirak etmiş, sosial-demokrat “Hümmət” təşkilatının üzvü olmuşdur. İran inqidabı dövründə mürtəce həkimlər əleyhina qızışın mübarizə aparmış, 1908-1909-cu illərdə şah hakimiyyəti və yerli feodallara qarşı, konstitusiyanın bərpası uğrunda Təbrizdə başlanan xalq üsyانına rəhbərlik etmişdir.

<sup>6</sup> *Bahadır* – İrandakı məşrutə hərəkatının iştirakçılarından biri idi.

<sup>7</sup> *Səmsəm* haqqında jurnalın belə bir qeydi vardır: “*Səmsəmüssəltənə sərdar Bahadırın pədəridir*”.

## SİPƏHDAR DEYİR Kİ

(“*Arşimed: “Bir nöqtə bulsaydım ona bil’istinad”*”)

(Səh.302)

İlk dəfə “Günəş” qəzetində (19 avqust 1910, №3) “*Ə.Sabir*” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> *Arşimed* (y.e.ə.287-212) – Qədim yunan alimi idi. Manivella qanunu müəyyən etdikdən sonra: – Mənə istinad nöqtəsi verin, küreyi-ørzi yerindən oynadım! – demişdir.

<sup>2</sup> Qəzətdə *kisəmə girsəydi* ifadəsi əvəzinə: *pəncəmə keçsəydi*.

## HÜSEYN KƏMAL DEYİR Kİ

(“*Tə’nü təhqirə təhəmmül edərəm mən, lakin*”)

(Səh.302)

İlk dəfə “Günəş” qəzetində (9 sentyabr 1910, №15) *imzasız* çap olunmuşdur. Yalnız dördüncü nəşrə daxil edilmişdir.

<sup>1</sup> *Hüseyin Kəmal* – Bakıdakı “İttihad” mədrəsəsinin müdürü idi.

## RƏMƏZAN SÖHBƏTİ

Bizim hacı deyir ki

(“Əl’əman artıq orucdan, əl’əman!”)

(Səh.302)

İlk dəfə “Günəş” qəzetində (13 sentyabr 1910, №17) imzasız çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir.

Oruc deyir ki

(“Ey hacı, məndən şikayət eyləmə”)

(Səh.302)

İlk dəfə “Günəş” qəzetində (15 sentyabr 1910, №18) imzasız çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir.

“SƏDA”nın 162-ci NÖMRƏSİNƏ

(“Şairəm, əsrinin ayinəsiyəm”)

(Səh.303)

İlk dəfə “Günəş” qəzetində (17 sentyabr 1910, №19) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

M.Ə.Sabir bir neçə əsərində “Səda” qəzetiñin müdürü Həsimbəy Vəzirovun məsləksizliyini koskin tənqid atəşinə tutur. H.Vəzirov bunlara cavab olaraq “Səda” qəzetiñin 1910-cu il 25 avqust tarixli 162-ci nömrəsində Sabirin əleyhinə təhqirəmiz təziyanə çap edir.

Sabirin təziyanəsi buna cavab olaraq yazılmışdır.

<sup>1</sup> Birisi – H.Vəzirovun “Səda” qəzetində işlətdiyi gizli imzadır.

<sup>2</sup> İlkinci, üçüncü və dördüncü nəşrlərdə *mənə* əvəzinə: *bizə*.

[E'TILA ETDİKCƏ, DERLƏR, YÜKSƏYƏ TƏYYARƏLƏR]

(Səh.303)

İlk dəfə “Günəş” qəzetində (28 sentyabr 1910, №27) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

## KƏNDLİ DEYİR Kİ

(“Bakıda nañız ikən əllidən artıq üləma”)

(Səh.303)

İlk dəfə “Günəş” qəzetində (6 oktyabr 1910, №34) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

## BAKILI DEYİR Kİ

(“Rəməzan eydinin icrasını hərçənd bizə”)

(Səh.303)

İlk dəfə “Günəş” qəzetində (7 oktyabr 1910, №35) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[ŞAH DEDİ: – AĞLAYIRAM, BƏS Kİ, ÜZÜM ÇİRKİNDİR]

(Səh.304)

İlk dəfə “Günəş” qəzetində (8 oktyabr 1910, №36) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

1 İkinci, üçüncü və dördüncü nəşrlərdə *şah* əvəzinə: *ər*.

2 Bu misra ikinci, üçüncü və dördüncü nəşrlərdə belədir: *Övrət ərz eylədi: – Yahu, səni hər gün görürəm.*

## İNTELİGENTLƏR DEYİR Kİ

(“Deyirik haləti-təhsildə: millət! millət!”)

(Səh.304)

İlk dəfə “Günəş” qəzetində (8 oktyabr 1910, №36) “Palanduz” səhifəsinin 1-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur. Yalnız son iki nəşrə daxil edilmişdir.

“Günəş” qəzeti 1910-cu il 8 oktyabr tarixli 36-ci nömrəsindən etibarən “Palanduz” adı altında “Həftəlik məzhəkə səhifəsi” açmışdı. Sabirin həmin səhifə üçün yazdığı satiraları “Nizədar” imzası ilə, çox vaxt “Çuvalduz” adı altında çap olunardı.

Şairin əvvəl “Günəş”, sonra da “Yeni həqiqət” qəzetiñə əlavə kimi çıxan “Palanduz” adlı satirik səhifədə iştirakı və bu səhifənin əməkdaşları ilə qarşılıqlı yaradıcılıq əlaqələri maraqlıdır. “Palanduz”un müdürü Toxmaq, naşır Heyvərə, müəllifləri isə Qıçıq, Sancaq, Biz, Balta, Mismar, İynə, Nizə və başqalarından ibarət idi. Qəzətdə vaxtaşırı çap olunan satirik əsərlərdən əlavə, “Palanduz”dakı bütün yazılar satirik mahiyyətdə idi. Onun nömrələri də qəzətdən fərqli olaraq, ayrıca sıralanırdı. Səhifələrin ilk nömrəsindən başlayaraq əsərlərini “Çuvalduz” ümumi başlığı və “Nizədar” imzası ilə dərc etdirən xalq şairi bu səhifənin adı, siravi üzvlərindən deyil, onun əsas bayraqları və ideya-bədii istiqamətvericisi idi. Təsadüfi deyil ki, səhifənin adı ilə Sabirin orada dərc etdiriyi əsərlər üçün işlətdiyi ümumi başlıq qulaq-qafiyəsidir: *Palanduz – Çuvalduz*. “Palanduz” səhifənin, “Çuvalduz” isə Sabirin səhifə içərisindəki xüsusi güşəsinin başlığıdır.

“Palanduz”da çıxış edən müəlliflər sanki vahid bir satira ədəbi məclisində birləşmişdilər. Xalq şairi məclisin bütün işlərində iştirak edərək onun səhifəsində fasiləsiz çap olunurdu. Şairin “İnteligentlər deyir ki,” “Millət deyir ki”, “Axşam olacaq...”, “Mürtəcelər, sevinin, kişvəri-İranə yeno”, “Şurə gəlib şad olun, iranlılar!”, “Bakıda Şamaxı yolundakı həbsxanənin qabağında oxunan növhədir”, “Yuxu” və s. kimi kəskin ictimai-siyasi ruhlu əsərləri məhz “Palanduz”da dərc edilmişdir.

## TƏRCÜMAN DEYİR Kİ

(“*Be tə'mine lesane madər əz hər ku be Petresburğ*”)

(Səh.304)

İlk dəfə “Günəş” qəzetiñə (10 oktyabr 1910, №37) “Ə.S.” imzası ilə çap olunmuşdur. Yalnız ikinci, üçüncü və dördüncü nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> *Qarun* – Guya Musa peyğəmbərin dövründə yaşamış və onun düşməni hesab edilən əfsanəvi bir şəxsdir. Hədsiz mal-dövləti, böyük xəzinələri və xəsisiliyi ilə məşhurdur.

## İRANLILAR DEYİR Kİ

(“*Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün*”)

(Səh.304)

İlk dəfə “Günəş” qəzetiñə (11 oktyabr 1910, №38) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[SÖYLƏ, TƏQSİRİ NƏDİR, TAPDALAYIRSAN YAZIĞI?]

(Səh.305)

İlk dəfə “Günəş” qəzetində (15 oktyabr 1910, №42) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

## MİLLƏT DEYİR Kİ

(“*İnteligent ağalar, biz sizi çoxdan tanırıq*”)

(Səh.305)

İlk dəfə “Günəş” qəzetində (15 oktyabr 1910, №42) “Palanduz” səhi-fəsinin 2-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir.

<sup>1</sup> Dördüncü nəşrdə *biz* sözü düşmüşdür.

<sup>2</sup> Qəzətdə *nija* əvəzinə: *yenə*.

[QLASNI SEÇKİSİNİ QOYDU DUM MÜZAKİRƏYƏ]

(Səh.305)

İlk dəfə “Günəş” qəzetində (17 oktyabr 1910, №43) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

## BAKILILAR DEYİRLƏR Kİ

(“*Şamaxlılar kimi işsiz, kifayəsiz deyiliz*”)

(Səh.305)

İlk dəfə “Günəş” qəzetində (18 oktyabr 1910, №44) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

1910-cu ilin yanvarında iş dalınca Şamaxıdan Bakıya gələn və Balaxanı kənd məktəbinə müəllim düzələn Sabirin milli mətbuatla əlaqəsi daha da sıxllaşdı. Əvvəlcə “Zənbur” jurnalında, sonra isə “Həqiqət” və “Günəş” qəzetlərində əməkdaşlığı onun mövzusu dairəsinin durmadan genişlənməsi ilə nəticələndi. Şairin işlədiyi mövzulardan bir çoxunun mətbuatdan gəlməsi də bununla bağlıdır. 1910-cu ilin oktyabr-noyabr aylarında qələmə alınmış bir sıra taziyanələr bu baxımdan diqqəti cəlb edir. Bəlli olur ki, neinki mətbuatda dərc edilmiş müxtəlif səpkili əsərlər, məqalə və felyetonlar, hətta kiçik xə-

bərlər, redaksiya qeydləri belə şairin diqqətindən yayınmamış, qəzətin hər nömrəsinə yazacağrı taziyanələr üçün mövzu və material vermişdir.

”Bakılılar deyirlər ki” adlı taziyanə də bu qəbildəndir\*.

1906-1907-ci illərdə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I və II qurultaylarında milli məktəblərdə tədrisin ana dilində aparılması məsələsi bütün kəskinliyi ilə qoyulmuşdu. Bu problem öz aktuallığını 1910-cu ildə də saxlayırdı. Odur ki, Duma üzvlərinə məktəblərdə tədrisin ana dilində aparılması məsələsini dövlət səviyyəsində qaldırmağı da tapşırılmışdır. Hələ 1906-cı ildə Duma üzvü kimi Şamaxıdan Peterburqa yola salman Məhəmməddəqçi Əlizadə Şirvani öz həmvətənlərindən xahiş etmişdi ki, mən sizin istədiyiniz tərəqqi məsələlərini orada qaldıranda siz də yerlərdən müxtəlif yazılar, teleqramlar və digər vasitə və üsullarla səsimə səs verin ki, istədiyimizə nail olaq (“Həyat” qəzeti, 11,14 iyun 1906). Dövlət Dumasında ana dili məsələsi yenidən qaldırılarda Şamaxıdan Ali məclisin ünvanına teleqram vurulmuşdu. Bu barədə “Günəş” in xüsusi müxbiri “Tə’limi-ümumi xüsusunda” başlıqlı yazısında belə xəbər verirdi:

“Şamaxı camaatı tərəfindən Peterburq Dövlət Duması sədrinə və müsəlman fraksiyasına belə bir teleqram göndərilmişdir:

Peterburq – Dövlət Duması sədri hüzuri-alilərinə! Kopiyası müsəlman fransiyasına:

Biz, Şamaxı şəhərinin müsəlman camaatı ən səmimi qəlbimizdən Dövlət Duması müzakirəsinə qoyulacaq tə’limi-ümumi layihəsi xüsusunda sizdən razılıq edib alqışlayırıq. Bununla, kəmali-icz ilə xahiş edirik, ibtidai tə’limi-ümumi milli lisanla olmaqla, dövləti dilo də lazımi qədər etina olunsun.

Şamaxı camaatı tərəfindən yüksəkətə: Fətəlibəyov, İsmayılov, Salamov, Səmədov, Abdullayev” (17 oktyabr 1910, №43).

“Günəş” qəzeti bu xəbərə belə bir qeyd verib: “Əcəba! Bakı müsəlmanları bu hay-küyü eşitmirlərmi?”

Eyni nömrədəki “Mühüm məsələ” başlıqlı yazıda da Dövlət Dumasında müzakirə olunan ümumtəhsil məsələsi barəsində Dumaya və onun müsəlman fraksiyasına teleqram vurmağın vacibliyi göstərilərək, bu barədə “srağa gün şamaxılıların vurduqları teleqrama” bakılıların “xabi-qəflət üzündən” səs verməmələrinə təəssüf olunurdu. Sonra müəllif fikrinə belə davam edirdi:

“İbtidai elmi-tədris məsələsi məcburi məccani olduqda lazımdır ki, öz ana dilimizdə olsun. Tainki bizim müsəlmanlıq ruhumuz fənaya getməyib, millətimiz məhv olmasın”.

\* İstər “Bakılılar deyirlər ki”, istərsə də “Tumanov izn alır ki”, “Dəryada qərq olan iranlıların...”, “Bəs deyilmış, bunca Mehdiilər xürucu”, “Bildir ehyayı – Səmər-qənd etdi İran taciri”, “Avropada Məmədəlinin eşqbazlığı” və “Yuxu” satıralarının izah və şərhlərində gənc və istedadlı tədqiqatçı Alxan Bayramoğlunun araşdırılmalarının nəticələri nəzərə alınmışdır.

Millətin bu mühüm talyüklü məsələsinə şamaxılıların vaxtında göstərdikləri fəal münasibət redaksiya əməkdaşlarının milli təəssüb hissələrini hərəkətə gətirərək, onların Dumaya vurduqları teleqramın çap olunduğu nömrədə həmin yazıların meydana çıxmamasına səbəb olmuşdu. Odur ki, belə bir vətənpərvərlik təşəbbüsünün həmyeriləri tərəfindən göstərilməsi Sabirin si-nəsini qürurla doldururdu. Şair həmin gün qələmə alıb qəzətin növbəti nömrəsində çap etdiriyi taziyənəsində həm özünün sevinc və qürur hissini, həm də Dumaya teleqram göndərməyənlərin qəflətini belə ifadə edirdi:

*Şamaxlılar kimi işsiz, kifayəsiz deyiliz*

.....”

DİLƏNCİ DEYİR Kİ

(“Əl açıb sail olmağın xoşdur”)

(Səh.306)

İlk dəfə “Günəş” qəzetində (20 oktyabr 1910, №46) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[ÇOX TƏƏCCÜB EDİRƏM TƏRZİ-CƏDİDƏ Kİ, ONU]

(Səh.306)

İlk dəfə “Günəş” qəzetində (21 oktyabr 1910, №47) “Ə.S.” imzası ilə çap olunmuşdur. Yalnız ikinci, üçüncü və dördüncü nəşrlərə daxil edilmişdir.

[GƏRÇİ PƏRVƏZ ETDİ AYROPLAN DÜNƏN BİR QUŞ KİMİ]

(Səh.306)

İlk dəfə “Günəş” qəzetində (22 oktyabr 1910, №48) *imzasız* çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[AXŞAM OLCAQ UÇENİKLƏR HƏRƏ BİR MADMAZELİN]

(Səh.306)

İlk dəfə “Günəş” qəzetində (22 oktyabr 1910, №48) “Palanduz” səhifəsinin 3-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir.

[CÜMƏLƏRDƏ DÜKAN AÇMAZ BAKILI]

(Səh.306)

İlk dəfə “Günəş” qəzetində (24 oktyabr 1910, №49) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[ÖYMƏ NƏSƏBİ, ÖYMƏYƏ SAYIŞTƏ HƏSƏBDİR]

(Səh.307)

İlk dəfə “Günəş” qəzetində (26 oktyabr 1910, №51) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[CƏVANKƏN FƏQRƏDƏN ETMƏ ŞİKAYƏT]

(Səh.307)

İlk dəfə “Yeni füyuzat” jurnalında (26 oktyabr 1910, №2) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. “Eşidənə nəsihət” adı ilə son dörd nəşrə daxil edilmişdir.

[OĞRULARDAN DA BƏDƏXLAQ QUMARBAZLARDIR]

(Səh.307)

İlk dəfə “Günəş” qəzetində (27 oktyabr 1910, №52) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

TAP GÖRÜM!..

(“Həp kiçiklər kiçik ikən böyüyür”)

(Səh.307)

İlk dəfə “Günəş” qəzetində (28 oktyabr 1910, №53) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. İkinci, üçüncü və dördüncü nəşrlərdə sərlövhəsiz verilmişdir.

<sup>1</sup> Bütün nəşrlərdə *boyuna* əvəzinə: *boynuna*.

[MÜLKİ-ŞIRAZƏ ZİLİ-SULTANIN]

(Səh.307)

İlk dəfə “Günəş” qəzetində (29 oktyabr 1910, №54) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> *Zilli-Sultan* – Məhəmmədəli şahın əmisi idi. İranda məşrutə vaxtı Avropana getmişdi. Məhəmmədəli şah taxtdan salındıqdan sonra Zili-Sultan İrana qayıdır, Şiraza hakim olmaq istəmişdi. Bu və bundan sonrakı iki taziyənə həmin məsələ ilə əlaqədar yazılmışdır.

[MÜRTƏCELƏR, SEVİNİN, KİŞVƏRİ-İRANƏ YENƏ]

(Səh.308)

İlk dəfə “Günəş” qəzetində (29 oktyabr 1910, №54) “Palanduz” səhi-fəsinin 4-cü nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir.

<sup>1</sup> Dördüncü nəşrdə *indi* sözü əvəzinə: *mülki*.

[ZİLLİ-SULTANA, AMANDIR, VERMƏYİN İRANA YOL]

(Səh.308)

İlk dəfə “Günəş” qəzetində (31 oktyabr 1910, №55) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[ONLAR Kİ, EDİR HÖRMƏTÜ NAMUSUNU TƏQDİS]

(Səh.308)

İlk dəfə “Günəş” qəzetində (1 noyabr 1910, №56) “Ə.S.” imzası ilə çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir.

[SAXTƏ BİR XƏTTİ-XAM İLƏ MƏNƏ KAĞIZ YAZIB]

(Səh.308)

İlk dəfə “Günəş” qəzetində (3 noyabr 1910, №58) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

1910-cu ilin yanvarında iş dalınca Şamaxıdan Bakıya gələn şair yanvarın son, yaxud fevralın ilk günlərindən etibarən yaxın dostlarının, o cümlədən

Sultan Məcid Qənizadə və başqalarının köməyi ilə “Nəşri-maarif” cəmiyyətinin Balaxanı kəndində açdığı məktəbdə müəllim vəzifəsinə nail olur.

Bu xüsusda ilk mətbu xəbər 1910-cu ilin mart ayında dərc edilmişdir. Balaxanı məktəbində tə’lim-tərbiyə işlərinin vəziyyəti mövzusunda yazdığı məqalələrinin birində məktəbin nəzarətçisi Baxış Əhmədov bilavasitə həmin məsələdən danişarkən deyirdi: “Məktəbimizin şəriət müəllimi bundan əqdəm Molla Abdulla idi. Bakı qazısı Ağa Mir Məhəmməd Kərim Cəfərzadə cənablarının buyurmalarına binaən onu məktəbdən xaric edib, əvəzinə müşarileyh cənablarının və Bakı məkatib inspektoru Mirzə Məcid Qənizadə və Nəşri-məarif ə’zayi-kiramından İskəndər bəy Məlikov cənablarının təhrirən və şifahən müdirdə və bilzat mənə buyurmalarına binaən Şamaxı əhli Sabir ləqəbli Məşədi Ələkbəri şəriət müəllimi qəbul etdik. Övladlarımızın vəzaifi-şərifeyi-diniyyələri bu zatin öhdəsindədir. Bu zatin övqati-məxsusəyi-səlatın birini dəxi ifaqə etməyən mütədəyyin bir zat olduğu qazı cənablarının şəhadəti və bizim öz məşhudatımızla sabitdir” (“Həqiqət” qəzeti, 22 mart 1910, №62).

M.Ə.Sabirin parlaq ədəbi nailiyyətləri, mütərəqqi ictimai-pedaqoji fəaliyyəti onun əleyhdarlarının, o cümlədən Molla Abdullanın kin və qəzəbini artırmışdı. Onlar böyük şairə qarşı açıq mübarizə apardıqları kimi, gizli hədə məktubları yazmaqdan da çəkinmirdilər. Sabir isə öz əleyhdarlarına kəskin təziyanələrlə cavab verirdi.

Bu təziyanənin nə münasibətlə yazıldığını bilmək üçün həmin əsərin nəşrindən iki gün sonra Balaxanı məktəbinin vəkili Baxış Əhmədovun “Günəş” qəzetində (5 noyabr 1910, №60) çap edilmiş “Adsız məktublara cavab” məktubuna diqqət yetirmək kifayətdir. Həm bu təziyanənin yazılması tariхini, həm də ümumən Sabirin həyat və fəaliyyətinin bəzi cəhətlərini aydınlaşdırmaq üçün mühüm olan həmin məktubu aşağıda eyni ilə veririk:

“Müdiri-möhtərəm! Şu ziyləki məktubun dərcinə minnətdarəm.

Cənab! Saxta bir xətt ilə mənə və məktəbimizin şəriət müəllimi Sabir Tahirzadə cənablarına pocta vasitəsi ilə göndərmiş olduğun birər məktubun oktyabr ayının 27-ci günləndə vüsulumuz olmuşdur.

Mənə yazmış olduğun məktubda müəllimi-müşarileyhin coğrafiya, hesab, hətta türk dili tədrisində də iqtidarsız olduğunu yazıyorsan. Onun məktəbdən çıxarılmasını tələb edib, əvəzində müqtədir bir müəllimin nəsb olunmasını bize məsləhət görüyorsan (?). Əks suretdə məktəbə xəyanət etmiş olacağımı da anladıyorsan. Cənabın dəxi guya balaxanalı imişsən. Şəhərə gedib məktubları da bize ordan yazmış olduğunu ixtar ediyorsan (?). Hətta özünüz də üç nəfər imişsiniz (?).

Əfv et, əfəndim, əfv et! Sən nə qədər yazsan da ki, “özümüz də balaxanalıyıq, bu kağızı da gəlib şəhərdən sənə yazırıq”, lakin sənin balaxanalı

olmayıb, üç nəfər də olmayıb, nərəli, nəkarə və kim olduğunu, min dəfə görüb tanımış olduğumuz xəttin bizə anlatdı, həm də doğru olaraq anlatdı.

Sənin xəttini tanıyanlar məktubları görər-görməz beduni-təhəmməl ...nin xəttidir deyə, hər yerde buna şəhadət verəcəklərinə müqərrər oldular.

Lakin mən səni boyıl rəzil iqdamatda bulunanlardan ədd etməz idim. Məəttəəssüf bulunmuşsan. Onda da Sabirin həqqində! Heyf, heyf!..

Əfəndim, bildiyin kimi, Sabiri biz ülumi-riyaziyyə müəllimi deyə məktəbimizə almamışız; məktəbimizin türk dilindəki hesab və coğrafiya tə'limi Əlimişanın vəzifəsidir.

Sabirdən bizim istəyəcəyimiz şəriət, sərf, bir də türk və fars lisanları tə'limidir ki, onları da kəmalinca ifa ediyor və edəcəkdir də.

Qaldı ki, onun həqqində türk dili tə'limini də bilməyən kimi dediyin sözlərinin iftirayı-məhz olduğunu kəndin daha eyi biliyorsan, yəqin edirəm.

Sən onu tehqir etsən də, bizcə onun həvəslə, çalışqan, müqtədir, həm də dindar bir müəllim olduğu sabitdir. Bildir üç-dörd ay müddətində məktəbimizdə göstərdiyi hünəri sayesində idi ki, bu il üçün iyirmi manat da hər ayda məvacibinə əlavə etdik.

Sabirin kəndisində yazdığını imzasız məktubunda dəxli onu təhdid edərək yazıyorsan ki, “o məktəbdən get, get, get! Yoxsa sənin üçün yaxşı keçməz, başın bələlər çəkər, bədbəxt olarsan”.

Əcəba, nə demək istəyorsan? Yəni necə yaxşı keçməz? Yavrum, bilmiş ol ki, Sabir, yaxud məktəbimizdə olan sair müəllimlər bizim övladımızın ruhani pədərləri olduğu kimi, bizim də həqiqi bəradərlərimizdir. Biz hər vəqt Allahın ovni ilə onların mühafizəkarlarıyız. Halbuki sənin də kim olduğunu bilməmişim...

Və bir də Sabir əfəndiyə yazdığını təhdidnaməndə ona Balaxanada qalmaya ancaq ayın başına qədər vəqt veriyorsan. Vəqt bitdiyi kimi getməz isə işlərin də yaxşı keçməyəcəyini anladıyorsan (?!).

Əfəndim, ay başa gəldi və vəqt də bitdi, lakin Sabir getməli olmadı. İmdi bununla bərabər biz də sənə bir həftə vəqt verib, iki işin birisini əmələ gətirməyi cənabına təklif edərək deyorum ki, bu bir həftə daxilində ya qəzetə vasitəsi ilə təhrirən, lakin açıq imza ilə olmaq şərti ilə və yaxud Sabirin özündən şifahən bu xüsusda üzr istəyəsən və illa, təhdidnaməni hökumət suduna verəcəyimizi ixtar ilə xətmi-kəlam ediyorum”.

Hədə məktublarının konkret olaraq kimin tərəfindən yazılması məsələsinə gəlinçə, təqdiqatçı-sabırşunas A.B.Məmmədovun “*Mirzə Bisavad*” kimdir?” adlı məqaləsində (Azərbaycan EA “Məruzələr”, Bakı, “Elm” nəşriyyatı, 1987, №11) götərilmiş faktlar inandırıcı görünür. Belə ki, Balaxanı kənd məktəbində dərslər aşağı səviyyədə keçilir, xüsusən şəriət müəllimi axund Molla Abdullanın şərab içməsi daha çox etiraz doğurdu. Belə bir adamın şəriətdən dərs deməsi məktəb şagirdlərinin sayını azaldır, hər tərəf-

dən onun üzərinə hücumlar olurdu. Ona görə 1910-cu ilin əvvəllərində Molla Abdulla işdən çıxarılmış, M.Ə.Sabir onun yerinə təyin edilmişdir. Öz dərin biliyi, pedaqoji ustalığı və çalışqanlığı ilə o, tezliklə məktəbin hörmət və nüfuzunun qalxmasına kömək etdi. Sabirin əməli saleh bir adam olması, paklığı isə mömin, dindar camaat arasında ona qarşı xüsusi ehtiram oyadırdı. Əldə edilən nailiyyətlər dərs ilinin sonunda imtahanlar zamanı xüsusilə nəzərə çarptı. Sabirin əməyi təqdir edilir, qiymətləndirilirdi. Bütün bunları nəzərə alan rəhbərlik onun əmək haqqını 20 manat artırdı. Şairin başqa sahələrdə – poeziya, ictimai-ədəbi mühit və sairədə də qazandığı nailiyyətlər onun düşmənlərini narahat edirdi. Onlar hər vasitə ilə Sabiri nüfuzdan salmağa, şairin Balaxanı məktəbindən çıxıb getməsinə çalışırdılar. Bu niyyətə çatmaq üçün həm şairin özünə hədə məktubları yazır, həm də onun müəllimlik qabiliyyətinin olmamasını, Azərbaycan dilini bilməməsini iddia edərək, Sabirin tezliklə azad edilməsini məktəb rəhbərliyindən tekidlə teləb edirdilər. Əlbətə, bütün bu cəhdlər uğursuzluqla nəticələnir, Sabirin kəskin taziyanələri, məktəb rəhbərliyinin və xalqın ötkəm cavabları ilə qarşılığında. Balaxanı məktəbinin hörmət və nüfuzu xalq içərisində o qədər qalxdı ki, yeni ildə dərs-sə galənlərin sayı xeyli çoxaldı. Neticədə məktəbin mədaxili məxaricinə kifayət etmədi. Vəziyyətdən çıxmaq üçün yeni ildə uşaqlardan təhsil haqqı alınması qərara alındı. Belə olduqda camaat arasında nərazılıq yarandı. Bundan istifadə edən qaragürühçülər Sabirin üzərinə daha şiddetlə hücuma keçməyə başladılar.

Məktəbin vəziyyətini yaxşılaşdırmaq üçün 1910-cu il oktyabrın 31-də Balaxanı camaatının yığıncağı oldu... “Günəş” qəzetində bu yığıncaq haqqında çap edilən məlumatdan həm iclasın gedisi, həm də Sabirə atılan böhtanların məzmunu aydın olur. Böhtançılar Sabirin müəllimlik qabiliyyətinin olmamasını, Azərbaycan dilini bilməməsini (Sabir Balaxanı məktəbində həm də Azərbaycan dilindən dərs deyirdi) iddia edirdilər. Məktəbin maddi böhrani ilə əlaqədar olaraq camaat vəkili Baxış Əhmədovun məlumatını dinləyəndən sonra müəllimlərdən ikisi öz istefalarını qəbul edir. Bunlardan məktəb müdürü Əhməd Kamalın adı çökəlir. İkinci haqqında isə deyilir. “Və bir də bu günlərdə bana üçüncü dəfədir ki, şəriət müəllimi Məşədi Ələkbər “Sabir” ləqəbli müəllimimiz barəsində məktubat yetişir ki, bən müşarileyi məktəbdən xaric eləyim. Məktub sahibləri də bunu iyma edirlər ki, müşarileyi əsüli-tədrisdən bixəbərdir”.

“Günəş” qəzeti 5 noyabr 1910-cu il tarixli 60-cı nömrəsinə əlavə olunan “Palanduz”un növbəti (5-ci) nömrəsində çap edilən və yuxarıdakı iclasla əlaqədar yazılan məqalə ilə bağlı materiallardan biri “Şikayət...” adlanır və o, “Palanduz”un “İdarəyə məktub” rubrikasında dərc edilmişdir. “Palanduz əmi”yə müraciətlə yazılan həmin məktubda oxuyuruq:

“Ay Palanduz əmi! Helə dünyanın işləri belədir. Adamın adamı olmayıanda helə böylə edərlər. İki ildir ki, məktəbdə türk dili dərsi vermişəm. İndi deyirlər ki, sən türk dili bilmirsən. Sən də məktəbə nazir ola bilməzsən! Komissiyanın iclasında mənim adamım hazır olmadığından götürüb məni qaralayıblar. Heç bu da insafdır!?”

İndi mən də gedib şikayət edəcəyəm ki, mən ondan da layiqəm. Onu qəbul etməyin. Onda görərsən ki, mən necə adamam”.

“Əz terəfi – Mirzə Bisavad” kimi kinayəli bir imza ilə çap olunan bu məktəbdəki “İki ildir ki...” ifadəsi Sabirin Balaxanı məktəbində işlədiyi müddətə (1910-1911-ci illərə) və ona atılan “müəllimlik qabiliyyəti yoxdur”, “Türk dilini bilmir” kimi böhtənlərə da işarədir. “Şikayət” sabiranə üslubu, kinayəsi ilə diqqəti cəlb edir və onun Sabir qələminə məxsus olması heç bir şübhə doğurmur.

## HATİFDƏN GƏLƏN BİR NİDA DEYİR Kİ

(“Görəsən Məmdəlinin yaptığı əf'ali nədir?”)

(Səh.309)

İlk dəfə “Günəş” qəzetində (5 noyabr 1910, №60) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Taziyanənin materialı o günlərdə mətbuat səhifələrində İran işlərinə dair dərc olunan telegraf xəbərlərindən alınmışdır. Sabir taziyanəni yazarkən “Günəş” qəzetiinin 1910-cu il 2 noyabr tarixli 57-ci nömrəsində çap olunan “Yenə Məhəmmədəli” adlı məqalədən istifadə etmişdir. Həmin məqalənin bir hissəsini burada veririk:

“Bır il tamam Odessa şəhərində iqamət edən İran şahi-məxluunun Yevropa səfəri əzhəni-ümmüniyi şiddetlə cəlb etmişdir. Bu gün tamam mətbuatda Məhəmmədəli mirzanın bu hərəkəti xüsusunda müzakirat başlanmışdır.

Şahi-məxlu’ imdilikdə Vyanaya gedib, oradan Almaniyaya və sonra da Fransaya rəvan olacaqdır. Vyanada şahi-məxlu’ ingilisdən Tehrana azim olacaq Naibüssəltənə ilə görüşəcəkdir.

Bu axırıcı telegraf əxbaratından görünür ki, Məhəmmədəli mirza Vyandas öz əmisi Zilli-Sultan ilə də müləqatda bulunacaq. Hər halda bu səfərdə Məhəmmədəli mirzanın bu iki zat ilə görüşməsi xəbəri əfkari-ümmüniyi qələyana getirir.

Məhəmmədəlinin bu səfərində qəsdi, fikri məlum deyildir. Bu səfər işi əvəldə ciddi surətdə məxfi tutulur olmuş. Lakin səfərdən iki gün əqdəm saray yüddamlarından birisi bu xəbəri mətbuat aləminə buraxmış.

Yevropa mətbuatı bu səfərin haqqında bir neçə müxtəlif mütaliatda bulunurlar. Vyanadan alınan teleqraflar deyirlər ki, Məhəmmədəli mirza Vyana mövqəfində ancaq bir neçə nəfər İran səfarətxanəsi ə'zaları tərəfindən qeyri-rəsmi surətdə istiqbal olunub, sonra Vyana otellərindən birisine rovan olmuşdur. Oteldə Məhəmmədəli mirza “Tehranlı bir İran təbəəsi Məhəmmədəli” adı ilə dəftərə səbt olunmuşdur. Və Məhəmmədəlinin Zilli-Sultan ilə görüşməsində də heç bir siyasi əlaqə və fikri yoxdur.

Lakin yenə Vyanadaki “Naye-Fraye-Press” qəzetəsinə İran mənabeimövsuqəsindən xəbər verilir ki, Məhəmmədəli mirza istəyir ki, bu səfərində İranın indiki hökumətinə bir zərbə vursun. Yenə həman qəzetə deyir ki, şah-məxluun tamam hərəkətləri rus hökumətinə məlumdur.

Berlin mətbuatı isə öz nəzərini pərdəsiz bəyan edib də, ciddiyən inanır ki, Məhəmmədəlinin bu səfəri ancaq Rusyanın intiriqalarıdır... Bu səfərin nəticəsi olaraq İranda böyük siyasi iğtişaşat gözləmeliidir...”

<sup>1</sup> *Məhəmmədəli mirza* (1872-1925) – 1907-1909-cu illərdə İran şahı olmuşdur. Müzəffərəddin şahın böyük oğlu və varisi idi. Qısa müddətli şahlığı dövründə iri torpaq sahiblərinin, feodalların mənafeyini müdafiə edərək inqilab əleyhinə amansız mübarizə aparmışdır. Milli məclisə qarşı mübarizəni davam etdirib, 1908-ci ilin iyun ayında məclisi qovmuşdur.

M.Ə.Sabir öz satıralarında Məhəmmədəli şahın adını satirik şəkildə “Məndəli”, “Məmdəli”, “Mə’dəli” işlətmışdır.

<sup>2</sup> *Zilli-Sultan* – Məhəmmədəli mirzənin atası Müzəffərəddin şahın qardaşı idi. İranda inqilabi hərəkat gücləndiyi vaxt Avropaya qaçmışdı.

<sup>3</sup> *Vamberi, Armini* (1832-1913) – Macar burjuə dilçi-türkoloqu və etnoqrafıdır. XIX əsrin 60-ci illərində Orta Asiya ölkələrinə və İrana uzun müddətli səyahət etmiş, zəngin faktik material əsasında “Mənim İrandakı səyahətlərim və həyəcanlarım” (1864), “Orta Asiyaya səyahət” (1865) əsərlərini yazmışdı. Bu əsərlər bir çox dünya dillərinə tərcümə edilmişdir.

<sup>4</sup> Qəzətdə hər nə sözü əvəzinə: *fırqə*.

<sup>5</sup> Qəzətdə əmsalı əvəzinə: *timsalı*.

[ŞURƏ GƏLİB ŞAD OLUN, İRANLILAR!]

(Səh.311)

İlk dəfə “Günəş” qəzetində (5 noyabr 1910, №60) “Palanduz” səhifəsinin 5-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur. “Çuvalduz” adı ilə yalnız son üç nəşrə daxil edilmişdir.

<sup>1</sup> Bu misra dördüncü nəşrdə getməmişdir.

## “TƏRCÜMANİ-HƏQİQƏT” DEYİR Kİ

(“Xəstəmiz Əbdülhəmid artıq sağaldo, səmridi”)

(Səh.312)

İlk dəfə “Günəş” qəzetində (9 noyabr 1910, №63) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> “Tərcümani-həqiqət” – İstanbulda nəşr olunan gündəlik türk qəzeti idi.

<sup>2</sup> Türkiyə sultanı II Əbdülhəmid nəzərdə tutulur.

<sup>3</sup> Bütün nəşrlərdə işlərin əvvəzino: şeylərin.

[HALƏTİ-MƏSTLİYİNDƏ NƏ OLUR, EY ƏYYAŞ!]

(Səh.312)

İlk dəfə “Yeni füyuzat” jurnalında (9 noyabr 1910, №4) “Ə.Sabir” imzası ilə çap olunmuşdur. Yalnız son dörd nəşrə daxil edilmişdir.

[DERLƏR, İRAN GÜNBƏGÜNDƏN XAR OLUR, ƏLBƏTTƏ Kİ!]

(Səh.312)

İlk dəfə “Günəş” qəzetində (10 noyabr 1910, №64) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Kamiran mirza – Qacar şahzadələrindən idi. Naibüssəltənənin vəfatından sonra onun təşviqi ilə bir neçə Qacar şahzadəsi xarici səfarətxanalarда “bəstə” oturub, yeni naibüssəltənənin Qacar sülaləsindən olmasını teləb edirdilər. Zilli-Sultanın Avropadan Şiraza hakim təyin olunması da bununla əlaqədar idi.

<sup>2</sup> Son iki nəşrdə sülalə adı bildirən Qacar sözü səhv olaraq qaçar şəklində getmişdir.

## ALMANIYA İMPERATORU VİLHELM DEYİR Kİ

(“Möhtərəm iranlılar, sizdən təmənnamız budur”)

(Səh.313)

İlk dəfə “Günəş” qəzetində (12 noyabr 1910, №65) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Taziyanə həmin günlərdə Berlindən alınmış teleqraf xəbərləri əsasında yazılmışdır. Bu cəhətdən “Günəş” qəzetində (8 noyabr 1910, №62) çap olunmuş “Axırıncı ümid kəsildi” adlı məqalədən götirdiyimiz aşağıdakı sətirlər maraqlıdır:

“İranın bu gün düçar olduğu bəla və izmihlalın çareyi-yeganəsi ədd olunan Vilhelmin axırıncı cavabını da iranilər eşitdilər. Berlindən alınan teleqraf deyir ki, imperator Vilhelm iranilərdən təvəqqə etmiş ki, İranı müdafiə etmək xahişi ilə dəxi heç vəqt ona rücu olunmasın. Çünkü bu iş ingilis ilə Rusiya dövlətlərinin narazılıqlarına bais və səbəb olur...”.

<sup>1</sup> II Vilhelm (1859-1941) – 1888-1918-ci illərdə Almaniya imperatoru və Prusiya kralı olmuşdur. Öz hakimiyyəti dövründə tipik burjua nümayəndəsi kimi inqilabi fəhlə hərəkatına qarşı mübarizə aparmış, alman imperializminin işgalçılıq siyasetini eks etdirib mühərribə qızışdırılmış və bu məqsədlə 1914-cü il iyul böhranından istifadə etmişdir. 1918-ci ildə Hollandiyaya qaçmış və ömrünün sonuna qədər orada yaşamışdır.

## EYNÜDDÖVLƏNİN İSTE'FASINDAN DOLAYI BƏSTƏ GİRMƏK İSTƏYƏN TEHRAN TACİRANI-QEYRƏTMƏNDANƏLƏRİNƏ!

(“Bəstə iqdam eyləyin, ey tacirani-mö'təbər!”)

(Səh.313)

İlk dəfə “Günəş” qəzetində (14 noyabr 1910, №67) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Eynüddövlə – İranın mürtəce hakimlərindən biri idi. Bir neçə dəfə sədr-e'zəm (baş nazir) olmuşdur. Müzəffərəddin şahın vaxtında böyük mənsəblərə çatmışdı. Məhəmmədəli şahın hakimiyyəti dövründə Təbrizdə baş qaldıran inqilabi hərəkatı yatırmaq, əncüməni dağıtmaq ona tapşırılmışdı. O, böyük bir ordu ilə Təbrizi mühəsirəyə alıb, uzun müddət mücahidlərlə vuruşmuşsa da, axırda məglub olub geri qayıtmışdı.

## HATİF DEYİR Kİ

(“Bəs Şəmaxidə məktəbi-nisvan”)

(Səh.313)

İlk dəfə “Günəş” qəzetində (16 noyabr 1910, №69) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Şamaxı şəhərində işləyən Şeyxzadə Hafız əfəndi müəllimə qızını Şamaxıya getirərək qız məktəbi açmaq təşəbbüsündə olur. Lakin qızı Bakı məktəblərinin birində müəlliməliyə çağırıldığı üçün Şamaxıda qız məktəbi açmaq fikrindən əl çəkir. Taziyənə o münasibətlə yazılmışdır.

[“OSMANLICADAN TƏRCÜMƏ TÜRKƏ” – BUNU BİLMƏM]

(Səh.313)

İlk dəfə “Günəş” qəzetində (17 noyabr 1910, №70) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Xalq şairi Sabir ədəbiyyatın müxtəlif problemləri ilə əlaqədar olaraq metbuatda tez-tez ədəbi mübahisə ve müzakirələr açır, bu münasibətlə bir sıra əsərlər qələmə alıb, həmin müzakirələrə istiqamət verirdi. Xalq şairinin adı ilə bilavasitə bağlı olan belə mübahisələrdən biri də “Günəş” qəzeti səhifələrində keçirilmişdir. Dil və tərcümə məsələlərinə həsr olunmuş həmin müzakirədə Sabirlə yanaşı onun qələm yoldaşı, XX əsr realist-satirik şerimizin inkişafı tarixində özünə məxsus mövqeyi olan şair Əliqulu Qəmküsər da fəal iştirak etmişdir.

O zaman “Günəş” qəzetində çıxan kiçik bir müxbir yazısı bu müzakirənin açılması üçün sanki bəhanə olmuş, çoxdan bəri xalq şairinin zehnini möşğul edən mühüm bir məsələyə dair öz nöqtəyi-nəzərini, qəti fikrini bildirməsinə tekan vermişdir. “Gəncədən biza yazılırlar” adı altında imzsız çap olunmuş və Sabirin diqqətini cəlb edən həmin xəbərdə deyilirdi: “Gənce Nəşri-maarif cəmiyyəti Mirzə Məhəmməd Axundovun “Rö'yam” nam əsərini basdırıb və nəşrə başladı. Müşarileyhin osmanlıcadan tərcümə (!) edilmiş “Nədamət” nam əsəri dəxi “Dram” cəmiyyəti tərəfindən nəşr edildi. Hər iki əsər Gəncədə Hacı Həsənovların mətbəəsində basılmışdır” (14 noyabr 1910, №67).

Bu müxbir məktubu Sabirin diqqətindən yayınmamış, iki gün sonra onun qəzətdə ayrıca bir taziyanə ilə çıxış etməsinə səbəb olmuşdur. Yaxın dostu və məsləkədaşı Əliqulu Qəmküsərlə ədəbi mübahisənin başlanğıcına çevrilmiş həmin taziyanəsində xalq şairi deyirdi:

*“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm*  
.....

Yeri gəlmışkən onu da deyək ki, yuxarıda adı çəkilən müxbir məktubdan xəbərsiz olan müəlliflər bu taziyanənin yazılması səbəbini yanlış izah etmiş, ədəbi mübahisənin möhz kimin əsəri (Sabirin yaxud Qəmküsərin) ilə başlandığını düzgün müəyyənləşdirə bilməmişlər. Taziyanənin məzmununa və Qəmküsərin ona verdiyi cavaba əsaslanan Əlabbas Müznib hələ 1929-cu ildə həmin şerin nə münasibətlə yazıldığını belə izah etmişdir: “Əliqulu Nəcəfov

Qəmküsərin osmanlıcadan Azərbaycan şivəsinə çevirdiyi bir əsərin üstündə tərcümə yazdığını üçün bu rübai yazılmışdır". Professor Cəfər Xəndanın dediklərindən isə belə çıxır ki, guya həmin mübahisə Qəmküsərin şeri ilə başlanmış, "onun "Günəş" qəzətinin 78-ci nömrəsində (1910, 26 noyabr) çap etdirdiyi qitəsində ədəbi dil qaydalarının pozulduğunu görən Sabir Ə.Q.Qümküşara cavab yazmış və... nəticədə bu epiqram ciddi ədəbi mübahisinin başlangıcına çevrilmişdir".

Doğrudur, Sabir "Ə.Qəmküsər bəradərimə cavab" adlı taziyənə yazmış və qələm yoldaşının az əvvəl çap olunmuş rübaisində ədəbi dil normalarının pozulduğu üçün onu kəskin tənqid atəşinə tutmuşdur. Lakin bu, mübahisənin başlangıcı yox, xeyli əvvəl açılmış müzakirənin davamı və inkişafı idi. Başqa sözlə desək, "Ə.Qəmküsər bəradərimə cavab" satırası Sabirin bilavasitə həmin məsələyə həsr etdiyi ilk əsəri deyildi, Qəmküsər tərəfindən verilmiş cavaba cavab idi.

"Osmanlıcadan tərcümə..." satırasının müəllifi osmanlı dili ilə Azərbaycan dilinin eyni sistemli dillər qrupuna mənsub olmasından çıxış nöqtəsi kimi istifadə edib, bu iki dilin birindən o birinə tərcümə məsələsinə ümumiyyətə lüzməsiz, yanlış bir iş kimi baxırdı.

### [ŞİMDİ HƏR MİLLƏT EDİR NƏFSİNİ İRFANƏ FƏDA]

(Səh.314)

İlk dəfə "Günəş" qəzətində (18 noyabr 1910, №71) "Ə.S." imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

### [OYLƏ QORXMAM "BİŞ" DƏN KİM, QORXURAM "CƏDVAR" DƏN]

(Səh.314)

İlk dəfə "Günəş" qəzətində (19 noyabr 1910, №72) "Ə.S." imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

### BAKIDA ŞAMAXI YOLUNDAKI HƏBSXANƏNİN QABAĞINDA OXUNAN NÖVHƏDİR

("Asta-asta, ey hacı, izhar olur xəlvətdəki")

(Səh.314)

İlk dəfə "Günəş" qəzətində (19 noyabr 1910, №72) "Palanduz" sohi fəsinin 7-ci nömrəsində "Nizədar" imzası ilə çap olunmuşdur. Yalnız son üç nəşrə daxil edilmişdir.

## SƏFİL TACİR DEYİR Kİ

(“Bir neçə ildir ki, uyub işrətə”)

(Səh.314)

İlk dəfə “Günəş” qəzetində (22 noyabr 1910, №72) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

[TUMANOV İZN ALIR Kİ, ŞİRVANƏ]

(Səh.315)

İlk dəfə “Günəş” qəzetində (25 noyabr 1910, №77) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

1859-cu ildə baş vermiş dəhşətli zəlzələdən sonra quberniya mərkəzinin Şamaxıdan Bakıya köçürülməsi nəticəsində qədim Şamaxı dəmir yolundan kənarda qaldı. Dəmir yolunun tərəqqi və inkişaf üçün əhəmiyyətini yaxşı bilən və dərk edən şamaxılılar zaman-zaman bu məsələnin üstünə qayıdaraq Şamaxıya dəmir yolu çəkilməsinə nail olmaq üçün müxtəlif dairələrə çoxsaylı müraciətlər edirdilər. Bəzi sərvətdarlar, iş adamları da Şamaxıda müəyyən işlər görmək üçün buraya dəmir yolu çəkilməsi, ya çəkdirilməsi məsələsində maraqlı idilər. Ona görə Şamaxı dəmir yolunun hansı istiqamətdən çəkilməsi məsələsi də müzakirə obyektinə çevrilmişdi. Sabir bir vətəndaş, həm də şamaxılı kimi bu məsələyə biganə qala bilməzdi. “Günəş” qəzetinin səhi-felərində gedən bir yazı ona həmin məsələyə münasibət bildirmək üçün fürsət verdi.

“Sığnaq-Şamaxı dəmir yolu” adlanan həmin xəbərdə deyilirdi:

“Knyaz P.Ə.Tumanov və mühəndis Təqi Yunusov Sığnaq ilə Şamaxı arasında dəmir yolu çəkilmək barəsində icazə tələbi üçün təşəbbüsətda bulunmuşlar. Necə ki, məlumdur, hökumət Kaxetiyadan Sığnağa kimi dəmir yolu döşənməsinə izn vermişdir. Və qeyri, xırda şirkətlər də Bakı-Şamaxı dəmir yolu üçün icazə tələbində bulunmuşlar. Binaye-aliyə hərgah fövqəzzikr Sığnaq-Şamaxı yolu icazə verəcək olursa, o vəqt Bakı-Tiflis dəmir yol xəttine bir şəqqə ayrılaçaqdır” (“Günəş” qəzeti, 22 noyabr 1910, №74).

Xəbərdən görünür ki, iş adamlarının bir qismi Şamaxıya dəmir yolu xəttinin Sığnaqdan, digər qismi isə Bakıdan çəkilməsinin tərəfdarıdır. Sabir bu xəbərdən iki gün sonra həmin məsələyə münasibətini belə bildirdi:

Tumanov izn alır ki, Şirvanə

.....

Buradan görünür ki, Sabir xəbərdə göstərilən istiqamətlərdən fərqli olaraq, üçüncü bir istiqaməti – Şamaxıya dəmir yolu Kürdəmirdən çəkməyi daha əlverişli hesab edir. Onun fikrincə, Bakı – Şamaxı xətti çox xərc aparıb, iqtisadi cəhətdən bir o qədər də səmərəli olmazdı. Həm də bu, Şamaxını yerləşdiyi regiondan bir növ təcrid edərdi. Sığnaq – Şamaxı xətti isə Şamaxını Bakıdan, ümumən Azərbaycandan kənarlaşdırıar, necə deyərlər, üzünü əks tərəfə çevirirdi. Şamaxı üçün həm iqtisadi, həm coğrafi, həm də mədəni və mənəvi cəhətdən ən səmərəli yer və istiqamət Kürdəmir – Şamaxı dəmir yol xətti idi. Ona görə Sabir “bizimkilər” deyə yerli sərvət, vəzifə və nüfuz sahiblərini həmin məsələ ətrafında Kürdəmir – Şamaxı dəmir yol xəttinin xeyrində səslərini ucaltmaya çağırırdı.

<sup>1</sup> İlkinci, üçüncü və dördüncü nəşrlərdə *aya* əvəzinə: *amma*.

### [ÖVRƏT ALMAQ, BOŞLAMAQ, ÖVLADA AD QOYMAQ KİMİ]

(Səh.315)

İlk dəfə “Günəş” qəzetində (26 noyabr 1910, №78) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

### DƏRYADA QƏRQ OLAN İRANLILARIN YETİM BALALARINA TƏSƏLLİ

(“*İki yüz qərq olan iranlıların*”)

(Səh.315)

İlk dəfə “Günəş” qəzetində (28 noyabr 1910, №79) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Qədirbilməzlik, milli etinasızlıq ve insan taleyinə biganəlik faktlarından biri də Xəzər dənizində “Merkuri” gəmisində batan iki yüz İran vətəndaşının (sərnişinin) həyat bahasının, qan pulunun İran konsulluğu tərəfindən yüz qırx min rubl müəyyənləşdirilməsi məsələsi idi. Qəzetlərin yazdığını görə, batan “Merkuri” gəmisinin mənsub olduğu şirkət ölonlərin ailələrinə yüz qırx min rubl məbləğində ödənc verəcək. Sabir iki yüz nəfərin həyatının sona yetməsi müqabilində təyin olunan məbləğin son dərəcə az və təhqirəmizliyinə etirazla yazırdı:

İki yüz qərq olan iranlıların

.....

<sup>1</sup> “Merkuri” – Bakıda gəmiçilik şirkəti idi.

## [BƏS DEYİLMİŞ BUNCA MEHDİLƏR XÜRUCİ, İNDİ DƏ]

(Səh.315)

İlk dəfə “Günəş” qəzetində (29 noyabr 1910, №80) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Qəzeti 24 noyabr 1910-cu il tarixli, 76-cı nömrəsinə “Əlavə vərəq”də “Mehdi” adlı məqalə çap olunmuşdur. Həmin məqalə İmam Qasım Bik-qulovun “İdil” qəzetiндeki eyni adlı məqaləsi əsasında hazırlanmışdı. Məqalədən məlum olur ki, Saratovda guya tatarların təzə bir “peyğəmbəri” zühur edib. “Mehdi” peyğəmbər” əslində 60 yaşlı Mirəli adlı qoca kişidir. O, “M” hərfi barədə uzun-uzadı cəfəngiyyatlar danışır. Məqalənin bir yerində deyilir: “...keçən sənə rus qəzetlərində bu xəbəri oxuyan müxbir bu sənə sentyabrın axırlarında Hacitərxandan gedərkən Saratova gəlir ki, “Mehdi”ni görsün...”

<sup>1</sup> Mehdi – Şiələrin on ikinci və axırıncı imamıdır. Dini əfsanəyə görə, “qeyb” olmuşdur. Dünya qarışanda “zühur” edib, işləri düzəldəcəkmiş.

## QURBAN BAYRAMI

(“Bayram olcaq şövkətlilər, şanlılar”)

(Səh.316)

İlk dəfə “Günəş” qəzetində (30 noyabr 1910, №81) “Palanduz” şair-lərindən “Nizədar cənabları” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

“Palanduz”un 8-ci nömrəsində “Çəkic” imzalı, “Qurban bayramı” başlıqlı maraqlı bir felyeton var. Felyetonda oxuyuruq:

“Qurban bayramının axşamı müdərimiz Toxmaq həzrətləri “Palanduz” mühərrirlərindən: Qiyığı, Sancağı, Bizi, Tövlə mixini, Balta, Mismar, Nizədar, İynə, Xüftan, Ariq və Əyyarı naşirimiz Heyvərənin evinə dəvət edib hökm etmişdi ki, bayram günü şəhər sübhən hər kəs öz öyündən çıxıb hərə bir müsəlman məhləsinə gedib müsəlmanların halından, qoyun dərilərinin yiğilmasından, müsəlmanların nə növ’ bayram keçirməsindən məlumat yiğsinər. Bu xüsusda Qiyiq bir az naz etdisə də, fəqət bir şey edə bilmədi.

Bayram günü bunlar müxtəlif yerlərə gedib dünən idarəyə böylə məlumat verdilər”.

Sonra növbə ilə Sancaq, Biz (Tövlə mixi naxoş olduğu üçün heç bir yerə gedə bilmeyib), Xüftan, İynə, Həzrət, Nizədar, Ariq, Əyyar, Mismar, Balta, Qiyiq çıxış edərək hər biri bayram günü getdikləri yerdə aldığı təəssürat haqda məlumat verir. Həmin yiğincaqda Nizədarın (yəni Sabirin) çıxışı budur:

“Nizədar – Mən bir məhz cəmiyyətə dəvət olunmuşdum. Burada ittihad-İslam barəsində danişiq var idi. Burda bir çox natiqlər var idi. Kimisi İrandan Hindistan yolunun keçməsinin zərərindən deyirdi ki, müsəlmanlar gərək Almaniya imperatoruna telegram vurmayıyedilər. O biri deyirdi ki, canım, yox, lazımiydi. Xülasə, bir çox danişqandan sonra möclis təsdiq ediyor ki, İranın hal-hazırda boynuna sarmaşan ilanların arasına girmək mümkün deyildir. Burada bir mühüm qətnamə yapılmış isə, fəqət o hələ məxfi saxlanır”.

Göründüyü kimi, “Nizədar”ın hesabatı “qurban bayramında müsəlmanların nə növ’ bayram keçirmələri, qoyunların dərisinin necə yiğilması” və s. haqqında olmayıb, sərf ictimai-siyasi məsələyə, daha doğrusu, beynəlxalq hadisəyə münasibəti eks etdirir. Bu da təsadüfi deyil. O dövrde Sabiri ən çox narahat edən problemlərdən biri İran hadisələri, Şərq məsələsi idi. Qurban bayramı haqda şairin poetik hesabatı isə qəzətdə “Qurban bayramı” başlığı, “Palanduz” şairlərindən “Nizədar cənablar”ı imzası ilə çap olunmuşdur.

<sup>1</sup> *Xəlilullah* – İbrahim Xəlil peygəmbərin ləqəblərindəndir, Allahın dostu deməkdir. Qurban bayramının əsasını qoymuşdur. Öz oğlu İsmaili Allaha qurban kəsmək istəyəndə göydən buna guya bir qoç gəlmış, İsmailin əvəzinə o qoçu qurban kəsmişdir.

<sup>2</sup> Bütün nəşrlərdə *fağır-füğür gəzir* əvəzinə: *fəqir süal* edir.

<sup>3</sup> Bütün nəşrlərdə *bu* əvəzinə: *bir*.

<sup>4</sup> Bütün nəşrlərdə *qalstuku taxır* əvəzinə: *qalstuq* keçirir.

<sup>5</sup> Bütün nəşrlərdə *əl cibə salmayır* əvəzinə: *qonşuya baxmayır*.

<sup>6</sup> Qəzətdə *ondan* əvəzinə: *üçdən*.

<sup>7</sup> Bütün nəşrlərdə *şad et* əvəzinə: *yad et*.

## Ə. QƏMKÜSAR BƏRADƏRİMƏ CAVAB

(“*Təhvili-ibarət*” sözünü “*tərcümə*” *qanmaq*”)

(Səh.319)

İlk dəfə “Günəş” qəzetində (2 dekabr 1910, №82) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

M.Ə.Sabirin “Osmanlıdan tərcümə türkə” – bunu bilməm” misrası ilə başlanan təziyanəsi “Günəş” qəzetində (17 noyabr 1910, №70) çap edildikdən sonra şair Əliqulu Qəmküsər “Günəş” qəzetindəki (26 noyabr 1910, №78) “Palanduz səhifəsinin 7-ci nömrəsində həmin əsərə belə bir təziyanı ilə cavab vermişdir:

“Osmanlı dili çünki mürəkkəbdir ərəbdən,  
İşkalə salır qareini işbu səbəbdən,  
Türkə eləyib tərcümə, etsək onu islah –  
Asanraq edər faidəbəxş elmü ədəbdən”.

M.Ə.Sabirin “Ə. Qəmküsər bəradərimə cavab” adlı şeri həmin bu taziyanəyə cavabdır. Ə. Qəmküsər yenidən Sabirə cavab yazaraq, “Günəş” qəzetiində (15 dekabr 1910, №92) aşağıdakı taziyanəni çap etdirmiştir:

*“Mən yazdım kələmdəki ləfzə tərcümə  
Bixud pozubdur Sabiri-ali cənabını;  
Təhvil kəlmə, ya ki ibarət olur, vəli  
Açmaz ərəb lügətləri üzdən niqabını”.*

Bu mübahisə ilə əlaqədar olaraq, “Günəş” qəzetiinin növbəti nömrələrinin birində (27 dekabr 1910, №102) “*Tərcüməmi, təbdil və yaxud təhvilmə?*” adlı böyük bir məqalə çap edilmiş və M.Ə.Sabirə haqq verilmişdir.

[BİLDİR EHYAYI-SƏMƏRQƏND ETDİ İRAN TACİRİ]

(Səh.319)

İlk dəfə “Günəş” qəzetiində (5 dekabr 1910, №84) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

“Günəş” in 2 dekabr 1910-cu il tarixli sayına “əlavə vərəq” də çap edilən “Səmərqənddə “Tərbiyət” mədrəsinin qapanması” məqaləsində deyildirdi ki, Səmərqənddəki İran tacirləri maarife xidmət məqsədi ilə keçən il burada (Səmərqənddə) kasib balaları üçün “Tərbiyət” adlı bir məktəb açmışdır. Burada dərslər nizamlı, şagirdlər çalışqan, müəllimlər həvəsli idilər. Lakin həmin tacirlərin məktəbi öz boyunlarından atdıqlarına görə orada dərslər dayanıb. Məqalə bu aşağıdakı çağrıyla qurtarırdı:

“Möhtərəm Məhəmməd Hadi əfəndinin bu zildə yazılın neçə sətir şerin sizlərə də ‘vot üçün yazib insaniyyət naminə rica edirəm, bundan artıq mədrəseyi – “Tərbiyət” in tətil eyləməsinə razı olmayasınız. İstə şe’r:

*Məktəblə qiyalar növ'i-bəşər dəf-bəlaya,  
Məktəblə çıxar qahirə əsrari-xəfaya,  
Məktəblə yaşar rahatü məsudi-rədaya.  
Eylər qələmim şu sözü təkrar fəsaya  
“Darülədəb” in bilməliyiz qədrini, millət!  
İkmalına göstərməli olduqca həmiyyət!”.*

Sabir İran tacirlərinin ala-yarımçıq işlərini, verdikləri vədə xilaf çıxmalarını özgün tərzdə tənqid edərək, onları kasib balalının şövqə oxumalarını gözləri görməməkdə, dargözlükdə günahlandırırdı. Bu kədərli xəbər qəzetiin 5 dekabr 1910-cu il tarixli sayında Sabirin aşağıdakı taziyanəsi ilə qarşılındı:

*Bildir ehyayı-Səmərqənd etdi İran taciri,  
.....*

## ŞAMAXIDA

(“Əsri-bistümdür, səhab altında qalmaz şəmsi-elm”)

(Səh.319)

İlk dəfə “Günəş” qəzetində (8 dekabr 1910, №87) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Bu xüsusda “Günəş” qəzetində iki gün əvvəl (5 dekabr 1910, №84) Səfdər imzası ilə çap olunmuş “Şamaxıda ünas məktəbi və rəsmi-güşəd” adlı xəbərdə deyildirdi: “Bu gün bir aydır ki, müəllimə Gövhər xanım idarəsində bir qız məktəbi açıldı. İyirmi nəfər tələbələri ilə dərslər başlandı”.

Şeyxzadə Hafiz Əfəndi müəllimə qızını Şamaxiya gətirib, Şamaxıda qız məktəbi açmaq istəmişdə də, qızı Bakı məktəblərinin birində işə düzənləndən sonra həmin fikrindən əl çökmişdi. M.Ə.Sabir “Bəs Şəmaxidə məktəbi-nisvan” misrası ilə başlanan taziyanəsində Şeyxzadənin bu hərəkətini tənqid etmişdi. Az sonra Gövhər adlı bir müəlliminən təşəbbüsü ilə Şamaxıda qızlara məxsus yeni üsullu məktəb açılır. Bu taziyanə də həmin münasibətlə yazılmışdır.

<sup>1</sup> Qəzətdə səhab əvəzinə: *hicab*.

...LAM DEYİR Kİ

(“Şeyxül-islamlərin, müftiyi-islamlərin”)

(Səh.319)

İlk dəfə “Günəş” qəzetində (12 dekabr 1910, №89) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Qəzətdə mətbəə xətası olaraq *tərsayə* sözünün *tər* hecası düşüdüydən məna və vəzn pozğunluğu yaranmışdır. Buna görə də qəzətin növbəti nömrəsində (13 dekabr 1910, №90) həmin taziyanə aşağıdakı qeydlə yenidən çap olunmuşdur: “Dünkü nömrəmizdə “Taziyanə” ünvani altında yazılır *rübai səhvən “tər” ləfzinin süqutu cəhətincə mə’nayı qaib etdiyi üçün bugunkü nömrəmizdə dubarə, dürüst olaraq dərcini münasib gördük”.*

<sup>2</sup> Bu beyt fars şairi Hafizin:

“Pədərəm rövzeyi-rizvan be do gəndom befruxt,  
Naxələf başəm əgər mən bə cəvi nəfrusəm”

– beytinin tərcüməsidir.

[GÜNDƏ ÜÇ KAĞIZI, BEŞ KOPYANI İMZА EDƏRƏK]

(Səh.320)

İlk dəfə “Günəş” qəzetində (13 dekabr 1910, №90) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

İldə iyirmi min manat maaş alan Bakı şəhər idarəsi roisi Rayevski şəhərin maliyyə işlərini tənzim etmək bəhanəsi ilə ibtidai məktəb müəllimlərinin maaşını azaltmaq fikrinə düşmüdü. Taziyanə o münasibətlə yazılmışdır.

[İŞTƏ BİR HEY’ƏTİ TƏHRİRİYYƏ]

(Səh.320)

İlk dəfə “Günəş” qəzetində (14 dekabr 1910, №91) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, qalan nəşrlərə daxil edilmişdir.

<sup>1</sup> Haşimbəy Vəzirovun nəşr etdiyi “Səda” qəzetiñə işarə olunur. Qəzetiñ redaksiyası çox natomiz saxlanan bir binada yerləşmişdi.

[QURULUBDUR YENƏ MEYDANI-HƏYAHAYI-SÜXƏN]

(Səh.320)

İlk dəfə “Günəş” qəzetində (17 dekabr 1910, №94) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir.

Mirzağa Əliyev osmanlı şairlərindən Əşrəfin iki rübaşını öz adı ilə çap etdirir. Taziyanə o münasibətlə yazılmışdır.

<sup>1</sup> Nəf'i (1582-1634) – Böyük türk şairi, qəsidə və satirik şeir ustasıdır. Öz həcvlərinə görə hökumət tərəfindən edam edilmişdir.

ZAHİDLƏRƏ

(“Aç dilini, yum gözünü, zahida”)

(Səh.321)

İlk dəfə “Günəş” qəzetində (23 dekabr 1910, №99) “Ə.S.” imzası ilə çap olunmuşdur. Birinci nəşrdən başqa, bütün qalan nəşrlərə daxil edilmişdir. Son iki nəşrdə sərlövhəsiz verilmişdir.

<sup>1</sup> Şərqdə geniş yayılmış “Leyli və Məcnun” əsərinin qəhrəmanlarına işarə olunur.

<sup>2</sup> İkinci və üçüncü nəşrdə zöhd müsəllasını əvəzinə: zöhə təcəllasını.

# L Ü Ğ Ě T

## A

A b d a r – parlaq, parlayan.  
A b ē k i-ş u r – balaca, şor su. Xəzər dənizi nəzərdə tutulur.  
A d a b – ədəblər, tərbiyə, əxlaq.  
A d a t – adətlər.  
A d i – adət edən, alışmış.  
A f a q – üfüqlər, aləm, dünya.  
A f ē t – bəla, müsibət, *məc.* gözəl.  
A x t a x a n a – Şamaxı dağlarında danaların yeyib böyüdüyü bir bitki.  
A l ē m i-m ə'n a – mənəvi dünya, ruhani aləm.  
A l u d ə – bulaşmış, giriftar.  
A m a c – hədəf, nişanə.  
A m a d ə – hazır.  
A m i l – tacirin inandığı və işini aparan adam.  
A m i r – reis, əmr edən.  
A r i y ə – müvəqqəti, qaytarmaq şərti ilə alınan şey.  
A s a r – əsərlər; hadisələr.  
A s u d ə x ə y a l – arxayın olan.  
A ş ü f t ə – vurğun, aşiq.  
A t ə ş i n d ə m – od nəfəslı, yandırıcı.  
A v a n – anlar, dəqiqələr.  
A y a t – Quran ayələri.  
A y i n – dini nümayiş, dini adət, ibadət.

## B

B a b ə t – cür, cürə, növ, dürlü.  
B a b u n ə – çobanyastığı, mollabaşı, yaxud ağkirpik gülü – bundan sinəni yumşaltmaq üçün içmə derman hazırlanır.  
B a d – külək, yel, rüzgar.  
B a d p a – külək sürəti ilə gedən.  
B a f a i d ə – faydalı, xeyirli.  
B a h i r – parlaq, gözəl; hər kəsə məlum.  
B a k – qorxu, xovf, təhlükə.  
B a l – qanad, qol.  
B a l a – yuxarı; bir şeyin yuxarısı, üstü, yüksəkliyi.  
B a l ü p ə r – qol-qanad.  
B a n u h ə r ə m – xanım arvad, ağa arvad.

B a r a n – yağış, yağma; n u r-b a r a n – ışık yağışı, *məc.* azadlıq elanı.  
B a r i, b a r – Allah, xuda; b a r i x u d a y a, b a r x u d a y a – ey böyük Allah.  
B a v ə r (etmək) – inanmaq, etibar etmək, güman etmək.  
B a-v ü c u d i n k i – buna görədir ki, belə olduğu üçündür ki.  
B a z i ç ə – oyuncaq, əyləncə vasitəsi.  
B e y t – ev.  
B e y t ü l m a l – dövlət xəzinəsi; vərəsəsiz ölenlərin mal-mülkü və bu cürə ümumi mal-dövləti saxlayan idarə.  
B e b r b i y a n, y a x u d b ə b r – qaplandan böyük yırtıcı heyvandır, Hindistanda və Afrikada olur.  
B ə d a y e – bədiələr, gözəl şeylər, gözəlliklər.  
B ə ə z m – məqsədlə, niyyətlə; b ə ə z m i-ş i k a r – ovlamaq qəsdi ilə.  
B ə h a i m – heyvanlar, dördayaqlılar.  
B ə h r – hasil, məhsul; pay, hissə; dəniz, dərya.  
B ə l' – udma, sürətlə yemə.  
B ə l d ə – şəhər, qəsəbə.  
B ə l i l ə – qarnı qəbiz edən dərman.  
B ə l i y y a t – bələlər, müsibətlər.  
B ə l l ə t ü – uddum.  
B ə n d – bağlama, azadlığı alma.  
B ə n i n ö v' – öz növündən olan, həmcins.  
B ə r<sup>1</sup> – bar, meyvə, yemiş.  
B ə r<sup>2</sup> – çox zaman azərbaycanca yönelik və yerlik hal şəkilçilərinin mənasını verir.  
B ə r<sup>3</sup> – köks, sinə; d ö v r ü b ə r – ətraf, yan-yörə.  
B ə r d u ş – ciyinə, ciyin üstə, ciyinə çəkmə.  
B ə r'ə k s – əksinə, tərsinə.  
B ə r h ə m o l d u – pozuldu, dağıldı.  
B ə r q ə r a r – qərarlı, davamlı.  
B ə r m ə l a – aşkar, görünən.  
B ə s t ə r – yataq, yorğan-döşək.  
B i d a d – zülm, amansızlıq.  
B i d a r (olmaq) – ayıq olmaq, xəbərdar olmaq, yatmamaq, oyanmaq.  
B i d'ə t – din, şəriət adı, şəriət əleyhinə iş, söz.  
B i h i m m ə t – qeyrətsiz, səysiz, qayğısız.  
B i h u d ə – boş, əbəs; faydasız.  
B i x a r – tikansız.  
B i x u d – özünü itirmiş, özündən getmiş, huşunu itirmiş.  
B i l c ü m l ə – bütün, hamı, cəmi.  
B i t t ə m a m – hamısı, bütün, tamamilə.

B i v ə – dul.  
B u (y) – iy, qoxu.  
B u ç u q – yarım.  
B u x a r ə n d a z – bağlanan, buğ verən.  
B ü ğ z – kin, ədavət, düşmənlik.  
B ü x l – paxıllıq, həsəd.  
B ü r r a n – kəskin, kəsici, iti (qılınç).  
B ü t l a n – haqsızlıq, batıl və boş, bihudəlik.

## C

C a h – mənsəb, yüksək rütbə, böyük mövqe.  
C a i z – icazə verilmiş, rüsxət verilmiş.  
C a l i b – cəlb edən.  
C a m – qədəh, piyalə; c a m i-C ə m – əfsanəvi Cəmşid padşahın qədəhi.  
C a m ə – paltar, geyim.  
C a n s i p ə r – özünü qurban edən, canını fəda edən; aşiq, məftun.  
C a n s u z – ürək yandıran.  
C a n ş i k a r – can ovlayan, can alan.  
C a r i – axan, axmaqdə olan.  
C a y (c a) – yer, məkan; s a y i-m ə l a l – qəm-qüssə yeri.  
C e y – ciziq, hədd.  
C e y ş – ordu, qoşun.  
C ə d d – baba, atanın və ananın atası.  
C ə d ə l – çekişmə, didişmə, qovğa.  
C ə d i d, – yeni; t ə r z i-c ə d i d – yeni üsul, yeni tədris üsulu.  
C ə l a l ə f z a – cəlal artıran, daha da cəlallı, hörmətli edən.  
C ə n a b ə t – qüslü lazımlı olan napaklıq.  
C ə r a i d – cəridələr, qəzətlər, jurnallar.  
C ə r i – cüreṭli, qoçaq.  
C ə r i d ə – qəzət; c ə r i d e y i ö v m i y y ə – gündəlik qəzet.  
C ə v a n b ə x t – xoşbəxt, işi uğurlu olan.  
C i b i l l i – təbii, yaradılışda olan xassə.  
C i d a – mizraq, sünگü.  
C i d a l – müharibə, qovğa, vuruşma.  
C i y ə r g u ş a – əziz bala, istəkli övlad.  
C ö v f – iç; boşluq.  
C u l f a – toxucu.  
C u ş i ş b a r – coşan, coşub qaynayan, coşub daşan.  
C u ş ü x ü r u ş – coşma, qaynama, çoşqun hərəkət.  
C u y – axar su, arx, çay.

C ü m l ø – hamı, hamısı.

C ü n b ü ş – hərəkət, tərpəniş.

C ü s t – cəld, tez tərpənən, sürətlə hərəkət edən.

## Ç

C a k e t m ø k – yarmaq, yırtmaq.

C a k ø r a n – nökərlər.

C e ş m – göz.

C ø r ø k ø – balaca kitab kimi dəftər, dərs dəftəri.

C ø r x – kainat, fələk; göy; dünya, zəmanət; bəxt, tale.

C ø r x ø ç i – cəhrə əyirən; xəbərçi, çugul.

C ø r x i-f ø l ø k – dövran, zəmanənin gedisi.

C i d ø – tərtib; c i d ø e t d i y i – düzəltdiyi, tərtib etdiyi.

C ö h r ø t ø r a ş – üzünü qırxdıran, biğ-saqqlal qoymayan, *məc.* mömin olmayan.

Çu – elə ki; ç u K a v u s g ö r d ü – elə ki Kavus gördü...

Ç u b – ağac, çubuq.

Ç ü – o zaman ki, elə ki.

## D

D a d – kömək, yardım, ədalət, həqiqət.

D a d a n a q – dadanan, əl çəkməyən.

D a d x a h – birinin hüququnu müdafiə edən, ədalət tələb edən.

D a d r ø s – köməkçi, dada çatan.

D a m – tor, tələ.

D a r – ev, bina, müəssisə; məkan, yer.

D a r i-ş ø f a – xəstəxana, müalicəxana.

D a r ü l c ü n u n – dəlixana, dəlilər evi.

D a r ü z z ø f ø r – zəfər evi, qalibiyət evi.

D a v ø r – ədalətli hakim, hökmədar; Allah.

D ø h a t – kəndlər.

D ø h ø n – ağız; q ö n ç ø d ø h a n – qönçə ağızlı, gözəl.

D ø h r – dünya, aləm; dövr, əsr.

D ø h y e k – onda bir.

D ø x a l ø t – bir işə qarışma, müdaxilə etmə.

D ø x l – girmə, girişmə, qarışma, müdaxilə etmə.

D ø x l i-k ø l a m – sözə, söhbətə qarışmaq.

D ø q ø l – biclik, hiylə, kələkbazlıq, firıldaq.

D ø l a l ø t – aparma, yol göstərmə, bələdqılık etmə.

Dər – qapı.  
Dərcibetmək – cibə qoymaq, cibdə gizlətmək.  
Dərək – uçurumun dib; cəhənnəmin ən dərin yeri.  
Dərgah (dərgəh) – ev, saray qapısının qabağı.  
Dərguş – qılmaq – yadda saxlamaq, xatırlamaq.  
Dərhəqiqət – həqiqətən, doğrudan da.  
Dərkər – işdə, aşkar, göz qabağında.  
Dəst – əl.  
Dəşt – çöl, səhra, biyaban.  
Dəvə – hüquq müdafiəsi üçün məhkəmə işi; müharibə, vuruşma, dava.  
Dəvan – yüyürməkdə, qaçmaqdə olan, yüyürən, qaçan.  
Didalı – üz, sifət.  
Didəgəz; didəyişəhəl – ala gözlər; didəyi-xudabəin – ancaq özünü sevən, evoist.  
Didənəm – gözüyaşlı.  
Dikəs – səki, skamya.  
Diləram – ürək sakit edən, fərəh verən.  
Diləzər – qəlb incident, ürək sindiran.  
Dildədə – aşiq, vurğun, mübtəla; ürəyini, qəlbini həsr etmiş olan.  
Dildər – yar, sevgili, cavan.  
Dilşad – sevinən, qəlbi şad.  
Dinar – qızıl pul.  
Dirəz – uzun.  
Dirəm – gümüş pul.  
Dirə – bayır, xaricə, dışarı.  
Divanəsər – dəli; vurğun, məftun.  
Dövlətsəra (y) – hökumət sarayı, dövlət binası.  
Dum (dumə) – çar Rusiyasında qanunverici, yaxud inzibati vəzifə daşıyan nümayəndələr məclisi.  
Dun – alçaq.  
Düçəran – düçər olanlar, giriftar olanlar.  
Düçəşmə – iki göz; nuri-düçəşmə – iki gözümüzün işığı.  
Dünimə – iki yarımdır, ikiyə parçalanmış.  
Dürrətən – Ədən – Ədən incisi. (Ədən – Yəməndə bir şəhərin adıdır, dürləri ilə məşhurdur).

## E

Ehtikar – taxıl və ya başqa məhsulu saxlayıb sonra baha qiymətə satma.  
Eybəcə – eyib axtaran.  
Eymən – arxayı.

E y n – göz.

E y t a m – yetimlər.

E'z a z – əzizləmə, hörmət etmə.

## Ə

Ə b a – ruhanilərin, mömin adamların geydikləri uzun üst geyimi.

Ə b a-q ə b a – ruhanilərin geydikləri uzun palтарlar.

Ə b a b i l – dağ qaranquşu.

Ə b c ə d – *bax*: səfəs.

Ə b d – qul.

Ə b ə d a – əsla; heç vaxt, qətiyyən.

Ə b ə v e y n – atalar, ata-baba.

Ə b n a – oğullar.

Ə b r – bulud.

Ə b r i-s i y ə h – qara bulud.

Ə c ə m – fars.

Ə c i b – təəccüblü, qəribə.

Ə c r a m – cisimlər, kainatda olan kürələr, ulduzlar.

Ə c s a m – cisimlər.

Ə d d – sayma.

Ə d ə b i s t a n – ədəb yeri, elm, bilik yeri.

Ə d l – ədalət, həqiqət tərəfdarı olma; bərabərlik.

Ə d n a – çox dəni, ən alçaq, rəzil.

Ə f k a r – fikirlər, niyyətlər.

Ə f s u n – *bax*: füsün.

Ə f s ü r d ə – xarab olmuş, solmuş.

Ə ğ l ə b – çoxluq, eksəriyyət.

Ə ğ n i y a – dövlətlilər.

Ə h b a b – dostlar.

Ə h f a d – nəvələr, övlad, nəsil.

Ə h k a m – hökmələr, əmrlər; qüvvət, nüfuz.

Ə h l – xalq.

Ə h l i-d i y a r – bir ölkədə yaşayanlar, bir vətən əhli.

Ə h l i-n ə z ə r – baxan, görən, göz yetirən.

Ə h l i-z a h i r – dünya adamı,ancaq gördüyüünə inanan və bununla da yaşayan.

Ə h m ə z – ən qüvvətli, ən möhkəm.

Ə h m ə z i-q a ə t – çox itaət, çox ibadət.

Ə h r a r – hürriyyətçilər, hürriyyətpərvərlər.

Ə h z a n – hüznlər, qəmlər, kədərlər.

Ə x b a r – xəbərlər.  
Ə x v a n – qardaşlar.  
Ə x z (etmək) – almaq, əldə etmək, mənimsəmək.  
Ə k l – yemək.  
Ə k v a n – kövnələr, varlıqlar; dünya.  
Ə q d ə s – ən müqəddəs, ən qiymətli.  
Ə q l i-s ə l i m – sağlam ağıl, dürüst, doğru, düşünən baş.  
Ə q s a (y) – uzaqda olan, ən uzaq; ə q s a y i-Ş ə r q – Uzaq Şərq.  
Ə q v a l – qövllər, sözler.  
Ə l a i q – əlaqələr, rabitələr.  
Ə l a m a t – əlamətlər, nişanlar.  
Ə l a n – indi.  
Ə l ə m – bayraq.  
Ə l h ə q – həqiqətdə, doğrusu.  
Ə l h ə z ə r – həzər olsun, uzaq olsun.  
Ə l q a b – ləqəblər, müxtəlif titul adları.  
Ə l q i s s ə – xülasə, qisası.  
Ə l m i n n ə t ü l i l l a h – şükür Allaha.  
Ə l y ö v m – bu gün, indi.  
Ə m d ə n – qəsdən, bilə-bilə, qərəzlə.  
Ə m i q – dərin.  
Ə m n – əminlik, arxayınlıq, rahatlıq, qorxusuzluq. Çox vaxt “aman” sözü ilə birlikdə işlənir.  
Ə m n i y y ə t f ə z a – əminlik artırıran.  
Ə m r – iş.  
Ə m r ə d – hələ bığı-saqqalı çıxmamış gənc.  
Ə m r i-m ə a ş – məişət işi, dolanacaq vasitəsi.  
Ə m s a l – misllər, bənzərlər.  
Ə n a r – nar.  
Ə n c a m – son, axır, aqibət.  
Ə n c ü m a n – məclis, şura; konqres; cəmiyyət.  
Ə n f a s – nəfəslər; dua kimi bir şey oxuyub üfürmə.  
Ə n h a r – nəhrlər, çaylar.  
Ə n k ə h t ü – nikahlayıram.  
Ə n v a – növlər, növbənöv.  
Ə n z a r – nəzərlər.  
Ə r b a b – əhl, sahib, bir işin və ya şeyin əhli, peşəkarı.  
Ə r b a b i-h ə v ə s – həvəslilər.  
Ə r ə r – ardıc ağacı, dağ sərv (gözəllərin boy-buxununa təşbeh edilir).  
Ə r ə z – təbii olmayan, müvəqqəti, keçici hal.  
Ə r k a n – hökumətin baş adamları, nazirlər, əyan.

Ə r k a n – rüknlər, baş üzvlər; ə r k a n i-d ö v l e t – dövlət başçıları  
Ə r r a d ə – araba, top arabası.  
Ə r s – paslı dəmir döylərkən tökülən çürük qırıntı.  
Ə r s ə – meydan; vuruş meydanı; dünya; boş geniş sahə.  
Ə r ş i-m ü ə l l a – dini etiqada görə göyün doqquzuncu təbəqəsi.  
Ə r v a h – ruhlar.  
Ə s ə f – acıma, təəssüf etmə.  
Ə s k i n a s – kağız pul.  
Ə s n a f – sənətkarlar, peşəçilər.  
Ə s r i-h a l – bu əsr, bu dövr, indiki zəmanət.  
Ə s r a r – sırlar, gizlər; ə s r a r i-r u h i y y ə – ürək sırları.  
Ə s v a b – paltarlar, geyimlər.  
Ə ş x a s – şəxslər; abırlı, hörmətli adamlar.  
Ə ş k – göz yaşı; ə ş k i-b ə ş a ş ə t – sevinc yaşları.  
Ə ş r a f – şərafətlə, hörmətli adamlar.  
Ə t f – döndərmə, başqa tərəfə dönmə, çevirmə.  
Ə t f a l – uşaqlar.  
Ə t v a r – hal, əda, hərəkət tərz; təhər-töhür.  
Ə v a m ü n n a s – avam camaat.  
Ə'y a n – cəmiyyətin və ya millətin böyükləri.  
Ə y y a m i-s ə l ə f – keçmiş zamanlar, ata-babalar dövrü.  
Ə y y a r – kələkbaz, aldadıcı.  
Ə y y a r ə l i k – əyyarlıq, aldadıcılıq, hiyləgərlik; oğurluq.  
Ə z – ...dən; ə z i s l a m – islamdan.  
Ə'z a – əziziyət, cəfa, kövr.  
Ə z ə m i y y ə t – böyüklük.  
Ə z m – qəti niyyət, bir məqsədlə yola düşmə.  
Ə z v a y – sabur bitkisindən hazırlanan acı dərman, aloye.

## F

F a i q – üstün.  
F a q ə – ehtiyac, zərurət, yoxsulluq.  
F a n i – puç, sonu olmayan, çürüyüb yox olan şey.  
F a z i l – fezilətlə.  
F e y z – yaxşılıq; nemət, bərəkət.  
F e y z a b a d – feyz və bərəket yurdu, nemət ehsan ölkəsi.  
F e n n – hiylə, kələk, fənd.  
F e r a h ə m – yiğma, toplama, mənimsəmə.  
F e r a r – qaçma, gizli qoyub qaçma.  
F e r ə h b i z – fərəhləndirən, xoşlandıran.

Fərrarəlik – tez qaca bilmə.  
Fərsudə – əskimiş, solmuş, pozulmuş.  
Fərş – yer, yer üstü; döşəmə, sərmə.  
Fəryadırəs – fəryada çatan, köməyə gələn.  
Fəttan – fitnəçi, fəsad salan.  
Fəvayıd – faydalar.  
Fəza ilmə ab – fəzilətlər, gözəl sıfətlər sahibi.  
Fəzl – kamal, mərifət.  
Fılfövr – dərhal, o saat.  
Fılməsəl – misal üçün, tutaq ki.  
Fılükəfılükərəm – sənin işin haramdır.  
Firdövs – bağça, cənnət bağçası.  
Firəng – Avropa; avropali; mülk-i-firəng – Avropa torpağı.  
Firuzeyiçəşmə – gözün firuzəsi, *məc.* mavi gözlər.  
Fisk – pis iş, əxlaqsızlıq.  
Fitrət – yaradılmış; rüzəfi trətdən – yaradılan gündən.  
Föhş – söyüş, ədəbdən kənar hərəkət, əxlaqa zidd işlər.  
Fövt – məhv olma, yox olma.  
Füruş – satma; satış.  
Füsün – cadu, sehr; hiylə.  
Füyuz (füyuzat) – feyzlər, bərəkətlər, mənəvi zövqlər.  
Füzün – çox, artıq.

## G

Gər – əgər, hərgah.  
Gərdənfəraz – möğrur, mütəkəbbir.  
Gərdənkəşən – heç kəsə tabe olmayanlar, boyun əyməyənlər.  
Gərmə – isti.  
Gərməbabə – hamam.  
Giramı – dəyərli, qiymətli, əziz.  
Giranlıq – bahalıq.  
Giranmaya – qiymətli, əziz.  
Girəm – tutaq ki.  
Girişmə – naz, şivə, qaş-göz ilə işaretlər.  
Girizan – qaçmış, getmiş, yox olmuş.  
Günə – növ, cür, çeşid.  
Gus – qulaq; gusəyli mək – dinləmək.  
Guseyiçəşmə – göz ucu.  
Güftər – danışiq, danışma, söz, mübahisə.  
Gühər – gövhər, mirvari.

G ü m n a m – adı batmış, yaddan çıxmış, unudulmuş.  
G ü m r a h – azığın, düz yoldan sarpmış.  
G ü r g – qurd, canavar; g ü r g a n – qurdalar, canavarlar.  
G ü r g i-ə c ə l – əcəl qurdu, qatıl, qaniçən.  
G ü z ə r – keçmə, keçib getmə.

## Ğ

Ğ a y ə – son, axır, nəhayət, son maqsəd; ğ a y e y i - a m a l – əməllərin nəhayəti, sonuncusu, ən mühümü.  
Ğ e z a – yemək.  
Ğ i n a – qənilik, zənginlik; ğ i n a ə h l i – dövlətlilər, sərvətlilər.  
Ğ ü r a b – qarğıa.  
Ğ ü r r a n – bağıran, haytıran, nərə vuran.

## H

H a d i – doğru yol göstərən.  
H a i z – sahib olma, malik olma.  
H a l a – indi, bu gün, bu saat.  
H a m i y a n – hamilər, himayə edənlər.  
H a s i l – məhsul, əkilən şeydən bitən.  
H e y k ə l – cindən, həmzaddan və bədnəzərdən qorumaq üçün uşaqların boynuna asılan dualı, muncuqlu asqı.  
H e b b ə – dən, dənə; b i r h ə b b ə s i m – gümüş dənəsi; ən kiçik gümüş pul.  
H e b b i-s ə l a t i n – bitki, dərman bitkisi, kinə otu.  
H e b i b – dost.  
H e c c – Məkkəyə gedib Kəbəni ziyarət etmə.  
H e c v g u – həcv yazan, həcv deyən.  
H e q b i n – həqiqəti görən, haqqı görən.  
H e q g u – doğru deyən, həqiqət söyləyən.  
H e q q ü l f ü q ə r a – kasıbların, fağırların haqqı, payı.  
H e q q ü l-ə m ə l – iş haqqı, zəhmət haqqı.  
H e l a v ə t – şirinlik.  
H e l h ə l ə – “urra-urra”, hoydu-hoydu.  
H e l i l ə – toxumlarından dərman hazırlanan bitki.  
H e m a q ə t – axmaqlıq, əbləhlilik.  
H e m a n a – aşkar, aydın, məlum; sanki, elə bil ki.  
H e m a y i l – boyundan asılan dua; ciyindən aşırma.  
H e m d ə m – dost, yaxın yoldaş; h e m d ə m i-r a z – sirdaş.  
H e m d ü l l i l a h – Allaha şükür.

Həməfkər – bir fikirdə, bir rəydə, fikirdəş.  
Həməl – Quzu bircü, günəşin il müddətində dövr etdiyi 12 bürcdən biri.  
Həmrəvış – həmhərəkət, bir cür tərpənən.  
Həmsər – həyat yoldaşı, arvad, həmsəri-məzəlmə – zülm olunan yazıq arvad.  
Həmsin – yaşlı, yaddaş.  
Həmvərə – həmişə, hər zaman, daima.  
Həmyan – cib, pulqabı; qayış qurşaq şəklində olan qızıl pul kisəsi.  
Həmza – avamların inamınca, uşaq doğulanda onunla bərabər doğulan cin; o hər vaxt uşağa ziyan vurmağa çalışır.  
Həngam – vaxt, zaman.  
Hənuz – hələ, hələlik.  
Hərcayi – avara, sərgərdan, veyl.  
Hərəkat – işlər, hərəkətlər.  
Hərgiz – heç vaxt.  
Həsəbülxahı – arzusu üzrə istədiyi kimi.  
Həsrətkəsan – həsrət çəkənlər, həsrətdə qalanlar.  
Həşəm – qulluqular; şahın və başqa böyüklerin ətrafında, xidmətində olanlar.  
Həvəm – həşərat, sürünen heyvancıqlar.  
Həvədiş – hadisələr, vaqınlər.  
Həvvəz – ərəb əlifbasında olan iki “h”dən birinin adı: ha-yi-həvvəz.  
Həzən – hüzn, qəm, kədər.  
Həzər – qorxu, çəkinmə.  
Hicab – pərdə, utanma.  
Hicazlı – hicazlı, ərəbistanlı; hacı.  
Hidayət – doğru yolu axtarma, doğru yola girmə, doğru yol.  
Hikayət – hekayələr, nağıllar.  
Hikəmiyyət – hikmətə, fəlsəfəyə mənsub.  
Hikmət – 1. fizika; fəlsəfə. 2. gizli sırr, anlaşılmaz, bilinməz səbəb.  
Hilm – yumşaqlıq, qəlibi incəlik.  
Himəm – himmətlər, səy, qeyrət, ictimai faydalı işdə fəal çalışma.  
Hırmən – şiddətli arzu, tamah.  
Hırs – şiddətli arzu, tamah.  
Hiylər – hiylələr.  
Hılat – hiylə, məkr.  
Həqqə – köhnə mədrəsələrdə, mollaxanalarda quru mürəkkəb lüləsi.  
Höcət – dəlil, sübut, şahid.  
Hübəb – sevgi, məhəbbət.  
Hüda – həqiqət yolu, doğru yol.  
Hüccət – oxunanı hecalara ayırma, hüccələmə, qiraətin mollaxana üsulu.  
Hüccət (höccət) – sübut, dəlil.

H ü c u m a v e r – hücumedici, şiddetlə axıb gələn.  
H ü k e m a – həkimlər, filosoflar, alimlər.  
H ü m a (y) – cənnət quşu, dövlət quşu.  
H ü m a y u n – şahanə, mübarək, n a m i h ü m a y u n – mübarək ad.  
H ü r r – azad, sərbəst.  
H ü r u f a t – hərflər, əlifba.  
H ü s n ü q ü b h – gözəllik-cırkinlik, yaxşı-yaman.  
H ü t t i – ərəb əlifbasında olan iki “h”dən birinin adı: *hayi-hütti*.  
H ü z n a v e r – qəm götirən; x e b e r i-h ü z n a v e r – kədərli xəbər.  
H ü z u r – bir yerdə hazır olma, var olma; ön, qabaq; rahatlıq, asudəlik.  
H ü z z a r – hazır olanlar, möclisdə olan adamlar.

## X

X a b – yuxu; x a b i-q e f l e t – qəflət yuxusu; x a b i-s a d i q – doğru yuxu.  
X a c ə – ağə, seyid; müəllim, müdərris.  
X a k – torpaq; mülk, dövlət.  
X a k d a n – yer, dünya, ərz.  
X a l i – boş.  
X a l i s ə – xüsusi əmlak.  
X a m t e m ə – tamahda xamlıq edən, yersiz tamaha düşən.  
X a m u ş (etmək) – sakit etmək, susdurmaq; söndürmək.  
X a n ə – ev; x a n e y i-v i r a n – dağılmış, xarabaya dönmüş ev; x a n e y i “Zənbur” – “Zənbur” jurnalının idarəsi.  
X a n ə x e r a b – evi dağılmış, bədbəxt.  
X a n ə m a n x e r a b – evi, ailəsi dağılmış, bədbəxt.  
X a n ə s u z – ev yandıran, ev dağıdan.  
X a r – 1. həqiqir, zəlil. 2. tikan; x a r i-m ü ğ i l a n – tikanlı kol.  
X a r i c b e l e d – şəhərdən çıxarılmış, qovulmuş.  
X a r i c i-i m k a n – mümkün olmayan, imkansız; dözülməz.  
X a s – xalis, təmiz, saf.  
X a s s ə – xüsusi, ələlxüsus; h e y e t i-x a s s ə – xüsusi heyət.  
X a s ü a m – hamı, bütün xalq.  
X a t i m e b e x ş – nəticəli, sonu xeyirli.  
X a z i n – xəzinəçi, xəzinədar; x e z i n i-n i y r a n – cəhənnəm qarovalçusu.  
X e y l – süvari, süvarılər, atlılar; ilxi, sürü.  
X e b a i s – xəbis işlər, pis, yaramaz hərəkətlər.  
X e f f a ş s i f e t – bayquşa bənzəyən, işıqdan qorxan, işığı sevməyən, elm və mədəniyyət düşməni.  
X e f i – gizli.  
X e l'e t – rüşvət.

Xəlqüllah – Allah bəndələri, camaat.  
Xərid – alma, satın alma.  
Xəsarət – ziyan, itki.  
Xətərnak – qorxulu, xatalı.  
Xətmə – bitki, dərman bitkisi, gülxətmi.  
Xətmək – söz – sözü bitirmə.  
Xətmə-i-Qur'an – Quran oxumaq, Quranı oxuyub bitirmək.  
Xətti-xam – bişməmiş, formalaşmamış xətt, kəmsavad adamın xətti, yazısı.  
Xəzənə – xəzinə.  
Xəzayinələr.  
Xicələt – xəcalət çəkmə, xəcillik, utanma.  
Xılqət – yaradılmış, yaradılma, vəsitleyi-xılqəti – yaranmasına, doğulmasına vasitə, səbəb.  
Xisəl – xislətlər, təbiət, xasiyyət.  
Xoşluq – gözəl sıfətli, üzlü.  
Xoşnışan – gözəl görünüşlü, qəşəng.  
Xövəf – qorxu.  
Xud – özü, məhz.  
Xudsər – özbaşına, öz bildiyini edən.  
Xunab, xunab-i-tər – qanlı su; qanlı göz yaşı.  
Xunaxar – qaniçən, vəhşi.  
Xunin – qanlı, qana bulaşmış.  
Xuniciyər – ciyəri qana dönmüş, məc. aşiq, vurulmuş.  
Xuram – sallana-sallana gəzmə, naz ilə yerimə.  
Xurama – naz ilə sallanaraq yürüyən; dilbər, sevgili.  
Xurşid – Günəş.  
Xülqən – əxlaqca.  
Xüldəzər – cənnət; məc. gözəllər ölkəsi.  
Xüms – beşdə bir.  
Xürrəm – şad, sevincli.  
Xürsənd – razı salma, qane etmə; xoşnud etmə.  
Xurusən – bağırtılı, gurlayıçı.  
Xütən – Çində şəhərdir; gözəl qadınları, əla mişki və gözəl gözlü ceyranları ilə məşhur olmuşdur.

## i

İanə – kömək, yardım.  
İba – qəbul etməmə, narazılıq.  
İbarət – 1. ibarəli sözlər. 2. kəlam, atalar sözü.  
İbqa – əbədiləşdirmə, daimi etmə.

İ b z a l – əsirgəməmə, istənilən qədər sərf etmə.  
İ d b a r – bədbəxtlik, taleyin dönüklüyü.  
İ d r a k – dərk etmə, anlama.  
İ c a b ə t – bir yerə dəvəti qəbul edib gəlmə.  
İ c t i h a d – səy və qeyrət.  
İ c t i n a b – çəkinmə, pəhriz etmə.  
İ f n a – yox etmə, məhv etmə.  
İ ğ f a l – aldatma, azdırma, yoldan çıxartma.  
İ ğ v a – azdırma, yoldan çıxartma.  
İ x l a s – səmimiyyət, qərəzsiz məhəbbət, saf və dərin hörmət.  
İ k r a h – iyrənmə, nifrət.  
İ k r a h r ə s a n – iyrənc, mənfur, nifrət oyadan.  
İ k r a m – hörmət, əzizlənmə, ehtiram.  
İ q b a l – taleyin gülməsi, bəxtin açılması; yaxşı bəxt.  
İ q d a m (etmək) – məqsədə çatmağa çalışmaq, iştədiyini əldə etməyə səy etmək.  
İ q t i d a r – qüvvət, güc, qüdrot.  
İ q t i z a – zalım olma, zəruri olma, tələb olunma.  
İ'l a – yüksəltmə, ucałtma.  
İ l l ə t – xəstəlik, azar.  
İ l t i h a d – alovlanma, alışib yanma.  
İ l t i h a q – qoşma, əlavə etmə.  
İ m'a n – diqqətlə baxma, əhəmiyyət verib diqqət etmə.  
İ m d a d – kömək, yardım.  
İ m r a n – abadanlıq, tərəqqi, rifah.  
İ n a n – cilov, yüyen.  
İ n a y ə t – kömək, yardım.  
İ n f a q – xərc, xərcləmə, sərf etmə.  
İ n f i a l – acılıq, iztirab.  
İ n i q a b – rabitə, birləşmə,  
İ n k i s a r – qəlbini sinirləşdir, ruh düşkünlüyü.  
İ n q i y a d – itaət, boyun əymə, tabe olma.  
İ n t i h a – son, son dərəcə, sonadək; qüruri - intihasından – artıq dərəcədə qurunundan, quduğanlığından.  
İ n t i ş a r – yayma, hər kəsə bildirmə, ağızlara salma.  
İ r a d – göturmə, nəql etmə, söyləmə.  
İ r f a n – bilik, mərifət.  
İ r t i h a l – ölmə, dünyadan köçmə.  
İ r t i k a b – pis iş görmə, günah işləmə.  
İ r ş a d – doğru yolu göstərmə, doğru yola aparma, yönəltmə.  
İ r z – həya, namus, qeyrət.

İ s a l – irişdirmə, çatdırma, vəsl etmə.  
İ s a r – qurban etmə, fəda etmə.  
İ s m ə t – namus, həyalılıq, qadınlıq pərdəsi.  
İ s t a d ə – dayanmış, yerində möhkəm durmuş.  
İ ş a n – ruhani.  
İ ş t i b a h – şübhə.  
İ t t i h a d – birlik, ittifaq.  
İ t t i x a z e t m ə k – bir şeyi və ya bir işi seçib qəbul etmək.  
İ y m a – işaro ilə bildirmə, anlatma.  
İ z a – əziyyət vermə, incitmə.  
İ z'a n – itaət etmə, boyun əymə, ürəkdən tabe olma; fərasət.  
İ z d i y a d – artırma, çıxartma.  
İ z l a l – azdırma, doğru yoldan çıxartma, pis yola salma.  
İ z t i r a r – ehtiyac, zərurət, çarısızlıq.  
İ z z – şərəf, izzət.  
İ z z ə t – əzizlik.

## J

J a l ə ç ə k a n – şəh çəkmiş; yaş, göz yaşı, ağlar.

## K

K a h i l – ağırtərpənən, qayğısız, fərsiz.  
K a n – mədən, mədən yeri.  
K a r – iş, hərəkət, əmləl.  
K a r g ə r – fəhlə, işçi.  
K e y – ki ey.  
“K e y f ə m a y ə ş a” – neçə kefi iştəyir; özbaşınalıq.  
K e y s u (g e y s u) – saç.  
K ə b – nərd zəri.  
K ə c m ə d a r – tərs dönən, nəhs.  
K ə h v a r ə – beşik; k ə h v a r e y i-n a z – uşaqların əzizlənib, oxşanıb yatdıqları beşik.  
K ə l a l – qüssə, qəm, sixıntı.  
K ə m a l a t – kamallar, mərifətlər, elm və hünər; ərbabi-kəmalat – elm, hünər sabibləri.  
K ə m a l i-y ə's (ilə) – böyük qəm, kədər içində.  
K ə m a h i – haqqılə, haqqı olan kimi.  
K ə n d i – özü; k ə n d i m ə – özümə.  
K ə r ə m – əsillik, alicənablıq, səxavət; ə h l i-k ə r ə m – kərəm sahibi.

Kərrüfərr – hücum-dönüş, irəli-geri, alma-vermə; hiylə.  
Kəsb – qazanma, əldə etmə.  
Kəsti – gəmi.  
Kəstibən – gəmiçi, gəmi sahibi.  
Kəvakib – ulduzlar.  
Kİştar – tarla, zəmi.  
Kİşvər – vilayət, ölkə, şəhər, məmləkət.  
Kövsər – dini etiqada görə cənnət suyu.  
Kur – kor.  
Kus – böyük baraban.  
Küdurt – məhzunluq, qüssə, qəm.  
Küffar – kafirlər.  
Küfran – küfrlər; nankorluq, naşükürlük.  
Küfrsiyəm – *bax*: şiyəm.  
Kühsar – dağlıq, dağlar.  
Külli – bütün, cəmi, hər şey; xalıq-i-külli – hər şeyi yaranan.  
Külliəsəsəs – hər şeyin binası, kökü, əсли.  
Külliyyətən – hamı, hamılıqla.  
Künləyətən – alt-üst, darmadağın.  
Kürniş – baş əymə, baş endirib salam vermə.  
Kütüb – kitablar.

## Q

Qabilər – ərz olunmağa, söylənməyə layiq.  
Qabıb (etmək) – itirmək.  
Qayıt – deyən, razılığını bildirən, etiraf edən.  
Qal – söz, danışq.  
Qarein – oxocular; qarein i-kıram – hörmətli oxusular.  
Qasıb – qəsb edən.  
Qeyd – ip, zəncir; bəndəlik qeydin qırıb – qulluq zəncirini qırıb, azad olub.  
Qəbzə – pəncə, ovuc; xəncər, qılinc kimi silahların dəstəsi.  
Qədər – tale, bəxt, qəza-qədər; dövriqədər – bəxtin, taleyin gedişi.  
Qəfa – qafa, baş, kəllə.  
Qəffal – çilingər; kələkbaz, adam aldadən.  
Qəhrə – kədər; məhv olma, ümidiñ ruça çıxması.  
Qəhət – qıt-qəhətlük.  
Qəndaab – şərbət.  
Qərqınu – daha batmış, qanda boğulan, məhv edilən.  
Qəsb – qapma, zorla almaq, zəbt etmə.

Q e s d – niyyət, istek, arzu, məqsəd.  
Q e s ə m – and.  
Q e t – kəsmə, qırma; qəti-rah – yol kəsmə; qəti-əlaiq – əlaqələri kəsmək.  
Q e t a r i-f i ş ə n g – patrondaş.  
Q e v i ş ö v k ə t – qüvvətli və şövkətli.  
Q ı l m a n – cənnət oğlanları.  
Q i n a – sərvət, dövlət; ə r b a b i-q i n a – dövlətlilər.  
Q i s s ə – əhvalat, hekayə.  
Q i t ə a t – qitələr, yerin qitələri.  
Q ö v l – söz, vədə.  
Q ö v s e y n – qövslər, yaylar; *məc*: qaşlar.  
Q u f r a v a t – saçları dalğa-dalğa qırımlamaq (kökü fransızca “quaufrer”-dən alınmışdır, rusca “роffрировать”)  
Q u l i-b i y a b a n – qulyabani.  
Q u r b a n g a h – qurban kəsilən yer.  
Q ü b a r – toz; dərd; tutqunluq, qaranlıq.  
Q ü b h – pis iş, çirkin hərəkət, bədəməl.  
Q ü r u n – əsrlər, zamanlar, qərinələr.  
Q ü y u d a t – qeydlər; bağlar, bəndlər, zəncirlər.

## L

L a ə q ə l – azından, ən azı, heç olmasa.  
L a f – söz; boş söhbət.  
L a f i-d ə h a n – əmələ keçməyib, yalnız dildə qalan sözlər.  
L a h ö v l ə v ə l a q ü v v e t ə i l l a v ə b i l l a h – “Allahdan başqa heç kimdə qüvvət və qüdrət yoxdur”.  
L a l e y i-n ö'm a n – lalə gülünün növlərindən, qızıl lalə.  
L a l ə g u n – lalə rəngində, qan rəngində.  
L a n ə – yuva.  
L a ş – leş, cəmdək.  
“L a y ə s’ə l u n” – soruşulmaz, sual edilməz, məsul olmayan.  
L e y k – lakin, amma.  
L e y l – gecə.  
L e y l ə – gecə; l e y l ə t ü l-i s r a – merac gecəsi.  
L ə b r i z – qıraqlarına qədər dolu (kasa və s).  
L ə c a c ə t – tərslik, inadkarlıq, kəslik.  
L ə ğ v – boş söz, cəfəngiyat; gəvəzə, boşboğaz, naqqal.  
L ə h v, l ə h v ü l ə ə b – oyun, əyləncə, faydasız iş.  
L ə'l – yaqut, qırmızı qiymətli daş; l ə l i-Y ə m ə n – Yəmən yaqutu, əla yaqut.  
L ə'n e t m ə k – lənətlənmək, lənət oxumaq.  
L ə y a q – ləyaqət, yararlıq.

L e z z e t e f z a – çox ləzzətli.  
L i l’ə c ə b – təəccüb olsun, əcəba.  
L i s a n – dil.

“L i s a n ü l ğ e y b” – qeybdən gələn səs; məşhur şair Hafiz Shirazinin ləqəbi.  
L ö’b ə t – oyuncaq, kukla; məc. gözəl, qəşəng.  
L i v a – bayraq; l i v a y i-z ə f ə r – qələbə bayrağı.  
L ö’l ö’ – inci, dürr; l ö l ö i-t ə r – təzə inci.  
L ü h u m – ətlər, əqli yeməklər

## M

M a b e y n – ara, aralıq, iki şeyin, yaxud iki şəxsin arası.

M a d ə r i-n a l a n – ağlayan, inləyən ana.

M a ə d a – başqa, savayı.

M a h – ay.

M a n ə n d – bənzər, misl, tay.

M a r – ilan.

M a r f a ş – məfrəş, yorğan-döşək yüklenən böyük çuval.

M a y e y i-t ə v ə k k ü l – sonradan lazım olacaq maya.

M e h r – Günəş, məhəbbət, sevgi.

M e y k ü s a r – şərab sevən, eyş-işrət yoldaşı.

M ə a d i n – mədənlər.

M ə a l – niyyət, məqsəd, məna.

M ə a n i – mənalar.

M ə a r i f m ə n d a n – maarifpərvərlər.

M ə b u s – xalq nümayəndəsi, deputat.

M ə c a z i – qeyri-həqiqi, düz olmayan, göründüyü kimi deyil.

M ə c m ə r – içində ətirli maddələr yandırılan qab.

M ə c r u h – yaralı.

M ə c z u b – cəzb olunmuş, vurulmuş, aşiq, divanə.

M ə d a r i s – mədrəsələr, məktəblər.

M ə d f ə n – qəbiristan, məzar.

M ə f l u k – bədbəxtliyə düşmüş, müsibət çəkmiş.

M ə f r ü ş – döşənmiş.

M ə f s ə d ə – fitnə, fəsad, intriqə.

M ə f z u l – aşağıda olan, alçaqda duran, fazıl olmayan.

M ə g ə s – çibin; m ə g ə s i-n ə h l – arı.

M ə h a b ə t – heybətli, əzəmətli görünüş, təşəxxüs.

M ə h a s i n – bığ-saqqlal.

M ə h b u b – sevgili, sevilən.

M ə h ə l – bir şeyin yeri, vaxtı, qaydası.

M ə h f i l – məclis, cəmiyyət, yiğincaq yeri.

Məhşər – qiyamət, vay; qoparılməshərin – öldürüm.  
Məhtələt – ay üzlü, gözəl.  
Məhzər – hazır olmaq yeri, hüzur yeri; məhzərişahin – şahın hüzuru.  
Məkətblər.  
Məkus – bir şeyin öksi.  
Məqam – yer, məkan, rütbə.  
Məqbərə – qəbiristanlıq.  
Məqsud – məqsədlər, arzular.  
Məqtul – qətl edilmiş, öldürülmüş.  
Məqtulən – öldürülmüş olaraq.  
Məlamət – tənə, töhmət, məzəmmət.  
Məlcə – sığınacaq yer, pənah aparılan yer.  
Mələbə – oyun yeri.  
Mələx – çəyirtkə.  
Mələkmənəzər – mələkə benzər, gözəl.  
Mələk'əhtişam – mələklər kimi dəbdəbəsi, təntənəsi olan.  
Mələnət – lənətləmə; lənətə layiq iş.  
Məlül – dordi olan, xəsteliyi olan; məluləyoxmuillət – xəstənin bir azarı yoxmu?  
Mə'lumər – məşhur, böyük, adlı adamlar.  
Məmət – ölüm.  
Mənalı – mal-mülk, var-dövlət.  
Mənam – yuxu, röya.  
Mənfə – sürgün yeri.  
Məni – məna.  
Mənkus – sərnigün, tərsinə dönmüş; mənkusə-qəlb olmaq – əksinə çevriləmək, tərsinə dönmək.  
Mənşər – fərman, birinə yüksək rütbə verilməsi haqqında şahın fərmani.  
Mənzələ – dərəcə, mərtəbə.  
Mənzür – nəzərə alınan, nəzərdə tutulan.  
Məratib – mərtəbələr, rütbələr, yüksək vəzifələr.  
Mərbət – bağlı.  
Mərdud – rədd edilmiş, qovulmuş.  
Mərhümülgfürlə – Allahın pəhmətinə nail olmuş.  
Məriz – bir şeyin ərz olunduğu, baş verdiyi yer; məqam; mərizitufan – tufan məqamı.  
Mərkəb – minik heyvanı; at, eşşək.  
Mərkəz – sancılmış, taxılmış.  
Məruf – məlum, tanış; bilinən, tanınan; şöhrətli.  
Məsa – axşam.  
Məsabə – dərəcə.

Məsaht – yerlər, ərazi, yerin səthi; eməməsahət – həndəsə.  
Məsaıl – məsələlər, mövzular.  
Məsarif – xərclər, ehtiyac üçün xərclənən məbləğ.  
Məsud – bağlı, bağlanmış, sədd çəkilib qapanmış.  
Məsədət – xoşbəxtlik, səadət.  
Məsxərəcünbənə – masqara edən, oyunbaz.  
Məskənət – miskinlik, fağırlıq, kasibliq.  
Məsnəd – məqam, mövqə, böyük mənsəb.  
Məsnui – süni, texniki yolla edilən.  
Məsərət – şad, sevincli, fərəhli.  
Məstərəviş – sərxoş kimi yerimə, sərxoş gedisi.  
Məstəkəm – arzuya çatmaqla məst, şad olma.  
Məstur – yazılmış, göstərilmiş olan.  
Məsturə – örtülü, çadralı.  
Məsum – günahsız.  
Məşayix – şeyxlər.  
Məşərət – cəmiyyət, xalq kütləsi, insanlar.  
Məşriq – gündoğar, Şərq.  
Məşrəbətə – təbiət, adət, xasiyyət, əxlaq.  
Məşru – qanuni, şəriətə uyğun.  
Məşrutə – şahın hüququnu məhdud edən konstitusiyalı dövlət, quruluş.  
Məşrutəpənəh – məşrütə quruluşuna siğınma, məşrütəçiliyə tabe olma.  
Məşşatə – qadın bəzəkçisi; gəlini bəzəyən qadın.  
Məşum – bədbəxt, talesiz.  
Məşumiyyət – uğursuzluq, mənhusluq, məşumluq.  
Məşyər – yeriş, yürüş.  
Məvvər – yer, məhəl, məskən.  
Məvaris – miraslar; miras sahibləri.  
Məvədətə – məhəbbət, sevgi, səmimi, yaxın dostluq.  
Məzaq – dadma, ləzzət duyma; əhvali-ruhiyyə; məzaqi-millət – millətin zövqü, ruhu.  
Məzaliim – zülmlər, haqsızlıqlar, ədalətsizliklər.  
Məzbələ – zibililik.  
Məzbut – zəbt olunmuş, möhkəmlənmiş.  
Məzələt – alçaqlıq, etibarsızlıq, hərarət.  
Məzher – bir şeyin və ya hadisənin zahir olduğu, görünündüyü yer və ya adam; layiq; nail.  
Məzkur – zikr olunan, deyilən.  
Məzum – eyibli, danlaqlı, pis, məzəmmətli.  
Məzrəə – əkin, tarla.  
Məzrəəcat – əkilmiş yerlər və şəylər.

M i h ə n – möhnətlər, əziyyətlər, bəlalar.  
M i k n ə t – güc, bacarıq, qüdrət.  
M i q d a r – qədr-qiyət, hörmət.  
M i l ə l – millətlər, xalqlar.  
M i n h e y s i-z ə k a t – zəkat cəhətindən, zəkat üzrə.  
M i s y o n e r – müstəmləkə və qeyri-müstəqil ölkələrdə xristian dinini yaymaq üçün hökumət tərəfindən göndərilən ruhani agent.  
M i z a c – səhhət və xəstəlik hali; ç a r e y i-m i z a c – sağalmaq, yaxşı olmaq çarəsi.  
M i z a h – zarafat, güldürmə, əylənmə.  
M i z a n – tərəzi, qapan.  
M o z a l a n – eşşək milçəyi, gigovun.  
M ö b i d – zərdüşt dininin başçısı.  
M ö h l i k – təhlükəli, həlakedici.  
M ö h n ə t z ə d ə – başı bələli, müsibətli.  
M ö h t a c i-m ə s a r i f – kömək edilməli adam.  
M ö v c – dalğa, ləpə.  
M ö v h i b ə – vergi; hədiyyə, ehsan.  
M ö v h u m – boş xəyal, yalan təsəvvür.  
M ö v q e y i-t ə d r i s – dərs deyilən yer.  
M ö v l a – ağa, böyük, müqəddəs bilinən şəxs.  
M ö v l u d – doğulmuş, dünyaya gəlmış uşaq; doğum, doğulan; mövlud i-nəbi – peyğəmbərin anadan olan günü.  
M ö v s u f – vəsf edilmiş, tərif edilmiş.  
M u, m u y – tük, saç, zülf.  
M u m y a y – sıniq sümükləri bitişdirmək üçün sürtmə dərmanı.  
M u s t a f a – Məhəmməd (peyğəmbər).  
M ü a m i l ə – rəftar, əlaqə.  
M ü b a h a t – iftixar, fexr, öyünmə.  
M ü b ə r r a – temiz, pak.  
M ü c a z – halal, şəriətə uyğun; ə h l i-m ü c a z – halal tərəfdarı.  
M ü c t ə h i d – Qurandan mənalar və qanunlar çıxara bilən; şələrin alimi.  
M ü d a v i m ə t – davam etmə, işin arasını kəsməmə.  
M ü d d ə a – istənilən, iddia edilən şey.  
M ü e d d ə b – ədəbli, tərbiyəli.  
M ü e m m ə m – əmmaməli, başında əmmamə.  
M ü e m m ə r – yaşayan, həyatda olan, ömür sürən.  
M ü e s s i f – təəssüf etdirən, kədər götürən.  
M ü e z z ə z – əzizlənmiş, izzətli, çox hörmətli.  
M ü f ə t t i n – fitnəkar, araqızısdırان, çuğulçu.  
M ü f s i d – fitnəkar, fəsad törədən.

M ü f t i – fitva verən, şəriət məsələlərini həll edən.  
M ü h a l – çox çətin, mümkün olmayan şey.  
M ü h ə y y a q ı l m a q – hazırlamaq.  
M ü x a l i f – zidd, eks, bədxah.  
M ü x b i r – xəbərdar olan, bilən.  
M ü k a l i m a t – mükalimələr, danışıqlar.  
M ü k ə r r e r – tekrarla, tekrar-tekrar.  
M ü q ə d d ə r – tale.  
M ü q ə l l i d – təqlid edən, birisinin təbliğatına inanıb onun dalınca gedən, onu yamsılayan.  
M ü q ə y ə d (eləmək) – bağlamaq, azadlığını almaq.  
M ü l h i d – Allahsız, Allaha inanmayan, dinsiz.  
M ü l t ə c a o l m a q – pənah aparmaq, siğınmaq.  
M ü l u k a n ə – şaha layiq.  
M ü m t ə n ə’ – qadağan edilmiş, əlçatmaz, mümkün olmayan şey.  
M ü n a f a t – uymamazlıq, ziddiyət, müxaliflik.  
M ü n a f i q – xain, satqın, ikiüzlü.  
M ü n i f – uca, yüksək, ali.  
M ü n’i m – xalqı yedirib içirən, ənam və ehsan verən.  
M ü n s i f – insaf sahibi, ədalət tərəfdarı.  
M ü n t ə h a – son dərəcə.  
M ü n t ə x ə b – seçilmiş.  
M ü n t ə ş i r o l m a q – yayılmaq, hər yanda məlum olmaq.  
M ü n t ə z ə m – intizamlı, düzgün, öz yolunda.  
M ü r a a t – riayət etmə, baxma, gözləmə  
M ü r d ə – ölü.  
M ü r ə s s ə – cəvahiratla bəzədilmiş.  
M ü r ə t t ə b – tərtib edilmiş, düzülmüş.  
M ü r ə – quş; m ü r ə – səhər quşu, xoruz.  
M ü r ə g a n – quşlar.  
M ü r i d – bir şeyxin şagirdi.  
M ü r t ə k i b – pis, yaramaz iş edən, cəzaya layiq hərəkət edən.  
M ü s a d i m ə – toqquşma.  
M ü s a f i r ə t – səfər.  
M ü s a f i r i n – yolcular, səfər edənlər.  
M ü s a i d ə t – yardım, icazə, imkan; ə d ə m i m ü s a i d ə t – imkansızlıq, iznsizlik.  
M ü s a m i h ə – etinasızlıq, diqqətsizlik.  
M ü s a m i r ə – konsert.  
M ü s a v a t – bərabərlik.  
M ü s ə l i m ə t – salamatlıq, barışiq.

M ü s e l l a – yay quraq keçib uzun müddət yağış yağmadıqda ruhanilərin baş-çılığı ilə səhraya, çölə nümayişə çıxmaq, Allahdan yağış istəmək mərasimi.  
M ü s e l l e m – mübahisəsiz, hamı tərəfindən qəbul və etiraf edilən.  
M ü s e l s e l – bir-birinə bağlı, sıra ilə, bir-birinin dalınca.  
M ü s h e f – səhifelərdən əmələ gəlmış kitab; Quran.  
M ü s i b e t z a (y) – müsibət doğuran, fəlakət gətirən.  
M ü s l i h – islah edən, yaxşılığa çalışan, sülh istəyən.  
M ü s l i m – müsəlman.  
M ü s t e f i z – feyz alan, feyziyab olan.  
M ü s t e ğ f i r a n e – günahlarının bağışlanması Allahdan rica edərək, tövbə edərək.  
M ü s t e ğ n i – ehtiyacı olmayan, varına qane olan.  
M ü s t e ğ r e q – qərq olmuş.  
M ü s t e h e q q – həqqi, layiq.  
M ü s t e h s e n – bəyənilən, gözəl.  
M ü s t e q b e l – gələcək.  
M ü s t e m e n d a n – biçarələr, zavallılar, yoxsullar.  
M ü s t e t a b – yaxşılıq istəyən, xeyirxah.  
M ü s t a q – şövqlü, həvəslı, bir şeyi bərk istəyən, arzu edən.  
M ü s t e h i b – şübhə edən, inanmayan.  
M ü s t e i l e t m e – alovlandırma, qızışdırma.  
M ü t e a q i b e n – dalbadal, ara kəsmədən.  
M ü t e a l i – yüksək, ali.  
M ü t e n c e m (əsli: mütəncən) – tavada qızardılmış, qovrulmuş; qızartma, bozartma.  
M ü t e r e n n i m o l m a q – oxumaq, tərənnüm etmək.  
M ü t e s e v v i f e – sufiyanə; ə s a r i m ü t e s e v v i f e – sufiyanə şeirlər.  
M ü t e v e c c i h – üz tutan, birinə tərəf gedən.  
M ü t e z a i d – artma, çoxalma; artıq, çox.  
M ü t t e f i q e n – birgə.  
M ü z e f f e r k ü ş – Müzəffəri öldürən, yəni Müzəffəroddin şahın verdiyi məşrutiyəti məhv edən.  
M ü z e v v i r – hiyləgər, saxtakar, yalancı.  
M ü z t e r – çarəsiz, zərurətdə olan..  
M ü z t e r i b – iztirablı; m ü z t e r i b-o h v a l – qəm-kədər içində, halı pərişan.

## N

N a b e k a r – yaramaz, şuluqçu.  
N a b e s ü u r – ağılsız, süursuz, qanmaz.  
N a d i r e n – hərdənbir, seyrək, nadir hallarda.  
N a i m – yatan, yuxuda olan.

N a k ø s – øclaf, alçaq.  
N a m – ad; n a m i-v a l i d a t – analıq adı.  
N a m d a r – *bax*: namvər.  
N a m ø q u l a n ø – ağılsızcasına.  
N a m ü b a r ø k – uğursuz.  
N a m v ø r – adlı-sanlı, şöhrətli.  
N a n – çörök.  
N a r – od, alov.  
N a s – xalq, el.  
N a s i y ø – alın, üz; n a s i y e y i-ø h v a l – üzünün görünüşü, sima.  
N a s i l – necə, nə cür.  
N a t ø v a n – gücsüz, zəif, qüvvətsiz.  
N a v ü k (n a v ø k) – ox; n a v ü k i-d i l d u z – qəlbə girən (kirpik).  
N a y (ney) – zurna.  
N a z i l – yuxarıdan enən, gələn.  
N e y – qamış.  
N e y i s t a n – qamışlıq.  
N ø b ø r d – hərb, müharibə, vuruş.  
N ø c a s ø t – murdarlıq.  
N ø d a m ø t – peşmanlıq.  
N ø d i m – dost, yaxın yoldaş, həmsöhbət.  
N ø f x ø – üfürmə; n ø f x e y i-s u r – borunun üfürülüb çalınması.  
N ø f i-f i r a v a n – bol qazanc, çox mənəfət.  
N ø f i s i-ø m m a r ø – insanı pisliyə yönəldən şəhvət, güclü ehtiras.  
N ø ğ z – nefis, gözəl.  
N ø h l – ari.  
N ø h v – sintaksis.  
N ø x – sap, iplik.  
N ø i m – bolluq, nemət içində yaşama.  
N ø q z – pozma, ləğv etmə (müqaviləni və s.).  
N ø m ø k – duz.  
N ø m n a k – nəmlı, rütubətli.  
N ø n g – ar, həya; eyb, bədnamlıq.  
N ø r g i s i-ş ø h l a – göz, gözəl ala gözlər.  
N ø s b ø n – qoyaraq, təyin edərək.  
N ø v a h i – qadağan olan şeylər və işlər, şəriətə zidd hərəkətlər.  
N ø z a f ø t – təmizlik.  
N ø z ø r g a h – baxılan yer, tamaşa edilən yer.  
N ø z a r ø – baxma, nəzər etmə, tamaşa etmə.  
N i ø m – nemətlər, gözəl yeməklər.  
N i f a s – yeni doğan arvaddan qanaxma.

N i f r i n – nifrət, lənətə vermək; v ə q f i-n i f r i n e d ə r ə m – lənətə verərəm, lənət oxumağa sərf edərəm.  
N i g a h – baxış, nəzər.  
N i g ə h b a n – gözətçi, qarovalı.  
N i g u n – başı aşağı, tərsinə dönən; b ə x t i-n i g u n – bədbəxt.  
N i h a l – fidan, ağaç.  
N i h a n – qızılı.  
N i j a d – əlil-nəsəb, nəsil.  
N i k b ə t (nəkbət) – bədbəxtlik, iqbalsızlıq, fəlakət.  
N i k m ə a l – yaxşı mənalı, yaxşı məzmunlu.  
N i k u – yaxşı, xoş, xoşagələn.  
N i m x i z – hörmət üçün əyilmə, yarımqalxma, təzim.  
N i s a – qadın.  
N i s b ə t – əlaqə, mənsubiyət.  
N i s f – yarı, yarım; n i s f i – yarısı.  
N i s v a n – qadın, qız; m ə k t ə b i-n i s v a n – qızlar məktəbi.  
N i y a y i ş – tərif, xeyir-dua, mədh.  
N i y a z – rica, dua, itaət.  
N i y r a n – odlar, cəhənnəm.  
N i z a r – zəif, gücsüz, arıq; c i s m i-n i z a r – zəif bədən.  
N ö v – yeni, təzə.  
N ö v m – yuxu; n ö v m i-ş i t a v ə y a y ö v m i-ş ə t v a – qış yuxusu, uzun yatmaq, *məc.* cəhalət və qəflət yuxusu.  
N ö v r ə s t ə – yeniyetmə, gənc.  
N ö v s a x t ə – yeniyetmə, yeni çıxmış.  
N ö v p ə r v ə r – humanist, insan hüququnu müdafiə edən.  
N ö v z a d – yeni doğulmuş.  
N u r i-ç e ş m – gözün işığı.  
N u r ü l'ü y u n – gözlər işığı, əziz, sevimli.  
N ü b ü v v ə t – peyğəmbərlilik.  
N ü c u m – ulduzlar.  
N ü m a y a n – görünən, göz qabağında olan.

## O

O n – o; o n k i – o i, o adam ki.  
O n v ə r ə s t – Universitet.  
O s m a n i – osmanlı, osmanlı türkü; ş a i r i-o s m a n i – osmanlı-türk şairi.

## Ö

Ö v b a ş – qara camaat, avamlar, səfillər, avaralar, oğrular.  
Ö v c – ən yüksək nöqtə; ö v c i-f ə z a – göyün ənginlikləri.

Ö v h a m a t – övhamlar; ö v h a m – vəhmlər; v ə h m – qorxu; əsassız tehlükə; yanlış, şübhəli fikir, mövhumat.

Ö v r a d – təkrarlarla söylənən hər hansı bir dua, Quran ayəsi.

Ö v t a n – vətənlər.

Ö v z a – vəziyyət, hal.

## P

P a k i z ə – təmiz, səliqəli, dəyərli.

P a r l a m a n – konstitusiyalı dövlətlərdə qanunverici nümayəndələr məclisi, parliament.

“P a s ı l y a n” – sürgün.

P a y a n – son, nəhayət.

P a y d a r – çox davam edən, möhkəm.

P a y ə – dərəcə, mərtəbə, rütbə; p a y ə b ə p a y ə – dərəcədən-dərəcəyə, yüksələ-yüksələ.

P e y k ə r – üz, sıfət, bəniz, bədən.

P ə d ə r – ata.

P ə d ə r a n – atalar.

P ə d ə r a n ə – ataya layiq, ataya məxsus, atalıq.

P ə k – çox.

P ə k e y – çox yaxşı, başüstüə.

P ə l i d – murdar, bulaşışq.

P ə n d – öyüd, nəsihət.

P ə r – qanad, lələk.

P ə r x a ş – dava, vuruşma, qovğa.

P ə r i z a d – pəridən dogulmuş, gözəl.

P ə r p u c – qırıb möhv etmə, sindirma, yox etmə.

P ə s ə r – orul.

P i r – qoca; p i r ü c a v a n – qocalar və gənclər, hamı.

P i r a y ə – zinət, rövnəq, bəzək, ziynətli.

P i r i-K ə n a n – Kənandan olan qoca – Yəqub peygəmbər.

P i s t a n – məmə, əmcək.

P i ş g a h – ön tərəf, qabaq tərəf.

P i ş k a m – qabaqcıl, təşəbbüskar.

P i ş v a – başçı, rəis, qabaqda gedən.

P ü r – dolu.

P ü r x ü m a r – sərxoş, sərsəm.

P ü r k ə m a l – tam müsbət, mükəmməl; sarsılmaz.

P ü r m ə n a – çox mənalı, məzmunlu.

P ü r n u r – nur dolu, çox işiqlı.

## R

R a h – yol.  
R a h i – yolçu, gedən.  
R a h n ü m u n – yol göstərən, rəhbər, bələdçi.  
R a z – sırr  
R a z i q – rızq verən, ruzi verən.  
R a z ü n i y a z – dua və rica etmə, rəhm və kömək istəmə.  
R ə b b – Allah.  
R ə f – qaldırma, aradan çıxarma; ləğv etmə; r ə f i-k ü d u r ə t – qəm-qüssəni dağıtmak.  
R ə ğ m ə n – qarşı, əks.  
R ə h g ü z a r – keçid yolu, yol üstü.  
R ə h l – yol yükü; r ə h l i-i q a m ə t – yolda bir yerdə uzun vaxt əyləşmə.  
R ə h l ə – köhnə məktəbdə üstünə kitab-dəftər qoyulan dar və alçaq miz.  
R ə h m g ü s t ə r – rəhm yayan, çox mərhəmətli.  
R ə x n ə – zərər, ziyan xələl.  
R ə x t – pal-paltar.  
R ə x t x a b – yorğan-döşək.  
R ə q ə m q ı l m a q – yazmaq.  
R ə m z – işaret.  
R ə n c b ə r – əkinçi; zəhmətkeş; kəndli.  
R ə n c u r – xəstə, zəif, dərdli.  
R ə n g – hiylə, məkr, aldatma.  
R ə n g i n – anlaşılmaz, çətin; müxtəlif; parlaq.  
R ə ş a d – həqiqi yol, düz yol; ə h l i-r ə ş a d – xalqı doğru yola yönəldənlər.  
R ə ş i d – mərd, bacarıqlı.  
R ə ş k – qibət, paxıllıq.  
R ə v a n – ruh; r ə v a n i-p a k – təmiz ruh.  
R ə v a n e t m ə k – yola salmaq.  
R ə'y ə t – bayraq, ələm.  
R i h l ə t – ölmə, dünyadan köçmə.  
R i k a b – üzəngi.  
R i s a l ə – kitabçı.  
R i s m a n – sap, ip.  
R i ş – saqqal.  
“R i ş i k i, b ə r ə n g ə l x” – saqqal ki, hənaya-rəngə qaldı, iş fırıldır.  
R i ş t ə – ip, bağ; məc. rabitə  
R i y a z i, e l m i-r i y a z i – riyaziyyat.  
R i z a – razılıq, bəyənilmə.  
R i z a m ə n d l i k – razılıq.

R i z q – azuqə.

R i z v a n – cənnət qarovulçusu.

R ö v n ə q – parlaqlıq, gözəllik; r ö v n ə q i-k a r – işin yaxşılığı, məqsədə uyğunluğu.

R ö v ş ə n – işıq, işıqlı, aydın.

R u, r u y – üz.

R u b ə r u – üz-üzə, üzbeüz.

R u m y a n (rusca “румяна” sözündən) – ənlik.

R u z – gündüz; r u z i-ş ə b – gecə-gündüz; r u z i-ə z ə l d ə n – əzəl gündən.

R u z ə d a r – oructutan.

R u z i g a r – müddət, bir qədər vaxt.

R ü b b – şirə, bəzi meyvələrin qaynanmış şirəsi; r ü b b i-b i y a n – biyan şirəsi.

R ü b u b i y y ə t – Allah, üluhiyyət.

R ü k n – əsas üzv, dayaq.

## S

S a b i q ə n – keçmişdə.

S a b i r a n ə – səbri adamlara məxsus; q ə n a ə t i-s a b i r a n ə – səbirli adamların etdiyi qənaət.

S a b i t q ə d ə m – mətanətli, möhkəm, dönməz.

S a d i r o l m a q – zahir olmaq, çıxmaq, çıxarılmaq.

S a h ə t – meydan, sahə.

S a i b – doğru, səhv etməyən, məqsədə uyğun.

S a i l ə – dilənci qadın.

S a m a n – sərvət, dövlət, zənginlik, mal-mülk; tərtib, nizam.

S a r i – sirayət edən, nüfuz edən.

S a r i y ə – sirayət edici, birindən birinə keçici.

S a ş – saç, zülf; b a ş l a r i s a ş d i – başlarına saç qoyandırlar; *məc.* dinsizdirlər, azğındırlar.

S a z i ş – uyğunluq, uyma.

S e y d – ov.

S e y f – qılinc.

S e y f ü l' ü l ə m a – alimlərin ustası, üləmanın başçısı.

S e y l a n – axını, axıntı; ş i d d ə t i-s e y l a n – çox güclü axın.

S e y l i-t ə n – tənə seli.

S e b a h ə t – gözəllik, s e b a h ə t l i – gözəl, göyçək.

S e b a t – möhkəmlik, mətanət.

S e b b a ğ – boyaqçı.

S e b h ə – təsbih.

Səccadə – üstündə namaz qılmaq üçün kiçik xalça, örtük.  
Səd – yüz.  
Sədd – bağlama, qapama, maneə, əngəl; səddi-rəh – yolun qapanması.  
Səddanə – yüz dənədən (muncuqdan) ibarət.  
Sədəmə (sədmə) – zərbə, vurulma, çarplılma; gözlənmədən gələn bəla.  
Sədiq – dost, doğru və həqiqi dost.  
Sədr-iəzəm – baş vəzir.  
Səfə – saflıq, səmimiyət; təmizlik.  
Səfahət – səfihlikdə məşhur olan, səfahət düşkünü.  
Səfanışa – səfagətirici, zövqverici.  
Səfhə – ölkə, vilayət; tərəf, üz.  
Səğır – kiçik, xırda uşaq; səğirükəbəri – böyük-kiçik.  
Səhih – doğru.  
Səhm – pay, hissə, qismət, nəsib, bəhrə.  
Səhn – həyət, meydən, ortaçı.  
Səhnəcə – balaca səhnə.  
Səxa – səxavət.  
Səqrə – cəhənnəm.  
Səlat – namaz.  
Səlib – zorlama, qapıb alma, qarət etmə.  
Səlef – ata-baba, əcdad.  
Səlib – xaç; dəvəyi-Səlib – Səlib müharibəsi.  
Səmən – yasəmən gülü.  
Səmər – meyvə, məhsul, fayda.  
Səmətiiba – etibar edib dinləmə.  
Səmin – bahalı; dürri-səməni – çox qiymətli inci.  
Səmrımkökəlmək.  
Səna – dua-səna, dua etmə, yaxşılığı danışma; acı bitkidən dərman.  
Sənəmək – sənamərmək (əslində: sənai-Məkki) – yarpağından işlətmə dərmanı hazırlanan və müxtəlif cinsləri olan bitki.  
Səng – daş.  
Səngidlə – daşürəkli, rəhmsiz, insafsız.  
Səpələng – yaltaqcasına canfəşanlıq edən; nökər.  
Sər – baş. Sürünən, oyan-buyana, qaçan, *məc.* yaltaq.  
Səra – 1. ev, mənzil, yaşayış yeri. 2. yer, ərz, torpaq, səmanın müqabili.  
Sərapa – başdan ayağa, kökündən, bütün.  
Sərbəsər – başdan-başa; başdan-ayağa; büsbütün.  
Sərəfrəz (sərfərəz) – başı uca, yüksək.  
Sərgəş (olmaq) – böyümək, boy atmaq; məşhur olmaq.  
Sərgəstəli – dolaşma, uzun-uzun gəzmə.  
Sərkəş – baş qaldıran, itaətsiz.

Sərningün – başı üstə çevrilmiş, devrilmiş, yerə vurulmuş.

Sərrışteyi-tədbir – tədbir ipinin ucu (*məc*).

Sərrıştə – ipin ucu.

Sərsüfrə – süfrənin yuxarı başı; süfrə üstü.

Sərtib – polkovnik.

Sərüşəmən – var, mal-mülk.

Sərv – sərv ağacı; bədii ədəbiyyatda, xüsusən şeirdə möcazi olaraq ucaboylu, boylu-buxunlu gözəlləri bildirir.

Sərvəqt (olmaq) – burada: ayıq olmaq, aldanmamaq.

Sərvix – nazlı-nazlı gəzən; gözəl, dilbər.

Sərviqəd (d) – boy-buxun, sərv boylu, sərv kimi boy.

Sətvət – şiddətli hückum, qüvvətli sıçrayış.

Səyad – ovçu.

Səzəvar – layiq, yaraşan.

Səzəvar – layiqli.

Sibyan – kiçik oğlanlar, oğul uşaqları.

Siccił – guya cəhənnəm odu ilə bişmiş palçıqdan daş növü.

Sidq – doğru, düzgün, həqiqət.

Sifat – sifətlər, xüsusiyyətlər.

Sılal – səllin cəmi; səll – səbət, çanta; dilənci çantası.

Silsilə – zəncir; bir-birinə bağlı, bir sıradə düzülən; silsiləyi – müşki-tər – gözəl, uzun qara saçlar.

Silsiləcünbən – köməyə çağırən, hay-küy qoparan.

Simbədən – gümüş bədənlı, bədəni gümüş kimi ağ olan.

Simtən – bədəni gümüş kimi ağ (gözəl).

Simüzər – qızıl-gümüş.

Sipaḥ – ordu.

Sipər – qalxan.

Sirat – yol; sirati-hüdə – doğruluq yolu, haqq yolu.

Sirət – oxlaq, yaşayış tərzi.

Sirişk – gözyası; sirışk-i-al – qanlı göz yaşları.

Sitarə – ulduz.

Siyah (siyəh) – qara.

Siyəmə – hələ; xüsusilə, birinci növbədə.

Sofi (və ya sufi) – sufizm tərəfdarı; dindar, zahid.

Sovq – bazar, meydan.

Sövgənd – and, and içmə.

Sövq (etmək) – yönəltmək, göndərmək, sürmək; təhrik etmək, salışdırmaq.

Sövm – oruc.

Sövmə – hücrə; ibadətgah, zahidlərin yaşayış yeri.

Su – tərəf, cəhət, səmt, yan.

S u a l – dilənmə, diləncilik; d e s t i-s u a l i n – dilənən əlin, dilənçi əlin.  
S u r – şadlıq; ziyaflət; toy.  
S u r e t – gözəllik; zahir tərəf, gözə görünən tərəf, “məna”nın əksi.  
S u r e t n ü m a – təsvir edici, surət göstərici, canlandırcı.  
S u z a n – yanar, yandırın; a h i – d i l i – s u z a n – yanın qəlbin ahi.  
S u z i ş – yanma, yaxılma, əzab; böyük acı təsir.  
S ü h u l e t – asanlıq.  
S ü x e n – söz.  
S ü x e n d a n – yaxşı danışan.  
S ü x e n d a n a n – sözbilənlər, ağıllı adamlar.  
S ü l u k – bir ictimai təbəqəyə daxil olma; məslək sahibi olma.  
S ü m m e – sonra; v e s ü m m e – sonra da, yenə də.  
S ü r x – qırmızı, al.  
S ü r u d – nəğmə, şərqi.  
S ü r u r – şadlıq, fərəh, sevinc.  
S ü r u r a b a d – sevinc, şadlıq yeri, keyf-zövq məkanı.

## §

Ş a i q – şövq və həvəs edən, bərk istəyən.  
Ş a k i r – şükr edən, razı olan.  
Ş a m – axşam.  
Ş a m i l o l m a q – aid olmaq, əhatə etmək.  
Ş a y a n – layiq, dəyər.  
Ş a y e g a n – layiq.  
Ş a y e s t e – layiq, yaraşan.  
Ş e y d a – dəli; a ş i q i-ş e y d a – dəli aşiq.  
Ş e b – gecə; ş e b i-y e s – qəm gecəsi.  
Ş e b a h e t – bənzəyiş, oxşarlıq.  
Ş e b i-e h s a n – xeyrat gecəsi (axşamı).  
Ş e b i h – bənzəyən, oxşayan.  
Ş e ğ a l – çapqal.  
Ş e k v a – şikayət.  
Ş e m a t e t – özgənin bədbəxtliyinə sevinmə, bədxahlıq.  
Ş e m e n d e f e r – qatar, dəmir yolu.  
Ş e m ş i r – qılınc.  
Ş e n i e – pis, murdar, xəbis; əxlaqa toxunan; i x t i r a a t i-ş e n i e – zərərli (dinə zidd) ixtıralar.  
Ş e r a f d a r – şərəf sahibi, hörmətli.  
Ş e r a k e t – şəriklik, şərik olma.  
Ş e r a r – qıçılcımlar.

Şərərətə – qığılcım.  
Şərərətə – fəsadçılıq.  
Şərərət – qığılcım.  
Şərəfəyəbə – şərəfli.  
Şəfəqət – şəfqət, mehribanlıq, ata-ana duyğusu kimi təmiz, səmimi sevgi.  
Şəhbəz – qızıl quş.  
Şəhd – bal.  
Şəhidən – şəhidlər.  
Şəhla – ala; tünd mavi; di ideyişəhla – ala göz, ala göz'lər.  
Şəxsiyyət – bir adamın nəfsinə, öz şəxsi arzularına aid olan.  
Şərən – şəriət ilə, şəriət qanunu üzrə.  
Şəri – şəriətə uyğun.  
Şərif – şərəfli, çox hörmətli.  
Şərm – utanma; həya etmə, eyib bilmə.  
Şikəstə – şikəstə xətti ilə yazan; qırıq yazan, yaxşı yaza bilməyən.  
Şiqat – ittifaqsız, ayrılıq; ixtilaf.  
Şirin – coşmuş, qəzəblənmiş aslan.  
Şirinməzaq (etmək) – damığını ləzzətə gətirmək, zövq vermək.  
Şirk – çoxallahlılıq, bütperəstlik; küfr.  
Şitab – tələsmə.  
Şitabən – yüyürən, sürətlə gedən.  
Şiveyi-küffar – küffarın tərzi-hərəkətləri, xasiyyətləri. Bax: küffar.  
Şiyəm – şiyələr, xasiyyətlər, təbiətlər; kürfəsiyəmələr – kafir xasiyyətlilər.  
Şohər – arvadı olan.  
Şur – qovğa, mərəkə, gurultu-patılıt.  
Şuridə – mübtəla, aşiq, məftun.  
Şuridəsər – pərişan hallı; məc. aşiq, məftun, mübtəla.  
Şurüşər – mərəkə, qovğa.  
Şügəl – sənət, peşə, iş.  
Şüəra – şairlər.  
Şükran – minnətdarlıq, təşəkkür edisi.  
Şükufe – çıçək.  
Şüküh – böyüklük, çəlal, əzəmət, şövkət.  
Şurb – içmə.

## T

Təbəb, təbabüttəvən – qüvvət, taqət.  
Təbənətəmək – işıqlandırmaq.

T a b ə n d ə – parlaq, işiq saçan.  
T a c d a r – tac sahibi, şah.  
T a c g a h – şaha məxsus, sarayda olan.  
T a ə b ə d – həmişə, daima.  
T a ə t – itaət; ibadət, pəhrizkarlıq.  
T a ə t g ə h – itaət yeri.  
T a ğ i – üsyancı, tügýyan edən.  
T a q – gücdən düşmə; qübbə, günbəz.  
T a q ə t g ü d a z – taqətdən salan, üzən.  
T a m m ə – tamam, bütöv, tam.  
T a r – qaranlıq, qara.  
T a z ə p ə r ə s t a n – yenilik tərəfdarları.  
T e y r – quş.  
T ə a l a – (t ə a l i) – yüksəliş, tərəqqi.  
T ə a r ü f – bir-birini tanıma, qarşılıqlı tanışlıq.  
T ə b a ə t – çapçılıq işi.  
T ə b a h e t m ə k – puç etmək, məhv etmək.  
T ə b a r – nəsil.  
T ə b d a r – qızdırma.  
T ə b d i l – dəyişmə.  
T ə b ə i y ə t – tabe olma, arxasında getmə; təbəəlik.  
T ə b ə r – balta.  
T ə b l – təbil.  
T ə b ə n – təbiətcə.  
T ə b x i r – buglantırma, buxarlandırma.  
T ə b i d – uzaqlaşdırma, rədd etmə, rədd edilmə; sürgün.  
T ə b ş i r – müştuluqlama, müjdə vermə.  
T ə c a h ü d – çəhd etmə, çalışma.  
T ə c d i d – təzələmə, bir məsələ haqqında yenidən danışma.  
T ə c ə l l a – parlama, aydın və zahir olma; n u r i-t ə c ə l l a – zahir olma, görünmə işığı; h ə q q i n n u r i-t ə c ə l l a s i – həqiqətin işığı.  
T ə c ə m m ü l a t – bəzək-düzək.  
T ə c r ü b ə k a r – təcrübəli.  
T ə c v i z – icarə vermə, məsləhət bilmə.  
T ə d a b i r – təbdirlər.  
T ə'd a d – bir-bir, sayaraq.  
T ə'd i b – ədəbli etmə, ədəb və tərbiyə öyrətmə.  
T ə ə r r ü z – sataşma, toxunma.  
T ə ə ş ş ü q – aşiq olma.  
T ə ə y ü ş – məişət, həyat.  
T ə f r i h – fərəhləndirmə.

Təfriq – ayırma, pozma.  
Təfriqə – ayrılıq, ittifaqsızlıq.  
Təfsil – üzün izah, təfsilat.  
Təfsir – izah, açıb anlatma, şərh etmə.  
Təğafül – qəflət, xəbərsizlik, bilməzlik.  
Təğsil etmə – yumaq, qüsl vermək, pak etmək.  
Təgyir – dəyişmə, başqa şəklə salma.  
Təharət – təmizlik, paklıq.  
Təhemməl – səbr, dözmə.  
Təhesüsür – həsrət çəkmə.  
Təhəyyec – həyəcanlanma, çuşa gəlmə.  
Təhris – həvəsə götirmə, şirnikdirmə.  
Təhsil – əldə etmə, qazanma;  
Təhsin – alqışlama, əhsən demə.  
Təht – alt; təht-i məyə – birinin himayəsi altında olma; təhtül - türab – torpağın altı.  
Təhvildar – kassir, xəzinədar.  
Təxrib – dağıtma, xaraba qoyma.  
Təkəhbül – tənbəllik; süstlük, qeydsizlik.  
Təkasül – tənbəllik, kəsalət.  
Təkfir – kafir adlandırma, dinsizlikdə təqsirləndirmə.  
Təkrim – hörmət etmə, böyütmə, böyük yerinə qoyma.  
Təksir – artırma, çıxaltma.  
Təqbırıqəzə – qəza-qədər, tale, başa gələnlər.  
Təqdisetmə – müqəddəs saymaq, yüksək qiymətləndirmək.  
Təqrir – ifadə, bəyan; sözler; vədlər.  
Təqvə – Allah qorxusu, möminlik.  
Tələfi – əvəz alma, bir ziyanın müəyyən qarşılığını alma; ödəmə, ödənmə  
Tələt – üz, sıfət, camal.  
Təlx – acı.  
Təlin – lənətləmə.  
Tələ – qalaq.  
Təliv – rəngləmə, boyama.  
Təmcid – böyütmə.  
Təməd ün – mədəniləşmə, mədəni olma; tərəqqi.  
Təməvüc – dalğalanma, ləpələnmə.  
Tən – bədən, vücud.  
Tənəffür – nifrət etmə, iyrənmə.  
Təng – dar, çötin keçilən yer, yol; az, kiçik, məhdud.  
Təranəyi-sılalanə – əsillər, alicənablar nəğməsi.  
Tərehüm – rəhm, acıma.

Tərəkə – ölen adamın şeyləri, miras malı.  
Tərfi – yüksəltmə, ucaltmə.  
Tərğib – rəğbətləndirmə, həvəsləndirmə.  
Tərvic – rəvac vermə, işe salma.  
Tərz-i-ümur-i-sələf – ata-baba yolu.  
Təsahb – yiyələnmə, sahib olma.  
Təsənnün – sünniləşmə, sünni olma, sünnilik.  
Təsxir – zəbt etmə, tutma.  
Təskin – sakit etmə, dayandırma; təskininəfsi – nəfsini, ehtirasını yatırma.  
Təsnif – əsər yazma, kitab tərtib etmə.  
Təstir – pərdələmə, üstünü örtmə.  
Təşəyyüd – şələşmə, şər olma, şəlik.  
Təşxis – xəstəliyin növünü düzgün müəyyən etmə, diaqnoz.  
Təşyi – yola salma.  
Təthir – təmizləmə, paklama.  
Təvil – uzun; əmr-i-təvili – uzun ömür.  
Təzkarə – zikr olunma, danışılma, dilə alınma.  
Təzmində – bir şairin başqa bir şairdən şeirdə sitat götirməsi.  
Təzyi – zay etmə, puç etmə.  
Təzvir – hiylə.  
Tifaq – ittifaq, birlilik, saziş.  
Tığ – qılınc.  
Tilismət – tilsimlə, cadu, sehr kimi yalan işlərlə bir adamın işini müşkülə salmaq xəyalları.  
Timsal – bənzər, oxşar.  
Tir – ox.  
Tiraz – nizam-qaydada, yaxşı, bəzəkli.  
Tirən – oxatan.  
Töhr – yuyunmaq, təmizlik görmək.  
Tövfiq – yardım, kömək; Allahın köməyi; müvəffəqiyyət.  
Tövhid – təkkilik, birlilik, Allahın birliyinə inanma.  
Tövqif – dayandırılma, dayandırma, həbs etmə.  
Tövən – at.  
Tuhaf – qəribə.  
Tul – uzun.  
Tüfiliyyət – uşaqlıq.  
Tühəfə – qəribə, gülünc, görülməmiş şey.  
Tühəmət – töhmətlər, məzəmmətlər, tənələr.  
Tülu – günəşin doğması.  
Tümən – İran pulu – on riyal (1930-cu ildən bəri işlənmir).  
Türfə – təzə, əntiqə şey; qəribə; türfədilbər – nadir gözəl.

## Ü

Ü c r ø t – zəhmət haqqı.

Ü d ø b a – ədiblər.

Ü q a b – qaraquş, qartal.

Ü q d ø – düyüñ; çətin məsələ, dolaşiq iş.

Ü l ø m a – alimlər, elm ilə məşgül olanlar; ilahiyyat alimləri, ruhanilər.

Ü l u m – elmlər, fənlər; t ø h s i l i ü l u m – elmləri öyrənmə.

Ü m ø n a – böyükəklər, nazirlər, rəisler.

Ü m ø r a – əmirlər, hakimlər, əyanlar.

Ü m m – ana; ü m m i-x a q a n – şah anası.

Ü m m ø t – dindəşlər, bir dində birləşənlər.

Ü m u r – işlər,

Ü m u r a t – işlər; ü m u r a t i-a l ø m – dünyanın işləri.

Ü n a s – arvadlar.

Ü r ø f a – ariflər, bilikli adamlar.

Ü r f – adət, qanun-qayda.

Ü ş ş a q – aşiqlər.

Ü y u n – eynlər, gözlər; t ø n v i r i ü y u n – gözlərə işiq saçmaq, *məc.* elm, bilik qazanmaq.

Ü z a r – yanaq, üz; g ü l ü z a r – gül kimi gözəl yanaq; gözəl üz.

Ü z m – abır, hörmət.

## V

V a c i b ü l i z a n – itaət edilməsi vacib olan.

V a c i b ü t t a ø – itaət edilməsi vacib olan.

V a h ø s r ø t a – ey vah!..

V a l a – yüksək, ali; açıq, aşkar; şübhəsiz.

V a l i d – ata.

V a l i d ø – ana.

V a z e h – aydın, açıq, aşkar; şübhəsiz.

V e y – və ey.

V ø b a l – günah, məsuliyyət; vicdan ləkəsi.

V ø c a h ø t – gözəllik.

V ø c a h ø t l i – gözəl üzlü.

V ø c h – məbləğ, pul, əvəz, səbəb.

V ø h m i-x ø y a l ø t – əsassız, yanlış xəyallar.

V ø k a l ø t – vəkillik, başqasının işini görmə vəzifəsi.

V ø q' (qoyan) – ciddi əhəmiyyət verən, yüksək qiymətləndirən.

V ø q f (eləmək) – qurban etmek, bağışlamaq.

Vələd – oğul.  
Vəli – amma, lakin.  
Vərtə – uçurum; burulğan, girdab, xətərli yer.  
Vəsf – tərif.  
Vəsfig – tərifləyən, tərif deyən; mədhəçi şair.  
Vəz – hal, vəziyyət.  
Vəzəmədədar – həyat tərzi; hərəkət yolu.  
Viqayə – müdafiə, mühafizə.  
Vird – daim deyilən, təkrar edilən sözlər, ifadələr.  
Vizir – günah.  
Vücuh – üzlər; kəşfiyyətçilər qadınların çadrasını atma.  
Vükəlla – vəkillər, müdafiəçilər.  
Vüslət – aşiqin məşuqqə çatması.  
Vüzərə – vəzirlər.

## Y

Yahu – ay Allah!  
Yaran – dostlar, aşnalar.  
Yedici – ölü yerində ağız açıb ağız deyənlərin başçısı.  
Yekbabır – birbaş, birdəfəlik.  
Yeksan – bərabər, hamar, düz, bir.  
Yəfir – qaçma, qaçışma.  
Yəqmə – qarət, talan.  
Yəldə (yəldə gecəsi) – ilin ən uzun gecəsi, dekabrın iyirmi bir ilə iyirmi ikisi arasındaki gecə.  
Yəmən – sağ tərəf.  
Yəs – ümidsizlik; yas.  
Yəsar – sol tərəf.  
Yəsrib – Mədinə şəhərinin qədim adı; şahidi-Yəsrib – Məhəmməd peygəmbər.  
Yəzdən – yaradan, Allah. Yəvəm – gün.  
Yəvəmənfəyyəvəmən – gün-gündən.  
Yəvəncə (yəvəncə) – yaltaq, hədyan danışan, yava.

## Z

Zəid – çox, artıq, ziyadə.  
Zələ – pozulmuş, yox olmuş.  
Zəlimən – zalimlər, rəhmsizlər.  
Zər – inləyən, ağlayan.

Z a y e – zay, tələf, məhv.  
Z e y – xarici görünüş, qiyafə, müxtəlif ictimai təbəqələrin özünə məxsus geyimi.  
Z e y b ə q – civə.  
Z e y f – qonaq.  
Z e y f ə k m ə k – qonaq etmək.  
Z ə b a n – dil.  
Z ə b u n – zəif, güzsüz, qüvvədən düşmüş.  
Z ə'f – zəiflik, gücsüzlük.  
Z ə k a t – şəriətə görə bir adamın mal-dövlətinin hər il yoxsullara verilməli olan qırxdə bir hissəsi.  
Z ə k a v ə t – zəkilik, qabiliyyət, istedad.  
Z ə n – arvad, qadın.  
Z ə r d – sarı, solğun.  
Z ə r ə f ş a n – qızıl saçan.  
Z ə r n i g a r – qızıl su ilə naxışlanmış, zər naxışlı.  
Z ə v a l – yox olma, məhv olma.  
Z ə v ə c a t – arvadlar.  
Z ə v i ş a n – şan və şərəf sahibi, adlı-sanlı.  
Z i b ə s – xeyli, o qədər, çox.  
Z i k r – Allah və peyğəmbərlərin adlarını təkrar-təkrar söyləmə  
Z i l l – kölgə.  
Z i n ə t i t ə n – bədənin, vücudun bəzəyi, yarasıçı.  
Z i n h a r – aman, ehtiyatlı ol, çəkin.  
Z i ş a n – şanlı.  
Z i ş ə r ə f – şərəf sahibi.  
Z ö h d – zahidlik, həyatını ibadətlə keçirmə.  
Z ö v c – ər.  
Z ö v r ə q – qayıq, balaca gömi.  
Z ö v r ə q n i ş i n – qayıqda oturan.

## MÜNDƏRİCAT

M.Ə.Sabir irsinin nəşri tarixinə dair ..... 4

### SATIRALAR 1906

Bir məclisdə on iki kişinin söhbəti (“ <i>Vəkil: Həqsizə həqli deyib, bir çox günaha batmışam</i> ”)	37
[Millət necə tarac olur olsun, nə işim var?!]	39
[Ol gün ki, sənə xalıq edər lütf bir övlad]	40
[Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!]	44
[Mahi-Kən’ənin batib, ey piri-Kən’ən, qəm yemə!]	46
Qocalıqdan şikayət (“ <i>Əfsus qocaldım, ağacım düşdü əlimdən</i> ”)	47
Bakı fə'lələrinə (“ <i>Bu çərxi-falək tərsinə dövran edir imdi</i> ”)	48
[Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol]	50
[Etdi bu fələk hər kəsə bir tövr yamanlıq]	51
[Tərpənmə, amandır, bala, qəflətdən ayılma!]	53
Təhsili-elm (“ <i>Təhsili-ülüm etmə ki, elm afəti-candır</i> ”)	54
Ata nəsihəti (“ <i>Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma</i> ”)	56
[Ah eylədiyim nəş’eyi-qəlyanın üçündür]	58
“Həyat” in “Gop-gop” una cavab (“ <i>Bu tifl ki, nuri-bəsərү şireyi-candır</i> ”)	61
Barışnalara dair (“ <i>Ey gül, nə əcəb silsileyi-müşki-tərin var</i> ”)	63
Cavablar cavabı (“ <i>Elm ayineyi-surəti-hal idi nədən bəs?!</i> ”)	65
Bakı pəhlivanlarına (“ <i>Könlüm bulair kuçədə cövləni görçək</i> ”)	69
[Adətimiz daş idi də’va günü]	70
Küpəgirən qarının qızlara nəsihəti (“ <i>Qarı nənənin sözlərini sanma cərəndir</i> ”)	73
Uşaqlara (“ <i>Ey millətin ümmidi, dilü canı, uşaqlar</i> ”)	75
[Mən bilməz idim bəxtdə bu nikbət olurmuş]	77
[Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat]	79
[Əl’əman, sərkəş olub...]	80

1907

[Eylə bilirdim ki, dəxi sübh olub]	81
[Ey fələk, zülmün əyandır...]	82
[Nolur şirinməzaq etsə məni həlvayı-hürriyyət]	83
Nəfsin qərəzi, əqlin mərəzi (“ <i>Ey nəfs, fərz bildiyim üçün niyayışin</i> ”)	84

[Ey əzizim, xələfim...]	86
Xəsisin heyfi, varisin keyfi (“ <i>Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can!</i> ”)	87
[Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!]	88
[Amalımız, əfkarımız ifnayı-vətəndir]	90
Sərhesab (“ <i>Səs ucalasdı, qoymayın!</i> ”)	91
Ağlaşma (“ <i>Nə rəvadır əgniyalər baxa ac qalanə, ya rəb!</i> ”)	92
Tö'meyi-nəhar (“ <i>Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca dari gör!</i> ”)	93
[Vay, vay! Nə yaman müşgülə düşdü işim, Allah!]	94
[Övradımız, əzkarımız əfsaneyi-zəndir]	96
[Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?]	97
[Eyi guyi şorəfi-nəfs be ədləstü be cud]	98
[Fə'lə, özünü sən də bir insanmı sanırsan?!]	100
[Təni-adəmi şərifəst be nani-adəmiyyət]	102
[Naəhl olana mətləbi andırmaq olurmu?!]	103
[Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!]	105
Təraneyi-əsilanə (“ <i>Nə soxulmusan arayə, a başı bəlali fə'lə?!</i> ”)	106
Leyli-Məcnun (“ <i>Ey dövlətimin zəvalı oğlum!</i> ”)	110
[Məzлumluq edib başlama fəryadə, əkinçil!]	113
[Əlmənnətə-lillah ki, “Dəbistan” da qapandı!]	117
Uçitellər (“ <i>Tövqif edilmişdi mağıl Gəncə siyezdi</i> ”)	118
[Vəqta ki, qopur bir evdə matəm]	120
Fəxriyyə (“ <i>Hərçənd əsirani-qüyudati-zəmanız</i> ”)	123
Qorxuram (“ <i>Payi-piyadə düşürəm çöllərə</i> ”)	125
[Bə'zi yerlərdə təsadüf olunur aşa, ətə!]	127
[Mən belə əsrarı qana bilmirəm]	128
Müəllimlər siyezdi (“ <i>Baş tutdu müəllimlərin iclasi-siyezdi</i> ”)	129
[Çapma atını, girmə bu meydanə, a Molla!]	130
İki cavablara bir cavab (“ <i>Logalaşib, a görməmiş, çox da belə firldama!</i> ”)	133
[Soldumu gülzarin, ey Faiqi-Ne'man pəsər]	134
[Ey on ki, ülumi-mədənidən xəbərin var]	135
Sual-cavab (“– <i>Görəmə! – Baş üstə, yumaram gözlərim</i> ”)	137
Iftardan bir göftar, ya məcmüədən bir löqmə (“ <i>Atmış niqabi-hüsseinin məcmuayı-təvəngər</i> ”)	138
[Bimərhəmət ə'yanlarına şukr, xudaya!]	140
Məktub (“ <i>Molla dayı, etmə şərarət belə</i> ”)	141
[Töhmət edir qəzetçilər, – məş'əri-nası bir belə!]	142

[Daş qəlbli insanları neylördin, ilahi?!]	145
Sual-cavab (“ – Şəhri-mə ’lumunuzun vəz ’ü qərarı necədir?”)	147
Səbir (“Ta gəlirik biz də bir az anlayaq”)	148
Fisincan (“Sanma əzdikcə fələk bizləri viranlıq olur”)	149
[Aldanmaram ki, doğrudur ayinin, ey əmu!]	150
Bizə nə?! (“Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!”)	151
Barakallah (“Sən beləsənmiş, balaṁ, ay barakallah sənə!”)	152
Olmur, olmasın! (“Ata: Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!”)	155
[Madam ki, hamiyani-zülmət]	157
Məsləhət (“Ağrin alım, ay Məşədi Sijimqulu”)	158
Şirvan (“Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!”)	162
[Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat]	163
Ay haray! (“Ay haray, bir neçə şair, neçə şair kimilər”)	164
Doğru (“Doğru deyən olsayıdı yalançı usanardı”)	165
Dilbər (“Ey dilbəranə tərzdə cövlən edən cocuq!”)	166
Bəxtəvər (“Oğlumuz, ay Xansənəm, bir yekə pəlvən imiş!”)	168
Üç arvad (“Ax, bu uşaqlar necə bədzzatdır!”)	170
Səbr elə (“Etsə də aləm hamısı zəlzələ”)	172
[Ay nənə, bir qırmızı saqqal kişil!]	174
Şikayət (“A kişi, bundan əzəl xəlqdə hörmət var idi”)	176
Gavur qızı (“Bilməm nə çara eyləyim, ay Molla Nəsrəddin!”)	177
[Osmanlılar, aldanmayın, Allahı sevərsiz!]	178
[Mən şahı-qəvişövkətəm, İran özümündür!]	180
Qoyma, gəldi! (“Xandostu, amandı, qoyma gəldi!”)	182
Uşaqdır (“Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!”)	185
İştiqbalımız lağlağdır (“İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm”)	186
Cavan (“Eyvanımız ucadır”)	187
Ax!.. (“Ax!.. necə kef çəkməli əyyam idi”)	188
[Açıldıqca sənin sübhün, mənim də hörmətim artır]	190
Nəsihət (“Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!”)	191
[Mahi-roməzandır, yeno meydan da bizimdir!]	192
Bu boyda!.. (“Nədir olur bu cocuqlar əyan bu boyda, bu boyda?”)	194
[Qabla dəxi marfaşını, Mir Haşim!]	195
Mənim tək (“Səd şükr ki, yox indi bu saətdə mənim tək”)	197
Kişi (“Durma, yixıl yat hələ, Fahrat kişi!”)	199
[Zahida, gəl soyunaq bir kərə paltarımızı]	200

## 1909

Şahnamə (“Şəhim, tacıdarım, qəvi şövkətim!”) . . . . .	201
Arzu (“Nə dərs olaydı, nə məktəb, nə elmü sən’at olaydı!”) . . . . .	205
... Tapmacanın tə’biri (Nə lap kiçik, nə çox da çox iridir”) . . . . .	206
[Bir bəhanə əldə ünvan etməli bundan sora!] . . . . .	207
[Qəmə Mü möhnət füzün oldu] . . . . .	208
İstiqbal bizimdir (“Yetər, canım, çəkil get, etmə çox tabxırı-hüriyyət!”) . . . . .	210
[Neyliyim, ey vay! bu urus başdilar] . . . . .	211
[Çatlayır, Xanbacı, qəmdən ürəyim] . . . . .	212
Mənimki belə düşdü! (“Qəm rahnümən oldu, mənimki belə düşdü!”) . . . . .	215
[Vah!.. bu imiş dərsi-üsuli-cədid?!] . . . . .	218
Satram (“Moldayı, salmadı el dil boğaza...”) . . . . .	222
Neçin verməyir? (“Bircə bu məşrutəni şah neçin verməyir?”) . . . . .	224
[Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!] . . . . .	225
[Nədir, aya, yenə üşyanları iranlıların?] . . . . .	227
[Ey annin ay, üzün günəş, ey qaşların kəman!] . . . . .	229
“Gülüstən”-i-Sə’ididən bir hekayeyi-mənzuməyə bənzətmə (“Yeki porsid əz on şəh geştə fərzənd”) . . . . .	230
Bura say! (“Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldiqlarını!”) . . . . .	231
Füzuliyyə bənzətmə (“Məndə ar olsayıdı ölmək ixtiyar etməzmidim?”) . . . . .	233
[Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?] . . . . .	234
[Yaşamaq istər isək sərf əvəm olmalıdır!] . . . . .	235
[Adəmi adəm eyləyən paradır] . . . . .	237
Vermirəm a!.. (“Mən ölüm, Molla, bizim Xankışının qanına bax”) . . . . .	238
Canın çıxsin! (“Canın çıxsin gözündən qanmayaydım!”) . . . . .	240
Yox, yazmaram! (“Molla dayı, çox bərk daşır qazanın!..”) . . . . .	241

## 1910

[Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər] . . . . .	243
[Kim nə deyər bizdə olan qeyrətə?!] . . . . .	244
Qocalar marşı (“Bir qocayam çaq nər kimi yaşaram”) . . . . .	246
Ürəfa marşı (“İnteligentik, gəzərik naz ilə”) . . . . .	249
Pula təvəccöh (“Nuri-çəsmanımmışan, ey pul, ya canımmışan”) . . . . .	251
Təşəkkür (“Mollalar, taleimiz oldu əcəb yar bu gün!”) . . . . .	252
Millət şərqisi (“Qeyrət edib çalışdın, düşdün qabağa, millət!”) . . . . .	253

Giley yaxud umu-küsü (“ <i>Get-gedə, “Zənbur” ağa, sən də çasırsan deyəsən!?</i> ”)	254
[Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!]	256
[Ey vay ki, heysiyyəti-millət götürüldü!]	260
Əhvalbüşanlıq yaxud qonuşma (“– <i>Nə xəbər var, məşədi?</i> ”)	262
[Rədd ol qapıdan, ağlama zar-zar, dilənci!]	264
[Və’z etdiyin inandı, son amma inanmadın!]	268
[Bir böyük boşgəziq, heyvərəlik adətimiz]	270
Oxutmuram, el çəkin! (“ <i>Oğul mənimdir əgər, oxutmuram, el çəkin!</i> ”)	272
[Asudəlik bu saat yerdən göyə cəhanda]	274
[Bələyi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!]	276
[Sonya, ey dilbəri-pakızə əda!]	278
[Necin məktəbə rəğbətim olmayı?]	281
Qaç, at basdı! (“ <i>Qaç, oğlan! Qaç, at basdı! millət gəlir!</i> ”)	283
[Görünce şəxs bir ərbəbi-sərvətin üzünü]	285
[Dindirir əsr bizi, – dinməyiriz]	285
Əksimə (“ <i>Zahidin əksimə düşcək nəzəri-xudbinı</i> ”)	285
[Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!]	286
[Dün cəhənnəm vəsfini zahiddən eylərdim sual]	287
[Kurd çaldıqca boru çingənə oynar, derlər]	287
[Yıldırımlar yağsa göydən titrəməz ruhum mənim]	287
[Bizi aldatma, xacə, hər sözünə]	287
[Şanlı gördükcə məni sanki edir qövr fələk]	288
[Arif çalışır ki, millət azad olsun]	288
[Dün yatıb Mir Haşımı rö'yadər gördüm, söylədim]	288
...Deyir (“ <i>Oylə səngindir ki, əsqali-təəssübdən yüküm</i> ”)	288
[Yatmışan, Molla əmu, gürcülər içərə hələ sən!]	289
Tapdim!.. (“ <i>Qoy sağ olsun başımız, düşməsin əsla ayağa</i> ”)	290
[Hankı alçaq bir əlin qeyd etdiyi xətdir o ki...]	290
[– Yoldaşım, yatmışmisan?]	290
[Başqa millətdən hüququn almaq üçün hər zaman]	290
[Dün oxurkən bir müdürü-məktəbin məktubunu]	290
[Mürtəcə xadimlərim, ha indi xidmət vəqtidir!]	291
Bir dəste gül (“ <i>İranlı deyir ki, ədl ilə dad olsun</i> ”)	293
[Əlhəzər, qoyma baxa əksimə zahid ki, onun...]	294
[Qəzətlər tövqifini yalnız Sipəhdar əkməyir]	294
[Sanma bir məsləki tə'qibə möhkəm qalaram]	294
[Dün bir eşşəkxisal insanə]	294
Bakıda bir kənddə mühavirə (“ <i>Kəndçi: Denilir “elm oxuyun” sözləri hər anda bizə</i> ”)	295

[Cənnətdəki hüriləri, qılmanları Allah] .....	296
[Kimdir arif? – deyə sordum, dedilər əsrə görə] .....	296
[Oğlunun vasiyəti-xilqəti olmaqla fəqət] .....	296
[Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə] .....	296
[Mütləqiyyətdə əbd şəklində] .....	297
[Bir müdirin ki, keçməyə qoluna ] .....	297
Bir gül (“Vaiız ki, çıxar minbəzə, hey püflər odu”) .....	297
Ay can! ay can! (“Düşdü bütün qəzetlər hörmətdən, ay can! ay can!..) .....	298
Amma, millət a!.. (“Moldayı, gördün nə iqdam etdi?! Amma millət a!..”) .....	301
Sipəhdar deyir ki (“Arşimed: “Bir nöqtə bulsaydım ona bil’istinad”） ..	302
Hüseyn Kəmal deyir ki (“Tə ’nü təhqirə təhəmməl edərəm mən, lakin”） .....	302
Rəməzan səhbəti. Bizim Hacı deyir ki (“Əl’əman artıq orucdan, əl’əman!”） .....	302
Oruc deyir ki (“Ey hacı, məndən şikayət eyləmə”） .....	302
“Sədə”nın 162-ci nömrəsinə (“Şairəm, əşrimin ayınəsiyəm”） .....	303
[E’tilə etdikcə, derlər, yüksəyə təyyarələr] .....	303
Kəndlə deyir ki (“Bakıda nafiz ikən əllidən artıq üləmə”） .....	303
Bakılı deyir ki (“Rəməzan eydinin icrasını hərçənd bizi”） .....	303
[Şah dedi: – Ağlayıram, bəs ki, üzüm çirkindir] .....	304
İntelijentlər deyir ki (“Deyirik haləti-təhsildə: millət! millət!”） ..	304
Tərcüman deyir ki (“Be tə’mine lesane madər əz hər ku be Petpesburg”） .....	304
İranlılar deyir ki (“Bunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün”） ..	305
[Söylə, taqsırı nədir, tapdalayırsan yazığı?] .....	305
Millət deyir ki (“İntelijent ağalar, biz sizи şoxdan tanırıq...”） ..	305
[Qlasnı seçkisini qoysu dum müzakirəyə] .....	305
Bakılılar deyirlər ki, (“Şamaxlılar kimi işsiz, kifayəsiz deyiliz”） ..	305
Dilənçi deyir ki (“Əl açıb sail olmağın xoşdur”） .....	306
[Çox təəccüb edirəm tərzi-cədidi k, onu] .....	306
[Gərçi pərvaz etdi ayroplan dünən bir quş kimi] .....	306
[Axşam olcaq uşeniklər hərə bir madmazelin] .....	306
[Cümələrdə dükan açmaz bakıl] .....	306
[Öymə nəsəbi, öyməyə şayistə həsəbdır] .....	307
[Cəvankən fəqrədən etmə şikayət] .....	307
[Oğrulardan da bədəxlaq qumarbazlardır]	307
Tap görünüm!.. (“Həp kiçiklər kiçik ikən böyüyür”） .....	307
[Mülki-Şirazə Zilli-Sultanın] .....	307
[Mürtəcelər, sevinin, kişvəri-İranə yenə]	308

[Zilli-Sultana, amandır, verməyin İrana yol]	308
[Onlar ki, edir hörmətü namusunu təqdis]	308
[Saxtə bir xətti-xam ilə mənə kağız yazıb]	308
Hatifdən gələn bir nida deyir ki (“ <i>Görəsən Məmdəlinin yandığı əf’alı nədir?</i> ”)	309
[Şurə gəlib şad olun, iranlılar!]	311
“Tərcümani-həqiqət” deyir ki (“ <i>Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi</i> ”)	312
[Haloti-məstliyində nə olur, ey əyyaş!]	312
[Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!]	312
Almaniya imperatoru Vilhelm deyir ki (“ <i>Möhtərəm iranlılar, sizdən təmənnamız budur</i> ”)	313
Eynüddövlənin iste fasından dolayı bəstə girmək	
istəyən Tehran tacirani-qeyrətməndənələrinə	
(“ <i>Bəstə iqdam eyləyin, ey tacirani-mə ’təbər!</i> ”)	313
Hatif deyir ki (“ <i>Bəs Şəmaxidə məktəbi-nisvan</i> ”)	313
[“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm]	313
[Şimdi hər millət edir nəfsini irfanə fəda]	314
[Oylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən]	314
Bakıda Şamaxı yolundakı həbsxanənin qabağında oxunan növhədir (“ <i>Asta-asta, ey hacı, izhar olur xəlvətdəki</i> ”)	314
Səfil tacir deyir ki (“ <i>Bir neçə ildir ki, uyub işrətə</i> ”)	314
[Tumanov izn alır ki, Şirvanə]	315
[Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimi]	315
Deryada qərq olan iranlıların yetim balalarına təsəlli	
(“ <i>İki yüz qərq olan iranlıların</i> ”)	315
[Bəs deyilmiş bunca Mehdiilər xüruci, indi də]	315
Qurban bayramı (“ <i>Bayram olcaq şövkətlilər, şanlılar</i> ”)	316
Ə. Qəmküsər bəradərimə cavab	
(“ <i>Təhvili-ibarət sözünü “tərcümə” qanmaq</i> ”)	319
[Bildir ehyayı-Səmərqənd etdi İran taciri]	319
Şamaxıda (“ <i>Əsri-bistümdür, səhab altında qalmaz şəmsi-elm</i> ”)	319
... Lam deyir ki (“ <i>Şeyxiüll-islamlıların, müftiyi-islamlıların</i> ”)	319
[Gündə üç kağızı, beş kopyanı imza edərək]	320
[İştə bir hey ‘əti-təhririyyə]	320
[Qurulubdur yenə meydani-həyəhayı-süxən]	320
Zahidlərə (“ <i>Aç dilini, yum gözünü, zahida</i> ”)	321
İzah və şerhlər	322
Lügət	434

**MİRZƏ ƏLƏKBƏR SABİR**  
**HOPHOPNAMƏ**  
İKİ CİLDDƏ  
I CILD  
“ŞƏRQ-QƏRB”  
BAKİ-2004

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Rəşad Həmidov*  
Korrektor: *Pərinaz Səmədova*

Yığılmağa verilmişdir 09.06.2004. Çapa imzalanmışdır 07.12.2004.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 30. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 211.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.